


ALEKSEY NIKOLAYEVİÇ TOLSTOY

SEÇİLMİŞ ƏSƏRLƏRİ



“ŞƏRQ-QƏRB”
BAKİ-2006

*Bu kitab "Aleksey Tolstoy. Mühəndis Qarinin hiperboloidi"
(Bakı, Azərnəşr, 1964) və "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası.
A.N.Tolstoy, İ.A.Bunin. XXVII cild" (Bakı, Gənclik, 1987) nəşrləri əsasında
təkrar nəşrə hazırlanmışdır*

Rus dilindən tərcümə edənlər:

**Abbas Tahibov
Gündüz Abbasov
Mikayıl Rzaquluzadə
M.Muradov**

891.7/33-de22

AZE

Aleksey Nikolayeviç Tolstoy. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb",
2006, 336 səh.

Bu kitaba görkəmli rus yazıçısı, Rusiyada elmi-fantastik janrın banisi
sayılan Aleksey Nikolayeviç Tolstoyun rus təbiətinə və xalq həyatına, milli
adət-ənənələrə əsaslanan "Gürzə", "İvan Sudaryovun dediklərindən", "Tufan-
larda", "Qoçaqlar" hekayələri və "Mühəndis Qarinin hiperboloidi" adlı elmi-
fantastik romanı daxil edilmişdir.

**ISBN10 9952-34-086-9
ISBN13 978-9952-34-086-0**


© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ile kütłəvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ile nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

Böyük istedada, tükenməz yaradıcılıq imkanlarına malik qüdrətli rus yazıçısı Aleksey Nikolayeviç Tolstoy 10 yanvar 1883-cü ildə Nikolayevsk şəhərində (indiki Saratov vilayətinin Puqaçov şəhərində) qraf ailəsində anadan olmuşdur. Samara real məktəbini bitirdikdən sonra, 1901-ci ildə Peterburq Texnoloji İnstitutuna daxil olmuş, lakin ədəbiyyata olan güclü həvəsinin təsiri ilə 1907-ci ildə diplom müdafiəsi ərəfəsində təhsilini yarımcıq qoymuşdur.

Elə həmin il onun "Lirika" adlı ilk şeirlər kitabı çap olunur. Bu kitabda dekadent ədəbiyyatın ciddi təsiri, simvolizmə meyil olunurdu və sonalar müəllif özü bu kitabı təqnid edir. İlk şeirlər kitabından bir il sonra "Niva" jurnalında Aleksey Tolstoyun "Köhne qala" adlı ilk hekayesi, 1910-cu ildə "Sağsağan nağılları" hekayeler kitabı çap olunur. Onun bir-birinin ardınca çapdan çıxmış "Mavi çaylar arxasında", "Baməzə adamlar" (1911), "Topal mülkədar" (1912) kitablarında şifahi xalq ədəbiyyatına, Nikolay Vasiljeviç Qoqol, Ivan Aleksandroviç Qonçarov və Mixail Yevqrafoviç Saltikov-Şedrin kimi sərt realistlərin satira ənənələrinə yaradıcı meyil hiss olunurdu. Birinci dünya müharibəsində (1914) "Russkiye vedomosti" qəzetiinin hərbi müxbiri kimi cəbhəyə gedir və yalnız bu zaman, tərcümeyi-halında özünün dediyi kimi, əynindən simvolizm əbasını soyunur, "əsil həyatı görür, rus xalqını tanır". Beləliklə, yazıçı həyat keşmə-keşlerinin mərkəzinə keçir, "həyat laylarını çevirərək onu incəsə-nətdə eks etdirməyə" imkan tapır.

Lakin Aleksey Nikolayeviç Tolstoy 1917-ci il inqilabını əvvəlcə başa düşmür, onu düşməncəsinə qarşılayaraq 1919-cu ildə xaricə mühacirət edir. Fransada, sonralar Almaniyada yaşayır. O, sonralar bu illər barədə ürək ağrısı ilə yazırı: "Mühacirət illəri hayatımın en ağır dövrüdür. Orada anladım ki, dönük olmaq, vətəndən didərgin düşmək nə deməkdir". 1922-ci ildə Berlində Maksim Qorki ilə görüşü və onun dostcasına məsləhətləri sayəsində bu qüdrətli şəhərkar aqvardiyaçı mühacirlərlə əlaqələrini kəsir və 1923-cü ilin mayında Rusiyaya qayıdır.

Aleksey Tolstoy mühacirətə bir çox əsərlərini, məşhur "Əzablı yollarla" trilogiyasının birinci kitabı – "Bacılar" romanını (1922, yeni redaksiyası 1925) bitirir. İkinci və üçüncü hissəleri – "On səkkizinci il" (1927-1928) və "Tutqun səhər"ı (1940-1941) isə o, vətənə qayıtdıqdan sonra yazar. Ümumiyyətlə, əsər üzərində 20 il (1921-1941) inam və səyle işləyir. Bununla bərabər zəhmətkeş və məhsuldar ədib, rus ədəbiyyatının gözəl bədii-fəlsəfi nümunələri sayılan "Aelita" (1922-1923), "Mühəndis Qarinin hiperboloidi" (1925-1927) fantastik romanlarını, üç hissəli "Birinci Pyotr" tarixi romannı (1929-1945), "İvan Qrozmı" (1942-1943) dramatik povestini, yazar.

Aleksey Tolstoya dünya şöhrəti getirən əsərlər hələ XX əsrin 30-cu illərindən Azərbaycanda maraq doğurmuş, "Birinci Pyotr" romanı Beydulla Musayev (1936), "Aelita" Muxtar Hacıyev (1956), "Nikitanın uşağılığı" Əsəd Zeynalov (1961), "Əzablı yollarla" Ənvər Məmmədxanlı və T. Haşimova (1961), "Mühəndis Qarinin hiperboloidi" Mikayıll Rzaquluzadə (1964) tərəfindən uğurla tərcümə olunmuşdur.

Aleksey Nikolayeviç Tolstoy yaradıcılığının nadir bədii incilərindən biri heç şübhəsiz ki, "Nikitanın uşağılığı" (1919-1920) avto-bioqrafik povestidir.

Məlumudur ki, görkəmlı rus realistlərinin – Lev Nikolayeviç Tolstoyun "Uşaqlıq", Fyodor Mixayloviç Dostoyevskinin "Yeniymə", Anton Pavloviç Çexovun "Çöl" kimi məşhur uşaq əsərləri onların həyatının sosial-mənəvi cəhətdən en ağır, gərgin və təbəddüləti məqamlarında meydana gelmişdi. Poetik səciyyəsi etibarilə avto-bioqrafik xarakter daşıyan bu əsəri də yazıçı öz oğlu Nikita Alekseyeviç Tolstoya ithaf etmişdi. Necə deyərlər, müəllif öz taleyinin bədii tarixçəsini onu davam etdirəcək nəslin – oğlunun həyatına köçürmiş, beləliklə də, tarixin və taleyin əzablı yolları ilə nəsillərin yaddaşının qorunmasına nail olmuşdur.

Əsərə zəngin kolorit getirən cəhətlərdən biri Rusiya təbiətinin ecazkar təsviridir. Rus təbiətinə və xalq həyatına, milli adət-ənənələrə məhəbbət Nikitanın qəlbində vəhdətdə formalasır və bu iki amil onun bir şəxsiyyət və həqiqi vətəndaş kimi yetişməsinə səbəb olur. Nikitanın zərif təbiətdə təmizlik, inadkarlıq və iradəlilik, həqiqətpərəstlik inamla formalasır, onun xarakterinin bütövlüyünü, ardıcılığını təmin edir. Aleksey Tolstoy "Gürzə", "İvan Sudaryovun

dediklərindən”, “Tufanlarda” və “Qoçaqlar” hekayələrində kənd həyatının təbii və sosial ziddiyyətlərlə dolu sərt mənzərələrini, müharibə illərini, rus həyatını ustalıqla, səmimi bir ehtiras, həqiqi vətəndaş yanğısı ilə yaradır.

“Nikitanın uşaqlığı” povestində böyük fitri istedada, mürekkeb və ziddiyyətli taleyə malik, görkəmli rus yazıçısı Aleksey Tolstoy yaradıcılığına təbiəten xas olan incə humor, parlaq bir optimizm, mayasını real həyatdan alan simvolik-fantastik təfərrüatlar öz əksini tapmışdır. Əsərə şirinlik, cazibədarlıq gətirən bu cəhətlərə görə də hər bir oxucu onu həvəsle oxuyacaq, Nikitanın taleyi ilə yaşayacaq, bu taleyin romantikasında onun vətəninin füsunkar gözəllikləri ilə tanış olacaq, əlbəttə, 1917-ci il inqilabından əvvəlki kənd uşaqlarının ağır həyatı bəzən də oxucunu kədərləndirəcəkdir.

Aleksey Tolstoy xalq həyatından gələn koloritli bir dillə, sadə, dolğun dialoqlarla, rus uşağının taleyindən bəhs edən dinamik bir əser yaratmışdır.

A.N.Tolstoy 23 fevral 1945-ci ildə Moskva şəhərində vefat etmişdir.

Nizaməddin Şəmsizadə

HEKA YƏLƏR

Çit xəletli, saçları pırılaşıq, qasqabaqlı Olqa Vyaçeslavovna mətbəxde görünəndə hamı səsini kəsirdi, yalnız yaxşıca təmizlənmiş neflə dolu primuslar gizli qeyzlə fişildayırdı. Olqa Vyaçeslavovnadan nəsə bir şerlik yağırdı. Sakinlərdən biri onun barəsində demişdi:

— Təbiətən elə qəzəbli eclaf adamlar var ki, onlar həmişə tətiyi çəkilmiş tüfəngə bənzeyirlər. Belələrindən həmişə uzaq olmaq lazımdır, eziqlərim...

Əlində parç və diş firçası tutmuş, tiflikli dəsmalı belinə sarılmış Olqa Vyaçeslavovna elüzyuyana yaxınlaşış krandan qara, kəsiksaçlı başına su əndərə-əndərə yuyunurdu. Mətbəxdə qadınlardan başqa kimse olmayanda o, xəletini belinədək salır və yeniyetmə ciyinlərinə oxşar sisqa ciyinlərini, qəhvəyi gileli döşlərini, kətilin üstə çıxıb, qəşəng dolu ayaqlarını yuyurdu. Bu vaxt onun baldırında uzun köndələn çapığı, kürəyinin sümüyündən yuxarıdağı al-qırmızı batığı, dəyib çıxmış gülə yerini, sağ qolunun ciyinində balaca göyümtül döymə şəkil görmək olardı. Onun qamətli, əsmər bədəni vardi.

Zaryadyedeki iri evin saysız mənzillərindən birində yaşayış qadınlar bütün bu təfərrüati yaxşı bilirdilər. Olqa Vyaçeslavovnaya dərin nifrət bəsləyən dərzi Marya Afanasyevna onu “damğalı” adlandırdı. Evdar qadın Roza Abramovna Bezikoviç — əri Sibir tundrasında yaşayır — Olqa Vyaçeslavovnanı görəndə halı xarablaşındı. Üçüncü qadın, Maxorka trestində işləyən-yapışqlı bir qız olan Sonya Varensova, hamı onu çox vaxt Lyaleçka çağırırdı. Olqa Vyaçeslavovnanın addım səslərini eşidən kimi uğuldayan primusu atıb, mətbəxi tərk edirdi... Yaxşı ki, Marya Afanasyevna və Roza Abramovna onun xərəni istəyirdilər, yoxsa Lyaleçka az qala hər gün dibí yanmış sıyıq yeməli olardı.

Olqa Vyaçeslavovna yuyunub qurtarandan sonra “vəhşi” qara gözlərlə onlara sərt bir nəzər salıb, dehlizin sonundakı otağına gedirdi. Onun primusu yox idi və onun səher yeməyini necə yediyi,

mənzildə heç kəs bilmirdi. Keçmişdə zabit, indi isə antikvar şeylər alıb satmaqdə vəsitəçi olan sakin Vladimir Lvoviç Ponizovski deyirdi ki, Olqa Vyaçeslavovna səhərlər almış dərəcəli konyak içir. Hər şey ola bilerdi. Düzünə qalsa, onun primusu vardi, amma adamaya-vuşmaz olduğundan primusdan otağında istifadə edirdi, çünkü mənzil birliyi idarəsinin sərəncamıyla buna icazə verilmişdi. "Yanğına qarşı elə səhlənkarlıq" bir də təkrar olunarsa Olqa Vyaçeslavovnam məhkəməyə vermək və evdən köçürməklə hədələyən evlər müdürü Juravlyovu az qala Olqa öldürəcəkdi: qadın yanın primusu onun üstüne vizıldatmış, — yaxşı ki, evlər müdürü qoruna bilmüşdi, — və dişinin dibində çıxanı demişdi ki, belə söyüşü kişi ömründə heç bayram günləri küçədə də eşitməmişdi. Aydındı ki, pilətə zay olmuşdu.

Onun yarısında Olqa Vyaçeslavovna çıxıb gedirdi. Yəqin ki, yolüstü ucuz kolbasalı buterbrod alır və iş yerində çayla içirdi. Onun qayıtma vaxtını bilmək olmurdu. Yanına kişi xeylağı gəlib-getmirdi.

Onun otağına açar deşiyindən baxmaqla maraqlarını ödürübilmirdilər: çılpaq divarlardı — nə bircə dənə şəkil, nə də ofkritka vardı: çarpayının üstündə, divardan tapança asılmışdı. Mebeli beş eşyadan ibarətdi: iki stul, komod, dəmir çarpayı və pencerə önündəki stol. Otaqda herdən səliqə-sahman duyulurdu: pəncərənin pərdəsi qaldırılsı, güzgü, daraq, qabıçı qopuq-qopuq komodun üstə yanbayan düzülmüş iki-üç butulka, stolda kitab qalağı və hətta qaymaq bankasına qoyulmuş nəsə bir çiçək görünürdü. Herdən gecə yarıyadək otaqda dəhşətli qatma-qarşıqliq və səliqəsizlik hökm süründü: yataqda elə bil bürün günü çapalamış, atılıb-düşmüşlərdi, döşəmə siqaret kötüklerilə dolu, otağın ortasında da güvəc olurdu. Roza Abramovna zəif səslə içini çəkirdi:

— Lap tərxis olunmuş əsgərdi ha, belə də qadın olar?

Medsnabtorqun işçisi, subay sakin Pyotr Semyonoviç Morş bir dəfə daz başı parıldaya-parıldaya piqqıltıyla gülüb belə bir məsləhət verdi ki, açar deşiyinə kağız lülək salıb otağın içinsə on qramadək yodoform üfürməkə Olqa Vyaçeslavovnam boğanağa salıb-çıxarmaq olar: "Yodoformla zəhərlənmiş havaya heç bir canlı məxlüq dözə bilməz". Amma bu plan həyata keçirilmədi — qorxdular.

Olqa Vyaçeslavovna gündəlik söz-söhbətin daimi mövzusuydu, sakinlər dillərini dinc saxlaya bilmirdilər və əgər o burda yaşama-

saydı, yeqin, çox darıxardılar. Di gəl ki, onun həyatını dərindən heç kim öyrənə bilmədi. Hətta faşir Soneçka Varensovanın onun qarşısında hemişə zağ-zağ əsməsi də sərr olaraq qalırıdı.

Lyaleçkanı sorğu-suala tuturdular, qız qırıvımsaçı başını yelləyir, neyisə qarıdırır, boş şeylərdə çəşirdi. Lyaleçkanın burnu eyiblə olmasayı, ondan kino ulduzu çıxardı: "Parisdə sizin burnunuza, — Roza Abramovna ona deyirdi, — konfet kimi edərlər... Di gəl bu hay-hayda nə Paris, eh, Ay Allah..." Bunu eşidən Sonya Varensovanın yalnız dodaqları qaçıq yanaqları qızarır, arzu dolu mavi gözləri aramsız qırılırdı. Pyotr Semyonoviç Morş onun barəsində demişdi: "Pis qız deyil, amma səfəhdidi..." Yalandı! Lyaleçkanın gücү ondaydı ki, özünü səfəh göstərirdi və bir də ondaydı ki, on doqquz yaşındaca artıq öz stilini tapmışdı, bunlar qızın üzdə olmayan əməli ağlına dəlalət edirdi. O, yaşı, işdən yorulmuş kişilərin, məsul işçilərin, təsərrüfatçıların çox xoşuna gəlirdi. Qız qəlbin unudulmuş dərinliklərindən gələn bir şəfqət təbəssümü oyadırdı. Onu diz üstə alıb yırğalaya-yırğalaya səhərin hay-küyünü və üfunətini, rəqəmləri və dəftərxanadakı kağız xıṣiltisini unutmaq isteyirdilər. Qız dəsmalla burnunu silib, yazı makinası arxasında şax oturanda, Maxorka trestinin tutqun otaqlarının şirkli divar kağızlarında sanki yaz çıçəkləyirdi. Bütün bunlar ona yaxşı məlum idi. O faşir qız idi və doğrudan da, əgər Olqa Vyaçeslavovna ona nifrət edirdi, deməli burada nəsə bir sərr vardi...

Bazar günü, doqquzun yarısında, hemişə olduğu kimi, dəhlizin sonunda qapı cirildədi, Sonya Varensova əlindeki boşqabı yere saldı, astadan içini çəkdi və metbəxdən qaçaraq çıxdı. Qızın otağına girib içəridən açarla bağlaması və hicqirması eşidildi. Olqa Vyaçeslavovna metbəxə girdi. Bərk-bərk sıxiilmiş dodaqlarının kənarlarında iki qırış əmələ gəlmışdı qaşları çatılmışdı, arıq qaraçıya oxşar sıfətində xəstəyə oxşayırırdı. Arı beli tək nazik belini dəsmalla möhkəm sıxmışdı. Gözlərini qaldırmadan kranı açdı və yuyunmağa başladı — döşəməyə də su damcıladıb buladı... "Kim siləcək, hə? Başından tutub basasan yerə, qoy silsir", — Marya Afanasyevna demək istədi, amma susdu.

Olqa Vyaçeslavovna yaş saçlarını qurulayıb tutqun bir baxışla metbəxə, qadılara, elə bu vaxt dal qapıdan əlində aq çörək parçası,

süd butulkası, iyrənc, daima titrəyen itciyəziyle içəri girən Pyotr Semyonoviç Morşa nəzər saldı. Kişinin quru dodaqları acı bir təbəssümle qaçırdı. Quş tək donqar burnu, çalsaq saqqalı və iri, saralmış dişləri olan bu adam “belə, belə, yaşayarıq görərik” kimi sinanmış bir fikirlə yaşayanların təcəssümü id. Bəd xəbər getirmek onun adəti idi. Əyri ayaqlarında səher işlərini görməkçün geydiyi cırkdən qaralmış dizlik vardır.

Sonra Olqa Vyaçeslavovnanın qəribə bir səs çıxdı, sanki içində aşib-dəşan hissələr ya qaraltıya, ya da acı bir gülüş qırığına oxşayıb bu səsə döndü.

— Allah, belə də şey oları, — deyə astadan dilləndi, dəsmalı ciyinə atıb getdi. Pyotr Semyonoviçin sıfətində məmənun istehzali bir təbəssüm göründü.

— Cox içməkdən bizim evlər müdirində birdən-birə temizkarlıq əmələ gəlib, — o, iti elindən döşəməyə buraxaraq dedi. — Pilləkənin aşağısında durub deyir ki, mənim itim pilləkəni bulayıb. “Bu, — deyir, — itinizin nəcisi. Əgər itiniz pilləkəndə bir də belə şeylər eləsə — cinayət işi qaldıracağam. Deyirəm: Juravlyov, düz demirsiniz ki, axı bu onun nəcisi deyil...” Mən işə getməliydim, o işə pilləkəni süpürməliydi, bunun əvəzində beləcə durub ağızlaşdırıldı. Rus gerçəkliliyi belədi də...

Bu vaxt dəhlizin sonunda yene bu sözlər eşidildi: “Allah, belə də şey olar!” — sonra, qapı çırpıldı. Mətbəxdəki qadınlar baxışdırılar. Pyotr Semyonoviç çay-çörəyini yeməyə və ev şalvarını dəyişməyə getdi. Mətbəxdəki divar saatı doqquzu göstərirdi.

Axşam saat doqquzda milis şobəsinə yelli-yelli bir qadın girdi. Dəbilqəye oxşar qəhvəyi papağını gözlərinin üstüne basmışdı, paltoşunun hündür yaxalığı boymunu və çənəsini tutmuşdu; sıfətinin açıqca qalan hissesinə sanki ağappaq ənlik vurulmuşdu. Şobə rəisi zənlə baxıb gördü ki, bu ənlik deyil, bəninizin qaçmasıdır, — qadının sıfətində bir damcı da qan qalmamışdı. Qadın sinəsini mürekkeb ləkələri düşmüş stolun qırığına dayayaraq astadan, yanıqlı bir ələcəsizliqlə dedi:

— Pskovski dalanına gedin... Orada bir iş törətmışəm... özüm də bilmirəm neyləmişəm... Mən bu saatca ölməliyəm...

Yalnız bu an şobə rəisi qadının göyərmiş yumruğunda balaca tapança-velodoku gördü. Şobə rəisi stolun üstündən aşib qadının dirsəyindən yapışdı və təhlükəli oyuncağın onun əlindən qopardı.

— Silah gezdirməyə icazəniz varmı? — o nə üçünsə qışkırdı. Şlyapasi mane olduğundan qadın başını dala atıb, mənasız baxışlarını ona zilləməkdə davam etdi. Reis bir az sakit səslə soruşdu — Adınız, familiyanız, ünvanınız?

— Olqa Vyaçeslavovna Zotova...

2

On il bundan əvvəl Kazanda Proloğunu küçəsində günün günortağlığı ikinci gildiyalı tacir, köhnə teriqətçi Vyaçeslav İllarionoviç Zotovun evi yandı. Yanğınsöndürənlər birinci mərtəbədə elektrik məftilinə sarılmış iki meyit: Zotovun özünün və onun arvadının meyitini, yuxarıda isə onların on yeddi yaşında olan, gimnaziyada oxuyan qızları Olqa Vyaçeslavovnanı huşuz halda tapdılar. Qızın eynindəki gecə paltarı cırıq-cırıqdı, qollarında və boynunda cırmaq izləri vardı; baxan kimi görünürdü ki, qız axıradək müqavimət göstərib. Amma quşdurlar, deyəsən, qızla bacara bilməyiblər, ya da tələsdiklərindən yerdəcə düşüb qalmış balaca idman daşıyla başından vurmaqla kifayətlənilərlər.

Evi qoruya bilmədilər, Zotovun bütün əmlakı büsbütün yanıb tələf oldu. Olqa Vyaçeslavovnanı hospitala apardılar, çıxıq ciyinini yerinə saldılar, başının derisini tikdilər. Qızın bir neçə gün huşu özünə gəlmədi. Başının sargısını dəyişərkən onun duyduğu ilk şey ağrıydı. Qız çarpayıda oturmuş, eynək arxasından xeyirxahlıqla baxan herbi həkimi gördü. Qızın qəşəngliyindən təsirlənmiş hekim barmağını dodaqlarına apararaq bildirdi ki, ona tərpənmək olmaz. Qız əlini həkimə uzatdı:

— Doktor, nə cür vəhşilər varmış! — deyib, göz yaşları tökdü.

Bir neçə gündən sonra qız həkimə dedi:

— İkişini tanımiram — şinelli naməlum adamlardı... Üçüncüsünü tanıyıram. Rəqs də eləmişəm onunla... Valka, gimnazistdi... Atamı anamı necə öldürdükərini eşidirdim... Sümükləri şəqqıldıyırdı... Doktor, niye belə oldu! Nə cür vəhşilərdi!

— Şş, şş — həkim qorxa-qorxa fişildadı, eynəyi arxasında gözləri yaşarmışdı.

Hospitalda Olečka Zотовaya baş çəkən yox idi — dövran beləydi, hərə öz hayındaydı: vətəndaş müharibəsi Rusiyani didib-dağdırıldı, çoxdan berqərarlaşmış güzəran çatlayıb söküldü, hara getsən gözə soxulan ağ afişalardakı — dekretlərdəki sözlərdə kükrəyen qəzəbli bir nəfəs vardi. Olečka sehərdən axşamadək dözlüməz bir kədərlə ağlayırdı (atasının dehşətli “eləməyin” qışqirtısı, ömründə heç vaxt belə çığırmayan anasının vəhşi bağırtısı hələ də qulaqlarındaydı) qız həm də qorxudan ağlayırdı bundan belə necə yaşasın, gecələr hospitalın pəncəreləri arxasında ateş yağırdan, qışqiran, bağıran o naməlum gerçekliyin qarşısında qızı acizlik bürüyürdü.

Bu günlər ərzində qız ağlayıb, taleyin ona bütün ömrü üçün verdiyi göz yaşlarının hamisini deyəsən birdəfəlik sərf etdi. Onun qayısqızı, qəmsiz-qüssəsiz gencliyi qırılmışdı. Qəlbini sağalmış yara yeritək çapıqlar bürdü. Qız özündə nə qədər tutqun və ehtirəslı qüvvələrin olduğunu hələ bilmirdi.

Bir dəfə dəhlizdə qızla yanaşı qolu sariqli bir adam oturdu. Əynində xəstəxana xələti və başmaqları olsa da, onda dəmir sobadan gələn tək bir gümrahlıq, istilik duyulurdu. Güclə eşidiləcək bir səsə, yalnız dabanlarını da yərə döyəcələyərək “Yabločka”nın zümrüdə edirdi. Boz qırğı gözlerini dolandırıb tez-tez qəşəng qızı tərəf baxırdı. Almacıq sümükleri həmişə tüklü olan açıq, gündən yanmış sıfətində bir qayğısızlıq, hətta bir tənbəllik vardi, yalnız qırğı baxışları sərt, amansızdı.

O, bigənəliklə soruşdu:

— Zöhrəvi xəstəlikdən yatanlardansınız?

Olečka əvvəl başa düşmədi, anlayanda özündən çıxdı:

— Məni öldürdülər, ölmədim, onunçun burdayam. — Qız özünü kənara verdi, burun pərləri əsəbiliklə şisir, nefəsi həyəcanla gedib-gelirdi.

— Bay atonnan, macəraya bax! Yəqin səbəbi varmış. Ya quldurlardı? Hə?

Olečka baxışlarını ona zillədi. O, necə danışındı, sanki darıxdığından elə-bele soruşur, elə bil adı bir şeymiş kimi.

— Bizim barəmizdə eşitməmisiniz nədi? Prolomnida yaşayan Zотовlar?

— Hə, belə de! Yadına düşdü... Qoçaq qız imişsiniz, təslim olma-mışınız. (Alını qırışdırıldı.) O cür adamları od vurub odlamaq, qaynar qazanda bişirmək lazımdır ki, ağılları başlarına gəlsin... O əclaflar ele çıxalıblar ki — biz düşündüyüümüzdən də çıxdular, — adamın əl-qolu yanına düşür. Fəlakətdi. (Onun soyuq baxışları Olečkaya dikildi.) Siz yəqin ki, inqilabı yalnız belə, zoraklıq kimi qəbul edirsiniz... Təessüflər olsun. Köhnə təriqətçilərdənəsinizmi? Allaha inanırsınız? Eybi yox, bu keçib-gedər. (O, yumruğunu divanın qoltuqluğuna döyəclədi.) Bilirsiniz nəyə inanmaq lazımdı — mübarizəye.

Olečka bədbəxt olmuş bütün Zотовların adından ona nəsə acıqlı, şübhəsiz ki, yerində bir cavab qaytarmaq isteyirdi, amma onun istehzalı-mənəmlik yağan baxışları altında qızın fikirləri oyanıb, diline yetmədən yox oldu.

Kişi dedi:

— Bax a... — qızığın dayçaymış! Yaxşı rus qanı varmış sizde qaraçı qatışığıyla... Yoxsa hamı kimi gününü birtəhər keçirməkən yaşaya-caqdın... Danixdiricidi.

— Bu, indi baş verənlər, guya belə maraqlıdı?

— Bəs maraqlı deyil? Nə vaxtsa bir gəzmək də lazımdı ya yox, hər şeyin hesabını çəkməklə iş qurtarmır axı...

Olečka yenə qeyzləndi və yenə heç nə demədi, elecə ciyinlərini çəkdi: bu adam yaman inamla danışındı... Qız yalnız mızıldadı:

— Şəhəri talan edibsiz, bütün Rusiyani var-yoxdan çıxarırsınız, həyasızlar...

— Rusiya dedin qoydun... Bütün dünyani atla çapıb keçməyə hazırlaşırıq. Atlar zəncirlərini qırıb qaçıblar, dayansaq da, okeana çatanda dayanarıq... İstədin istəmədin — gəz bizimlə.

O, qızı tərəf əyilib, qaba bir vəcdlə parıldayan dişlərini qıcartdı. Olečkanın başı gicəlləndi, sanki qız belə sözləri hardasa eşitmışdı, parıldayan bu ağ dişlər yadındaydı, sanki qanının dərinliyindən bir yaddaş oyanırdı, nəsillerin qədim səsləri qışqırırdılar: “Atlara, gəz dolan qəlbim!..” Başı gicəlləndi — və yenə qarşısında oturmuş qolu sariqli, xələt geymiş adamı gördü... Nədənsə ürəyi istiləndi, qızı bir həyəcan bürdü, — bu göygöz adam neyləsə ona yaxındı... Qız qışqabağını tökdü, skamyanın lap qırığına çəkildi. Kişi isə zümrüdə-edə-edə, yenə dabanlarını döyəcləməyə başladı...

Xəstəxana dəhlizində vaxt öldürməkçün keçən söhbət qısa oldu. O adam mirt vurub getdi. Olqa Vyaçeslavovna heç onun adını da bilmədi. O biri gün qız yenə həmin skamyada oturub boğuş havalı dəhliz boyu baxır, o adamdakı özüneinama qarşı etiraz etməkçün hazırladığı tutarlı, ağıllı fikirləri xəyalında götür-qoy edirdi, o isə gəlib çıxmırkı, onun əvəzine qoltuq ağaclarını sürütləyərək gəzişen şikəstlər görünürdürlər və bu vaxt qəfil aydın oldu ki, dünənki görüşdən təsirlənib.

Qız daha bir dəqiqə də oturub gözlədi, incidiyindən gözləri yaşardı, budur onu gözləyir, onunsa yəqin ki, heç vecinə də deyil. Gedib çarpayışında uzandı, onun barəsində aqlına gələn en ədaletsiz şeyləri düşünməyə başladı. Axi o, qiza neylə təsir eləmişdi?

Qiza inciklikdən də çox maraq rahatlıq vernirdi. – Heç olmasa gözəcə da olsa bir daha baxayıdı ona: necəydi axı o? Əşİ onda ele bir şey yoxdu... Belə giclərdən milyonlarla... Əlbette, bolşevikdi... Quldur... Gözləri, həyasız gözləri vardi... Qız qüruru da dile gəldi: beləsi barədə bütün günü düşünməyə dəyməz! Beləsindən ötrü həyəcanlanmaq yersizdi!

Gecə bütün hospital ayıldı. Hekimlər, sanitarlars qaçışır, bağlamaları dallarınca sürüyürdürlər. Qorxmuş xəstələr ayılıb çarpayışında oturmuşdular. Pəncərələrin o üzündə təkerlər gurultuya keçir, aləmi soyüş bürümüşdü. Çexlər Kazana girirdilər. Qırmızılar geri çekilir, şəhəri boşaldırdılar. Gedə bilenlərin hamısı hospitalı tərk etdi, Olqa Vyaçeslavovna qaldı, onu yada salan olmadı.

Sübhağı xəstəxananın dəhlizində iridöslü, xaricilərə xas tərzdə səliqəli geyinmiş çexlər tüsənglərinin qundağı ilə gurultu saldılar. Kimisə sürüyüb aparırdılar, – müdir köməkçisi nefesi kəsile-kəsile bağırdı: "Mən asılı adamam, mən bolşevik deyiləm... Buraxın, hara aparırsınız məni?..." İki nəfər iflic vurmuş adam həyətə açılan pəncərəyə təref sürünüb, piçiltiyələ məlumat verdilər: "Yazığı məreye, asmağa apardılar..."

Olqa Vyaçeslavovna geyindi, – əynində boz xəstəxana paltarı vardi, – başındakı sarıqı ağ yaylığı ilə örtdü. Şəhər üzərinə tətənəli zəng səsləri yayılırdı. Dan yeri alışib-yanırdı. Şəhərə giron polkların gah yüksələn, gah da zəifləyən herbi musiqi melodiyaları eşidilirdi. Uzaqda Volqa arxasında topların uzaqlaşan gurultusu əks-səda verirdi.

Olqa Vyaçeslavovna palatadan çıxdı. Dəhlizin burulduğu yerdə onu patrol saxladı – iki nəfər alçaqboy bığlı çex birtəhər onu başa salıb teləb etdilər ki, geri qayıtsın. "Mən esir deyiləm, rus qadını-yam", – gözləri alışib-yanan Olqa Vyaçeslavovna onların üstünə çığırdı. Onlar güldülər, əllərini uzadıb, onun çənəsini, yanğını çımdıkləmək istedilər... Sinesini iki süngünün tiyeleri qabağına verməyəcəkdi ki. Ağır-ağır nəfəs ala-alə geri qayıtdı, çarpayışında oturdu, bədəni titrədiyindən dişləri taqqıldayırdı.

Şəhər xəstələrə çay verilmədi, narazılıq düşdü. Nahar vaxtı çexlər beş nəfər şikəst qızıl əsgəri götürüb apardılar. Pəncərə önündən baxan iflic vurmuş xəstələr xəber verdilər ki, o yazıqları da mərəyə sürüdürlər. Sonra palataya kəmərini lap yuxarıdan sıxıb bağlamış, enli qalife şalvari yarasə qanadlarına bənzər bir rus zabiti girdi. Xəstələr yorğanlarına büründülər. O, çarpayıları gözdən keçirdi, qıylımiş gözlərini Olqa Vyaçeslavovnaya dikdi. "Zotova? – o soruşdu. – Arxamca gəlin..." O doğrudan da qalife şalvarının qanadlarında uçana oxşayırdı, cingiltili mahmızlarının səsi dəhlizin sükutunu pozurdu.

Həyətdən keçib gedəsiyilər. Küçə qapısına təref yönəlkən bu vaxt ordan əynində naxışlı rus köynəyi olan qırrımsaç bir oğlan çıxdı, gedə-gedə furajkasını başına qoydu və bir anlıq qızə baxıb, darvazaya təref tələsdi... Olqa Vyaçeslavovna büdrədi... Qızə belə gəldi ki... Yox, bu ola bilməzdi.

Qız qəbul otağına girdi və pis güzgünen əydiyi sıfət kimi əyri, uzunsov sıfəti olan hərbçiyyə baxa-baxa oturdu. Hərbçi də çəp gözləri ilə ona baxırdı.

– Ayıb deyilmi, sizin kimi ziyanlı bir qız, şəhərin hörmətli adamının qızı eclafın birinə baş qoşsun? – qız-saitları ikrəhli bir ifadeyle deyən məzəmmətli səs eşitdi.

Qız deyilənləri anlamağa çalışdı. Ona aman verməyen hansısa bir duyum fikrini cəmləməyə mane olurdu. Koksunu ötürüb əllərini dizinə sıxıdı və başına gələnlərin hamısını danışmağa başladı. Zabit dirseklenib asta-asta papirosunu sümürürdü. Qız sözünü qurtardı. Zabit vərəqi çevirdi, – vərəqin altında qələmlə yazılmış bir kağız parçası vardi.

– Dedikləriniz bizim məlumatla düz gəlmir, – o fikirli halda alnim qırışdırıb dedi. – Yerli bolşevik təşkilatı ilə sizin əlaqəniz

barədə bəzi şeyləri bilmək istərdik. Hə? – Onun ağızının bir ucu yuxarı dikəldi, qasıları yuxarı dartıldı.

Olqa Vyaçeslavovna qorxu içinde onun təmiz təraş edilmiş sifetinin öz formasını necə dəyişdiyinə baxırdı.

– Siz necə... Başa düşə bilmirəm... Siz ağınızı itirmisiniz...

– Təəssüf, çox qəribe olsa da, bizdə təkzibedilməz məlumatlar var. – O papirosunu havada tutaraq yırğalana-yırğalana tüstünü burum-burum buraxırdı. – O ancaq və ancaq yüngül, içi boş adam təsiri bağışlayırdı. – Sizin səmimiliyinizə adamın inanlığı gəlir... (Tüstü burumu.) Əzizim, axıradək səmimi olun... Yeri gəlmışkən, sizin dostlarınız qızıl ordu döyüşülləri qəhrəman kimi ödüller. (Onun çəp gözlərindən biri harayasa mərəyin darvazası görünən pəncərə tərəfə yönəldi.) Beləliklə, susmaqdə davam edirkəm? Ne olsun ki...

Kreslonun qoltuğundan yapışıb, çexlərə tərəf döndü:

– Bitte, buyurun...

Çexlər irəli cumdular, Olqa Vyaçeslavovnanı stuldan qaldırdılar, məmnunluqla biglərini oynadaraq qızın böyür-başına, döşlərinə əl gəzdirdilər, donluğunun altındakı cibləri axtardılar. O azacıq yerindən dikəlmış halda çəp gözlerini bərəldib baxırdı. Olqa Vyaçeslavovnanın nefəsi təngiyirdi. Yanaqları od tutub yanırı. Onların əllerindən dartımb çıxdı, çıçırdı...

– Türmeyə! – zabit əmr verdi.

Olqa Vyaçeslavovna iki ay hebsxanada, əvvəlcə ümumi kamerada, sonra təkadamlıqda oturdu. İlk günlər mərəyin taxtaya vurmuş daryazası barədə fikirlər ona rahatlıq vermir, ağlındı. Qız yata bilmirdi: yuxuda boğazına kəndir dolanırdı.

Qızı istintaq elemirdilər, onu heç kim çağırırmırdı, sanki onun barəsində tamam unutmuşdular. Qız yavaş-yavaş fikirləşməyə başladı. Elə bil önündə qəfil kitab açıldı, hər şey aydın oldu. O qıvrımsaçlı, naxışlı köynəkdəki oğlan doğrudan da Valka idi, caniydi: qız yanılmamışdı... Qızın xəbər verəcəyindən qorxaraq, oğlan ona böhtən atmağa tələsmişdi: karandaşla yazılmış kağız oğlanın danosu idi.

Olqa Vyaçeslavovna təkadamlıq kamerada özünü puma kimi nə qədər ora-bura vurdusa xeyri olmadı: hebsxana rəisini, müstəntiqi, prokuroru görmek üçün elədiyi (qapının gözlüyündən) yalvarışlı xahişlərə qaşqabaqlı hebsxana gözətçiləri qəti məhəl qoymayıb, üz

çevirdilər. Qız haldan çıxaraq hələ də ədalətə inanırdı, fantastik planlar fikirləşirdi – kağız və qəlem tapıb Allah kimi ədalətli olan hansısa ali hakim dairələrə bütün həqiqəti yazmaq isteyirdi.

Bir dəfə, qız kobud, kəsik-kəsik səslərə, açılan qapı gurultusuna ayıldı. Kimsə qonşu kameraya girirdi. Ora eynəkli bir adam salmışdı – qız onun barəsində bir bunu bilirdi ki, o, gecələr öskürəkden boğulurdu. Yerində sıçrayıb qulaq verdi. Divarın o üzündən gələn səbirsiz, tələsik səsler bağırtıya dönürdü. Boğazlarını yırtıb susdular. Sükut arası inilti eşidildi, sanki kimesə əzab verirdilər və o diş çəkilən kresləda oturubmuş kimi canımı dışına tutub dözürdü.

Olqa Vyaçeslavovna gözlerini qaranlığa berəldərək pəncəre altında, küncdə qılışılıb oturdu. İşgəncələr barədə (ümumi kamerada eşitmişdi) danişilanlar yadına düşdü... Qız elə bil dala qanrilmiş torpaq rəngli eynəkli sifeti, agrıdan titrəyən bürüşük yanaqları görürdü... Onun bılıklarını, oynaqlarını meftilə sixırlar ki, məftil sümüyü yapışır... “Dilin açılacaqmı, dilin açılacaqmı”, – qızə elə gəlirdi ki, xalça çırpırdılar... O susurdu... Zərbə, yenə zərbə... Birdən nəse mövuldadı... “Aha! Dilin açılırı!..” Bu dəfə mövultu yox, ağrı dolu bir bağırtı hebsxanənin başına aldı... Sanki bu dəhşətli xalçadan qopan toz Olqa Vyaçeslavovnanı büründü, ürəyi ağızına gəldi, ayaqları esdi, daş döşəmə ayağı altından qaçıdı – başı taqqıltıyla döşəməyə dəydi...

İnsanın insana əzab verdiyi o gece bir zülmət kimi ədalətə olan ümidiñ üstünü aldı. Amma Olqa Vyaçeslavovnanın qaynar qəlbini hərəkətsiz, durğun qala bilmirdi. Az qala ağlığını itirəcəyi, o qara günlərdə qız kameranın o küncündən bu küncünə addimlaya-addimlaya xilas yolu tapdı: nifret, intiqam. Nifret, intiqam, uf, təki burdan çıxa bileydi!

Qız başını qaldırıb dar pəncərəyə baxırdı; tozlu şüşələr astadan cingildəyirdi, qurumış hörməkələr hörməkək torunda tərpənişdəydi. Haradansa topların gurultulu yayım atəşləri gelirdi. (Beşinci qızıl ordu Kazana yaxınlaşırı.) Gözətçi nahar gətirdi, fısıldayıb, pəncərədən qıywacı baxdı. “Xanım qız, kömək götirmişəm sizə... Bir şey lazımlı olsa, döyəcleyin... Biz həmişə siyasi məhbusların tərəfindəyik...”

Bütün günü şüşələr cingildəyirdi. Qapıların o üzündə gözətçilər köks ötürürdüler. Olqa Vyaçeslavovna dizlərini qucaqlayıb

çarpayısında oturmuşdu. Yemeye el vurmadi. Ürəyinin döyüntüsünü dizlərində duyurdu, pəncərənin o üzündə toplar guruldayırdı. Şər qarışanda gözətçi yene barmaqlarının ucunda içəri girdi və piçılıyla dedi: "Biz asılı adamlarıq, amma həmisi xalqın tərəfindeyik..."

Gece yarıya yaxın həbsxana dehlizlərində tappatap düdü, qapılar açılıb-örtülür, hədəli çıqtılar eşidilirdi. Bir neçə nəfəredək zabit və mülki geyimli adam silahla hədəleyərək otuz nəfər məhbusdan ibarət dəstəni aşağı qovurdular. Olqa Vyaçeslavovnanı kameradan dərtib çıxardılar, qaçaraq pilləkenlə düşürdüler. Qız pişik kimi qırılır, onu tutan əlli dişləməyə çalışırdı. Qız bir dəqiqeliyə dördkünc həyatda küləkli gölü gördü, payız gecəsinin soyuğunu sinəsində duydı. Sonra alçaq qapı daş pillələr, adamla dolu zirzəminin çürüntü iyi verən rütubəti; cib fənərlərinin üçkünc işığı kərpic divara, solğun üzlərə, berəlmış gözlərə düşürdü... Azığın ana söyüşü... Tapança atəşləri guruldadi, sanki zirzəminin tağları başlarına endi... Olqa Vyaçeslavovna harasa qaranlığa atıldı... Bir anlığa fənərin işığında Valkanın sıfəti göründü... Ciyni alışib yandı, odlu bir ox sinəsini deşdi, ciyninə keçdi... qız büdrəyib, göbelək iyi verən kifliyə üzüstə yixildi...

Beşinci ordu Kazanı aldı, çexlər paroxodlarla aşağı üzdülər, rus drujinaları hara gəldi dağıldılar, əhalinin yarısı qırmızı terror qorxusundan dehşetə gəlib, dünyanın o başına qaçırdılar. Payız yağışlarından qalxmış Volqanın hər iki sahili ilə bir neçə həftə əllerində düyünçələri və el ağacıları olan qaçqınlar dolaşır, olmazın eziyyətlər çəkirdilər. Valka da Kazanı tərk etdi.

Ağlagəlməz olsa da, Olqa Vyaçeslavovna sağ qaldı. Həbsxana zirzəmisindən güllələnmiş meytləri çıxarıb çıxınlı səma altında həyatda yanlayan düzəndə, qızın yanında əynində kürk olan bir süvari dayanıb əyildi və onun başını ehmalca əvirməyə başladı.

— Qızçıqazın nəfəsi gəlirmiş ki, — o dedi. — Qardaşlar, həkimə çatdırmaq lazımdı onu...

Bu həmin o iridiş, qırğıgözlü adam idi. O, həbsxana xəstəxanasına qızı özü gətirdi, alınmış şəhərin qat-qarışılığında "hökmen köhne professor" tapmaqcun qaçıdı, bir professorun mənzilinə soxuldu, tələsik onu həbs elədi, möhkəm qorxuzub, motosikletdə

xəstəxanaya getirdi və huşuz düşmüş, sifətində bir damcı da qan qalmamış Olqa Vyaçeslavovnanı göstərib dedi: "Qız sağ qalmalı..."

Qız sağ qaldı. Sarğısı açılanda kamforadan sonra kirpiklərini araladı və deyəsən, ona tərəf əyilmiş qırğı gözləri tanıdı. "Bir az yaxın, — qız güclə eşidilecek bir səsle dedi və o lap yaxına gəlib, bir xeyli gözləyəndən sonra ağızından bilaixtiyar bu sözə çıxdı: — Öpün mənə". Çarpayının yanında adamlar vardi, qadağalı günlər idи; qırğıgözlü adam burnunu çəkdi, ətrafına boylandı: "Lənət şeytana", — amma öpməyə cəsarət elemədi, qızın balışını rahatlaşmaqla kifayətləndi.

Süvarini Yemelyanov çağırırdılar, yoldaş Yemelyanov. Qız onun ad-familiyasını soruşdu, — ad-familiyası Dmitri Vasilyeviç idi. Bunu biləndən sonra qız gözlərini qapayıb dodaqlarını tərpədərək piçildədi: "Dmitri Vasilyeviç".

Onun polku Kazanda hazırlanırdı və Yemelyanov hər gün qızı baş çəkirdi. "Sizə deməliyəm ki, — o, qızın ürək-direk verməkçün deyirdi, — Olqa Vyaçeslavovna, gürzə kimi canıçxmazsınız... Sağalırsız — sizi eskadronuma götürər, şəxsi çaparım edərem..." Hər gün bunu qızı deyirdi, di gel nə o deməkdən yorulurdu, nə də qız bunu eşitməkdən... O, dişlərini ağardaraq gülürdü, qızınsa zəif dodaqlarına zərif təbəssüm qonurdu. "Saçlarınız vuraraq, yüngül uzunboğazlar taparam sizinçün, öldürülmüş bir gimnazistinkini götürüb saxlamışam aydındı ki, ilk vaxtlar yixilmayasınız deyə, sizi qayıشا ata bağlamaq lazım gələcək..."

Olqa Vyaçeslavovna doğrudan da gürzə kimi davamlı idi. Bütün başına galən qaziyələrdən sonra ele bil birçə gözləri qalmışdı, amma bu gözlər yuxusuz bir ehtirasla, səbirsiz bir hərisliklə yanındı. Keçmiş həyat uzaq sahilde qalmışdı. Sərt varlı ata evi; gimnaziya, sentimental rəfiqələr, küçələrdə qartopu oyunu, gəlmə aktyorlara vurulmaq, tosqun qəşəng rus dili müəllimi Voronovu bir qayda olaraq sevərdilər; gimnazistlərin "Gertsen dərnəyi" və dərnək yoldaşlarının coşqın həvəsi; tərcümə romanlarını oxuyub, Qamsunun şimalı qadın qəhrəmanları (belelərindən həyatda olmurdu) üçün qüssələnirdilər, Marqueritin romanları həyəcan dolu bir maraq oyadırdı... Doğrudanmı bütün bunlar olmuşdu? Milad bayramına hazırlanmış təzə don,

Mefistofel kimi geyinmiş tələbəyə vurğunluq, onun içi pambıqlı qara astarlıq parçadan olan sümsüsləri... Otuz dərəcəli şaxtada donmuş güllərin etri... Kədərli sükut, böyük orucluğu bildirən zəng səsi, ticaret gedən küçələrdə qəhvəyiye çalan, get-gede zəifləyən qar. Yaz həyəcanı, gecə titrəyişi... Verxnu Uslondakı bağ, şam ağacıları, çəmenliklər, daşib hər yanı basmış parıldayan Volqa və üfüqdəki elçim buludlar... Bütün bunları bəlkə də yalnız yuxuda, göz yaşıdan islanmış xəstəxana balışının həraretində xatırlayırdı...

Bu yuxulara, – qızı belə gəldi, – əlində qayışlı beş girvənkəlik idman daşı tutmuş Valka qəzəbli halda soxulurdu. Bu Valka Brikiñi dələduzluğuna görə gimnaziyadan qovdular, könüllü olaraq cəbhəyə getdi və bir ildən sonra yenə Kazanda göründü, süvari paltarıyla və əsgəri Georgi ordeniyle özünü dartmağa başladı. Danışındılar ki, onun atası, polis pristavı Brikin (bu o adam idi ki, "qorodovoyların allah ocağına maneəsiz girmesi" barədə əmr vermişdi) dairə ordusunu komandanlığına ərizə yazıb yalvarmışdı ki, oğlu Valkanı en ön mövqelərə göndərsinlər ki, bəlkə öldürdülər onu orda, çünki valideyn qəlbini bu əcləftiridənse ölü görmək isteyir. Valka həmişə ac idi, kef tamahkariydi və şeytan kimi cəsaretlidi. Mühəribə onu çevik eləmişdi, o qanın yalnız turşumış iy verdiyini bilirdi, inqilab onun əl-qolunu açdı.

Onun beş girvənkəlik idman daşı Oleçkamı yuxularının əlvən nazik buzunu parça-parça elədi. Bu buz nə qədər nazik imiş, o işə xoşbəxtliyini bu buzun üzərində qurmaq istəyirdi: əre getmək, sevgi, ailə, möhkəm, səadət dolu bir ev... Buzun altında burulğan varmış... Buz sindi və kobud, qaynar həyat qızı öz bulanıq dalğaları qoynuna aldı.

Olqa Vyaçeslavovna bunu belə də qəbul elədi: amansız mübarizə (iki dəfə öldürmək istədilər, öldürə bilmədilər, indi heç nədən qorxusu yoxdu), ürək dolusu nifret, bu günün bir tike çörək və naməlum sevginin doğurduğu şiddətli həyəcan – həyat budu... Yemelyanov çarpayının yanında oturmuşdu, qız balışı ciyini arxasına qoyurdu, sümüyü çıxmış barmaqlarıyla yorğanın konarlarını qamarlayıb, sadəlövh bir inamlı onun gözlerinin içində baxaraq deyirdi:

– Mən belə təsəvvür edirdim: ərim yaraşıqlı sarışın bir adam, mənse qırmızı penuardayam, oturmuşuq, ikimizin də eksi nikelli qəhvədana düşüb. Başqa heç nə? Səadət buydu... Nifret edirəm o qızı... Tənbəl gic qız, səadəti qəhvə içə-icə, penuarda gözləyirdi!.. Ax, əclaf!

Yemelyanov yumruğunu baldırlarına dayayıb qızın danışdıqlarına gülündü. Oleçka özü də bilmədən niyə, axıb ona tökülmək, qovuşmaq istəyirdi... Qızın indi bircə istəyi vardi: xəstəxana çarpayısından qalxmaq. Qız saçlarını kəsdirmişdi. Yemelyanov onunçun qısa süvari yarımkürkü, qırmızı kanlı göy şalvar və vəd etdiyi kimi tumac çəkmələr tapmışdı.

Noyabrdə Olqa Vyaçeslavovna xəstəxanadan çıxdı. Şəherdə nə qohumları, nə də tanışları vardı. Şimaldan axan buludlar bom-boş küçələrin, qapı-bacısı bağlanıb, mixlənmiş mağazaların üstündən ötüb keçir, özleriylə yağış, qar gətirirdilər. Yemelyanov cəld addımlarla palçığı tapdalaya-tapdalaya yaşayış yeri tapmaqçın döngədən-döngəyə gedirdi. Oleçka ondan bir adım arxada islanmış pudluq kürkdə, öldürülmüş gimnazistin çəkmələrində ayaqlarını sürükləyirdi, dizləri esirdi, amma Dmitri Vasiliyeviçdən geri qalmaqdansa ölüm yaxşıdı. O, ağ qvardiyaçılardan tərəfindən əzab-əziyyət verilmiş yoldaş Zotova üçün icraiyyə komitəsində ev orderi almış və indi nəsə qeyri-adi bir yer axtarırdı. Nəhayət, tacir Staroboqatovların atıb getdikləri sütunları və güzgülü pəncərələri olan iri malikanəsini seçdi və onu müsadirə etdi. Adamsız evin siniq pəncərələrindən soxulan külək qızılı, qopuq-qopuq olmuş mebelli, tavarı şəkilli yan-bayan düzülmüş otaqlarda cövlən edirdi. Çilçırqadakı bühlurlar cingildəyirdilər. Bağda çilpaq cökə ağacıları yorğun-yorğun piçildəşirdilər. Yemelyanov ikilaylı qapını təpiyilə vurub açdı.

– İblislər, etiraz əlaməti olaraq düz döşəmədəcə oturublar...

O, qonaq otağındaki bütün divarı tutan paliddan düzəlmə orqanı sindirdi və taxtaları içində divanlar olan künc otağa aparıb, buxarını qaladı.

– Burada çay da qaynada bilərsiniz, hem istidi, hem də işqli, burjuular yaşamağı bacarırdılar...

O, qızçın tənəkə çaydan qurudulmuş kök, yarma, donuz piyi, kartof iki həftəliyin azuqesini getirdi və Olqa Vyaçeslavovna qaranlıq, boş evdə tək qaldı; evin sobasının boruları bərk viyitli salırdı, sanki tacir Staroboqatovların kölgələri payız yağışı altında damda oturub qəm-qüssədən nale çəkirdilər...

Olqa Vyaçeslavovnanın fikirləşməyə nə qədər desən vaxtı vardi. Stula oturub qaynamağa başlayan çaydana baxır və Dmitri Vasiliyeviç barədə düşünürdü: görən bu gün gələcəkmi? Gəlsəydi yaxşı

olardı, hazırda kartof da bişib. Onun səsi əks etdirən parket üstündə atlığı addımlarını uzaqdan eşidirdi: kefi kök halda, baxışlarında alıcılıq içəri girəndə, elə bil qızın həyatına daxil olurdu... Tapançاسını və iki dənə qumbaranı açıb qoyur, yaş şinelini çıynından atırdı və hər şeyin qaydasında olub-olmadığını, neyin çatışmadığını soruşurdu.

— Əsas budu ki, sinəndəki öskürək keçib getsin və bəlgəmdə qan olmasın... Təzə iləcən özünüzə gelərsiniz tamam-kamal.

Çay içib, maxorka bükəndən sonra hərbi işlərdən danışır, süvari döyüşlərini yerli-yerində təsvir edirdi, hərdən elə qızışdırı ki, adam onun qırğı gözlərinə baxanda qorxurdu.

— İmperialist müharibəsi mövqə, səngər müharibəsidir, çünkü bu müharibədə coşqunluq yox idi, öləndə kədərlər ölürdülər, — o, otağın ortasında ayaqlarını geniş açıb duraraq, qılincını da azacıq qıñından çıxarımış vəziyyətdə danışındı. — İnqilab atlı ordu yaratdı... Aydındımı sizə? At — təbii qüvvədir... At döyüşü — inqilabi coşqunluqu... Bax, əlimdə qılinc soxuluram piyada cərgəsinə, pulemyot yuvasının üstünə cumuram. Məni bu görkəmdə gören düşmən dözə bilərmi? Döze bilmez... Vəlvəleyə düşüb qaçıır, mənse onu doğrayıram, menim çıyılınimdə qanadlarım var... Süvari döyüşün nə olduğunu bilsinizmi? Atəssiz-zadsız ki, axın bir-birinin üstüne gəlir... Uğultu... Lap serxoş olursan... Toqquşdular... İş başlanır... Bir dəqiqə, uzağı iki dəqiqə... Belə dehşətə ürəkmi tab gətirər... Düşmənin tükləri biz-biz durur... Gördün ki, artıq atlarnın başını qaytarır... Burda dayanma — doğra, qov... Əsir olmur...

Gözleri polad kimi parıldayırdı, polad qılinci havanı viyiltilə yarırırdı... Olqa Vyacheslavovna canına üzütmə salan bir həyəcanla, dirseklerini dizinə söykeyib, ənənəsi yumulu yumruqlarına dayayaraq ona baxırdı... Viyilti salan bu tiyə hətta ürəyini parçalasayıdı belə, qız sevincdən qışqırırdı; o qədər ki, sevirdi bu adamlı...

Onun qızı niye yazığı gelirdi? Doğrudanmı onda qızı qarşı rəhməndən başqa bir şey yox idi? Yeniyetməmi, küçədə qalmış itə olduğu tekmi ona yazığı gelirdi? Hərdən qız onun qıyqacı baxışlarını tuturdu — bu baxışlar cəld idi, qardaş hissine oxşamayan bir hissin dumani vardi onlarda... Qızın yanaqları alışırı, bilmirdi üzünü hara tutsun, çapalayan ürəyi elə bil başgicəllendirici boşluğa düşürdü... Amma yox, o, cibindən Moskva qəzetini çıxarıır, oda yaxın oturub, ucadan felyeton oxuyardı — qəzetin aşağı hissəsində

dünya burjuaziyasının iç üzünü açıb biabır edirdilər... Güləyle yox, toyuq qaqqıltısıyla yetişərik... “Ay şeytanlar, gör bir necə yazırlar!” o məmmənluqla ayaqlarını yerə döyəcələyərək çığırıldı...

Qış geldi. Olqa Vyacheslavovnanın sehheti yaxşılaşdı. Bir dəfə Yemelyanov tezden, sübh açılmamış onun yanına geldi, geyinməyi tapşırırdı və qızı at minməyin və sūrməyin ilkin qanunlarını öyrətdiyi meydana getirdi. Sübħçağı yumşaq qar yağırırdı, Olqa Vyacheslavovna atdırnaqlarının qumlu izlər qoysuq ağıppaq qarlı meydanla çapırırdı. Yemelyanov qışqırırdı: “It çəpər üstə oturan kimi oturmusan, vay səni... Ayaqlarını düzəlt, yıxılma!”. Qızı gülmək tuturdu, qulaqlarında külek viyildayırdı, ənənəsində sərməstlik yayılır, kirpiklərində qar dənələri əriyirdi.

3

Bu zəif qızda daxili bir dəmir gücü vardı: məlum deyildi hər dəndi bu onda. Meydanda at və nizamlı yürüş məşqi keçdiyi bir ay ərzində qız sim kimi gərildi, şaxtalı külek yanaqlarını qızartdı. “Kənardan baxanda, — Yemelyanov deyirdi, — bir dəridi, bir sümük, di gəl şeytan balası...” Qızda həm də bir şeytan gözəlliyi vardı: nazik və ariq, qara hamar saçları olan, əynində yarımkürk, tarım dərtliş kəmərli Zotova mahmızlarını oynada-oynada maxorka tüsňüsü basmış kazarmadan keçəndə cavan süvarilər neyləyəcəklərini bilmir, üzü üzlər görmüşləri isə fikrə gedirdilər.

Qızın ariq qolları atla dəqiq, cəld rəftar eleməyi öyrənmişdi. Sənki yalnız burjuy rəqslərinə və ipək donılara yaranan, uyğun ayaqları inkişaf eleyib berkmişdi, Yemelyanovu ən çox qızın mahmızlarını heyrətə gətirirdi, poladdı, həssasdı, yəherdə gənə kimi ilişib otururdı, at qızın altında quzuya dönürdü. Qılinc oynatmayı da öyrəndi çubuğu və nəyinse qalağını bir dəfəyə çapırırdı, amma əlbəttə, qızda əsil zərbə almırmırdı: zərbə vaxtı bütün güc çiyinlərdədi, onun çiyinləri isə qız çiyinleriyydi.

Siyasi savadı da tez qavrayırdı. Yemelyanov qızda “burjuua qalığı” qalmasından qorxurdu, — dövran sərt dövran idi. “Yoldaş Zotova, fehlə-kəndlə Qızıl Ordusunun məqsədi nədir?” Olqa Vyacheslavovna yerindən sıçrayıb bir məfəsə deyirdi: “Yer üzündəki

bütün zəhmətkeşlərin səadəti naminə qanlı kapitalizmle, mülkədarlarla, keşşərlər və müdaxileçilərlə mübarizə..." Zotova Yemelyanovun komandirlilik elədiyi eskadrona döyüşü götürüldü. Fevralda polku isti yük vagonlarına doldurub, Denikin cəbhəsinə atıldılar.

Olqa Vyacheslavovna atın cilovundan tutub, eşelonlar boşalan stansiyanın çirkli-peyinli qarının üstə durub, yüngül buludlu tutqun göydəki qara-qırmızı və göyümətül rəngli yaz qırubuna baxa-baxa topların uzaq gurultusuna qulaq verərən yaxın keçmişə məxsus hər şey unudulmaz bir inciklik, intiqam dolu bir nifrat olub içinde baş qaldırırdı. "Bəsdi tüs-tü-let-diz!.. Atlara!.." Yemelyanovun sesi eşidildi. Qız yüngül bir hərəkətlə yəhərə qalxdı, qılıncı ombasına toxundu... İndi köynəyi cırmağa, beş girvenkəlik daşla hədələməye, biləkdən tutub zirzəmiyə sürütməyə hünerin çatmaz! "Yo-r-ğə yerisələ irəli!" Yəhər çirtildədi, qulaqlarında nəm külək oynadı, gözleri qırubun al tutqunluğunə zillənib qalmışdı. "Atlas zəncirlərini qırıb qaçıblar, dayansaq da, okeana çatanda dayanarıq", – sevimli dostunun bu sözləri şirin nəğmə kimi yadına düşdü... Qızın əsgər hayatı belə başlandı.

Eskadronda Olqa Vyacheslavovnanı hamı Yemelyanovun arvadı adlandırırdı. Amma qız onun arvadı deyildi. Heç kim inanmazdı, qarınılarını tutub gülməkdən ölürlər, Zotovanın hełə də bakirə olduğunu bilsəydi ləğər. Ancaq bunu Yemelyanov da, qız özü də gizlədirdi. Arvad sayılmaq sərfəliydi, asandi: heç kim qızı əlləmirdi – hamı bilirdi ki, Yemelyanovun yumruğu ağırdı, bir neçə dəfə bunu sübut etmişdi, beləliklə, Zotova hamıçın yalnız əsgər qardaş idi.

Vəzifəsi çapar olduğuna görə Zotova həmisi eskadron komandirinin yanında olurdu. Yürüş vaxtı onunla bir komada və çox vaxt da bir çarpayıda yatırıldı: o, başını bir tərəfdən, qız o biri tərəfdən qoyur, həre öz yarımkürküne bürünüb yatırıldı. Yorucu, əlli verstlik gündüz yürüşlərindən sonra Olqa Vyacheslavovna atı bağlayıb, tələsik qabındakını horuldadıb, uzunboğazlarını dartıb çıxararaq, mahud köynəyinin yaxasını açaraq skamyaya, sobaya, çarpayının qıraqına uzanan kimi yuxuya gedirdi... Qız Yemelyanovun nə vaxt uzanıb, nə vaxt durduğunu eşitmirdi. Yemelyanov vəhşi heyvan kimi az yatırıldı, sanki bir qulağıyla gece xişlətisini dinleyirdi.

Yemelyanov onunla sərt davranır, başqa döyüşüldən heç neyə ayırmır, hətta başqalarına nisbətən ona tez-tez nəyişə irad

tuturdu. Qız onun qırğı gözlərindəki gücү yalnız indi anlamışdı: bu baxışda mübarizlik vardı. Xeyrixahlıq, dişağartma artıq piylə birgə ondan əriyib getdi. Gecə baxışından sonra, atları rahatlanmış, döyüşçüləri yatrılmış, pusqudakıları və gözətçiləri yerlərində görən Yemelyanov qoxumuş tər iyi verə-verə yorğun halda daxmaya girir və son qüvvəsini toplayıb şişmiş uzunboğazlarını çıxartmaqçın skamyaya əyləşirdi, beləcə taqətsiz halda bir ayağında yarıyacan çıxarılmış çəkmə boğazı otururdu. Çarpayıya yaxınlaşır və bir dəqiqliyə Olqa Vyacheslavovnanın yuxuda allanmış, küləkdən qabalaşmış həm qadın, həm uşaq sifətinə bənzər sifətinə baxırırdı. Gözlerinin qabağı duman çalırdı, dodaqlarına mehriban bir təbəssüm qonurdu. Amma qızın bir təqsirindən belə, gəl, keçməzdı.

Zotova diviziyyaya məktub aparırdı. Gah yaşıl, gah boz gümüşü yovşanlı çölün başı üstə buludsuz may səması torağaylarla dil açmışdı. Atın dalaqları oynayırdı, lap yorğası kimi yumşaq-yumşaq yorturdu. Sarımtıl sünbülkirənlər yolu qaçıb keçirdilər. Bele bir səherdə adamın müharibəni, düşmənin səni sixışdıraraq cinaha keçdiyini, piyada diviziyyaların döyüşü qəbul etmədən vagonları sindirib, arxaya çəkilmələrini, şəhərlərdəki acliği, kəndlərdəki qiyamları unutmayı gelirdi. Bahar həmişə olduğu kimi torpağı, gözəlliklə bəzeyir, arzuları qanadlandırırdı. Cürük yem yemekdən tərləmiş at belə finxir, bənövşəyi gözleriyle çəp-çəp baxır, nadinçlik elemek, oynamaq istəyirdi.

Yolun yarısı cil basmış nohurun yanından keçirdi, nohura bükübüküslü tabaşır yarğanının əksi düşmüştü. At addımını dəyişib, suya tərəf hərəkət elədi. Zotova tələsdi, atın başını buraxdı və at dizədək suya girib içməyə başladı, amma suyu təzəcə ağızına almışdı ki, tüksüz üzünü qaldırdı və bütün bədəni titrəyərək ucadan, həyəcanla kişnədi. O saatca nohurun o başındaki söyüdüldən ona kişnətiylə cavab verdilər. Zotova cəld atı yüyenlədi, atılıb yəhərə mindi; diqqətli baxıb, ciyini arxasından tüsənginin qundağını dartdı. Söyüdüldən iki baş göründü və sahilə iki nəfer atı çıxdı. Dayandılar. Bu keşfiyyat idi. Amma kimin keşfiyyatı? Bizimkilərin, ya ağların?

Onlardan birinin atı ayağına yapmış böyəneyi qovmaqçın başını əydi, atı da yüyenin dalınca əyildi və onun ciyinində qızılı zolaq parladı... "Əkilmək!" Olqa Vyacheslavovna üzəngisiyle atı mahmızladı, yəhərə yatdı, atla yovşan kollarının quru şalğamların üstündən

uçmağa başladı... Arxadan çataçatda olan ağır tappılıt eşidildi... Atış... Qız gözücü baxdı atlılardan biri sağı götürüb, onun qabağını kesmek isteyirdi. Onun Don tərəflərinin boz atı ov iti kimi şığıyırıldı... Arxadan yenə atış açıldı... Qız ciynindən tüsəngi aldı, yüvəni buraxdı. Don atına minmiş atlı əlli metrəcən aralıda çapırdı. "Dayan, dayan!" – o, qılincını başı üstə oynadaraq bağırıldı... Bu, Valka Brıkin idi. Qız onu tanıdı, atı bir də mahmuzladı – üzbeüz gelirdilər, tüsəngi qaldırdı, qızın atəsi amansız bir nifrətlə açıldı... Don ayğırı başını hərəkəyerek şahə qalxdı və o saat da yixıldı, süvari atın altında qaldı... "Valka! Valka!" – qız vəhşi kimi, sevincə bağırdı, – bu vaxt arxadan ikinci atı ona çatdı... Qız yalmız omun uzun bişərini, heyrətdən hədəqəsindən çıxmış iri gözlərini görə bildi: "Arvad!" – və onun qaldırdığı qılinc astadan Olqa Vyaçeslavovnanın tüsənginin lüləsinə dəyib cingildədi. At onu alıb irəli apardı. Qızın əlində artıq tüsəng yox idi – tüsəngi ya zərbə kənarə atmışdı, ya da özü bilmədən əlindən salmışdı (sonralar, əhvalatı danişarkən qız bunu dəqiq xatırlaya bilmirdi); qızın əlləri ağırlığı ilə adamı çağırıran sıyrılmış qılinci duydu, boğazını yüyen sixmiş at finxirdı və baş aldı qovmağa, daldan çatdı və qız qulaylanıb zərbə endirdi. Bişər atının yalına yatdı, hər iki əliylə peysərini tutdu.

At tövşüyü-tövşüye Olqa Vyaçeslavovnanı yovşanlı çöllə alıb aparırdı. O, qılincın dəstəyini hələ də sixdığını hiss etdi. Güc-bala, birtəhər qılinci qınına soxdu. Sonra atı saxladı; tabaşır yarganı və nohur solda, arkada, uzaqda qalmışdı. Çöl bom-boşdu, arxasında çapan yox idi, atış-zad açılılmırıldı. Torağalar parlaq mavilikdə cikkildəyir, uşaqlıqda olduğu kimi şirin-şirin oxuyurdular. Olqa Vyaçeslavovna köynəyini qamarladı, barmaqlarıyla boğazını sixdi, səksəkə içinde özünü ələ almağa çalışdı, amma öziyle bacarmadı: göz yaşları axdı və qız yəhərdə bütün bədəni əsə-əsə ağladı.

Sonra diviziyanın qərargahına doğru yolda o uzun müddət acıqlı halda gah bir, gah da o biri yumruğuyla gözlərini silirdi.

Eskadronda azı yüz dəfə Zotovanı mecbur eləyirdilər ki, bu əhvalatı təkrar danişsin. Döyüşçülər qəhqəhə çəkir, başlarını yelləyir, gülməkdən uğunub gedirdilər.

– Oy qardaşlar, belə də gülünc iş olar. Bir arvad iki kişinin öhdəsindən gelib!..

– Dayan, danış görək: deməli arxadan hücum çəkdi üstünə və qəfil qışqırdı: "Arvaddı!"

- Bişləri uzun id?
- Heyrətdən gözləri bərəlmişdi.
- Əli qalxmadı, hə?
- Hə, aydın məsələdi.
- Sen də ki, boynunun ardına çəkdin onun... Oy, qardaşlar, qoymayıñ öldüm gülməkdən... Bu da sənə süvari, tikə-tikə oldu.
- Bəs sonra neyledin?
- Sonra neyleyəcəkdir ki? – Olqa Vyaçeslavovna cavab verirdi.
- Sadəcə olaraq qılincımın tiyəsini sildim və zərfi diviziyyaya çatdırmaq üçün götürüldüm.

Belə səyyar həyatın bir nöqsan cəhəti vardı: Olqa Vyaçeslavovna utancaqlıqlı bacara bilmirdi. Qızmar bir gündə eskadron çay və ya nohur qirağına düşəndə qız yaman təəssüflənirdi; döyüşçülər çılpaq halda suyu şappıldada-şappıldada, qəhqəhəyə, çığır-bağır salaraq yüvəni buraxılmış atlarla özlerini suya vururdular. Zotova kolların, qamışlıqların arxasında ayrıca bir yer seçməli olurdu. Qızın dalınca qışqırırdılar:

– Səfehin biri səfəh, patavanı dola belinə, haydi bizimlə çimməyə.

Yemelyanov təmizkarlığa, səliqəliliyə ciddi nəzəret edirdi. "Süvarının yanına çıban çıxıbsa cərgədən rədd olmalıdır, belesi döyüşçü deyil, – o deyirdi. – Süvari hər şeydən əvvəl gərək yumşaq yerini qorusun... Şərait imkan verirsə yayda və qışda quyu başında yuyunsun – on beş dəqiqə fiziki hərəkətlər eləsin".

Quyu başında yuyunmaq da qız üçün müşkül bir iş idi: hamidan qabaq durub, lay-lay buludlu və dumانlı göydə dan yerinin al-qırmızı yarıqdan azca işıldamağa başladığı şübhəçi soyuq şəh üstə qaçmalı olurdu. Bir dəfə qız iy verən, buz təki soyuq suyla dolu, durna səsinə oxşar bir səsle cirildən vedrəni çıxarıb quyunun qirağına qoydu, soyundu, soyuqdan bütüsdü və birdən sanki nəsə sessizcə ciyninə toxundu.

Qanrlıb baxdı, Dmitri Vasilyeviç artırmada durub diqqətle, qəribə bir baxışla ona baxırdı. Bunu gören qız yavaş-yavaş quyunun dalına keçdi və ələ çömbəldi ki, birçə qırılmayan gözləri görünürdü. Əgər bu başqa yoldaşlarından biri olsaydı, qız: "Nədi, lenətə gəlmış,

gözlerini zilləmisən, çevir üzünü!” – deyə, çığırmraqla kifayətlənerdi. Amma qızın səsi utandığından, həyəcanından elə bil batdı. Yemelyanov çiyinlərini çekdi, istehzayla qımışdı ve çekilib getdi.

Bu kiçik bir ehvalat idi, amma o gündən hər şey dəyişdi. Hər şey – ən sadələrindən başlamış – qəfil mürəkkəbləşdi. Eskadron yanmış xutorda gecələməyə dayandı, yatmaqçün adətən olduğu kimi bircə çarpayı vardı. O gecə Olqa Vyaçeslavovna at iyi verən çulun üstündə lap qırادa uzandı və gözlərini nə qədər bərk qapasa da, uzun müddət yuxuya gedə bilmədi. Amma di gəl, Yemelyanovun nə vaxt gəldiyini eşitmədi. Qız xoruz banına ayılanda, onun qapının ağızında, yerdəcə yatdığını gördü. Aralarındaki sadəlik yox oldu... Dmitri Vasiliyeviç damışanda qaşqabağını tökür, baxışlarını yayındı; qız özünün və onun üzündə eyni bir gərginliyi, sünilik maskasını duyurdu. Amma bu vaxt qızın daxilində sərəx bir xoşbəxtlik çağayıydı.

İndiyədək Zotova əsil döyüş görməmişdi. Polk diviziya ilə birgə şimala çəkilməkdeydi. Xırda toqquşmalar vaxtı qız daima eskadron komandirinin yanında olurdu. Amma cəbhənin harasındasə böyük xoşagəlməz bir hadisə baş verdi, – o hadisə barədə astadan, həyəcanla danışmağa başladılar. Polk əmr aldı – düşmənin xəttini yarmaq, onun arxasına keçmək və yena bu xətti yarib, ordunun kənar cinahına qovuşmaq. Olqa Vyaçeslavovna “reyd” sözünü ilk dəfə onda eşitdi. Yubanmadan yola düşdülər. Yemelyanovun eskadronu qabaqda gedirdi. Gece atların başını buraxmadan, od yandırmadan meşədə dayandılar. İsti yağış damcıları yarpaqlara dəyib şappıdayırdılar, göz-gözü görmürdü. Olqa Vyaçeslavovna xırda kötüyün üstə oturmuşdu ki, mehriban bir əl ciyinə endi; qız bildi kimin əlidid, köksünü ötürüb, başını dala atdı. Dmitri Vasiliyeviç soruşdu:

– Qorxmazsan ki? Hə, hə, bax ha... Çalış məndən aralanma...

Sonra alçaqdan əmr verildi, döyüşülər sessizcə atlara mindilər. Olqa Vyaçeslavovna tərəpenmişdi ki, üzəngisiyle Dmitri Vasiliyeviçə toxundu. Uzun müddət yorğan yerləşə getdilər. Atlar başlarını əyib ağızlarını marçıldadırdılar. Hardansa göbələk iyi gelirdi. Sonra zülmət qaranlıqda dumanhı işiq zolaqları göründü – meşə seyrəlirdi. Sağdan, lap yaxınlıqdan odlu iynələr saçıldı, sıxypaq meşəyə uğultulu atəş səsləri yayıldı. Yemelyanov səsini uzadaraq qışqırdı: “Qılıncılar,

marş-marş!..” Yaş budaqlar sıfətlərinə çırplıldı, atlar bir-birlərinə qışılır, xırıltılı seslər çıxarırdılar, tūfəng lülələri dizlərinə dəyirdi. Birdən-birə gözləri önünde boz, tüstülü, aşağıya uzanan çəmənlik açıldı, çəmənlikdə artıq athların kölgələri çapırdı. Sahil qurtardı. Olqa Vyaçeslavovna üzəngini basdı, at quyruğunu qısib, çaya atıldı...

Polk düşmənin arxasına keçdi. Başları üstə alçaq buludlar üzürdü, onlarsa qaranlıqda çapırıldılar, beş yüz atın durnaqları altda çöl uğuldayırdı. Çapaçapda şeypurçuların şeypurları kəsik-kəsik guruldayırdı. Tələsmek əmri verilmişdi. Eskadronlara poqonlar və dəmir nişanlar paylandı. Yemelyanov döyüşçüləri başına yığıdı.

– Gizlin qalmaq məqsədilə, biz indi general-leytenant baron Vrangelin Şimali-Qafqaz ordusunun yiğma polkuyuq. Yadda saxladınızmı, yelbeyinlər? (Döyüşçülər hırıldadılar.) Kimdi orda gülen, – mumlaşın, sakit, mən indi sizinçün “yoldaş komandır” yox, “əlahəhrət cənab kapitanam”. (O, kibrıt yandırdı, ciyinində bir zolağı olan qızıl paqon parıldadı.) Siz indi “aşağı çinlərsiz”. Şax durmalı, hərbi salam verməli, “siz”lə damışmalısınız. “Su-s-un, əllər yana!” Aydındırı? (Eskadrona gurultu düşmüşdü, şax durmağı, hərbi salam verməyi məşq edir, “ali həzrətləri” ifadəsinin dalına cürbəcür sadə kəlmələr qoşurdular.) “Paqonları tikin, ulduzları cibə qoyun, dəmir nişanları furajkalara taxın...”

Maskalanmış polk üç gün Vrangelin arxa cəbhəsi boyu çapdı. Polk keçən yerlərde arxada qara tüstü sütnuları qalxırdı – dəmiryol stansiyaları, qatarlar, hərbi anbarlar yanır, su mancanaqları, barıt zirzəmiləri havaya sovrulurdu. Dördüncü gün atlar yoruldular, bürəməyə başladılar və ucqar bir kənddə gündüz düşərgəsi salası oldular. Olqa Vyaçeslavovna atı bağladı və oradaca, ot qalağının üstünə sərilib yuxuya getdi. Onu zil qadın gülüşü ayıltdı: qara donunun etəyini qaldırıb belinə sancaraq baldırını çılpaq qoyan ətli-canlı bir arvad Zotovanı göstərərək kiməsə dedi: “Nə yaxşı kişiidi...” Arvad yuyulmuş patavaları həyətdə asırdı.

Olqa Vyaçeslavovna daxmaya girəndə gözləri şişmiş, kefi kök, saçlarında balış tükü, ayaqyalın Yemelyanovu stol arxasında oturmuş gördü. Deməli yuyulan patavalar onunkuydu.

O, Olqa Vyaçeslavovnaya dedi:

– Əyləş, indi borş getirəcəklər. Araq verimmi?

Bayaqkı etli-canlı arvad əlində çuqun qab dolu borş, al yanaqlarını borşun buxarından kənar tuta-tuta içəri girdi. Çuqun qabı Yemelyanovun düz qabağına qoydu, dolu ciyinini oynatdı:

– Elə bil gəlişinizi gözləyirdik, borş da ki... – Səsi nazik, cingiltiliyi, bu səsde gümrahlıq, həyasızlıq vardı... – Patavalarınızı yuyub sərdim, göz açıb yumunca quruyar... – Arvad qancıq gözlərini Dmitri Vasilyeviçə zillədi.

O, borşu horuldada-horuldada razılıq əlaməti olaraq niqqildayırdı, – yaman üzüyola bir adama dönmüşdü.

Olqa Vyaçeslavovna qaşığı qoydu; elə bil ürəyini həris ilan çaldı, – rəngi qaraldı, gözlərini aşağı dikdi. Arvad qapıdan çıxanda ardınca cumub, quru ot tökülmüş yerdə ona çatdı, qolundan yapışdı, boğula-boğula piçiltiyla dedi:

– Nədi, ölümünmü çatıb?

Arvad içini çəkib, qolunu güclə onun əlindən qopardı, ordan qaçıdı.

Dmitri Vasilyeviç bir neçə dəfə Olqa Vyaçeslavovnaya heyrətlə nəzər saldı: qızın çırtma vursan qanı çıxardı.

Ata minəndə isə qızın acıqlı, dumanlanmış gözlərini, şişmiş burun pərlərini və mərəyin tinindən sıçan kimi qorxa-qorxa baxan, başıaçıq arvadı görüb hər şeyi anladı, əvvəller olduğu kimi dişlərini ağarda-ağarda qəhqəhə çəkdi. Darvazadan çıxanda dizlərini Oleçkanın dizlərinə toxundurdu və ondan çıxmayan bir mehribanlıqla dedi:

– Ay səni səfəh qız...

Qızın gözləri yaşardı, az qaldı hönkürsün...

Beşinci gün məlum oldu ki, bütöv bir kazak diviziyası maskalanmış qızıl ordu polkunu dabanbasma izləyir. İndi əldən düşmüş atları yolda ataraq yubanmadan gedirdilər. Gece düşəndə arxada gedən dəstə döyüşə girməli oldu. Polkun bayrağı birinci eskadrona verildi. Dayanmadan işıq-zad gəlmeyən, qaranlıq bir kəndə soxuldular. Qılıncların dəstəyi ilə pəncərə taxtalarını döydülər. İtlər hürüşdü, ətrafdə hər şey cansız görünürdü, yalnız zəng qülləsində zəng bir dəfə dinqıldıyib susdu.

İki nəfər kəndlini gətirdilər – samanlıqdan tapmışdilar onları, qulyabani kimi tük basmışdı üz-gözlerini. Atlılara baxa-baxa bircə bunu deyirdilər:

– Qardaşlar, əzizlərim, öldürmeyin...

Yemelyanov yəhərdən əyilib qışqırdı:

– Kəndiniz ağların tərefindədi, ya sovet hakimiyyətinin?

– Qardaşlar, əzizlərim, özümüz də bilmirik... Əlimizdən aldılar hər şeyimizi, talan elədilər, hər şeyi çapib apardılar...

Onlardan birtəhər öyrəndilər ki, kəndi hələ heç kim tutmayıb, doğrudan da Vrangelin kazaklarını gözləyirlər və bir də ki, çayın o tayından, dəmiryol körpüsünün arxasındaki səngərlərdə bolşeviklər var. Polk paqonlarını çıxardı, ulduzlarını taxtı və körpüyle özünü-küler tərəfə keçdi. Burda aydın oldu ki, bütün cəbhə boyu ağlar quduzcasına hücum edirlər və bu körpünü nəyin bahasına olursa olsun qorumaq əmri alınıb; amma nəyə döyüşsünler: pulemyot lentləri pulemyotlara düşmür, səngərlər bitle doludu, çörek yoxdu, qaynanmış dən yeməkdən, qarınları şışib dama dönüb, gecə düşən kimi qızıl əsgərlər hərəsi bir tərəfə əkilir; bir təsviqatçı varmış, o da qarın ishalından ölüb. Polk komandiri birbaşa xətlə baş qərargahla əlaqə saxladı: ordu mühasirədən çıxmayınca körpünün son damla qanadək qorumaq əmr olunmuşdu.

Yemelyanov dedi:

– Burdan sağ çıxa bilməyəcəyəm.

O, çaydan iki qab su götürdü, birini Olqa Vyaçeslavovnaya verdi və qızın yanında əyləşib, baxışlarını o biri sahilin güclə sezilən cizgilərinə zillədi. Çayın üzərində bulanıq sarımtıl bir ulduz sallanmışdı. Bütün günü Vrangelin batareyaları aramsız atəşle bolşeviklərin səngərlərini dağdırıldılar. Axşam ise əmr geldi: körpünü keçmək, ağları çaydan uzaqlaşdırmaq və kendi tutmaq.

Olqa Vyaçeslavovna ulduzun çaydakı bulanıq tərpenməz izinə baxırdı, – bu izdə qüssə vardi.

– Hə, gedək, Olqa, – Dmitri Vasilyeviç dedi, – bir saatlıqə yatmaq lazımdı. – O birinci dəfəydi qızı adıyla çağırırdı.

Kollardan dik sahile əllərində su qabları olan əsgərlər sine-sine çıxırdılar: gün ərzində çaya yaxın düşməmişdilər, hamı susuz idi. Qorxunc əmrəndə artıq hamının xəbəri vardi. Coxlarına elə galirdi ki, bu onlar üçün axırıncı gecədi.

Olqa Vyaçeslavovna sakit bir qüssəyələ dedi:

– Öp məni!

O, su qabını astaca əlindən qoydu, qızın çiyinlərindən tutub özünə tərəf çəkdi, – qızın furajkası başından düşdü, gözləri qapandı və Yemelyanov, onun gözlərini, dodaqlarını öpmeyə başladı.

– Səni özüme arvad edərdim, Olya, amma indi olmaz, başa düşürsənmi...

Gecə hücumları boşça çıxdı. Ağlar körpünün o başında tikanlı məftil çəkib, onun müdafiəsini möhkəmlətdilər və körpü boyunu pulemyot ateşinə tutdular. Duman basmış çayın, yaş çəmənlərin üstə boş bir səhər açıldı. Hər dəqiqəden bir hər iki sahildə torpaq göye sovrulurdu, sanki yerdən qara kollar qalxırıdı. Havadə viyilli, uğultu vardı, şrapnel göydən bulud kimi yağırdı, hay-küyden adamlar gicləşirdilər. Körpünün yanında üzüstə düşmüş, arxası üstə sərələnmiş çoxlu meyit vardı. Bütün cəhdərələr səmərəsiz idi. Adamlar daha özlərini pulemyot ateşi qabağına vermək istəmirdilər.

Onda demir yolu torpaq qalağının dalında səkkiz kommunar polk bayrağı altında yiğisdi; cirilmiş, dəlik-dəlik olmuş bayraq sübhağı sanki qan rəngindəydi. İki eskadron atları mindi. Polk komandiri dedi: “Yoldaşlar, canımızı qurban verməliyik”, – və bayraq altına irəlilədi. Səkkizinci Dmitri Vasilyeviç idi. Onlar qılinclarını çıxardılar, atlarını mahmızladılar, torpaq qalağının arxasından çıxdılar və atlarını körpünün gurultu salan taxtaları üstə səyirtdilər.

Olqa Vyacheslavovna göründü: budur, birinin atı məhəccərə dəydi, at da, atlı da on sajınlıq hündürlükdən çaya uçdular. Yeddisi körpünün ortasına çatdlar. Daha birisi, yuxulu kimi yəhərdən yixıldı. Qabaqlıqlar çatıb, qılınca tikanlı məftili doğrayırdılar. Gövdəli bayraqdar səndələdi, bayraq endi, Yemelyanov bayrağı qapdı və o saat da onun atı çapalamağa başladı.

Güllələr qızıncasına viyıldayırdılar. Olqa Vyacheslavovna başgicəlləndirici bir hündürlükdə araları yarıqlı taxtaların üstüyle çapırdı. Zotovanın arxasında körpünün dəmir hörgüleri titrədi, uğuldadı, yüz əlli boğaz birdən nərildədi. Dmitri Vasilyeviç ayaqlarını geniş açıb dayanmışdı, bayrağın ağacını əlində tutmuşdu, sıfəti ölü sıfətiydi, açıla qalmış cəngindən qan süzülürdü. Olqa Vyacheslavovna çaparaq keçərkən bayrağı onun əlindən qapdı. O, məhəccərə tərəf səndələdi, oturdu. Yanından eskadronlar çapıb keçirdilər: yallara yatmış bədənlər, parıldayan qılinc tiyeleri.

Hər şey o biri tərəfə keçmişdi; düşmən qaçırdı, toplar susmuşdu. Cırıq-cırıq olmuş bayraq çöl boyu uzun müddət atlı axının başı üstə dalgalandı və kəndin ağ söyüdləri arxasında gözden itdi; bayraqla indi enlisifət, yalnız dabanlılarıyla atının böyrünü döyəcləyen gənc bir qızıl əsgər çapırdı, bayrağı yelləyə-yelləyə qışkırdı: “Yix, yix, vur onları!”...

Olqa Vyacheslavovnanı çöldən tapdilar, qız zərbə yerə dəyidindən qulaqları batmış ve ombasına da gülə dəymışdı. Eskadron yoldaşlarının qızı yaman yazığı gelirdi: Yemelyanovun öldürül-düyüünü ona necə xəbər verəcəklərini bilmirdilər. Polk komandirinin yanına nümayəndələr göndərdilər ki, Zотовa şücaət göstərdiyinə görə təltif etsinler. Cox fikirləşdilər ki, nə versinlər. Portsıqar – papiroş çəkmir, saat – saat vurmaq arvad işi deyil. Bir süvarının arxa çantasında təmiz qızıldan olan bəzək sancağı tapmışdır: ürek və ox. Polk komandiri təltifə etiraz eleməyib razılaşdı, amma əmrində bele bir qeydi vardi: “Zotova şücaət göstərdiyinə görə qızıl bəzək sancağı – oxla təltif edilsin, ürek isə burjua emblemi olduğu üçün atılsın...”

4

Külekli, kükrəyib-coşan havada uçan və qəfildən qanadları qırılmış, yumaqlanıb yerə düşən bir quş kimi Olqa Vyacheslavovnanın da həyatı, ehtirashı, təmiz sevgisi qırıldı, dağıldı və mənasız, ağır, səksekəli günər bir-birini evəz eleməyə başladı. Uzun müddət hərbi xəstəxanalarda yatdı, iy verən yüksək vəqonlarında bir yerdən başqa yerə köcdü, şineli altında dondu, ağılıdan əziyyət çəkdi. Adamlar hamısı yad, açıqlıydılar, qız hamıycin xəstəxana siyahısında hər hansı bir nömrəydi, bu dünyada birçə dənə də yaxın adamı yox idi. Yaşamaq çətin, ağır idi, di gel ölüm onu apara bilmirdi.

Hərbi xəstəxanadan çıxanda, başı qırılmışdı, elə ariqdi ki, şineli və çəkməsinin quncları sanki skeletdən sallanırdı, vağzala getdi, zalların döşəmələrində adama oxşamazlar yaşayır və can verirdilər. Hara gedəsyidi? Bütün dünya vəhşi çöl kimiydi. Şəhərə qayıtdı, hərbi komissarlığın toplantış məntəqəsinə geldi, sənədlərini və təltif olunduğu ox-sancağını göstərdi, tezliklə eşalonla Sibirə döyüşməye yola düşdü.

Vaqon təkərlərinin taqqıltısı, el peçinin qızmar istisi, min-min verst yol kimi uzun mahmalar, üfunət və kazarmaların çirkli qarı, hərbi plakatların, Allah bilir hansı afişalarınsa, məlumatların bağışan hərfləri – şaxtalı havada xışıldayan kağız parçaları, his verən lampa ətrafında yarıqaranlıqda tirdən düzəlmə divarlar arasındaki mitinq-lər və yenə qar, qar, şam ağacları, ocaqların tüstüsü, döyüş bildiren dəmir qamçılardan tanış səsi, bərk şaxta, külə dönmüş kəndlər, qar üstündə qanlı izlər, çovğunun süpürləyib getirdiyi, ətrafa səpələnmiş odun parçalarını xatırladan minlərlə meyit... Bütün bunlar qızın xatirələrində bir-birinə qarışır, birləşib bir sonsuz fəlakətlər zənciri əmələ getirirdi.

Olqa Vyaçeslavovna ariq və qapqara idi; avtomobil spirtini də içirdi, maxorka çekirdi və yeri gələndə söyüş söyməkdə kimsədən geri qalmırıldı. O qədər ariq və gürzə kimi acıqlıydı ki, onu qadın yerine saymırıldılar. Bir dəfə bele bir əhvalat olmuşdu: gecə kazarmada evsiz-eşiksiz bir adam olan, iri dodaqlarına görə “Şəlpədo-daq” ləqəbi verilmiş əsgər, qızın yanına sürünub, onu əlləşdirmək istədiyini deyəndə, qız qəfil bir qəzəblə tapançasının dəstəyilə onun burnunun üstünə elə vurdu ki, kişini xəstəxanaya aparmalı oldular. Bu əhvalatdan sonra “Gürzə” barədə düşünmək belə istemirdiler...

Yazda gelib Vladivostoka çıxdı. Ömründə birinci dəfəydi ki, göy, qaramtil, canlı kimi olan okeani görürdü. Uzun köpük yalları qaçışır, sahilə can atırdılar, dalğalar üfüqdən şahə qalxır, ətəb dalğaqırana çırılır, havaya sovrulurdular. Olqa Vyaçeslavovnanın ürəyindən gəmidə işləmək keçdi... Uşaqlıqda baxıb xəyalə daldığı şəkillər yaddaşında canlandı: görünməmiş ağaclar bitən sahiller, dağ zirvələri, əngin buludlardan süzülen güneş şüası və uzanan gəmi yolu... Bur burnunun yanından üzüb keçəydi, Zambezi çayındaki bir daşın üstündə qəməgin-qəməgin oturayıd... Bütün bunlar əlbəttə, mənasız idi. Onu gəmiyə götürən olmadı, limandakı gizli meyxanada qoca bir losman qızı fahişə bilərek, onun məhv olmuş cavanlığına yazıçı gəldiyindən sərxoş-sərxoş göz yaşı töküb, qızın qoluna lövbər şəkli döydü: “Yadında saxla, dedi, bu xilas olmağa ümidi...”

Sonra müharibə qurtardı. Olqa Vyaçeslavovna bazardan yaşı rəngli plüs pərdəlikdən tikilmiş don aldı və müxtəlif təşkilatlarda işləməye başladı: icraiyyə komitəsində makinaçı oldu. Baş meşə idarəsində katibe işledi, bir dəftərxana xanımı kimi yazı stoluya birgə mərtəbədən-mərtəbəyə köcdü.

Bir yerdə çox qala bilmirdi, elə hey bir şəhərdən o birinə gedir, Rusiyaya yaxınlaşırıdı. Ürəyindən o körpüdən bir də adlamaq, Dmitri Vasiliyeviçin çaydan su götürüb onunla axırıncı dəfə oturduğu yerdə, o sahildə olmaq keçirdi... Həmin keçisöyüdlü kolunu, kolu ezb oturduqları yeri tapardı...

Ötüb-keçənləri unuda bilmirdi. Sərt, tənha bir həyat keçirirdi. Amma hərbi amansızlıq yavaş-yavaş yox olurdu. Olqa Vyaçeslavovna təzədən qadınlaşırıdı...

5

İyirmi iki yaşında artıq üçüncü həyatını yaşamağa başlamalıydı. İndi baş verənləri qız döyüş atlarının başına işçi xamitı keçirmək cəhdleri kimi təsəvvür edirdi. Sarsılmış ölkənin tükəri hələ də biz-biz durmuşdu, hələ qanla dolu gözlər dağıtmaga şey axtarındılar, hər addimbaşı isə dünəni bu gündən ayıran, tikməyə, düzəltməyə, təzəden qurmağa səsləyən dekret kağızları ağarırdı.

Qız bu barədə eşitmış, oxumuşdu və ona elə gəlirdi ki, bu mühabibdən də çətindir. Qızın yaşadığı şəhərlər amansız bir azğınlıqla dağıdılmışdı, hər şey əyilib-uçulmuş, yanğın olan yerləri gicitkən basmışdı, – adamlar bir kətan altında yaşıyirdılar. İnsan yeyir və yatr, yuxuda isə müharibə görümləri hələ də ona rahatlıq vermirdi. Yaradıcılıq öz ifadəsini əcədələrinə oxşar gil qablar və hamam süpürge-ləri istehsalında tapırdı.

Dekret vərəqələri bərpa etməyə, yaratmağa çağırırdı. Kimin əlli-riyə? Öz əlli-riyə, bax, bu yırtıcı quş pəncəsinə oxşar əyri barmaqlaryyla... Olqa Vyaçeslavovna gün batan vaxtı şəhərdə gəzməyi xoşla-yırdı, – adamların hiddetin, dəhşətin, nifretin silinməmiş qırışları bilinən inamsız, tutqun sıfetlərə diqqət yetirirdi, dodaqlarındaki titrəyis, müharibənin çürütdüyü dişlərin yerindəki desiklər qızə yaxşı tanış idi. Hamı, uşaqdan tutmuş qocayadək, orda olmuşdu... Budur, çirkili şəhərdə, əyinlərində cuvaldan, burjuy pərdələrindən tikilmiş turşumlu iyi verən paltar, ayaqlarında yirtiq çarıqlar, tük basmış, hər dəqiqə ağlamağa və ya öldürmeye hazır olan adamlar veyllənirlər...

Dekret vərəqələri qətiyyətə tələb edirlər – yaradıcılıq, yaradıcılıq, yaradıcılıq... He, bu, partlayıcı maddəylə körpü partlatmaqdən,

atla çaparaq batareyada topçunu doğramaqdan, şrapnelle fabrik binasının pəncərələrini qırıb tökməkdən çətindir... Olqa Vyaçeslavovna əyilmiş hasara vurulmuş əlvan plakatın qarşısında ayaq saxlayırdı. Kimse artıq əhənglə plakatın üstündən çalın-çarpez xətt çekmiş, biədəb söz yazmışdı. Qız qeyri-adi sifetlərə, dalgalanan bayraqlara, yüzmərtəbəli evlərə, borulara, oynaq hərflərlə yazılımış "sənayeləş-dirmə" sözünə doğru qalxan tüstü burumlarına göz gəzdirdi... Qız sadəlövhəcəsinə mütəessir olur, bu qəşəng plakatın qarşısında durub xəyalə dalırdı, – bu təzə mübarizənin əzəməti onu heyəcana götürirdi.

Qürub yeri qaralırdı; qurğunun buludlar altından süzülən son qızılı rənglər bom-boş evlərin qaralan pəncərələrindəki şüşə qırıntılarında eks olunurdu. Hərdən bir yanında tum çırtllayan, ağarmış pişik peyini ve çürük yarpaqlarla dolu küçənin palçığına tüpüre-tüpüre gedən bir adam keçirdi. Tum, tum... Adamlar vaxtlarını cənələrini işlətməklə keçirirdilər, beyin ala-toranlıqda mürgüləyirdi. Tumda daş çəkic dövrüne bir qayıdış vardi. Olqa Vyaçeslavovna yumruqlarını düyününəyirdi – o sakitliklə, tum çırtlamaqla, hamam süpürgələriylə, əyalətin iri boş çöllükleriyle barışa bilmirdi, öyrəşə bilmirdi bütün bunlara...

Birtəhər Moskvaya ezamiyyət ala bildi; o burası ürəyi fədakarlıq və qətiyyətlə dolu haldə, əynində yaşıl perdəlik plüs don gəldi.

Olqa Vyaçeslavovna gündəlik çətinliklərdən ruhdan düşmürdü: bundan da pis günlər görmüşdü. İlk həftələri Moskvada harda gəldi qalır və gecəleyirdi, sonra Zaryadyede ümumi mənzilde otaq aldı. Neçə-neçə anket doldurandan, saysız-hesabsız erizələr yazandan sonra, bu kağızların keçdiyi böyük çətinlikdən, arı pətəyi kimi uğuldayan çoxmərtəbəli teşkilatların küyündən kirimiş qız əlvan metallar trestinin nəzarət şöbəsində işe düzəldi. Özünü uçub qülə zənginin iki min təkərli mexanizmi arasına düşmüş sərçə kimi hiss edirdi. Qız quyuğunu qıṣdı. İşə dəqiqliğində gəlirdi. Fikir verdikcə özünü itirməyə başlayırdı, kağız üzü köçürtməklə nə cür fayda verdiyini heç cür ağılı keşmirdi. Qızın cəldiyinə, cəsəretinə, ondakı gürzə qəzəbinə burda ehtiyac yox idi. Burda yalnız səpmə yatalaq xəstəliyinə tutulanlar sayqlayarkən qulaqlarına düşən çəkic səsləri tek under-vudlar taqqıldayır, kağız xısaltısı və təsərrüfatçı adamların telefon dəstəklərinə deyinə-deyinə söylədikləri sözlər eşidilirdi. Mühərribə

isə başqa cür idi: aydınlıq, dəqiqlik vardı, orda gülə viyiltisi altda göz qabağında olan hədəfə cumurdular.

Sonralar, ayındır ki, qız öyrəşən kimi oldu, birtəhər keçindi, qırışığı açıldı. Bir-birinə oxşar, sakit iş günləri keçib gedirdi. Bu dəftərxana sakitliyində tamam batmamaqcun qız ictimai işlə məşğul olmağa başladı. Klub işində eskadron terminlərinə və intizamına el atıldı. Həddən artıq keskin olmayı ona nöqsan tutmağa başladılar.

Ona ilk kinayə edən böyürdə, müdirlər kabinetinə aparan qapının o təyində oturmuş müdirlər köməkçisi oldu. Bu, qız maxorka çəkərkən baş verdi. Köməkçi dedi:

– Yoldaş Zotova, sizə heyvət edirəm: belə baxanda, maraqlı qadınsınız, di gəl, otağı maxorka iyiliyə doldurmuşunuz. Qadın incəliyi yoxdurmu, nədi sizdə... Bari "Yava" çəkəydiniz.

Bir yandan baxanda bu məzəmmət yerində edilmişdi. Olqa Vyaçeslavovnanın kefi pozuldu, sonra az qala ağlamaq tutacaqdı onu. İşdən çıxanda pilləkən meydançasındaki güzgünen qabağında ayaq saxladı və son illər ərzində ilk dəfə qadınsayağı özünü nəzərdən keçirdi: "Allah, belə də şey olar – bostan müqəvvəsinə oxşayıram". Sürətlənmiş plüs donu qabaqdan qabarmışdı, ayağındakı kişi botinkalarının dabanları yeyilib, əyilmişdi, əynində çit, boz kofta... Niye bu kökdəydi ax?

İki nəfər cəlbedici don və qırmızı corab geymiş xanım yan keçərkən güzgü qabağında duruxub durmuş Zotovaya baxdılar və bir mərtəbə aşağı enerken istehzayla ağızlarını būzdular; yalnız bu sözləri eşitmək mümkün oldu: "...at da hürkər ondan..." Olqa Vyaçeslavovnanın qaraçı sifetinə qan vurdur... Bu qızların biri Zaryadyedəki həmin mənzildə yaşayırırdı, adı Sonečka Varensova idi.

Bir neçə gün keçəndən sonra Zaryadyedəki Pskov dalaında yerləşən mənzildə yaşayan qadınları Olqa Vyaçeslavovnanın qəribə hərəkəti heyvətə getirdi. Seher mətbəxə gələn Olqa Vyaçeslavovna gürzə gözleri kimi parlaq gözlerini sıyıq bisirən Sonečka Varensovaya zillədi. Yaxınlaşdı və qızın corablarını göstərib soruşdu: "Bunu hardan almışız?" – Sonečkanın donunun ətəyini qaldırdı və alt palṭarına işarəylə yene soruşdu: "Bəs bunu hardan almışız?" Səsində bir acıq vardı, elə bil qılıncla nəyisə doğrayırdı.

Təbiətən ince olan Soneçka onun bu kəskin hərəkətlərdən qorxdu. Roza Abramovna kömeyinə gəldi: yumşaq bir səslə yerləyəndə izah elədi ki, Olqa Vyaçeslavovna bu şeyləri Kuznetski mostda ala bilər, indi "şemiz" dəbli paltar, ətrəngli corab geyirlər və sair və sair...

Olqa Vyaçeslavovna qulaq asa-asə başını tərpədir, hey təkrar edirdi: "Oldu. Belə... Anladım..." Sonra Soneçkanın sarışın qıvrım saçlarından yapışdı, hərçənd bu at yalı yox, səliqəylə daranmış zərif saçlar idi:

– Bunu necə darayırlar?

– Sözsüz, vurulmahdı, əzizim, – Roza Abramovna oynaq səslə deyirdi, – arxadan qısa şəkildə, qabaqdan – saçlar qulağın üstüne düşməliyi.

Pyotr Semyonoviç Morş mətbəxə girəndə qulaq verdi və həmişəki kimi daz başı parıldıya-parıldıya söz atdı:

– Olqa Vyaçeslavovna, hərbi kommunizmdən keçidə yaman gec başlayırsız a...

Olqa Vyaçeslavovna cəld ona təref döndü (o sonra danışındı ki, Olqa Vyaçeslavovnanın hətta dişləri xırçıldadı qəzəbindən) və astadan, amma səliscəsinə dedi:

– Doğranılmamış eclafl! Çöllükdə düşəydin mənim əlim...

Əlvan metallar tresti idarəsində Zotova işə gələndə ilk dəqiqlərdə özlərini itirdilər, qız qısaqol qara ipək don, qırmızı corab geyinmiş, ayaqlarında ləklə çəkmələr vardı, şabalıdı saçları qısa vurulmuş və qara qonur-xəz kimi parıldıyırdı. O, stol arxasına keçdi, başını kağızlara təref əydi, qulaqları qıpqırmızı qızarmışdı.

Cavan və sadəlövh bir gənc olan müdir köməkçisi özünü yırtıbdən telefonla fikir vermədən gözlerini bərəldib oturmuşdu.

– Sən bir işə bax, – o dedi, – bu hardan xortdadı belə?

Zotova doğrudan da qəşəng idi; yanaqlarında qarayanız zərif tükərlər olan qəşəng, ince sıfət, zil qara gözlər, uzun kirpiklər... əllərindən mürekkeb ləkələrini yumuşdu, – bir sözlə, qalırdı hamını yoldan eləmək. Hətta müdir də kabinetində boylandı, Zotovaya ağır baxışlarla bir nəzər saldı.

– Zərbəçi qızdı! – o, qız barəsində sonra belə demişdi.

Başqa otaqlardan ona baxmağa qaçıb gəldilər. Bütün söz-söhbət Zotovadakı heyvətamız dəyişiklikdən gedirdi.

İlkin utancaqlıq keçəndən sonra qız bir vaxtlar gimnazist donunu, süvari şlemini və ya yanımkürkü, ya da uzunboğazları geyəndə olduğu kimi yavaş-yavaş özünü təzə formada yüngül, serbest hiss eləməyə başladı. Kişiər lap həyasiqliqla baxanda, qız gedə-gedə kirpiklərini endirir, sanki qəlbini gizlədirdi.

Üçüncü gün, saat beşdə Zotova basma kağızdan bir parça qoparıb tüpürçəkləyərək dirsəyindəki mürekkeb ləkəsini təmizləyəndə, müdir köməkçisi İvan Fyodoroviç Pedotti ona yaxınlaşdı və dedi ki "onunla vacib bir səhbəti var". Olqa Vyaçeslavovna qəşəng qaşlarını azacıq qaldırdı, şlyapasını başına qoydu. Onlar çıxdılar.

Pedotti dedi:

– Ən yaxşısı bizə getməkdi, mən yaxılıqda tının o tərəfində yaşayıram.

Zotova ciyinlərini çəkdi. Getdilər. İsti külək toz qaldırırdı. Dördüncü mətbəyə qalxdılar. Olqa Vyaçeslavovna onun otağına birinci girdi, stula oturdu.

– Hə? – qız soruşdu. – Mənimlə ne barədə danışmaq istəyirdiniz?

O, portfelini çarpayıya vizildətdi, saçlarını qarışdırıb və otağın boğuq havasında yumruqlarını oynatmağa başladı.

– Yoldaş Zotova, biz işə hemişə birbaşa, düzünə yanaşırıq... Zərbəçi qaydasıyla... Cinsi meyil real faktdı və təbii ehtiyacdı... Romantikanı-zadı başdan çıxarıb atmaq lazımdı... Hə – belə... Qabaqcadan hər şeyi izah elədim sizə... Sizə hər şey aydındım...

O, Olqa Vyaçeslavovnanın qoltuqlarının altından yapışdı, stuldan özüna, təcrübəsiz ürəyinin ağlagalməz bir boşluq kənarında dayanıbmış kimi bərk-bərk döyündüyü sinəsinə təref dartdı. Amma o saat da müqavimət hiss elədi: Zotovanı stuldan qaldırmaq o qədər də asan deyilmiş, – qız çevik, qıvrıq idi. Olqa Vyaçeslavovna özünü itirmədən, sakitcə onun bileklərindən tutub sixdi və əllərini elə qanırdı ki, o ucadan ufuldadı, dartındı və qız ona ağrı verməkdə davam elədiyindən dözməyib bağırdı:

– Ağrıdır axı, buraxın, cəhənnəm olun!

Qız dedi:

– Bundan belə soruşturmamış girişmə adama, axmaq!

Pedottini buraxdı, stolun üstündəki "Yava" papirosunun qabından bir papiros götürüb yandırdı və çıxıb getdi...

Olqa Vyaçeslavovna bütün gecəni yatağında eşləndi... Pencərə öündə oturub papiros çekir, təzədən başını balışın altına soxurdu... Bütün həyatı gözləri öünüə gəldi; həmişəlik mürəğüləmiş kimi görünən hər şey yenidən canlandı, qüssələndi... Yaman ağır gecəydi bu gecə... Niyə, niyə? Sevgi həyəcanısız, bulaq suyu kimi soyuq bir ömür yaşamaq olmazmı məğər? Titrəyə-titrəyə duyurdu: həyat onu döydü, döydü, həvəngdəstədən keçirdi, amma deyəsən yənə də ağlı başına gelmədi və “bu” əlbəttə, indi başlayacaq təzədən... Bunsuz keçinmək, bundan qaçmaq mümkün deyil...

Səhər Olqa Vyaçeslavovna yuyunmağa gedəndə mətbəxdə gülüş və Sonečka Varenovanın səsini eşitdi:

— ...Onun naz eləməyinə heç söz yoxdu a... Adam iyrənir ondan. Guya ki, ona əl vurmaq olmaz, hər adama üz göstərmir... Anket dolduranda iri hərflərlə yazıbmış: “Bakırə qız”... (Gülüş, primus-ların fişiltisi.) Amma hamı deyir ki, onu eskadronda özləriylə gəzdirirlərmiş... Başa düşürsünüz mü? Az qala bütün eskadronla yaşayırmış...

Dərzi Marya Afanasyevnanın səsi gəldi:

— Sözsüz o qadınlardandı... — Sir-sifetindən bilinir.

Roza Abramovnanın səsi:

— Amma özünü elə aparır ki, deyərsən Rotşildin baronessasıdır.

Pyotr Semyonoviç Morşun zıl səsi:

— Onunla ehtiyatlı olun, bu gürzəyə mən çoxdan bələd olmuşam. Gözünüzü açıb-yumunca bir də görəcəksiniz ki, adam olub çıxıb üzə.

Sonečka Varenovanın qeyzli səsi:

— Pyotr Semyonoviç, bildiniz-bilmədiniz yersiz danışırsız elə... sakitləşin görək, — o cür tərcüməyi-halla mənsebə çata bilməzsen.

Olqa Vyaçeslavovna mətbəxə girdi, hamı susdu. Baxışlarını Sonečka Varenovanın üzərində saxladı, qırışmış dodaqlarında elə bir çıçışmə ifadəsi vardı ki, qadınlar piqqıldadılar. Amma bu dəfə çıçırtı-zad olmadı.

Kişilik qüruruna toxunulduğundan ona dərin nifret bəsləyən Pedotti ilə aralarında baş verən əhvalatdan sonra qadınlar Zotovaya düşməncəsinə, kişilərsə istehzayla baxırdılar. Onunla aranı vurmağa qorxurdular. Amma qız ciyini arxasında onu ötürən pis nəzərlər duyurdu. Cürbəcür ləqəblər qosurdular ona: “Gürzə”, “damğalı”,

“eskadron qurdı”, — qız bu sözləri piçaltı ilə deyiləndə eşidir, basma kağızda oxuyurdu. Ən qəribəsi bu idi ki, bu cəfəngiyat ona təsir edirdi... sanki onların hamısına qışqırmaq mümkün idi: “Mən belə deyiləm axı...”

Dmitri Vasilyeviç ne vaxtsa onu əbəs yerə qaraçı qızı adlandırmamışdı ki... Tutqun bir qüssəyle duymağə başlayırdı ki, onda təzədən, amma artıq yetkin bir qüvvəyle istek oyanır. Onun bakirəliyi coşurdu... Amma neyləmək olardı? Kran altında başdan-ayağadək buz kimi suyla yuyunmaqmı? Bir dəfə möhkəm yanıb, bir daha oda atılmağa qorxurdu. Bu lazım deyildi, bu pis, çox pis şey idi...

Olqa Vyaçeslavovna bu adama cəmi birçə dəqiqə nəzər saldı və qızın bütün varlığı dedi ki, odu... Bu anlaşılmaz və tindən gurultuya çıxan avtobusdan toqquşma kimi bir fəlakət idi.

Büzməli, uzun, qayışlı parusin köynək geymiş ucaboy, görünür, kökəlməyə başlayan bu adam pilləkən meydançasında durub divar qəzətinə oxuyurdu. Böyürdən qapıdan-qapiya, pilləkənlə aşağı-yuxarı işçilər qaçırdılar. Toz və tütün iyi aləmi basmışdı. Her şey həmişəki kimiyydi. O adam tənbəl bir təbəssümlə divar qəzətinin merkezində verilmiş, Maxorka trestinin (bir mərtəbə yuxarıda yerləşirdi) təsər-rüfat direktoru təsvir edən karikaturaya baxırdı. Olqa Vyaçeslavovna da qəzətin yanında ayaq saxladığına görə, o, qızə tərəf çöndü və karikaturanı göstərib (bileyi ağır, iri qəşəng idi) dedi:

— Yoldaş Zotova, siz deyəsən, redaksiya üzvüsüz? (Səsi xərif və güclü idi.) Məni necə istəyirsiniz, elə də təsvir edin, etirazım yoxdu. Amma bu nəye lazım, bu ki, xırdaçılıqdı, istedadsızlıqdı!

Karikaturada onu əlində bir stekan çay zəng çalan iki telefon arasında təsvir etmişdilər. Burda ona gülürdüler ki, iş vaxtı fəaliyyətin zərərinə olaraq çay içməyi xoşlayırr...

— Dərindən sancağa qorxublar, di gəl lakey kimi hürüblər... Nə olsun ki, çay nədi ki... On doqquzuncu ildə yuxu tutmasın məni deyə, kokain qarışq spirt içirdim...

Olqa Vyaçeslavovna onun gözlerinə baxdı; bu boz, soyuq, köhnəlmış demir rəngində olan gözlər neyəsə qızə o sevimli, əbədi yumulmuş gözləri xatırladırdı... Təmiz vurulmuş enli, iri sıfetində tənbəl və ağıllı bir istehzalı təbəssüm vardı. Qızın yadına düşdü: on doqquzuncu ildə bu adam Sibirdə erzaq diktatoru olmuş, ordunu

təchiz eləmiş, on minlərlə verst uzaqda adını eşidəndə dəhşətə gəlirdilər... Belə adamlar qızı anlaşılmaz, sırlı görünürdü. O adam insan həyatını və hadisələri kart kimi qarışdırırı... İndi isə budur – əlində portfel, üzündə yorgun təbəssüm durub və onun qurduğu həyat onu dirsekləriylə itələyərək yanından qaçıb gedir...

– Hər şeyi bu cür bacarıqsızcasına xürdalamaq olarmı, – o yenə dedi, – buna qalsa inqilabı da belə ucuz karikaturaya salmaq olar... Deməli, qocalar işlərini görüb qurtarandan sonra onları zibilliyyə atmaq lazımdı... Maaş almışıq, indi gedək pive içməyə... İndiki genclər pis deyil, amma keçmişdən aralanmaq, onu unutmaq töhlükəlidir. Bu günləyle yalnız efemeridlər, birgünlük cüçülər yaşayırlar. Belə işlər...

O getdi. Olqa Vyaçeslavovna onun enli peysərinə, daş pillələrlə Maxorka trestinin idarəsinə yavaş-yavaş qalxan geniş çiyninə baxırdı və qızı elə gəldi ki, bu adam günlerin ağırlığından əyilməkdən özünü güclə saxlayır... Qızın ona ürekdən yazığı gəldi... Məlum olduğu kimi, yazığı gəlmək isə...

İlk imkan düşən kimi Olqa Vyaçeslavovna əlində hemkarlar komitəsindən bir kağız Maxorka trestinin tutqun otaqlarına qalxdı və təsərrüfat direktorunun kabinetinə girdi. O, qasıqla stekandakı çayı qarışdırırı, portfelinin üstünə yağılı bulka qoymuşdu. Pəncərə tərəfdə bir qız makinada yazırırdı. Olqa Vyaçeslavovna həyecanlı olduğundan makinaçını sezmədi, yalnız onun gümüşü gözlərini görürdü. O, qızın verdiyi kağızı oxudu, imzaladı. Qız dayanmaqdə davam edirdi. O dedi:

– Qurtardıq, yoldaş... Gedin.

Doğrudan da, hər şey qurtardı... Olqa Vyaçeslavovna arxasında qapını bağlayanda ona elə gəldi ki, qız piqqıldı. İndi yalnız ağlini itirmək qalırdı... Axı başına bir daha idman daşıyla vurmayaçaq, zirzəmidə gülləlemeyəcəklər, o, qızı qucağına alib aparmayacaq, çarpayının yanında oturmayaçaq, öldürilmiş gimnazistin uzunboğazlarını qızı söz verməyəcək... Bu gecəni elə keçirdi ki, yada salmasan yaxşıydı. Səhəri gün sakınlər açar deşiyindən onun otağına baxırdılar və mehz onda Pyotr Semyonoviç Morş lülek vasitəsilə otağa on qram yodoform üfürməyi təklif etdi: "Gürzəmiz quduzlaşır a", – mətbəxdə dedilər. Sonečka Varensova müəmmalı tərzdə istehzayla gülümşədi, qızın mavi gözlərində sarsılmaz bir inam sakitcə mürgüleyirdi.

Utancaqlığı dəf elemək ölüm qorxusunu dəf etməkdən de çətindi; amma Olqa Vyaçeslavovna döyüş məktəbini əbəs yerə keçməmişdi ki: lazımdırsa, deməli, lazımdır. Fürsət gözləmək xırdaçılığa qapılmaq hardasa qırmızı corabla görünmək, hardasa telesik paltarı altdan çiynini çıpalqlaşdırmaq – o belə şeylərə qabil deyildi. Qız qərara gəldi: düz getsin yanına və hər şeyi ona desin: qoy qızla nə istəyir eləsin... Yoxsa bu cür həyat həyat deyil...

Qız bir neçə dəfə onun ardinca pilləkənlə aşağı qaçmışdı ki, buradaca, küçədəcə əteyindən yapışb desin: "Sevirəm, sizi, ölü-rəm..." Amma o hər dəfə Zotovanı başqa işçilər arasında sezmədən avtomobilinə əyleşib gedirdi... Ele həmin bu günlərdə qız yanın primusu Juravlyovun üstünə vizıldatmışdı. Kommunal mənzil dolmuş göy kimiyydi. Sonečka Varensova əsəbiləşirdi və Zotovanın addım səslərini eşidən kimi mətbəxi tərk edirdi... Lağlağıçı Vladimir Lvoviç Ponizovski açar təpib Zotovanın otağına girdi və onun döşəyinin altına paltar şotkası qoyma, amma qız heç nə sezmədən bütün gecəni eləcə yatdı.

Nəhayət, o, işdən çıxıb piyada getdi (avtomobili təmirdə idi). Olqa Vyaçeslavovna ona daldan çatdı, kəskin, kobud bir tərzdə onu səslədi, dili-ağzı təpimişdi. Yanınca getdi, gözlərini qaldıra bilmirdi, addımlarını yönəmsiz atırdı, dirsəklərini qabardırdı. Bir saniyə əbədiyyətə döndü, qızı hem istiydi, hem soyuq, ürəyində hem şəfqət, hem də acıq duyurdu. O isə biganə halda, qaşqabaqla, ciddi halda gedirdi...

– Məsələ bundadır ki...

– Məsələ bundadır ki, – o üzündə çımçışmə ifadesi qızın sözünü o saat kəsdi, – sizin barənizdə mənə dörd bir tərəfdən deyirlər. Təəccüb edirəm, bəli, bəli... Siz məni təqib edirsiz... Məqsədiniz ayındı, – lütfən, yalan danişmayın, mənə izahat lazıim deyil... Siz bunuca unutmusuz ki, mən peşman deyiləm, hər yarışqlı sıfət görəndə ağızmanın suyunu axitmırıam. İctimai işdə özünüüzü yaxşı göstərmisiniz. Sizə məsləhətim budur ki, ipək corablar, enlik-kırşanlar və sair barədə arzularınızı başınızdan çıxarıın... Sizdən yaxşı yoldaş yetişə bilər...

O, xudahafizləşmədən küçəni keçdi, səkidi qənnadı mağazasının yanında durmuş Sonečka Varensova onun qoluna girdi. Sonečka ciyinlərini narazı-narazı çəkərək, ona nəsə deməye başladı. O, üzündə

çimçismə ifadəsi qaşqabağını tökməkdə davam edirdi, qolunu azad elədi və iri başını aşağı dikiq getməyində oldu. Avtobusdan çıxan benzin tüstüsü onları Olqa Vyaçeslavovnadan gizlətdi.

Deməli, qəhreman Sonečka Varensova imiş. Eskadron qurdı Zotovanın keçmiş və indiki həyatı barede Maxorka trestinin təsərrüfat direktoruna yerli-yerində məlumat verən o imiş. Sonečka şadlıq içindəydi, amma yaman da qorxurdu...

Bizim artıq təsvir elədiyimiz kimi, bazar günü səhər Olqa Vyaçeslavovna cirılıyla qapını açanda, Sonečka öz otağına cumdu və ucadan hönkürməyə başladı, çünki daimi qorxu içinde yaşamaqdan cana doymuşdu. Olqa Vyaçeslavovna yuyunub qurtarandan sonra Allah bilir neyçün iki dəfə mətbəxdə və otağına qayıdarkən bu sözləri dedi: "Ah, belə də şey olar" sonra həyətdən keçib getdi.

Sakinlər yene mətbəxdə yiğisidilar: Pyotr Semyonoviçin əynində bazar günü geydiyi şalvar vardi və üstü ağ olan günlüklü papaq qoymuşdu. Vladimir Lvoviç üzü tüklü və dem halda idi. Roza Abramovna sarı gavalıdan müreibə bişirirdi. Marya Afanasyevna bluzka ütüleyirdi. Çərenləyir və zarafat edirdilər. Gözləri şışmış Sonečka Varensova göründü.

— Daha bacarmıram, — qız qapıdaca dedi, — buna son qoyulmalıdır ya yox... O bir gün üstümə kuporos tökəcek, görərsiniz...

Vladimir Lvoviç Ponizovski təklif elədi ki, elə bu saatdaca paltar şotkasının tüklərini kəsib, gürzənin çarpayısına her gün sep-sinlər, — dözə bilməyib özü köçüb gedəcək.

Pyotr Semyonoviç Morş kimyəvi müdafiəni təklif elədi — hidrogensulfidi, ya da yenə həmin yodoform. Bütün bunlar kişi fantaziyası idi. Birçə Marya Afanasyevna ağlabatan söz dedi:

— Hərçənd yaman sərr verməyən adam olsanız da, Lyalečka boy-nunuza alın: direktorla əlaqəniz rəsmi qeyd olunubmu?

— Hə, — Lyalečka dedi, — əlaqəmizin üçüncü günü biz zaqsda olmuşuq... Mən hətta kilsəyə getməyi təkid edirdim, amma hələlik bu mümkün deyil...

— Yaşayarıq — görərik, — daz başı parıldayan Pyotr Semyonoviç mizildədi.

— O sürünen murdarın, — Marya Afanasyevna əlindəki ütünü silkelədi, — o markitankanın sıfətinə çırpin nikah kağızınızı.

— Oy, yox... Bunu eləyə bilmərəm... Yaman qorxuram, ürəyimə pis fikirlər gəlir...

— Biz qapının dalında duracaqıq... Heç nədən qorxmayıñ.

Vladimir Lvoviç kefli halda quzu mələrtisinə oxşar bir səslə dedi:
— Mətbəx istehsal alətləri ilə silahlarıb qapı dalında duracaqıq.

Olqa Vyaçeslavovna sıfəti qapqara qaralmış halda, yorğunluqdan beli bükülmüş vəziyyətdə axşam saat sekkizdə qayıtdı. Otağına girib, qapını içəridən bağladı, çarpayıa oturub əllərini dizinə salladı... Bu kobud, ona düşmən olan həyatda təkdi, tənhaydi, ölüm ayağında olan tək, heç kimə gərək deyildi... Dünəndə bəri ona qəribə bir huşuzluq hakim olmaqdı. Əlinde tapança tutduğunu yalnız indicə gördü. — Onu nə vaxt divardan götürmüştü, yadına sala bilmədi. Oturub öldürүү silaha baxa-baxa düşünürdü...

Qapını döydüler. Olqa Vyaçeslavovna diksindi. Qapını daha bərk-dən döydüler. O qalxıb, qapını taybatay açdı. Dəhlizin qaranlığına bir-birini itəleyə-itəleyə qonşular doluştular, — deyəsən əllerində şotkalar, ataşəşlər vardi... Rəngi qaçmış, dodaqları bərk-bərk sixili Varensova otağa girdi... o saat da ciyiliyə oxşar bir səslə dilləndi:

— Bu lap utanmazlıqdı — evli adama girişirsiz... Bu da nikah kağızı... sizdə zöhrəvi xəstəlik olduğunu hamı bilir... Siz hələ bir bununla mənsəbə catmaq istəyirsiniz. Üstəlik mənim qanuni ərim vasitəsilə!.. Siz eclafsınız!.. Bu da kağız...

Olqa Vyaçeslavovna ciyildəyən Sonečkaya kor kimi baxırdı... Budur, içində tanış vəhşi nifret dalğası coşdu, boğazı daraldı, əzələləri gerildi, dəmir kimi oldu... Ondan bir bağırtı qopdu... Olqa Vyaçeslavovna atəş açdı və qarşısında çapalayan o ağappaq sıfətə gülle yağıdırmaqdə davam elədi...

IVAN SUDARYOVUN DEDİKLƏRİNĐƏN

Rus xarakteri

Rus xarakteri! – çoxmənalılığına görə bu ad belkə də balaca bir hekayə üçün yaramır. Amma neyləyəsən, mən sizinlə məhz elə rus xarakteri barədə danışmaq istəyirəm.

Rus xarakteri! Yaz ondan görüm necə yazırsan... İgidliklər barədəmi danışmaq? Amma bu ığidliklər o qədərdi ki, adam çəşib qalır, – hansını götürəsən. Yaxşı ki, bir dostum öz şəxsi həyatından olan balaca bir əhvalatı danışmaqla dadima çatdı. Qızıl ulduz taxmağına və sinəsinin yarısının ordenle dolu olmasına baxmayaraq, onun almanlarla necə döyüdüyüünü təsvir etməyəcəyəm. O sadə, sakit, adı adamlı, – Saratov vilayətinin Volqakenarı bir kəndindən olan kolxoçudur. Amma başqalarından güclü, mütənasib bədən quruluşu və qəşəngliyi ilə seçilir. Bir də gördün tankın qülləsindən çıxır, adam heyran qahr ona – sanki müharibə allahıdı! Zirehin üstündən yerə atılır, tərləmiş qırırmışçı başından şlemini çıxarıır, əsgiyə hisli-pash üzünü silir və hökmən xeyirxah bir təbəssümlə gülümseyir. Müharibədə daima ölümün bir addımlığında olan adamlar yaxşı tərəfə dəyişirlər, xırda nöqsanlar gün yandırmış köhnə dəri kimi qopub düşür və qalır adamın özəyi. Aydırıñ ki, bəzilərində bu özək möhkəmdi, bəzilərində zəif amma özəyi nöqsanlı olanlar da səy göstəirlər, hamı çalışır ki, yaxşı və sadiq yoldaş olsun. Amma dostum! Yeqor Dremov müharibədən əvvəl də ciddi adam idı, anası Mariya Polikarpovnanı və atası Yeqor Yeqoroviçi həddən artıq sevir və hörmət edirdi. “Atam çox ağır adamlı, özünə hörmət edən kişi. Deyir ki, oğlum, sən bu dünyada çox şey görəcəksən, xaricə də gedəcəksən, amma rus olmayınlı fəxr elə həmişə”...

Onun nişanlısı da Volqa sahilindəki o kənddən idi. Cəbhədə sakitlik olanda, bərk şaxta vaxtı, əl peçinin çıraqçıyla yandığı, lampanın hiss elədiyi qazmada adamlar axşam yeməyindən sonra arvadları və nişanlıları barədə həvəslə danışırlar. Nələrdən söz açmırlar. Məsələn, başlayırlar: “Sevgi nədir?” Biri deyir: “Sevgi hörmətdən doğur...” O biri “Elə şey yoxdu, sevgi vərdiş etməkdi, adam tek arvadını yox, ata-anasını, hətta heyvanları da sevir...” – “Tfu, boş

beyin! – Üçüncüsü deyir, – sevgi o deməkdi ki, içində hər şey qaynayıb-coşur, sərxoş kimi gezirsən...” Beləcə bir saat, iki saat, starşına söhbətə qarışır, mübahisənin məğzini aydınlaşdıracaq filosofluq edirlər... Yeqor Dremov yəqin ki, bu söhbətlərdən utanlığından ağızucu mənə nişanlılarından dedi, – yaxşı bir qızdı, bir halda ki, söz verib, deməli gözləyəcək, heç olmasa təkayaq qayıdım, gözləyəcək məni...

Hərbi hünərlərindən danışmağı xoşlamırırdı: “Belə şeyləri yada salmağa həvəs yoxdu!” Qaşqabığını töküb, papirosunu tüstüledirdi. Onun tankının necə döyüdüyüünü biz ekipajın dilindən öyrənirdik, xüsusən də sürücü Çuvilyov dinləyiciləri heyrətə gətirirdi.

– ...Başa düşürsən, tezəcə dönmüşdük ki, görünəm təpənin arxasından çıxır... Qişqırıram: “Yoldaş leytenant, pələng!” – İrəli, qişqırır, tam sürətlə!.. “Küknarlıqda gizlənirəm – gah sola, gah sağa verirəm tankı... Pələng lüləsini kor kimi hərlədir, atdı – yan keçdi... Yoldaş leytenant isə elə vurdı ki, onun böyrü dağıldı! Birini də qülləsindən ilişirdi, gördü xortumunu endirdi... Üçüncü dəfə vuranda ise bütün deşiklərindən tüstü çıxmaga başladı pələngin, – alov azi yüz metr hündürlüyü qalxırdı... Ekipaj ehtiyat lükdan çıxdı... Vanka Lapşın pulemyotu dilləndirdi, – sərdi onları, ayaqları çapalaya-çapalaya qaldılar yerde... Başa düşürsən, yolumuz açıq idi. Beş dəqiqədən sonra kəndə soxulduq. Burda dəli bir gılmək tutdu məni... Faşistler başlarını tutub qaçırdılar... Başa düşürsən, hər yan palçıqdı, kiminsə uzunboğazları ayağından çıxıb qalır və corabla qaçırdı. Hamısı mərəyə cumurlar. Yoldaş leytenant mənə komanda verir: “Sür mərəyin üstünə”. Lüləni döndərdik və mən tam sürətlə mərəyin üstünə sürdürdüm... Şalbanlar, taxta, kərpic, damın altında oturmuş faşistlər gumbultuya zirehə dəyirdilər... Yerlə-yeşsan elədim mərəyi, – qalanları əllerini qaldırdılar və Hitler kaput...

Nə qədər ki, başına bədbəxtlik gəlməmişdi, leytenant Yeqor Dremov belecə döyüşürdü. Almanın qan içində geri çəkilməyə başladığı Kursk döyüşü vaxtı təpədə, qarğıdalı zəmisində onun tankına mərmi dəydi, ekipajın iki üzvü yerlərindəcə öldülər, ikinci mərmidən sonra tankı alov bürüdü. Qabaq lükdan çıxan sürücü Çuvilyov yənə zirehin üstünə qalxdı və leytenantı çıxara bildi, – o bihuş vəziyyətdə idi, əynindəki kombinezon yanındı. Çuvilyov leytenantı tezəcə kənara çəkmişdi ki, tank elə bir qüvvəyle partladı ki, qüllə əlli metr kuzova düşdü. Çuvilyov alovu söndürməkçün

yumşaq torpağı ovuc-ovuc leytenantın üzüne, başına, paltarına atıldı. Sonra mermi çalalarında gizlənə-gizlənə onunla sarğı mentəqəsinə süründü. "Niyə sürüdüm onu özümlə? – Çuvilyov danışdı, – ürəyinin döyüntüsünü eşidirdim..."

Yeqor Dremov sağ qaldı və kor da olmadı, hərçənd sifəti ele yanmışdı ki, bəzi yerlərdə sümüyü görünürdü. Səkkiz ay hospitalda yatdı, bir-birinin ardınca plastik cərrahiyyə əməliyyatı aparıldılar onun üzərində, burnunu, dodaqlarını, kirpiklərini, qulaqlarını bərpə edirdilər. Səkkiz ay keçdi və sarqları çıxarandan sonra o özünün indi deyişib başqalaşmış sifətinə baxdı. Ona balaca güzgү verən tibb bacısı üzünü əvvərilib ağladı. O, əl güzgüsünü o saat qaytardı.

– Bundan da pis ola bilərdi, – o dedi, – bununla yaşamaq olar.

O, tibb bacısından bir də güzgү xahiş etmədi, yalnız tez-tez sifətinə əl gəzdirir, sanki ona öyrəşirdi. Komissiya onu qeyri-siravi hərbi qulluğa yararlı hesab elədi. Onda o, generalin yanına getdi və dedi: "Xahiş edirəm polka qayıtmaga icazə verəsiz". – "Siz axı şikətsiz", – general dedi. "Elə deyil, mən eybəcərəm, amma bu işə mane olmur, döyüş qabiliyyətini tamamilə bərpə edəcəyəm". (Söhbət vaxtı generalin onun üzünə baxmamağa çalışdığını Yeqor Dremov duydular və bənövşəyi, yarıq kimi düz dodaqlarında istehzal təbəssüm oyandı.) Tamam özünə gəlsin deyə, ona iyirmi günlük mezuniyyət verdilər və evə ata-anasının yanına getdi. Bu elə məhz bu ilin martında olmuşdu.

Fikirləşirdi ki, stansiyada araba tapar, amma on səkkiz verstlik yolu piyada getməli oldu. Ətrafi qar basmışdı, soyuqdu, külək şinellinin əteklerini qaldırır, qüssəyələ qulaqlarında viyildayındı. Kəndə şər qarışanda çatdı. Bu da quyu, hündür mancanaq yellenir və cirildiyirdi. Burdan altinci daxma – evləridir. O qəfil dayandı, əllərini ciblərinə soxdu. Başını hərlədi. Evə kəsə yolla getdi. Dizədək qara bataraq, pəncərəye təref əyilib, anasını gördü, – anası stolun üstündə burulub bərkidilmiş lampanın tutqun işığında axşam naharı eləməyə hazırlaşındı. Başında həmin qara yayılıydı, əvvəlki tək sakit, təmkinli, xeyirxah görünürdü. Qocalmışdı, yarıq çiynləri çıxmışdı... "Of, bileydi, – hər gün ona heç olmasa ikicə kəlmə özü barəde yazardı..." Anası sadə bir stol açmışdı, – içində süd olan fincan, bir parça çörək, iki qaşıq, nəməkdən, yarıq əllerini sinəsində çarpezlayıb, stolun qabağında ayaq üstəcə fikrə getmişdi... Yeqor Dremov pen-

cərəden anasına baxarkən anladı ki, anasını qorxutmaq, onun qocalmış sifətinin titrəməsinə yol vermək olmaz.

Qoy olsun! O, alaqapını araladı, həyətə girdi və artırmada qapını dövdü. Anası qapının o üzündən hay verdi: "Kimi orda?" O cavab verdi: "Leytenant, Sovet İttifaqı Qəhrəmanı Qromov".

Ürəyi elə bərkdən döyünməyə başladı ki, ciyinini qapının üst tırınə söykədi. Yox, anası onun səsini tanımadı. O özü də elə bil ilk dəfəydi cərrahiyyə əməliyyatından sonra dəyişmiş səsini eşidirdi, – xırıltılı, boğuq, anlaşılmaz bir səs idi bu.

Anası soruşdu:

– Atam, sənə nə lazımdı?

– Marya Polikarpovnaya oğlundan, baş leytenant Dremovdan salam gətirmişəm.

Onda anası qapını açdı və ona tərəf atıldı, əlini qamarladı:

– Yeqorum sağdı! Salamatdım? Atam, daxmaya gəlsənə bir.

Yeqor Dremov stol arxasındaki skamyaya oturdu, bu o yer idi ki, burda hələ ayaqları çatmayan vaxtlar oturar və anası onun qırırmışaçı başını tumarlayıb deyərdi: "Ye, quzum". O, anasının oğlu, özü barəde danışmağa başladı, – yerli-yerində danışındı, necə yeyir-içir, heç nədən ehtiyacı yoxdu, həmişə kefi kökdü və qısaca öz tankıyla iştirak elədiyi döyüşlərdən dedi.

– De görüm müharibə dehşətlidimi? – anası sözü kəsərek tutqun, dalğın nəzərlərle onun sifətinə baxaraq soruşdurdu.

– Hə, əlbəttə, ana can, dehşətlidi, amma öyrəşmişik.

Bu illər erzində yaman düşmüş – saqqalına elə bil un ələnmiş kimi ağappaq olan atası, Yeqor Yeqoroviç gəldi. Qonağa baxa-baxa astanada köhnəlmış keçə çəkmələrini yerə döyəclədi, şərfini açdı, yarımkürkünü soyundu, stola yaxınlaşdı, əl verib görüşdü, – bu iri, adillik yağan ata əli necə də tanış idi! Heç ne soruştadan, çünki ordenli qonağın bura niyə gəldiyi onsuz da məlum idi, eyləşib, gözləri yarıqapalı halda qulaq asmağa başladı.

Leytenant Dremov beləcə tanınmaz halda oturub, özü barəde nə qədər çox düz-yalan danışdıqca, kimliyini demək o qədər də çətinləşirdi, – qalxıb desim: ata, ana, məni, bu eybəcəri tanımın da!.. Ata-anasıyla bir stol arxasında oturmaq onunçun həm xoş idi, həm də çətin.

– Hə, gəlin yeməye başlayaqq, ana, qonaq üçün bir şey tap. – Yeqor Yeqoroviç sol küncündə kibrıt qutusunda balıqçı qarmaqları olan

köhnə şkafcığı açdı, — qarmaqlar yerindəydi və lüləyi qırıq çaydan da orda, çörəkgiləsi və soğan qabığı iyi gələn yerdəydi. Yeqor Yeqoroviç içinde şərab olan şüşə qabını çıxartdı, — cəmi iki stekanlıq idi, az olduğu üçün içini çəkdi. Əvvəllər olduğu kimi axşam naharı eleməyə əyləşdilər. Yalnız nahar vaxtı leytenant Dremov gördü ki, anası onun qaşıq tutan əlinə xüsusi diqqət yetirir. O istehzayla gülümsədi, anası gözlerini qaldırdı, sifəti titrəyirdi.

Ordan-burdan danışdılardı, yaz necə olacaq, camaat əkinin öhdəsindən gələ biləcəkmi və bir də bu yay mühəribənin sona çatacağından söz saldılar.

— Yeqor Yeqoroviç, mühəribənin bu yay qurtaracağına niyə eminsiz?

Yeqor Yeqoroviç dedi:

— Xalq qəzəblidi, ölümü gözləriyle görüblər, indi onu saxlamaq olmaz, alman — kaput.

Mariya Polikarpovna soruşdu:

— Ona nə vaxt məzuniyyət verəcəklərini, bize gələcəyini demədiz. Üç ildi görmürəm onu, indi kişiləşər yəqin, bigları çıxar... Hər gün ölümlə üz-üzədi yəqin, səsi də kobudlaşmışdır?

Leytenant dedi:

— Bir gün gəlib çıxar — bəlkə də heç tanımazsız.

Hər kərəcisi, tirdən düzəlmə divardakı hər yarığı, tavandakı hər odun qırığını tanıdığı sobanın üstündə ona yer saldılar. Dəri iyi, çörək iyi, ölüm ayağında belə admanın yadından çıxmayan doğma bir iyə gəlirdi. Mart küləyi damın üstündə viyildiyordu. Arakəsmənin o üzündə atası xoruldayırdı. Anası yerində eşənlər, ah çəkir, yata bilmirdi. Leytenant üzüstə uzanıb, sifətini ovunda gizlətmışdı: “Doğrudanmı anam məni tanımadı, — fikirləşirdi, — doğrudanmı tanımadı? Ana, ana...”

Səhər odun çartılısına ayıldı, anası sobanın yanında ehmalca qurdalanırdı; çəkilmiş ipdən onun yuyulmuş patavaları asılmışdı, qapının ağızında təmizlənmiş uzunboğazları qoyulmuşdu.

Anası soruşdu:

— Qarğıdalı unundan fəsəli yeyərsənmə?

O gec cavab verdi, sobadan düşdü, gimnastyorkasını geyindi, kemərini dardı və ayaqyalın skamyada oturdu.

— Deyin görüm sizin kənddə Andrey Stepanoviç Malışevin qızı Katya Malışeva yaşayırmı?

— O keçən il kurs qurtarıb, bizdə müəllimə işleyir. Onu görməkni istəyirsən?

— Oğlunuz xahiş eləyib ki, ona hökmən salam yetirim.

Anası qonşu qızını gönderdi. Leytenant ayaqqablarını geyməyə imkan tapmamışdı ki, Katya Malışeva qaçıb gəldi. İri boz gözleri parıldayırlar, qışları heyvətlə çatılmışdı, yanaqları sevincdən allanmışdı. Qız toxunma şalı başından çıxıb, geniş çiyinlərinə salanda, leytenant içinde inildədi: bu isti, sarışın saçları öpəydi!.. Nişanlısını yalnız belə təsəvvür edirdi, — təze-tər, ince, şen, xeyrxah gözəl bir qız kimi, içəri girdiyi — daxma elə bil işıqlandı...

— Yeqordan salam gətirmisinizmi? (O, arxası işığa dayanmış və başını aşağı dikmişdi, çünkü ağızını aça bilmirdi.) Mən onu gecə gündüz gözləyirəm, belə də deyin ona...

Qız yaxın gəldi. Üzüne baxdı və sanki qızı sinəsindən astaca itələdilər, geri çekildi, qorxdu. Onda o çıxıb getməyi qəti qərara aldı, elə bu gün gedəcəkdir.

Anası qaynanmış südlə qarğıdalı unundan fəsəli bişirdi. O yenə leytenant Dremovdan, bu defə onun göstərdiyi ığidliklərdən odlu-odlu danışmağa başladı və öz eybəcerliyinin eksini bu əziz sifətdə duymamacaqın baxışlarını Katyanan gizlədirdi. Yeqor Yeqoroviç kolxoz atını tapmaqın əl-ayağa düşdü, — amma o geldiyi kimi stansiyaya piyada getdi. Gördükleri ona çox təsir eləmişdi, dayananda yumruqlarını sifətinə cirpir, xırıltılı səslə tekrar edirdi: “İndi necə olsun axı?”

Cəbhə arxasında qüvvə yiğməgə duran polkuna qayıtdı. Döyüş yoldaşları onu elə bir səmimi sevinclə qarşılıdalar ki, yeməyə, yata mağə, nəfəs almağa belə mane olan hissələr qəlbindən yox oldu. Belə qərara gəldi ki, qoy anası onun başına gələn bədbəxtliyi bilməsin hələ. O ki qaldı Katyanaya, bu tikanı ürəyindən çıxarıb atar.

“Salam, gözümün ağı-qarası oğlum. Sənə yazmağa da qorxuram, bilmirem neyələyim. Sənin yanından bir nəfər gəlmüşdi bizə, — yaxşı adam idи, amma sifəti eybəcer idи. Bizdə qalmaq istəyirdi, birdən-birə qalxdı ki, gedirem. O vaxtdan, oğlum, gözlerime yuxu getmir, mənə elə gəlir ki, gələn sən idin. Yeqor Yeqoroviç bunun üstündə danlayır məni, — deyir, qarı, ağlını itirmisən nədi: oğlumuz olsayıdı gizlədərdim heç bunu bizdən... Əger o özü olsayıdı niyə bunu gizlədirdi axı”, — bizə gələn o admanın üzüylə fəxr eləmək lazımdı. Yeqor Yeqoroviç məni sakitləşdirir, ana ürəyi isə duyduğunu duyur:

o idi, o idi size gələn!.. O adam sobanın üstündə yatdı, onun şinelini təmizləmək üçün həyətə çıxardım, şineli üzüme tutub ağladım, — odu, bu onundu! Yeqoruşa Allah xetrinə, yaz mənə, başa sal görüm, nəydi bu? Ya da mən doğrudan da, ağlımı çəşmişəm...”

Yeqor Dremova bu məktubu mənə, İvan Sudaryova göstərdi ve başına gələni danişa-danişa, göz yaşlarını qolunun ətəyiile sildi. Ona deyirəm: “Bax a, xarakterlərimiz toqquşub! Axmaqsan, axmaq, tez anana məktub yaz, ondan üzr istə, ananı dəli elemə... Ona sənin sıfetin çox lazımdı elə! Belə seni daha çox istəməyə başlayacaq”.

O elə həmin gün məktub yazdı: “Əziz ata-anam Mariya Polikarpovna və Yeqor Yeqoroviç, səfəhliyimə görə məni bağışlayın, doğrudan da, gelən mən idim, sizin oğlunuz...” Və sair, və sair dörd səhifə xırda hərflərlə yazdı, ondan olsayıdı lap iyirmi səhifə yazıb doldurardı.

Bir müddət keçmişdi, onunla dayanmışdıq, bir əsgər qaçaraq gəlib Yeqor Dremova dedi: “Yoldaş kapitan, sizi soruşurlar”. Hərbi qaydada durmağına baxmayaraq, əsgərin sıfetində elə bir ifadə vardi ki, sanki içməyə hazırlaşırıdı. Qəsəbəyə getdik, Dremovla yaşadığımız daxmaya yaxınlaşdıq. Görürəm ki, hah özündə deyil, hey boğazını arıtlayı... Fikirləşirəm: “Tankçı, tankçı, əsəblərinə zəifdi”. Daxmaya giririk, mendən qabaq girdi və mən bu sözleri eşitdim: “Salam, ana, bu mənəm!..” Görürəm ki, balacaboy qarı onun sinəsinə atılr. Başımı çevirəndə burda başqa bir qadını da görürem. Vicdanımı and içirəm ki, düzdü, hardasa gözəl qızlar var, tək bu deyil, amma beləsini mən şəxsen görməmişəm.

Anasını özündən ayırib bu qızı yaxınlaşır, — mən artıq size demişdim ki, pəhləvan qamətiylə o, müharibə allahını xatırladırdı. “Katya; — deyir, — Katya, niyə gəlmisiz? Siz başqasını gözləməyə söz vermişdiz, bunu yox...”

Gözəl Katya ona cavab verir — samanlığa tərəf yönəlkən bu sözləri eşitdim: “Yeqor, mən ömrümü sizinle bağlamağa hazırlam. Mən sizi həmişə sevəcəyəm, çox-çox sevəcəyəm... Məni dala qaytarmayıñ...”

Beli, rus xarakterləri bax, belədi! Baxanda adı insandı, di gel felakət üz verəndə böyük-kiçikliyindən asılı olmayıaraq, onda qüdretli bir güc baş qaldırır — insan gözelliyi.

1942-1944

TUFANLARDA

Gecə qar almış təpənin üstündə it dərisində kürk geyinmiş bir adam peyda oldu: açıq, ay işığına qərq olmuş dik yamacə göz gəzdirib ciynindəki tūfəngini rahladı və enli xizəkləri üstündə sürüşüb qar tozuna bələnerek cəld aşağı endi.

Onun arxasında təpənin üstündə ikinci adam göründü. Sonra yenə və yenə — kürkləri bellərində qayışlanmış adamlar göründü. Onlar bədənlərini geri verərək ayaqlarını aralı qoyub bir-birinin ardınca aşağı, şam ağaclarının mavi kölgələri uzanıb dincəldiyi qarın üzərinə uçurdular. Enən kimi də məşədə gözdən itdilər.

Çox keçməmiş həmin təpəyə bir canavar çıxdı, onun ardınca canavar sürusu göründü. Canavar oturdu, o biri canavarlar başlarını pəncələri üstə qoyub uzandılar — onlar dağın yamacında meşə arxasında şaxtadan par-par yanın rels zolaqlarına baxıb, qulaq asırdılar. Canavarların derisi hamardı. Onlar çoxdandı ki, partizanların ardınca düşmüşdülər. Partizanlar isə, meşələrdən, dərə-təpələrdən keçib bədbəxt hökmədarın geri çekilən, olan-qalan qoşunlarının arxasına baş vururdular.

Yüzlərlə xutor və kəndlərdə, Sibir mujikləri ayağa qalxıb hökmədarın şərqə doğru gedən saysız-hesabsız cavahiratının, qaş-daşının, mal-dövlətinin ardınca atıldılar.

* * *

Həmin o gecə bu yerlərdən azca aralı şərqə doğru tüstüyə bürünmüs yüksək qatarı süründürdü. Her vəqondan ətrafa tüstü yayılır, qığlıcım səpələnirdi. Bəzilərində peç, sac, bəzi vəqonların ortasında isə ocaqlar yanırıdı. Ocaq ətrafinda qəribə adamlar əyleşmişdi — hislipashı, ac, gözlərindən dəhşət yağan, cırıq shinellərə, kürklərə, arvad pal-paltarına bürünmüs, şaxta vurmuş burunları, el-ayaqları əsgivüsgüyə sarılmış adamlar.

Adamlar gözlərini oda zilləmişdilər. Deyib-gülmək, məzəli söhbətlər, artıq ne vaxt idi ki, soyumuşdu. Zarafat vaxtı deyildi. Onlar üçüncü həftə idi ki, Moskvanın özündən var-dövlət ardınca düşmüşdülər. Hökmədarın olan-qalan qoşunları ilə əhatə olunmuş bu var-dövlət isə getdikcə şərqə doğru irəliliyirdi.

∞ 55 ∞

* * *

Birdən zəncirlər cingildədi, buferlər cirildədi, vaqonlar dayandı. Qapılar taybatay açıldı. Eşiyə çıx!

Tələsik vaqonlardan atıldılar. Buxar ətrafi bürüdü. Sərt şaxtadan nəfəs kesilirdi. Ay ətrafında yeddi rəngli göy qurşağı yallı gedirdi. Qar içindən dayanacağına yanmış dirəkləri boylanırdı. Ətrafi komandirlərin batmış xırıltılı səsləri bürümüşdü.

Döyüşçüler bir-birindən xeyli aralı, hara getdiklerini bilmədən, qar basmış, ucu-bucağı, görünməyən düzənliliklə irəlilədir. Gah gedir, gah da qara yatırlılar. Ayağa qalxaraq yenidən, bərkiyib qırvılmış qarın üzeri ilə ağır-agır gedir, qar basmış təpəciklərə, kol-koslara dolaşaraq bündərəyir, yenidən irəliləyirdilər.

Bir neçə adam, bu gecə elə hadisenin şahidi olmuşdu ki, döyüsdən sonra, isti vaqonlara qayıtdıqda birdən-birə bir kəlmə belə danışa bilməmişdilər. Zavallıların dili dolaşır, dişləri şaqquşdayırdı. Görüşdülər ki, düzənlilikdə bir-birindən on beş arşın aralı lüt mujiklər dayanıb. Mujiklər səbat dayansın deyə üstlərinə o ki var su töküb dondurmuşdular; yuxarı qaldırılmış əlləri isə yolu göstərirdi. Deyilənə görə hökmər yollar boyu insanlardan yerə payalar – nişanlar saysız-hesabsız dərəcədə basdırılmışdı.

Bugecəki döyük yüngül keçdi. Düşmən özüne yaxın buraxmadı, gizləndi. Bir şey anlamadılar – kiminlə vuruşurlar; hökmərlər, çexlərlə, atamanlarla.

Isti vaqonlara oturdular, irəliyə, daha da dərinliyə şərqə sarı mal-dövlət ardınca düşdülər.

* * *

Mal-dövlət iyirmi min pud qızıl iyirmi vaqona yüklənib qar basmış səhralarla şərqə tərəf sürüñürdü. Vaqonların arxasında qanlı iz uzanırdı. Qatar qoyun itlərile ehətə olunmuş vəhşi heyvan kimi irəliyə can atıldı.

Qarlıarda itib-batmış bu qızillardan gözə görünməyən hər şeyi dəlib keçən şüalar gelirdi. Başlar gicəllənirdi, ölkələrdən ölkələrə şifrlə yazılmış məxfi məlumatlar, məktub və teleqramlar uçurdu. Moskvaya hücum etmək barədə parlament nitqləri söylənilirdi. Silah almaq üçün kreditlərə imzalar qoyulurdu, qollar çekilirdi. Qoşunlar səfərberliyə alınıb silahlanırdı.

İyirmi min pud qızıl şərqə tərəf get-gedə açıq dənizə yaxınlaşaraq irəliləyirdi. Adama ele gəlirdi ki, bir az da səy göstərilsə qızıl səfəhləmiş Rusyanın ərazisində çıxacaqdır və bununla da bütün sarsaqlıqlarına son qoyulacaqdır.

Lakin hər yandan sixılmış, böyük knyaz III İvanın vaxtındaki Rusyanın dərcəsinə çatmış Sovet Rusiyası dörd tərəfdən ölümdirim mübarizəsi aparır, çörəyə, dənizə, qızila can atırı.

* * *

Həmin o gecə Parisdə, hökmərin müvəkkili üstü şüše ilə örtülü-müş rus səfirliyinin nəhəng vestibülünə enib, dar əlceklərini əllərinə keçirdərək, güle-güle, cənub ordusundan vəkil olunmuş generala deyirdi:

– Sizi inandırıram ki, biz liberalıq, biz əsil respublikaçıyıq. Sizin məruzənizdən sonra, general, bizim qocalar stol altına girdilər. Siz nə törətdiniz, zati-aliləri?

General kinli, bulanıq gözləri ilə dabanları üstündə səndəleyən, boylu-buxunlu, yekəper müvəkkilin allanmış üzünə, sevinc yağan gözlerine, əla saqqalına baxırdı. Müvəkkil generalın əlindən yapışdırılan güllerək aşağı dartdı.

– Zati-aliləri, fransızlar sizin məruzənizə dörd su da vermezler. Bu Hannibal döyükleri nəyə lazımdır? Biz gerek açıq, yellənən bayraqlarla addımlayaq, əhali vəcdə gələrək bizi salamlayır, qırmızı polklar sevincə bizim tərefimizə keçirlər... Sizi inandırıram ki, hərbi hadisələr fransızları zinhara gətirib, onlar ideal bir şey arzulayırlar. Məsələn: qızıl qatar – bu başqa məsələ. Bu dəyərli şeydir. Günü-gündən, o Vladivostoka yaxınlaşır. Günü-gündən de fransızlar kreditlərde güzəştə gedirlər. Sizdə isə meytılardan dağlar ucahr. Əger siz hiylə qurub, Moskvaya bir atəş açmadan belə gəlib çıxa bilseydiniz, bu ideal bir hadisə olardı.

– Siz gülürsünüz? – General soruşdu, ayaqlarının altına baxdı, biglərini tərpətdi, ucuz, yumru təpəli mahud papağını başına keçirdi və yay paltosunu geyinib çıxdı. Fevral küleyi onu küçə qapısında haqlayıb sümüklerinən işlədi.

Müvəkkil, külək aparmasın deyə, yumşaq şlyapasını əlində tutaraq taksidən sıçradı, aramsız yağış döyen səkini adlayıb paltosunu qapıçının qolları üstünə atdı və soruşdu: – Məni gözleyirler?

Məhəbbət macəralarına hüsn-rəğbet bəsləyən qapıcı cavab verdi:
– Xanım elə indicə gelmişdir.

Bundan sonra müvəkkil restoranın ikinci mərtəbəsinə qalxdı. Axşam geyimindən, musiqi sədalarından, bərq vuran işqlardan lezzət alan o özündə xüsusi bir yüngüllük hiss edirdi.

Kabinetdə buxarı yanırı, kömür və acı etir qoxusu gəlirdi. Divanda, qara paltarda, üzünün alt hissəsinin pişik dərisindən olan muftayla¹ örtmüş madmazel Byuşar oturmuşdu.

Buxarı qabağında bağlı, həddindən ziyanətli bir gənc, onun qardaşı dayanmışdı. O təzim etdi və yenə də ciddi görkəm aldı. Madmazel Byuşar muftanı çənəsindən ayırmayaraq, ciyinlərinə qədər açıq olan gözəl əlini uzatdı.

Müvəkkil köksünü ötürüb, onun barmaqlarını öpdü, divana əyleşdi, iri ayaqlarını buxarıya sarı uzatdı və iri dişli ağızı boyunca gülümsündü:

– Belə havada ocaq adama lezzət verir.

Madmazel Byuşarın qardaşı Parisin iqlimi barədə bir neçə əsaslı şikayətlər etdi, sonra Rusyanın iqlimini təriflədi, bu haqda o hardasa oxumuşdu.

Otelin metri, onun ardańca lakey və şərab anbarlarının metri yemək və şərab gətirdilər. Otel metri bəzənmiş süfrəni ciddi-ciddi süzdü, başlığından ucu ilə buxarıdakı közü düzəltdi və dəhədələ otaqdan çıxdı.

Jimye teatrının gənc aktrisası madmazel Byuşar muftasını divanın üstüne qoydu və aydın bir təbəssümle müvəkkilə gülümsündü. Onun gözəl, ürəyəyatan sıfəti – enli alnı, uzun çənəsi, azca yuxarı qalxmış kiçik burnu və uşaq gözlərini xatırladan gözləri vardi. O ağır yüksəkşəylanlar kimi yeyib-içirdi. İkinci yeməkdən sonra mademuazel Byuşarın qardaşı axşam qəzetində oxuduğu bir neçə lətifəni danışmağı özünə borc bildi. Şərabdan, buxarının istisindən qızarmış madmazel ucadan qəhvəyə çəkib gülürdü.

Müvəkkil özü bu gün həmin lətifələri oxumuşdu və hərçənd bilirdi ki, madmazel Byuşarın qardaşı heç də onun qardaşı deyil, daha doğrusu sadəcə olaraq oynasıdır və madmazel qəti qərara gelmişdir ki, ta kontraktla təmin olunmasa, öz gözəl bədənini müvəkkilə təqdim etməyəcək, o yenə də bu gün deyib-gülür, şənlenirdi.

¹ Əlleri soyuqdan qorumaq üçün xəzənən və s.-den her iki tərəfi açıq isti kisəcik

O, Byuşarın belinə kimi hüt olan ariq ciyinlərinə, onun kasib paltarına baxır, gülə-gülə öz-özünə deyirdi:

“Səfəh, səfəh, aldatmaram səni, qorxma, onsuz da səni indikindən yaxşı yedizdirəcəyəm, raxítini sağaldaram, sənin məhəlləndə qızıl qatar haqqında eşidənde isə – məhəllənin ən tanılmış məşhur pişiyi olacaqsan...”

Şəmpandan sonra mademuazel Byuşarın qardaşı gözlerini ağ süfrəyə zilləyərək alını qırışdırıldı və boğuq səslə dedi:

– Güman edirəm ki, Şərq cəbhəsindən gələn xoşagelməz xəberlər təsdiq olunmur?

– Hansı xəberlər?

– Bir saat əvvəl bizim departamentin kuryeri mənə radio...

Mademuazel Byuşarın qardaşı buxarıya sarı dönüb, papiros kötüyüni oda atdı. Mademuazel Byuşar – bu çox qəribə və hətta dehşətli göründü – sadələvh uşaq baxışı ilə deyil, əksinə diqqətli, ağıllı gözlərile müvəkkilə baxdı. Kiçik ağızı möhkəm sıxlıdı.

– Hökmədarın qızıl qatarı – mənə kuryer bele məlumat verdi – bolşeviklər tərəfindən elə keçirilmişdir...

– Axmaq sözdür! – Müvəkkil ayağa qalxdı, kabinetdə, öz iri bədəni ilə her yerin qarşısını alaraq üç addım gəzdi. – Axmaq sözdür, Moskvadan provokasiyadır...

– Aha! Daha yaxşı.

Mademuazel Byuşarın qardaşı qəhvə ilə konyaka girişdi. Mademuazel pişik dərili muftasını ağızına tutub əsnədi. Müvəkkil bolşeviklərin zəruri fəlakətə uğramalarından, Fransanın ruslarla qardaşlıq birliyindən və Rusyanın yeni tərəqqisindən danışmağa başladı, lakin birdən hiss etdi ki, fransız sözlerinin yarısını unudub. O üz-gözünü turşutdu və maşa ilə buxarıdakı közləri qurdalamağa başladı. Şam yeməyi korlanmışdı.

* * *

Həmin o gecə, canavarlar dağın başından baxanadək, xizekli – partizanlar dəmir yoluna yaxınlaşdırılar. Beziləri ağacların gövdələri arasına səpələndilər, digərləri bellərindən baltalarını çıxardılar və her tərəfə şaxtalı ağaclarla çalınan baltaların səsi yayıldı – sanki iki parça şüşəni bir-birinə çırptırlar.

Qardan papaq qoymuş gəmi dirəyi hazırlanan hündür şam ağacı səmada səndələdi, cırıldadı və ay işığında parıldayan telslerin üzərinə endi.

Baltalar cingilti ilə seslenirdi. Birdən dəhşətli bir səs şaxtalı gecəni yardı. Dəmiryol yatağı titrədi. Dağ yamaclarında tenha duran şam ağaclarının ucları al rəngə boyandı. Döngədən, dağlar arasından, ətrafa istilik yayan iki parovoza qoşulmuş nəhəng qatar peydə oldu. Qatarın vaqonlarına və platformalarına sıper çəkilmişdi, platformalarda qoyulmuş topların ağızı zəif-zəif siyrilirdi.

Toplardan göz qamaşdırı alov sıçradı. Qarla örtülmüş zirvelər işiqlandı. Toplar partildədi, pulemyotlar taqqıldı - ətrafi əks-səda bürüdü.

Qatar, baltalanıb dəmir yoluna yiğilmiş ağacların üstünə sıçıdı və dayandı. Qaranlıq məşdən, hər ağaç gövdəsinin arxasından tüsəng atəşlərinin zəif işığı görünürdü. Gullələr noxud kimi polad sıperləri döyücləyirdi... Buxara bələnmiş iki parovoz yalquzaq kimi ulayırdı...

Həmin bu gecə, Moskvadan gələn qatar, çığır-bağır salmış min-lərlə əsgərin, gəbərmış atların, simb-dağıdılmış vaqonların arxasında, yarımdayanacaqda boşaldı.

Şaxta küt xəncər kimi kəsirdi. Ay etrafında yeddi göy qurşağı. İnsanlardan, tonqallardan buxar çıxırdı. Meşə ilə örtülmüş dağın arxasında şəfəq parıldayırdı - orada hökmdarın anbarları yanındı.

Qarla örtülmüş düzənliliklə döyüşçülər sıra ilə qayıdırıldılar. Kirşələrə qoşulmuş pulemyot və toplar qarın üstü ilə cırıldaya-cırıldaya çıxıb gedirdilər.

Uzaqda, döyüşcü sıraları getdiyi səmtdə ay işığına qərq olmuş hava qoşa zərbələrdən lərzəyə gelirdi - bu hökmdarın pusquya düşmüs qızıl qatarı idι ki, partizanlardan yaxa qurtarmağa can atırdı.

* * *

Qatar her tərəfdən od içindədir. Qarşidan və arxadan yol tutulmuşdur. Reisləri bir-birindən ayıırlar. Çullara, xalçalara, qadın xez paltolarına bürünmüş hisli-pashı, gözləri dəhşətlə yanan ac insanların elindən aman yoxdur.

Get-gedə bu dairə daha da sıxlışır. Platforma üzərindəki zirehli toplar bir-birinin ardınca susur. Adamlar qarın üstündən qalxır, təpə

ile üzü yuxarı, dəmir yoluna sarı sürünlər - yüzlərə adam milçək kimi, vaqonlara yapışır.

Həmin o gecə qızıl aparan qatar geri, qərbə tərəf tərpəndi. Ondan gelən görünməz şüalar bu qış gündündə əfsanəvi bir protuberans - od püskürtüsü yaratdı - çoxunun ümidi söndü, planları heç-puç oldu, tamamilə ümidi itirmiş xeyli mühacirin başı aşağı dikildi, qol-qanadı sindi...

Hökmdarın müvəkkili restorandan qayıtdıqda telegramı yumruğunda sixaraq, səherin özünədək çarpayıda oturub yırğalandı - sanki dişləri ağrıydı.

Zəhlətökən külək pəncərenin dəmir qapaqlarını döyecləyirdi. Aramsız yağış şüslərdə sanki nağara çalırdı. Buz nəfəslə kədər ürək sixirdi.

- Dəhşətdir, - deyə, o təkrar edirdi, - dəhşətdir!.. Hər şey sanki əldəqayırmadır... Dəhşətdir...

1924

QOÇAQLAR

Bu əhvalat Şimal-Qərb istiqamətində olmuşdur...

Onlar findiq ağacılarının six bitdiyi bir yerde, etirli otların üstündə uzanmışdılar. Rabitə məntəqəsi nəzərə çarpmayan basıriq bir yerde yerleşmişdi. Götəm-boş idi, bürkündən rəngi ağa çalırdı. Bürkü çox şiddetli idi, sanki yarpaqlar buna dözə bilməyərək çatrıdaydırdı. Yaxında isə qarışqa yuvası var idi. Leytenant Jabin demək olar ki, hər dəqiqə bir qarışqa tutub başı üstündən atırdı. O, otun gövdəciyini çeynəyerek aramla nağıl edirdi:

– Nemes soldatına düşünmək yasaq edilmişdir. Faşistlər düşünməyə çox zərerli bir iş kimi baxırlar. Onun kellesi tez mühakimə yürütülməyə alışmamışdır, başına heç vaxt parlaq bir fikir gəlməz. Biz də elə bu saniyelərdən istifadə edirik... Halbuki vəziyyətimiz çox ağır idi – adam sonra da yadına salanda yenə bədənini üzütmə alır... Hə, söz yox ki, bizim adamlar qoçaqdırlar. Siz bircə rabitəçi Petrov baxın, sıfətdən heç də qoçaq adama bənzəmir. Kişi üzüne bənzəməyen çox göyçək üzü, dalğın, xumar gözləri var. Her gün oturub sevgilisine məktub yazır. Döyüşçülər həmişə ona deyirlər: “Petrov, bir de görək, sən insansın, ya kötüksən? Axı sən buraya, müharibə etməyə gəlmisin, – bir hərəkətə gel...” O isə cavab verərdi: “Əl çəkin məndən, lazımlı olanda hərəkətə gələrəm...”

Dizinin üstündə bloknot tutan adam dedi:

– Yoldaş Jabin, axı bir nağıl edin görək, siz necə oldu ki, iyirmi beş qızıl əsgərlə faşistlərin arxasında bu qədər qaldınız və axırda sağ-salamat qayıdış gəldiniz.

Jabin böyrü üstə döndü:

– Mənim çox ağıllı bir şoferim var. Mən həmişə ona deyirəm ki: “Şmelkov, sən bu çarxi nə hərəkətənən durursan? Sənin yerin universitetdir, fizika-riyaziyyat şöbesi...” O da deyir ki: “Eybi yoxdur, uşaqlıqdan şofer həyatına həvəsim olub”. Siz soruşursunuz, biz necə oldu ki, gedib nemeslərin arasına çıxdıq, eləmi? Hə, mənə emr olunmuşdu ki, bütün rabitə vəsitiələrini P. qəsəbəsinə yiğam və mümkün olduqca şabla əlaqə saxlayam.

Elə mən buradaca da mühasirəyə düşdüm. Axşam üstü faşistlərle başdan – başa dolu iki yük maşını ağına-bozuna baxmadan Dubkaya girdi. Biz səsimizi çıxarmadan nemesləri irəli buraxdıq, böyükən pulemyotla başlarına gülə yağırdıq, maşınlardan yerə enəndə süngülerle üstlərinə düşdük. Nemeslərin süngüdən xoş gəlmir, bir neçəsi qaçıb canını qurtardı, zabit isə özünü qamışlıq soxub təpəsinəcən suya cummuşdu, bircə burun deşikləri görünürdü. Biz onun içində çox qiymətli sənədləri olan çantasını elə keçirdik.

Nemes maşınlarını işə saldıq, iyirmi beş döyüşümüzün hamisi, mən də Petrovla bərabər bu maşınlara mindik. Şmelkov qabaq maşının sükmən başına keçdi. Götəm buludlu idi, ulduz görünmürdü, ay hele çıxmamışdı. Faşistlərin arxasında, cəbhə boyu gedirik. Bir saat getdik, iki saat getdik, heç kəsə rast gəlmədik, Qərbədə göy qızarır, Şərqdən atışma və ağır partlayışlar eşidildi. Qızartıları və topların gurultusunu nəzerde tutub yolumuzu təyin edirik.

İrəlidə tanış bir kənd olmalı idi. Dayandıq. Petrov yerindən qalxdı: “İcazə verin kəşfiyyata gedim”.

Düşündüm ki, adam qəribə şeydir, qızışanda sevdiyi qızı da yadından çıxarı. Dedim: “Get”. O, qumbaraları ciblərinə doldurub böyük məhəret və ustahlıqla yola düşdü. Qırıq dəqiqədən sonra kollar tərpəndi. O, kabinkanın yanında dayanmışdı:

“Kənddə faşistlərin avtoməşin kolonnası vardır”.

Düşündüm ki, bu yaxşı işə oxşamır. Bircə yolumuz var idi, sağ və sol tərəfimiz bataqlıq idi, geriyə qayıtmaq isə bizə əl vermezdi. Şmelkov təsəlliverici bir tonla dedi:

“Uşaqlar, minin, gedək”.

Başlarımızdakı polad şlemlər qaranlıqda faşistlərin şleminə bənzəyə bilərdi, nişanlarımız seçilməzdə, ancaq bizim dörd güşəli rus süngülerimiz bizi əl verə bilərdi. Mən döyüşçülərə əmr etdim ki, tüfənglərimizi dizlərinin üstündə tutsunlar.

Bir azdan sonra üç göy işıq gördük – bu, nemeslərin “dayanışqanlı” idi, avtokolonnanın baş tərəfində qoymuşdular. Şmelkov maşının işıqlarını yandırdı və biz fənerlərin işığında içərisi yesiklərə dolu yedditonluq yük maşınları gördük; radiatorların üstündə ağ daire içində qara svastika çəkilmişdi. Yolun kənarından üç zabit bizim tərəfə baxır və əllerindəki elektrik fənerlərini hərəkəyirdilər.

Şmelkov fənərlərə daha güclü işq verdi, zabitlərin gözü qamaşdı, əllərilə gözlərini tutdular, biz isə sakitcə avtokolonnaın yanından ötüb keçdiq, kaskalarımızdakı qızıl ulduzlar görünməsin deyə hamimiz başımızı bu biri tərəfə çevirmişdi. Sürətimizi artırdıq, bir kəndə çatdıq. Gözel xoşa gələn bir kənd idi, sıx vişnə və alma ağacıları kəndin sakit evlerini aralığa almışdı, adam bu evlərde yaşamaq və yenə yaşamaq istərdi. Kənd bom-boş idi, bütün əhali çıxıb getmişdi.

Taxtadan tikilmiş kiçik kilsənin yanında, üstü açıq maşında üzü qırılmış və zəiflikdən xırtdayı üzülən bir zabit oturub fənərlə xəritəyə baxırdı. Mən bir təhər Petrovun əlini tutub saxlaya bildim, o, kabinetdən boylanıb zabitə tərəf bir qumbara firlatmaq istəyirdi.

Bununla belə zabit nədənse şübhəyə düşmüşdü. Kəndi keçəndən sonra gördük ki, yanına yedək qoyulmuş iyirmi qüvvəli bir motosiklet dalımızca gəlir, motosikletin kabinetində pulemyotçu oturmuşdu. Petrov cəld tərpənib qumbaranı motosikletin üstünə fırlatdı, pulemyotçu metrə yarımla qabağa sıçradı, sanki bizə bir şey nağıl etməyə tələsirdi, sürücü isə motosikletlə bərabər təpəsi üstə çuxura yuvarlandı.

Fənərlərimizi söndürüb sürətlə yolumuza davam edirik. Üfüqdəki böyük qızartı qabaqda qara kolların dalında eks edirdi: irəlidə kiçik bir çay və taxta körpü vardi. Sürətimizi azaltdıq. Nemescə danişq eşidirdik. Tüfənglərimiz və qumbaralarımız hazır, səsimizi çıxardıq və oturub gözləyirdik. Qarənlıqda fiqurları aydın seçilməyən iki növbətçi bizi yaxınlaşdı. Biri uzaqda dayandı, o biri kabinkanın yanına gəlib, burnunu lap şüşəyə dayadı – biz onunla göz-gözə gəldik... Birdeñ o mənə başı ilə işarə edib qarışq bir rus dili ilə dedi:

“Rus, körpüdən keçməz, orda faşist gülə atar...”

Biz beş kilometrə qədər çayın sahili boyunca getdik, qurbanlılar yaman səs-küy salmışdır, yola çıxdıq, yenə də göy işqlar gördük, dəmir çinqılıtı eşitdik. Bizzət otuz addım irəlidə bir dəstə tank gelirdi.

Döyüşülərə dedim: “Yatın, elə eləyin ki, quyruq-muyruğunuz görünməsin”.

Maşınlarımızı yoluñ kənarına sürüb sürətimizi azaltdıq, ağır qara tankları hörmətlə özümüzdən irəliyə buraxdıq. Tankların üstündə ağ dairə içərisində svastika çəkilmişdi, bunlar gözə benzəyirdi.

Faşistlər belə güman edirlər ki, məsələn onların paltalarına taxdıgi kelle və sümük nişam, qara tanklar, ulayan bombalar düşmənə dəhşətli təsir buraxır. Bunu onların özləri daha yaxşı bilerlər. Bəzi vəhşilər müharibə zamanı hətta başlarına dişli və buynuzlu maska geyirler – deyirlər ki, guya bunlar da çox dəhşət yaradırmış...

Tankların ardınca zenitkalar, sistemlər, yük maşınları ötüb keçdi. Gördüm ki, yaman qarışıqlığa düşmüşük, başımıza əngəl açıla bilər, gərek bir təher başqa yola keçək. Necə döneydik? Geri dönsəydik dərhal bizzət şübhələnə bilerdilər.

Yolun sağ tərəfində etrafına toz ağacı əkilmiş bir xiyaban gördündü. Şmelkov dərhal nə etmək lazımlı olduğunu anladı, maşını xiyabana tərəf çevirdi. Ağacların ağ gövdəsi gözümüzün qabağından ötüb keçdi, biz bir baş sovxozenin həyətinə girdik və qaraja tərəf sürdük.

Şmelkov dayanmadan maşını döndərdi və benzin götürmək isteyirmiş kimi dalı-dalı sürdü. Bir neçə nemes soldati qarajın qapısını açmaq üçün yürüdülər. Yaxşı ki, Hitler onları düşünməyə və baş işlətməyə öyrətməyib. Şmelkov və onun ardınca da ikinci maşın dönüb işqlarını söndürdüler və sürətlə geriyə, tozağacları xiyabanına tərəf sürdülər. Arxadan qışkırmaya, gülə atmağa başladılar, ancaq yubanmışdır, artıq biz yolda idik. Avtokolonna hələ də yolla getməkdə idi. İndi biz yenice benzin götürmiş bir adam kimi yolumuza davam edib tankların keçdiq və hündür çovdar əkininə tərəf sürdük.

İşıqlanana qədər bir kiçik meşəyə çatdıq, ancaq burada yanacağımız qurtardı. Biz maşınlarımızı gizlətdik, yeməyə başladıq. Petrov suxarını dışleyərkən birdən başını yana çevirdi, yerində sıçrayıb kolların arasına atıldı. Oradan bir ciyilti eştimişdi. Gördük ki, doqquz yaşımda bir oğlanın əlindən darta-darta getirir. Oğlanın saçları kesilmişdi, yasti burnu, kinli gözleri var idi.

O:

– Hə, daha ne istəyirsən? – dedi. – Görürsən ki özünüzünküyəm də, burax, elə bildim ki, faşistlərdir.

– Ey dəcəl qırışmal, burda ne qayırırsan?

– Mən kəşfiyyatçıyam. Biz Oksen baba ilə burda işləyirik...

Məlum oldu ki, bu oğlan və bundan başqa da beş nəfər ayaqyalın uşaqlıq səksən yaşı Oksen baba ilə bərabər kənddə qalıblar. Kişi, kiçik uşaqlı qadınlar, mal-qaranı da özlərlə sürərk meşədəki bataqlıq

yerlərə çekilmişlər və orada partizanlıq edirlər. Ştab xutorda Oksen babanın evində idi. Onun yanında qalan altı oğlan bütün günü ətrafi dolaşır, hətta nemeslərə yaxınlaşmaqdan belə qorxmurdular – fisl-dayaraq onların yanında dolanır, pul dilənib suxarı isteyirdilər. Onlar hər şeyi görür, hər şeyi öyrənir, axşamüstü öyrəndikləri məlumatları xutora, babaya gətirirdilər. Gecə partizanlar babanın yanına gelirdilər, baba da onlara tapşırıq verirdi: ştab filan yerdədir – onu məhv etmək lazımdır, filan yerə benzin gətiriblər, filan yerə tank vəzvodu gəlib, gərək partladasınız.

Oğlan çox ağıllı və bacarıqlı idi, günəş doğmamış bizi meşənin o biri başına apardı – şeytanın biri şeytan, kərtənkələ kimi sürünərək, kolluğa girdi, biz güclə ona çata bilirdik. Orda, talada benzin sistemləri var idi və beş qırıcı aeroplano oraya gəlmişdi.

Biz o qədər de eziyyət çəkmədən bu işin öhdəsindən gəldik. Mənim snayperlerimin gülələri açılarken nemes qarovulları üzüste yerə sərildiler. Onlar yuxulamamaq üçün öz səngərlərinin yanında var-gəl edirdilər. Biz kolların içindən “Ura!” qışqırıb qalxdıq. Bu səs nemeslərin asebərinə ulayan bombalardan çox təsir edir. Faşistlər yerin içindən, sıqınacaqlardan çıxdılar – kimisi əlini yuxarı qaldırır, kimisi çuma tutmuş adamlar kimi yerde çəbalayaraq avtomatla gülə atır. Bir pilotu qırıcı aeroplanoñ içindən paraşüt qayışlarından dartıb çıxdılar. Bu iş üçün heç bir şahid və iz buraxmadıq. Sistemləri və aeroplanoñ yandırıb meşəyə qayıtdıq. Oğlan bize dedi:

“Mən qaçdım, salamat qalın, gedim babama deyim, yoxsa o, bu aerodroma böyük bir dəstə göndərmək isteyirdi”.

“Bütün günü burda keçirdik. Biz tankların necə gəldiyini və pulemyotlarla meşəni necə atəşə tutduğunu eşidirdik. Gecə Dvina çayı sahil boyunca gedib keçmək üçün dayaz yer axtarmaq qərarına gəldik. Faşistlərin heç yerdə cəbhə xətti yoxdur, onlar ağıma-bozuna baxmadan orda-burda irəli soxulurlar, ona görə əgər kəllən işləyirse həmişə bir təhər sürüşüb bu biri tərəfə keçə bilərsən.

Gecə hamımız yan-yana, döyüşə hazır bir şəkildə, pulemyotlar da sağ və solumuzda yola düşdü. Uzaqdan D. şəhərinin alovları görünürdü, şəhərin hər tərəfindən alov buludlara yüksəlirdi. Faşistlər bu cür illüminasiyanı kinoya getməkdən artıq sevirlər. Aeroplanoñ yanan şəhərin dörd tərəfində hərələnərək qaçanları güləyə basır, uşaqları, arvadları, qocaları təkrar odun içmə qovurdu.

Cəhənnəmə ki, nə olacaqsə olsun... O qədər açıqlanmışdıq ki, özümüz vuruşmağa adam axtarırdıq. İçərisində üç zabit olan bir minik maşını dayandırdıq və onları öldürməmişdən əvvəl üzlərini yanan D. şəhərinə çevirməyə məcbur etdik, dedik, dedik ki, qoy baxsınlar və anlaşınlar ki, bu mənzərə kinodan çox-çox maraqsızdır. Yolda bir çox telefon, teleqraf xətlərini kəsdik. On iki sisterndən ibarət bir kalonnaya hücum etdik, adamları qırdıq, benzini açıb buraxdıq və od vurub yandırdıq. Ancaq bu işimizdə özümüz də razi qalmadıq: ətraf çox bərk işıqlandı. Üç tanka rast gəldik, yavaş gedirdilər, izləməyə başladıq, yanımızda yandırıcı maddələrlə dolu butulkaların olmasına töəssüf etdik. Bununla belə Petrov və iki nəfər də qumbara atan qızıl əsgər, yoldaşlarından çoxluqa qumbara alıb irəliyə yüyürdüler və yolun kənarında gizlənib tankların altına hər biri bir bağlı qumbara atdlar. Irəlideki tank şaxə qalxdı, o biri ikisi də qırılıb qaldı, qaranlıqda ətrafa gülə yağırdıraqdan başqa bir şey edə bilmədilər.

Bütün gecəni çölle, tala ilə gedib xutora çatdıq, deyəsən nemeslər hələ buraya gəlib çıxmamışdilar. Evlərin pəncərələrinin dalındakı qapılar basılmışdı, həyətlər bom-boş, heç bir sərçə də yoxdu. Birdən bir komanın samanla basırılmış damından xoruz banladı. Yaşıl bir yay səhəri açılmışdı. Baxdıq gördük ki, eyvanda alçaqboy, dazbaş bir qoca və artıq bır qarı dayanmışlar. Burda qalıb ömürlərinin axırını gözləyirdilər.

Qarı dedi: “Qoca, deyəsən axı bunlar bizimkilərdir”.

Bize tərəf yürüüb hər birimizi dualamağa və öpməyə başladılar. Biz isə qarı ilə öpüşəcək halda deyildik, – bərk acmışdıq. Qoca çörək gətirib doğramağa başladı, qarı isə tikələrə bal sürtüb və “Yeyin, əzizlərim, yeyin, həmişə dadımıza çatasınız” deyib bize yemək verirdi.

Bütün günü onların xutorunda qalmaq yaxşı olmazdı. Qoca ayaq-qabılılarını geydi, qoyun dərisindən tikilmiş papağını başına qoysa, meşədəki bataqlıqların arası ilə bizi bir kəndə apardı. Partizanların xəstəxanası burada yerləşirdi. Bütün kənd başımıza yiğişdi, qadınlar bizi evlərə apardılar. Yaxşı adamların könlünə deymək yaramaz, sözlerini yerə salmadıq: yoldan gəlmış adam kirli və yorğun olur. Keçmiş qaydaya görə onu yuyundur, yedilər və ona mehribanlıq edərlər. Qadınlar özləri bizim ayaqqabılımızını çıxardılar, ayaqları

döyənək olanların ayaqlarını yudular, təmiz sərgi verdilər. Her kəsin ocağında nəyi vardısa gətirib bizi qonaq etdi.

Görürəm ki, Petrov yenə də kövrəlib, gözləri xumarlanıb və yaşarıb... Kəndlilər bizi çox razi salmağa çalışdilar ki, burda qalıb onlarla bir yerdə, partizanlıq edək... Bu elə bizim də ürəyimizdən idi... ancaq vezifəmiz buna yol verməzdi.

Leytenant Jabin yüngül bir hərəkətlə ayağa qalxdı... "Hava!" deyə komanda etdi. Dərhal otlarnın üstündə findiq ağacları arasında hərəkət başlandı. Göydə, alçaqda beş faşist bombardmançı aeroplani göründü. Rabitə məntəqəsinin aerodroma xəbər vermesinə heç üç dəqiqə də keçməmiş bizim qırıcı aeroplanlar göye qalxdılar. Onlar dərtlişmiş bir sim kimi – dəhşət və qüvvətə səslənərək bombardmançı aeroplanların üstünə şığıdlar. Ağır faşist maşınlarının qanadları parladi, onlar geriyə dönməyə başladılar. Ancaq gec idi... Solğun göydən, çox yüksəkdə pulemyot atışmasının səsi eşidilirdi. Qırıcı aeroplanlar özlərini daha da irəliyə vurdular. Bombardmançılarından biri yrğalandı, burnunu qaldırıb başsağlığı getdi. Onun ardınca tüstü zolağı uzandı...



Mühəndis Qarinin hiperboloidi

ROMAN

Bu mövsümdə Parisin işgizar adamları “Majestik” mehmanxanasında qəlyanaltı etməyə yığışmışdılar. Orada fransızlardan başqa bütün milletlərin nümayəndələrinə rast gəlmək olardı. Mehmanxanada orkestrin sədaları, probkaların partiltiləri və qadınların quş civiltisinə bənzər səsləri altında cürbəcür yeməklər arasındaki fasilələrdə işgizar danişqıllar aparılır və müqavilələr bağlanırırdı.

Mehmanxananın qiymətli xalılar döşənmiş çox gözəl holunda, hərlənən şüşə qapının yaxınlığında ucaboy bir adam qürurla gəzisirdi. Onun saçları çallaşmışdı, təmiz qırxılmış, qətiyyət ifadə edən üzü Fransanın qəhrəman keçmişini xatırladırdı. Əynində gen qara frak, ayaqlarında ipək uzunboğaz corab və toqqalı lək tufli vardi. Döşünə gümüş saat zənciri taxmışdı. Bu adam “Majestik” mehmanxanasını işlədən aksioner cəmiyyətini təmsil edən, baş qapıcı idi.

O, podaqla xəstəliyinə tutulmuş əllərini arxasında birləşdirərək, şüşəbənd arakəsmənin qabağında ayaq saxladı. Arakesmənin o tərefində iri, yaşıl çelləklərdəki çiçəklənən ağacların və palma yarpaqlarının altında müştərilər nahar edirdilər. Bu dəqiqədə qapıcı akvariumun şüşəbənd divarı ardından bitkilərin və həşəratın həyatını tədqiq edən professora bənzəyirdi.

Qadınlar qəşəng idilər, buna söz ola bilməzdi. Gənc qadınlar öz gənclikləri və gözlərinin parıltısı ilə adamları cəlb edirdilər. Bu gözlərin içərisində anqlosaksonlara məxsus mavi gözlərə, Cənubi amerikalılara məxsus gecə kimi qapqara gözlərə, fransızlara məxsus bənövşəyi gözlərə rast gəlmək olardı. Yaşlı qadınlar, – xörəkləri tünd ədviyyatla dada getirən kimi, – solmaqdə olan gözəlliklərini qəşəng geyimləri ilə teravətləndirirdilər.

Bəli, qadınlar cəhətdən bütün işlər çox yaxşı gedirdi, amma baş qapıcı restoranda oturan kişilər baredə bu sözləri deyə bilməzdi.

Qarınlarını piy basmış, qılılı barmaqlarına üzükler taxmış, cod tük-lərini ülgüt götürməyən bu bəstəboy gənc azginlar müharibədən sonra görəsən harada, hansı qanqallıqlarda törəmişdilər?

Onlar bu səhərdən – o səhərədək ara vermədən hər cür içki içirdilər. Qılılı barmaqları havadan da pul, pul, hey pul sağıldı... Onlar başlıca olaraq Amerikadan, qızılı dizdən olan, bütün Köhne Dünyanı ucuz qiymətə satın almaq istəyən o məlun ölkədən sürünüb gəlirdilər.

2

Kuzovu qırmızı ağacdan qayrlımış uzun bir maşın Rolsroys səs-zicə gəlib mehmanxananın qapısında durdu. Qapıcı, döşündəki saat zənciri cingildəyə-cingildəyə, tələsik herlənən qapıya sarı yönəldi.

İçəri birinci bəstəboy, solğun bənizli, qısa qarasaqqallı və etli burnunun pərləri üfənləmiş kimi görünən bir adam girdi. Onun əynində torba kimi gen uzun palto, başında, qaşlarının üstüne qədər basılmış kotelok vardi.

O, ayaq saxlayıb deyinə-deyinə qadın yoldasını gözləyirdi; qadın isə qapının yanındakı sütunun ardından çıxıb avtomobilin qabağına yürünen bir gənc ilə danışındı. Qadın başı ilə onu gözleyən adama işarə edib, herlənən qapıdan içəri girdi. Bu Parisin ən gözəl qadınlarından biri olan məşhur Zoya Monroz idi. O, alagöz, zərif, ucaboy bir qadındı, əynində ağ mahud kostyum vardi.

– Biz nahar edəcəyikmi, Rollinq? – deyə qadın koteloklu adamdan şoruşdu.

– Yox. Mən onunla nahardan əvvəl danışacağam.

Zoya Monroz bu cavabdakı kəskin ifadəni lütf edib bağışlayırmış kimi, yavaşça güldü. Bu zaman avtomobilin qabağında Zoya Monroz ilə səhbət edən bayaqqı gənc sürətlə qapıdan içəri girdi. Onun əynində yaxası açıq köhnə palto, əlində isə, əlağacı və yumşaq bir şlyapa vardi. Onun həyəcanlı üzü çil-çil idi. Seyrək cod bigları qoyma bıq kimi görünürdü. Ehtimal ki, o, Rollinq ilə el verib görüşmək isteyirdi; amma Rollinq əllərini paltosunun ciblərindən çıxarmadan, daha keskin bir ifade ilə dedi:

– Siz on beş dəqiqə gecikibsiniz, Semyonov.

– Meni ləngitdilər... Elə bizim işimiz üçün...Çox-çox üzr isteyirəm... Bütün işlər düzəlmüşdür...Onlar razıdırlar... Sabah Varşa-vaya yola düşə bilərlər...

Rollinq əsla yaxşılıq ifadə etməyen donuq gözlərini ona zilləyib dedi:

– Əger siz bağınız bütün mehmanxananı başınıza götürsəniz, sizi burdan rədd edərlər.

– Bağışlayın, piçilti ilə deyim... Varşavada artıq hər bir şey hazırlır: pasportlar da, paltar da, silah da, sair şeylər də... Aprelin əvvəllerində onlar sərhədi keçəcəklər...

Rollinq dedi:

– Bu saat mən madmazel Monroz ilə nahar edəcəyəm. Siz o cənabların yanına gedib deyərsiniz ki, mən bu gün saat beşə işləyəndə onları görmək istəyirəm. Xəbərdar edin ki, əger mənə kələk gəlmək istəsələr, onları polisin əlinə verərəm...

Bu səhbət 192... il, mayın əvvəllerində gedirdi.

3

Leninqradda¹ dan söküldəndə, Krestov çayı sahilində Avarçılıq məktəbi bonlarının² yaxınlığında ikiavarlı bir qayıq durdu.

Qayıqdan iki adam çıxdı və suyun lap qırağında onların arasında qısa bir səhbət oldu. Yalnız biri kəskin əmredici bir ifadə ilə damışır, o biri isə gözünü sakit, tutqun bol sulu çaya zilləyib baxırdı. Krestov adasındaki meşəliyin dalında, gecənin göyümtül səmasında yaz günü-nün şəfəqi yayılmaqda idi.

Sonra bu iki nəfər qayığın üzərinə əyildilər və yanın kibritin işığı onların üzünü aydınlatdı. Onlar qayığın içindən bir bağlama çıxartdilar; danışmayan adam bağlamani götürdü, meşəye girib yox oldu, danışan adam isə, qayığa atılıb sahildən aralandı və tələsik avar çəkə-çəkə uzaqlaşış getdi. Avarçəken adamin figurası suyun işıq düşmüş zolağından ölüb keçdi və qarşı sahilin kölgəlikləri arasında əriyib yox oldu. Xırdaca bir dalğa bona toxunub şappıldadı.

Ensiz, iti gedən yüngül yarıq qayığının “baş avarçısı” spartakçı Taraşkin bu gecə klubda növbətçi idi. Özü cavan, fəsil də yaz fəstisi olduğundan, həyatın tez ölüb keçən saatlarını boş-boş yatmağa sərf etmək əvəzinə, Taraşkin dizlərini qucaqlayıb sakit sularda üzən bonda oturmuşdu.

¹ Leninqrad – Rusyanın indiki Sankt-Peterburq şəhəri

² Bon – çay və dəniz körpülərində gəmiləri qorumaq üçün üzən barı

Gecənin sakitliyində o, çox şey bəresində düşündürdü. Dalbadal iki yay idi ki, hələ burunlarına əsil su qoxusu dəyməmiş moskvallılar təkadamlıq, dördnəfərlik və səkkiznəfərlik qayıq yarışında Avarçılıq məktəbinə udurdular. Bu ona ağır gelirdi.

Ancaq idmançı bilir ki, məglubiyyət adamı qalibiyyətə aparıb çıxarıır. Elə birce bu hal, bir də ki, tünd ot və islanmış ağac qoxusu verən yaz səhəri Taraşkində böyük iyun yarışları ərefəsində məşq üçün vacib olan ruh yüksəkliyi doğururdu.

Taraşkin bonun üzərində oturub, ikiavarlı qayığın sahilə yan aldığıni və sonra ayrılib getdiyini gördü. Taraşkin həyat hadisələrinə sakitliklə yanaşındı. Ancaq burada bir veziyət ona qəribə göründü: sahildə kənarə çıxan bu iki adam iki damcı su kimi bir-birinə bənzeyirdi. Onlar ikisi də bir boyda idilər, ikisi də əyinlərinə bir cürə gen palto geymişdilər, ikisinin də başında alınlarına qədər çəkilmiş yumşaq şlyapa vardı və hər ikisinin de saqqalı sıvri idi.

Amma hər halda respublikada gecələr quruda və ya suda özünə bənzər adamlı veylənmək heç kəsə qadağan edilməmişdi. Taraşkin yəqin ki, bu sıvrisaqqal adamları elə həmin dəqiqli unudardı, amma elə həmin gecənin səhəri Avarçılıq məktəbinin yaxınlığında tozağacı məşəsində, pəncəreləri möhkəm mixlənmiş yarixaraba bir yaylaq evinde qəribə bir hadisə baş vermişdi.

4

Adaların ağaçlıqları üzərində al şəfəqlər içərisindən günəş ucaldıqda, Taraşkin əzələlərini oynada-oynada, talaşa yiğmaq üçün klubun həyətinə getdi. Səhər saat altıya işləmiş olardı. Qapı taqqıldadı və rütubətlili cığır ilə Vasili Vitalyeviç Şelqa velosipedini sürüləyə-sürüləyə gəldi.

Şelqa yaxşı məşq keçmiş, əzələləri möhkəm, yüngül, ortaböylü, qüvvətli, çevik, soyuqqanlı və ehtiyatlı bir idmançı idi. O, cinayət axtaran idaredə işləyir və idman ilə ümumi məşq keçmək xatirinə məşğul olurdu.

Şelqa velosipedini artırmağa söykəyib soruşdu:

— Hə, işlər necə gedir, yoldaş Taraşkin? Hər şey öz qaydasındadır mı? Geldim bir az əl-qolumu açım... Bir bura bax, gör nə yaman zibil olub, ay-ay...

O, üst köynəyini çıxartdı, ariq, amma əzələli qollarını çirmədi və klubun həyətini süpürüb-yığışdırmağa başladı, buradakı tör-töküntü hələ bonun təmirindən bəri tökülb qalmış materiallar idi.

Taraşkin dedi:

— Bu gün zavoddan uşaqlar gelecek; bir gecənin içinde hamisini səliqəyə salarıq. Yaxşı, bəs necə oldu, Vasili Vitalyeviç, altınəfərlik qayıq komandasına yazılırsınız ya yox?

— Heç bilmirəm necə edim, — deyə Şelqa qətran çəlləyini diyirlədə-diyirlədə cavab verdi. — Bir tərəfə baxanda, gərək moskvahıların dərsini verək, amma o biri tərəfə baxanda, qorxuram ki, vaxtlı-vaxtında gələ bilməyəm... Bu saat əlimizdə qəribə bir iş var.

— Yenə də oğru-quldur işidirmi?

— Yox, bir az yuxarı çıx, beynəlxalq miqyasda bir cinayət işidir.

— Hayif, — deyə Taraşkin dilləndi, — yaxşı olardı ki, bir yerdə avar çəkəydi.

Şelqa bona keçib, çayın səthində oynasın günəş parıltılarına tamaşa edə-edə, süpürgənin sapını taqqıldada-taqqıldada, astadan Taraşkini çağırıldı:

— Bu yaxındakı yaylaq evlərində kimlər yaşadığını siz yaxşı bilirsinizmi?

— Tək-tük qışlayanlar var.

— Bəs bu mart ayının ortalarında bu yaylaqlardan birinə köçən olmayıb ki?

Taraşkin günəşli çaya qiyqacı bir nəzər salıb, bir ayağının dirnaqları ile o biri ayağını qaşdı.

O dedi:

— Bax, o kiçik məşəde qapı-pəncəresi mixlənmiş bir yaylaq evi var. Yadına gəlir ki, dörd heftə bundan əvvəl bir də gördüm onun bacasından tüstü çıxır. Biz belə fikirleşdik ki, ora ya sahibsiz uşaqlar giriblər, ya da quldurlar.

— O yaylaqda olanlardan heç bir adama rast gəlibsinizmi?

— Bir dayanın, Vasili Vitalyeviç. Yəqin ki, bu gün gördüklərim elə onlar imiş.

Belə deyib Taraşkin bu gün dan söküldənə bataqlıqlı sahile yan alan o iki nefer bəresində dənüşdü.

O dənişdiqça Şelqa “aha, aha,” — deyə dillənir və onun iti gözleri qayılırdı.

— Gedək, o yaylağı mənə göstər, — deyə Şelqa əli ilə belindəki tapançanın koburunu yoxladı.

Seyrek tozağacı meşəliyindəki yaylaq evi bom-boş idi, — artırması çürümüş, pəncərələrin dal qapılarının üstündən taxta mixlanmışdı. Eyvana çıxan pəncərənin şüşələri sınmış, evin tinində navalçaların altını yosun basmış, pəncərələrin altında sirkəm otları bitmişdi.

— Siz haqlısınız, orda yaşayırlar, — deyə Şelqa ağacların arasından yaylaq evin dövresini nəzərdən keçirib dilləndi; sonra ehtiyatla evin dövrəsinə hərləndi. — Bu gün burada adam olub... Bəs onların nə iti azib ki, pəncərədən gırıblər? Taraşkin, bir bura gəlin, burda nə isə, dolaşıq bir iş var.

Onlar yeyin-yeyin gedib artırmaya yaxınlaşdırılar. Orada ayaq izləri var idi. Artırmadan solundakı pəncərənin taxtası yenice qopub asila-asila qalmışdı. Pəncərə içəri açılmışdı. Pəncərənin altında rütubətli qumun üstündə də ləpir vardı. Ləpirlər iri idi, görünür ki, ağır bir adamın ləpirləri idi, onun yanında da bir az kiçik, dar, burun tərəfləri içəri əyilmiş ləpirlər vardi.

— Artırmadakı ləpirlər başqa ayaqqabının ləpirləridir, — deyə Şelqa dilləndi.

O, pəncərədən içəri baxıb, yavaşca fit verdi və çağırıldı.

— Ehey, ay əmi, pəncərənizi açıblar, bəlkə evdən şey-şüy aparıblar.

Cavab gelmədi. Yarı qaranlıq otaqdan şirintəher pis qoxu gəlirdi.

Şelqa bir az da ucadan çağırıldı, pəncərəyə çıxdı, tapançanı çıxarıb, səssizcə otağın içinə atıldı. Taraşkin də onun ardınca içəri girdi.

Birinci otaq boş idi, ayaq altına kərpic, mala qırıntıları, qəzet parçaları səpələnmişdi. Aralı qapı mətbəxə açılırdı. Burada pilətənin üstündə pas atmış dudkeşin qapağı altında stolların və kürsülərin üstündə primuslar, saxsı putalar, şüşə və metal retortalar, bankalar və sink qutuları vardi. Primuslardan biri sönmək üzrə olub, hələ də fışıldayındı.

Şelqa yenə çağırıldı: "Ay əmi!" Başını yırğaladı və yarı qaranlıq otağa gedən qapını ehtiyatla araladı; pəncərələrin taxtalarının araslarından bu otağa günəş işığının zolaqları düşmüştü.

— Budur ha! — deyə Şelqa dilləndi.

Otağın divarının dibində demir çarpayının üstündə paltarlı bir adam üzüqyolu uzanmışdı. Onun əlleri başının üstündən çarpayının dəmirinə bənd edilmişdi. Ayaqları kendirle sarılmışdı. Penceyi və

köynəyi sine tərəfdən cirilmişdi. Başı qeyri-təbii bir halda geri qanrilmiş, sıvri saqqalı dik durmuşdu.

— Aha, gör bir başına nə getiriblər, — deyə Şelqa öldürülülmüş adamin dəstəyə qədər sinəsinə saplanmış fin biçağını nəzərdən keçirib dilləndi. — Ona işgəncə veriblər... Bir baxın...

— Vasili Vitalyeviç, bu elə qayıqla gələn həmin adam özüdür. Onu bir saat yarımbundan əvvəl öldürüb'lər.

— Burada qalın, keşik çəkin, heç bir şeyə əl vurmayıñ. Heç kesi içəri buraxmayıñ, eşidinizmi, Taraşkin?

Bir neçə dəqiqə sonra Şelqa klubdan telefonla deyirdi:

— Vağzallara gözətçilər qoyun... Bütün sərnişinləri yoxlayın... Bütün mehmanxanalara gözətçilər qoyun. Səhər saat altı ilə səkkiz arasında gəlmış adamların hamisini yoxlayın. Menim sərəncamıma agent ilə bir it göndərin.

Axtarıcı it gelib çıxana qədər Şelqa, çardaqdə tutmuş bütün evi diqqətlə yoxlamağa başladı.

Hər tərəfə zibil, siniq şüşə, divar kağızı parçaları, paslı konserv bankaları səpələnmişdi. Pəncərələri hörmək toru basmışdı, künc-lərdə kif və yosun bitmişdi. Yaylaq evi görünür ki, 1918-ci ildən tərk edilib qalmışdı. Yalnız mətbəxdə və dəmir çarpayı olan otaqda yaşayış əlamətləri vardi. Öldürülmüş adamin cibindən tapılan fransız bulkası və bir parça çay kolbasasından başqa bir yerdə nə möiət avadanlığı, nə də yemək qalıqları göze dəyirdi.

Burda adam yaşamırırdı, amma nə isə gizlin bir iş görmək üçün bura gəlib-gedirlərmiş. Şelqanın axtarış nəticəsində çıxardığı ilk qərar belə oldu. Mətbəxin yoxlanışı göstərdi ki, burada nə isə, kimya preparatları üzərində işləyirmişlər. Şelqa dudkeşin altında, pilətənin üstündə, — yəqin ki, kimyəvi sınaqlar edilən həmin bu yerdə, — kül yiğinlarını yoxlayıb və vərəqələrinin ucu bükülmüş bir necə kitab-çanı vərəqləyib, ikinci bir nəticə çıxardı: öldürülmüş adam yalnız adıca ateşbazlıq texnikası üzərində işləyirmiş.

Belə bir nəticə Şelqanı çıxılmaz bir vəziyyətə saldı. O, öldürülülmüş adamin paltarını bir də axtardı, amma heç bir yeni şey tapa bilmədi. Onda Şelqa məsələyə o biri cəhətdən yanaşdı.

Pəncərənin qabağında ləpirlər göstərirdi ki, qatillər iki nəfərmiş, onlar pəncəredən girmişdilər, yəqin ki, müqavimət rast geləcəklərini nəzərdə tutmuşdular, çünki yaylaq evində olan adam pəncərə taxtalarının qoparılmasının gurultusunu eşitməyə bilməzdi.

Bu göstərirdi ki, qatillər yaylaq evində yaşayış adanmdan ya çox mühüm bir məlumat almaq, ya da onu öldürmək niyyətində imişlər.

Sonra... əger nəzərə alınsa ki, onlar həmin adamı sadəcə öldürmək istəmişlər, – onda, əvvəla, onlar bu işi daha sadə bir yol ilə edə bilərdilər, – tutaq ki, yaylaq evinə gələn yolda bir yerdə onu güdə bilərdilər və ikinci, öldürülmüş adamın çarpayıdakı vəziyyəti göstərirdi ki, ona işgəncə veriblər, birdən-birə öldürməyiblər. Qatillər bu adanmdan nəse öyrənmək istəyibmişlər, o da demək istəmeyibmiş.

Göresen qatillər bu adanmdan nə istəyirmişlər? Pulmu? Gecə vaxtı tənha bir yaylaq evinə atəşbazlıq texnikası ilə məşğul olmaq üçün gələn bir adamın yanında çoxlu pul gətirməsinə ehtimal vermək çətindir. Yəqin ki, qatillər öldürülmüş adamın gecə məşğələləri ilə əlaqədar olan bir sırrı ondan öyrənmək istəyirmişlər.

Şelqa belə fikirləşdikdə, mətbəxi yenidən yoxlamalı oldu. O, qutuları divarnı dibindən götürüb, zirzəmiyə gedən kvadrat qapılı bir pilleyə rast gəldi, adətən yaylaq evlərində mətbəxin döşəməsinin düz altında belə yol olur. Taraşkin bir şam qalığını yandırıb, üzüstə uzandı və rütubətli zirzəmini işıqlandırdı, Şelqa isə, çürümüş və sürüşkən pillələrlə ehtiyatla aşağı düşdü.

– Şamı buraya getirin! – deyə Şelqa qaranlıqdan çıçırdı. – Budur, bax, onun əsil laboratoriyası burda imiş.

Bütün evin altı zirzəmi idi: kərpic divarların boyunca bir necə hündür ayaqlı taxta stol vardi, bunların üzərində qaz balonları, kiçik bir motor və dinamo, içərisində adətən elektroliz aparılan şüə van-nalar, çilingər alətləri və hər yerdə kül yığınları vardi...

Şelqa zirzəminin divarlarına söykənmış qalın taxta tırıları və dəmir təbəqələrini nəzərdən keçirib, bir qədər heyrotlə səsləndi:
– Gör burda o, nə işlə məşğulmuş!

Dəmir təbəqələr də, tırılar də bir çox yerlərdən dəlinmiş, bəziləri ikiyə bölünmüştü, kəsilən yerler və dəliklər yanmış və ərimişdi.

Dikinə qoyulmuş palid taxtasında bu dəliklərin diametri millimetrdən de kiçik idi, sanki onu iyne ilə dəlmışdilar. Taxtanın ortasında iri hərflərlə: "P.P.Qarin" yazılmışdı. Şelqa taxtanı o biri üzünə

çevirdi, o üzdə də həmin hərflər tərsinə görünürdü: necə isə, naməlum bir üsul ilə üç düymə qalınlığında olan taxtada bu yazı bu üzdən o üzə yandırmaqla yazılmışdı.

– Tfu, melun, – deyə Şelqa dilləndi, – yox, P.P.Qarin burada atəşbazlıq texnikası ilə məşğul olmurmuş.

Taraşkin hündürlüyü bir yarım düymə, bünövrəsi təqribən bir düymə olan, nəsə, boz bir maddəden yoğunlub sıxlılmış kiçik bir piramidanı Şelqaya gösterib soruşdu:

- Vasili Vitalyeviç, bəs bu nə olan şeydir?
- Bunu hardan tapdırınız?
- Orda bundan dolu bir qutu var.

Şelqa kiçik piramidanı əlində o yan-bu yana çevirib yoxladı və stolun üstünə qoydu, yandırılmış kibrəti yandan ona basıb, özü zirzəminin uzaq bucağına çekildi. Kibrət yanıb qurtardı, piramida isə, göz qamaşdırıcı göyümtül-ag panılı ilə alışib yandı. Beş dəqiqədən bir neçə saniyə artıq hissiz və demək olar ki, qoxusuz yandı.

Şelqa dedi:

– Məsləhət budur ki, bir də belə təcrübə etməyək. Bu kiçik piramida qaz şamı ola bilərdi. Onda biz daha bu zirzəmidən sağ-salamat çıxa bilməzdik. Cox yaxşı, bəs biz nə öyrəndik? Gel sınaq üçün belə bir nəticə çıxaraq: əvvəla, qətl intiqam almaq və ya soyğunçuluq məqsədile edilməmişdir. İkinci, öldürülmüş adamın familiyasını müəyyən edək, – bu P.P.Qarindir. Hələlik bu qədər. Taraşkin, siz yəqin etiraz edib demək isteyirsiniz ki, bəlkə də P.P.Qarin həmin o qayıq ilə gedən adam imiş. Ancaq mən belə guman etmirəm. Taxtada familiyam Qarin özü yazmışdır. Psixoloji cəhətdən bu aydınlaşdır. Tutaq ki, əger mən, bax, belə qəribə bir şey icad etmiş olsaydım, onda yəqin ki, sevindiyimdən öz familiyamı yazardım, əlbəttə, heç cürə sizin familiyanızı yazmadım. Biz bilirik ki, öldürülmüş adam laboratoriyada işləyirmiş, deməli ixtiraçı elə o özü, yəni – Qarindir.

Şelqa ilə Taraşkin zirzəmidən çıxb papiros çəkdilər, günün qabağında artırmada oturub, agentin it gətirib gəlməsini gözlədilər.

Baş poçtampta, xarici teleqramlar qəbul edilən pəncərələrin birindən qırmızımtıl kök bir əl titrəyən bir teleqraf blankı uzadıb, asılı qaldı.

Teleqrafçı bir neçə saniyə bu ələ baxdı və nəhayət, başa düşdü: "Aha, beşinci barmağı, çəçələ barmağı yoxdur", — sonra blankı oxumağa başladı.

"Varşava, Marşalkovskaya, Semyonova. Tapşırıq yarıya qədər icra edilmişdir, mühəndis getmişdir, sənədləri almaq mümkün olmadı, sərəncam gözləyirəm. Stas".

Teleqrafçı Varşava sözünün altından qırmızı xətt çəkdi. Ayağa qalxıb, bədəni ilə pəncərənin qabağını tutaraq, barmaqlığın arasından teleqram verən adamı nəzərdən keçirməyə başladı. Bu, etli-canlı, orta yaşılı bir adam idi, şıskin üzünün sağlam olmayan sarımtıl-boz derisi vardi. Sarımtıl bigləri sallanıb ağızını örtməşdi. Gözləri şıskin göz qapaqlarının altında itmişdi. Qırkılmış başında qəhvəyi rəngdə mexmer kartuz vardi.

— Nə var ki? — deyə o kobud bir əda ilə soruşdu. — Teleqramı qəbul edin!

— Bu teleqram şifrəlidir, — deyə teleqrafçı cavab verdi.

— Necə yeni şifrəlidir? Ne çərənləyirsiniz! Bu ticarətə aid bir teleqramdır, qəbul etməlisiniz. Vəsiqəmi göstərə bilərəm, mən Polşa konsulxanasında işləyirəm, teleqramı azaciq ləngitsəniz, bunun üçün cavab verməli olacaqsınız.

Bu dördbarmaqlı vətəndaş qəzəblənmişdi, onun yanaqları seyriyirdi, o damışmir, sanki hüründü, amma pəncərənin qabağındakı tax-tapuşa qoyduğu əli həyəcanla titrəyirdi.

Teleqrafçı ona dedi: — Bilirsinizmi nə var, vətəndaş, hərcənd siz inandırmağa çalışırsınız ki, teleqramınız ticarətə aiddir, amma mən sizini inandırıram ki, bu siyasi və şifredi bir teleqramdır.

Teleqrafçı bunu deyib güldü. Sarıbəniz cənab qəzəblənib sesini ucaltdı, bu zaman cavan bir qız gizlincə teleqramı götürüb, Vasili Vitalyeviç Şelqanın bu gün verilən teleqramları yoxladığı stolun yanına apardı.

Şelqa blankda: "Varşava, Marşalkovskaya" sözləri yazılmış teleqrama baxıb, arakesmədən salona keçdi, teleqram verən açıqlı adının

arxasında durub, teleqrafçıya işaret etdi. Teleqrafçı burnunu tərpədərək panların siyaseti barəsində deyinə-deyinə, oturub qəbz yazmağa başladı. Polyak qəzəbindən tövüşyə-tövüşyə nəfəs alır, ayagının birini götürüb, birini qoya-qoya, lək çəkmələrini cirıldadırdı. Şelqa diqqətle onun yekə ayaqlarını nəzərdən keçirirdi. Şelqa qapiya tərəf yönəlib, növbətçi agentə işaret ilə polyaki göstərərək dedi:

— İzleyin.

İtlə olan dünənki axtarış tozağacı meşəsindəki yaylaq evindən Krestovka çayına qəder gelib çıxmış, orada isə iz itmişdi... Qatillər yeqin ki, burada qayığa minmişdilər. Dünənki gün heç bir yeni məlumat əldə edilməmişdi. Belə görünürdü ki, cinayətkarlar Lenin-qradda yaxşıca gizlənmişdilər. Teleqramları nəzərdən keçirmek də bir nəticə verməmişdi. Yalnız bu axırıncı, — Varşavaya, Semyonova göndərilən teleqram deyəsən bir qəder maraqlı idi.

Teleqrafçı qəbzi polyaka verdi, o xırda pul üçün əlini jilet cibinə apardı. Bu zaman gözlə qara gözləri, sıvri saqqalı olan bir nəfər əlində blank sürətlə pəncərəyə yaxınlaşdı, oranın boşalmasını gözləyərək, qəzəbli polyakin yekə qarnına sakit-sakit və pis-pis nəzər saldı.

Sonra Şelqa həmin bu sıvri saqqal adının birdən-birə özünü yiğışdırıdığını gördü: həmin adam dördbarmaqlı əli görüb, o saat polyakin üzüne baxdı.

Onların gözleri rastlaştı. Polyakin ağızı açıla qaldı. Şıskin göz qapaqları geniş açıldı. Bulanıq gözlərində dəhşət əlaməti göründü. Onun üzü qəribə buqələmun kimi dəyişib qurğuşun rəngi aldı.

Yalnız bu zaman Şelqa işi başa düşdü. O, polyakin qabağında durmuş sıvrisaqqal adımı tanıdı: bu adam Krestovkada tozağacı meşəsindəki yaylaq evində öldürülmüş həmin adının bənzeri idi...

Polyak xırıltılı bir səslə çığrıb, inanılmaz bir süretlə qapıya sarı qaçıdı. Onu yalnız uzaqdan izləməsi tapşırılan növbətçi agent polyaka mane olmadan, onu küçəyə buraxdı və özü də gizlincə ardınca çıxdı.

Öldürülmüş adının bənzeri hələ də pəncərənin qabağında idi. Onun altı qaralı tünd donuq gözləri heyrətdən başqa heç bir şey ifadə etmirdi. O çiyinlərini çekdi və polyak çıxb getdikdən sonra teleqrafçıya aşağıdakı sözər yazılmış bir blank verdi:

"Paris, Batinyol bulvari, tələb edənə, nömrə 555. Təxirəsiz təhlilə başlayın, keyfiyyəti əlli faiz qaldırın, mayın ortalarında ilk bağlanı gözləyirəm, P.P.".

— Telegram elmi işe aiddir. Qeyri-üzvi kimya institutu tərəfindən Parisə göndərilmiş yoldaşım indi bu işlə məşğuldur, — deyə o, teleqrafçıya izahat verdi. Sonra tələsmədən cibindən papiroş qutusunu çıxardı, papiroşun kötüyünü döyəcləyib ehtiyatla yandırdı.

Şelqa nəzakətlə ona dedi:

— İcazə versəniz, sizinlə ikicə kəlmə sözüm var.

Saqqlı adam Şelqaya baxdı, kirpiklerini aşağı saldı və son dərəcə mehribanlıqla cavab verdi:

— Buyurun.

— Mən cinayət axtarış idarəsinin agentiyəm, — deyə Şelqa vəsi-qəsini yarı açıb ona göstərdi, — bəlkə səhbət üçün daha münasib bir yer tapsaq yaxşı olardı.

— Siz məni həbs etmək istəyirsiniz?

— Əsla belə bir niyyətim yoxdur. Mən sizi xəbərdar etmək istəyirəm ki, buradan qaçıb gedən polyak dünən Krestov adasında mühəndis Qarini öldürdüyü kimi, sizi də öldürmək istəyir.

Saqqlı adam bir qədər fikrə getdi. Ancaq nə nəzakətini, nə də sakitliyini əsla itirmədi.

— Buyurun, — deyə o, dilləndi, — gedək, mənim on beş dəqiqə boş vaxtım var.

8

Poçtamın yaxınlığındakı küçədə növbətçi agent üzü qıpqrımızı və ləkələrlə dolu bir halda, yüyürə-yüyürə Şelqaya yaxınlaşıb dedi:

— Yoldaş Şelqa, o qaçıb.

— Bəs niyə onu əldən buraxdırınız?

— Onu avtomobil gözləyirdi, yoldaş Şelqa.

— Bəs sizin motosikletiniz hanı?

— Odur ha, orada atılıb qalıb, — deyə agent poçtamın qapısından yüz addım qədər aralı olan motosikleti gösterdi, — o, yüyürüb bıçaqla motosikletin şinini kəsdi. Mən fit verdim, o, maşına atılıb sürdü.

— Avtomobilin nömrəsini seçə bildinizmi?

— Yox.

— Mən sizin barənidə raport verəcəyəm.

— Axı mən neyləyim, o, nömrəni qəsdən palçıqə bulamışdı.

— Yaxşı. Cinayət axtarış idarəsinə gedin, iyirmi dəqiqəyə qədər mən də orada olacağam.

Şelqa gelib saqqallı adama çatdı. Onlar bir müddət dinməz-söyləməz getdilər. Sonra Həmkarlar İttifaqı bulvarına sarı döndülər.

Şelqa dedi:

— Siz öldürülən adama çox benzəyirsiniz.

— Mən bunu dəfələrlə eşitmİŞEM, mənim familiyam Pyankov-Pitkeviçdir, — deyə saqqallı adam məmnuniyyətlə cavab verdi.

— Dünən axşam qəzetində mən Qarinin öldürülməsi barede oxumuşam. Bu dəhşətli bir hadisədir. Onu mən yaxşı tanıyıram. İşgüzar işçi idi, gözəl kimyaçı idi. Mən onun Krestovdakı laboratoriyasına tez-tez gedib gelərdim. O, hərbi kimya sahəsində böyük bir keşf üzərində işləyirdi. Siz tüstü şamı adlanan şey baresində bir şey bilirsinizmi?

Şelqa ona çəpəki baxıb, sualına cavab vermədən soruşdu:

— Siz elə güman edirsiniz ki, Qarinin öldürülməsi Polşanın mənəfeyi ilə əlaqədardır?

— Bunu güman etmirəm. Qətlin səbəbi daha dərindir. Qarinin işləri baresində məlumat gedib Amerika mətbuatına çatmışdı. Polşa burada yalnız ötürücü bir mərhələ ola bilər.

Bulvarda Şelqa bir qədər oturmağı təklif etdi. Bulvarda adam yox idi. Şelqa portfelində rus və xarici qəzetlərdən kəsilmiş parçaları çıxarıb dizlerinin üstüne düzdü.

— Siz deyirsiniz ki, Qarin kimya sahəsində işləyirdi və onun işləri baresində məlumat xarici mətbuatə gedib çıxmışdı, elemi? Burada bəzi şeylər sizin sözlərinizlə düz gəlir, bəzi şeylər mənim üçün o qədər də aydın deyil. Budur, oxuyun:

“...Amerikada bir rus ixtiraçısının Leningradda apardığı işlər barəsindəki məlumat ilə maraqlanırlar. Güman edirlər ki, onun hazırladığı cihaz bu vaxta qədər məlum olanlardan ən güclü dağıdıcı güdrətə malikdir”.

Pitkeviç oxuyub gülümsündü.

— Qəribədir, bilmirəm... Mən bu barədə bir şey eşitməmişəm. Yox bu sözlər Qarine aid deyil.

Şelqa qəzətdən kəsilmiş ikinci parçam ona uzatdı:

“...Amerikan donanmasının bu yaxınlarda Sakit okean sularında keçiriləcək böyük manevraları ilə əlaqədar olaraq, hərbi nazırlıya bəzə bir sual verilmişdir, – Sovet Rusiyasında çox böyük dağdıcı qüvvəyə malik cihazlar qurulması barəsindəki məlumat onlara məlumdurmu?

Pitkeviç “boş şeydir” – mənasında ciyinlərini çekdi və qəzətdən kəsilmiş üçüncü parçanı Şelqadan aldı:

“... Kimya kralı milyardçı Rolling Avropaya getmişdir. Onun bu səfəri daş kömür qatranı və xörək duzu məhsullarını işləyən zavodlar təstisi təşkil etməklə əlaqədardır. Rolling Parisdə müsahibədə ümidi etdiyini bildirmişdir ki, onun ecazkar kimya konserni inqilabi qüvvələr tərəfindən sarsılan Köhnə Dünya ölkələrinə sükünet gətirəcəkdir. Rolling xüsusilə Sovet Rusiyası barəsində təcavüzkarmasına danışmışdır, şayılərə görə, Rusiyada istilik enerjisini uzaq məsafləyə vermək üzərində əsrarəngiz işlər görülməkdədir”.

Pitkeviç bu parçanı diqqətlə oxudu. Bir qədər fikrə getdi, sonra qaşlarını düyünleyib dedi:

– Bəli, çox ola bilər ki, Qarinin öldürülməsi həmin bu məlumat ilə bir dərəcədə əlaqədardır.

– Siz idmançınızı? – deye Şelqa gözlənilməden soruşub Pitkeviçin əlini tutdu və onun ovcunu yuxarı çevirdi. – Mən yaman idman hevəskarıyam.

– Yoldaş Şelqa, siz baxırsınız ki, görəsiniz avar çəkməkdən əllərim qabarıb ya yox... Bu iki suluğu görürsünüz mü, – bunlar göstərir ki, mən pis avar çəkirəm və iki gün bundan əvvəl, doğrudan da, saat yarına qədər avar çəkib, Qarini qayıqla Krestov adasına aparmışam... Bu məlumat sizi təmin edirmi?

Şelqa onun əlini buraxıb güldü.

– Siz qoçaq adamsınız, yoldaş Pitkeviç, sizinlə ciddi surətdə məşğul olmaq maraqlıdır.

– Ciddi mübarizədən mən heç bir vaxt çəkinən deyiləm.

– Pitkeviç, söyləyin, siz o dördbarmaq polyakı əvvəldən tanıyırdınız mı?

– Siz bilmək istəyirsiniz ki, mən onun dördbarmaqlı əlini görəndə, nə üçün həyəcan keçirdim, elemi? Siz yaxşı müsahidə-

çisiniz, yoldaş Şelqa. Bəli, mən həyəcan keçirdim... Hətta daha artıq, – mən qorxdum.

– Niyə ki?

– Bax, bunu mən sizə deməyəcəyəm.

Şelqa dodağını dişlədi. Tənha bulvarın bu başından o başına nəzər saldı.

Pitkeviç sözünü davam etdi:

– Şikəst olan yalnız onun əli deyil, – onun bədənində, sinəsində də çalım-çarpaz qorxunc çapılıq yeri var. Onu Qarin min doqquz yüz on doqquzuncu ildə yaralamışdır. Bu adamın adı Stas Tıklinskiyidir...

Şelqa soruşdu:

– Yaxşı, rəhmətlik Qarin də mi onu üç düymə taxtaları kəsdiyi üsulilə yaralamışdı?

Pitkeviç süretle üzünü həmsöhbətinə çevirdi və onlar bir müddət bir-birlərinin gözlerinin içində baxırlar: onlardan biri sakit və soyuq-qanlı, o biri isə şən və səmimi idi.

– Yoldaş Şelqa, deyəsən siz məni həbs etmək niyyətindəsiniz.

– Yox... Bunu biz nə vaxt istəsək edə bilerik.

– Siz haqlısınız. Mən çox şey bilirəm. Amma, əlbəttə, demək istəmədiyimi məndən heç bir icbari yol ilə öyrəne bilməzsəniz. Siz özünüz bilirsınız ki, bu cinayət ilə mən əlaqədar deyiləm. İstəyirsinizmi, oyunu açıq oynayaq? Mübarizəmizin şərti budur: yaxşı bir zərbədən sonra biz görüşüb açıq səhbət edəcəyik. Bu, şahmat oyununa bənzər bir oyundur. Bizim bu oyunda bir-birini öldürmək qadağandır. Yeri gəlmışken deyim ki, bizim səhbət etdiyimiz bu müddətde siz ölüm təhlükəsi qarşısında idiniz, sizi inandırıram ki, bu zarafat deyil. Əgər sizin yerinizdə Stas Tıklinski oturmuş olsayıd, mən tutaq ki, ətrafa boylanıb, adam olmadığını gördükdə, ayağa qalxıb tələsmədən Senat meydانına yollanardım, onu isə, həmin bu skamyada, bədəni iyrinc ləkələrlə örtülü bir halda, ölmüş tapardılar. Amma təkrar edirəm ki, mən sizə qarşı belə hoqqabazlıq etməyəcəyəm. Belə oynuna razısanızmı?

– Yaxşı. Razıyam, – deye Şelqa, gözlərində bir parıltı olduğu halda, davam etdi. – Birinci mən hücum etməliyəm, elemi?

– Aydın şeydir ki, əgər siz məni Poçtamtda tutmasaydiniz, əlbəttə, mən özüm sizə oyunu təklif etməyəcəkdim. O ki, qaldı dördbarmaq polyaka, – söz verirəm ki, onu axtarmaqdə sizə kömək edərəm.

Harda ona rast gəlsəm, həmin saat telefon və ya teleqrafla sizə xəbər verərem.

— Yaxşı! Pitkeviç, indi mənə göstərin görüm, sizdə olan o şey nedir ki, onunla məni hədələyirdiniz?

Pitkeviç başını yırğalayıb güldü: “Qoy siz deyən olsun, — oyunu açıq oynayacaqıq” — deyib yan cibindən ehtiyatla yasti bir qutu çıxardı. Onun içərisində barmaq yoğunluğunda bir metal boru vardi.

— Bax budur, bir ucunu sıxıldıqda, içərisindəki şüşə çıqqıldayacaq.

9

Şelqa cinayət axtarış idarəsinə yaxınlaşdıqda, telegraf direyinə toxunmuş kimi birdən-bire dayandı: “Eh! — o köksünü ötürdü. — Eh! — qeyzlə ayağını yerə döyüd: — yaman zirekdi, yaman artistdi!”

Şelqa doğrudan da, xalis axmaq vəziyyətində qalmışdı. O, qatilin iki addımlığında durmuş (indi buna heç bir şübhə yox idi), ancaq onu tutmamışdı. Şelqa, görünür ki, bu cinayətin bütün sırlarını bilən bir adamlı səhəbet etmişdi, amma o, hiylə işlədib işin esil mahiyyəti barensində heç bir şey deməmişdi. Bu Pyankov-Pitkeviçdə nəsə, bir sərr vardı... Şelqa birdən başa düşdü ki, bu sərr dövlət miqyasında, dünya miqyasında əhəmiyyətli olan bir sirdir... O, artıq Pyankov-Pitkeviçin quyruğundan tutmuşdu, amma — “məlun sürüşüb əldən çıxmış, onu aldاتmışdı!”.

Şelqa qaçaraq üçüncü mərtəbəyə, öz şobəsinə getdi. Stolun üzərində qəzet kağızından bir paket vardi. Pəncərənin iç çökəyində çəkmələri yağılmış, yoğun bir adam sakitcə oturmuşdu. O, kartuzunu qarnının üstündə tutub Şelqaya baş əydi və ağızından tünd araq qoxusu gələ-gələ dedi:

— Mən Babıçevəm, Puşkar küçəsində iyirmi dörd nömrəli mənzil şirkəti evinin müdürüyəm.

— Paketi sizmi getirmisiniz?

— Mən gətirmişəm. On üç nömrəli mənzildən... Bu mənzil baş korpusda deyil, əlavə binadadır. Orada yaşayan adam iki sutkadır ki, yox olub. Bu gün milis çağırıb qapını açdırdıq və qanun üzrə akt tərib etdik, — deye evlər müdürü əlini ağızına apardı, yanaqları qızardı, gözləri azca alacakalandı, yaşardı və otağı araq qoxusu bürüdü, — demək bu paketi mən əlavə olaraq buxarının içindən tapmışam.

— Yox olan kirayənişinin familiyası nədir?

— Savelyev İvan Alekseyeviç.

Şelqa paketi açdı. Oradan Pyankov-Pitkeviçin foto şəkli, bir daraq, bir qayçı və içərisində saç boyamaq üçün tünd maye olan bir şüsha çıxdı.

— Savalyev nə işin sahibi idi?

— Alim adam idi. Bizim evdə tüstü bacası partladıqdə, ev komitəsi ona müraciət etdi... O dedi ki, — “məmənnuniyyətlə kömək edərdim, ancaq mən kimyaçıyam”.

— O gecələr evdə tez-tezmi gedərdi?

— Gecələrmi? Yox. Görməmişəm. — Evlər müdürü yene də əli ilə ağızını örtdü. — Seher açılan kimi həyətdən çıxb gedərdi, bu düzdür. Amma o ki, qaldı, — gecələr belə şey görməmişəm, onu sərxoş da görən olmayıb.

— Onun yanına tanışları gəlib-gedərdimi?

— Görməmişəm.

Şelqa telefonla Petroqrad tərefin milis şobəsindən soruşdu. Bele məlum oldu ki, Puşkar küçəsində iyirmi dörd nömrəli evin əlavə binasında həqiqətən Savalyev İvan Alekseyeviç adlı, otuz altı yaşında kimyaçı mühəndis yaşayır. Puşkar küçəsinə o, Tambov milis tərəfindən verilmiş şəxsi vəsiqə ilə fevral ayında köçübmiş.

Şelqa Tambova telegraf ilə sorğu gönderdi və özü evlər müdürü ilə bərabər avtomobile minib, Fontankaya getdi; orda cinayət təhqiqatı şobəsində soyuducunun içərisində Krestovda öldürülən adamın cəsidi vardi. Evlər müdürü ona baxan kimi, həmin adamın on üç nömrəli evdə yaşayan kirayənişin olduğunu tanıdı.

10

Təxminən elə bu vaxt özünü Pyankov-Pitkeviç adlandıran adam, örtüyü qaldırılmış bir faytonun içində Petroqrad tərəfdəki boş sahələrdən birinə gəlib, faytonun pulunu verdi və səkinin üstü ilə sahə boyu getməyə başladı. O, taxta hasar ilə ehətə olunmuş bir evin qapısını açıb, həyətdən keçdi və həyet tərəfdən olan gircəyin dar pillekəni ilə beşinci mərtəbəyə çıxdı. İki acharla qapını açıb, boş dehlizdə divara vurulmuş təkçə bir mixa palto və şlyapasını asıb otağa girdi; burada dörd pəncərəyə yarıya qədər tabaşır çəkilmişdi; o, köhnə bir divana oturub əlləri ilə üzünü örtdü.

Yalnız burada (divarlarına kitab rəfləri vurulmuş və fizika cihazları olan), bu tənha otaqda o dünəndən bəri onu sarsıdan dəhşəti həyecan və demək olar ki, ümidsizlik barəsində nəhayət, asudəliklə düşüne bilerdi.

Üzünü bərk-bərk qapadığı elləri titrəyirdi. Bilirdi ki, ölüm təhlükəsi hələ ötüb keçməmişdir. O, mühasirə olunmuşdu. Xeyrinə yalnız bəzi cüzi imkanlar var idi, yüzdən doxsan doqquzu isə, eleyhinə idi. "Bu nə ehtiyatsızlıq idи, ah nə ehtiyatsızlıq idи!" – deyə o, piçildədi.

Nəhayət, iradesini toplayıb, həyecanını əle aldı, kirli balışı yumurlayıb, üzüqoylu uzandı və gözlerini yumdu.

Onun son derecə gərginleşmiş düşüncələri bir qədər dincəldi. Bir neçə dəqiqəlik tam sakitlik onu təravətləndirdi. Qalxıb stekana madera şərabı tökdü və bir uduma içdi. Bədəni qızışdırıqda otaqda gəzisməyə başladı, özünü xilas etmək üçün kiçik imkanları ardıcıl surətdə, tələsmədən götür-qoy edirdi.

O, haşiyenin kənarından qopmuş köhnə divar kağızını ehtiyatla aralayıb, altından çertyoj vərəqlərini çıxardı və boru halında eşdi. Rəflərdən bir neçə kitab götürdü və bütün bunları çertyojlar və fizika cihazlarının hissələri ilə birlikdə çamadana qoydu. Hər dəqiqə ətrafi diqqətle dinləyə-dinləye, çamadanı aşağı apardı və qaranlıq odun zırzəmилərindən birinin içinde zibil yiğimi altında gizlətdi. Sonra yenə öz otağına qayıdır yazı stolunun gözündən tapançasını götürdü, nəzərdən keçirib dal cibinə qoydu.

Saat beşə on beş dəqiqə qalmışdı. O, yenə uzanıb dalbadal papiros çəkməyə başladı və çəkdikcə, kötüləri künce tulladı. "Əlbəttə, tapmayıblar!" – deyə təxminən çığıra-çığıra ayaqlarını divandan yerə atdı, yenə də otaqda var-gəl etməyə başladı.

Alaqqaranlıqdə kobud uzunboğaz çəkmələrini və parusin paltonu geyib evdən çıxdı.

11

Gecəyarısı on altinci milis şöbəsində növbətçini telefonə çağırıldılar. Tələsik bir səs onun qulağına dedi:

– Krestov adasına, srağagün adam öldürülən yaylaq evinə təxir-siz milis dəstəsi göndərin...

Səs kəsildi. Növbətçi telefon dəstəyinə söyüş yağırdı. Yoxlama məntəqəsini çağrırdı, məlum oldu ki, Avarçılıq məktəbindən zəng ediblər. Orda telefon xeyli zəng çaldıqdan sonra yuxulu bir səs soruşdu:

- Nə lazımdır?
- Sizdən zəng olubmu?
- Olub, – deyə hemin səs əsnəyə-əsnəyə cavab verdi.
- Zəng edən kim idи?.. Siz gördünüzmü?
- Yox, bizim elektrik xarab olub. Dedilər ki, yoldaş Şelqanın tapşırığı ilə zəng edirlər.

Aradan yarım saat keçməmiş Krestov adasında qapı-pəncərəsi mixlanmış yaylaq evinin qabağında yük maşınınından dörd milisioner atılıb yerə düşdü. Tozağaclarının ardında tutqun şəfəq qalıqları qızarmadı idи. Sakitlik içərisində zəif zarına səsləri gelirdi. Yaylaq evinin dal artırmasının altında kürklü bir adam üzüqoylu yixılmışdı. Onu arxası üstə çevirdikdə məlum oldu ki, keşikcidir. Yanında yerə xloroformlu pambıq düşmüşdü.

Qapı taybatay açıq idi. Qıfil sindirilmişdi. Milisionerlər içəri giridikdə, döşəmənin altından kim isə, boğuq bir səslə çığrıdı:

- Lyuku, mətbəxdəki lyuku açın, yoldaşlar...
- Mətbəxdə divarın dibində stollar, qutular, ağır, dolu kisələr dağ kimi qalanmışdı. Onları kənara atıb, lyukun qapısını açıdlar.

Zirzəmidən Şelqa çıxdı, onun üst-başı tamam hörmək toruna, toza bulanmışdı, gözlerində vəhşi bir parıltı var idi.

- Tez bura gəlin! – deyə o çığırib, qapının dahında yox oldu.
- İşıq getirin, tez!

Dəmir çarpayı olan otaqda fənərin işığında, döşəmədə güllələri atılmış iki tapança, qəhvəyi rəngli mexmer bir kartuz və çox pis, acımtıl qoxu verən qusma izləri gördüler.

– Ehtiyatlı olun! – deyə Şelqa çığrıdı. – Nəfəs almayın, tez çıxın, bu ölümdür!

O, geri çekile-çekile, milisionerləri qapıya sarı itələye-itəleyə, döşəməyə düşmüş barmaq boyda metal boruya dəhşət və nifrətlə baxırdı.

Geniş ölçüde iş aparan bütün işgüzar adamlar kimi, kimya kralı Rollinq də iş barəsində görüşə gələn adamları elə bunun üçün kirayə edilmiş ofis adlanan binada qəbul edirdi; burada onun katibi gələn adamları saf-çürük edib, əhəmiyyət dərəcələrini müəyyənləşdirir, üzlərindən fikirlərini oxuyur və suallarına əcaib bir nəzakətlə cavab verirdi. Stenoqrafist qız isə Rollinqin ideyalarını insan sözlərindən ibarət bühlurlara döndərirdi; bu ideyaların (əger illik orta hesabla pul ekvivalentinə vursan), təxminən qiyməti belə olardı: qeyri-üzvi kimya kralının bir saniyəlik ideya parçası əlli min dollardi. Maşında yanan dörd qızın badamı dırnaqları dörd undervud maşınının dilləri üzərində ara vermədən gəzişməkdə idi. Rollinq çağırıldıqda, tapşırıqları yerinə yetirən xidmətçi oğlan bir anda onun iradəsinin qatlaşmış maddi əlaməti kimi, gözləri önündə zahir olurdu.

Rollinqin Malzerb bulvarındaki ofisi tutqun və zəhmli bir bina idi. Divarlarına tünd rəngli parça çəkilmiş, döşəməyə tünd rəngli qalmı xovlu xalçalar salınmış, mebelə tünd rəngli meşin üz çəkilmişdi. Tünd rəngli stolların üstünə şüşələr qoyulmuş və onların üstünə meşin cildli məlumat kitabları, reklam məcmuələri, kimya zavodlarının layihələri düzülmüşdü. Müharibə meydanlarından götürilmiş bir neçə paslı qaz mərmisi və bombaatan buxarıların üstünü bəzəyirdi.

Tünd rəngli qoz ağacından qayrılmış uca qapının ardında, kabinetdə diaqramlar, kartoqramlar və foto şəkilləri arasında kimya kralı Rollinq oturmuşdu. Saf-çürük edilmiş adamlar xovlu xalçaların üstü ilə səssiz addımlarla qəbul otağına girib, üzlərinə dəri çəkilmiş stillarda oturaraq, gözlerini həyəcanla qoz ağacından qayrılmış qapıya zilləyirdilər. Orada, qapının ardında kralın kabinetinin havası da son dərəcə qiymətli idi; çünki bu havaya saniyəsi əlli min dollar qiymətində olan fikirlər hopmuşdu.

Qəbul otağındaki bu hörmətkəranə süküt içərisində qoz ağacından qayrılmış qapının küre tutmuş yekə mis pəncə şəklində olan dəstəyi birdən tərpenib, oradan əynində tünd-boz pencək olan bəstəboy bir adam göründükə, hansı insanın qəlbini sakit qala bilərdi, — bu adamın yanaqlarını basmış saqqalı bütün dünyada məşhurdı; özü son dərəcə bədsifət, demək olar ki, fövqəlbəşər idi; sağlam olmayan sarımtıl

sifeti bütün dünyada məşhur olan məlumat markasına bənzəyirdi ki, bu marka da dörd qara cizgisi olan sarı bir dairedən ibarət idi... Kral qapını aralayıb, gözlərini gələn adama zillər və kəskin bir amerikan ləhcəsi ilə deyərdi : — “Buyurun”.

Katib (son dərəcə nəzakətlə), qızıl karandaşı iki barmaqı arasında tutub soruşdu:

- Bağışlayın, familiyanız?
- General Subbotin, rus... mühacir.

Cavab verən adam acıqlı halda çiyinlərini çəkdi və əlinde əzis-dirdiyi yaylığı ilə çal biglərini sildi.

Katib ən xoş və dostcasına söhbət edirmiş kimi, gülümsünərək, karandaşı xırdaca bloknotun üzərində gəzdirə-gəzdirə, artıq tamamilə ehtiyatlı bir halda soruşdu:

- Müşyö Subbotin, sizin gəlmişinizdən və mister Rollinq ilə etmək istədiyiniz söhbətdən məqsədiniz nədir?

— Fövqəladə, tamamilə mühüm bir məsələ.
— Bəlkə icazənizlə bunu, müxtəsər olaraq, mister Rollinqə təqdim etməli oldum.

— Bilirsinizmi, mənim məqsədim, necə deyim, sadəcə bir plandır... Hər iki təref üçün xeyirlidir...

— Bolşeviklərə qarşı kimya mübarizəsinə aid bir plan, mən düzmü başa düşdüm? — deyə katib soruşdu.

— Elədir ki var... Mən mister Rollinqə bir təklif etmek istəyirəm.

— Qorxuram ki, — deyə katib cazibəli bir nəzakətlə onun sözünü kəsdi və üzündə hətta iztirab əlaməti də zahir oldu, — qorxuram ki, mister Rollinqə bu cür planlar bir qədər çox verilmiş ola. Keçən həftədən bəri bolşeviklərə qarşı kimya mühabibəsi barəsində yalnız ruslardan yüz iyirmi dörd təklif gelmişdir. Bizim portfelde eyni zamanda Xarkov, Moskva və Petroqrad üzərinə hava kimya hücumu etmək üçün gözəl plan vardır. Bu planın müəllifi oyuncaq dövlətlərin meydanlarında çox ağıllı bir surətdə qüvvələri hərəkətə getirir. Müəllif dəqiq smeta da təqdim etmişdir: bu böyük şəhərlərin əhalisini tamamilə məhv etmək üçün altı min səkkiz yüz əlli ton iprit qazı lazımdır.

General Subbotin üzünə qan vurdugundan qıpqırmızı qızararaq onun sözünü kəsdi.

— Bəs onda niyə ləngiyirsiniz, mister, adınızı da bilmirem! Mənim planım bundan da pis deyil, amma bu da çox gözəl plandır. Hərəkət etmek lazımdır! Sözdən işə keçmək lazımdır... Bəs ləngiməyin səbəbi nədir?

— Əziz general, səbəbi yalnız budur ki, mister Rollinq hələ öz məxaricinin ekvivalentini görmür.

— Nece yəni ekvivalent?

— Altı min səkkiz yüz əlli ton iprit qazını təyyarələrlə ora çatdırmaq Rollinq üçün çətin bir iş deyil, amma bu bir qədər məxaric tələb edir. Axi müharibə pul ilə başa gəlir, elə deyilmi? Təqdim olunan planlarda mister Rollinq hələlik yalnız məxaric görür, amma ekvivalent, yəni bolşeviklərə qarşı diversiyadan bir mədaxil, təəssüf ki, göstərilmir.

— Bu ki, gün kimi aşkarlı... mədaxil... hər kim Rusiyani öz qanuni hakimlərinə qaytarsa, orada qanuni, normal quruluş qurmağa kömək etsə, ona bol mədaxil, qızıl dağları qismət olacaq! — deyə general qaşlarının altından qartal gözleri kimi gözlerini katibe zillədi.

— Aha! Deməli ki, ekvivalenti də göstərmək lazımdır, eləmi?

— Elədir ki var, aydın rəqəmlərle: sol tərəfdə — passiv, sağ tərəfdə — aktiv, sonra da xətt çəkib, üstəgəl işarəsilə mister Rollinqi maraqlandırı bilən fərqi göstərmək lazımdır.

— Aha! — deyə general tövşüyə-tövşüyə köksünü ötürdü, tozlu şlyapasını gözlerinin üstünə çəkib qəti addımlarla qapiya sarı yönəldi.

14

General hələ çıxmamışdı ki, qapının ağızında tapşırıqla gəlmış xidmətçi oğlanın etiraz səsi eşidildi, sonra başqa bir səs oğlanı yamanlaya-yamanlaya, öz narazılığını bildirdi: bir azdan sonra isə, əynində yaxası açıq palto, əlində ağac və şlyapa, dodaqlarının küncündə çeynənmiş bir sıqar olan Semyonov katibin qarşısında zahir oldu.

— Sabahınız xeyir, dostum, — deyə o, katibe müraciət etdi və şlyapa ilə əlağacını stolun üstünə atdı, — məni növbəsiz olaraq kralın yanına buraxın.

Katibin xırda qızıl karandaşı havada asılı qaldı.

— Axi mister Rollinq bu gün yaman məşğuldur.

— Eh, bunlar boş sözdür, dostum... Mənim avtomobilimdə indice Varşavadan gəlmış adam gözləyir... Rollinqə söyleyin ki, biz Qarinin işi üçün gəlmişik.

Katibin qaşları yuxarı qalxdı və o, qoz ağacından qayrılmış qapının ardında yox oldu. Bir dəqiqə sonra başını çıxarıb: "Müsyö Semyonov, buyurun!" — deyə, zərif bir piçilti ilə səslənib, özü kürə tutmuş pəncə şeklinde olan qapı dəstəyini basdı.

Semyonov kimya kralının önündə durdu. Bu zaman o, çox da həyecanlı deyildi, əvvəla, ona görə ki, təbiəti etibarı ilə o, qanmazın biri idi; ikincisi, ona görə ki, bu dəqiqədə onun krala ehtiyacı olmadan artıq kralın ona ehtiyacı vardı. Rollinq yaşlı gözlerini ona dikdi. Semyonov bundan da pərt olmayıb, stolun o biri tərəfində onunla üzbeüz oturdu. Rollinq dilləndi:

— Hə?

— İş görülmüşdür.

— Bəs çertyojlar?

— Bilirsinizmi, mister Rollinq, bu işdə bir balaca anlaşılmazlıq olmuşdur.

— Soruşuram ki, çertyojlar hanı? Mən onları görmürəm, — deyə Rollinq qəzəblə səsləndi və elini yüngülce stola çırpdı.

— Bura baxın, Rollinq, biz şərtleşmişdik ki, mən sizə yalnız çertyojları deyil, cihazın özünü də təqdim edəcəyəm... Mən çox böyük işlər görmüşəm... adamlar tapmışam... Onları Petroqrada göndəmişəm. Onlar Qarinin laboratoriyasına giriblər. Cihazın təsirini görüblər... Amma bu zaman, lənət şeytana, nəsə olub... Əvvəla, belə melum olub ki, Qarin bir deyil, ikidir.

— Mən elə lap əvvəldən bunun belə olacağını güman etmişdim, — deyə Rollinq iyrənmiş kimi cavab verdi.

— Onlardan birini aradan götürməyə müvəffəq olmuşuq.

— Öldürübsünüzmü?

— Elə buna bənzər bir iş olub. Hər halda o ölmüşdür. Bu sizə narahat etməsin; əhvalat Petroqradda baş vermiş, o özü də sovet təbəəsidir, — boş şeydir... Amma ikinci Qarin, — onun bənzəri zahir olub... Onda biz dəhşətli bir işə girişdik...

— Bir sözlə, — deyə Rollinq onun sözünü kəsdi, — ya Qarin özü, ya da onun bənzəri sağdır, nə çertyojları, nə də cihazları mənə getirib gəlməyibsiniz, halbuki, mən qədərsiz pul qoymuşam.

– İsteyirsiniz çağrırm, – bu işin iştirakçısı Stas Tiklinski avtomobildedir, – o özü sizə ətraflı danışın.

– Heç bir Tiklinski-filan görmək istəmirəm, mənə çertyojlar və cihaz lazımdır... Təəccüb edirəm ki, nə cürətlə əliboş mənim yanına gəlibsiniz...

Bu sözlerin soyuqluğuna baxmayaraq, Rollinq danışib qurtardıq-dan sonra, Semyonova qəzəblı bir nəzər saldı, bu murdar rus mühabirinin külə dönüb əlli-ayaqlı yox olacağına inandığı halda Semyonov heç pərt olmadı, çeynəmisi sıqarını ağızına alıb, cəsarətlə dedi:

– Tiklinskini görmək istəmirsiniz, heç lazım deyil, – bundan o qədər de həzz almazsınız. Amma belə bir iş var: mənə pul lazımdır, Rollinq, – iyirmi min frank. Çek verəcəksiniz, yoxsa nağd?

Rollinqin çox böyük təcrübəsinə və adamları tanımamasına baxmayaraq, o həyatında belə bir həyasıza ilk dəfə rast gelirdi. Rollinqin ətli burnunda hətta təra bənzər bir şey zahir oldu, – o, mürəkkəb qabını götürüb Semyonovun çil-çil sıfətinə çırpmaqdan özünü zorla saxlaya bildi... (bu axmaq səhbət zamanı hələ nə qədər qiymətli saniyə sərf olunmuşdu!) Rollinq özünü elə alıb, əlini zəngə uzatdı.

Semyonov gözləri ilə onun elinin hərəkətini izləyə-izləyə dedi:

– Əzizim mister Rollinq, iş burasındadır ki, mühəndis Qarin bu saat Parisdədir.

15

Rollinq yerindən sıçradı, – onun burun pərləri açıldı, qaşlarının arasındaki damar şişdi. O, qapıya sarı yüyürüb, onu açarla bağladı, sonra Semyonova yaxınlaşıb bir əli ilə kreslonun süykənəcəyindən yapışdı, o biri əli ilə stolun kənarını tutdu. Semyonovun üzünə sarı əyilib dedi:

– Yalan deyirsiniz!

– Hələ bir o qalmışdı ki, yalan danışam... İş belə olmuşdur: Stas Tiklinski Qarinin bu bənzərinə Petroqradda poçta telegram verdiyi zaman rast gelib, yazdığı adresi görmüşdür. Paris, Batinyol bulvarı... Dünən Tiklinski Varşavadan gələn kimi, biz həmin saat qaçaraq Batinyol bulvarına getdik və kafedə lap burun-buruna Qarina və ya onun bənzərinə rast gəldik, bunların hansı olduğunu şeytan bilir.

Rollinq gözlərini Semyonovun çil-çil üzündə gəzdirdi. Sonra dikəldi və ciyərlərindən herarətlə bir nəfəs çıxdı.

– Siz gözəl bilirsınız ki, biz Sovet Rusiyasında deyilik, Parisdəyik, – əger bir cinayət etmiş olsanız, mən sizi gilyotindən xilas edən deyiləm. Yox, əger məni aldatmaq fikrinə düşsəniz, sizi ayaqlarının altına salıb tapdaram.

O öz yerinə qayıtdı və nifrətlə çək kitabçasını açdı: “İyirmi min vermərəm, beş min də bəsinizdir...” O çeki yazış stolun üzərile dirnağı ilə Semyonova itəledi, sonra bircə saniyəlik dırşəklərini stola direyib, üzünü ovucları üçün vaxt aldı.

16

Gözəl Zoya Monroz kimya kralının təsadüfən dostu olmamışdı. Beş il bundan əvvəl (on doqquzuncu ildə) Zoya Petroqraddan qaçıb Parise gəlmışdı: burada aristokratlar alemində ən gözəl və ağıllı bir qadın kimi geniş şöhrət qazanmışdı. O, kinoda çəkilmiş, xırda bulvar teatrlarında rəqs edib, mahnı oxuyurdu və həmin illərdə müharibə vaxtı və müharibədən sonra bolluca pul qazanıb, cibləri dolu, Parise gələn əcnəbileri sakitcə soyub var-yoxlarına çıxırdı.

Zoya müasir bir qadın idi. Əyləncələr arasında o, siyaseti də diqqətən izləmək üçün vaxt tapırdı.

Məşhur kimya kralı Rollinqin Avropaya səfər etməyə hazırlaşdı-gündən xəbər tutub, Zoya həmin saat Nyu-Yorka gəlməşdi. Burada Zoya böyük bir qəzətin müxbirini pul ilə elinə alır və mətbuatda xəbər yayılır ki, Avropanın ən ağıllı, ən gözəl bir qadını Nyu-Yorka gəlməşdir, o, bir balerina olmaqla bərabər ən debdə olan kimya elmi ilə də məşgül olur, hətta hamının taxlığı briliyantlar evəzinə içərisi işıqlanan qazla doldurulmuş bühlur muncuqlardan boyunbağı taxır. Bu dəyirmi muncuqlar amerikalıların xəyallarına təsir etmişdi.

Rollinq paroxodla Avropaya yola düşdükdə, gözəl, günəşli bir səhər vaxtı paroxodon üst göyərtəsində, tennis meydançasında məşqçi ilə oynayan Zoya Monrozu görmüşdü. Rollinq qaş-qabağını sallayıb, haqqında qəzetlərin hələ yenice hay-küy saldıqları bu qadını xeyli nəzərdən keçirmiş və qadın onun xoşuna gəlmışdı. Elə həmin axşam barda oturub axşam yeməyi yedikdən sonra o, Zoyaya dost olmağı

təklif etmişdi. Zoya qamışla buz kimi serin içkini sora-sora cavab vermişdi:

— Təşəkkür edirəm. Təklifinizə razıyam. Siz narazı qalmazsınız. Yaxşı seçibsiniz. Qadın şiltaqlıqları məni az maraqlandırır... Unutmayın ki, mən inqilabin cəfəsini çekmişəm, səpmə yatalağına tutulmuşam, qırmızılara qarşı vuruşmuşam... Mən şöhrətpərəstəm. Siz böyük adamsınız. Mən sizə inanıram... Siz qalib gəlmelisiniz... Mən sizin şəxsi katibiniz olmaq istəyirəm.

Rollinq uca stulda hərləndi, onun ağızı gülümseməkdən azacıq əyildi, bu son dərəcə şadlıq ifadəsi idi.

— Siz dəlisiniz, — deyə o, cavab verdi. — Dörd nəfər keçmiş kral və rus xanədanından bir neçə böyük knyaz mənim şəxsi katibim olmağa can atırlar... Amma lənət şeytana, siz mənim xoşuma gelirsiniz...

Onların ittifaqı belə başlanmışdı və Rollinq özünə dost seçməkdə yanılmamışdır.

Parisde onlar kimya zavodlarının trestləşdirilməsi barəsində danışqlar aparmağa başladılar. Amerika Köhnə Dünyanın sənayesinə böyük miqdarda kapital qoyurdu. Rollinqin agentləri ehtiyatla aksiyaları satın alırdılar. Parisdə onu "Amerikan kəli" adlandırdılar. Doğrudan da, o, Avropa sənaye sahibləri arasında bir neheng idi. O, hamını basıb keçirdi. Onun görüş dairesi dar idi. Qarşısında bircə məqsəd görürdü: dünya kimya sənayesini bir əldə (öz əlində) mərkəzləşdirmək! Zoya Monroz onun xasiyyətini, mübarizə üslullarını öyrənmişdi. Onun güclü və zəif cəhətlərini biliirdi. Rollinqin siyasetdən çox başı çıxmırıldı və inqilab barəsində, bolşeviklər barəsində bəzen sarsaq-sarsaq danişirdi. Zoya hiss edilmədən, onu lazımlı və faydalı adamlarla əhatə etmişdi. Onu jurnalistlər aləminə yaxınlaşdırıb, söhbetlərə başçılıq edirdi. Zoya xırda xronika yazarları pul ilə elə alırdı, Rollinq bunlara əhəmiyyət vermirdi, — amma bu xırda xronika yazarları ona məşhur jurnalistlərdən daha çox qulluq göstərirdilər, çünkü onlar müğməgə kimi hər yere, həyatın bütün dəliklərinə soxulurdular.

Zoya parlamentdə "Fransanın kimya müdafiəsi məqsədilə Amerika sənayesi ilə əlaqənin möhkəmləndirilməsinin zəruri olduğu barəsində" sağ deputatlardan birinin qısaca bir nitqini "təşkil etdikdə" — Rollinq ilk dəfə dostcasına Zoyanın əlini bərk-bərk sıxdı:

— Cox gözəl, mən sizi həftədə iyirmi yeddi dollar maaşla katabiləyə qəbul edirəm.

Rollinq Zoya Monrozun faydalı olduğuna inanıb onunla işgüzarcasına, yəni axıra qədər açıq danışmağa başladı.

17

Zoya Monroz rus mühacirlərindən beziləri ilə əlaqə saxlayırdı. Onlardan biri olan Semyonov daimi maaşla onun qulluğunda idi. Semyonov təhsilini müharibə zamanı bitirmiş kimyaçı-mühəndis idi, sonra praporşik, daha sonra ağ zabit olmuş, mühacirətdə isə xırda komissiyyonçuluq ilə məşğul idi.

Zoya Monrozun qulluğunda o, əks keşfiyyat işlərinə başçılıq edirdi. Zoyaya sovet jurnal və qəzetləri gətirir, məlumat verir, dedi-qodular və şayiələrdən danişirdi. O, buyuruğa can-başa eməl edən, zirek bir adamdı və heç bir şeydən iyrənmezdi.

Bir dəfə Zoya Monroz Rollinqə Reveldə çıxan qəzətdən kəsilmiş bir parça göstərdi. Bu parçada Petroqradda böyük dağdıcı qüvvəye malik bir cihaz qurulmaqdə olduğundan danişılırdı. Rollinq gülüb dedi:

— Boş sözdür, bundan heç kəs qorxmaz... Sizin təsəvvürünüz həddindən artıq qızğındır. Bolşeviklər heç bir şey qurmağa qadir deyildirlər.

Onda Zoya Semyonovu qəlyanaltıya dəvət etdi və o, həmin bu xəbər barədə çox qəribə bir əhvalat danişdi:

— ...On doqquzuncu ildə Petroqradda, mən ordan qaçmamışdan bir az əvvəl, küçədə bir polyak dostuma rast gəldim. Biz texnoloji institutu onunla birlikdə qurtarmışdım, — o, Stas Tiklinski idi. Onun dalında bir torba vardı, ayaqlarına xalça parçalarından dolaq sarılmışdı, paltosunun üstündə tabaşırıq yazılmış rəqəmlər vardi, — bunlar növbədə durmağın izleri idi. Müxtəsər hər bir şey öz qaydasında idi. Amma üzü şən idi. Mənə göz vururdu. Soruşdum ki, ne olub? Dedi ki, "Elə bir gəlirli iş tapmışam ki, — ay aman, — milyonlar qazanmaq olar. Milyon nədir, lap yüz milyon (əlbəttə, qızıl ilə)!" Mən, əlbəttə, direndim ki, danış görüm. O, hey gülürdü. Elə belə de ayrıldıq. Bu əhvalatdan iki həftə qədər keçəndən sonra mən Vasiliyev adasından keçirdim, Tiklinski burada yaşıyirdi. Onun gəlirli iş barəsindəki

sözlərini xatırlayıb dedim ki, qoy gedim o milyonerdən yarımcı girvenkə qənd alım. Getdim. Tıklinski yarımcان halda yataqda uzanmışdı, — qolları və sinəsi tənziflə sarılmışdı.

— Səni kim bu hala salıb?
— Bir dayan, — deyə cavab verdi, — müqəddəs Məryəm ana kömək etsə, — sağılsam, — onu öldürəcəyəm.

— Kimi?
— Qarını.

Bələ deyib o, düzdür, üstüortülü qırıq-qırıq, təfsilati açmaq istəmədən, mənə danişdı ki, köhnə tanıştı olan mühəndis Qarin ona qeyri-adı dağıtma qüvvəsi olan bir cihaz üçün kömür şam hazırlamağı təklif etmişdir. Tıklinskini maraqlandırmaq üçün ona öz qazancından faiz verməyi vəd etmişdir. Qarin isteyirmiş ki, təcrübələri qurtardıqdan sonra, hazır cihazı götürüb, İsveçrəye qaçın, orada patent çıxarsın və özü aparatın istismarı ilə meşgul olsun.

Tıklinski piramidalar hazırlamaq işində cidd-cəhdli işləməyə başlamışdı. Məsələ bundan ibarətmiş ki, həcmi mümkün qədər kiçik olmaqla bərabər, mümkün olduqca artıq horarət versin. Qarin cihazın quruluşunu gizlin saxlayırdı, — o deyirdi ki, cihazın prinsipi son derecə sadədir ve buna görə də kiçik bir işarə onun sırrını aça bilər. Tıklinski onun üçün xırda piramidalar hazırlayırdı, amma nə qədər xahiş etmişdi, aparatı bir dəfə də olsun göstərməmişdi.

Bələ etimadsızlıq Tıklinskini dəli etmişdi. Onlar tez-tez bir-birinden küsürmüşlər. Bir dəfə Tıklinski Qarinin təcrübələr apardığı yerdə güdü, — bu yer Petrograd tərəfinin tənha küçələrindən birində, yarıncı bir evdə aparılırdı. Tıklinski Qarinin ardınca düşüb ora girir və xeyli müddət cürbəcür pilləleri çıxaraq, pəncərələrinin şüşələri sınmış boş otaqları gəzir və nəhayət, zirzəmidən şiddetlə fişildayıb çıxan buxar fişiltisına bənzər bir səs eşidir və yanın piramidacıların tanış qoxusunu duyur.

O ehtiyatla zirzəmiyə enir, amma ayağı kərpic qırıqlarına ilişir, o yixılıb gurultu qoparır və özündən otuz addım məsafədə bir tağın arasında hisli çırağın işığında Qarinin qəzəblənmiş üzünü görür. Qarin: “— Kimdir burda, kimdir?” — deyə vəhşi bir səsle çığırır və bu zaman tor milindən qalın olmayan gözqamaşdırıcı bir şua divardan sıçrayıb, Tıklinskinin sinəsini çalıb-çarpaz kəsir.

Tıklinski səhərə yaxın özünə gelir, xeyli müddət köməyə adam çağırır və imekləyə-imekləyə, qanı axa-axa zirzəmidən çıxır. Yoldan ötenlər onu götürüb əl arabasında evinə aparırlar. O sağaldıqda, Polşa ilə müharibe başlanır, — o, Petroqraddan qaçıb getmeli olur.

Bu əhvalat Zoya Monroza çox böyük təsir etmişdi. Rollinq etimadsızlıqla gülmüşdü: o yalnız boğucu qazların qüvvəsinə inanırdı. Zirehlə gəmiler, qalalar, toplar, böyük ordular, — onun fikrincə, bütün bunlar vəhşiliyin qalıqları idi. Müharibənin əsil qüdrəti silahları təyyarələr və kimyadır. Petroqradda qayrılan cürbəcür cihazlar isə, mənasız şeylərdir.

Amma Zoya Monroz sakit olmurdu. O, Semyonovu Finlandiyaya göndərmişdi ki, oradan Qarin barəsində dəqiq məlumat əldə etsin. Semyonovun pul ilə ələ getirdiyi aqvardiyaçı bir zabit xizəklerle rus sərhədini keçib, Petroqradda Qarini tapmış, onunla danışmış və hətta ona bir yerdə işləməyi təklif etmişdi. Qarin çox ehtiyatla hərəkət edirdi. Görünür xaricdə onu izlediklərini bilirmiş. Öz cihazı barəsində söyləyirdi ki, hər kim onu əldə etsə, əfsanəvi bir qüdrətə malik olacaqdır. Aparatın modeli ilə aparılan təcrübələr çox gözəl nəticələr vermişdi. Qarin yalnız xirdə, piramidalar şəklində olan şamların üzərində aparılan işin qurtarmasını gözləyirdi.

18

Yazın əvvəllerində yaşılı bir bazar axşamı pəncərələrdən və saysız-hesabsız fənərlərdən düşən işıqlar Paris küçələrinin asfaltında eks olunmuşdu.

Sanki saysız-hesabsız işıqlarla dolu bir uçurumun üzərində qap-qara kanalların üstü ilə islanmış avtomobilər şüfüyür, islanmış çatırlar qaçışır, toqquşur və hərənirdilər. Yağış zülmet bulvarların rütubəti, tərevəz dükənlərinin qoxusu, benzin hisi və etirələrin rayihəsile dolmuşdu.

Yağış suları qrafit damlardan, balkonların şəbekələrindən, qəhvəxanaların üstüne çəkilmiş yekə zoqlu tentlərin üzəri ilə axıb töküldürdü. Cürbəcür əyləncə yerlərinin işıqlı reklamları duman içərisində tutqun bir halda işıqlaşıb hərənir, yanıb-sönürdü.

Bu gün xırda adamlar – satıcılar, dükkan xidmətçiləri, məmurlar və xidmətçilər, – hərə bacardığı kimi əylənirdi. Böyük, işgūzər, sanbalı adamlar evlərində buxarıların qabağında oturmuşdular. Bazar günü qara camaatın günü idi, bu gün onlara verilmişdi ki, istədiklərini etsinlər.

Zoya Monroz, üstü xırda balışlarla dolu geniş divanın üzərində bardaş qurub oturmuşdu. O, siqaret çəkə-çəkə, buxarının oduna tamaşa edirdi. Rollinq, əynində frak, böyük kresloda oturub ayaqlarını kiçik bir kürsünün üstüne qoymuşdu. O da siqar çəkə-çəkə gözünü kömürlərə zilləmişdi.

Buxarının işığında onun üzü közərmiş kimi qıpqırmızı görünürdü, – kainatın hakimi olan bu adamın etli burnunu, saqqal basmış yanaqlarını, yarıyumulu azca qızarmış gözlərini buxarı işıqlandırırdı. O, şirin xeyallara dalırdı, heftədə bir dəfə beyin və əsəbləri dinçəltmek üçün belə bir hal zəruri idi.

Zoya Monroz gözəl çılpaq qollarını irəli uzadıb dedi:

– Rollinq, nahardan artıq iki saat keçmişdir.

– Hə, – deyə o, cavab verdi, – mən də sizin kimi güman edirəm ki, artıq həzmetmə müddəti qurtarmışdır.

Zoyanın şəffaf, demək olar ki, xeyalpərvər gözləri Rollinqin üzündə gəzdi. Zoya onu ahestə, ciddi səslə, öz adı ilə çağırıldı. O, isinmiş kresloda tərəfənmədən cavab verdi:

– Hə, sizi dinləyirəm, menim körpəciyim.

Danişmağa icazə verilmişdi. Zoya Monroz divanın qırğına oturub, dizlərini qucaqladı.

– Rollinq, bir söyləyin görüm, partlayış üçün kimya zavodları çox təhlükəlidirmi?

– Əlbəttə. Daş kömürün dörd qat işlənməsindən alınan trotil çox qüvvətli partlayıcı maddədir. Kömürün səkkiz qat işlənməsindən pikrin turşusu alınır ki, bununla deniz toplarının zireh dələn mərmilərini doldururlar. Amma bundan da güclü bir şey var ki, bu da tetrildir.

– Bəs o nə olan şeydir, Rollinq?

– Elə həmin o, daş kömürdür, benzol (C_6H_6) səksən dərəcədə azot turşusu (HNO_3) ilə qarışdırıldığda nitrobenzol alınır. Nitrobenzolun formulu belədir, – $C_6H_5NO_2$. Əgər biz ondakı iki hissə oksigeni O_2 iki hissə hidrogen H_2 ilə əvəz etsək, yəni biz səksən dərəcədə nitrobenzolu ağır-ağır çuquq ovuntusu ilə və az miqdarda xlorid

turşusu ilə qarışdırısaq, anilin ($C_6H_5NH_2$) alarıq. Anilin əlli atmosfer təzyiq altında ağac spirti ilə qarışdırıldıqda, dimetil-anilin alınır. Sonra yekə bir çuxur qazıyıb onun dövrəsinə torpaq bənd çəkərik, içərisində bir daxma tikərik və orada dimetil-anilin ilə azot turşusunun reaksiyasını apararıq. Bu reaksiya zamanı istiliyi biz uzaqdan durbin ilə müşahidə etməliyik. Dimetil-anilin azot turşusu ilə reaksiyaya girdikdə tetril alınır, həmin bu tetril xalis şeytan eməlidir. Bezən o, reaksiya zamanı naməlum səbəblərdən partlayır və nəhəng zavodları dağıdıb tozunu yelə verir. Təəssüf ki, biz bununla işləməli oluruq: o fosgen ilə işləndikdə, göy boyası – kristal-violet verir. Bundan mən yaxşı pul qazanmışam. Siz mənə maraqlı bir sual verdiniz... hm... Mən güman edirdim ki, sizin kimyadan məlumatınız var. Hm... Daş kömür qətranından, məsələn, sizin başınızın ağrısını kəsən piramidon həbi almaq üçün çox uzun mərhələlərdən keçmək lazımdır... Daş kömürdən piramidona və ya bir şüətə və ya adı foto preparatına qədər şeytan eməli olan trotil və pikrin turşusu kimi şeylər və ya brom benzilsianid, xlor-pikrin, di-fenil-xlor-arsin və saire və saire şeylər, yəni müharibə qazları var ki, bundan da adamlar asqırır, ağlayır, üzlərindən quruma maskalarını qoparıb atır, qanqusur, bədənlərini yara basır, diri-dirisi çürüyürler...

Bu yağışlı bazar axşamı Rollinq darixdığından kimyanın böyük galəcəyi baresində xeyallardan həvəsle danişirdi.

– Mən güman edirəm ki (o yarıya qədər çəkilmiş siqarını burnun qabağında hərledi), mən güman edirəm ki, Allah Savaof göyü, yeri və bütün canlıları daş kömür qatrarı ilə xörək düzündən yaratmışdır. Bibliyada bu barədə asıq-aşkar yazılmamışdır, amma başa düşmək olar. Daş kömürə və duza malik olan bütün dünyaya hakim olar. Almanlar on dördüncü il müharibəsinə ona görə başlarını soydular ki, bütün dünyanın kimya zavodlarının onda doqquzu Almanyanın idi. Almanlar kömür ilə duzun sırrını başa düşmüşdülər: onlar o zaman yegane mədəni millət idilər. Amma onlar nəzərə almamışdilar ki, biz amerikalılar doqquz ayın içinde Ecvud arsenalını¹ qura bilerik. Almanlar bizim gözümüzü açdilar, biz başa düşdük ki, pulu hara sərf etmek lazımdır. İndi isə dünyaya onlar yox – biz hakim olacaqıq, çünki müharibədən sonra pul da bizim elimizdədir, kimya

¹ Ecvud arsenalı – Amerikada Ecvud (ABŞ) yaxınlığında en böyük herbi kimya sənaye mərkəzi. Amerika imperialistləri tərəfindən 1917-1918-ci illerde tikilmişdir.

da. Biz hamidan əvvəl Almaniyani, onun ardınca isə işləməyi bacaran başqa ölkələri (bacarmayanlar təbii qayda ilə ölüb gedərlər, bu işdə biz onlara kömək edərik) nəhəng bir fabrikə çevirərik... Amerikan bayrağı dünyani ekvator qurşağı boyunca, bu qütbənə o qütbə qədər bonbonyerkanın belinə bağlanan lent kimi bürüyər.

— Rollinq, — deyə Zoya onun sözünü kesdi, — siz özünüz öz başınıza bəla açırsınız... axı onda *onlar* kommunist olarlar... Elə bir gün gəlib çıxar ki, *onlar* sizin artıq onlara lazımlığıınızı söylər və özleri üçün işləmək isterlər... Of, mən bu dəhşəti artıq görmüşəm... Onlar sizdən aldıqları milyardları qaytarmaqdan boyun qaçırlarlar.

— Onda mənim quzum, bütün Avropanı iprit qazında boğaram.

— Rollinq, onda gec olar! — deyə Zoya qolları ilə dizlərini sıxıb özünü irəli verdi. — Rollinq, mənə inanın, mən heç vaxt sizə pis məsləhət verməmişəm. Mən sizdən soruşdum ki, kimya zavodları partlayış üçün təhlükəlidirmi?.. Mən bunu bilirəm ki, fehlələrin, inqilabçıların, kommunistlərin, bizim düşmənlerimizin elinə dəhşətli qüvvəye malik bir silah keçəcəkdir... Onlar uzaqdan kimya zavodlarını, barit anbarlarını partladacaq, təyyarə eskadrlıyalarını yandıracaq, qaz ehtiyatlarını möhv edəcəklər, — bütün bunlar partlayan və yananaş şeylərdir.

Rollinq ayaqlarını xırda kürsüdən götürdü, onun qırmızımtıl göz qapaqları qırıldı, o, bir müddət diqqətlə gənc qadına baxdı.

— Elə güman edirəm ki, siz yenə də ona işarə edirsiniz...

— Bəli, Rollinq, bəli, mən mühəndis Qarinin aparatını nəzərdə tuturam... Onun barəsində verilen bütün məlumatı siz qulaq ardına vururşunuz... Ancaq mən bunun nə qədər ciddi bir şey olduğunu bilirəm... Semyonov mənə qəribə bir şey göttürmişdir. Həmin şeyi Rusiyadan almışdır...

Zoya zəngi çaldı. Lakey geldi. Zoya emr etdi və lakey şam ağaçından qayrılmış kiçik bir qutu getirdi, onun içində yarım düymə qalınlığında bir parça polad zolağı vardi. Zoya polad parçasını götürüb buxarının işığına tutdu. Poladın ortasından nəsə, nazik bir alətlə, qəlemlə tez-tez çizilib yazılmış kimi, çalıım-çarpaz xətler, ilmeklər çəkilmiş və bu sözlər yazılmışdı: "Güç sınağı... sınaq... Qarin". Bezi hərflərin ortasından metal parçaları qopub düşmüşdü. Rollinq polad zolağını xeyli müddət nəzərdən keçirdi.

— Bu "qələm sınağına" benzeyir, — deyə o, yavaşcadan səsləndi, — elə bil yumşaq xamırın üstündə iynə ilə yazıblar.

Zoya dedi:

— Bu, Qarinin aparatının modelini sinama zamanı otuz addım məsafədən edilmişdir. Semyonov təsdiq edir ki, Qarin elə bir aparat qurmaq niyyətindədir ki, onunla iyirmi kabel məsafədən drednoutları yağı kəsən kimi kesmək olar... Bağışlayın, Rollinq, amma men təkid edirəm ki, siz bu dəhşətli aparati elə keçirməlisiniz.

Rollinq Amerikada həyat məktəbini naşaq keçməmişdi. O, bədənni son hüceyrəsinə qədər mübarizə üçün məşq edib bərkmişdi. Məlum olduğu kimi, məşq əzələlər arasında gücü dürüst böülüsdürür və onlarda mümkün qədər çox gərginlik əmələ getirir. Beləliklə, Rollinq de mübarizəyə girişidə, əvvəlcə onun xəyalı işləməyə başlayırdı, — bu xəyal balta dəyməmiş cəngəlliklərin dərinliklərinə girilmiş kimi, müəssisələrin dərinliklərinə işleyib, orada diqqətəlayiq bir şey kəşf edirdi. Vəssalam. Xəyalın işi artıq qurtarmışdı. İndi sağlam fikir işe girişir, — qiymətləndirir, müqayisə edir, yoxlayır, məlumat verirdi: faydalıdır. Vəssalam. İndi əməli zəka işe başlayır, — hesablıyır, uçota alır, balans çıxarırdı: aktiv. Vəssalam. Sonra molibden¹ poladı kimi möhkəm iradə, Rollinqin dəhşətli iradəsi işə girişir və o, gözlərindən qan daman qızmış kəl kimi məqsədə doğru irəli şığıyb, özünə və başqalarına hansı qiymətə başa gəlirse gelsin, öz məqsədindən çatırıdı.

Bu gün də təxminən belə bir proses baş verirdi. Rollinq tədqiq edilməmiş dərinliklərə nəzər saldı və sağlam düşüncəsi ona dedi ki, Zoya haqlıdır. Onun əməli zəkası balans çıxardı: on faydalısı budur ki, çertyojları və aparatı uğurlayıb, Qarini aradan qaldırınsın, vəssalam. Qarinin taleyi sanki həll edilmişdi, kredit açılmış, iradə işə girişmişdi. Rollinq kreslədən qalxdı, arxasını buxarıya sarı çevirib, çənəsini irəli verərək dedi:

— Sabah Semyonovu Malzerb bulvarında gözləyirəm.

19

Həmin axşamdan yeddi həftə keçmişdi. Qarinin bənzəri Krestov adasında öldürülmüşdü. Semyonov Malzerb bulvarına çertyojsuz və aparatsız gəlmışdı. Rollinq azca qalmışdı ki, mürəkkəb qabını onun başına çırpsın. Qarini və ya onun bənzərini Parisdə görmüşdülər.

¹ Molibden poladı — en möhkəm, xüsusi növ polad

Ertəsi gün həmisi olduğu kimi, saat bir radelerində Zoya maşında Malzerb bulvarına geldi. Rollinq onunla yan-yanaya örtülü limuzinə oturub, çənəsini əlağacına dayadı və dişlərini bir-birine sıxaraq dedi:

— Qarin Parisdədir.

Zoya geri qanrlıb balişlara söykəndi. Rollinq qeyri-məmənnun bir halda ona baxa-baxa dedi:

— Semyonovun başı çoxdan gilyotinde vurulmalı idi; o, sərsəri, ucuz qatil, həyasız və axmaqdır. Men ona inanıb gülünc vəziyyətə düşdüm. Güman etmək olar ki, burada o, məni cəncələ salacaqdır...

Rollinq Semyonovla olan bütün söhbəti Zoyaya danişdı. Qarinin bənzəri ile baş verən ehvalat Rollinqi yaman pərt etmişdi. O, başa düşmüşdü ki, düşmeni çox mahirdir. Qarin ya hazırlanan sui-qəsddən xəber tutmuşdu, ya da hər halda onun canına qəsd ediləcəyini duymuşdu, buna görə də öz əvəzine özüne bənzər bir adamı ortaya çıxarıb, izi itirmişdi. Bütün bunlar heç də aydın deyildi, amma en anlaşılmaz cəhət bu idi ki, göresen onun Parise gəlməkdə nə kələyi var?

Limuzin Yelisey düzəni ilə çox-çox avtomobillərin arasından keçərək gedirdi. Hava isti, bürkülü idi, yüngül açıq mavi toranlıqda Böyük Salonun qanadlı atları və şüşəbənd günbəzi, uca evlərin yarımdairevi damları, pencerələrin üstüne endirilmiş zolaqlı yelkənlər və şabalıd ağaclarının sıx təpələri görünürdü.

Avtomobillerde kimi yayılıb oturmuş, kimi ayağını ayağının üstüne aşırmış, kimi əlağacının dəstəsini ağızına salıb sorurdu, — bütün bunlar birdən-bire varlanmış bestəboy kələkbazlar idi, başlarında yaz şlyapaları, boyunlarında ala-bəzək qalstuklar vardı. Onlar ince-mincə qızları Bulon meşəsinə qəlyanaltı etməye aparırdılar, belə ince-mincə qızları Paris xaricdən gələnlərin əylənməsi üçün bəsləyib böyüdürdülər.

Ulduz meydanında Zoya Monrozun limuzini kirayə tutulmuş bir maşına çatdı; bu maşında Semyonov və kök, sarıbənz, bozumtul bığlı bir adam oturmuşdu. Onlar ikisi de irəli eyilərək, gərgin halda xırda yaşıł bir avtomobili izləyirdilər, avtomobil Ulduz meydanından yeraltı dəmir yolu duracağına sarı döndü.

Semyonov öz şoferinə həmin avtomobili göstərdi, ancaq axışmaqdə olan sıx maşınların arasından keçib getmək çətin idi. Nəhayət, onlar aradan çıxdılar və tam süretlə xırda yaşıł avtomobilin qabağını

kəsdi. Ancaq həmin avtomobil artıq metropolitenin qabağında durmuşdu. Maşının içindən ortaboylu, koverkot paltolu bir adam düşüb, metronun girəcəyində yox oldu.

Bütün bunlar bir neçə dəqiqənin içində Rollinq ilə Zoyanın gözü qabağında baş verdi. Zoya şoferə çığrdı ki, o da metroya sarı dönsün. Onlar, demek olar ki, Semyonovun maşını ilə bir vaxtda durdular. Semyonov, elində ağacını hərəkət etdirə-etdirə limuzinə san yüyürdü, onun bühlür şüşəli qapısını açıb dehşətli bir həyəcanla dedi:

— O, Qarin idi. Əldən çıxdı. Fərqi yoxdur. Bu gün Batinyola, onun yanına gedib, barışq təklif edəcəyem. Rollinq, onunla bir dil tapmaq lazımdır: aparatı satın almaq üçün siz nə qədər pul ayırırsınız? Arxayı olun ki, mən qanun dairəsində hərəkət edəcəyəm. Yeri gəlmışkən, icazə verin Stas Tiklinskini sizə təqdim edim. Bu, tama-mile ədəb-erkanlı bir adamdır.

Semyonov icazə gözləmədən Tiklinskini çağırıldı. O, tələsik bahalı limuzinə sarı yükürüb, şlyapasını götürdü, baş əyib pani Monrozun əlini öpdü.

Rollinq onların heç birinə el verməyib, limuzinin içində baxırdı, onun gözləri qəfəsədə olan kuquar quşunun gözleri kimi parıldayırdı. Hamının gözü qabağında meydanda dayanmaq yaxşı deyildi. Zoya qəlyanaltı etmək üçün çayın sol sahilində, bu zamanlar müştərisi az olan “Laperuza” restoranına getməyi təklif etdi.

20

Tiklinski tez-tez baş əyir, sallanan bığlarını düzəldir, ehtirashı nəzərlərlə Zoya Monroza baxır və çəkingən bir acgözlük ləyeyirdi. Rollinq arxası pəncərəyə, qaşqabaqlı oturmuşdu. Semyonov boşbos çərenleyirdi. Zoya sakit görünürdü, cazibəli bir halda gülümseyir, gözləri ilə restoran xidmətçisine işarə edirdi ki, qonaqların qədəhlərini tez-tez doldursun. Şampan şərabı verildikdə o, Tiklinskiyə təklif etdi ki, əhvalatı danişsin.

Tiklinski boğazına taxlığı salfeti çıxardı:

— Pan Rollinq üçün biz canımızı da əsirgəmirdik. Biz Sestrorets yaxınlığında sovet sərhədini keçdik.

— Siz, yəni kim? — deyə Rollinq soruşdu.

— Bir mən, bir də, ağaya ərz olsun ki, mənim ələltim, varşavalı bir rus, Balaxoviç ordusunun bir zabiti... Çox amansız bir adamdı. Allah o zabite lənət elesin, məlun oğlu, mənə köməyindən artıq zərəri dəydi. Mənim məqsədim bu idi ki, Qarinin təcrübə apardığı yeri axtarıb tapım. Mən xaraba bir evə gedib çıxdım, — əlbəttə, pani və pan bilirlər ki, həmin bu evde o məlun mühəndis öz aparatı ilə məni azca qalmışdı ki, iki yerə bölsün. Orda, zirzəmidə mən o polad zolağını tapdım, — pani Zoya onu mendən almışdır və mənim necə can yandırmağıma inanmış olar. Qarin təcrübələrinin yerini dəyişmişdi. Mən pani Zoya ilə pan Rollinqin etimadını doğrultmaq üçün can yandırırdım, gecə-gündüz gözümə yuxu getmirdi. Krestov adasının bataqlıqlarında ciyərlərimi soyuğa verdim, amma məqsədimə çatdım. Mən Qarini güddüm, aprelin iyirmi yeddisində, gecə, köməkçimlə mən orun yaylaq evinə girib, Qarini dəmir çarpayıyla sarıdıq və hər tərəfi möhkəm axtardıq. Heç bir şey tapmadıq... Az qalmışdı dəli olam, — heç bir yerde aparatdan bir əlamət yox idi... Ancaq mən yaxşı bilirdim ki, aparatı həmin bağda gizlətmüşdür... Onda mənin köməkçim Qarılə bir qədər sərt rəftar etdi... Pani və pan bizim həyecanımızın mənasını başa düşərlər... Mən demirəm ki, biz pan Rollinqin göstərişi üzrə hərəkət edirdik... Yox, mənim köməkçim həddən artıq qızışmışdı.

Rollinq qabağındakı boşqaba baxdı. Zoya Monrozun süfrənin üstünə qoyduğu uzunsov əlinin barmaqları tez-tez hərəket edir, pardaqlanmış dirnaqları, üzüklerinin brilyantları, zümrüdləri, yaqutları parıldayırdı. Tıklinski bu qiymətli ələ baxdıqca, ilhamla gelib coşurdu.

— Pan! və pan artıq bilirlər ki, bir neçə gündən sonra mən Qarine poçtamtda rast gəldim. Ya Məryem ana, canlı meyitlə burun-buruna gələn bir adam necə qorxmaya bilər! Hələ üstəlik məlun milis de mənim dalımcı düşüb qovmağa başladı. Bizi aldatmışdır: məlun Qarin öz əvəzinə başqasını ələ vermişdi. Mən yaylaq evini yenidən axtarmağı qərara aldım: yeqin ki, orda zirzəmi vardi. Həmin gecə mən ora tək gedib, keşikçini bihuş etdim. Pəncərədən içəri girdim... Pan Rollinq mənim bu sözlərimi yanlış başa düşməsin... Tıklinski həyatını fəda edəndə, onu ideya uğrunda fəda edir... Mən yaylaq evində elə bir gurultu, taqqılıt eşitdim ki, hər kəs bunu eşitsəydi, tülkürləri biz-biz olardı; bu zaman pəncərədən çıxıb qaçmaq mənim üçün çox asan idi... Bəli, pan Rollinq, bu dəqiqdə mən başa düşdüm ki,

məni rusların əlindən bu dəhşətli silahı almaq üçün göndərəndə, siza Allah rəhbərlik edirmiş, çünki ruslar həmin bu silahı bütün mədəni dönyanın əleyhine çevirə bilərdilər. Bu dəqiqli tarixi bir dəqiqli idi, pani Zoya, şlyaxta narmusuma and içirəm. Mən vəhşi bir heyvan kimi səs-küy gələn metbəxe sarı cumdum. Orda Qarini gördüm, o, stolları, dolu kisələri və qutuları divarın dibində üst-üstə qalayırdı. Məni görən kimi, üzünə dəri çekilmiş çamadanı qapdı; bu çamadan mənə çoxdan tanışdım; aparatın modelini o, həmişə bunun içində saxlayırdı. O, qonşu otağa qaçırdı. Mən tapançanı çıxarıb onun ardınca cumdum. O, artıq pencərəni açıb küçəyə atılmaq istəyirdi. Mən gülə atdım, o bir əlində çamadan, o biri əlinde tapança, otağın küncünə qaçıb, çarpayının arxasında daldalandı və gülə atmağa başladı. Pani Zoya, bu əsil duel idi. Gülə mənim furajkama dəydi. Birdən o, burnunu və ağızını əski ilə tutub, metal borunu mənə sarı uzatdı, — şampan şərabı probkasının açılmasından berk olmayan bir partılı səsi çıxdı və həmin saniyədə minlərcə dirnaq mənim burnumu, boğazımın içini, sinəmə dalaşağa başladı, dözülməz ağrıdan gözlerim yaşardı. Mən asqırmağa, öskürməyə başladım, ödüm ağızma geldi, bağışlayın, pani, o qədər quşdum ki, yerə sərildim.

Rollinq dedi:

— Bu əlli faiz di-fenil-xlor-arsin ilə əlli faiz fosgenin qarışığıdır, — ucuz bir şeydir, indi bu qumbaralarla biz polisi təchiz edirik.

— Elədir... Pan doğru buyurur, — bu, qaz bombası idi... Xoşbəxtlikdən açıq pəncərələrdən əsən külək qazı tez dağıtdı. Mən özüme gəldim və yarımcən halda evə qayıtdım. Mən zəherlənmişdim, taqətdən düşmüşdüm, bütün şəhərdə agentlər məni axtarırdılar, Leninqraddan qaçmaqdan başqa çərəm yox idi, biz böyük bir çətinliklə və təhlükə altında belə də etdik.

Tıklinski əllərin yelleyib başını aşağı saldı və özünü dinləyənlərin hökmüne verdi. Zoya soruşdu:

— Siz yeqin bilirsiniz ki, Qarin də Rusiyadan qaçmışdır?

— O qaçıb gizlənməli idi. Bu əhvalatdan sonra o, hər halda cinayət axtarış idarəsinə izahat verməli olacaqdı.

— Yaxşı, bəs niyə o mehz Parisi seçmişdir?

— Ona kömür piramidalar lazımdır. Bunsuz onun aparatı boş tüsəng kimidir. Qarin fizikaşunasdır. Kimyadan heç başı çıxmır. Onun sıfərişi ilə bu piramidalar üzərində mən işləyirdim, sonra da Krestov

adasında bu iş üstünde öldürülən həmin adam işləyirmiş. Ancaq Qarinin burda, Parisdə də bir şərki var, – o, Batinyol bulvarına teleqramı həmin adama göndəribmiş. Qarin bura piramidalar üzərindəki təcrübəni yoxlamaq üçün gəlmişdir.

– Mühəndis Qarinin şərki barəsində siz nə kimi məlumat toplayıbsınız? – deyə Rollinq soruşdu.

– O, Batinyol bulvarında sarsaq bir mehmanxanada yaşayır, – biz dünən ora getmişdik. Qapıcı bizə bəzi şeylər damşdı, – deyə Semyonov cavab verdi. – Həmin adam ora yalnız gecələməyə gəlir, heç bir əşyası yoxdur... O, mehmanxanadan çıxanda, əynində gen parusin balaxon olur, Parisdə tibb işçiləri, laborantlar ve kimyaçı tələbələr adətən bundan geyirlər. Görünür ki, o, hardasa, bu yaxınlarda işləyir.

– Zahiri görkəmi necədir? Lənət şeytana, parusin balaxon mənim nəyimə gərəkdir! Qapıcı sizə onun zahiri görkəmini təsvir edibmi? – deyə Rollinq çıçırdı.

Semyonov ilə Tıklinski bir-birinin üzünə baxdılar. Poljak əlini ürəyinə apardı.

– Əgər pan buyurursa, biz həmin cənabin zahiri əlamətləri barəsində elə günü bu gün məlumat əldə edərik.

Rollinq xeyli müddət susdu, qaşları çatıldı.

– Siz hansı əsasa görə deyirsiniz ki, dünən Batinyol bulvarında kafedə gördünüz adam və Ulduz meydanında qaçıb metroya girən adam hər ikisi eyni şəxsdir və məhz mühəndis Qarindir? Azı siz bir dəfə Leninqradda artıq səhv edibsiniz. Nə deyirsiniz?

Poljak ilə Semyonov yeno də bir-birinin üzünə baxdılar. Tıklinski böyük bir nezakətlə gülümsündü?

– Pan Rollinq yəqin təsdiq etməz ki, hər bir şəhərdə Qarinin bənzəri var...

Rollinq təkidle başını buladı. Zoya Monroz əllorini sincab xəzinə bürüyüb oturmuş və laqeyd-laqeyd pəncərəyə baxırdı.

Semyonov dedi:

– Tıklinski Qarini çox yaxşı tanır, səhv edə bilmez. Rollinq, indi başqa şeyi aydınlaşdırmaq lazımdır. Siz həmin bu işi başa çatdırmağı, – günlərin bir günündə aparatı və çertyojları Malzerb bulvarına gətirib gəlməyi bizim özümüzə tapşırırsınız, yoxsa siz də bizimle bir yerdə işləyəcəksiniz?

– Əsla! – deyə Zoya pəncərəyə baxa-baxa, gözlenilmədən diləndi. – Mister Rollinq mühəndis Qarinin təcrübələri ilə çox maraqlanır, mister Rollinq çox arzu edir ki, bu ixtiranın mülkiyyət haqqını satın alınsın, mister Rollinq həmişə qanunlara ciddi riayət edir, əger mister Rollinq Tıklinskinin burada danişdiqlərindən tək birce kəlməyə inanmış olsayıdı, yəqin ki, bu saat polis komissarına zəng edib belə bir yaramaz və cinayətkarı hökumətin əlinə verərdi. Ancaq mister Rollinq çox yaxşı başa düşür ki, Tıklinski mümkün qədər çox pul qoparmaq üçün bu əhvalatı uydurmuşdur. Buna görə də lütfən icazə verir ki, bundan sonra da ona xırda-xuruş xidmət etsin.

Bütün qəlyanaltı müddətində Rollinq ilk dəfə gülümsündü və jiletinin cibindən qızıl dişqurdalayını çıxarıb dişlerinin arasına tixadi. Tıklinskinin qıpqırmızı olmuş alını tər basdı, yanaqları sallandı. Rollinq dedi:

– Sizin vəzifeniz budur ki, bu gün saat üçde Malzerb bulvarında sizə veriləcək tapşırıq üzrə mənə dürüst və etrafı məlumat təqdim edəsiniz. Sizdən ədəb-ərkanlı xəfiyyə kimi işləmək tələb olunur, – vəssalam. Mənim əmrim olmadan, nə bir addım atmalı, nə bir söz danışmalısınız.

21

Yeraltı dəmir yoluun Şimal-Cənub xəttində işləyən ağappaq bühlür şüşəleri parıldışan qatar Parisin altı ilə yavaşça guruldaya-guruldaya sürətlə gedirdi. Əyri-üyri tunellərdə vəqonun pəncərələri öündən hörümək toru kimi şəbekələnmiş məftiller qalın səmənd taxçalar, iti gedən qatarın pəncərələrindən üstlərinə işq düşən və divara qışılan fəhlələr, qaranın üzərində sarı hərflərlə yazılmış, reklamlarla parisililərin şüuruna yeridilən iyrənc bir içkinin adı “Dübəne”, “Dübəne”, “Dübəne” – sözləri sürətlə ötbər keçirdi.

Qatar bir an durdu. Vağzal yeraltı işqlarına qərq olmuşdu. Rəng-bərəng lövhələrdə reklamlar yanıb sönürdü: “Əla sabun”, “Davamlı ciyin bağı”, “Şir başı nişanlı çəkmə yağı”, “Avtomobil şinləri”, “Qızıl şeytan” çəkmə üçün rezin daban, “Luvr”, “Gözəl çiçəkçi qız”, “Lafayett qalereyası”, “Universal ticarətxanalarda ucuz hərrac satış”...

Hay-küyle gülüşen qəşəng qadınlar – universal mağazaların satıcıları, kuryer oğlanlar, xarici ölkələrdən gələnlər, dar pencəklı cavanlar, tərli köynəklərinin etekləri qumaş qurşaqların içində salınmış fehlələr bir-birini itəleye-itəleyə qatarə doğru hərəkət edirdilər. Şüşəbənd qapılar bir anda açıldı. Adamlar “O-o-o-h” – edib, şlyapaları o tərəf bu tərəfə yellənə-yellənə gözləri bərəlmış, ağızları açıla qalmış, üzleri qızarmış, kimi şən, kimi qəzəbli bir halda içəri doluşdular. Əyinlərinde kərpici rəngli gödəkçə olan konduktorlar qapıların dəstəklərindən yapışib, qarınları ilə camaatı vaqonların içində itəleyirdilər. Qapılar taqqılı ilə bağlandı; qısa fit verildi, qatar od kimi qaranolıq yer altına cumub getdi.

Semyonov ilə Tıklinski Şimal-Cənub vaqonunun yan skamyasında, arxaları qapiya sarı oturmuşdular. Polyak hirslenmişdi:

– Pandan xahiş edirəm bilsin ki, ancaq ədəb-ərkan xatırınə şuluq salmaqdan özümü saxladım... Lap yüz dəfə azca qalmışdı ki, partlayı... Men milyardçılarla bir yerdə qəlyanaltı etməmişəm! Tüpürüm onların qəlyanaltısına... Mənə yaramaz desinlər!

– Eh, bənd olma, pan Stas. Bize yaxşı pul verirlər, bizzən işə əslinə baxsan, heç nə tələb etmirlər. İş təhlükəsizdir, hətta xoşagələndir: meyxanaları ve qəhvəxanaları gəzib kefinə bax...

– Men tələb edirəm hörmətimi saxlaşınlar!

– Boş şeydir, Stas, hörmət üçün adama pul vermirlər!

Tıklinski ilə Semyonovun oturub söhbət etdikləri skamyanın arasında bir neşər dirsəyini mis şanqa direyib durmuşdu; bu, həmin adamı idи ki, bir dəfə Həmkarlar İttifaqı bulvarında Şelqa ilə söhbət etdiğde özünü Pyankov-Pitkeviç adlandırmışdı. Onun paltosunun yaxası qaldırılbı çənesinin alt tərəfini örtmüştü. Şlyapası gözünün üstüne basılmışdı. O, laqeyd və tənbəl-tənbəl dayanıb, əlağacının sümük dəstəyini ağızına dayayaraq Semyonov ilə Tıklinskinin söhbətini diqqətlə dinleyirdi; onlar yerlərindən qalxdıqda o, nəzakətlə bir tərəfə çəkildi və onlardan iki duracaq sonra Monmartrda vaqondan düşdü. Ən yaxın poçt şöbəsində o bele bir telegram vurdu:

“Leningrad Cinayət Axtarış İdarəsi. Şelqaya. Dördbarmaq burdadır. Hadisələr təhlükəlidir”.

O, Poçtamtdan çıxbı, yandaki dar küçəyə döndü, bu küçə pillələrlə Monmartın yuxarı tərəfinə çıxırdı. O, diqqətlə ətrafa boylanıb qaranolıq bir meyxanaya girdi. Qəzet, bir qədəh portveyn istəyib oturdu və qəzet oxumağa başladı.

Bir neçə dəqiqə keçdikdən sonra arıq bir adam sürətlə içəri girdi; onun əynində gen parusin balaxon vardı; başı açıq, saçları sarışın idi.

– Salam, Qarin, – deyə o, qəzet oxuyan adama müraciət etdi.
– Məni təbrik edə bilərsən... Müvəffəqiyyət...

Qarin tez yerində sıçrayıb onun əllerini sıxıdı.

– Viktor...

– Hə, hə. Mən çox şadam... Təkid edəcəyəm ki, biz patent çıxaraq.

– Əsla... Gedək.

Onlar meyxanadan çıxdılar, pilləli küçə ilə yuxarı qalxıb, sağa döndülər və şəhərin kənarındaki çirkli evlərin, dövrəsinə tikanlı məftil çəkilmiş boş meydancaların, zivəldən cındır palṭalar asılmış həyətlərin, kustar zavod və emalatxanaların yanından ötüb keçdilər.

Günün axırı idı. Onlara dəstə-dəstə yorğun fehlələr rast gəlirdi. Burada, şəhərin kənarındaki dağlıq hissədə sanki başqa cür adamlar yaşayırırdı, onların üzleri sərt, arıq və qüvvətli idı. Sanki fransız milleti kökəlməkdən və degenerasiyadan¹ qorunmaq üçün Parisin kənarindəki bu uca yerlərə çəkilmiş, sakit və sərt bir halda elə bir saatın gəlib çatmasını gözləyirdi ki, şəhərin aşağı hissəsini murdarlıqlardan təmizləyib, “Lütetsi”²nin gəmisini yenidən güneşli okeana yönəltsin.

Viktor amerikan açarı ilə alçaq daş zirzəminin qapısını açıb dedi:

– Bura...

¹ Degenerasiya – organizmin bioloji və ruhi cəhətdən pozulması

² Parisin gerbi (qədim adı – lütetsi) – qızıl gəmi (müəllifin qeydi)

Qarin ilə Viktor Lenuar dudkəşin altında olan kiçik bir ocağa yaxınlaşdırılar. Onun yanında cərəge ilə xirdaca piramidalar düzülmüşdü. Ocağın üstündə qalın bir tunc halqa vardi, onun dövrəsinə on iki çini fincan düzülmüşdü. Lenuar şamı yandırıb, qəribə bir təbəssümle Qarinə baxdı.

— Pyotr Petroviç, on beş il olar ki, biz sizinlə tanışaq, deyilmi? Duz-çörek keşmişik. Siz mənim sədaqətli bir adam olduğuma inana bilərsiniz. Mən Sovet Rusiyasından qaçanda, siz mene kömək etdiniz... Bundan belə nəticə çıxarıram ki, sizin mənə münasibətiniz pis deyil, söyleyin görüm, axı sizə hansı şeytan buyurub ki, aparıcı məndən gizlədirsiniz? Mən yaxşı bilirəm ki, mənsiz, bu piramidalar olmadan, siz heç bir şey edə bilməzsiz... Gəlin yoldaşcasına rəftar edek...

Qarin üzərində çini fincanlar olan tunc halqamı diqqətlə nəzərdən keçirə-keçirə soruşdu:

- Siz isteyirsiniz ki, sırrı açım?
- Bəli.
- Siz bu işdə mənə şərik olmaq isteyirsiniz, eləmi?
- Bəli.

— Əgər lazıim gələrsə, mən güman edirəm ki, sonralar bu lazıim geləcək, — siz işin müvəffəqiyyəti üçün hər bir şey etməlisiniz...

Lenuar ondan gözünü çəkmədən, ocağın kənarına oturdu, onun dodaqlarının ucları səriyirdi.

- Bəli, — deyə o inamlı cavab verdi, — raziyam.

Qarin dırnaqları ilə saqqalının tüklərini çəkə-çəkə bir müddət susdu.

— Mən sizi bu işdə özümə şərik götürürəm... Amma bir şert var... Özü də təxirsiz etməlisiniz...

- Yaxşı, her bir şərtə raziyam.

— Viktor, siz bilirsiniz ki, mən Parisə saxta pasportla gelmişəm. Olduğum mehmanxanani hər gecə dəyişirəm. Dünən xəber tutmuşam ki, məni izleyirlər. Bu iş rus aqvardiyaçılarına tapşırılmışdır. Görünür ki, məni bolşevik agent bilirlər. Mən gerek xəfiyyələrdən izimi azdırıam.

- Mən nə etməliyəm?

— Özünüüz qrimləyib məne benzətməlisiniz. Sizi tutsalar öz sənədlərinizi təqdim edərsiniz. Mən ikileşmək istəyirəm. İkimiz də bir boydayıq. Siz saçlarınızı boyayar, saxta saqqal yapışdırırsınız, ikimiz də bir cür paltar alarıq. Sonra, elə bu gecə siz olduğunuz mehmanxanadan şəherin başqa bir hissəsinə köçərsiniz, elə bir yer ki, orda siz'i tanıyan olmasın. Məsələn, Latin məhəlləsinə. Razılış-dıqmı?

Lenuar ocağın qıraqından sıçrayıb, Qarinin ellərini möhkəm sixdi. Sonra o, piramidaları alümin ilə dəmir oksidi (termit), bərk yağı və sarı fosfor qarışığından neçə hazırladığını Qarinə izah etməyə başladı.

O, halqanın çini fincanlarına on iki xırda piramida qoyub, qaytan vasitesilə onları yandırıdı. Ocağın üzərində gözqamaşdırıcı alov sütunu parladi; işıq və istilik o qədər güclü idi ki, onlar daxmanın uzaq künçünə çökilməli oldular.

Qarin dedi:

- Əladır. Ümid edirəm ki, heç bir hisi-filəni yoxdur, eləmi?
- Bu dəhşətli istilikdə yanma tam əmələ gəlir. Materiallar kim-yəvi cəhətdən təmizdir.

— Yaxşı, bu günlərdə siz möcüzə görəcəksiniz, — deyə Qarin davam etdi. — Gedək nahar edək. Mehmanxanaya şeylərin dəlinca xidmətçini göndərərik. Gecəni sol sahildə qalarıq. Sabah isə Parisdə iki Qarin olacaq... Sizdə daxmanın ikinci açarı varmı?

Burada nə göz qamaşdırıcı avtomobil axını, nə maqazinlərin pəncərələrinə baxa-baxa boyunlarını buran avara adamlar, nə baş gicəl-ləndirən qadınlar, nə sənaye kralıları vardi.

Səliqə ilə yiğilmiş təzə taxtalar, topa-topa xırda çaydaşı, küçənin ortasında göy palçıq təpələri qalanmış və səkilərin kənarına, doğranmış nəhəng soxulcanlar kimi, kanalizasiya boruları düzülmüşdü.

Spartakçı Taraşkin tələsmədən, adaya, klubə gedirdi. Onun kefi kök, damağı çağ idи. Kənardan baxana o ilk anda hətta qəmgin də görünə bilerdi, amma bu ondan irəli gəldi ki, Taraşkin ciddi, təmkinli bir adam idи ve kefi kök olanda, bunu zahiri əlamətlərdə ifadə etməzdi, yalnız yavaşça fit çalar və sakit-sakit yeriyoerdi.

Tramvaya on addım qalmış o, şalban qalaqları arasından əllesmə və çığırtı səsi eşitdi. Əlbəttə, şəhərdə baş verən hər bir hadisənin bilavasitə Taraşkinə dəxli vardi.

O, şalban qalağının ardına baxıb, əyinlərində genbalaq tuman və qalın gödəkçə olan üç oğlan gördü: onlar açıqlı-acıqlı, fisıldaya-fisıldıya, boyca onlardan balaca ayaqyalın, başıaçıq, əynində heyret ediləcək dərəcədə cindir iplik kofta olan dördüncü bir uşağı döyürdüler. Döyülen uşaq səssiz-səmirsiz özünü qoruyurdu. Onun ariq üzü cırmaqlanmış, xirdaca ağzını möhkəm yummuşdu, qonur gözləri qurd balasının gözlərinə bənzeyirdi.

Taraşkin həmin saat oğlanların ikisinin yaxalarından yapışib yuxarı qaldırdı, üçüncüyə bir təpik vurdu, – oğlan qışqıra-qışqıra şalban qalaqlarının ardından yox oldu.

O biri iki oğlan havada əl-qol ata-ata, dəhşətli sözlərlə onu hədələməyə başladılar. Ancaq Taraşkin onları daha bərk silkələdi və onlar sakitləşdilər.

Taraşkin bu tövşüyən uşaqların üzünə baxa-baxa dedi:

– Mən küçədə tez-tez görüürəm ki, siz balaca uşaqları incidirsiniz, bax, bir de belə iş etsəniz, özünüz bilin, başa düşdünümüz?

Ona, bəli, deməyə məcbur olan oğlanlar qaş-qabaqlı dilləndilər:

– Başa düşdük.

Taraşkin uşaqları buraxdı və onlar, – bir də elimizə düşsən görərsən, – deyə deyinə-deyinə, ellərini ciblərinə qoyub uzaqlaşdırılar.

Döyülen uşaq da qaçıb getmək istəyirdi, ancaq yerində hərlənib yavaşca ufuldadı və yere oturub, başını cindir koftasının içində çəkdi.

Taraşkin ona sarı əyildi. Uşaq ağlayırdı.

Taraşkin dedi:

– Ay hay! Sən harda olursan?
– Heç yerdə, – deyə oğlan başını çıxarmadan cavab verdi.
– Nəcə yəni heç yerdə? Anan varmı?
– Yox.
– Atan da yoxdur? Aha. Sahibsiz uşaqsan. Çox yaxşı.

Taraşkin durub bir müddət fikirləşdi. Oğlan hələ də koftasının içində milçək kimi mızıldayırdı.

– Yemək isteyirsənmi? – deyə Taraşkin açıqlı-acıqlı soruşdu.
– İstəyirəm.
– Di yaxşı, gedək mənimlə klubə.

Oğlan ayağa durmaq istədi, amma ayaqları davam gətirmədi. Taraşkin onu qucağına götürdü, – oğlan heç bir pud ağırlığında da olmazdı, – onu tramvaya səri apardı. Xeyli müddət yol getdilər. Bir tramvaydan düşüb, o birinə minəndə, Taraşkin bir bulka aldı, oğlan əsə-əsə bulkanı ağızına təpdi. Avarçılıq məktəbinə qəder piyada getdilər. Taraşkin oğlunu qapıdan içəri salıb dedi:

– Ancaq gözle ha, oğurluq elemeyəsən.

– Yox, men ancaq çörək oğurlayıram.

Oğlan yuxulu-yuxulu, parıldışan qayıqların üstüne şöle salan çaya, gözəl əksi suya düşmüş gümüşü söyüdə, içərisində bədənləri gündən qaralmış avarçılardan ikiavarlı, dördavarlı idman qayıqlarına tamaşa edirdi. Onun anq üzü laqeyd və yorğun idi. Taraşkin üzünü kənara çevir-dikdə, oğlan klubun gen qapısı ilə bonu birləşdirən taxta körpünün altına girdi və orda yumurlanıb deyəsən elə həmin saat yuxuya getdi.

Axşam Taraşkin onu körpünün altından çıxarıb, tapşırı ki, çayda əl-üzünü yusun, sonra onu axşam yeməyinə apardı. Oğlanı avarçilarla bir süfrəyə oturtdular. Taraşkin yoldaşlarına dedi:

– Bu uşağı hətta klubda da saxlamaq olar. Bizi yeməyəcək ki...
Onu suya öyrəşdirərik, bize elə bir zirek oğlan lazımdır.

Yoldaşları razılaşıb dedilər, yaxşı, qoy qalsın. Oğlan bütün bu səhbətləri sakit-sakit dinləyib təmkinlə yemək yeyirdi. Yeməyi qurtardıqdan sonra dinməz-söyləməz skamyadan düşdü. Onu heç bir şey təəccübləndirmirdi. Çox şəyər görmüşdü.

Taraşkin onu bona aparıb yanında oturtdı və səhbətə başladı:

– Adın nədir?
– İvan.
– Hardansan?
– Sibirdən. Amurdan, yuxarılardan.
– Çoxdanmı gəlibsen?
– Dünən gəlmİŞEM.
– Bəs necə gəlibsen?
– Gah piyada gəlmİŞEM, gah da vəqonların altında, qutularda.
– Sənin Leninqradda nə işin var?
– Bax, bunu mən özüm bilerəm, – deyə oğlan üzünü yana çevirdi.
– Deməli bir işim var ki, gəlmİŞEM də.
– Danış görüm, mən sənə heç nə elemərəm.
Oğlan cavab vermədi, yenə də yavaş-yavaş başını koftasının içine çəkməyə başladı. Bu axşam Taraşkin ondan heç bir şey öyrənə bilmədi.

Qırmızı ağacdan qayrlımiş, skripka kimi zərif ikiavarlı idman qayığı güzgү kimi çayın üzeri ilə nazik zolaq salaraq ağır-agır hərəkət edirdi. Avarların ikisi də ağızı yuxarı suyun üzeri ilə sürüşürdü. Şelqa ilə Taraşkin, əyinlərinde ağ trusik, bədənləri qurşağa qəder çılpaq, kürəkləri və çıyinləri günəşdən yanıb codlaşmış, dizlərini büküb hərəkətsiz oturmuşdular.

Başında dənizçi kartuzu və boğazında şərf olan ciddi görkəmli gənc sükançı saniyəölçənə baxırdı.

— Tufan olacaq, — deyə Şelqa dilləndi.

Cayın içinde hava isti idi, six meşəlik olan sahildə bir yarpaq da tərpenmirdi. Ağaclar həddən artıq uzanmış kimi görünürdü. Göyün üzünü gün işığı elə bürümüşdü ki, onun göyümtüllü-büllür şəfəqləri sanki yiğin-yiğin kristal halında səpələnirdi. Adamın gözləri qamaşır, gicgahları sıxlırdı.

— Avarlar suya! — deyə sükançı emr verdi.

Avarçılar ikisi də birdən dizlərini ayırb əyildilər, avarları suya batırb, uzanırmış kimi geri qanıldılardı, ayaqlarını uzatdılar və oturacaqlarında hərəkətə gəldilər.

— Bir-iki!..

Avarlar əyildi, qayıq suyu ülgüt kimi yararaq, çayın üzeri ilə şüttüdü.

— Bir-iki, bir-iki, bir-iki! — deyə sükançı komanda verirdi.

Avarçəkenlərin bədənləri ürəklərinin döyüntüsü, nəfəsin alınıb-verilməsi ahəngine uyğun olaraq, dizlərinin üzərinə doğru əyilib-qalxır, yay kimi gərgin hərəkət edirdi. Onların əzələləri qan dövranına uyğun olaraq, qızığın bir gərginliklə müntəzəm surətdə işleyirdi.

İdman qayığı gəzməyə çıxanların qayıqlarının yaxından şütyürdü, o qayıqlarda oturan çıyinbaşı taxmış adamlar aciz, əyri-ürrü avar çekirdilər. Şelqa ilə Taraşkin avar çəkerkən, dümdüz irəli, sükançının alnınə baxır və gözleri ilə müvəzinət saxlayırdılar. Gəzməyə çıxanların qayıqlarından onların ardınca yalnız belə səsler eşidilirdi:

— Vay, şeytanlar!.. Gör nə gedirlər!..

Onlar açıq dənizə çıxdılar. Yenə də bir dəqiqliyə suyun üzərində hərəkətsiz durdular. Alınlarının tərini sildilər. Bir-iki! Onlar geri

dönüb, Yaxt-klubun yanından ötdülər, burada Leninqrad Həmkarlar İttifaqlarının yarış yaxtalarının nəhəng yelkənləri bürkülü havada cansız bir haldə asılıb qalmışdı. Yaxt-klubun eyvanında musiqi çalınmırıldı. Sahil boyunca düzülmüş rəngbərəng nişanlar və bayraqlar yellenmirdi. Bədənləri qəhvəyi rəng almış adamlar qayıqlardan çayın ortasına atılıb suyu sıçradırdılar.

İdman qayığı çimənlərin arasından ötüb, Nevka ilə üz-üzə körpünün altından keçdi, bir neçə saniyəliyə “Ox” klubunun dördəvarlı qayığının ardında ləngidi, sonra onu ötdü (sükançı əvrilib soruşdu: “belkə sizi yedəyə alaq?”), qayıq, sahilləri six ağaçlıq olan ensiz Krestovka çayına girdi, burada gümüşü söyüdlərin yaşıl kölgəsində qadın təlim komandası üzvlərinin qırmızı baş yaylıqları və çılpaq baldırıları görünürdü. Qayıq buradan ötüb Avarçılıq məktəbinin bonuna yan aldı.

Şelqa ilə Taraşkin bona atılıb uzun avarları ehtiyatla əyri körpü-cüyün üstüne qoydular, idman qayığna sarı əyildilər və sükançının komandası ilə qayığı ellərində qaldırıb, enli darvazadan keçdilər və anbara apardılar. Sonra onlar duşa getdilər. Bədənlərini qızarincaya qəder sürtdilər və adəti üzrə adama bir stekan limonlu çay içdilər. Bundan sonra onlar özlərini bu gözəl dünyada indicə doğulmuş kimi hiss etdilər; bu dünya doğrudan da, o qədər gözəldir ki, nehayət, onu sahmana salmaq üçün cəhd etməyə dəyər.

İkimərtəbə hündürlüyündə açıq eyvanda (çayı burada içirdilər), Taraşkin dünənki oğlan barəsində danışıb dedi:

— Zirək, ağılli, əla oğlandı. — O, məhəccərin üstündən əyilib çağırıldı. — İvan, bura gəl görüm!

Hemin saat yalnız ayaqlar pilləkəni tappıldada-tappıldada yuxarı çıxdı. İvan eyvana gəldi. Cindir koftasını çıxarmışdı (səhiyyə nöqtəyi-nəzərindən onu metbəxdə yandırmışdır). İvanın əynində avarçılara mexsus qısa tumanvardı, çılpaq bədəninə ise, ağlagılməz dərəcədə köhnə, ora-burası vişlə bağlanmış mahid bir jilet geymişdi.

— Budur, — deyə Taraşkin barmağı ilə oğlunu göstərdi, — nə qədər dilə tuturam ki, jiletini çıxarsın, istəmir ki, istəmir. Yaxşı, mən səndən

soruşuram, bəs necə çıməcəksən? Jilet yaxşı olsa, yenə dərd yardımır, axı lap çirkdir.

— Men çıma bilmirəm, — deyə İvan cavab verdi.

— Səni hamamda yuyundurmaq lazımdır, axı lap qapqarasən, çirk içindəsen.

— Men hamamda çıma bilmərəm. Bax, buraya qədər çıma bilmərəm, — deyə İvan göbəyini göstərdi, əzilib büzüle-büzüle qapıya yaxınlaşdı.

Taraşkin dirnaqları ilə öz baldırını qaşdı və qızında gündən yanmış, qaralmış dərinin üzərində ağ izlər qaldı. O, açığından kəkələyib dedi:

— Elə görünüm buna nə eləyirsən.

— Məgər sən, — deyə Şelqa soruşdu, — sudan qorxursan?

Oğlan gülümşünmədən onun üzünə baxdı:

— Yox, qorxmuram.

— Bəs onda niyə çımmək istəmirsin?

Oğlan başını aşağı salıb inadla dodaqlarını bürdü.

— Jiletini çıxarmağa qorxursan? Qorxursan ki, oğurlayalar? — deyə Şelqa soruşdu.

Oğlan çıynını çəkib güldü.

— Yaxşı, bura bax, İvan, çımmək istəmirsin, — öz işindir, amma bu jiletlə səni burda saxlaya bilmərik. Jiletini çıxar, al, mənim jiletimi gey.

Şelqa öz jiletinin düymələrini açmağa başladı. İvan geri-geri çekildi. Onun göz bəbəkləri narahat halda oynasıdı. Bir dəfə o, yalyarıcı nəzərlə Taraşkinə baxdı və yan-yanı şübhəndə qapıya sarı çəkilməyə başladı; bu qapı içəri gedən qaranlıq pilləkənə açılırdı.

— Ey, oyunumuzda belə şərt qoymamışdım! — Şelqa ayaga qalxıb qapını açırala bağladı, açarı cibinə qoyub düz qapının ağızında oturdu.

— Hə, çıxar görüm!

Oğlan vəhşi heyvan balası kimi ətrafına boylandı. İndi o, lap qapının ağızında, arxası şübhələrə tərəf durmuşdu. Qaşları çatıldı, birdən qəti bir hərəkətlə cindir jilet i əynindən çıxarıb Şelqaya uzatdı:

— Al, özüñküñü ver!

Ancaq Şelqa böyük bir heyrotlə, artıq uşağa yox, onun çıynının üstündən qapının şübhəsinə baxındı.

— Verin! — deyə İvan acıqlı-acıqlı təkrar etdi, — nəyə gülürsünüz? Uşaqq deyilsiniz ki!

— Ay qəribəsən ha! — Şelqa ucadan güldü. — Bir dalını məne çevir görüm (oğlanı elə bil itələdilər, onun peysəri şüşəyə dəydi). Dalını çevir, fərqi yoxdur, onsuz da dalında yazıları görürəm.

Taraşkin cəld ayağa qalxdı. Oğlan yüngül bir yumaq kimi eyvandan hoppanıb, məhəccərlerin üstündən atıldı. Taraşkin onu güclə havada tuta bildi. İvan iti dişlerini onun qoluna sancdı.

— Ay axmaq! Niyə qapırsan!

Taraşkin onu möhkəm-möhkəm özünə sixdi. Qırxılmış göyümtüllə başını sığalladı.

— Lap vəhşi uşaqdır. Siçan kimi bütün bədəni əsir. Yaxşı, bəsdir, biz sənə heç nə elemərik.

Oğlan onun qucağında sakitləşdi, amma ürəyi döyünürdü. Birdən onun qulağına dedi:

— Qoymayın oxusun, mənim dalımda yazıları oxumaq olmaz. Heç kəsə oxumaq olmaz. Bunun üstündə məni öldürərlər.

— Yaxşı, oxumarıq, bizim üçün maraqlı bir şey yoxdur, — deyə Taraşkin gülməkdən ağlamsına-ağlamsına təkrar etdi.

Bütün bù müddətdə Şelqa eyvanın o biri başında durub, dirnaqlarını gəmirir, tapmaca fikirləşən bir adam kimi gözlərini qırıb baxırdı. Birdən o yerindən sıçrayıb, Taraşkinin müqavimətinə baxmayaraq, oğlanın arxasını özünə sarı çevirdi. Onun üzündə heyret, hətta demek olar ki, dehşət ifadəsi zahir oldu. Oğlanın artıq kürəyində, kürəklərinin altında mürekkebli karandaşla tərdən yayılıb yarı silinmiş hərfərlərle bu sözlər yazılmışdı:

“...Pyotr Qar... Nəti...ə çox yaxşı... Olivinin dərinliyi zənnimcə beş kilome...dir, axtar... davam edi..., kömək lazı... acliq ... tələb, ekspedi...”

— Qarin, bu — Qarindir! — deyə Şelqaçıçırdı. Elə bu zaman klubun heyətinə gurultu-partıltı ilə cinayət axtarış idarəsinin motosikleti girdi, aşağıdan agentçıçırdı:

— Yoldaş Şelqa, sizə təcili...

Bu, Qarinin Parisdən gönderdiyi telegram idi.

Xirdaca qızıl karandaş bloknota toxundu:

- Familiyanız, cənab?
- Pyankov-Pitkeviç.
- Gəlmişinizdən məqsəd?
- Mister Rollinq söyləyin ki, - deyə Qarin dilləndi, - söyləyin ki, mən onunla mühəndis Qarinin ona məlum olan aparatı barəsində danışq aparmağa gəlmİŞəm.

Katib bir anda yox oldu. Bir dəqiqə sonra Qarin qoz ağacından qayrılmış qapıdan kimya kralının kabinetinə girdi. Rollinq yazı yazırdu. O, başını qaldırmadan, oturmağı təklif etdi. Sonra yene başını qaldırmadan dedi:

- Xırıム-xırda pul haqq-hesabını mənim katibim aparır, - o zəif əli ilə pres-papyeni götürüb tappılıtlı ilə yazdığı kağızın üstüne qoydu, - buna baxmayaraq, mən sizi dinləməyə hazırlam. İki dəqiqə vaxt verirəm. Mühəndis Qarin barəsində yeni nə var?

Qarin ayağını-ayağının üstüne aşındı, qollarını irəli uzadıb, dizinin üstüne qoyaraq dedi:

- Mühəndis Qarin bilmək isteyir ki, onun aparatının nə işə yaradığını siz dürüst bilirsınız mı?

- Belə, - deyə Rollinq cavab verdi, - mənə məlum olduğuna görə, aparat sənayedə işlətmək üçün müəyyən dərəcədə maraqlıdır. Mən bizim konsernin idarə heyəti üzvlərindən bəziləri ilə danışmışam, onlar patent almağa razıdırlar.

- Aparat sənayedə işlətmək üçün deyil, - deyə Qarin kobud tərzdə cavab verdi, - bu aparat dağıtmaq üçündür. Doğrudur, o metallurji və dağ-mədən sənayesində də müvəffəqiyətə işlədilə bilər. Amma hazırda mühəndis Qarinin məqsədi tamamilə başqdır.

- Siyasetle əlaqədardırı?
- Eh... Siyaset mühəndis Qarini az maraqlandırır. O, məhz elə bir ictimai quruluş qurmaq isteyir ki, öz zövqünə tamamilə uyğun olsun.
- Harada qurmaq isteyir?
- Əlbəttə, hər yerde, bütün beş qitədə.
- Oho, - deyə Rollinq dilləndi.
- Mühəndis Qarin kommunist deyil, arxayı olun. Ancaq o tamamilə sizin adanızdır da deyil. Təkrar edirəm ki, onun məqsədi çox

böyükdür. Mühəndis Qarinin aparatı ona öz qızığın xəyalını həyata keçirməyə imkan verir. Aparat artıq qurulmuşdur, onu lap elə günü bu gün nümayiş etdirmək olar.

Rollinq:

- Hm! - elədi.

- Mister Rollinq, Qarin sizin fəaliyyətinizi izləmişdir, o, belə güman edir ki, fəaliyyətinizin genişliyi pis deyil, amma böyük ideyanız çatışır. Tutaq ki, - kimya konserni. Tutaq ki, hava kimya mühərabəsi. Tutaq ki, Avropanı Amerikanın bazarına çevirmek... Bütün bunlar xırda şeylərdir, ancaq mərkəzi ideya yoxdur. Mühəndis Qarin size öz əməkdaşlığını təklif edir.

- Men bilmirəm, dəli sizsiniz, ya o? - deyə Rollinq soruşdu.

Qarin qəhqəhə çəkib güldü, barmaqı ilə burnunun yanını bərk sürdü.

- Bilirsinizmi, elə bu da yaxşıdır ki, siz məni iki dəqiqə deyil, doqquz dəqiqə yarımdır ki, dinləyirsiniz.

- Mən mühəndis Qarine onun ixtirasının patenti üçün əlli min frank təklif etməyə hazırlam, - deyə Rollinq yenidən yazmağa başladı.

- Sizin təklifinizi belə başa düşmək lazımdır: Siz zorla və ya hiyle ilə aparatı elə keçirmək, Qarinin başına isə, Krestov adasında köməkçisinin başına getirdiyinizi getirmək isteyirsiniz, eləmi?

Rollinq tez qələmi yere qoydu, onun həyecanı yalnız üzündə zahir olan iki qırmızı ləke bürüzə verdi. O, tüstülənən sıqarı külqabından götürüb, kreslonun arxasına söykəndi, heç şey ifadə etməyən bulanıq nəzərlərə Qarine baxdı.

- Tutaq ki, mən mühəndis Qarinlə də məhz belə rəftar etmek istəyirəm: yaxşı, bundan nə çıxsın?

- O çıxır ki, görünür sizin bərənizdə Qarin yanılmışdır.

- Necə məgər?

- O güman edirdi ki, siz daha böyük ölçüdə bir eclafsınız. - Qarin bu sözləri ayrı-ayrı, heca-heca söyləyib, şən və cürətlə bir nəzərlə Rollinqe baxdı.

Rollinq ağızından göyümtül tüstü buraxıb, sıqarı ehtiyatla burnun qabağında hərleyib dedi:

- Qazancın bütün yüz faizini götürə bilecəyim bir halda, bunu Qarin ilə bölüşmək axmaqlıqdır. Yaxşı, məsələni qurtarmaq üçün mən yüz min frank təklif edirəm, bir santim də artıq ola bilməz.

— Düzü, Mister Rollinq, siz necə şeydirsin, hey yanılırsınız. Axi heç bir risk etmirsiniz. Sizin agentləriniz olan Semyonov və Tıklinski Qarını güdüb harada yaşadığını öyrəniblər. Polise xəber verin, onu bolşevik casusu kimi tutsunlar. Aparat və çertyojları elə həmin Tıklinski ilə Semyonov oğurlar, bütün bunlar hamısı sizin üçün beş minden baha başa gəlməz. Qarin isə təzədən çertyojları bərpa edə bilməsin deye, onu hər vaxt keşikçilərlə Polşadan Rusiyaya göndərmək olar, orda sərhəddə onu vurub öldürərlər. Bu həm sadə, həm də ucuz başa gələr. Daha yüz min frankı niyə verirsiniz?

Rollinq ayağa qalxıb, Qarın qıqqacı baxa-baxa otaqda gəzişməyə başladı. Onun lək çəkmələri gümüşü rəngdə xalçanın xovları içine batırdı. Birdən o, əlini cibindən çıxarıb, fındıqça çaldı və dedi:

— Bu ucuz oyundur, siz yalan deyirsiniz! Men bütün kombinasiyaları beş oyun əvvəldən fikirləşmişəm. Heç bir təhlükə yoxdur. Siz sadəcə adı şarlatanın birisiniz. Qarin oyunu uduzmuşdur. Özü bunu bilir. Sizi gönderib ki, mənimlə alverə girişəsiniz. Men onun patentinə heç iki luidor da vermərəm. Qarini izleyiblər və o, bizim əlimizdədir (bunu deyib o, cəld saatına baxdı, yenə tez jiletinin cibinə qoydu). Rədd olun burdan!

Qarin də bu zaman ayağa durub, stolun yanında dayanmış, başını aşağı salmışdı. Rollinq onu rədd etdiğə, o, əllərini saçına çekib, gözənlənilmədən girdi düşmüş bir adam kimi, zəif səslə dedi:

— Yaxşı, mister Rollinq, mən sizin bütün şərtlərinizə razıyam. Yüz min deyirsiniz də...

— Heç bir santim də vermirəm! — deyə Rollinq çıçırdı. — Rədd olun, yoxsa sizi bayira atarlar!

Qarin barmaqlarını köyneyinin boğazından içəri keçirdi, gözləri axmağa başladı, o, səndələdi, Rollinq bağırı-bağıra dedi:

— Oyun çıxarmayın! Rədd olun!

Qarin xırıldayıb böyrü üstə stolun üstünə yixildi. Onun sağ əli yazılı kağızlara toxundu və qic olmuş halda kağızları qamarladı. Rollinq elektrik zənginə sarı sıçradı. Bir anda katib içəri girdi...

— Bu hərifi bayira atın!..

Katib pələng kimi çöməldi, onun zərif bigının tükləri biz-biz oldu, nazik pencəyinin altında polad kimi əzələleri qabardı. Amma Qarin artıq yan-yanı, Rollinqə baş əye-əye, stoldan aralanırdı. O, mərmər piləkənləri yeyin-yeyin düşərək, Malzerb bulvarına

çıxdı; kire ilə tutduğu maşına atıldı; maşının örtüyü salınmışdı; adresi deyib, pəncərələrin ikisini də qaldırdı, yaşıl pərdələri saldı və birdən gülüb tez də dayandı.

O pencəyinin cibindən əzik kağızı çıxarıb, dizlərinin üstündə ehtiyatla açıb düzəltdi. Xırıldayan vərəqdə (bu vərəqə böyük bloknoldan cirilmişdi) Rollinqin iri xətti ilə bu gün üçün işlərə aid qeydlər edilmişdi. Görünür, Qarin kabinetə girdiyi dəqiqədə, ehtiyat edən Rollinqin əli mexaniki olaraq yazmış və onun gizlin fikirlerini aşkar çıxarmışdı. Bir-birinin altından üç dəfə bu sözler yazılmışdı: "Qobelenlər küçəsi, altmış üç, mühəndis Qarin" (bu elə bu saat Semyonovun telefonla xəber verdiyi Viktor Lenuarın yeni adresi idi). Sonra bu sözlər yazılmışdı:

“Beş min frank – Semyonova...”.

— Müvəffəqiyyət! Şeytan! Bax müvəffəqiyyət belə olar! — deyə Qarin dizlərinin üstündə vərəqələri ehtiyatla hamarlaya-hamarlaya piçildədi.

28

Aradan on dəqiqə keçəndən sonra, Qarin Sen-Mişel bulvarında avtomobildən sıçrayıb düdü. “Panteon” kafesinin qalın şüslü pəncərələri açıq idi. İçəridə divarın dibində Viktor Lenuar stolun arxasında oturmuşdu. Qarini görən kimi, əlini qaldırıb barmaqları ilə fındıqça çaldı.

Qarin tələsik onun stolunun arxasında, dali işığa oturdu. Sanki o, güzgünen qabağında oturmuşdu. Viktor Lenuarın da onun kimi uzunsov sıvri saqqalı, yumşaq şlyapası, kəpənek şəklində qalstuku və mil-mil pencəyi vardı.

— Təbrik elə, müvəffəqiyyət! Qeyri-adı müvəffəqiyyət! — deyə Qarinin gözləri güldü. — Rollinq hər şəxə razılıq verdi. İlk xərcləri tek öz öhdəsinə götürür. İstismara başlıqda, qazancın əlli faizi onun, əlli faizi bizim olacaqdır.

— Sən müqaviləni imzaladınmı?

— İki-üç gündən sonra imzalayacağam. Aparatın nümayişini təxirə salmaq lazımdır. Rollinq belə bir şərt qoymuşdur ki, öz gözləri ilə aparatın işini gördükdən sonra, imza edəcəkdir.

— Bir şüşə şampan şerabı gəlirmi?

— Lap iki şüşə, üç şüşə, bir düjün!

— Amma hər halda adamın heyifi gəlir ki, bizim qazancın yarısını o naqqa udacaqdır, — deyə Lenuar xidmətçini çağırdı: — bir şüşə İrrua şerabı ver, lap əlasindan...

— Kapitalsız hər halda bir iş görə bilməzdik. Amma Viktor, əgər mənim Kamçatkada başladığım iş baş tutsaydı, Rollinq kimi on nəhəngi cəhənnəmə göndərerdim.

— Nəcə yəni Kamçatkadakı iş?

Xidmətçi şerab və qədəhleri gətirdi, Qarin bir sıqar yandırdı, hörmə həsir stulun arxasına söykənib, yırğalana-yırğalana, gözlərini qıya-qıya danışmağa başladı?

— Geoloq Mantsev Nikolay Xristoforoviç yadına gəlirmi? On beşinci ildə Petroqradda o, məni axtarıb tapdı. Səfərbərlikdən qorxub, Uzaq Şərqdən yenicə qayıdır gəlməşdi, xahiş etdi ki, mən kömək edim, onu cəbhəyə göndərilməkdən qurtarım.

— Mantsev ingilislərin qızılaxtaran şirkətində işləmirdimi?

— O, Lenada, Aldanda, sonra da Kolimada kəşfiyyət aparmışdır. Lap möcüzələr danişirdi. Onlar lap ayaqlarının altından hər biri on beş kilogram ağırlığında olan qızıl parçaları tapırmışlar... Bax, elə məhz o zaman həyatımın baş xətti olan belə bir ideya təsəvvüründə yarandı... Bu çox cürətli, hətta dəlicəsinə bir ideyadır, amma mən buna inanıram. Madam ki, inanıram, heç bir şeytan məni dayandıra bilmez. Bilirsənmi ne var, mənin əzizim, dünyada bütün varlığımla istədiyim yegane şey, — hakimiyyətdir... Bir kral və ya imperator olmaq deyil, bunlar xırda, bayağı, dərixdürəci şeylərdir. Yox, mən mütləq hakimiyyət istəyirəm. Bir vaxt mən planlarımı sənə etrafı danişaram. Hakimiyyəti əldə etmək üçün qızıl lazımdır. Mənim istədiyim kimi hakimiyyət üçün isə bütün sənaye, birja və sair kralların hamisənin qızılından daha artıq qızıl lazımdır...

— Doğrudan da, sənin planların cürətli planlardır, — deyə Lenuar güle-güle şən bir halda qeyd etdi

— Amma mənim yolum doğru yoldur. Bütün dünya mənim əlimdə olacaqdır, — görərsən! — Qarin xırda əlini yumruq halında bükdü.

— Mənim bu yolumda əsas vasitələrim, — dahiyanə fikrə malik olan Mantsev Nikolay Xristoforoviç, sonra Rollinq, daha doğrusu, onun milyardları və üçüncüsü mənim hiperboloidimdirdir...

— Yaxşı, bəs Mantsev necə oldu?

— Ele o zaman, on beşinci ildə men bütün olan-qalan pulumu cəmləşdirdim, amma Mantsevi rüşvətdən artıq həyasızlıq yolu ilə sefərbərlikdən azad etdirdim və kiçik bir ekspedisiya ilə Karnçatkaya, cəhənnəmin dibinə göndərdim... On yeddinci ilə qədər mənə yazmışdı ki, işləri ağırdr, çox çətindir, şərait də dözülməzdir... On səkkizinci ildən sonra, özün də başa düşürsən ki, onun izi itdi... Her bir şey onun axtarışlarından asılıdır...

— O, orda nə axtarır?

— Heç bir şey axtarmır... Mantsev yalnız mənim nezəri təxminlərimi təsdiq etməlidir. Sakit okeanın həm Asiya, həm də Amerika sahilleri okeanın dibinə çökmiş qədim qıtənin kənarlarındır. Bele nəhəng bir ağırlıq ərimiş vəziyyətdə olan dərin dağ mədənlerinin paylanmasına təsir etməyə bilməz... Cənubi Amerikada — And və Kordilyerədə olan fəal vulkanlar silsilesi, Yaponiyanın vulkanları və nəhayət, Kamçatkadanın vulkanları təsdiq edir ki, Olivin qurşağının ərimiş mədənləri — qızıl, civə, olivin və sairə Sakit okean sahilərində yer kürəsinin başqa sahələrinə nisbetən yerin səthinə daha yaxındır¹... Başa düşdünmü?

— Heç başa düşmürem ki, bu Olivin qurşağı sənin nəyinə gərekdir?

— Dünyaya hakim olmaq üçün, əzizim... Di gel içək. Müvəffəqiyyətin şərəfinə...

29

Zoya Monroz, əynində universal maqazin satıcılarının geydiyi qara ipək kofta, qısa tuman, başında sadə papaq avtobusdan atılıb düşdü və izdihamlı küçəni qaça-qaça keçərək, qapıları iki küçəye açılan böyük “Qlobus” kafesinə girdi.

O, boş bir stol axtarıb tapdı. Papirosunu yandırdı. Xidmətçiye bir litr qırmızı şerab sıfariş etdi; dolu stekanla üzbeüz oturub yanaqlarını əllerinə söyükdə. Yanından keçən qoca bir aktyor əlini yavaşca onun kürəyinə vurub dedi:

¹ Belə bir nəzəriyyə var ki, guya yerin qabığı ilə sərt mərkəzi nüvesi arasında ermiş metallardan ibarət — Olivin qurşağı adlanan bir qurşaq mövcuddur.

– Bu yaxşı iş deyil, ay bala, çox içməye başlayıbsan...

Zoya artıq üç papiroş çekmişdi. Nəhayət, gözlediyi adam gəlib çıxdı, – bu, qaraqabaq, dolubədənli, dar alını tük basmış, nəzərləri soyuq bir adam idi. Bişlərinin ucu yuxarı burulmuş, rəngli köynəyinin boğazlığı boynunu sixirdi. O, bəzək-düzəksiz idi, amma səliqəli geyirmişdi. Oturdu. Zoya ilə qısaca salamladı. Ətrafına göz gəzdirdi, bəziləri onun nəzəri ilə qarşılaşdıqda, gözlərini yerə dikdilər. Bu adam ördəkburun Qaston idi; keçmişdə oğru, sonra məşhur Bononun destəsində quldur olmuşdu. Mühəribə zamanı kiçik zabit dərəcəsinə qədər artmış, əsgərlidən buraxıldıqdan sonra isə, cürbəcür gizlin və şübhəli şeyləri komisyonçuluq ilə alıb satmaq kimi dinc bir işlə məşgül olmağa başlamışdı.

Zoya Monroe o, çox böyük hörmət bəsləyirdi. Gecə restoranlarında ona rast geldikdə, bərabər oynamağı təklif edər və əlini öpərdi. Bütün Paristə ondan başqa heç bir qadının əlini öpməzdi. Zoya onunla dostluq edirdi, o da arabir Zoyanın ən şübhəli tapşırıqlarını yerinə yetirirdi.

Qaston turş şerabdan içib, qəlyanın tüstüsündən gözlərini büzəbüzə – qaşqabaqlı halda Zoyanın danışdıqlarını dinləyirdi. Zoya sözlərini qurtarıb, barmaqlarını şıqqıldatdı.

Qaston dedi:

– Amma bu qorxulu işdir.

– Qaston, əgər bu iş baş tutsa, siz ömürlük təmin olunmuş bir adamsınız.

– Xanım, mən indi, nə qədər olursa olsun, pul xətrinə heç bir xatalı işə girişmərəm: indi zaman o zaman deyil. İndi quldurlar polis idarəsində işləməyi, peşəkar oğrular isə, qəzet nəşr etməyi və siyasetlə məşgül olmayı üstün tuturlar. Bu işi sizin xətrinizi etmek isə, başqa məsələdir. Bu yolda mən canımdan da keçərem.

Zoya al dodaqlarının bir küncündən papiroşun tüstüsünü bura-xaraq, incə-incə gülümsündü və gözəl əlini Ördəkburunun qolunun üstüne qoydu.

– Yaxşı, bunu mənim xətrimə eləyin...

Rollinqin maşını Monmartda gecə restoranının on pəncərəsin-dən işıq düşən dar bir küçədə durdu.

Tavanı və divarları güzgülü olan alçaq, isti və papiroş tüstüsü ilə dolu salonda serpentin, uçan kürəciklər və konfetti yağmurunda, basırıqda rəqs edən cütler yırğalanmaqdə idilər, onları kağız-lentlər bürümüşdü.

Royal gurhagur guruldayırdı, skripkalar ciyildəşir və bütün bədənlərini tər basmış üç zənci tasları döyecləyir, avtomobil şey-purlarını uladır, şax-şaxları şaqquşdadır, cingildədir, sincləri bir-birinə cırır və türk təbilini gumbuldadırırdılar.

– Yol verin, ay uşaq, kimya kralına yol verin! – deyə restoranın baş xidmətçisi çığıra-çığıra zorla ensiz bir stolun konarında yer tapıb, Zoya ilə Rollinqi oturtdu. Onların üzərinə kürəciklər, konfetti və serpentin yağmağa başladı.

– Siz onların diqqətini cəlb edirsiniz, – deyə Rollinq dilləndi.

Zoya gözlərini yarı yumaraq, şampan şərəbi içirdi.

O, başını ağır-agır döndərdi, – kiminse, sanki dövrəsinə qələmle qara xətt çəkilmiş mərdanə gözleri tutqun bir heyranlıqla ona baxırdı. Görəsen o kimdir? Nə fransızdır, nə ingilis. Deyəsen Zoya bu adamı hardasa görmüşdü.

Xidmətçi rəqs edənləri itəleye-itəleyə keçərək, Zoyaya bir kağız verdi. O, heyrətlə divana söykənib, gözaltı Rollinqə baxdı. Rollinq öz sıqarını sümürürdü. Zoya kağızda bu sözləri oxudu:

“Zoya, sizin elə nazla baxdığınız bu adam Qarındır... Əlinizi öpürəm. Semyonov”.

Zoyanın rəngi elə ağardı ki, səs-küy arasından kiminse bu sözləri eşidildi: “Bir baxın, xanımın ehvali xarabdır”. Zoya boş qədəhini uzatdı və xidmətçi ona şampan şərəbi tökdü.

Rollinq soruşdu:

– Semyonov size nə yazmışdır?

– Sonra deyərəm.

– Size elə həyasızlıqla baxan o cənab haqqındamı bir şey yazımişdır? Bu, dünən mənim yanımı gələn adamdır. Mən onu qovmuşdım.

– Rollinq, meger bu adam sizin yadınıza gəlmirmi?.. Ulduz meydanı yadınızdadırı... Bu, Qarındır.

Rollinq yalnız fisıldadı. Sıqarı ağzından çıktı: "Aha". Birdən onun üzü kabinetdə gümüşü xalçanın üzeri ilə var-gəl ede-edə, mübarizənin bütün mümkün kombinasiyalarını beş oyun evvəl fikirləşdiyi zaman aldığı həmin ifadəni aldı. Rollinq barmaqları ilə bərkədən findiqça çaldı. Həmin saat ağızı əyilmiş bir vəziyyətdə, Zoyaya sarı dönüb dedi:

— Gəl gedək, biz ciddi danışmalıyıq.

Qapiya çatdıqda, Zoya dönüb geri baxdı. Tüstü və serpentin şəbəkəsi ardından yenə də Qarinin odlu gözlərini gördü. Sonra sanki başı hərlenmiş kimi, Qarin ikiləşdi: onunla üzbeüz, arxası oynayanlara sarı oturmuş bir adam Qarınə ləp yaxınlaşdı və onların ikisi də Zoyaya baxdilar. Bəlkə də bu güzgülerin göz aldatması idi?..

Zoya bir saniyə gözlərini yumub, sonra restoranın tapdanmaqdən xovu tökülmüş xalçasının üstü ilə avtomobilə sarı yüyürdü. Rollinq onu gözleyirdi. O, maşının qapısını bağlayıb, əlini Zoyanın əline toxundurdu.

— Mən özünü Pyankov-Pitkeviç adlandıran həmin bu adamlı görüşümüzü sizə ətraflı danışmamışam... Bəzi şeylər mənim üçün anlaşılmaz qalmışdır: axı o, nə üçün özünü hirslənib huşdan getmiş kimi göstərdi? Axı o, güman edə bilməzdi ki, mənim ona bir zərrə də olsun rəhmim gələcək... Onun bütün rəftarı şübhəlidir. Bes göresen o mənim yanına nə üçün gəlmİŞdi?.. O stolun üstünə nə üçün yixildi?..

— Rollinq, siz bunu mənə danışmamışdiniz...

— Hə, hə... O, saatı yıldı... mənim kağızlarımı əzişdirdi...

— Sizin kağızlarınızı oğurlamaqmı istəyirdi?

— Nəcə? Oğurlamaq? — Rollinq bir qədər susdu. — Yox, belə olma-mışdı. O, müvazinətini itirdi, əli mənim stolumun üstünə dəydi... Orda bir neçə vərəqə kağız vardi...

— Siz arxayınsınızmı ki, heç bir şeyitməmişdir?

— Bunlar heç bir əhəmiyyəti olmayan qeydlər idi. Kağızlar əzil-mışdı, sonra men onları səbətə atdım.

— Yalvarıram, bütün onunla olan söhbəti təfərruatına qədər yadınıza salın...

Limuzin Sena küçəsində durdu. Rollinq ilə Zoya yataq otağına keçdi. Zoya tez paltarlarını çıxarıb atdı və ipək pərdələrin altında, ayaqları qartal pəncəsi şəklində olan qabartmalı gen çarpayıya uzandı, — bu çarpayı imperator Birinci Napoleonun əsil çarpaylarından biri idi. Rollinq ağır-ağır soyunaraq, xalçanın üzeri ilə gəzisir, paltarla-

rını bir-bir zərli stulların, xırdaca stolların, buxarı ləməsinin üstjəne ata-atə, Qarinin dünən onun yanına gəlməsi barədə bütün xırda təf-silati danişirdi.

Zoya dirseklenmiş halda onu dinleyirdi. Rollinq bir ayağı üstündə atılıb düşə-düşə, tumanını çıxarırdı. Bu deqiqədə o, krala bənzəmirdi. Sonra o, yerinə uzanıb dedi: "Budur, bütün əhvalat tamamilə bundan ibarətdir" ve atlas yorğanı burnuna qədər çəkdi. Göyümtül gecə lampası bəzək-düzəkli yataq otağını, ora-bura atılmış paltarları, çar-payıının sütunlarındakı zərli məlaikələri və Rollinqin yorğanın kənar-rından çıxmış etli burnunu işıqlandırırdı. Onun başı yumşaq balışın içine batmış, ağızı yarı açıla qalmışdı, kimya kralı yuxuya getmişdi.

Onun fisıldayan burnu Zoyaya yaman mane olurdu. O, əlini gözünə tutdu. Qarinin solğun, cəsarətli, gözəl, iradəli siması onun gözləri öündən getmirdi. Bu xəyalı qovmaq üçün, Zoya başını silkədi, — yox, xəyal yırğalanan kağız lentlər arasından səbatla ona baxmaqdə idi. "Yata bilməyecəyəm", — Zoya düşündü və keşkin bir fikir sanki başından ayağına qədər onun bütün bədənini neşterlədi... "Qaston bu saat onun yanındadır..."

Zoya sürüşüb yorğanın altından çıxdı, tələsik corablarını geydi, Rollinq yuxuda mırıldanan kimi oldu, ancaq yalnız o biri böyü üstə çevrildi.

Zoya qarderob otağına keçdi. Plaşımı əyninə geyib kəmərini möhkəm bağladı. İçində pul olan sumkasını götürmek üçün yataq otağına qayıtdı...

— Rollinq, — deyə o, astadan çağırıldı, — Rollinq... Biz məhv olduq...

Ancaq Rollinq yenə də yalnız mırıldadı. Zoya vestibülə enib, uca ağır qapını çətinliklə açdı. Sena küçəsi bom-boş idi. Damların mansardaları üzərində göydə tutqun sarımtıl ay görünürdü. Zoyanı qüssə bürüdü. O, yatmış şəhərin üzərindəki bu ay kürəsinə baxdı... "İlahi, ilahi, nə dəhşətdir, nə zülmətdir..." O, hər iki əli ilə papağını başına möhkəm basıb, sahil küçəsi boyunca yüyürməyə başladı.

Hobelenlər küçəsindəki altmış üç nömrəli köhnə üç mərtəbə evin bir divarı boş düzənliyə baxındı. Bu tərefdən pəncərələr evin yalnız üçüncü mərtəbəsində, mansardada idi. Pəncərəsiz olan o biri divar isə, parka tərəf çıxırdı. Evin küçəyə baxan üz tərəfində birinci

mərtəbədə faytonçulara və şoferlərə məxsus bir kafe var idi. İkinci mərtəbədə sarsaq bir mehmanxana yerləşirdi. Üçüncü mərtəbədə – mansardada otaqlar daimi kirayənişlərə verilirdi. Oranın yolu heyətdən və uzun bir tuneldən keçirdi.

Gecə saat iki rədələri idi. Hobelenlər küçəsində heç bir pəncərədən işıq gəlmirdi. Kafe artıq bağlanmışdı, – bütün stullar stolların üstünə qalanmışdı. Zoya darvazanın ağızında durub, bir an altmış üç nömrəyə baxdı. Onun küreyində vicvicə gəzirdi. Qərara gəldi. Zəngi basdı. Kəndir xışıldadı, darvaza aralandı. O, qaranlıq həyətə girdi. Uzaqdan qapıcı arvadın deyinən səsi eşidildi: "Gecə yatmaq lazımdır, vaxtında evə qayıtmaq lazımdır". Ancaq o, içəri girənin kim olduğunu soruşmadı.

Zoyanı dəhşətli bir həyəcan bürdü. Onun qarşısında alçaq, qaranlıq, uzun bir tunel vardi. Qazla yanmış buynuzvari çıraq tünd yağılı rənglə boyanmış kələ-kötür divarları işıqlandırırdı. Semyonov buranı nişan verəndə belə təsvir etmişdi: tunelin axırında, solda, burma piləkənle çıxılan üçüncü mərtəbədə solda on bir nömrəli otaq.

Zoya tunelin ortasında durdu. Ona elə gəldi ki, sol tərəfdə uzaqda kimse boyanıb baxdı və cəld gizləndi. Görəsən qayıdır getsinmi? Durub dinmədi, heç bir səs gelmədi. Döngəyə, üfunətli bir meydancaya qəder yüyürdü. Hardansa yuxarıdan işıq düşən dar burma piləkən buradan başlanırdı. Zoya adamın əline yapışan məhəccərlərə toxunmaqdan qorxaraq, pəncələri üstündə qalxırdı.

Bütün ev yuxuda idi. İkinci mərtəbənin meydançasında malası tökülmüş bir tağ qaranlıq dəhlizə çıxırdı. Zoya yuxarı qalxa-qalxa, dönüb geri baxdı, yenə də ona elə gəldi ki, tağın arasından kimse baxıb gizləndi... Ancaq bu Ördekburun Qaston deyildi... "Yox, yox, Qaston hələ gəlməyib, o hələ burda ola bilməzdi, hələ o, işi edə bilməyib..."

Üçüncü mərtəbənin meydançasında Zoya nəfəsini dərdi. Əgər Qarin evdə olmasa, o səhərə qədər burada durub onu gözləyəcək. Əgər o, evdədirse, yatırsa, – onda Qarinin Malzerb bulvarında stolun üstündən götürdüyü şeyi ondan almamış, burdan getməyəcəkdi.

Zoya elçəklərini çıxardı, papağının altında saçlarını ötəri düzəltdi, sola dönüb əyri-üyri dəhlizə girdi. Beşinci qapının üstündə ağ rəng ilə iri rəqəmlərle 11 yazılmışdı. Zoya dəsteyi çəkdi, qapı asanlıqla açıldı.

Bu xırda otağa açıq pəncərədən ay işığı düşmüdü. Yerde açıq bir çamadan vardi. Otağın içinə dağılmış kağızlar ay işığında dəhşətə

ağarırdı. Divarın dibində el-üz yuyanla komodun arasında yerdə, əynində birçə köynək olan bir adam oturmuşdu, onun çilpaq dizləri dik durmuş, yalnız ayaqları çox yekə görünürdü... Ay onun üzünün yarısını işıqlandırmışdı. Geniş açılmış gözü parıldır, dişləri ağarırdı, – adam sanki gülümşünürdü. Zoya nəfəs almadan, ağızını ayırb bu hərəkətsiz gülen üzə baxdı, – bu, Qarin idi.

Bu gün səhər "Qlobus" kafesində Zoya Monroz Ördekburun Qastona demişdi ki: "Qarindən çertyojları və aparati oğurla və əger mümkün olsa, özünü öldür". Bu axşam o, şampan şərabı qədəhinin üstündə tüstü dumani arasından Qarinin gözlərini görüb hiss etmişdi ki: əger belə bir adam onu çağırıb olsa, her bir şeyi atıb, hər bir şeyi unudub onun dalınca gedər. Gecə o, təhlükəni başa düşüb Qastonu xəbərdar etmək üçün axtardıqda, hələ özü də dərk etmirdi ki, belə həyəcanlı bir halda onu gecəyarısı Parisin küçələrinə salan və nəhayət, Hobelenlər küçəsinə getirib çıxaran nədir? Zoya Monrozu, – bu ağılli, soyuqqanlı, amansız qadını hansı hissler məcbur etmişdi ki, özünün ölümə məhkum etdiyi adamin otağının qapısını açısn?

O, Qarinin dişlərinə və hədəqəsindən çıxmış gözlərinə baxırdı. Xırıltılı bir səslə astadan çıçırdı, Zoya yaxınlaşdı və ona sarı eyildi. O ölmüşdü. Üzü gömgöy idi, boğazında şışmış cirmaq yeri vardi. Bu həmin cazibəli, həyəcanlı gözlərə baxan və ipək kimi yumşaq saqqalının tükləri içərisində konfetti tökülib qalmış, lakin soluxmuş həmin o üz idi.

Zoya el-üz yuyanın buz kimi soyuq mərmərindən yapışib, çətinliklə ayağa qalxdı. O, nə üçün gəldiyini unutmuşdu. Ağızı yaman acı dadırdı. "Elə bircə o qalıb ki, huşunu itirib yere yixilsin". Var gücünü toplayıb, onu boğmaqda olan yaxasının düyməsini qopardı. Qapiya sarı gönəldi. Qapıda Qarin durmuşdu.

Yerə yixilmiş həmin adamin olduğu kimi, Qarinin de donmuş kimi görünən gülümşünən üzündə dişləri ağarırdı. Qarin barmağını qaldırib Zoyanı hədələdi. Zoya onu başa düşüb, çığrmamaq üçün, əli ilə ağızını tutdu. Ürəyi elə bərk döyündürdü ki, elə bil suya baş vurub çıxmışdı... "Diridir, diridir..."

– Öldürülen mən deyiləm, – deyə Qarin piçilti ilə səsləndi və hələ də onu hədələməkde davam etdi. – Siz mənim köməkçim Viktor Lenuarı öldürübüsünüz... Rollinq bunun üstündə gilyotinə gedəcəkdir...

– Diridir, ölməyib, – deyə Zoya xırıltılı səslə piçildədi.

- Siz bura niyə gəlibsiniz?
- Qastonu axtarırdım...
- Kimi, kimi?
- Sizi öldürməyi emr etdiyim adamı...
- Mən bunu əvvəlcədən bilirdim, - deyə Qarin onun gözlerinin içinə baxdı.

Zoya yuxudaymış kimi cavab verdi:

- Əger Qaston sizi öldürmiş olsayıdı, mən də özümü öldürərdim...
- Başa düşmədim...

Zoya da onun ardınca, huşsuz kimi, zərif, batqın bir səslə təkrar etdi:

- Mən özüm də başa düşmürəm...

Bu söhbət qapının ağızında gedirdi. Ayın qrafit damın arasında batmaqdə olduğu pəncərədən görünürdü.

Qarin gözlerini otağın içinə gəzdirib astadan dedi:

- Siz Rollinqin el yazısı üçünmü gəlibsiniz?
- Hə. Rəhminiz gəlsin.
- Kimə? Rollinqəmi?

- Yox. Mənə. Rəhminiz gəlsin, - deyə Zoya təkrar etdi.

Birdən Qarin dikelib ətrafi dinlədi. Keskin bir herekətlə Zoyanı çəkib qapıdan çıxardı. Dirsekden yuxarı onun qolunu bərk-bərk sıxa-sıxa, tağın ardından pilləkənə baxdı...

- Gedək. Mən parkın içi ilə sizi buradan çıxaram. Bura baxın, siz adımı valed edən bir qadınsınız. - Qarinin gözlərində dəlicəsine bir məzəlilik əlaməti parıldadı, - bizim yolumuz bədir... Siz bunu hiss edirsinizmi?

Qarin Zoya ilə birlikdə burma pilləkənlərdən qaçaraq düşürdü. Zoya ona müqavimət göstərmirdi.

Aşağı meydançada Qarin harasa dönüb, qaranlıq bir yerə girdi, dayanıb mumlu kibrıt yandırıdı və görünür ki, çıxdan açılmamış qapının paslanmış kilidini çətinliklə açdı.

- Siz görürsünüz ki, mən hər bir şeyi nəzərə almışam.

Onlar parkın qaranlıq, rütubətli ağaclarının altına çıxdılar. Ele bu vaxt küçədən darvazaya bir dəstə polis girməkdə idi; polisi on beş dəqiqə bundan əvvəl Qarin telefonla çağırmuşdu.

Krestov adasındaki yaylaq evində "uduzduğu piyada" Şelqanın yaxşı yadında idi. O zaman (Həmkarlar İttifaqları bulvarında) Şelqa başa düşmüdü ki, Pyankov-Pitkeviç zirzəmidə gizletdiyi şeyin dalınca bir də həmin yaylaq evinə mütleq geləcekdir. Həmin gün axşam hava qaralanda, Şelqa keşikcidiən gizlin yaylaq evinə girib, əlində cib fənəri, zirzəmiyə düşdü. Ancaq ele həmin saat "piyadani" uduzu: ondan iki addım aralı mətbəxin lükunda Qarin durmuşdu. Şelqa gəlməmişdən bir saniyə əvvəl o, əlində çamadan, zirzəmidən çıxbıq qapının dalında divara qışılmışdı. Şelqa aşağı düşən kimi, onun ardınca lüku gurultu ilə bağlayıb, kömür dolu kisələri üstüne qalamağa başladı. Şelqa fənəri qaldırıb lükün aralarından zir-zibilin tökülməsine gülümşünə-gülümşünə baxırdı. O, istəyirdi ki, Qarinə danışır razılaşın. Ancaq birdən-birə yuxarıda sükut çökdü. Qaçan addım səsləri, sonra da bir neçə gülə səsi, daha sonra vəhşi bir çığırçı eşidildi. Bu, Qarinin Dördbarmaqla vuruşması idi. Bir saat sonra milis gəlib çıxdı.

Şelqa "piyadani" uduzandan sonra yaxşı bir oyun oynadı. O, yaylaq evindən çıxbıq, milis avtomobilində birbaşa yaxt klubu gəldi; klubda növbətçi olan saçları pirtlaşıq, səsi xırıltılı dənizçini oyadıb birdən-birə soruşdu:

- Nə küleyi əsir?

Dənizçi, əlbəttə, heç fikirləşmədən cavab verdi:

- Cənub-qərb.
- Neçə baldır?
- Beş.
- Siz yəqin bilirsiniz ki, bütün yaxtalar öz yerindədir?
- Lap yəqin.
- Yaxtaları qoruyan keşikçilər kimlərdir?
- Keşikçi Petka.
- İcazə verin, bonu yoxlayım.
- Buyurun yoxlayın, - deyə dənizçi yuxulu-yuxulu gödəkcəsinin qoluna əlini çətinliklə keçirə-keçirə cavab verdi:
- Petka! - deyə dənizçi ağızından spirt qoxusu gələ-gələ çığırçı və Şelqa ilə birlikdə klubun eyvanına çıxdı (cavab verən olmadı).

– Yəqin ki, hardasa yixılıb yatıb, ayağından tutub çekmək lazımdır,
– deyə dənizçi küləkdən qorunmaq üçün yaxalığını qaldırdı.

Keşikçini yaxınlıqda kolların arasından tapdilar, – o, qoyun derisindən olan kürküñün yaxasını başına çəkib xorhaxor yatmışdı. Dənizçi söyüş söydü. Keşikçi niqqıldaya-niqqıldaya ayağa qalxdı. Sonra onlar bona getdilər, orada polad kimi parıldayan və artıq göyrəngə çalan suyun üzərində meşə kimi six dor ağacları yırğalanmaqdır idi, su dalgalanırdı. Hərdən daha da güclənən bərk külək əsirdi.

– Siz yəqin bilirsınız ki, bütün yaxtalar öz yerindədir? – deyə Şelqa bir də soruşdu.

– “Orion” burda yoxdur, Peterhofdadır... İki gəmini də Strelnaya aparıblar.

Şelqa terpəşən taxtaların üstü ilə bonun kənarına qədər gəldi və burda gəmilərə bağlanan burazlardan birini əlinə aldı, – burazın bir ucu halqaya bağlanmış, o biri ucu isə, açıq-aşkar kəsilmişdi. Növbətçi teləsmədən burazı nəzərdən keçirdi, dənizçi şapkasını burnunun üstünə çəkdi. Heç bir söz demədi. Körpünün kənarı ilə gəzə-gəzə, barmaqları ilə yaxtaları saymağa başladı. Birdən qolu ilə küləyi çapıb kəsirmiş kimi bir hərəkət etdi və inanılmaz bir dəhşətlə çıçırdı:

– Petka, ay maymağın biri! Səni görüm ki, otuz dəfə iylənmiş suda boğulanın, bəs gözlerin hardaydı! “Bibiqonda”nı aparıblar, bizim ən yaxşı yarış gəmimizi!..

Petka ax-uf edir, təccübənlər, qoyun derisindən olan kürküñün qollarını böyürlerine çırıldı. Burda daha görməli iş qalmamışdı. Şelqa dəniz bargahına getdi.

O, sürətli keşikçi kateri ilə uçurmuş kimi gedərək, açıq dənizə çıxana qədər hər halda üç saat keçmişdi. Dəniz bərk dalğalı idı. Kater atılıb-düşürdü. Su tozu durbinin şüşələrini duman kimi bürüyürdü. Güneş ucalanda, onlar Fin sularına yaxınlaşıb uzaqda, mayakın ardında, sahilə yaxın yelken gördülər. Bu, yaziq “Bibiqonda” idi, sualtı daşların arasında çarpinırdı. Onun göyərtəsi bom-boş idi. Katerdən qayda üzrə bir neçə gullə atıldı, – əliboş qayıtmalı oldular.

Qarin beleliklə sərhədi keçib, o gecə bir “piyada” da udmuşdu. Bu oyunda Dördbarmanın iştirak etməsi bir Qarinə, bir də Şelqaya məlum idi. Bu məsələ haqqında Şelqanın bargaha qayıdarken yolda fikri belə idi:

“Xaricdə Qarin o əsrərəngiz aparati sərbəst olaraq, ya ölü istismar edəcək, ya da satacaqdır. Bu ixtiranı Sovet İttifaqı hələlik itirmişdir və kim bilir bəlkə də həmin bu aparat gələcəkdə məşum bir röly oynayacaqdır. Xaricdə Qarinin qatı bir düşməni vardır, – bu da Dördbarmaq idid. Nə qədər ki, onunla mübarizəni qurtarmamışdı, Qarin öz aparati ilə meydana çıxa bilməyəcəkdir. Əger bu mübarizədə Şelqa Qarinin tərəfində olsa, nəticədə qazana bilerdi. Hər halda ağıla gələn ən axmaq iş (hem də Qarin üçün ən əlverişli olan iş), – Dördbarmağı Leninqradda həmin saat tutmaqdən ibaret ola bilerdi”. Bundan çıxarılan neticə sade idi: Şelqa bargahdan düz öz mənzilinə gəldi, əyninə quru paltar geydi. Cinayət idarəsinə zəng edib bildirdi ki, “iş öz-özüne ləğv edilmişdir”, telefonu çıxarıb, yatmaq üçün yerinə uzandı. O, qazdan zəhərlənmiş və bəlkə də yaralanmış olan Dördbarmanın indi daban alıb Leninqraddan qaçmaqdə olduğunu gözünün qabağına getirib, ona gülürdü. Şelqanın itirdiyi “piyada”ya qarşı eksərəbəsi bu idi.

İndi budur, Parisdən belə bir telegram almışdır: “Dördbarmaq burdadır. Hadisələr təhlükəlidir”. Bu, imdad çağırışı idi.

Şelqa nə qədər çox düşünürdüsə, o qədər aydın olurdu ki, uğub Parisə getmək lazımdır. O, telefonla sərnişin təyyarələrinin uçması barəsində məlumat alıb, eyvana qayıtdı; Taraşkin ilə İvan qaralmaq bilməyən ala-toranlıqda, eyvanda oturmuşdular. Sahibsiz usaq, arxasındakı yazı oxunduqdan sonra yumşalıb sakitleşmiş və daha Taraşkindən ayrılmırdı.

Budaqların arasından narıncı rəngdə görünən çay tərəfdən səsler, avar şappiltisi və qadın gülüşləri eşidilirdi. Adalarda meşənin qaranlıq guşələrində dünya qədər qədim olan işlər baş verməkdə idi; burda gözlərinə yuxu getməyen cürbəcür xırda quşlar həyecanlı səslerlə civildəşir, bülbüller cəh-cəh vururdu. Bütün canlılar uzun süren qışın yağış və boranlarından xilas olub, yaşamağa tələsir, şən bir acgözlükle bu gecənin xumarlandırcı gözəlliklərini udmağa çalışırdı. Taraşkin bir qolu ilə İvanın ciyindən qucaqlayıb məhəccərə səykənmiş və tərəpnəmdən bulaqların arasından suya baxırdı; burda qayıqlar səssiz-səssiz üzmkədə idi.

– Yaxşı, İvan, necə bilirsən, – deyə Şelqa stulunu çəkib oglana sən eyildi, – hara çox xoşuna gelir? Bura, yoxsa ora? Uzaq Şerqdə sənin üçün yəqin ki, pis keçirdi. Yarı ac, yarı tox dolanırdın.

İvan gözlərini qırpmadan Şelqaya baxırdı. Ala-toranlıqda onun gözləri qoca adamin gözləri kimi qəmgin görünürdü. Şelqa jiletinin cibindən bir şüşə konfet çıxarıb, İvanın dişlerine vura-vura, o qədər taqqıldatdı ki, axırda o ağızını açdı və konfet onun ağızında yox oldu.

— Ay İvan, biz uşaqlarla yaxşı rəftar edirik... Onları işlətmirik, arxalarına məktub yazmırıq, yeddi min kilometr yolu vaqonların altında getməyə məcbur edib, heç bir yerə göndərmirik. Görürsənmi, bizim bu adalar nə qədər gözəldir, bütün bunlar bilirsənmi kimindir? Bunların hamısını biz, həmişəlik uşaqlara bağışlamışıq. Çay da, adalar da, qayıqlar da, çörək ilə kolbasa da hamısı sizindir, — doyunca ye, hamısı sənindir...

— Siz beləliklə uşağı yoldan azdırırsınız, — deyə Taraşkin qeyd etdi.

— Heç azdırıb elemərəm, o ağıllı oğlandır. Ay İvan, sən hardan-san?

— Amurdanam, — deyə İvan həvəssiz cavab verdi. — Anam ölüb, atamı da davada öldürübller.

— Bəs necə yaşayırdın?

— Onun-bunun qapısına gedib işləyirdim.

— Belə balaca ola-ola?

— Bəs necə olaydı... At otarırdım...

— Yaxşı, bəs sonra?

— Sonra məni apardılar...

— Kim apardı?

— Adamlar... Onlara bir oğlan uşağı lazımlı idi, — ağaclarla dırmaşsun, göbələk, findiq yiğsin, yemək üçün dələ tutsun, nə işə göndərsələr getsin...

— Deməli, səni ekspedisiyaya aparmışdilar, elemi? (İvan gözlərini qırıp dinmədi.) Uzağımı aparmışdilar? Cavab ver, qorxma. Biz səni ələ vermərik. İndi sən bizim qardaşımızsan...

— Səkkiz gün gecə-gündüz paroxodla yol getdik... Dedik ki, daha bizdə can qaılmaz. Sonra səkkiz gün də piyada getdik. Axır gəlib od püşkürən bir dağa çatdıq...

— Aha, aha, — deyə Şelqa dilləndi, — deməli ki, ekspedisiya Kamçatkaya getmişdi.

— Hə də, Kamçatkaya... Orda bir daxmada olurduq... İngilab barəsində ora xəber gəlib çıxmamışdı. Biz bunu biləndə, üç nəfər çıxbı getdi, sonra ikisi də getdi, yeməyə heç nə yox idi, bir o qaldı, bir də men...

— Aha, aha, bəs "o" kimdir? Onun adı nədir?

İvan yenə qaşqabağını tökdü. Şelqa xeyli ona ürek-dirək verib, aşağı əydiyi, maşınla vurulmuş başını sığalladı...

— Axı bunu desəm, məni öldürərlər. O demişdi ki, öldürərəm.

— Axı kim?

— O, Mantsev də, Nikolay Xristoforoviç... O mənə dedi ki: "Bax, mən sənin küreyində məktub yazmışam, heç cimməyəsən, köynəyini, jiletini çıxarmayan, lap bir il də, iki il də keçsə, — get Petroqrada çıx, Pyotr Petroviç Qarını tap ve kürəyindəki yazını ona göstər, o sənə yaxşı hədiyyə verər..."

— Mantsev Qarını görmek istəyirdi, bəs niyə özü Petroqrada gelmedi?

— Bolşeviklərdən qorxurdu... O deyirdi ki: "Bolşevikler seytandan da yamandırlar. Onlar məni öldürərlər. Deyirdi ki, onlar bütün ölkəni bərbad ediblər, qatarlar işləmir, poçta yoxdur, yeməyə heç nə tapılmır, bütün camaat şəhərlərdən qaçıb..." Axı o hardan bilsin, — altı ildir ki, dağın başında oturub...

— Orda nə qayırır? Nə axtarır?

— Heç bunu söylərmi? Amma mən bilirəm... (İvanın gözləri şən, hıyleğər bir halda parıldadı.) Yerin altında qızıl axtarır.

— Tapıbmı?

— Kim, o? Əlbəttə tapıb...

— Əger lazımlı olsa, Mantsevin olduğu o dağa gedən yolu göstərə bilərsənmi?

— Əlbəttə göstərə bilirəm... Ancaq bax, meni ələ verməyəsiniz ha, yoxsa bilirsənmi, o yaman açılı adamdır...

Şelqa ilə Taraşkin oğlanın danışdıqlarını böyük bir diqqətlə dinleyirdiler. Şelqa oğlanın arxasındaki yazını bir də diqqətlə nəzərdən keçirdi, sonra onun fotosəklini çekdi.

— İndi aşağı düş, Taraşkin sabunla səni tərtəmiz yuyundurur, sonra da yixıl yat, — deyə Şelqa davam etdi. — Sənin heç bir kesin yox idi: nə atan vardi, nə anan, bircə ac qarnın var idi. İndi hər şeyin var, her şeyin bol-boldur, — burda qal, oxu və sağ-salamat boy-a-başa çat. Taraşkin sənin başına ağıl qoyar, onun sözlerinə qulaq as. Əlvida. Üç gündən sonra mən Qarını görəcəyəm və sənin tapşırığını ona çatdıracağam.

Şelqa güldü və bir azdan sonra onun velosipedinin fənəri qaranlıq ağacların arasından atıla-atıla keçib getdi.

Yaşıl teyyarə meydanı üzerinde yüksəklərdə altı nəfərlik sənişin teyyarəsinin alümin qanadları parıldadı və o, qar kimi ağappaq buludların arasında gözdən itdi. Sənişinləri ötürən bir dəstə adam başqlarını işıqlı göy səmaya qaldırıb, bir müddət baxdı, orada bir quzğun tənbəl-tənbəl süzüb hərlənir, qaranquşlar havanı yara-yara uçuşurdular, döralümin quş isə uçub getmiş, indi kim bilir haralarda idi.

Altı sənişin cirildayan hörmə kresləlarda oturub yavaş-yavaş alçalmaqdə olan bənövşəyi-yaşıl yerə tamaşa edirdilər. Aşağıda yollar nazik sap kimi görünürdü. Tikintiler, kilsələrin zəng qüllələri bir azca yana əyilmiş, oyuncaq kimi xırda-xırda görünürdü. Uzaqlarda, sağ tərəfdə gömgöy su nəzərə çarpırdı.

Buluddan düşen kəlgə yerin üzeri ilə sürüşüb, yer xəritəsinin təfərruatının üstünü örtdü. Budur, bulud özü də yaxında, teyyaredən aşağıda göründü.

Sənişinlər altısı da üzlərini pəncərələrə yapışdırıb özlərini əle almağa bacaran adamlara məxsus məcburi bir təbəssümle gülümşündürüler. Hava nəqliyyatı hələ yeni idi. Kabinetin rahat və bəzəkli olmasına, açılıb-yığılan xırda stolların üstünə jurnal və kataloqların sepələnmiş olmasına, zahiren təhlükəsiz bir rahatlığın gözə çarpmasına baxmayaraq, sənişinlər hər halda özlərini inandırmağa çalışırdılar ki, hava nəqliyyatı məsələn, küçəni piyada keçməyə nisbətən daha təhlükəsizdir. Havadə iş başqa кудür. Bir buluda rast geldikdə, vurub içindən keçirsən, yalnız kabinetin pəncərələri bir azca tərleyir ya da ki, dolu dənələri teyyarənin döralümin qabığına dəyib taqqıldayıb və ya teyyarə kiçik bir hava dərəsinə rast gelib titrəyəndə, gözlərini bərəldib kreslonun hörmə dəstəyindən yapışırsan, amma yanındakı qonşun göz vurub gülür: yaman dəreydi ha!.. Dənizdə üzen yelken gəmisinin dorunu bir saniyədə uçuran, sükanını sindiran, qayıqları və adamları coşqun dalğaların içərisinə sürüyüb aparan güclü külək qopduqda, metal quş möhkəm və çevik olur, – qanadı bir azca yırğalanıb motorları guruldayır və artıq küləkli yerdən firtinanın yuvasından min metr yuxarı qalxır.

Sözün qisası, heç yarım saat çekmedi ki, kabinedəki sənişinlər ayaqlarının altındaki boşluğa və teyyarənin yırğalanmasına öyrəşdilər. Motorun gurultusu söhbət etməyə mane olurdu. Sənişinlərdən bəziləri mikrofon membranasi olan qulaqlıqları taxıb söhbətə başla-

dilar. Şelqa ile üzbəüz otuz beş yaşlarında ariq bir adam oturmuşdu, onun əynində nimdaş bir palto, başında dama-dama kepka var idi: görünür ki, onu xarici ölkələrə seyahət üçün almışdı.

Onun sıfəti bir qədər solğun, üzünün dərisi zərif, ağıllı, profili bir qədər qaşqabaqlı və gözəl idi, saqqalı qumral, ağızı sakit və iradeli adamlara məxsus sükunət və möhkəmlik ifadə edirdi. O, bir qədər irəli əyilmiş halda oturub əllerini dizlərinin üstünə qoymuşdu. Şelqa gülümşünərək ona işaret etdi. O da qulaqlığı taxdı. Şelqa soruşdu:

– Siz Yaroslavlda real məktəbində oxumayıbsınız mı? (Həmin adam təsdiq mənasında başını əydi.) Biz həmyerliyik, siz mənim yadımı gelirsiniz. Siz Xlinov Aleksey Semyonoviç deyilsiniz mi? (Həmin adam başı ilə təsdiq etdi.) İndi harda işləyirsiniz?

– Politexnikumun fizika laboratoriyasında, – deyə Xlinovun zəif səsi motorun gurultusundan boğuq bir halda trubkadan eşidildi.

– Ezamiyyatəmi gedirsiniz?

– Berline, Reyxerin yanına gedirəm.

– Gizlin bir iş üçünmü?

– Yox. Bu ilin mart ayında bizə məlum olmuşdur ki, Reyxerin laboratoriyasında civəni atom hisselerinə ayırmışlar.

Xlinov üzünü tamamile Şelqaya çevirdi, – o, gözlerini həyəcanla öz həmsəhbətinin üzünə zillədi. Şelqa dedi:

– Başa düşmədim, mən mütəxəssis deyiləm.

– İşlər hələlik laboratoriyalarda aparılır, sənayeyə tətbiq etməyə hələ çox qalmışdır... Ancaq, – Xlinov lap aşağılarda, yerin üstünü bürümüş qar kimi ağappaq buludlardan ibarət geniş sahəyə nəzər saldı, – fizikaşunasın kabinetindən zavodun emalatxanasına qədər məsafə o qədər uzun deyil. Atomu icbari suretdə parçalamaq prinsipi sadə, çox sadə olmalıdır. Yəqin ki, siz atomun nə olduğunu bilirsiniz?

– Nəsə çox xırda şeydir, – deyə Şelqa barmağı ilə göstərdi.

– Atomun qum zərrəsinə nisbəti, qum zərrəsinin yer kürəsinə olan nisbəti kimi dır. Amma bununla bərabər biz atomu ölçürük, onun elektronlarının hərlənməsinin sürətini, onun vəznini, kütləsini, elektrik gərginliyinin miqdarını hesablayırıq. Biz atomun lap qəlbini, onun nüvəsinə yol tapırıq. Madde üzərində hakimiyyəti əle almağın sırrı onun içərisindədir. İnsanlığın gelecəyi bizim atom nüvəsinə, santimetrin yüz billionda biri qədər olan maddi enerji hissəciyinə yiylənib-yiylənə bilməyəcəyimizden asılıdır.

Yer üzerindeki iki min kilometreklik hündürlükde Şelqa Şehrizad nağıllarından daha möcüzeli olan heyratlı şeyler dinləyirdi, amma bunlar nağıl deyildi. Bir zamanda ki, tarixin dialektikası bir sınıfı mühəribələr salıb qırğıın töretməyə, o birini isə üsyan qaldırmağa getirib çıxarmışdı; bir zamanda ki, şəhərlər yanır, zəmirlər ve bağlar üzərinə torpaq, kül və qaz buludları yağırdı; bir zamanda ki, boğulan inqilabların qəzəbli fəryadlarında yer üzü lərzəyə gəlmışdı və qədimdə olduğu kimi dustaqxanaların zirzəmилərində cəlladların çarmıxlardır işgəncə kəlbətinləri işe düşməşdi; bir zamanda ki, parklarda ağaclar dilleri çıxıb sallanmış dəhşətli meyvelər yetirirdi; bir zamanda ki, insanın əynindən idealistcəsinə bəzənmiş örtülər qaldırılmışdı, – bu dehşətli və əzəmetli onillik ərzində alimlərin heyrətverici zəkaları tək-tək məşəllər kimi parıldamaqda idi.

34

Təyyarə Kovnoda¹ aşağı endi. Yağışın islatdığı yaşıł sahə sürətle yaxınlaşırırdı. Təyyarə bir qədər yeriyb dardı. Təyyarəçi atılıb yaşıł otların üstünə düşdü. Sərnişinlər də üyüşən ayaqlarını açmaq üçün təyyarədən düşdülər. Papiros çəkdilər. Şelqa bir tərəfdə otun üzərinə uzanıb, əllerini başının altına qoydu və altı göyümələr görünən uzaq buludlara baxıb lezzət alırdı. İndicə o, oralarda idi, o, qar kimi dağların arası ilə, mavi boşluqların üzəri ilə uçurdu.

Onun havadakı həmsöhbəti Xlinov, əynində nimdəş palto, bir az irəli əyikməş halda boz quşun dilik-dilik qanadının yanında durmuşdu. O, adicə bir adam idi, – həttə kepkasını da "Leninqradodejda" mağazasından almışdı.

Şelqa qəhqəhə ilə gülüb dedi:

– Hər halda yaşamaq gözəl şeydir. Lənət şeytana, çox gözəl şeydir!

Kovno aerodromundan qalxdıqda, Şelqa Xlinovun yanında oturub, heç bir kesin adını çəkmədən, Qarinin qeyri-adi təcrübələrindən bütün bildiklərini və görünür ki, xaricdə bu təcrübələrlə çox maraqlandıqlarını ona danışdı.

Xlinov Qarinin aparatını Şelqanın görüb-görmədiyini soruşdu.

¹ Kovno – indi Kaunas, Litvanın böyük şəhərlərindən biridir.

- Yox, aparatı heç kəs görməmişdir.
- Deməli ki, bu da tapmaca və xəyal qəbilindən bir şeydir, həm də ki, bir qədər fantaziya ilə bəzənmişdir, eləmi?

Onda Şelqa ona xaraba yaylaq evindəki zirzəmidən doğranmış polad parçalarından, kömürdən qayrılmış piramidalara dolu qutular-dan danışdı. Xlinov başı ilə təsdiq edirdi:

– Hə, hə. Piramidalar. Çox yaxşı. Başa düşürem. Əgər çox gizlin deyilsə, deyin görüm, – siz mühəndis Qarin barəsindəni danışırsınız?

Şelqa Xlinovun gözlerinin içine baxıb bir dəqiqəyə qədər susdu.

– Bəli, – deyə o cavab verdi, – Qarindən danışıram. Siz onu tanı-yırsınızmı?

– Çox, çox istedadlı adamdır. – Xlinov ağızına turş bir şey alıbmış kimi, üz-gözünü qırışdırı. – Qeyri-adi bir insandır. Ancaq elm adamı deyil. Şöhrətpərəstdir. Tamamilə yovuşmaz bir adamdır. Macərapə-restdir. Heyasızdır. Dahilik əlamətləri vardır. Hədsiz tündməzacdır. Əcaib xəyal sahibi olan bir adamdır. Amma onun heyrətverici ağlı hemiše alçaq arzulara meyil edir. O, çox şey əldə edə bilər, amma axırdı ya içki düşkünlü olar, ya da "insanları dəhşətə gətirməyə" çalışıar... Dahiyane istedad sahibi olan bir adama ciddi intizam hər bir adamdan artıq lazımdır. Bu çox məsuliyyətli bir şeydir.

Xlinovun üzündə yene de qırmızımtıl ləkələr zahir oldu.

– Aydın, intizama tabe bir zəka böyük, müqəddəs bir şeydir, möcüzələr möcüzəsidir. Yerdə – qum zərresi, kainatda – insan en xırda cüzün milyonda biri kimi bir şeydir... Orta hesabla yerin günəş ətrafında altmış dəfə hərlenməsi qədər bir müddətdə yaşayın bu ağlı zərrecik bütün kainatı ehətə edən bir zəkaya malikdir... Bunu başa düşmək üçün biz gerek ali riyaziyyat dilində danışaq... Budur, məsə-lən, sizin laboratoriyanızda en qiymətli bir mikroskopu götürüb, onunla mix vurmağa başlasalar, buna nə deyərsiniz?.. Qarin də öz dahiyane eqli ilə təxminən belə rəftar edir... Mən biliyəm ki, o, infraqırmızı şüaların uzaq məsafəyə verilməsi sahəsində mühüm bir ixtira etmişdir. Siz yəqin ki, Qrindel-Matyuzun¹ ölüm şüaları barə-sində eşidibsiniz? Bu ölüm şüaları tamamilə puç bir şey çıxdı. Amma prinsipi düz idi. Paralel göndərilən min dərəcə istiliyə malik şüalar

¹ Qrindel-Matyuz – XX əsrin 20-ci illərində öz "ölüm şüaları" ilə çox hay-kuy qaldırılmış bir ixtiraçı

vurub dağıtmak və hərbi müdafiə üçün dəhşətli bir silahdır. Bütün sərəndən ibarətdir ki, gərək şüanı yayılmadan göndərə bilesen. Ancaq indiyədək bu mümkün olmayıb. Sizin sözlərinizdən belə görünür ki, Qarin belə bir aparat qura bilmışdır. Əgər belədirse, – bu, çox mübüm bir ixtiradır.

Şelqa dedi:

– Mənə çoxdan elə gəlir ki, həmin bu ixtiradan böyük siyaset qoxusu duyulur.

Xlinov bir müddət susdu, sonra onun hətta qulaqları da qızardı.

– Qarını axtarib tapın, onun yaxasından yapışib aparati ilə birlikdə Sovetlər İttifaqına qaytarın. Bu aparat bizim düşmənlerin əlinə düşməməlidir. Qarindən soruşun, – o öz vəzifəsini başa düşürmü, yoxsa o, doğrudan da eclafın biridir... Elə isə, lənət şeytana, – nə qədər istəsə, ona pul verin... Ya da onu öldürün...

Şelqa qaşlarını qaldırdı. Xlinov qəlyanını stolun üstünə qoyub kreslonun arxasına söykəndi və gözlərini yumdu.

Təyyarə bir boyda olan yaşıl zəmi kvadratları üzəri ilə, düzgün yol xətləri üzəri ilə uğub getməkdə idi. Uzaqlarda, hündürdən göyüm-tül göllər arasında Berlinin qəhvəyi cizgiləri görünməkdə idi.

35

Rollinq, həmişə olduğu kimi, seher saat səkkizin yarısında Sena küçəsindəki mehmanxanada, imperator Napoleonun çarpayısında yuxudan ayıldı. O hələ gözlərini açmadan, balışının altından yaylığını çıxarıb burnunu möhkəməcə sildi.

Doğrudur, o hələ tamamilə gümrahlaşmamışdı, amma öz fikirlərinə və iradesinə tamamilə hakim idi. Yaylığı xalçanın üstünə atıb, ipək balışların arasında oturdu və etrafına göz gəzdirdi. Çarpayı da bom-boş idi, otaq da.

Rollinq zəngin düyməsini basdı, Zoyanın xidmətçisi gəldi. Rollinq onun üzünə baxmadan soruşturdu:

– Madam?

Xidmətçi qadın ciyinlərini çəkib başını bayquş kimi o yan-bu yana çevirdi. Pencələri üstündə ayaqyoluna keçdi, oradan tələsik qar-

derob otağına baxdı, hamamxananın qapısını çırpıb, yenə yataq otağına qayıtdı. Krujevalı önlüyünün yanlarında onun barmaqları titrəyirdi:

– Madam heç yerde yoxdur.

– Qəhvə, – deyə Rollinq dilləndi.

Rollinq özü vannamı doldurdu, özü geyindi, özü-özüne qəhvə tökdü. Bu zaman evdə sakit bir şəşqinliq var idi – pəncə üstündə yeriyir, piçilti ilə danışındılar. Rollinq mehmanxanadan çıxdıqda, qorxa-qorxa qapını açmağa yüyürən qapiçını dırseyi ilə itələdi. O, kontora iyirmi dəqiqə gecikdi.

Bu gün səhər Malzerb bulvarından barit qoxusu gəldi. Katibin sıfətində şərə esla müqavimət göstərməmək əlamətləri yazılmışdı. Kontora gələnlər qoz ağacından qayrılmış qapıdan qaşqabaqlı çıxırlılar. Onlar piçilti ilə bir-birinə deyirdilər ki: "Mister Rollinqin bu gün ovqatı telxdir". Düz saat bir tamamda mister Rollinq divar saatına baxdıqda, karandaşı sindirdi. Aydın idi ki, Zoya Monroz bu gün qəlyanaltı etməyə onun dalınca gəlməyəcəkdir. Rollinq saat ikiyə on beş dəqiqə işləyənə qədər ləngidi. Bu dəhşətli on beş dəqiqə ərzində katibin parıldayan saçları içərisində iki tük ağardı. Rollinq adət üzrə hər gün getdikləri "Qrifon" restoranına qəlyanaltı etməyə tək getdi.

Bu xirdaca restoranın sahibi, ucaboy, ətli-canlı, keçmişdə aşpaz və kiçik pivexana sahibi, indi isə, Böyük Ləzzət Duyğusu və Həzm məsələlərində baş məsləhətçi olan müsyö Qrifon Rollinqi, əllərini qəhrəmanca qaldıraraq qarşılıdı. Əynində tünd-boz vizitka, asuri saqqalı kimi pərvərə verilmiş saqqalı, necabəti alını olan müsyö Qrifon öz restoranının böyük salonunun ortasında bir qolunu qurban-gaha bənzər xüsusi bir cihazın kənarına söykeyib durmuşdu; bu cihazın qabarıq qapağının altında qoyunun can eti ilə paxladan hazırlanmış məşhur qızartma saxlanılırdı.

Salonun dörd divarı boyunca düzülmüş uzun stolların arxasında üzünə qırmızı dəri çəkilmiş kresləlarda Böyük Bulvarların iş ələminə mənsub daimi müştərilər oturmışdalar. Qadınlar az idi. Qurbanca nəzərə alınmazsa, zəhn ortası boş idi. Restoranın sahibi başını çevirib baxdıqda, öz müştərilərindən her birinin yediyi xöreyin dadından razi qalıb-qalmadığını görə bilerdi. Ən xirdaca bir narazılıq əlaməti də onun gözündən yayınmadı. Hələ bundan əlavə, o çox şeyi evvel-cədən nəzərə alardı: şirə ayırmasının əsrarəngiz prosesi, mədənin vintsayağı hərəkəti və bütün yemek psixologiyası, vaxtile yediklərini

xatırlamaq əsasında, bədənin müxtəlif hissələrinə qanın yayılması və başqa duyğular, – bütün bunlar hamısı onun üçün açıq kitab kimi bir şey idi.

O, müştərilərinə ciddi və bununla bərabər atalıq qayğısı ilə yanaşaraq cazibəli, bir azca kobud mehribanlıqla deyərdi: “Müsyö, sizin mecziniz bu gün bir qədəh Madera şərəbi və quru pui şərəbi tələb edir, – mən i gilotinə göndərsəniz də bu gün sizə bircə damcı da qırmızı şərab vermərəm. İstridye, bir qədəh pörtülmüş içalat, bir cüce qanadı və bir neçə baş quşqonmaz yeyin. Bunlar sizin qüvvənizi bərpa edər”. Belə hallarda yalnız su siçovulu yeyib dolanan pataqoniyalı¹ etiraz edə bilerdi.

Müsyö Qrifon gözləniləndiyi kimi, kimya kralının stoluna özünü alçaldan bir tələsikliklə yüyürmədi. Yox. Burada, bu hezm akademiyasında milyarder ilə xırda mühasib, yaşı çətirini qapıçıya verən adam da, Havana sıqarı qoxan Rolsroys avtomobilində fisildaya-fisildaya düşən adam da, – hamısı yeməklərinin pulunu bir hesabla ödəyirdilər. Müsyö Qrifon respublikaçı və filosof idi. O, alicənab bir təbəssümle yeməklerin adları yazılın vərəqəni Rollinqə təqdim etdi və məsləhət gördü ki, birinciye qovun, ikinciye yer dombalanı ile qızardılmış dəniz xərcəngi və qoyunun can ətindən yesin. Gündüzlər mister Rollinq şərab içməzdi. Bu ona məlum idi.

– Bir stəkan sodalı viski verin və bir şüše şampan şərəbi buza qoyun, – deyə Rollinq dişlərini bir-birinə sixmiş halda, sifariş etdi.

Müsyö Qrifon diksini geri çekildi. Bir saniyə onun gözlərində heyvət, qorxu və nifret əlaməti zahir oldu: müştərisi dildəki dad qabarciqlarını keyikdirən araq ilə başlayır, üstündən də şampan şərəbi içir ki, bu da mədəni köpürdər. Müsyö Qrifonun gözleri tutqunlaşdı, o, ehtiramla baş əydi: bu o deməkdi ki, bu gün həmin müştəri onun əlindən çıxmış kimi idi və müsyö Qrifon, ələcsiz, bununla razılışındı.

Rollinq üçüncü stəkan viskinə içəndən sonra dəsmalı əlinde əzis-dirməyə başladı. İctimai pillənin o biri başında olan, məsələn Ördəkburun Qaston kimi adam belə coşduqda, her necə olsa, bu gün axşama qədər Zoya Monrozu axtarır tapar və qatlama biçağın tiyəsini onun böyrünə soxardı. Rollinqin üsullariso başqa idi. Onun beynində viskinin sarı dumanları içinde başqa cür mərəzi intiqam fikirləri doğub

bir-birinə qarışır, qaynaşırırdı. Yalnız bu dəqiqələrde o başa düşdü ki, Zoya onun üçün nə imiş... O, dirnaqlarını dəsmala batırır, əzab çakirdı.

Xidmetçi onun əl vurmadiği yemek boşqabını qabağından götürdü. Ona şampan şərəbi tökdü. Rollinq stəkanı götürüb acgözlükle içdi, – qızıl dişləri stəkana toxundu. Bu zaman Semyonov küçəden qaçaraq restorana girdi. Həmin saat Rollinqi gördü. Şlyapasını götürüb stolun üstündən ona sarı əyilərek piçildədi:

– Qəzetləri oxuyubsunuzmu?.. Mən bu saat meyitxanada idim... Öldürülen o idi... Bizim bu işdən xəberimiz yoxdur... Buna and içə bilərem... Müəyyən edilmişdir ki, qətl səhər saat üç ilə dörd arasında edilmişdir, – bunlar qəzetlərdəndir, qəzetlərdən...

Semyonovun boz rəngində olan əyri üzü Rollinqin gözləri önünde oynasırdı. Qonşuluqda oturan müştərilər dönüb onlara sarı baxdilar. Xidmetçi, Semyonov üçün stul getirib gelirdi.

– Cəhennəmə, – deyə Rollinq viskinin təsirindən deyinə-deyinə cavab verdi. – Siz, mənə qəlyanaltı etməyə mane olursunuz...

– Yaxşı, bağışlayın... Mən sizi tində avtomobildə gözleyirəm...

36

Paris mətbuatı bu günlərdə meşə gölü kimi sakit idi. Burjular qəzetlərin ədəbiyyat barəsindəki baş məqalələrini, teatr tamaşaları haqqındaki felyetonları, artistlərin həyatından xırda xəberləri esnəyə-esnəyə oxuyurlar.

Mətbuat belə dinc bir sakitliklə orta burjuların pul kisələrinə firtına kimi coşqun bir hücum hazırlaşırırdı. Rollinqin kimya konserti təşkilat işlərini qurtarır, öz xırda rəqiblərini məhv edib qiymətləri artırmaq üçün böyük kompaniyaya hazırlaşırırdı. Mətbuat satın alınmışdı, jurnalistlərə kimya sənayesi barəsində lazım olan məlumat verilmişdi. Siyasi məzmununda baş məqalelər üçün sarsıcı sənədlər hazırlanmışdı. Konsernin ümumi planlarından dilleri dolaşa-dolaşa narazılıq etməyə möyil edən axmaqları iki-üç sille, iki-üç duel ilə aradan qaldırmışdır.

Parisdə sakitlik və dinclik dövrü başlanmışdı. Qəzetlərin tirajı bir qədər azalmışdı. Buna görə də Qobelenlər küçəsində altmış üç nömrəli evdəki qəfil onlar üçün çox gözəl bir tapıntı idi.

¹ Pataqoniyalı – Pataqonianın (Cənubi Amerika) yarımvəhşi əhalisi

Ertəsi gün səhər yetmiş beş qəzeti hamısı “Əsrarəngiz və dəhşətli bir cinayət” haqqında qalın hərflərlə çap edilmiş başlıqlar altında çıxmışdı. Oldürülen adamin şəxsiyyəti müəyyən edilə bilməmişdi, – onun sənədləri ogurlanmışdı. Mehmanxanada o, açıq-aşkar uydurma bir ad ilə yazılmışdı. Belə məlum olurdu ki, qətl soyğunluğu məqsədilə edilməmişdir, – pullar və qızıl şeylər oldürülen adamin yanında qalmışdı. Bunun intiqam məqsədilə edildiyini də düşünmək çətin idi, – on bir nömrəli otaqda çox diqqətli axtarış əlamətləri var idi. Sərr idi, başdan ayağa sərr...

Saat ikide çıxan qəzetlər dəhşətli bir təfsilat xəber verirdilər: o məşum otaqda üstündə beş iri brilyant qası olan, bağa çanağından qayılmış bir qadın sancağı tapılmışdı. Bundan başqa tozlu döşəmədə qadın çəkmələrinin ləpirləri qalmışdı. Bu sancaq xəberindən Paris, doğrudan da, sarsılmışdı. Belə görünür ki, qatil şıq bir xanım imiş. O, aristokratdır mı? Burjua xanımıdır mı? Sərr idi... Sərr...

Saat dördde çıxan qəzetler öz səhifələrini Parisin ən məşhur qadınları ilə müsahibəyə həsr etmişdilər.

Bir sözle, bütün Parisdə təkcə Rollinq Qrifonun restoranında oturub, Qobelenlər küçəsində baş verən hadisədən heç bir şey bilmirdi. O, çox qəzeblə idi və Semyonovu qəsdən taksi-avtomobilində oturub gözləmeye məcbur etdi. Nehayət o, küçənin tinində göründü, dinməz-söyleməz maşına minib buyurdu ki, onu meyitlər saxlanan yerə aparsınlar. Semyonov çox narahat halda yerində qurcalana-qurcalana yolda ona qəzetlərin məzmununu danişdı.

Beş brilyant qası sancaqdan danışanda, Rollinqin əlağacının dəstəyinə qoyduğu elinin barmaqları titrədi. Meyitlər saxlanılan yerə yaxınlaşdıqda Rollinq birdən-bire şoferə sarı atılıb işarə ilə onu geri qaytarmaq istədi, amma özünü saxladı, yalnız acıqlı-acıqlı fisildədi.

Meyitlər saxlanılan yerin qapısı tünlük idi. Bahalı xəz paltar geymiş qadınlar, dikburun satıcı qızlar, səhərin kənarlarından gəlmış şübhəli şəxslər, əyninlərdə hörmə pelerin olan hər şeylə maraqlanan qapıcı arvadlar, üzleri tərli, yaxalıqları eziilmiş xronika yazarları, ətli-canlı aktyorların qollarından yapmış aktrisalar, – hamısı, əynində cırıq köynək, ayaqyalın, başı yarım zirzəmi pəncərəsinə çevrilmiş halda mermər daş lövhənin üstündə uzanmış oldürülmüş adama baxmağa can atırdılar.

Onun iri, göyümtül, dırnaqları uzanmış yalnız ayaqları xüsusən dəhşətli görünürdü. Ölüm rəngi çökmiş sarımtıl üzü “dəhşətdən qic olmuş bir halda kifirleşmişdi”. Çənəsində sıvri saqqalı vardi.

Semyonov Rollinqin qabağınca camaatin içərisində koramal kimi sıvişib oldürülmüş adama yaxınlaşdı. Rollinq meyitin üzünə sert nezerlərə baxdı. Birçə saniyədə onu gözden keçirdi. Onun gözləri qiyıldı, ətli burnunda qırışlar əmələ gəldi, qızıl dişləri parıldadı.

– Bəs necə, bəs necə, ele o özüdür də? – deyə Semyonov piçildədi.

Bu dəfə Rollinq ona cavab verdi.

– Yenə bənzəridir.

Bu cümləni deyər-deməz, Rollinqin ciyin tərəfində sarışın saçlı bir baş zahir oldu, foto ilə şəklini çekmiş kimi onun üzünə baxdı və camaatin içinde yox oldu.

Bu, Şelqa idi.

37

Rollinq Semyonovu meyit saxlanılan yerde qoyub, Sena küçəsinə qayıtdı. Orada hər şey əvvəlki kimi idi, – sakit bir həyəcan var idi. Zoya nə gəlmış, nə də zəng eləmişdi.

Rollinq yataq otağına girib qapını bağladı və gözlerini başmaqlarının burnuna zilləyərək xalçanın üstündə var-gəl etmeye başladı. O, adətən özü yatdığı tərəfdə durdu. Çənəsini qasıdı. Gözlərini yumdu. Bu zaman o, bütün gün uzunu onu incidən bir şeyi xatırladı...

“...Rollinq, Rollinq... Biz məhv olduq...”

Bu sözələr Zoyanın asta, naümid bir səsə söylədiyi sözələr idi. Bunlar bu gün gecə söylənmişdi, – Rollinq səhbet edə-edə birdən-birə yuxuya getmişdi. Zoyanın səsi onu oyatmamış, şüuruna çatmayışdı. Zoyanın ümidizliliklə dediyi sözələr indi Rollinqin qulaqlarında aydın-aşkar səslenirdi.

Rollinqi sanki bir yay itələdi... Bəli, – Qarinin Malzerb bulvarında o qəribə bihuşluğu; Zoyanın “Kralın şam yeməyi” meyxanasındaki həyəcanı; onun təkidli sualları: görəsən Qarin kabinetdən mehz hansı kağızları oğurlaya bilerdi? Bundan sonra da – “Rollinq,

Rollinq... biz məhv olduq..." – sözləri, Zoyanın yox olması. Meyit saxlanılan yerdə Qarinin bənzərinin cesədi. Brilyantlı sancaq. Onun yadındadır ki, məhz dünən Zoyanın saçlarının içinde beş qas parıldayırdı.

Bu hadisələr silsiləsində bircə şey aydın idi: Qarin zərbeni özündən yayındırmaq üçün, bənzəri ile sinanmış üsula əl atır. O Rollinqin əl yazmasını oğurlayır ki, onu qətl yerində qoyub getsin və polis onun izi ile Malzerb bulvarına gəlsin.

Rollinqin bütün soyuqqanlığına baxmayaraq, o öz bel sütununda bir üzütmə duydur. "Rollinq, Rollinq... biz məhv olduq..." Deməli ki, Zoya qətlin baş verəcəyindən xəbərdar idi, o bunu bilirdi. Bu qəti seher saat üç ilə dörd arasında baş vermişdir (polis saat beşin yarısında gəlmışdı). Dünən Rollinq yuxuya gedərkən, buxarının üstündəki saatın ikiyə on beş dəqiqə qalmış vurmasını eșitmışdır. Bu, onun zahiri aləmdən eșitdiyi son ses idi. Ondan sonra Zoya yoxa çıxmışdır. Görünür ki, o, əlyazmasının izini itirmək üçün qaçaraq Hobelenlər küçəsinə gedibmiş.

Görəsən Zoya qətlin hazırlanmaqdə olduğunu belə dürüst hardan bilmiş? Yalnız o zaman xəberi ola bilərdi ki, özü bu qətlə hazırlamış olsun. Rollinq buxarıya yaxınlaşıb dirseklerini mərmər lövhənin üstünə qoydu ve əllərile üzünü örtdü. Yaxşı, bəs onda Zoya niyə elə dəhşətə piçildamışdı ki: "Rollinq, Rollinq, biz məhv olduq?.." Nə isə, dünən bir hadisə baş verib, – onun planlarını pozubmuş. Amma nə? Hansı dəqiqədə?..

Tutaq ki, Zoya her hansı bir səhvi düzəltmək istəyibmiş. Görəsən buna müvəffəq olub, ya yox? Qarin sağdır, əl yazması hələlik aşkara çıxmamışdır. Öldürülen Qarinin bənzəridir. Görəsən bu onu xilas edəcək, yoxsa mehv edəcək? Görəsən qatil kimdir? Zoyanın şerikidir, yoxsa Qarinin özüdür?

Axi niyə, niyə, niyə Zoya yoxa çıxmışdır? Rollinq Zoyanın əhvallında dəyişiklik əmələ gələn həmin dəqiqəni öz yaddaşında axtarmağa başlayaraq, tamamilə başqa cür işlərə öyrəmiş xəyalını gərginləşirdi. Onun beyni çatlayırdı. O, Zoyanın dünənki davranışının hər bir hərəkətini, hər bir sözünü yadına salmağa çalışdı.

O hiss edirdi ki: əgər elə bu saat, buxarının yanında, baş vermiş bütün hadiseni dərk edə bilmezsə, bu onun üçün uduzmaq, möğlülüyü, mehv olmaq deməkdir. Birja üzərinə ediləcək böyük hücumda

üç gün qalmış qətl ilə əlaqədar olaraq, onun adına azacıq işarə edilsə, birjada misilsiz bir rüsvayçılıq baş verər, o müflis olar. Rollinqə vurulan bu zərbə Amerikada, Çində, Hindistanda, Avropada, Afrika müstəmləkelərində minlərlə müəssisəni hərəkətə gətirən milyardlara vurulan bir zərbə olacaqdır. Mexanizmin dəqiq işi pozulacaqdır... Demir yolları, okean xətleri, mədenlər, zavodlar, banklar, yüz minlərlə xidmətçilər, milyonlarla fehlələr, on milyonlarla qiymətli kağız sahibləri, – hamısı sökülüb dağılacaq, çaxnaşmaya düşəcəkdir...

Rollinq elə bir adam veziyətinə düşmüştü ki, biçağın ona hayandan vurulacağını bilmirdi. Təhlükə, ölüm təhlükəsi idi. Onun xəyalı elə işleyirdi ki, guya fikrinin hər saniyəsi üçün milyon dollar verirdilər.

Kimya kralını bu, doğrudan da heyrətli veziyətdən xalça üzərindəki ayaq səsləri çıxardı. (Birinci mərtəbədə olan yataq otağının parka çıxan pəncərəsi açılmışdı.) Rollinqin bütün bədəni titrədi. Buxarının üstündəki güzgüdə enlikürək, yekəbliği, alnı qırışq bir adamın eksisi göründü. O, başını əyib, göz qırpmadan Rollinqə baxırdı.

38

Rollinq əli ilə brauning tapançası olan arxa cibini axtara-axtara, ciriltli bir səsle çıçırdı:

– Nə istəyirsiniz?

Enlikürək adam, görünür ki, onun belə hərəket edəcəyini gözləyirdi, tez atılıb pərdənin dalına keçdi. Oradan yenə başını çıxardı.

– Sakit. Çığrımayın. Mən sizi nə öldürmək, nə soymaq fikrində deyiləm. – O, əllerini açıb silahı olmadığını göstərmək üçün yuxarı qaldırdı. Mən iş üçün gəlmişəm.

– Burda nə iş ola bilər? İş üçün Malzerb bulvarına, qırx səkkiz bis nömrəyə gedin, saat on birdən birə qədər... Siz oğru və canı kimi pencerədən giribsiniz.

– Bağışlayın, – deyə həmin adam nəzakətli cavab verdi, – mənim familyam Leklerdir, adım Qaston. Mənim hərbi ordenim və serjant rütbəm var. Heç bir zaman xırımxırda işə baş qoşmaram, oğru da olmamışam. Sizə məslehet görürom ki, bu saat məndən üzr isteyəsiniz, mister Rollinq, belə olmasa, səhbətimizin dahisi baş tutmayacaq...

– Rədd olun cəhənnəmə! – deyə Rollinq bu dəfə sakit halda sesləndi.

– Əger mən siz deyən yerə getsəm, onda, size naməlum olmayan madmazel Monroz mehv olacaqdır.

Rollinqin yanaqları səyridi. O, həmin dəqiqə Qastona yaxınlaşdı. Qaston bir milyardçıya yaraşan hörmətlə, bununla bərabər öz oynasının eri ilə danışan adamlar kimi, bir az kobud, dostyana bir ifadə ilə dedi:

– Yaxşı, cənab, üzr isteyirsinizmi?

– Siz madmazel Monrozun harda gizləndiyini bilirsınızmi?

– Bura baxın, cənab, söhbətimizi davam etdirmək üçün mən bilməliyim ki, siz məndən üzr isteyirsiniz ya yox?

– Üzr isteyirem, – deyə Rollinq çıçırdı.

– Qəbul edirəm, – Qaston pəncərədən aralındı, vərdiş etdiyi bir hərəketlə bölgərini düzəldti, öskürüb dedi:

– Zoya Monroz həmin qatilin əlindədir ki, indi bütün Paris onun haqqında hay-küy qaldırmışdır.

– Hardadır? (Rollinqin dodaqları əsdi..).

– Sen-Klu parkının yaxınlığında, Villi Davredə, Hambeta muzeyinin iki addımlığında, təsadüfi müştərilər üçün olan mehmanxanada. Dünən mən onları avtomobildə Vill Davreyə qədər izlədim, bu gün isə, adresi dürüst öyrəndim.

– Monroz həmin adamla könüllümü qaçmışdır?

– Ele mən özüm də hər şeydən artıq bunu bilmək isteyirəm, – deyə Qaston elə acı-acı cavab verdi ki, Rollinq təəccübə onu nəzərdən keçirdi.

– Bağışlayın, cənab Qaston, sizin bütün bu əhvalatda iştirakınızı nəden ibarət olduğunu mən yaxşı başa düşə bilmirəm? Madmazel Monrozun size nə dəxli var? Necə olur ki, siz gecələr onu izleyirsiniz və harda olduğunu müəyyən edirsiniz?

– Bəsdir! – Qaston alicənab bir hərəkətle əlini irəli uzatdı. – Mən sizin fikrinizdən keçəni bilirəm. Siz mənə bu sualı verməliyidiniz. Size cavabım budur: mən vurulmuşam və özüm də qısqancam...

– Aha! – deyə Rollinq səsləndi.

– Sizə təfsilat da lazımdırı? Budur, dinleyin: Bu gecə bir stekan qorq içdiyim bir kafedən çıxanda, mən madmazel Monrozu gördüm. O, kirə ilə tutduğu avtomobili bərk sürdüürürdü. Üzündə dəhşət əlaməti vardi. Bir taksiyə atılıb onun dalınca düşmek mənim üçün bir saniyelik iş oldu. O, maşını Hobelenlər küçəsində saxlatdırıb, altmış

üç nömrəli evin qapısından içəri girdi. (Rollinq gözlerini qırpdı, elə bil ona nişter batırdılar.) Mən qısqanlıqdan özümü itirmiş halda, altmış üç nömrəli evin qabağında, sekidə gezişirdim. Saat beşə düz on beş dəqiqə işləmiş madmazel Monroz mənim gözlədiyim kimi girdiyi qapıdan deyil, altmış üç nömrəli evin parka baxan divarından açılan qapıdan çıxdı. Onu ciyinlərində qarasaaqqal, əynində koverkot palto, başında boz şlyapa olan bir adam tutmuşdu. Qalan şeyləri siz bilirsınız.

Rollinq (Səlib müharibəsi dövründə qalmış) stulun üstüne çökdü və barmaqları ilə stulun qabartma naxışlı dəstəyində yapışıb, xeyli müddət dinmədi. Beli, çatışmayan məlumat bunlar imiş. Qatıl – Qarindir. Zoya da onun şerikidir... Cinayətkarlığın planı aydın görünür. Onlar Rollinqi bu murdar əhvalata bulaşdırmaq və onu hədqorxuya salıb, aparıcı qurmaq üçün ondan pul qoparmaq məqsədilə, Qarinin bənzərini Hobelenlər küçəsində öldürüb'lər. Sədaqətli serjant və klassik axmaq Qaston təsadüfən bu cinayətin üstünü açmışdır. Hər şey aydınlaşdır. İndi qəti və amansız hərəkət etmək lazımdır.

Rollinqin gözleri qəzəblə parıldadı. O, yerindən qalxıb ayağı ilə stulu itələdi.

– Mən polisə zəng edirəm. Siz mənimlə bərabər Vill Davreyə gedəcəksiniz.

Qaston güldü, onun iri bölgərini yana əyildi.

– Mister Rollinq, mənə elə gəlir ki, bu əhvalata polisi qarışdırmaq daha ağıllı bir iş olar. Biz öz gücümüzle bu işin öhdəsindən gəle bilerik.

– Mən qatili və onun şeriki olan qadını ədalətin əlinə vermek isteyirəm. – Rollinq dikəldi, onun səsi polad kimi cingildədi.

Qaston anlaşılmaz bir hərəkət etdi.

– Belə olmasına belədir... Ancaq mənim bərkdən-boşdan çıxmış altı qoçağım var ki, onlara ümid bağlamaq olar... Bir saatdan sonra mən onları iki avtomobildə Vill Davreyə çatdırı bilərəm... Amma sizi inandırıram ki, polis ilə əlaqəyə girməyə dəyməz...

Bu sözlerin müqabilində Rollinq yalnız finxirdi və buxarının daş lövhəsi üzərindən telefon dəstəyini götürdü. Qaston daha cəld bir hərəkətlə onun əlini tutdu.

– Polisə zəng etməyin!

– Niyə?

– Ona görə ki, bundan axmaq bir şey fikirləşmək olmaz... (Rollinq yenə əlini dəstəyə uzatdı.) Müsyö Rollinq, siz çox ağıllı bir adamsınız, yəni başa düşmürsünüz ki, bəzi şəylər barəsində açıq-aşkar danışmaq olmaz ... Size yalvarıram, zəng etməyin... Tfu, lənət şeytana!.. Ona görə ki, siz zəng etdikdən sonra siz də, biz də gilyotinin altına düşməli olacaqıq... (Rollinq bərk qəzəblənib, onun döşündə itələdi ve dəstəyi qapdı. Qaston tez o yan-bu yana boylanıb Rollinqin qulağına piçıldı): madmazel Zoya sizin göstərişinizlə mənə tapşırılmışdı ki, Hobelenlər küçəsində altmış üç nömrədə yaşayan bir rus mühəndisini əlüstü o biri dünyaya göndərim. Bu tapşırıq bu gecə yerinə yetirilmişdir. İndi bizim uşaqlara avans olaraq on min frank vermək lazımdır. Pul sizin yanınızdadır mı?..

Aradan on beş dəqiqə keçmişdi ki, Sena küçəsinə örtüyü qaldırılmış bir yol maşını geldi. Rollinq sürətlə həmin maşına mindi. Maşın dar küçədə döndüyü müddətde, evin tinində Şelqa çıxıb, avtomobilin kuzovunun dal tərefinə atıldı.

Maşın sahil küçəsi boyunca getdi. Mars düzənləyi ilə, bura həmin o yerdi ki, bir zaman Robespyer, əlinde sünbül çələngi, Böyük Vərliğin qurbangahı önünde bəşəriyyəti əbədi sülh və əbədi ədalət üçün böyük kollektiv müqavilə bağlamağa mecbur edəcəyinə and içmişdi, indi isə, bu yerdə Eyfel qülləsi ucalır, – iki milyon yarım elektrik şəmi, onun polad şəbekələri üzərində sayışib göz qırparaq, ox kimi o yan-bu yana şığıyaraq, cürbəcür şəkillər çəkir və bütün gecəni Parisin üzərində bu sözleri yazar: “Cənab Sitroyenin möhkəm və ucuz avtomobillərini satın alın...”

39

Gece rütubətli və isti idi. Alçaq tavandan döşəməyə qədər olan açıq pəncərenin qabağında gözə görünməyən yarpaqlar gah xışıl-dayır, gah sakitləşirdi. “Qaratoyuq” mehmanxanasının ikinci mərtəbəsindəki otaq sakit və qaranlıq idi. Parkın rütubətli rayihəsi etir qoxusuna qarışdırı.

Otaqda qapı cirildədi və xalça üzərində addım səsləri eşidildi. Aydın seçilməyen bir insan figuru otağın ortasında durdu. O, astadan (rus dilində) dedi:

– Qərara gəlmək lazımdır. Otuz-qırx dəqiqədən sonra maşın gələcək. Nə deyirsiniz, hə, yox?

Çarpayıda kimse tərpəşdi, amma cavab vermədi, danışan adam yaxınlaşdı:

– Zoya, ağıllı olun.

Qarin Zoyanın üzünə sarı əyilib ona diqqətlə baxdı və ayaq tərəfində çarpayıda oturdu.

– Mən bu gün fikirləşmişəm ki, pul mənə nə üçün lazımdır, – hakimiyyət, şöhrət nə üçün lazımdır, – sizə sahib olmaq üçün. Mən sizdən ayrılmamaq istəmirməm və ayrılmayacağam.

– Oho! – deyə Zoya dilləndi.

– “Oho” əsla bir mənə ifadə etmir. Mən başa düşürem ki, siz ağıllı və heysiyatlı bir qadın olduğunuzdan, sizi bir şeyə mecbur etmek yaman acığınıza gelir. Amma nə çarə! Əger siz Rollinqin yanına qayıtsanız, mən mübarizə edəcəyəm. Rollinqi də, sizi də, özümü də gilotinin altına verecəyəm.

– Rollinqin əvəzinə siz mənə nə təklif edirsiniz? Mən bahalı qadınam.

– Olivin qurşağıını.

– Nə?

– Olivin qurşağıını. Hm!.. Bunu izah etmək çox mürəkkəb məsələdir. Gərek bir gecə boş vaxtimız və əlimin altında kitablar ola. İyirmi dəqiqədən sonra biz çıxıb getmeliyik. Olivin qurşağı, – bütün dünyaya hakim olmaq deməkdir. Mən sizin Rollinqi özüme qapıcı edərəm, – bax, Olivin qurşağı bu deməkdir. İki ildən sonra o menim əlimdə olacaq. Siz yalnız varlı qadın deyil, daha doğrusu, dünyada ən varlı qadın olacaqsınız. Bu darixdirci bir şeydir, amma hakimiyət!.. Dünyada misli görülməmiş bir hakimiyyətdən zövq almaq! Bizim əlimizdə bunun üçün vəsait Çingiz xana nisbətən daha mükəmməldir. Siz özünüzü qarşı ilahi pərestiş və ehtiram göstərilməsinimi istəyirsiniz? Biz əmr elərik, dünyanın bütün bes qitəsində sizin adınıza ibadətxana tikərlər və sizin şəklinizi tənək çələngleri ilə bəzerlər.

– Bu nə meşşanlıqdır!..

– Mən zarafat eləmirməm. Əger arzu etsəniz, öz zövqünüzə görə, ya Allahın, ya da şeytanın canınızı ola bilərsiniz. Siz insanları mehv

etmek istəsəniz, – bütün bəşəriyyət üzərində hakimiyyət sizin əlinizdədir. Zoya, sizin kimi bir qadın Olivin qurşağının efsanəvi xəzinələrini nəyə sərf edəcəyini bilər. Mən size faydalı bir oyun təklif edirəm. İki il mübarizə nəticəsində mən Olivin qurşağıni əldə edəcəyəm. İnanmırınız?..

Zoya qısaca köksünü ötürdü. Çarpayıda oturdu, saçlarını düzəltmək üçün əllərini göye qaldırdı (bu yaxşı bir əlamət idi).

– Gələcəkdə Olivin qurşağı... Bəs indi nəyiniz var? – deyə Zoya saç sancaqlarını dışında tutmuş halda soruşdu.

– İndi mənim aparatım və kömür piramidalarım var. Durun. Mənim otağıma gedək, aparati sizə göstərim.

– Cox elə şey deyil. Yaxşı, gedib baxaram. Gedək.

40

Qarinin otağında balkona açılan şəbəkə barmaqlı pəncərə bağlanmış və pərdəsi salınmışdı. Divarın dibində iki çamadan vardı. (Qarin bir heftədən çox idi ki, "Qaratoyuq" mehmanxanasında yaşayırı.) Qarin qapını açarla bağladı. Zoya oturub dirsəkləndi və tavandakı lampadan düşən işıqdan qorunmaq üçün əlini üzüne tutdu. Onun ot rəngində olan ipək pləsi əzilib qırış-qırış olmuşdu, saçları səliqəsiz düzəldilmişdi, üzü yorğundu, – bu vəziyyətdə o daha cəzbeli görünürdü. Qarin çamadanı aça-aça, Zoyanın, dövrəsinə göy boyaq çəkilmiş parlaq gözlərinə baxırdı.

– Budur mənim aparatım, – deyə o, iki metal qutunu stolun üstüne qoydu. Bunlardan biri kəsilmiş boru parçası kimi ensiz, o biri isə, yasti, on iki tərəfli və diametri əvvəlkindən üç dəfə böyük idi.


Qarin hər iki qutunu quraşdırıb, anker boltlar ilə bərkidi. Borunu buxarının dəmir şəbəkesinə tuşladı, on iki tərəfli örtüyün dəyirmi qapağını qaldırdı. Qutunun içinde böyrü üstə bir tunc halqa və bunun üzərində on iki çini fincan vardı.

Qarin ikinci çamadanın piramidalarla dolu bir qutu çıxarıb dedi:

– Bu hələ modeldir. Heç bir saat da işləməyə davam gətirməz. Aparat son dərəcə möhkəm materiallardan qurulmalıdır və bundan on dəfə böyük olmalıdır. Ancaq bu, çox ağır olardı, mən isə həmişə


hərəketdəyəm. (O, halqanın fincanlarına on iki piramida qoydu.) Kənardan siz heç bir şey görməzsiz və heç bir şey başa düşməzsiz. Budur, aparatın uzununa kəsimini gösterən çertyoj. – Qarin Zoyanın oturduğu kresloya sarı əyilib, onun saçlarının ətrini duydular və yazı kağızı vərəqəsinin yarısı boyda çertyoju açdı. – Zoya, siz isteyirsiniz ki, bizim bu oyunda mən də hər şeyə risk edim... Bura baxın... Bu əsas sxemdir.

Bu, iki dəfə iki kimi sadə bir şeydir. Tamamile təsadüfi bir haldır ki, bu vaxta qədər belə bir aparat qurulmamışdır.




Bütün sərr zahirən adı projektorun güzgüsünə bənzər hiperbolik güzgüdə (A), bir də hiperbolik küra şəklində qayrılmış bir parça şamonitdədir (B). Hiperbolik güzgülər qanunu belədir:

İşıq şüaları hiperbolik güzgünün daxili səthinə düşdükdə, orada bir nöqtədə, hiperbolanın fokusunda birləşir. Bu məlumudur. İndi isə, bax, bu məlum deyil: mən hiperbolik güzgünün fokusuna ikinci bir hiperbola yerləşdirirəm (bu, necə deyərlər, tərsinə çevrilmiş kimi – dönmə hiperboloididir ki, çətin əriyən və ideal bir surətdə pardاقlanan bir mədəndən – şamonitdən (B) qayrılmışdır, – bu mədən Rusyanın şimalında hədsiz-hesabsızdır). Bəs onda şüalar necə olur?



Şüalar (A) güzgüsünün fokusunda birləşib, (B) hiperboloidinin səthinə düşür və oradan riyazi paralel şəklində eks edir, – başqa sözlə desək, hiperboloid (B) bütün şüaları birləşdirib bir şüaya çevirir

və ya istenilen qalınlıqda "şüa qaytanı" əmələ gətirir. Mən (B) hiperboloidini mikrometrik vint ilə deyişərək, öz arzuma görə "şüa qaytanının" qalınlığını ya artırır, ya da əskildirəm. Havadan keçərkən şüa enerjisinin itmesi cüzdür. Əgər mən istəsem "qaytanı" (əməli olaraq) iynə qədər nazildə bilərem.



Qarin bu sözleri söylərkən, Zoya yerindən qalxdı, barmaqlarını sıqqıldıdı, yenə də oturub dizlərini qucaqladı.

İlk təcrübələrdə mən işq mənbəyi olaraq, bir neçə adı stearin şamlar götürmüştüm. (B) hiperboloidini tənzim etməklə, mən "şüa qaytanını" corab toxuyan mil qədər nazildib bu şüa ilə bir düymə qalınlığında olan taxtamı asanlıqla doğrayırdım. Elə o zaman mən başa düşdüm ki, bütün məsələ daha yiğcam və son dərəcə qüvvətli şüa enerjisi tapmaqdan ibarətdir. İki köməkçimin ölümü ilə neticələnən üç il ərzində işleyib, nəhayət bu kömür piramidaları yarada bildim. Bu piramidaların enerjisi o qədər qüvvətlidir ki, onlar – gördüyüünüz kimi, – aparata qoyulduğda və yandırıldığda, (beş dəqiqəyə qədər yanırlar) elə bir "şüa qaytanı" verirlər ki, bununla bir neçə saniyənin içində dəmir yol körpüsünü doğrayıb tökmək olar... Siz təsəvvür edirsinizmi ki, bu, neçə imkanlar yaradır? Təbiətdə heç elə bir qüvvə yoxdur ki, "şüa qaytanının" gücüne qarşı dura bilsin... Mənim yaratdığım bu şüa binaları, qalaları, drednoutları, hava gəmilərini, qayaları, dağları, yer qabığını, – hər şeyi dəlib keçər, dağıdar, doğrayar...

Qarin birdən-birə sözünü kəsib, ətrafi dinləməyə başladı. Pencərenin qabağında çıraqıl bərk xırçıldadı; sönməkdə olan motor səsləri eşidildi. Qarin pəncəreyə sarı atılıb pərdənin dalında keçdi. Zoya moruğ rəngində tozlu mexmər pərdənin dalında Qarinin figurunun neçə hərəketsiz dayandığını gördü, sonra həmin figur tərpəşdi. Qarin sıçrayıb pərdənin dalından çıxdı.

O piçilti ilə dedi:

– Üç maşın və səkkiz adamdır. Bizim dalımızca geliblər. Deyəsən Rollinqin avtomobili də ordadır. Mehmanxanada bir bizik, bir də qapıcı qadın. (O tələsik kiçik stolun qutusundan tapançanı götürüb pencəyinin cibinə qoydu.) Məni onlar, əlbettə, sağ buraxmaya caqlar... O birdən şən halda, burnunun yanını qaşdı. – He, Zoya, qət edin: hə, yox? Bir də belə dəqiqə ele düşməz.

– Siz dəli olubsunuz, – Zoyanın üzü qızardı, o cavanlaşdı, – canınızı qurtarın!..

Qarin yalnız saqqalını yuxarı qaldırdı.

– Səkkiz adam heç bir şeydir, heç bir şey!.. – o, aparati qaldırıb lülesini qapıya tuşladı. Əlini cibinə vurdu. Birdən üzü tutqunlaşdı.

– Kibrit, – deyə o, piçildədi, – kibrit yoxdur...

Bəlkə də o bu sözləri qəsdən, Zoyanı sinamaq üçün demişdi. Bəlkə, doğrudan da, cibində kibrit yox idi, – indi onların həyatı bundan aslı idi. O, ölümə məhkum bir heyvan kimi Zoyanın üzünə baxdı. Zoya, yuxudaymış kimi, kreslonun üstündəki sumkasını götürdü və oradan bir qutu mumlu kibrit çıxardı. Onu çətinliklə, ağır-ağır Qarinə uzatdı. Qarin qutunu ondan aldıqda, Zoyanın ensiz əlinin buz kimi soyuqluğunu barmaqları ilə hiss etdi.

Aşağıdan burma pilləkəni cirıldada-cirıldada ehtiyatla atılan addım səsləri eşidildi.

41

Bir neçə nəfər gəlib qapının dalında durdu. Onların nəfəsləri eşidildi. Qarin fransız dilində ucadan soruşdu:

– Kimdir orda?

– Telegram var, – deyə kobud bir səs cavab verdi, – qapımı açın.

Zoya dinmədən Qarinin ciyinlərindən tutdu, başını silkədi. Qarin onu tağın bir küncüne çəkib, zorla xalçanın üstündə oturdu. Həmin saat aparatin yanına yürüüb çıçırdı:

– Telegramı qapının altından içəri ötürün.

– Sizə deyəndə açın, gərək ağasınız, – həmin səs qapının ardından çıçırdı.

Başqa bir səs ehtiyatla soruşdu:

– Qadın sizin yanınızdadırırmı?

- Hə, yanıldadır.
- Onu verin, sizinle işimiz yoxdur.
- Sizi xəbərdar edirəm ki, – deyə Qarin qəzəblə cavab verdi, – əger rədd olub itilməsəniz, bir dəqiqədən sonra biriniz də salamat qalmayacaqsınız.

– Oho! Ay-hay-hay!.. Hi-hi-hi!.. – qapı dalından çıçırtı, bağırtı, nərli səsləri geldi, onlar qapıya direndilər. Kapının saxsı dəstəyi hərləndi, çərçivənin yanından mala parçaları qopub töküldü. Zoya gözlərini Qarinin üzündən çəkmirdi. Onun rəngi ağarmışdı, hərəkətləri iti ve inamlı idi. O, çöməltme oturub aparatın mikrometrik vintini burdu. Bir neçə kibrıt çıxarıb stolun üstündə qutunun yanına qoydu. Tapançasını çekib dikəldi və gözlədi. Qapı sıqqıldı. Birdən şiddəti zərbədən pencerənin şüşələri töküldü və perde tərpəşdi. Qarin həmin saat pencerəyə bir gülə atdı. O çoməlib kibriti çekdi, yandırıb apara-ta soxdu və dəyirmi qapağı örtdü.

Güllənin atılmasından sonra bir saniyə sakitlik oldu. Sonra həmin saat eyni zamanda həm qapıya, həm də pencerəyə hücum etdirər. Nə isə, ağır bir şeylə qapını döyəcədilər, kapının xonçalarından tiliş-kələr qopub töküldü. Pencerənin pərdesi tərpəşib qarnızla bərabər yerə düşdü.

– Qaston! – deyə Zoya çıçırdı.

Dəmir barmaqlığın arasından Ördəkburun, yekə bir biçağı ağızında tutub, içəri girdi. Qapı hələ davam getirirdi. Rəngi kağız kimi ağarmış Qarin mikrometrik vinti burdu, onun sol əlində tapança vardi. Aparatın içinde alov fışqırib uğuldadı. Aparatın lüləsi qabağında divarda işıq dairəciyi kiçildi, divar kağızı tüstülenmeye başladı. Qaston, bir gözü tapançada, divar boyunca yeriye-yeriyə bütün vücudu ilə irəli atılmağa hazırlaşdı. Biçağı indi o, əlində tutmuşdu, ispanlar kimi, – tiyəsini özünə sarı. İşıq dairesi göz qamaşdırıcı bir nöqtə halını aldı. Qapının sınmış xonçalarından bağlı sifətləri olan adamlar içəri soxuldular... Qarin iki əli ilə aparatdan yapışib, lüləsini Ördəkburuna tuşladı...

Zoya gördü ki, Qaston ağızını açdı, o ya çıçırmış, ya da hava udmaq isteyirdi... Onun sinəsindən tüstülü bir zolaq keçdi, qaldırmaq istədiyi qolları həmin saat yanına düşdü. O, xalçanın üstünə serildi. Başı, ciyni ile birlikdə kəsilmiş çörək parçası kimi, bədəninin aşağı hissəsindən ayrıldı.

Qarin aparatı qapıya tuşladı. “Şüa qaytamı” keçdiyi yolda elektrik xəttini kesdi, tavandakı lampa söndü. Göz qamaşdırıcı iynə kimi nazik və düzgün şúa, aparatın lüləsindən qapının üstünə düşdükdə, yerə ağaç parçaları töküldü. Şúa aşağı endi. Pişiyin quyrugunu basanda çıxardığı səs kimi qisa bir çıçırtı eşidildi. Qaranlıqda kim isə yerə serildi. Yıxılan bədənin yumşaq tappılıtı eşidildi. Şúa döşəmədən iki fut yuxarıda oynamaqda idi. Yanmış ət qoxusu duyuldu. Birdən sakitlik çökdü, yalnız aparatın içindeki alov fişildayırdı.

Qarin yavaşça öskürdü, çox çətinliklə, xırıltılı bir səslə dedi:

– Hamusının işi bitdi.

Sınmış pencerənin o üzündə külək gözə görünmeyen cökə ağacını tərpətdi, onun geceler yuxulu xışlıtı gəldi. Qaranlıqda, aşağıdan, maşınların hərəkətsiz durduğu yerde kimse rus dilində çıçırdı:

– Pyotr Petroviç, siz salamatsınızmı? – Qarin pencerədə göründü. – Ehtiyatlı olun, mənəm. Şelqayam. Şərtimiz yadınızdadır mı? Rollinqin avtomobili mənim əlimdədir. Qaçmaq lazımdır. Aparatı xilas edin. Gözləyirəm...

42

Professor Reyxer, həmişə olduğu kimi, bazar günləri axşamlar dördüncü mərtəbədəki mənzilində xirdaca açıq eyvanda şahmat oynardı. Onun oyun yoldaşı sevimli şagirdi Henrix Wolf idı. Onlar gözlərini şahmat taxtasına zilləyib papiroş çekirdilər. Uzun küçənin qurtaracağında axşam şəfəqi çoxdan sənmişdə. Qaranlıq hava bürkülü idi. Eyvanın çıxıntılarını bürümüş sarmaşık tərpəşmirdi. Aşağıda ulduzların altında asfalt meydan bom-boş idi.

Professor niqqıldaya-niqqıldaya, fisıldaya-fisıldaya, oynayacağı oyunu fikirləşirdi. O, sarımtıl dırnaqları olan etli əlini qaldırdı, amma figura toxunmadı. Siqarın kötüyünü ağızından çıxardı.

– Bəli, fikirləşmek lazımdır.

– Buyurun, – deyə Henrix cavab verdi.

Onun alıñ geniş, çənəsi qabarlıq, burnu düz olan gözəl üzü, qüdrətli bir maşının sükünetini ifadə edirdi. Professor daha coşqun bir məcəza malikdi. (Köhne nəsil), – onun polad rənginə çalan saqqalı pirtlaşmış, qırışıklı alnında qırmızı lekələr görünürdü.

Geniş rəngbərəng abajurun altında hündürdə yanmış lampa onların üzünü işıqlandırmışdı. Bir neçə xirdaca yaşıl cüccü lampanın dövrəsinə herlənir, tezəcə ütülənmiş süfrənin üstünə qonur, nazik bığlarımı hərlədə-hərlədə, nöqtə kimi xirdaca gözleri ilə baxır, yəqin ki, iki allahın allahlara məxsus bir oyun oynamaqla əylənmələrinin şahidi olduqlarını özləri de başa düşmürdülər.

Professorun anası, təmizkar bir qarı olan Frau Reyxer hərəkətsiz oturmuşdu. O, daha sünə işiqda tor hörə, kitab oxuya bilmirdi. Uzaqlarda, gecənin qaranlığında, uca evin işıqlanmış pəncərələrinin kənarında daşdan tikilmiş Berlinin nəhəng əzəmeti duyulurdu. Əgər oğlu şahmat taxtasının altında oturmasaydı, əgər abajurun altındakı sakit işiq olmasaydı, əgər süfrənin üzərindəki o yaşıl cüccüler görünməsəydi, qarının qəlbine çoxdan çökmüş dəhşət, bütün bu illerdə dəfələrlə olduğu kimi yenə də özünü bürüzə verib, Frau Reyxerin qanı qaçmış üzündə öz əlamətləri ilə zahir olacaqdı. Bu dəhşət şəherin üzərində, həmin bu balkonun üzərində hərəket edən milyonların doğruduğu dəhşət idi. Bunların adı nə fris, nə İohann, nə Henrix, nə Otto idi, kütə idi. Hamısı bir-birinə benzayən, üzleri pis qırxılmış, əyinlərinə iplik parçadan döşlük geymiş, üst-başlarına dəmir və qurğuşun tozu çökmüş bu adamlar zaman-zaman şəhərin küçələrini doldururdular. Onlar ağır çənelərini irəli uzadaraq çox şeylər tələb edirdiler.

Frau Reyxer nişanlısı Otto Reyxerin vaxtı ilə Sedan¹ yaxınlığında fransız imperatoruna qalib gəlib qayıtdığı o xoş günləri yadına saldı. O, başdan ayağa soldat qoxusu verirdi, üzünü saqqal basmış, özü də ucadan dənmişirdi. Frau Reyxer onu şəhərin kənarında qarşılamışdı. Onda gənc qızın eynində göy rəngli paltar vardi, saçlarını lent və çiçəklərə bezəmişdi. Almaniya sanki Ottonun məzəli saqqalı ilə birlikdə qurur və ümidiylərə zəferə, səadətə doğru uçurdu. Bir azdan bütün dünyani fəth edəcəkdi...

Frau Reyxerin həyatı ötüb keçmişdi. İkinci müharibə də baş vermiş və qurtarmışdı. Milyonlarla insan cəsədləri qoxuyan müharibə

¹ Sedan – Şimal-şərqi Fransada Maas çayı sahilində bir şəhərdir. Onun yaxınlığında 1-2 sentyabr 1870-ci ildə fransız qoşunu ilə onu mühasire etmiş alman qoşunu arasında vuruşma getmişdi. Fransız qoşunu, orada olan III Napoleonun əmri ilə teslim olmuşdu. Sedan yaxınlığında möglubiyət Fransada ikinci imperiyanın yıkılması və respublika elanına səbəb olmuşdu.

bataqlığından onlar ayaqlarını sürüye-sürüye zorla çıxbıq qurtara bilmisdilər. İndi, budur, kütłələr meydana çıxmışdır. Onların hər birinin kasketkalarının altında gözlərinə bir bax! Bu gözlər almanın gözləri deyil. Onlardakı ifadə inad, qəmginlik və anlaşılmaz bir ifadədir. Onların gözlərindən fikirlərini duymaq mümkün deyil. Frau Reyxeri dəhşət bürüdü.

Evvana Aleksey Semyonoviç Xlinov gəlib çıxdı. O, eyninə kül rəngli bayırhq kostyumu geymişdi.

Xlinov Frau Reyxerə salam verib, ona, – axşamınız xeyir – dedi və professorun yanında oturdu; professor mehribanlıqla üz-gözünü qırışdırıb, məzəli-məzəli şahmat taxtasına işarə ilə göz vurdı. Stolun üstündə məcmuelər və xarici qəzetler var idi. Almaniyada hər bir ziyalı kimi professor da yoxsul idi. Onun qonaqpərəstliyi təzəcə ütülənmiş süfrənin üzərinə düşən yumşaq lampa işığı, iyirmi pfeninqlik siqar və bir də şirin səhbətdən ibarət idi, ancaq bu səhbət şampan şərabı və başqa izafî şeylərlə verilən axşam yeməyindən daha qiyatlı olardı.

Adı günlərdə professor şəhər saat yeddiidən axşam yeddiyə qədər dinməz-söyleməz öz işi ilə məşğul və sərt olardı. Bazar günləri isə o, “öz dostları ilə birlikdə həvəslə xəyalat aləminə səyahətə çıxardı”. O ağızındaki siqarı çəkib qurtarınca qədər səhbət etməyi sevərdi.

– Bəli, fikirləşmək lazımdır, – deyə professor siqar tüstüsüne culğanmış bir halda təkrar etdi.

– Buyurun, – deyə Volf soyuq bir nəzakətlə cavab verdi.

Xlinov Parisdə çap olunan “L’Entrəsijan” qəzetini götürüb açdı və birinci səhifədə “Vill Davredə əsrarəngiz bir cinayət” başlığı altında parça-parça doğranmış yeddi adamın şəklini gördü. Xlinov “doğranıb doğranıb da”, – deyə düşündü. Ancaq bundan sonra oxuduğu şey onu düşündürdü:

“...Bələ güman etmək olar ki, bu cinayət bu vaxta qədər məlum olmayan bir alətlə, ya közərmış məftil ilə, ya da şiddetli gərginliyə malik istilik şüası ilə icra edilmişdir. Biz cinayətkarın milliyyətini və zahiri görkəmini müəyyən etməyə müvəffəq olmuşuq... Bu adam gözənləndiyi kimi bir rus imiş. (Bundan sonra mehmanxana sahibi olan qadının təsvirinə görə cinayətkarın zahiri görkəmi izah edilirdi.) Cinayət gecəsi onun yanında bir qadın da varmış. Ancaq işin dahisi

əsrarəngizdir. Bu işin üstündəki pərdəni Fonteneblo məşəsindəki qanlı bir tapıntı bəlkə bir qədər açı bildi. Orada, yoldan otuz metr aralı, huşsuz halda naməlum bir adam tapılmışdır. Onun bədənində yeddi gülə yarası vardır. Sənədləri və şəxsiyyətini müəyyən edə bilən bütün şeylər oğurlanmışdır. Görünür ki, bu adamı avtomobildən atıblar. Bu vaxta qədər onu huşa getirmək mümkün olmamışdır..."

43

— Şah! — deyə professor ucadan dillənib, atı əlində hərlədi. — Şah, özü də mat! Volf, siz darmadağın edilmiş, işgal olunmuş, diz çök-müşsünüz, altmış altı il təzminat verəcəksiniz. Yüksək imperialist qanunu beledir!

— Revans edəkmi? — deyə Volf soruşdu.

— Heç elə şey yoxdur, biz qəlebenin bütün üstünlüklerindən istifadə edəcəyik.

Professor əlini Xlinovun dizinə qoyub onu silkədi və dedi:

— A mənim gənc ve barışmaz bolşevikim, siz o qəzetde nə oxuyubsunuz? Yeddi fransız parça-parça doğrayıblar, elemi? Nə etmək olar, qalib gələnlər həmişə izafî şeylərə mayıl olurlar. Tarix müvəzinətə mayıl edir, qalib gələnlər öz evlərinə talan etdikləri şeylərlə bərabər bədbinlik də getirib gelirlər. Onlar həddən artıq yağlı yeməklər yeməyə başlayırlar. Mədələri bu yağıları həzm edə bilmir və qanı iyrənc zəhərlərlə zəherleyir. Onlar insanları parça-parça doğrayıqlar, özlerini şalvar bağları ilə asırlar, körpüldən atırlar. Onlarda həyat eşqi yoxa çıxır. Meğlub olanlarda ise, talan olunan şeyləri əvəzində nikbinlik qalır. İnsan iradesinin çox gözəl bir xüsusiyyəti var, — o inanır ki, dünyaların ən yaxşısı olan bu dünyada hər bir şey yaxşılığı doğru gedir. Bədbinlik kökündən qoparılbı atılmalıdır. Əzizim, mən sizin Lenini oxumuşam... O, çox böyük nikbin adamdır.

Mən ona hörmət bəsləyirəm....

— Professor, bu gün sizin kefiniz yaman kökdür, — deyə Volf tutqun halda dilləndi.

— Bilirsınız mı səbəbi nədir? — deyə professor hörmət kreslonun söyklənəcəyinə söykəndi, onun buxağında qatlar əmələ gəldi, qaşalarının altından gözləri gəncsayığı şən-şən baxırdı. — Mən çox qəribə

bir kəşf etmişəm... Bəzi yekunları alıb, bəzi məlumatı tutuşdurub gözlənilmədən qəribə bir nəticəyə gelmişəm... Əger alman hökuməti bir dəstə macərapərəstdən ibarət olmasaydı, əgər mən inansaydım ki, bu kəşfin dələduzların və talançıların əline düşməyecək, onda bu kəşfimi nəşr edərdim... Amma yox, susmaq yaxşıdır...

— Güman edirəm ki, siz bizimlə bu barədə açıq danışa bilərsiniz, — deyə Volf cavab verdi.

Professor ona məzəli-məzəli göz vurdur...

— Dostum, məsələn, mən namuslu bir alman hökumətinə... eşidirsinizmi, — mən ayrıca qeyd edirəm: "Namuslu", bu sözə mən xüsusi bir məna verirəm... belə bir hökumətə istənilen qədər qızıl ehtiyatı təklif etsəm, siz buna nə deyərsiniz?

— Hardan? — deyə Volf soruşdu.

— Əlbettə, yerdən...

— Bu yer hardadır?

— Fərqi yoxdur. Yer küresinin hansı nöqtəsi olur olsun... Lap elə tutaq ki, Berlinin mərkəzində. Ancaq mən bu təklifi etmərem. Mən inanıram ki, bu qızıl sizi, məni, bütün Frisləri, Mixelləri varlandırmış olsun... Yəqin ki, biz daha da yoxsullaşarıq... Yalnız bir adam, — deyə o, aslan başına bənzər ağsaçlı başını Xlinova sarı çevirdi, — sizin hemvətəninəz olan bir adam qızılın əsil sərf olunmalı yerini düzgün göstərmişdir... Başa düşürsünüz mü?

Xlinov gülüb başı ilə təsdiq etdi.

— Professor, mən sizdən ciddi şeylər eşitməyə adət etmişəm, — deyə Volf dilləndi.

— Mən ciddi olmağa çalışaram. Budur, onların ölkəsində Moskvada qışda şaxtalar mənfi otuz dərəcəye çatır, üçüncü mərtəbədən atılan su sekiyə buz kürcəkləri halında tökülr. Bizim yer, planetlər arasındaki fəzada on-on beş milyard ildir ki, hərlənir. Axı lənət şeytana, bu müddətde o soyumalı idi, ya yox? Mən təsdiq edirəm ki, Yer kürəsi lap çoxdan soyumuşdur, şüa buraxmaq yolu ilə bütün hərəketini planetlər arasında fəzaya vermişdir. Siz soruşa bilərsiniz ki: bəs vulkanlar, bəs erimiş lavalar, bəs isti su fəvvərələri nədir? Günün hərəroti ilə azaciq qızınan sərt yer qabığı ilə Yer küresinin bütün kütləsi arasında ərimiş metallardan ibarət Olivin qurşağı adlanan bir qurşaq vardır. O, əsas Yer küresinin fasiləsiz bir suretdə atom parçalanmasından əmələ gelmişdir. Bu əsas kütlə planetlərarası

fəzanın hərəetine malik bir kürədən ibaretdir, – yeni onun hərəəti mənfi iki yüz yetmiş üç dərəcədir. Atom parçalanmasının məhsulu olan Olivin qurşağı isə, maye vəziyyətdə olan Olivin maddələrindən, cive və qızıldan başqa bir şey deyildir. Əldə olan bir çox məlumatə görə, bu qurşaq o qədər də dərinlikdə yerləşməmişdir: bu dərinlik on beş mindən üç min metrə qədər ola bilər. Məsələn, Berlinin mərkəzində bir şaxta qazımaq olar və ərimiş qızıl Olivin qurşağının dərinliklərindən neft fantanı kimi axıb gələ bilər...

Volf bir qədər sükütdən sonra dedi:

– Mətiqidir, cazibəlidir, amma inanılası deyil. İndiki alətlər ilə bu dərinlikdə şaxta qazımaq imkansızdır...

44

Xlinov əlini “L’Entransijan” qəzetinin açıq səhifəsi üzərinə qoyma.

– Professor, bu şəkil Berlinə gəldiyim zaman təyyarədə etdiyim bir səhbəti mənim yadına salır. Yer mərkəzinin ərimiş elementlərinə yol tapmaq o qədər də inanılmaz bir şey deyil.

– Bu məsələnin kəsilib doğranmış fransızlara nə dəxli var? – deyə professor yenə də siqar çəkə-çəkə soruşdu.

– Vill Davredəki cinayət istilik şüası ilə icra edilmişdir.

Bu sözlər söyləndikdə, Volf stola yaxınlaşdı və onun donuq üzündə maraq əlamətləri zahir oldu.

– Eh, yenə də bu şüalar! – deyə professor turş bir şey yemiş kimi, üz-gözünü qırışdırıldı. – Boş sözdür, uydurmadır, ingilis hərbiyyə nazirliyinin ortaya atdığı bir firildaqdır.

– Bu aparat bir rus tərəfindən qurulmuşdur, mən o adamı tanıyram, – deyə Xlinov cavab verdi, – o istedadlı bir ixtiraçı və böyük bir cinayətkardır.

Xlinov Qarin barəsində bütün bildiklərini danışdı: onun politeknik institutunda apardığı işlərdən, Krestov adasındaki cinayətdən, yaylaq evinin zirzəmisiində təpiyan qəribə şeylərdən, Şelqanın Parisə çağırılmasından və indi görünür ki, Qarinin aparatı uğrunda qızgrün mübarizə getdiyindən danışdı.

– Dətil göz qabağındadır, – deyə Xlinov foto-şəkli göstərdi, – bu, Qarinin işidir.

Volf tutqun bir halda şəkli nəzərdən keçirdi. Professor fikirli-fikirli dedi:

– Siz güman edirsiniz ki, istilik şüalarının köməyi ilə yeri qazımaq olar, elemi? Hərçənd... üç min dərəcə istilikdə gil də, qranit də eriyər. Çox maraqlıdır. Çox... Bu Qarina bir təhər telegram vurmaq olarmı? Hm... Əger qazma işini süni surətdə soyutma işi ilə birləşdirmək və qazılmış qatları kənara çıxarmaq üçün elektrik elevatorları qurmaq mümkün olsa, çox dərinliklərə getmək olar... Dostum, siz məni ləp yaman maraqlandırdınız...

Professor adəti xilafına olaraq gecə saat ikiyə qədər eyvanda var-gəl edib, sıqarını tüstüledir və bir-birindən qəribə planlar düşüñürdü.

45

Adətən Volf professorun evindən getdikdə, Xlinov ilə meydançada xudahafizləşərdi. Bu dəfə isə o, üzünü turşudaraq, başını aşağı dikib, əlağacını taqqıldada-taqqıldada onunla yan-yana gedirdi.

O, Xlinovdan soruşdu:

– Sizin fikrinizcə, mühəndis Qarin öz aparatı ilə birlikdə Vill Davredəki əhvalatdan sonra qaćıb gizlənmüşdür, elemi?

– Bəli.

– Bəs o, “Fonteneblo meşəindəki qanlı tapıntı” Qarin ola bilməzmi?

– Siz demək istəyirsiniz ki, Şelqa aparatı ələ keçirmişdir?..

– Elədir ki, var...

– Bu, mənim də ağlıma geldi... Bəli ele olsayıdı, pis olmazdı.

– Mən də belə güman edirəm, – deyə Volf başını qaldırıb istehza ilə cavab verdi.

Xlinov tez öz həmsöhbətinin üzünə baxdı. İkiisi də ayaq saxladılar. Uzaqdan düşən fənerin işığı Volfun üzünü işıqlandırmışdı, onun üzündə acı bir istehza, soyuq baxışlı gözləri və inadlı çənəsi görünürdü. Xlinov dedi:

– Hər halda bütün bunlar hələlik təxmindir, hələlik bizim mübahisə etməyimizə bir sebəb yoxdur.

– Başa düşürem, başa düşürem.

– Volf, mən sizə kələk gelmirməm, amma qəti deyirəm ki, Qarinin aparatının SSRİ-də olması zəruridir. Bircə bu arzu ilə mən siz özümə düşmən edirəm. Sədaqətli sözümdür, əzizim Volf, siz öz vətəniniz üçün nəyin zərərlı və nəyin xeyirli olduğunu çox aydın bilmirsiniz.

– Siz məni təhqir etməyəm çalışırımsız?

– Tfu, lənet şeytana! Hərçənd, düzdür, – deyə Xlinov tamamilə ruslara mexsus bir hərəkətlə, şlyapasını kənarə itələyib, qulağının dalını qaşdı və bunu Volf həmin saat gördü. – Məger biz bir-birimizdən səkkiz milyona qədər adam qırıldıdan sonra, indi sözdən inciyə bilərikmi?.. Siz təpədən dirnağa qədər almansınız, zirehli piyada, maşın istehsal edənsiniz, sizin əsəbləriniz də, güman edirəm ki, başqa tərkibdədir. Bura baxın, Volf, Qarinin aparatı sizin kimi adamların əline düşsə, kim bilir dünyada neler törədərsiniz...

– Almaniya heç bir zaman həqarətlə barışa bilməz.

Onlar Xlinovun birinci mərtəbədə bir otaq tutduğu evə çatdırılar. Dinməden xudahafizləşdilər. Xlinov darvazadan içəri girdi. Volf sənmüş siqarını dişlərinin arasında o tərəf-bu tərəfə verə-verə dayanmışdı. Birdən birinci mərtəbədə pəncərə açıldı və Xlinov həyəcanlı bir surətdə pəncərədən başını çıxardı...

– Hə... siz hələ burdasınız?.. Şükür Allaha. Volf, Parisdən, Şelqadan telegram var... Dinləyin: “Cinayətkar qaçmışdır. Mən yaranmışam, gec sağalacağam. Dünyanın üstünü böyük, labüddə təhlükə almışdır. Sizin gəlməniz vacibdir”.

Volf dedi:

– Mən də sizinlə gedirəm.

46

Yırğalanan ağ pərdənin üzərində yarpaqların kölgəsi oynasırdı. Bayırдан fasilesiz şırtlı səsi gelirdi. Bu, xəstəxana bağının içinde gəzdirmə borulardan ağaclarla çilənən və göyqurşağı kimi rəngbərəng sepələnib, çinar ağaclarının yarpaqlarından damclayan suların şırtlısı idi.

Selqə pərdədən süzlən işıqla işıqlanmış ağ divarlı uca otağın içinde mürgüleyirdi.

Uzaqdan Parisin gurultusu eşidilirdi. Yaxından isə ağacların xişltısı, quşların civiltisi və suyun yeknəsəq şırtlısı gəldi.

Xəstəxananın yaxınlığında avtomobil turıldadı və dəhlizden addım səsləri gəldi. Selqə tez gözlərini açıb gərgin, həyəcanlı halda qapıya baxdı. O hərəket edə bilmirdi. Hər iki qolu gipsə qoyulmuş, döşü və başı tənziflə sarılmışdı. Özünü qorumaq üçün bircə gözləri qalmışdı. Bağdan gələn xoş səsler onu yene yuxuya apardı.

Selqanı başdan-ayağa ağ geyinmiş karmelit¹ – şəfqət bacısı yuxudan ayıldıb, totuq elində tutduğu, içində çay olan çini sous qabını ehtiyatla onun dodağına yaxınlaşdırıldı. O getdikdən sonra otaqda lavanda qoxusu qaldı.

Gün yuxu ilə həyəcan arasında keçdi. Bu Selqanı Fonteneblo meşəsində qanına bulaşmış, huşsuz bir halda tapdıqları gündən sonra keçən yeddinci gün idi. Onu müştəntiq artıq iki dəfə dindirmişdi. Selqə belə məlumat vermişdi:

– Gecə saat on ikidə mənə iki nəfər hücum etdi. Mən əlağacı və yumruqla özümü qoruyurdum. Mənə dörd gülə vurdular. Daha heç bir şey xatırlamıram.

– Hücum edənleurin üzlərini yaxşı gördünümüzü?

– Onların üzlərinin aşağı hissəsi yaylıqla örtülmüşdü.

– Siz özünüzü əlağacı ilə də qoruyurdunuzmu?

– Bu elecə bir ağac budağı idi, meşədə yerdən götürmüştüm.

– Gecənin bu vaxtında necə olmuşdu ki, siz Fonteneblo meşəsinə gedib çıxmışdırınız?

– Oralarda gəzisib saraya tamaşa edirdim, qayıdanda meşənin içi ilə gedirdim, yolu azdım.

– Siz bu vəziyyəti necə izah edərsiniz ki, size qəsd edilən yerin yaxınlığında təzə avtomobil izi görünmüştür?

– Deməli cinayətkarlar avtomobil ilə gəliblərmiş.

– Sizi soymaq üçünmür? Yoxsa öldürmek üçünmür?

– Zənnimcə bunların heç biri deyil. Məni Parisdə heç kəs tanımır.

Mən səfarətxanada qulluq etmirəm. Siyasi bir vezifəm yoxdur. Yanımda da pul az idi.

– Deməli ki, qoşa palıd ağacı dibində, talada durub bir papiroş çəkən, o biri isə, qiymətli mirvari ilə bəzənmiş qol düyməsini itirən cinayətkarlar sizi gözləmirlərmiş?

– Çox güman ki, bunlar at yarışlarında və ya kazinoda var-yoxlarını qoymuş gənc kübarlar imiş. Onlar öz işlərini düzəltmək

¹ Karmelitlər – rahiblər ordenidir (*müəllifin qeydi*).

üçün meşədə bir fırşət gözləyirlərmiş. Fonteneblo meşəsində onlara cibləri min franklıq pullarla dolu bir adam da rast gələ bilerdi.

İkinci istintaq zamanı müstəntiq Berlinə Xlinova vurulan teleq-ramın surətini göstərdikdə (bu surəti müstəntiqə karmelit-şəfqət bacısı vermişdi), Şelqa demişdi:

– Bu şifirdir. Rusiyadan qaçıb gəlmış böyük bir cinayətkarın tutulması məsəlesinə aiddir.

– Siz mənimle bu barədə daha açıq danışa bilməzsinizmi?

– Yox. Bu sərr mənim öz sərrim deyil.

Suallara Şelqa dəqiq və aydın cavablar verir, müstəntiqin gözlerinə sədaqətlə, hətta bir qədər maymaqcasına baxırdı. Müstəntiqin ondakı səmimiyyətə inanmaqdan başqa çarəsi qalmadı.

Ancaq təhlükə sovuşmamışdı. "Vill Davredəki dehşətli işe" aid təfsilatla dolu qəzet səhifələri də, qapının ardı da, küləyin yelləndirdiyi pərdənin dalısı da, karmelit-şəfqət bacısının totuq əli ilə Şelqanın dodaqlarına yaxınlaşdırıldığı çini sous qabı da təhlükə ilə dolu idi.

Xilas olmaq üçün birçə yol var idi: gipsi və sarğıları mümkün qədər tez çıxarıb atmaq lazımlı idi. Şelqa yarı huşuz halda hərəkətsiz donub qalmışdı.

47

...Yarı huşuz halda onun xatırına bunlar gəlirdi:

Fənərlər sönmüşdü. Avtomobil yavaşıdı... Qarin başını maşının pəncərəsindən çıxarıb ucadan piçıldadı:

– Şelqa, döndərin. Bu saat tala olacaq. Talada...

Avtomobil şose yoluñun çökeyində bərk yırgalanıb ağacların arası ilə yeridi, döndü və durdu.

Ulduzların işığında eyri-üyrü bir tala göründü. Ağacların kölgəsində tutqun bir halda yiğin-yiğin qayalar nəzərə çarpırdı.

Motor söndürülmüşdü. Tünd ot qoxusu gəlirdi. Xirdaca axar su yuxulu-yuxulu şirldiyir, üstündən incə bir duman qalxıb, yaxşı seçil-meyən bir zolaq halında talanın derinliyinə doğru uzanıb gedirdi.

Qarin yaş otun üstünə atıldı. Əlini uzatdı. Zoya Monroz şapkasını gözlerinin üstünə qədər basmış halda avtomobildən çıxdı, başını qaldırıb ulduzlara san baxdı. Çiyinlərini oynatdı.

– Hə, çıxın görek, – deyə Qarin kəskin bir ifadə ilə səsləndi.

Onda Rollinq, başını irəli uzadaraq avtomobilden çıxdı. Kotelokunun kölgəsində onun qızıl dişləri parıldayırdı.

Daşların arasından axan su şirldayırdı. Rollinq görünür ki, çoxdan yumruq halında düyünlənmiş əlini şalvarının cibindən çıxarıb boğuq bir səsle dedi:

– Əgər burda ölüm hökmü veriləcəkse, mən etiraz edirəm. Hüquq naminə. İnsaniyyət naminə... Mən bir amerikalı kimi etiraz edirəm... Bir xristian kimi... Mən həyatım üçün istədiyiniz qədər qanbahası verməyə hazırlam.

Zoya, arxası ona sarı durmuşdu. Qarin nifrətə dedi:

– Sizi mən elə orda da öldürə bilərdim...

– Qanbahasımı istəyirsiniz? – deyə Rollinq tələsik soruşdu.

– Yox.

– Sizinlə iştirak... – deyə Rollinq yanaqlarını səyirtdi: – Sizin o qəribə işlerinizdə iştirak etməkmi?

– Beli. Siz bunu yadınızda saxlamış olarsınız... Malzerb bulvarında... Men sizə demişdim...

– Yaxşı, – deyə Rollinq cavab verdi, – mən sabah sizi qəbul edərəm... Sizin təklifləriniz barədə mən yenidən düşünməliyəm.

Zoya astadan dedi:

– Rollinq, boş-boş danışmayın.

– Madmazel! – deyə Rollinq yerindən sıçradı, onun katełoku sürüşüb burnunun üstünə düşdü, – madmazel, sizin rəftarınız misli görülməmiş bir şeydir... Bu xəyanətdir... Qətlədə iştirak etmək....

Zoya yenə astadan cavab verdi:

– Di cəhənnəm olun! Qarinlə danışın.

Bu vaxt Rollinq ilə Qarin qoşa palıda sarı yönəldilər. Burada elektrik feneri yandı. İki baş əyildi. Bir neçə saniyə yalnız daşların arası ilə axan suyun şırılıtı eşidiildi.

– Axı biz üç nəfer deyilik, dörd nəfərik... Burada şahid var, – Rollinqin qəti bir səsle söylədiyi bu sözləri Şelqa eйтdı...

– ...Kimdir, kimdir? – deyə Şelqa yarıyuxulu halda titrəyə titrəyə səsləndi. Onun bəbəkləri böyüdü.

Onun qarşısında ağ stulda, şlyapası dizinin üstündə, Xlinov oturmuşdu.

— Onların oyununu əvvəlcəden duya bilmədim... Düşünməyə macal olmadı, — deyə Şelqa əhvalatı ona danışındı, — elə bir axmaq iş gördüm ki, daha nə deyim.

Xlinov dedi:

— Sizin səhviniz orda olub ki, Rollinqi də avtomobilə götürüb-sünüz.

— Məgər mən götürmüştüm... Mehmanxanada atışma və qırğın başlıdıqda, Rollinq siçovul kimi avtomobildə oturub, iki Kolt tapançasını çəkib əllerində tutmuşdu... Mənim yanında silah yoxdu. Mən balkona çıxıb Qarinin basqınçılarını başına nə gətirdiyini gördüm... Bunu Rollinqə xəbər verdim... O qorxub ilan kimi fişildadı və maşından düşməyi qəti surətdə rədd etdi... Sonra o, Zoya Monrozu gülə ilə vurmaq istədi. Amma Qarinə mən onun qollarını qardıq... Cox əlləşmeye vaxt yox idi, mən sükana oturub maşını sürdüm...

— Bəs siz talada olduqda və onlar palid ağacının dibində məsləhətləşdikdə işi başa düşmədinizmi?

— Başa düşdüm ki, mənim işim fırıldır. Ancaq nə edə bilərdim? Qaçmaqmı? Yox, axı mən hər halda idmançıyam... bir də ki, tamamilə düşünülmüş bir planım var idi... Cibimdə Qarinin adına on vizası olan saxta pasport hazır idi... Onun aparatı lap əlimin altında, avtomobildə idi... belə bir vəziyyətdə məgər mən öz canımın hayına qala bilərdimmi?..

— Di yaxşı... deməli onlar danışib razılaşdırılar.

— Rollinq elə orda, ağacın altında nəsə bir kağızı imzaladı, — mən bunu gördüm. Bundan sonra mən eşitdim ki, o, dördüncü şahid baresində, yeni mənim barəmdə danışdı. Mən astadan Zoyaya dedim: "Bura baxın, bayaq biz polisin yanından keçdik, o, maşının nömrəsini gördü. Əgər indi məni öldürsələr, sabah sizin üçünüzü də qolunuza polad buxov vurulacaqdır". Bilirsinizmi o mənə nə cavab verdi? Bir qadına bax ha!.. Çiyninin üstündən qanrlılıb, üzümsə baxmadan dedi: "Yaxşı, biz bunu nəzərə alarıq". Bəli, bəli. Qarin ilə Rollinq maşının yanına qayıtdılar. Mən heç özümü o yola qoymadım... Maşına əvvəlcə Zoya mindi. Başını çıxarıb ingiliscə nəsə dedi. Qarin mənə müraciət etdi: "Yoldaş Şelqa indi sürüün, gedək: şose ilə, tam sürətlə qərbə". Mən radiatorun qabağında çöməldim... Bax, bunda səhv elədim.

Onların elində elə bu bircə dəqiqə vardı... Maşın hərəkətdə olan zaman mənə heç bir şey edə bilməzdilər, qorxardılar... Bəli, mən maşını işə salmağa başladım... Birdən əmgəyimdə, beynimdə elə bir ağrı duyдум ki, elə bil başıma bir ev uçdu, sümüklerim xırçıldı, bir zərbə hiss etdim, üzümü işq yandıran kimi oldu, üzüqoylu yixildim... ancaq onu görə bildim ki, Rollinqin əyilib eybəcərleşmiş sıfəti bir anda görünüb yox oldu. Köpək oğlu! Mənə dörd güllə çaxdı... Sonra, bir də gözlərimi açanda özümü bu otaqda gördüm.

Bu əhvalati danışmaqdan Şelqa yoruldu. Xeyli müddət susdular. Xlinov soruşdu:

— Bəs indi Rollinq harda ola bilər?

— Necə yəni harda? Əlbəttə, Parisdə. Mətbuatı elinə alıb oynadır. İndi o, kimya cəbhəsində böyük hücumu keçmişdir. Pulu kürək ilə küreyir. Bütün iş də elə ondadır ki, mən hər dəqiqə pəncərədən bir güllə atılacağını və ya sous qabında mənə zəher veriləcəyini gözləyirəm. O, əlbəttə, mənim axırıma çıxacaqdır...

— Bəs niyə susursunuz?.. Həmin saat polis rəisinə xəbər vermək lazımdır.

— Əziz yoldaş, siz dəli olubsunuz nədir! Mən bu vaxta qədər elə ona görə sağ qalmışam ki, səsimi çıxarmıram.

— Deməli ki, Şelqa, siz aparatın təsirini öz gözlerinizlə görübsünüz, eləmi?

— Görmüşəm və indi bilirem ki, toplar, qazlar, təyyarələr, — bütün bunlar hamısı uşaqlıq oyuncağıdır. Unutmayın ki, Qarin bu işdə tək deyil... Qarin, bir də Rollinq. Ölüm yayan maşın bir də milyardçı. Hər bir şey gözləmek olar.

Xlinov pərdəni qaldırıb xeyli müddət pəncərənin qabağında duraraq, zümrüd kimi yamyasıl bağçaya, bənd-bənd metal boruları bağın kölgə tərəfinə çətinliklə sürüyən qoca bağbana, söyüd kolları altında işgüzar və qayğılı bir surətdə o yan-bu yana qaçısan, torpaqdan soxulcan çıxarıb yeyən qaratoyuqlara tamaşa etdi. Bağın üzərindəki səma gömgöy və gözəl idi, əbədi bir sükunətə dałmışdı.

— Gelsənə onları elə özbaşına buraxaq, qoy əllerindən gələni etsinlər, Rollinqlə Qarin beləliklə öz aqibətlərini yaxınlaşdırırlar, — deyə Xlinov sözə başladı. — Bu dünya labüdden tələf olacaqdır... Burada yalnız qaratoyuqlar ağıllı ömür edir. — Xlinov pencerədən üzünü çevirdi. — Daş dövründə yaşayan insan, şübhəsiz ki, indiki-lərdən ağıllı imiş... O pulsuz-parasız, yalnız öz daxili ehtiyacına görə mağaraların divarlarına şəkillər çəkir, tonqal başında oturub mamontlar, tufanlar, həyat və ölümün qeribə dövr etməsi və öz-özü barəsində düşündürdü. Həqiqətən, bu nə qədər hörmətə layiq bir işdi!.. Onun beyni hələ kiçik, kəlləsinin sümükleri qalın idi, amma mənəvi enerji onun başından şimşek kimi şüa saçırı... Amma bunlar, indiki adamlar, axı uçan maşınlar onların neyinə gərəkdir? Bulvarda veyllənən hər hansı bir modabazı aparıb paleolitik insanların mağarasında onunla üz-üzə oturtsan, həmin o qılı əmi ondan soruştardı ki: “Danış bir görün, bu yüz min ilde sən nələr kəşf edibsən?..”

— Modabaz isə, əzilib-bütülərək cavab verərdi: “Ah, ah, mən, bilirsınız, o qədər düşünmürəm ki, nə qədər mədəniyyətin səmərələrindən istifadə edib ləzzət çəkirməm, cənab ulu baba... Əgər qara camaat tərəfindən inqilab qorxusu olmasaydı, onda bizim bu dünya, doğrudan da, çox gözəl olardı. Amma dərd burasındadır ki, bu daimi böhranlar və inqilablar artıq bizi tengə getirmişdir...” — Ulu baba isə, od saçan gözlərini həmin modabaza zilləyiib deyərdi: “Vay seni... Amma mən bax, düşünməyi, fikirləşməyi xoşlayıram, budur bax, oturub öz dahiyanə beynime hörmət edirəm... Mən öz fikrimlə bütün kainatı dəlib keçmək istərdim...”

Xlinov susdu. O, gülümşünə-gülümşünə gözlərini paleolitik mağaranın alaqqaranlığına zilləmişdi. O, başını silkələyib dedi:

— Axı bu Qarin ilə Rollinqin məqsədləri nedir? Qidiq. Qoy onlar bunu dünya üzərində hakimiyyət adlandırsınlar, amma hər halda bu qidiqdan artıq bir şey deyil. Keçən müharibədə otuz milyon adam tələf oldu. Onlar üç yüz milyon adam qırmaq isteyirlər. Mənəvi enerji çox dərin bir bihuşluq dövrü keçirir. Professor Reyxer yalnız bazar günləri nahar edir, qalan günlərdə o, qəlyanaltı vaxtı riçal və marqarınlı iki buterbrod, nahar vaxtı isə, suda bişmiş duzlu kartof yeyir. Fikri zəhmətin qiyməti belədir... Nə qədər ki, biz onların bütün “mədəniyyətini” partladıb dağıtmamışq, nə qədər ki, Qarini dəli-xanaya salmamışq, Rollinqi isə, Vrangel adasında bir yerə təsərrüfat

müdiri göndərməmişik, bu belə də davam edecək... Siz haqlısınız, mübarizə lazımdır... Olsun, — mən hazırlam. Qarının aparatına SSRİ malik olmalıdır.

— Aparat bizim olacaq, — deyə Şelqa gözlərini yumub dilləndi.

— İşə hansı tərəfdən girişmək lazımdır?

— Necə ki, lazımdır, kəşfiyyatdan.

— Hansı istiqamətdə?

— Qarin bu saat yəqin ki, qızığın bir surətdə öz aparatını qurmağa girişmişdir... Vill Davredə onun əlində yalnız model var idi. Əgər o, döyüş aparatını qurmağa müvəffəq olsa, onda daha onu ələ keçirmək üçün çox çətin olar. Birincisi budur ki, onun aparatı harada qurduğunu öyrənmək lazımdır.

— Pul lazım olacaq.

— Elə günü bu gün Qrenell küçəsinə gedin. Orada bizim sefir ilə danışın, mən ona artıq bəzi işlər barəsində məlumat vermişəm. Pul tapılar. İndi ikinci iş budur ki, Zoya Monrozu tapmaq lazımdır. Bu çox mühümdür. O, ağıllı, amansız və böyük xəyala malik bir qadındır. O, Qarin ilə Rollinqin can damarlarını öz əlinə almışdır. Onların finlıdaqlarının bütün canı onun əlindədir.

— Bağışlayın, mən qadınlarla mübarizə etməkdən çəkinirəm.

— Aleksey Semyonoviç, o qadın bizim hər ikimizdən güclüdür. O hələ çox qanlar tökəcəkdir.

50

Zoya, əynində dənizçisayağı qızıl düyməli ağ pencək və ağ yubka göyərtəyə çıxdı; orada kələğə tərəfdə qamışdan qayrılmış alçaq stolun üstündə qəlyanaltı süfrəsi hazır idı.

Zoya stolun arxasına oturdu. Bir parça çörək kəsib etrafə göz gəzdirdi. Motorlu yaxtanın ensiz gövdəsi ayna kimi suları yarış üzürdü; dənizin rəngi buludsuz səmanın rəngindən bir azca tünd, gömgöy idi. Təmiz yuyulmuş göyərtənin təravətli qoxusu gelirdi. İlqıq bir külək əsib onun yanaqlarını oxşayırdı.

Azacıq qabarıq, zamşaya bənzər ensiz taxtalarla döşənmiş göyərtənin kənarlarına hörmə kreslolar düzülmüş, ortaya gümüşü

Anadolu xalısı salınmış, üstüne ipək balıqlar səpələnmişdi. Kapitan körpüsündən gəminin arxasına qədər göy ipəkdən tent çekilmiş, kənarlarından saçاقlar və qotazlar asılmışdı.

Zoya köksünü ötürüb qəlyanaltı etməyə başladı.

Norveçli olan, üzü təmiz qırılxılmış, yanaqları yaşı uşaq yanaqları kimi qızarmış kapitan Yansen yumşaq addımlarla gülümşünə-gülümşünə ona yaxınlaşdı. O, iki barmağını ağır-ağır qaldırıb sağ qulağının üstünə basılmış furajkasına dirdi.

— Sabahınız xeyir olsun, madam Lamol. (Zoya seyahətə bu adda və Fransız bayraqı altında çıxmışdı.)

Kapitanın paltarı ağappaq idi, yaxşıca ütülənmişdi, — o, dənizçi sayğı yayxana-yayxana addımlayırdı, özü çox zərif idi. Zoya onun furajkasının künlüyündəki palid yarpaqlarından tutmuş, altı hörmə ipdən olan aq tuflilərinə qədər nəzərdən keçirdi və razı qaldı.

— Sabahınız xeyir, Yansen.

— Hüzurunuza ərz olsun ki, kursumuz şimal-qərb — qərb enlik və uzunluq (filan-filan), üfüqdə Vezuvinin tüstüsü görünür. Bir saat çəkməz ki, Neapol da görünər.

— Oturun, Yansen.

Zoya əlinin hərəketi ilə onu qəlyanaltıya dəvət etdi. Yansen qüvvətli bədəninin tezyiqindən cirildayan qamış kresloya oturdu. O, qəlyanaltı yeməkdən imtina etdi, çünki səhər saat doqquzda yemişdi. Nəzakət üçün bir fincan qəhvə götürdü.

Zoya onun gündən yanmış, kirpiklerinin rəngi açıq olan üzüne nəzər səldi, — onun üzü azacıq qızarmışdı. Yansen qəhvədən bircə udum da içmədən, fincanı süfrənin üstünə qoydu.

O, gözlerini qaldırmadarı dedi:

— Şirin suyu dəyişmək və motorlar üçün benzin götürmək lazımdır.

— Necə, Neapola yanalmalıñ? Bu nə qədər darixdiricidir! Əgər sizə su və benzin götürmək çox vacibdirse, onda biz xaric reyddə durarıq.

— Baş üstə, xaric reyddə durarıq, — deyə kapitan yavaşça dil-ləndi.

— Yansen, sizin dədə-babalarınız dəniz qudluları olublar, eləmi?

— Bəli, madam.

— Bu nə qədər maraqlıdır! Macəralar, təhlükələr, coşqun kef məclisləri, gözəl qadınları götürüb qaçmaq... Siz dəniz qulduru olmadığınıza heyif silənirsinizmi?

Yansen dinmədi. Onun sarışın kirpikləri qırıldı. Alnı qırışlandı.

— Hə?

— Mən yaxşı tərbiyə almışam, madam.

— İnanırıram.

— Məgər məndə elə bir əlamət görüsünüzmü ki, qeyri-qanunu və nalayıq hərəkətlərə qadir olduğumu göstərsin?

— Eh, deyə Zoya cavab verdi, — belə qüvvətli, cürətli, qudlular nəslindən, əla bir adam olasan, özün də sarsaq bir qadını ilq, darixdurıcı bir gölməçənin içində gəzdirməklə kifayətlənəsən. Eh!

— Axı, madam...

— Bir axmaq iş eləyin, Yansen. Mən darixiram...

— Baş üstə, bir axmaq iş elərom.

— Dəhşətli bir fırtna qopanda, gəmini daşa oturdun.

— Baş üstə, gəmini daşa oturdaram...

— Siz doğrudan da bunu etmək niyyətindəsinizmi?

— Əgər siz əmr etsəniz...

O, Zoyanın üzüne baxdı. Gözlərində həm inciklik, həm də çekin-gən bir heyranlıq əlamətləri vardi. Zoya əlini uzadıb onun pence-yinin ağappaq qoluna qoydu:

— Mən sizinlə zarafat etmirəm, Yansen. Sizi, vur-tut üç həftədir ki, tanıyıram, ancaq mənə elə gelir ki, siz sədaqətli olmayı bacaran adamlardansınız. (Yansen dodaqlarını dişlədi.) Mənə elə gelir ki, əgər görəcəyiniz iş sizə heyatdan sərməst olacaq qədər zövq almağa imkan verəsə, — qanundan kənar hərəkətlər etməyə də qadırsınız...

Bu zaman kapitan körpüsündəki ləkələnməş və üzərində bürünclər parıldayan pilləkəndə sürətlə hərəkət edən ayaqlar göründü. Yansen tələsik dedi:

— Vaxtdır, madam...

Kapitanın köməkçisi aşağı endi. Rəsmi təzim edib dedi:

— Madam Lamol, on ikiyə üç dəqiqə qalmışdır, bu saat radio ile çağıracaqlar...

Külek Zoyanın yubkasını yelken kimi şışirdi. Zoya üst göyerteyə, radioteleqraf olan kabineyə qalxdı. Gözlerini qiyaraq duzlu hava ilə dərin nəfəs aldı. Yuxarıdan, kapitan körpüsündə ayna kimi parıldayan dənizin diğirlənmış səthinə düşən günəş işığı ucsuz-bucaqsız görünürdü.

Zoya məheccerdən tutub etrafə baxdıqca baxdı. Burnu dik qalxmış gəminin ensiz gövdəsi bu işıqlı sularda küleklərin arası ilə uşub gedirdi.

Zoyanın bütün əzablı qaranlıq keçmişİ bu günəş işığının içində əriyib yox olurdu..

Burnu günəşə doğru ucalmış gəminin göyərtəsində Zoya belə düşünürdü: "Mən gəncəm, mən gözələm, mehribanam".

Külek onun boynunu, üzünü oxşayırıdı. Zoya sevincə özünə səadət arzulayırdı. O, işıqdan, səmadan, dənizdən nəzərlərini ayırmak istəmeye-istəmeye, qapının soyuq dəstəsini burdu və bühlur kimi şüşəbənd kabinəyə girdi, burada gün düşən tərəfdən pərdələr asılmışdı. Zoya qulaqlıqları götürdü, stola dirsəklənib barmaqları ilə gözlərini tutdu.

Xronometrin cüt zərbələri şüse kimi cingildəyə-cingildəyə on ikini vurdı. Zoyanın yelken altındakı kreslodan ayağa qalxmasından bəri vur-tut üç dəqiqə keçmişdi.

O, barmaqlarını dəstəyə aparıb onu sola buraraq, aparatı otuz yeddi yarım metr dalğaya qurdu. Onda qulaqlığın qaranlıq boşluğunundan Rollinqin ağır və sərt səsi gəldi:

— ... Madam Lamol, madam Lamol, madam Lamol... Dinleyin, dinləyin, dinleyin...

— Hə, eşidirəm sakit ol, — deyə Zoya piçıldı.

— ...Orda bütün işlər öz yerindədirmi? Bir felakət baş verməyib ki?

Bir şeyə ehtiyacınız varmı? Bu gün də həmişəki kimi eyni saatda sizin səsinizi dinləmək xoşbəxtliyinə nail olacağam... Həmişəki kimi eyni uzunluqda dalğa ilə danişm... Madam Lamol, on bir dərəcə Şərqi uzunluq, qırx dərəcə Şimal en dairəsindən çox uzaqlaşmayıñ. Bu yaxında görüşmək ehtimalı var. Bizim işlərimiz öz qaydasındadır. İşlər əla gedir. Susmali olan adam susur. Arxayın və xoşbəxt olun, yolunuz uğurlu olsun...

Zoya qulaqlıqları çıxardı. Onun almı qırışdı. Xronometrin əqrəbinə baxa-bax, dişlərini bir-birinə sıxaraq dilləndi. "Təngə gəldim!" Hər gün radio ilə edilən bu məhəbbət etirafları onu yaman qəzebləndirmişdi. Rollinq onu rahat qoya bilmir, rahat qoymaq istəmir... O, nəhayət hər bir cinayətə hazırlıdır, teki Zoya ona icazə versin ki, hər gün xırıldaya-xırıldaya mikrofonda bu sözləri desin: "...arxayın və xoşbəxt olun, yolunuz uğurlu olsun".

Vill Davre və Fonteneblodakı qətlərdən sonra, ay işığuna qərə olmuş tənha şose yollarında Qarinə birlikdə Qavra getdikdən bəri Zoya Rollinqlə görüşmemişdi. Həmin gecə Rollinq Zoyaya gülə atmaq, onu təhqir etmək istəmiş və sonra susmuşdu. Hətta deyəsen elə o zaman avtomobilin içində iki qat bükülüb səssiz-səssiz ağlamışdı da.

Qavrda Zoya "Arizona" gəmisinə minib, səhər açılında, Biskay körfəzinə çıxmışdı. Lissabonda Zoya madam Lamol adına sənəd ve kağızlar alıb, Qerbədə en güzel gemilərden biri olan həmin bu gəminin sahibi olmuşdu. Onlar Lissabondan Aralıq dənizinə getmişdilər, orada ise "Arizona" İtaliya sahiləri boyunca var-gel edərək, on bir dərəcə Şərqi uzunluq və qırx dərəcə Şimal en dairəsi hüdudunda gəzişməkdə idi.

Gemi ilə Rollinqin Paris yaxınlığında Medonada olan xüsusi radiostansiyası ile həmin saat rabitə qurulmuşdu. Kapitan Yansen seyahətin bütün təfsiləti barəsində Rollinqə məlumat verirdi. Rollinq hər gün Zoyanı çağırırdı. Zoya hər axşam ona öz "əhvali" barəsində məlumat verirdi. Belə yeknəseqlik içərisində on gün keçdi, indi isə, budur "Arizona"nın aparatlari fəzəni yoxlarkən, anlaşılmaz bir dilde qısa dalğada bir şey eşitdilər. Bunu Zoyaya xəber verdilər. Zoya isə, elə səs eşitdi ki, ürəyi düşdü.

— Zoya, Zoya, Zoya, Zoya...

Qulaqlıqlarda Qarinin səsi, qanadlarını şüseye çırpan iri milçək kimi vizildiyirdi. O, Zoyanın adını tekrar edə-edə bir qədər fasiliədən sonra dedi:

— ...Gecə saat bir ilə üç arasında cavab ver... — Sonra yenə bu sözlər eşidildi:

— ...Zoya, Zoya, Zoya... Ehtiyatlı ol, ehtiyatlı ol...

Elə həmin gecə qadının səs dalğaları qaranlıq dəniz üzərində, yatmış Avropa üzərində, Kiçik Asyanın qədim xərabələri üzərində, tikanlar ve qurumuş otlarla örtülü Afrika düzənləri üzərində uçdu.

— ...Saat bir ilə üç arasında cavab verməyi tapşırana...

Zoya bu çağırışı çox-çox dəfələrlə təkrar etdi. Sonra dedi:

— ...Bu ağılsızlıq da olsa səni görmək istəyirəm. İtaliya limanlarından istədiyini təyin et... Məni adımla çağırma, səni səsində tanıyıram...

Elə həmin gecə, həmin o dəqiqlik də ki, Zoya çağırışını inadla təkrar edib, Qarinin haradasa, — Avropada, Asiyada, Afrikada olsun, — “Arizona”dan verilən elektromaqnit dalğalarını duyacağını ümidi edirdi, — ondan iki min kilometr məsafədə, Parisdə Rollinqin burnunu yorğana direyib yatdığı çarpayının yanındakı stolun üzərində telefon zəngi səsləndi.

Rollinq yerindən sıçrayıb dəstəyi qapdı. Semyonovun səsi tələsik dedi:

— Rollinq, xanım danışır.

— Kimlə?

— Pis eşidilir, ad çekmir.

— Yaxşı, qulaq asın. Sabah məlumat verərsiniz.

Rollinq dəstəyi qoyub yenə uzandı, ancaq daha yuxusu qaçmışdı.

İş asan deyildi: Avropanın üzerinde tufan kimi qaynaşan fokströtər, reklam fəryadları, kilsə ayinleri, beynəlxalq siyaset haqqında hesabatlar, operalar, simfoniyalar, birja bülletenləri, məşhur məzhekeçilərin məzəli atmacaları arasından Zoyanın zəif səsini seçib tutmaq lazımdı.

Bunun üçün Semyonov gecəli-gündüzlü Medonada otururdu. O, Zoyanın səsi ilə söylenmiş bir neçə söz tuta bilmişdi. Ancaq Rollinqin qısqanc xəyalını coşdurmaq üçün elə bu da kifayət edərdi.

Rollinq Fonteneblodaki gecədən sonra özünü çox pis hiss edirdi. Şelqa sağ qalmış, — dəhşətli bir tehlükə kimi onun başının üstünü kəsdirmişdi. Rollinqin özünə qalsa, bir zənci kimi ağac budığından asmaq istədiyi Qarin ilə müqavilə bağlanmışdı. Rollinq o zaman bəlkə də inad edərdi, — Qarinlə ittifaq bağlamaqdansa, ölməyi, eşafota getməyi üstün tutardı, ancaq Zoya onun iradəsini sarsırdı. Rollinq Qarin ilə razılığa gəlməkə vaxt qazanmış olurdu ki, bəlkə bu müd-

detdə o dəlisov qadının ağlı başına gələ, peşman ola, onun yanına qayıda... Zoyanın uzun müddəti səyahətə çıxmasını Rollinq müqaviləyə bir şərt olaraq əlavə etdi. (Guya bu, iz azdırmaq üçün lazım imiş.) Rollinq ümidi edirdi ki, hər gün radio ilə söhbət etməklə Zoyan inandırıb utandırar və öz tərəfinə cəlb edər. Bu ümid Rollinqin həyatında belkə də ən böyük bir axmaqlıq idi.

Qarin ilə şərtləşdiyinə görə, Rollinq texirsiz olaraq “kimya cəbhəsində ümumi hücum” başlamalı idi. Zoyanın Qavrda “Arizona” gəmisinə mindiyi gün Rollinq qatarla Parise qayıtdı. O, polisə xəber verdi ki, Qavra gedibmiş, qayıdan baş yolda gecə quldurlar ona hücum edibləmiş. (Onlar üç nəfər imiş və üzlərini yaylıqla bağlayıblarmış.) Onlar guya onun pulunu və avtomobilini alıblarmış. (Bu zaman Qarin, şərtləşdiklərinə görə, Fransanı qərbədən-şərqə keçərək, Lüksemburq sərhədindən atlayıb, Rollinqin avtomobilini rast gəldiyi ilk kanalda batırmalı idi.)

“Kimya cəbhəsində hücum” başlanmışdı. Paris qəzetləri bərk hay-küy qaldırmışdır: “Vill Davredə əsrarəngiz faciə”, “Fontenebleo parkında bir rus üzərinə əsrarəngiz hücum”, “Kimya kralının həysizcəsinə soyulması”, “Amerikan milyardçıları Avropada”, “Milli alman sənayesinin tələf olması”, “Rollinq və ya Moskva” – bütün bunlar ağıllı və məharetlə bir surətdə yumaq halında yumurlanıb, əlbəttə, qiymətli kağızlar sahibi olan meşşanların boğazında ilişib qalmışdı. Birja kökündən sarsılmışdı. Onun boz sütunları arasında, əsəbi əllərin üzərində qiymətləri düşən kağızların rəqəmlərini təbaşirle yazdıqları, pozduqları, yenə yazdıqları qara lövhələrin önündə gözləri az qala pırtılayıb çıxan, dodaqları qəhvəyi köpükle köpüklenmiş, dəli kimi olmuş adamlar bağırışa-bağırışa vurnuxurdular.

Ancaq bunlar tələf olan xırda-xuruş adamlar idı, – bütün bunlar boş şey idi. Böyük sənaye sahələri və banklar dişlərini bir-birinə sıxıb aksiyalarla dolu paketləri möhkəm saxlamışdır. Onları hətta Rollinqin buynuzları ilə də vurub yixmaq asan deyildi.

Qarin məhz bu ən çətin əməliyyat üçün zərbe hazırlayırdı.

Şelqanın düzgün təxmin etdiyi kimi, Qarin Almaniyada öz modeli üzrə aparatını “qızığın sürətlə” qurmaqdı idı. O, şəhərləri gezərək, zavodlara müxtəlif hissələr sıfariş edirdi. Parislə əlaqə saxlamaq üçün Köln qəzetinin şəxsi elanlar şöbəsindən istifadə edirdi. Rollinq də Parisin bulvar qəzetlərinin birində təxminən beş bir neçə setirlik

yazilar dərc etdirirdi: "Bütün diqqətinizi anilinə verin...", "Hər gün qiyətlidir, pulu əsirgəmeyin..." və i.a.

Qarin belə cavablar verirdi: "Təxmin etdiyimdən tez qurtaracağam...", "Yer tapılmışdır...", "İşə başlayıram...", "Gözlənilməz ləngimə olmuşdur...".

Rollinq: "Nigaranam, gün təyin edin...".

Qarin cavab verirdi: "Müqavilənin bağlandığı gündən otuz beş gün sayın...".

Semyonovun Rollinqə gecə telefonoqramma verməsi təxminən bu xəbərlə bir vaxta düşmüşdü. Rollinq odlanmışdı, – ona kelek gəlirdilər. Bütün bunlardan başqa "Arizona" ilə gizlin rabitə saxlamaq təhlükəli idi. Amma ertəsi gün madam Lamol ilə danışdıqda, Rollinq heç bir kəlmə ilə də öz həyəcanını bildirmədi.

İndi yuxusuz keçirdiyi saatlarda Rollinq öz ölüm-dirim düşməni ilə oynadığı "oyunu" yenidən "götür-qoy" etməyə başlamışdı. Belə məlum oldu ki, Qarin o qədər də yaxşı qorunmur. O, Zoyanın səyahətə çıxmasına razılıq verməklə səhv etmişdi, – onun üçün oyunun axırı əvvəlcədən müəyyən olunmuşdu. Ona "Arizona"nın göyərtəsində mat veriləcəkdi.

53

Lakin "Arizona"nın göyərtəsində işlər əsla Rollinqin düşündüyü kimi getmirdi. O, Zoyanı ağıllı, hər şeyin öz yerini bilən soyuq, sədaqətli bir qadın kimi xatırlayırdı. Zoyanın qadın zəifliklərinə nece iyrənc bir münasibət bəslədiyini o bilirdi. O, bilirdi ki, Zoyanın bu dilənçi, sərsəri, quldur Qarine olan meyli uzun zaman davam etməyəcəkdir. Aralıq dənizində edilən gözəl səyahət onun ağlını saflaşdırmağa iddi.

Zoya Qavrda gəmiyə minəndə, doğrudan da, heç özündə deyildi. Okeanın ortasında bir neçə gün tək qalması onu sakitləşdirmişdi. O, mavi işiqda şəffaf sular üzərində, dalğaların əbədiyyət kimi sakit səsleri altında yuxudan ayılır, yaşayır və yatırı. O, çirkli otağı, Lenuarın ağarmış dişlerini və gözləri şüşəyə dönənşmiş meyitini, Ördəkburunun sinəsindəki çalıım-çarpaz laxtalananmış qanı və tüstülenən zolağı, Fonteneblodakı rütubətli talanı və Rollinqin quduz bir it

oldürürmüş kimi, gözlənilməz gülə səslerini xatırlayarkən ürpəşir və bütün bədəni sarsılırdı...

Lakin Rollinqin ümid etdiyi kimi, onun fikri aydınlaşmadı. Həm ayıqlıqda, həm də yuxuda onun gözünə qəribə adalar, mərmər saraylar, okeanın içərisinə enen pillelər görünürdü... Yiğin-yiğin gözəl adamlar, musiqi, dalgalanan bayraqlar... O özü isə, bütün xəyalı aləmin hökməndəri idi...

Onun yuxuları və mavi tentin altında kresloda gözündə canlanan bu mənzərələr Qarin ilə Vill Davrede (qətildən bir saat əvvəl) edilmiş səhbətin mabədi idi. Onun üreyindən keçənləri bu saat bütün dünyada yalnız bir adam, – Qarin başa düşə bilərdi. Ancaq Lenuarın şüşəyə dönənşmiş gözləri və Ördəkburun Qastonun açıla qalmış dehşətli ağızı onunla əlaqədar idi.

Elə buna görədir ki, gözlənilmədən radionun qulaqlığında Qarinin səsi eşidildikdə, Zoyanın üreyi düşmüştü. O vaxtdan bəri Zoya hər gün onu çağırır, yalvarır, hədələyirdi. Zoya onu görmək istəyir, həm də qorxurdu. Qarin onun gözlerinə dəniz və səmanın mavi saflığında qara leke kimi görünürdü... Zoya öz yuxularını ona ayıqlıqda danışmalı idi. Ondan Olivin qurşağının harda olduğunu soruşturmağı iddi. Zoya gəminin içində vurnuxur, kapitan Yansenin və onun köməkçisini narahat edirdi.

Qarin belə cavab vermişdi:

"...Gözəl. Bütün istədiklərin olacaqdır. Sən yalnız istəməyi bacar. Sən arzu bəslə, coş, – bu yaxşıdır. Sən mənə elə bu cür lazımsan. Sənsiz mənə heç bir iş dad vermir".

Qarinin verdiyi son radio məlumatı belə idi və bunu eynən bu cür Rollinq də tutmuşdu. Bu gün Zoya ona verdiyi bu sualın cavabını gözləyirdi: – onu gəmide dürüst olaraq hansı gün gözleməlidir? Zoya göyərtəyə çıxbı məhəccərə söyklənmişdi. Gəmi ağır-ağır hərəkət edirdi. Külək yatmışdı. Şərq tərəfdə hələ gözə görünməyən yerin buxarları ucalır və Vezuvi üzərində kül rəngli tüstü sütunu görünürdü.

Kapitan Yansen gəminin körpücүyündə durbin tutduğu əllerini aşağı endirdi və Zoya duydu ki, o, sehrlənmiş kimi ona baxır. Necə də baxmayayıd, bir halda ki, süd kimi ağappaq və göyümtül ənginliklərin üzərində, məhəccərin yanında madam Lamol durmuşdu və səmanın, suyun bütün gözəllikləri sanki onun baxıb lezzət almazı üçün yaranmışdı.

— Burası gelin, Yansen!

O, qızmış göyertedə yumşaq və iri addımlarla Zoya yaxınlaşdı.

— Yansen, siz mənim dəli olduğumu güman etmirsiniz ki?

— Men belə güman etmirəm, madam Lamol və siz mənə hər nə əmr etsəniz, belə güman etmərem.

— Təşəkkür edirəm. Mən sizi ilahi Zoya ordeninin komandoru təyin edirəm.

Yansen sarışın kirpiklerini qırpdı. Sonra ona rəsmi təzim etdi. Əlini yanına salıb bir də gözünü qırpdı. Zoya güldü və Yansenin də dodaqları gülümşündü.

— Yansen, en xəyalı arzulara çatmaq imkanı vardır.... Belə bürkülü bir günortağı bir qadının ürəyindən keçən hər şey... Ancaq mübarizə etmək lazımdır.

— Baş üstə, mübarizə edərəm, — deyə Yansen qısa cavab verdi.

— “Arizona” saatda neçə dəniz mili gedir?

— Qırxa qədər.

— Açıq dənizdə ona hansı gəmilər çata bilər?

— Belə gəmilər çox azdır...

— Belə bizi uzun müddət qovlamalı oldular.

— Əmr edirsinizsə, mümkün qədər çox maye yanacaq götürək.

— Bəli. Konserv, şirin su, şampan şərabı.. Kapitan Yansen, biz çox təhlükəli bir iş üçün gedirik.

— Baş üstə. Təhlükəli iş üçün gedək.

— Ancaq, eşidirsinizmi, mən qalib gələcəyimizə əminəm...

Saat birin yarısını vurdu... Zoya radio telefon kabinetinə çıxdı. Aparatın yanında oturdu. Əlini radioqəbuledicinin dəstəyinə apardı. Hardansa, bir neçə fokstrot taktı eşidildi.

Zoya qaşlarını çatıb xronometre baxdı. Qarin susurdu. Zoya barmaqlarının titrəməsini saxlayaraq, dəstəyi yenidən tərpətməyə başladı.

...Tanış olmayan bir səs rus dilində ağır-agır ləp qulağının içine bu sözləri deyirdi:

“...Əger həyatınız sizin üçün qiymətidirsə... cüme günü Neapolda sahile çıxın... “Splendid” mehmanxanasında şənbə günü günortaya qədər gözləyin”.

Bu sözlər dörd yüz iyirmi bir metr uzunluqda dalğada, yəni bütün bu müddətdə Qarinin istifadə etdiyi stansiyasının dalğasında verilən bir cümlənin axımı idi.

Şelqanın yatdığı otaqda dalbadal üçüncü gecə idi ki, pəncərənin taxalarını bağlamağı unudurdular. Hər dəfə Şelqa bunu karmelit-səfqət bacısının yadına salırdı. O diqqətlə baxırdı ki, pəncərənin taxtasının iki yayını birləşdirən cəftə möhkəm bağlaşın.

Bu üç həftə ərzində Şelqa o qədər sağalmışdı ki, özü çarpayıdan durub sıx yarpaqlı çinar ağaclarının budaqlarına, qaratoyuqlara və çiçəkliyin ortasındaki su fəvvarəsinin göy qurşağına bənzər mənzəresinə yaxın olan pəncərənin qabağında otururdu.

Buradan xəstəxananın daş divarla əhatə olunmuş bağlı görünürdü. On sekkizinci əsrde bu yer sonralar inqilabin ləğv etdiyi monastırı aid idi. Rahiblər kənar gözlərdən xoşlanımlılar. Divar uca idi. Divarın üstüne başdan-başa şüse qırıqları tökülmüşdü.

Divarın üstündən yalnız küçə tərəfdən nərdivan qoyub aşmaq mümkün idi. Xəstəxanaya bitişik olan dar küçələr sakit və bom-boş idi, amma orada fenerlər o qədər gur yanırkı ki, sakitlikdə divarın o üzündə polislərin addım səsləri elə tez-tez gəlirdi ki, bayırdan nərdivan qoymaq məsələsi baş tuta bilməzdi.

Aydın məsələdir ki, əger divarların üstündə şüse qırıqları olmasayı, çevik bir adam divardan nərdivansız da aşa bilerdi. Şelqa hər səher pərdənin dalından bütün divarı axırıncı daşına qədər nəzərdən keçirirdi. Təhlükə yalnız bu tərəfdən gələ bilerdi. Rollinqin göndərdiyi adam xəstəxananın içərisində gəlməyə çətin ki, ürek edə biləydi. Ancaq qatil hər necə olsa, gələcəkdi, buna Şelqanın şübhəsi yox idi.

Xəstəxanadan çıxməq üçün indi o, həkimin yoxlamasını gözle yirdi. Bu ona məlum idi. Həkim adəti üzrə həftədə beş dəfə galirdi. Bu dəfə belə məlum oldu ki, o xəstələnmmişdir. Şelqaya bildirmişdilər ki, baş həkim yoxlamamış, onu xəstəxanadan buraxmayaqlar. O, hətta etiraz etmək fikrinə də düşmədi. Sovet səfaretxanasına xəber göndərmüşdi ki, oradan onun üçün yemek getirsinler. Xəstəxanadan verilən şorbanı o, su yoluna tökür, çöreyi isə qaratoyuqlara doğrayırdı.

Şelqa bilirdi ki, Rollinq yeganə şahiddən yaxasını qurtarmalıdır. Şelqa o qədər heyəcanlı idi ki, indi daha gözüne yuxu da getmirdi. Karmelit – şəfqət bacısı ona qəzet gətirirdi, — Şelqa bütün günü qayçı ilə işləyib, qəzətdən kəsilmiş parçaları tedqiq edirdi. Xlnova

tapşırılmışdı ki, xəstəxanaya gelmesin (Wolf Almaniyada, Reyn sahilində idi, orada o, Rollinqin Almaniya anilin şirkətləri ilə mübarizəsi barəsində məlumat toplayırdı).

Şelqa adəti üzrə səhər pəncərəyə yaxınlaşış bağlı nəzərdən keçirdi və həmin saat perdenin dalında gizləndi. Gördüyü şeydən o hətta sevindi də. Axır ki, gözlədiyi oldu. Bağda, şimal tərəfdən cöke ağacının dalında divara bağbanın nərdivanı söykənmişdi. Onun ucu şüşə qırıntılarından yarım arşın qədər yuxarı qalxmışdı.

Şelqa öz-özüne dedi:

— Yaxşı, mələunlar!

İndi o, yalnız gözləməli idi. O hər bir şeyi fikirləşmişdi. Sağ qolunda sarğı yoxdursa da, ancaq bu qolu zəif idi. Sol qolu gipse qoyulub, sarğı taxtasına bağlanmışdı, — şəfqət bacısı onun bu qolunu tənzif ilə sinəsinə möhkəm bağlamışdı. Onun gipsli qolunun ağırlığı on beş girvənkədən az olmazdı. Özünü müdafiə etmek üçün bu, onun yeganə silahı idi.

Dördüncü gece şəfqət bacısı pəncərənin taxtalarını bağlamağı yenə də unutmuşdu. Bu dəfə Şelqa etiraz etmədi və saat doqquzdan özünü yuxuluğa vurdu. O, hər iki mərtəbədə pəncərə taxtalarının taqqılıtı ilə bağlandığını eşitdi. Onun pəncəresi yenə taybatay açıq qalmışdı. İşıqlar söndükde, o, yatağından sıçrayıb, sağ zəif eli və dişləri ile sol qolunu bağlayan tənzifi açmağa çalışdı.

O dayanıb, nəfəs almadan, ətrafi dinləməyə başladı. Nəhayət, qolu sərbəst olaraq yanına sallandı. O, qolunu yarıya qədər qaldıra bilirdi: Küçə fənərinin işıqlandırdığı bağçaya baxdı, — nərdivan cöke ağacının ardında əvvəlkı yerində idi. Şelqa yorğanı yumurlayıb döşəkağının altına uzatdı, alaqqaranlıqda elə görünürdü ki, guya çarpayıda adam yatır.

Bayırda sakinlik idi, yalnız su damcılayırdı. Götümtül bir şəfəq Parisin üzərindəki buludlarda titrəşməkdə idi. Bulvarların gurultusu bura gəlib çıxmırıldı. Çınar ağacının qara görünən budağı hərəkətsiz asılıb qalmışdı.

Hardasa avtomobil gurultusu eşidildi. Şelqa gərgin halda ətrafi dinləməyə başladı. Ona elə gəlirdi ki, çınar ağacının budağında yatmış quşun ürəyinin döyüntüsünü eşidirdi. Yəqin ki, xeyli vaxt keçdi. Bağcanın içərisindən xırıltı və xışlı eşidildi, sanki ağacı daşa sürtürdüler.

Şelqa divarın dibinə, pərdenin dalına çekildi. Gipsli qolunu yanına saldı. O düşündü: "Kimdir? Yox, axı kimdir? Yəni görəsən Rollinq özüdür?"

Ağacın yarpaqları tərpəşdi, — qaratoyuq diksindi. Şelqa pəncərədən üstünə zəif işıq düşən parketə baxdı. Gələn adamın kölgəsi burada görünməli idi.

Şelqa fikirləşdi ki: "Güllə atmayacaqlar, fosgen kimi murdar bir şey gözləmək lazımdır" ... Parketdə, şlyapası bərk basılmış bir başın kölgəsi ucalmağa başladı. Şelqa zərbənin güclü olması üçün qolunu qaldırmağa başladı. Kölğə ciyinlərinə qədər uzandı, gərilmiş barmaqlarını qaldırdı...

— Şelqa, yoldaş Şelqa, — deyə kölğə rusca piçildədi, — mənəm qorxmayıñ...

Şelqa hər şeyi gözleyirdi, ancaq nə bu sözləri, nə də bu səsi... O qeyri-ixtiyari olaraq, səsini çekdi. Yerini bildirdi və həmin adam bir sıçrayışla pəncərədən içəri atıldı. Özünü qorumaq üçün qollarını uzatdı. Bu Qarin idi.

— Siz hücum gözləyirdiniz, mən də elə bunu düşünürüm, — deyə o tələsik davam etdi, — bu gece sizi öldürməlidirlər. Bu, mənim üçün əlverişli deyil, mən bütün varlığımla risk edirəm, mən sizi xilas etməliyəm. Gedək, mənim avtomobilim var.

Şelqa divardan aralandı.

Qarin Şelqanın hələ də qaldırılmış gipsli qolunu görəndə şəşən gülümsünüb dişlərini ağartdı.

— Bura baxın, Şelqa, vallah məndə təqsir yoxdur. Bizim Lenin-qraddakı şərtimiz yadınızdadırı? Mən oyunu sədaqətlə oynayıram. Fontenebloda olan o xoşagelməz əhvalat ancaq o, eclaf Rollinqin işidir. Mənə inana bilərsiniz, gəlin gedək, hər bir saniyə qiymətlidir...

Nəhayət, Şelqa dilləndi:

— Yaxşı, tutaq ki, siz məni buradan apardınız, bəs sonra?

— Mən sizi gizlədərəm... Qısa bir müddətə... heç qorxmayıñ. Rollinqdən istədiyimin yarısını alana qədər... Siz qəzet oxuyursunuzmu? Rollinqin bəxti yaman getirib, amma o, oyunu sədaqətlə oynaya bilmeyir. Sizə nə qədər lazımdır, Şelqa? Yalnız birinci rəqəmi söyləyin. On, iyirmi, əlli milyon kifayətdirmi? Mən sizə qəbz verərəm...

Qarın astadan, tələsik, sayıqlayırılmış kimi danışındı, – onun bütün üzü titrəyirdi.

– Axmaq olmayın, Şelqa. Sizə nə olub, prinsipial adamsınız nədir? Mən sizinlə Rollinqə qarşı birlikdə işləməyi teklif edirəm... Hə... Gəlin gedək...

Şelqa inadla başını yırgaladı:

- İstəmirəm. Getmirəm.
- Hamısı birdir, sizi öldürəcəklər.
- Baxarıq.

– Rollinq şəfqət bacılarını, keşikçiləri, müdiriyəti, – hamısını satın almışdır. Sizi boğacaqlar. Mən bilirom. Siz bu gecədən sağ çıxmayaçaqsınız... Siz öz səfirliyinizə xəbər edibsiniz, eləmi? Yaxşı, yaxşı... Səfiriniz izahat tələb edəcək. Fransız hökuməti, bərkə qalsa, üzr isteyəcək... ancaq bunlardan sizin halınız yaxşılaşmaya- caqdır. Rollinq şahidi aradan qaldırmalıdır... o, sizin sovet səfirliyinin qapısından içəri girməyinizi yol verməyəcəkdir...

– Dedim ki, getmirəm... İstəmirəm...

Qarın köksünü ötürdü. Pencərəyə sarı baxdı.

– Yaxşı, onda mən sizi öz arzunuz olmadan götürüb apararam. – Bunu deyib o, bir addım geri çekildi və əlini paltosunun cibinə saldı.
– Necə yəni, mənim arzum olmadan?
– Bax, belə...

Qarın cibindən ami bir hərəkətlə qısa əleyhqaz silindri olan bir maska çıxarıb öz ağızına tutdu və Şelqa çıçırmaga macal tapmadan, üzünə yağılı bir maye səpoləndi... O, Qarinin yalnız rezin armud şəkilli maye qabını sıxdığını görə bildi... Şelqa ətirli şirin bihuşları ilə özündən getdi...

55

- Təzə xəbər varmı?
- Bəli. Salam, Volf.
- Mən bu saat vağzaldan gəlirəm, lap on səkkizinci ildə olduğu kimi acam.
- Siz şən görünürsünüz, Volf. Cox şəymi öyrəndiniz?
- Bəzi şeylər öyrənmisəm... Burdamı söhbət edəcəyik?

– Yaxşı, amma tez olun.

Volf Xlinov ilə yan-yanaya IV Henrixin¹ atlı heykəlinin altında arkaları Konsyerjeri² qüllələrinə sarı oturdular. Aşağıda, Site adasının iti bir burunla nehayətləndiyi yerde bir salxım soyud başını aşağı sallamışdı. Bir zaman burada tonqallarda Tampliyerlər³ ordunə mənsub cəngavərlər yandırılmışdı. Uzaqda əksleri suya düşmüş onlarca körpülərin arasında günəş tozlu narıncı şəfəqlər içində batmaqda idi. Çayın sahilində, içərisi qumla dolu barjlarda, əllərində tilov olan fransızlar oturmuşdular, bunlar Rollinqin və dönya mühabibəsinin var-yoxlarını əllerindən alıb, müflis etdiyi mehriban burjular idi. Çayın sol sahilində qranit sahil sekisi üzərində, Xarici İşlər Nazirliyi binasına qedər uzanıb gedən bu sekilərdə axşam günəşinin altında bu şəhərdə artıq heç kəsə lazım olmayan kitablarını sərmiş köhnə kitab satanlar durub darixməqda idilər.

Köhnə Paris burada ömrünü başa vurmaqdır idi. Hələ sahil boyu düzülmüş kitabların, içlərində quşlar olan qəfəslərin, qaqşabaqlı balıqçıların önünde gözləri sklerozlu, bigları ağızlarının üstünü örtmiş, əyinlərində gen ətəkli plaş, başlarında köhnə küleş şlyapa olan yaşılı adamlar gəzişməkdə idilər... Bu şəhər bir zaman onların şəhəri idi... Odur, orada, bəli-bəli, həmin bu Konsyerjeridə bir zamanlar Danton sallaqxanaya sürülən bir öküz kimi böyürəndi. Odur, orada, sağ tərəfdə, Luvrın qrafit damlarının o biri tərəfindən Türlilər bağılarının dumandalı içinde göründüyü yerde general Qalifenin⁴ top-tüfənglərindən atılan güllələr Rivoli küçəsi boyunca viyıldadığı zamanlar çox qızığın işlər olmuşdu. Ah, Fransanın nə qədər qızılı vardı. Əgər eşitməyi bacarsan, burada hər bir daş o əzəmətli keçmişindən danışar. İndi budur, – bu işdən heç şeytan da baş çıxarmaz,

¹ IV Henrix (1553-1610) – fransız kralı (1594-1610), Bourbonlar sülalesinin banisi, 1789-cu ildə bu sülalə taxtdan salınmışdır. IV Henrix 1598-ci ildə quqenotlar dininə azad rəvac vermişdir.

² Konsyerji – Parisin ən böyük həbsxanalarından biri (*frans.*)

³ Tampliyerlər ve ya məbədçilər – Selib mühəribələri zamanı təsis edilmiş ruhani-cengavər ordentərindən biri. Sonralar yaltuz qüdrətli silahlı qüvvə deyil, hem də iri maliyyə sahibkarları olmuşlar. 1307-ci ildə Fransada olan bütün tampliyerlər həbs edilmiş, işgəncələrdən sonra yandırılmışlar, onları böyük sərvətləri isə kral tərəfindən müsadirə olunmuşdur.

⁴ Qalife (1830-1909) – general, 1871-ci il Paris Kommunasının başlıca cəlladlarından biri

– bu şəhərin ağası okeanın o tayından gəlmış o iyrənc məxluq – Rollinq olmuşdur, – indi mehriban burjuanın tilovunu ataraq, başını aşağı salıb oturmaqdan başqa çarəsi qalmamışdır... hey, hey! Ay-hay!..

Volf qəlyanındaki tünd tütünü yandırıb çekərək dedi:

– İş belədir. Alman anilin şirkəti yegane şirkətdir ki, amerikalılarla heç bir razılığa gəlmir. Bu şirkət iyirmi səkkiz milyon marka miqdardında dövlət yardımını almışdır. İndi Rollinqin bütün ciddi-cəhdini bu alman anilinini batırmaqdan ibarətdir.

– O, qiymətləri aşağı salmaq oyununamı girişmişdir? – deyə Xlinov soruşdu.

– Bu ayın iyirmi səkkizində çox böyük məbləğdə anilin aksiyalarını satır.

– Ancaq bu çox mühüm məlumatdır, Volf.

– Bəli, biz izi tapmışıq. Rollinq görünür ki, oyunu udacağına emindir, hərçənd aksiyaların qiyməti bircə pfenniq də aşağı düşməmişdir, bu gün isə, artıq ayın iyirmisidir... Siz başa düşürsünüz mü onun yegane ümidi nəyedir?

– Deməli, onların hər şeyi hazırlıdır, eləmi?

– Mən güman edirəm ki, aparat artıq qurulmuşdur.

– Anilin şirkətinin zavodları hardadır?

– “N” yaxınlığında, Reyn sahilində. Əgər Rollinq anilini batırıbsa, bütün Avropa sonayesine ağa olacaqdır. Biz bu fəlakətin baş tutmasına yol verməməliyik. Bizim borcumuz alman anilinini xilas etməkdir. (Xlinov ciyinlərini çekdi, amma dinmədi.) Mən başa düşürrəm: olacağa çare yoxdur. Səninlə mən, biz ikimiz Amerikanın hücumunun qabağını ala bilməyəcəyik. Amma kim bilir, tarix bəzən gözlənilməyən hoqqalar çıxarıır.

– Məsələn, inqilab kimi, eləmi?

– Qoy lap elə olsun.

Xlinov hətta bir qədər heyrotle onun üzünə baxdı. Volfun həlqələnmiş sarı gözləri qəzəbli idi.

– Volf, burjualar Avropamı xilas edə bilməyəcəkler.

– Bilirəm.

– Eləmi?

– Bu səfər zamanı mən hər şeyə göz yetirdim... Burjua – fransızlar, almanlar, ingilisler, italyanlar – cinayətkarane, kor-koruna, həyasızcasına köhnə dünyamı hərraca qoyublar. Budur, görün mədəniyyət nə ilə qurtarır, hərracla... Çəkic vurub satmaqla!

Volf qıpqırmızı oldu:

– Mən hökumət orqanlarına müraciət etdim. Tehlükəyə işarə etdim. Qarini axtarmaq üçün onlardan kömək istədim... Mən onlara dehşətli sözlər söyledim... Onlar mənim üzümə baxıb güldülər. Cəhənnəmə!.. Mən geri çekilən deyiləm.

– Volf, siz Reyn sahilində nə öyrəndiniz?

– Mən öyrəndim ki... Anilin şirkəti alman hökumətindən böyük hərbi sıfarişlər almışdır. Anilin şirkəti zavodlarında indi istehsal prosesi ən təhlükəli bir mərhələdədir. Orada onların beş yüz ton aqda tətrili işlənməkdədir.

Xlinov tez ayağa qalxdı. Onun söykəndiyi əlağacı əyildi, o yenə oturdu.

– Qəzetlərdə fəhlə şəhərciklərini bu lənətə gəlmiş zavodlardan mümkün qədər uzaqlaşdırmaq barəsində işarələr gözə dəyməkdədir. Anilin şirkətində əlli minden çox adam işləməkdədir. Bu barədə yazı dərc edən qəzet cərimə edilmişdir... Bu işdə Rollinqin əli var...

– Volf, biz bircə gün də itirə bilmərik.

– Mən bu gün saat on birdə gedən qatara bilet sıfariş etmişəm.

– Biz “N” şəhərinəmi gedirik?

– Ele güman edirəm ki, Qarinin izini ancaq orada tapmaq olar.

– İndi bir baxın görün, men nələr tapmışam. – Belə deyib, Xlinov cibindən qəzetdən kesilmiş parçaları çıxartdı. – Mən üç gün bundan əvvəl Şelqanın yanında idim. O öz düşüncələrini mənə danışdı: Rollinq ilə Qarin öz aralarında əlaqə saxlamalıdır...

– Əlbəttə. Hər gün.

– Pocta iləmi? Teleqraflamı? Necə bilirsınız, Volf?

– Əsla. Onlar heç bir yazılı iz buraxa bilməzler.

– Onda radio iləmi?

– Çığırıb bütün Avropaya ses salmaq üçün... Yox...

– Üçüncü bir şəxs vasitesi iləmi?

– Yox... Başa düşdüm, – deyə Volf cavab verdi, – sizin o Şelqa qoçaqdır. Qəzetdən kesilmiş parçaları bəri verin.

O, qəzet parçalarını dizlərinin üstünə düzüb, altından qırmızı xətt çəkilmiş yerləri diqqətə oxumağa başladı.

“Bütün diqqətinizi aniline verin”. “İşə başlayıram”. “Yer tapılmışdır”.

– “Yer tapılmışdır”, – deyə Volf piçıldadı. Bu qəzet “N” şəhərinə yaxın olan “Y” şəhərciyində çap olunur... ‘Nigaranam, gün təyin

edin". – "Müqavile imzalandığı gündən otuz beş gün sayın...". "... Bu, yalnız onların işi ola bilər. Fontenebloda müqavilənin imzalandığı gecə keçən ayın iyirmi üçü idi. Bura otuz beş gün artırın – bu edər iyirmi səkkiz, – anılın aksiyalarının satılacağı möhlət....

– Dalısını, dalısını oxuyun, Volf... "Siz nə tədbirlər görübünüz?" – Bunu Qarin K. şəhərindən soruşur? O biri gün Paris qəzetində Rollinqin cavabı dərc olunmuşdu: "Gəmi hazırlıdır. Üçüncü gün gəlib çıxacaq. Radio ilə xəbər veriləcəkdir". Budur, bax, dörd gün bundan əvvəl Rollinq soruşur: "İşiq görünməyəcək ki?" Qarin cavab verir: "Ətraf bom-boşdur. Mesafə beş kilometrdir".

– Başqa sözə desək, aparat dağlarda qurulmuşdur: beş kilometrlik məsafədən şüa ilə yandırmaq yalnız hündür yerdən mümkündür. Bura baxın, Xlinov, bizim vaxtimız yaman azdır. Əger zavodu mərkəz götürüb, beş kilometrlik radius nəzərealsaq, biz gərək onun ətrafında otuz beş kilometrlikdən az olmayan bir sahəni yoxlayaq. Daha başqa göstərişlər də varmı?

– Yox. Mən elə bu saat Şelqaya telefon etmək isteyirdim. Onda dünənki və bugünkü qəzetlərdən kəsilmiş parçalar olmalıdır.

Volf ayağa qalxdı. Onun paltarlarının altında əzələlərinin necə gərginləşdiyi görünürdü. Xlinov çayın sol sahilində en yaxındakı qəhvəxanadan zəng vurmağı təklif etdi. Volf körpündən elə sürətlə keçdi ki, boynu cücə boynuna benzəyən, əynində bəlkə de mühərbi bədə itirdiyi ezizi üçün ağlamaqdan göz yaşları hopmuş ləkəli bir pencək olan bir qoca başını yırğalaya-yırğalaya, tozlu şlyapasının altından qaça-qaça gedən bu xaricilərin ardınca xeyli baxıb deyindi:

– Oho! Xaricilər... Cibləndə pul olanda, adamı elə itələyib yeyin-yeyin keçirlər ki, elə bil öz evlərindədirler... Oho! Vəhşilər!..

Volf qəhvəxanada, üzərinə sink vurulmuş piştaxtanın qabağında durub sodalı su içirdi. O, telefon budkasının şüşəsində danışan Xlinovun küreyini gördü, – budur, onun ciyinləri qalxdı, elə bil ki, dəstəyin içində girmək istəyirdi; o, dikəlib budkadan çıxdı; üzü sakit, amma meyit kimi ağappaq idi.

– Xəstəxanadan cavab verdilər ki, Şelqa bu gecə yox olmuşdur. Onu tapmaq üçün bütün tədbirlər görülmüşdür.. Güman edirəm ki, onu öldürüb'lər.

İki əsr ərzində içərisini hiss basmış ocaqda çırpı xışlı ilə yanmaqdı idı; ocağın yanında kolbasa və donuz budları götürmək üçün iki yekə paslı qarmaq qoyulmuşdu. Onun tərəfində daşdan iki övliya heykəli vardi, – bunların birindən Qarinin açıq rəngli şlyapası, o birindən isə yağı basmış bir zabit kartuzu asılmışdı. Üzerinə yalnız ocaqdan işiq düşən stolun dövresində dörd nəfər oturmuşdu. Onların qabağında küləşlə hörlülmüş yekə bir şüşə və şərabla dolu stekanlar vardi.

Kişilərdən ikisi şəhərsayağı geyinmişdi, – bunlardan biri enlisifət, sağlam, saçları kirpisayağı qısa vurulmuş, o biri isə uzunsifət və zəhmli idi. Üçüncüüsü, bu saat metbəxində müşavirə keçirilən həmin bu fermanın sahibi general Subbotin, əynində qolları çirməmiş çirkli kətan köynək oturmuşdu. Onun təmiz qırxılmış başının dərişi hərəkət edirdi, pırlaşq bağlı, dolu sıfəti çaxırın təsirindən qızarmışdı.

Dördüncüsü Qarin idi ki, onun əynində turist kostyumu vardi; o, barmaqlarını stekanın kənarında laqeydcəsinə gəzdirə-gəzdire deyirdi:

– Bütün bunlar çox yaxşıdır... Amma mən təkid edirəm ki, mənim əsirim bolşevik də olmuş olsa, ona heç bir xəter deyməsin. Gündə üç dəfə yemək verməlisiniz, şərab, tərəvəz, meyvə də olmalıdır. Bir həftədən sonra mən onu sizdən alıb aparacağam... Belçika sərhədi burdan uzaqdırırmı?

– Avtomobil ilə qırx beş dəqiqəlik yoldur, – deyə uzunsifət adam tələsik irəliyə doğru uzanıb cavab verdi.

– Hər bir şey səssiz-səmirsiz olmalıdır... Mən başa düşürəm, cənab general və cənab zabitlər, (Qarin güldü) başa düşürəm ki, siz dvoryanlar işgancə ilə öldürülülmüş imperatorun xatirəsinə semimi sədəqət bəsləyir, indi yalnız öz yüksək ideyanız nöqtəyi-nezərindən hərəkət edirsiniz... Başqa cür olsayıd, mən kömək üçün sizə müraciət etməzdəm...

– Burada biz hamımız yüksək cəmiyyətə mənsub adamlarıq, nə söz ola bilər? – deyə general kəlləsinin dərisini hərəkət etdirə-etdirə, xırıltılı bir səsle cavab verdi.

– Təkrar edirəm ki, şərtlərim belədir: əsiri tam pansion şəraitində saxlamaq üçün sizə günde min frank verirəm. Razısanızmı?

General qızarmış gözlerini yoldaşlarına təref hərledi. Enlisifət adam dişlərini ağardı, uzunsifət adam gözlerini aşağı zillədi.

– Aha, başa düşdüm, – deyə Qarin dilləndi, – bağışlayın, cənablar, beh verim...

O, dal cibindən bir paçka min franklıq biletler çıxarıb stolun üstünə, çaxır gölməçəsinin içine atdı.

– Buyurun...

General içini arıtlayıb, paçkanı qabağına çekdi, nəzərdən keçirdi, götürüb qarnına sildi və burnunun tüklü dəliklərindən fisıldaya-fisıldıya saymağa başladı. Yoldaşları yavaş-yavaş ona sarı çekildilər, onların gözleri parıldayırdı.

Qarin ayağa qalxa-qalxa dedi:

– Əsiri getirin.

57

Şelqanın gözləri yaylıqla bağlanmışdı. Ciyninə avtomobildə geyilən dəri palto salınmışdı. O, ocaqdan gələn hərarəti duydu, – ayaqları titrəyirdi. Qarin onun altına kürsü çekdi. Şelqa həmin saat oturub, gipsli qolunu dizlərinin üstünə qoydu.

General və hər iki zabit ona elə baxırdılar ki, elə birçə işarə edib göz vursan, bu adamı tike-tikə edərdilər. Ancaq Qarin onlara belə işarə etmədi. O, Şelqanın dizlərini silkəleyib, şən səslə dedi:

– Burada siz heç bir şeydən korluq çəkməyəcəksiniz. Siz ədəb-ərkanlı adamların yanındasınız, onlara yaxşı pul verilmişdir. Bir neçə gündən sonra sizi azad edəcəyəm. Yoldaş Şelqa, sedaqqətə söz verin ki, buradan qaçmağa, hay-küy salmağa, polisin diqqətini cəlb etməyə təşəbbüs göstərməyəcəksiniz.

Şelqa aşağı salmış başını yırgalayıb, yox işarəsi verdi. Qarin ona sarı eyildi:

– Yoxsa, sizin burada rahat qalmanıza zəmanət verə bilmərəm... hə, söz verirsinizmi?

Şelqa astadan, ağır-agır dillənib dedi:

– Size bir kommunist kimi söz verirəm... (Həmin saat generalın kəlləsindəki qırxiilmiş dəri qulaqlarına sarı yayıldı, zabitlər bir anda bir-birinin üzünə baxırdılar və pis-pis gülümsündülər.) Size bir kommunist kimi söz verirəm ki, Qarin, ilk füset tapan kimi, sizi öldürəcəyəm... Söz verirəm ki, aparati sizdən ahh Moskvaya aparaçağam... Söz verirəm ki, ayın iyirmi sekkinzində...

Qarin onu danışmağa qoymadı. Boğazından yapışdı...

– Sus... Qanmaz!.. Dəlinin biri!..

Qarin çevrilib əmredici bir əda ilə dedi:

– Cənab zabitlər, sizi xəbərdar edirəm ki, bu adam çox təhlükəlidir, o, ideya düşgündür...

– Men de elə onu deyirəm ki, en yaxşısı, bunu şərab anbarında saxlamaqdır, – deyə general yoğun səsle cavab verdi. – Əsiri aparın...

Qarin saqqalını yelləyib işarə verdi. Zabitlər Şelqadan yapışb onu yan qapıya itələdilər və çəkə-çəkə anbara apardılar. Qarin avtomobil süren zaman geydiyi əlcəklərini əline keçirə-keçirə dedi:

– Ayın iyirmi doqquzuna keçən gecə men burda olacağam. Ayın otuzunda isə, general həzrətləri, siz ev dovşanı yetişdirmək təcrübələrinizdən əl çəkib, translantik paroxodunda özünüze en elə yero bilet alıb Nyu-Yorkda, lap istəsəniz Beşinci Avenyuda ağa kimi yaşaya bilərsiniz.

– Bu köpəkoğlu üçün bir sənəd qoymaq lazımdır, – deyə general dilləndi.

– Buyurun, istədiyiniz pasportu seçin.

Qarin cibindən vişlə bağlanmış bir bağlama çıxardı. Bunlar onun Fontenebloda Şelqadan ogurladığı sənədlər idi.

Vaxtı olmadığından Qarin bunları hələ nəzərdən keçirməmişdi.

– Bunlar, görünür, mənim üçün hazırlanmış pasportlardır. Yaxşı tədbirdir... Budur, buyurun, general həzrətləri...

Qarin bir pasport kitabçasını stolun üstünə atdı və portmanatını axtara-axtara nə ilə isə maraqlanıb lampaya sarı yaxınlaşdı. Onun qaşları çatıldı.

– Lənət şeytana!.. – deyə o, Şelqanı apardıqları yan qapıya sarı yüzürdü.

58

Şelqa daş döşəmədə bir döşeyin üstündə uzanmışdı. Ağ neflə yanan hisli bir çıraq anbarın tağlı tavanını, boş çellekleri və hörümçək torlarını işıqlandırırdı. Qarin bir müddət gözləri ilə Şelqanı axtardı. Onun qarşısında durub dodaqlarını gəmirməyə başladı.

– Men hirslenmişdim, acığınız tutmasın, Şelqa. Güman edirəm ki, her halda biz sizinlə ümumi bir dil taparıq. Razılaşarıq. İstəyin-sinizmi?

– Çalışın görök.

Qarin yaltaqlana-yaltaqlana, on dəqiqə bundan əvvəlkindən tamamilə başqa terzdə danışırı. Şelqa gərgin bir ehtiyatla dinləyirdi. Ancaq bu gece ərzində keçirdiyi heyəcan, hələ bütün bədənini gizildədən bihuşdarı qazının təsiri və qolunun ağrısı onun diqqətini zəiflətmüşdi.

Qarin döşeyin üstünə oturdu. Papiros yandırdı. Onun üzü fikirli və varlığı xeyirxah və gözəl görünürdü...

Şelqa başının ağrısından üzünü qırışdıraraq düşünürdü: "Görəsən əclafın fikri nədir? Görəsən nə etmek isteyir?"

Qarin dizlərini qucaqlayıb papirosunu çekdi, gözlərini taqlı tavana zilledi.

– Bilirsınız, Şelqa, hər şeydən əvvəl siz bunu bilməlisiniz ki, mən heç bir vaxt yalan danışmırıam... Bəlkə də bu insanlara qarşı nifrətimdəndir, amma bunun əhəmiyyəti yoxdur. İş belədir: Rollinq öz milyardları ilə bərabər mənə yalnız müəyyən vaxta qədər lazımdır, vessalam... Mən də elə Rollinqe bu qədər lazımadam... Kütlüyüne baxmayaraq, deyəsən o da bunu başa düşmüsdür... Rollinq bura Avropanı müstəmleke etmək üçün gəlməşdir. Əger o, bunu edə bilməse, onda bütün milyardları ilə bərabər elə öz ölkəsi Amerikada müflis olacaqdır. Rollinq bir heyvandır. Onun yeganə vəzifəsi irəli soxulmaq, kelle vurmaq və tapdamaqdan ibarətdir. Onda zərər qədər də fantaziya yoxdur. Onun başını vurub partladacağı tek bircə divar var ki, o da Sovet Rusiyasıdır. O bunu başa düşür və bütün qəzəbi sizin ezip vətəniniziçərmişdir... Mən özümü rus hesab etmirəm (deye Ə, tələsik əlavə etdi), mən kosmopolitəm...¹

– Melum şeydir, – deyə Şelqa acı-acı gülerek cavab verdi.

– Bizim onunla qarsılıqlı münasibətimiz belədir: müəyyən bir vaxta qədər biz əlbir işləməliyik...

– Ayın iyirmi səkkizinə qədər...

Qarin cəld gözləri parıldaya-parıldıya, məzəli-məzəli Şelqaya baxdı.

– Siz bunu hesablayıbsınız mı? Qəzetlərdən?

– Ola biler...

¹ Kosmopolit (yunanca "dünya vətəndaşı") – vətən və mifliyyət anlayışını rədd edən və özünü ümumdünya vətəndaşı sayan adam

– Yaxşı ... Qoy ayın iyirmi səkkizinə qədər olsun. Sonra biz mütləq bir-birimizi didməyə başlayacaqıq... Əger Rollinq udmuş olsa, Sovet Rusiyası üçün bu, ikiqat qorxulu olacaqdır: mənim aparatım onun elinə keçəcək və bu zaman artıq onunla mübarizə aparmaq sizin üçün son dərəcə çətin olacaqdır... İndi belədir, yoldaş Şelqa, siz bir həftəyə qədər burada, bu hörmətəklərin arasında qalmaqla, mənim qələbə qazanmaq imkanımı ölçüyə gəlməz dərəcədə artırmış olacaqsınız.

Şelqa gözlerini yumdu. Qarin onun ayaq tərəfində oturub qısa-qısa qullablarla papirosunu çekirdi. Şelqa dilləndi:

– Axı mənim razılığım sizin nəyinizi gərkədir? Ele mənim razılığım olmadan da, məni burada kefiniz istədiyi qədər saxlaya bilərsiniz. Yaxşısı budur, deyin görüm ki, menden nə istəyirsiniz?..

– Coxdan belə danışmalı idiniz... Yoxsa başlayıbsınız ki, "komunist kimi söz verirəm..." Vallah, bayaq siz məni elə incitdiniz ki, lap qəzəbləndim... indi isə, deyəsən daha işi başa düşmeye başlaysınız. Düzdür, biz sizinlə düşmənik... ancaq biz əlbir işləməliyik. Sizin fikrinizcə, mən əslini itirmiş böyük bir fərdiyyətçiyəm... mən, Pyotr Petroviç Qarin, məni yaradan qüvvələrin lütf etdiyi beynimi, – gülümsünmeyin, Şelqa, – dahiyanə, bəli, bəli, mənim özümə də ağır və dəhşətli görünən coşqun ehtiraslarını, öz acgözlülük və prinsipsizliyimi, bütün mənliyimi bəşəriyyətə qarşı, sözün tam mənası ilə bəşəriyyətə qarşı qoyuram.

– Vay səni! – deyə Şelqa dilləndi. – Əclafa bir bax ha!

– Elədir ki, var... "əclafa bir bax ha!", siz mən deyəni başa düşdünüz. Mən şəhvətpərəst bir adamam, həyatımın bütün saniyələrini zövq və lezzətə həsr etməyə çalışıram. Mən qızığın bir surətdə Rollinq ilə haqq-hesabı keşməye telesirəm, cünki bu qiyaməti saniyələri itirirəm. Siz orda, Rusiyada mübariz, materiallaşmış ideya tərəfdarısız. Mənim heç bir ideyam yoxdur. Şüurlu bir surətdə, mütəəssib bir surətdə bütün ideyalara nifret edirəm. Mən qarşuma belə bir məqsəd qoymuşam: elə bir şərait yaratmalıyam ki (ətraflı danışmayacağam, siz yorularsınız), özümü elə izafi şeylərlə əhatə etməliyəm ki, – Semiramidanın bağçaları və bütün Şərq ehtişamı mənim cənnətimin qarşısında uşaqlıq oyunçağı kimi görünəcəkdir. Bütün elm, bütün sənaye, bütün incəsənət mənim qulluğumda olacaqdır. Şelqa, siz başa düşürsünüz ki, mən sizin üçün nəyəm, – uzaq

ve tamamilə xəyali bir təhlükə. Rollinq isə, konkret, yaxın və dəhşətli bir təhlükədir. Buna görə də müəyyən müddətə qədər, Rollinqi ayaq altına salıb tapdayana qədər sizinlə biz əlbir olmalıyıq. Mən artıq bir şey xahiş etmirem.

— Siz nə istəyirsiniz, mənim sizə köməyim nədən ibarət olmalıdır? — deyə Şelqa dişlərini bir-birinə qısaraq soruşdu.

— Mənə lazımdır ki, siz dənizə kiçik bir seyahətə çıxasınız.

— Başqa cür desək, siz mənim əsirliyimi davam etdirmək istəyirsiniz?

— Bəli.

— Siz məni dəniz sahilinə aparanda, çığınb ilk rast gələn polisi köməye çağırırmamaq üçün mənə nə verərsiniz?

— İstədiyiniz məbləği.

— Mən heç bir məbləğ istəmirəm.

— Bax buna varam, — deyə Qarin döşeyin üstündə ona sarı çevrildi. — Bəs mənim aparatımın modelini versəm, razılaşarsınızmı? (Şelqa fisıldadı.) İnanmırıñızmı? Deyirsiniz, aldadaram, vermərəm? Yaxşı bir fikirləşin, aldadaram ya yox? (Şelqa çiyinlərini çəkdi.) Bax belə ha, aparatı qurmaq ideyası son derecə sadədir. Mən bunu heç bir qüvvə ilə uzun müddət gizlin saxlaya bilməyəcəyəm. Dahi-yane ixtiraların taleyi beledir. Ayın iyirmi sekkinizindən sonra infar-qırımızı şüaların hərəkəti təsiri bütün qəzetlərdə təsvir ediləcəkdir. Almanlar da, məhz almanlar, düz yarımcı ilden sonra eynən bu cür aparat quracaqlar. Mən heç bir risk etmirəm. Modeli götürün, onu Sovet Rusiyasına aparin. Hə, yeri gəlmışkən deyim ki, sizin pasportlar və kağızlar məndədir. Buyurun. Onlar daha mənə lazım deyil. Bağışlayın ki, mən onları qurdalamışam. Mən həddindən artıq hər şeyle maraqlanan adamam... Sizdə o bedəninə naxış çekilmiş oğlanın şəkli nə olan şeydir?

— Heç, sahibsiz bir uşaqqıdır, — deyə Şelqa Qarinin bu zırzəmiyə gelməkdən başlıca məqsədi olan əsil məsələyə yaxınlaşdığını başı agravaya-agravaya dərk etdi.

— Şəklin dalında keçən ayın on ikisi qeyd edilmişdir, deməli siz oradan çıxməq ərefəsində həmin şəkli çekibsiniz, eləmi?.. Şəkli də mənə göstərmək üçünüm gətiribsiniz? Leninqradda onu heç bir kəse göstərməyibsiniz ki?

— Yox, — deyə Şelqa dişlerinin arasından cavab verdi.

— Bəs oğlanı neyleyibsiniz? Bəli, bəli, mən heç fikir verməmişdim, — burada həttə adı da yazılmışdır, İvan Qusev. Bunu avarçılıq məktəbinde, eyvanındamı çekibsiniz? Tanıyıram, o yerlər mənə tanışdır... O uşaq sizə nə danışdı? Mantsev sağdırıı?

— Sağdır.

— Orada axtardığı şeyi tapıbmı?

— Deyəsən tapıb.

— Bax görüsünüzmü, mən həmişə Mantsevə inanırdım.

Qarin düzgün hesablamaşıdı. Şelqanın başı elə qurulmuşdu ki, o həm nifret etdiyindən, həm də ki, oyunda da, mübarizədə də yalan danışmağı yüngüllük hesab etdiyindən, heç cürə yalan damşa bilmezdi. Bir dəqiqədən sonra Qarin İvanın avarçılıq klubuna gəlib çıxmasını və onun Mantsevin işləri baresində bütün damşıqlarını öyrəndi.

— Yaxşı, — deyə Qarin ayağa qalxdı və şən halda əllerini ovuşturdu, — eger ayın iyirmi doqquzunda gecə biz avtomobil ilə getsek, aparatın modeli bizim yanımızda olacaqdır, — siz aparatı müəyyən vaxta qədər gizlətmək üçün istədiyiniz yeri göstəre bilərsiniz... Bax, belə bir təminat sizin üçün kifayətdirmi? Razısanızmı?

— Razıyam.

— Məni öldürməyə cəhd etməyəcəksiniz ki?

— Bu yaxın vaxtda yox.

— Mən əmr edərəm sizi yuxarı çıxarsınlar, bura çox rütubətlidir, — döyünca, lezzətə yeyin, için, sağalın.

Qarin göz vurub çıxdı.

59

— Adınız, familiyanız?

— Kulnev polkunun rotmistrı Aleksandr İvanoviç Volşin, — deyə enlisifet zabit Qarinin qabağında mil durub cavab verdi.

— Hansı vəsaitle yaşıyırsınız?

— General Subbotinin yanında ev dovşanı bəsləmək işində gündə iyirmi su muzdla işləyirəm, yeməyim onun boynunadır, əvvəl şofer idim, pis qazanmirdim, polk yoldaşlarım məni dile tutub, monarxistlər qurultayına nümayəndə getməyə razı saldılar. Elə birinci iclasda hirslenib, polkovnik Şestobitovun sıfətinə bir yumruq iliş-dirdim. Səlahiyyətimi aldilar, qulluğumu da itirdim.

— Sizə təhlükəli bir iş təklif edirəm, qonorarı çox olacaq. Razısınızmı?

— Beli.

— Siz Parisə gedəcəksiniz. Oradan zəmanət alacaqsınız. Sizi qulluğa götürəcəklər. Əlinizdə lazımi kağızlar və mandatla Leningrada gedəcəksiniz... Orda, bax, bu şəkildə gördüyüünüz oğlan uşağını axtarıb tapacaqsınız...

60

Beş gün keçdi. Anilin şirkətinin məşhur zavodlarının yaxınlığında yaşıl və rütubəti dərədə yerləşmiş Reyn sahilinə yaxın kiçik K. şəhərinin sakitliyini heç bir şey pozmurdu.

Dar səkili əyri-üyrü küçələrdə səherden məktəblilərin taxta ayaqqabılı taqqıldayır, fəhlələrin ağır addımlarının səsi yayılır, qadınlar uşaq arabacıqlarını çay sahilindəki cökə ağaclarının kölgələrinə sürürdülər... Bərbər öz dükanından çıxıb, əynində parusin jilet, nərdivanını səkinin üstünə qoydu. Şagirdi dirəyin başındakı onsuza da par-par parıldayan lövhəni silmək üçün nərdivana çıxdı, — lövhədə mis tas və ağ at quyuğu şəkli çekilmişdi. Qəhvəxananın qalın şüşələrini də silib təmizləyirdilər. İçərisində boş pive çəlləkləri olan araba yekə təkerlərini taqqıldada-taqqıldada keçib gedirdi.

Bura yaxşıca süpürülüb təmizlənmiş, səliqəli, köhne bir şəhərdi; gündüz saatlarında, günəş sal daş döşənmiş qabarlıq küçəni qızdırıldıqda; şəhər səssiz-səmirsiz olurdu; axşam gün batana yaxın fəhlə kişilər və qadınlar zavodlardan qayıtdıqda, küçələr ağır-agır danışq səslerile canlanur, qəhvəxanaların işıqları yanır ve əynində, kim bilir nə vaxtdan qalmış qısa bir plaş olan qoca fənerçi, taxta başmaqlarını sürüyüb taqqıldada-taqqıldada, fənerləri yandırmağa başlayırdı.

Bazarın darvazalarından əlli səbetli fəhlə və şəherli arvadları çıxırdılar. Əvveller bu səbetlərin içi Snaydersin¹ natürmort lövhələrinə layiq meyvə, tərəvəz və başqa yeməli şeylərlə dolu olardı. İndi isə, bir neçə kartof, bir dəstə soğan, şalğam və bir az da qara çörəkdən başqa şey tapılmazdı.

¹ Snayders Frans (1579-1657) – məşhur Flamand rəssamı, Rubensin dostu və xəlefisi. Xüsusiət tərəvəz, meyvə, baliq və ov quşlarını təsvir edən natürmortları ilə məşhurdur.

Qəribədir. Dörd yüz ilin içinde Almaniya yaman varlanmışdır. Onun oğulları necə şöhrət qazanmışdır. Göy alman gözlərində neçə-neçə ümid qıqlıcmıları parlılmışdır. Geri qatlanmış qumral saqqallardan nə qədər pivə axmışdır. Neçə billion kilovat insan enerjisi sərf olunmuşdur...

İndi budur, bütün bunlar hədər olur. Mətbəxlərdə doğrama taxtalarının üzərində bircə dəstə soğan, qadınların ac gözlərində isə, çıxdanckı həsret...

Volf ilə Xlinov, ayaqlarında tozlu ayaqqabı, əyinlərində pencək, ciyinlərində yol çantası, alınları tərləmiş halda, körpüdən keçib, şose yolla cökə ağaclarının altı ilə üzü yuxarı K. şəhərinə doğru yoxusu çıxmaga başladılar.

Günəş alçaq dağların arasında batırıldı. Axşamın qızılı işığında anilin şirkətinin zavodlarının bacaları hələ de tüstülenirdi. Korpuslar, bacalar, dəmir yolları, kiremitli anbarlar təpələrin ətekleri ilə lap şəhərə qədər gəlib çatırdı.

Volf batan günəşin işığında qırmızımtıl görünən qayaları eli ilə göstərib dedi:

— Mən eminəm ki, ordadır. Zavodları atəsə tutmaq üçün on yaxşı nöqtə seçmək lazım gəlseydi, mən həmin yeri seçərdim.

— Yaxşı, yaxşı, cəmi üçcə gün qalmışdır, Volf...

— Nə olsun ki, cənub tərəfdən heç bir təhlükə ola bilmez, ora çox uzaqdır. Şimal və Şərqi sahələrini son daşına qədər yoxlamışıq. Bize üç gün kifayətdir.

Xlinov şimalda gömgöy görünən meşəli təpələrə sarı dönüb baxdı, onların arasını qalın kölgələr başmışdı. Bu tərəflərdə Volf ilə Xlinov bu beş günün və gecənin ərzində pencərələri zavoda baxan bir tikinti, yaylaq evi və ya barak gizlənə bilən her bir çökəyi axtarmışdılar. Beş gecə-gündüz onlar əyinlərində paltalarını soyunmayışdılar, gecədən xeyli keçmiş hara geldi başlarını atıb yatmışdılar. Hətta ayaqları daha ağrı da hiss etmirdi. Onlar daşlı yollarla, cığır larla, dərələri birbaşa keçərək, bariłardan aşaraq, şəhərin ətrafını, demək olar ki, yüz kilometr sahəni gəzib yoxlamışdılar. Amma heç yerde Qarinin buralarda olduğunu göstərən kiçik bir elamət də görməmişdilər. Rast gələn kəndlilər, fermərlər, yaylaq evlərinin qulluqçuları, meşəbəyli, keşikçilər yalnız əllərini yelləyib deyirdilər:

— Bütün bu mahaldada bircə nəfer də gəlmə yoxdur, burada yaşayanların hamisini biz tanıyırıq.

Birçə qərb sahəsi qalmışdı ki, en ağır sahə de bura idi. Xəritte üzre orada qayalıqlı yaylaya gedən piyada yolu var idi, həmin bu yaylada məşhur "Zəncirbənd skelet" qəsrinin xərabələri, onun yanında da, belə hallarda olduğu kimi, "Zəncirbənd skelet" pive restoranı yerleşmişdi.

Xarabaliqlarda, doğrudan da, zırzəminin qalıntılarını ve dəmir barmaqlığın arasında oturmuş veziyətdə, paslı zəncirlərlə bənd edilmiş yekə bir skelet göstərirdilər. Onun açıq poçt kartlarında, naxışlı bıçaqlarda və pive parçlarının üzərində çəkilmiş şəkilləri satılırdı. Hətta iyirmi pfenniq verib, skeletle yan-yana şəkil çəkdirmək və bu şəkli tanışlarınız, ya da sevdiyiniz qızı göndərmək mümkündür. Bazar günləri bu xərabeliklər al-elvan geyimli dincələn adamlarla dolu olurdu, restoran yaxşı alver edirdi. Xaricdən gələnlər də olurdu.

Amma müharibədən sonra bu məşhur skeletə maraq azalmışdı. Adamlar yoxsullaşmışdılar və bayram günlərində dağın yoxusuń çıxmaga tənbellik edir, yarım şüse pive və yaxma ilə tarixi xatirələrdən uzaq, çayın kenarında, cöke ağaclarının altında vaxt keçirməyi üstün tuturdular. "Zəncirbənd skelet" restoranının sahibi daha xarabaliqları əvvəlki ciddi-cəhd ilə səliqəli saxlaya bilmirdi. Hərdən elə olurdu ki, orta əsrlərdən qalma bu skelet, həftələrlə heç bir kəs tərefindən narahat edilmədən, gözlərini boş oyuqları ilə yaşıł dərəni seyr edib durardı; həmin bu yerdə vaxtile, məşum bir gündə, həmin bu qəsrin sahibi onu vurub atdan salmışdı, — indi o, qüllələrində xoruzlar və şış millər ucalan kilsələri və zavodların bacalarını seyr edirdi. Bu zavodlarda dünya miqyasında yaraaçan qaz, tetril və başqa əhənə dehşətli mehsullar hazırlayırdılar. Bu da əhalinin tarixi xatirələrə, skeletin şəkli çəkilmiş poçt kartlarına və bəlkə həyatın özüne olan həvesini də öldürmüdü.

İndi Volf ile Xlinov həmin bu yerlərə gedirdilər. Onlar özlərini bərkitmək üçün şəhər meydanındakı qəhvəxanaya girdilər və xeyli müddət xəritəni tədqiq edib, qəhvəxana xidmətçisindən sorğu-sual etdilər.

Bele məlum oldu ki, çökəyin qərb hissəsində xarabaliqlar və restorandan başqa bir də görməli yer var; bu da son illərdə müflis olmuş bir yazı maşınları fabrikantının yay köşküdür. Bu köşk təpələrin qərb etəklərində idi, şəhər tərəfdən baxdıqda görünmürdü. Fabrikant bu köşkdə təkbaşına yaşayır və kənar heç bir yerə getmirdi.

Səhərə yaxın bədirlənmiş ay çıxdı. Qat-qarış daş qalaqlarından və qayalardan ibarət tutqun görünən bütün bu şeylər ay işığında aşkarçı çıxdı; salamat qalmış tağların zərif kölgələri yerə düşmüş, qala bürcünün qalıqları aşağı dərəyə doğru uzanıb gedirdi, bunun yan-ysizeini əyri-üyru ağaclar və bir-birinə sarılmış böyürtkən kolları basmışdı; qəsrin en qədim hissəsi olan dördbucaq qüllə canlı kimi görünürdü; bunu bir zaman normanlar¹ tikmişdilər. Bu qülləni açıq poçt kartalarında çəkilmiş şəkillərdə "iğəncə qülləsi" adlandırdılar.

Volf dırseklerini barmaqlığa söykeyib qülləni xeyli müddət gözdən keçirdi, sonra Xlinova səri dönüb dedi:

— İndi bura baxın.

Aşağıda, dərinlikdə, ay işığında dumana bürünmiş kimi bir dərə görünürdü. Çayın six ağaclar arasından aşkarçıçıq yerlərdə suyun üzərində gümüşü dalğacıqlar parıldadı. Şəhər oyuncaq kimi görünürdü. Birçə pəncərədən də işıq gelmirdi. Şəhərin ardında, sol tərəfdə anilin şirkəti zavodlarının yüzlərcə işığı yanırırdı. Oradan aq tüstü burumları ucalır, bacalardan qırmızımlı alov çıxırırdı. Parovozların fitləri və nə ise, bir gurultu eşidilirdi.

Volf dedi:

— Mən haqhyam, şüəni ancaq bu yayladan salmaq olar. Bir baxın, odur — ora xammal anbarı, o tərəf, torpaq səddin arı, yarım fabrikantlar anbarıdır, onlar lap açıqdadır, bir az da o yanda rus üsulu ilə kükürd kolçedanından kükürd turşusu istehsal edən uzun korpuslar görünür. Odur, bax, kənarda dəyirmi damlı tikili lər görürsən, burada anilin və bütün o dehşətli mehsullar istehsal olunur ki, bunlar da bəzi vaxt, elə özü öz kefinə görə partlayır.

— Yaxşı, Volf, əger təxmin etsek ki, Qarin aparatı yalnız ayın iyirmi yeddisindən iyirmi səkkizinə keçən gecə gətirib yerinə qoyacaqdır, hər halda axı əvvəlcədən qoyulacaq yerin bəzi əlamətləri olmalıdır.

— Xarabaliqları nəzərdən keçirmək lazımdır. Mən qülləye dırmaşaram, siz də divarları və tağları yoxlayın... əslinə qalsa, həmin o skeletin oturduğu yerdən yaxşısını tapmaq mümkün deyil.

— Saat yeddi də restoranda görüşərik.

— Yaxşı.

¹ Normanlar — orta əsrlərdə Skandinavyada yaşamış cəngavər cərman qəbilələri. Normanlar öz gəmiləri ilə Avropanın sahil şəhərlərinə talanlıq basqları edərdilər.

Seher saat səkkizdə Volf ilə Xlinov "Zəncirlənmiş skelet" restoranının taxta eyvanında süd içirdilər. Geceki axtarışlardan bir şey çıxmamışdı. Onlar başlarını ovuclarına söykeyib, dinməz-söyləməz oturmışdalar. Bu günlərin ərzində onlar bir-birini o qədər yaxşı tanımışdilar ki, bir-birinin fikrindən keçəni başa düşürdülər. Daha həssas olan ve özünə daha az inanan Xlinov Volf ilə onu Parisden bura, tamamilə əmin-aməniq görünən bu yerlərə gətirib çıxaran mühakiməsinin gedisini başdan-başa dəfələrlə nəzərdən keçirməyə başlamışdı. Bu inam nəyə əsaslanır? Qəzetdən alınmış bir neçə sətrə.

— Volf, göresən biz axmaq yerində qalmırıq ki?

Bu suala Volf belə cavab verdi:

— İnsanın əqli məhduddur. Amma həmişə işin xətri üçün şübhə etməkdənə, ona inanmaq daha ağıllı işdir. Bir də ki, əgər biz heç bir şey tapmasaq və Qarinin şeytan əməli uydurma bir şey çıxsa, onda Allaha şükür. Biz öz vəzifəmizi yerinə yetirmiş olarıq.

Kelner qayğanaq və iki parç pivə gətirdi. Restoranın sahibi, qırmızı sıfətli yoğun kişi gəlib çıxdı.

— Sabahınız xeyir, cənablar! — O fisıldaya-fisıldaya tövşüyərək, qonaqların öz atəşlərini söndürmələrini qayğılı bir halda gözlədi. Sonra əlini hələ də göyüntül görünən və şəbnəmdən parıldışnaqda olan dərəye sarı uzatdı: — İyirmi ildir mən bu yerlərə göz yetirirəm... Hüzurunuza ərz eləyim ki, mənim ezziz ağalarım, daha işin axını gəlib çatır.. Mən səfərberlik görmüşəm. Odur ha, həmin o yol ile qoşun gedirdi. Bunlar mərd alman qoşunları idi. (Restoran sahibi yoğun şəhadət barmağını yay kimi başının üstündə dik qaldırdı.) Bunlar Tatsitin¹ təsvir etdiyi həmin o qüdrətli, başlarındakı qanadlı dəbil-qəllerlə dəhşət saçan ziqfridlər² idi. Kelner, cənablara iki parç da pivə gətir. On dördüncü ildə bu ziqfridlər kainatı fəth etməyə getmişdilər. Onların yalnız qalxanları çatışmırı, — qədim alman adəti sizin yadınızdadırı: qalxanı ağızlarına tutub hərbi nərə çəkərdilər ki, səsləri qorxunc çıxsın. Bəli, mən atların üstündə möhkəm oturmuş

¹ Tatsit (e.e. 55-120-ci illər) — məşhur Qədim Roma tarixçisi və dünya ədəbiyatının ən görkəmli nümayəndələrindən biri.

² Ziqli fridlər — bahadırlar, qəhremanlar. Alman mifologiyaçı qəhremanı, milletin və onun allahlarının xilaskarının adı üzərə.

süvarilərin arxalarını görmüşəm... Mən soruşmaq istəyirəm ki, axı né baş vermişdir. Yoxsa biz qanlı savaşlarda ölməyi yadırğamışq? Mən qoşunların geri qayıdış geldiklərini də görmüşəm. Lənət şeytana, süvarilər yenə də yəhərlerin üstündə möhkəm oturmuşdular... Almanlar döyük meydanında möglub olmamışdilar. Onları öz ocaqlarının başında, yataqlarının içinde qılıncdan keçirmişdilər...

Restoran sahibi bərəlmış gözləri ilə qonaqları nəzerden keçirib, xarabalıqları sarı döndü, onun üzü kərpic rəngi aldı. O, cibindən ağır-ağır bir dəstə açıq poçt kartı çıxarıb ovcunun içine cirpdı:

— Sizdən soruşuram, şəherdə olubsunuz: heç beş yarıml futdan ucaboylu bircə almana rast geldinizmi? Hələ bu proletarlar zavodlardan qayıtdıqda, heç eşidibsinizmi onlardan biri ucadan "Deyçland" deməyə cürət eləsin? Amma budur, həmin bu proletarlar pivə içə-icə səsləri batana qədər sosializmdən damışırlar.

Restoran sahibi bir dəstə poçt kartını məharetlə stolun üstünə atdı, kartlar yelpinc kimi səpeləndi... Bunlar skeletin şəkilləri idi. Bəzisində sadəcə skelet və qanadlı dəbilqə qoymuş alman, bəzisində skelet və yanında tam təchizatı ilə on dördüncü il döyüşüsünün şəkli çəkilmişdi.

Restoran sahibi həqarətli bir qürur ilə dedi:

— Biri iyirmi beş pfenniq, düzünü iki marka əlli pfenniq, heç kim bundan ucuz verməz; bunlar müharibədən əvvəl çəkilmiş çox yaxşı, rəngli fotoqrafiya məhsuludur; gözlərinin altına folqa qoymulmuşdur; bu, çox dərin təsir bağışlayır... Elə bilirsiniz ki, bu qorxaq burjular, bu boyları beş yarıml fut olan proletarlar mənim bu kartları alırlar? Tfу... Məsələni belə qo'yublar ki, mən gərək skeletin yanında Karl Libknextin şəklini çəkdirəm...

Onun yenə də üzü qıqqırmızı qızardı və birdən qəhqəhə ilə güldü:

— Qoy hələ gözləsinlər!.. Ey, kelner, bizim orijinal konvertlərə bu cənablарın hərəsinə bir düjün şəkil qoy... Bəli, bəli, bir təhər işin içindən çıxməq lazımlı gelir... Mən size öz patentimi göstərərəm... "Zəncirbənd skelet" mehmanxanası bunları yüzlərə satacaqdır... Burada mən öz zamanəmizlə ayaqlaşıram və öz prinsiplərimdən geri çəkilən deyiləm.

Mehmanxana sahibi gedib, yenə həmin saat qayıdış geldi və sıqar qutusuna bənzər kiçik bir qutu gətirdi. Onun qapağında yandırma naxışla yenə də həmin skeletin şəkli çəkilmişdi.

— Yoxlamaq isteyirsinizmi? Katod lampalı qəbuledicilərdən pis işləmir. — O cəld məftilləri və qulaqlıqları düzəldib radioqəbuledicini stolun altına vurulmuş şəpsəle taxdı. — Qiyməti üç marka yetmiş beş pfenniqdir, əlbette, qulaqlıqlar bura daxil deyil. — O, qulaqlıqları Xlinova uzatdı. — Berlini, Hamburqu, əger xoşunuza gəlsə, Parisi də dinləmək olar. Mən sizi Köln kilsəsi ilə calaşdıraram, indi orda səhər ibadətidir, siz oranın səsini eçidə bilərsiniz, bu çox əzəmetli bir şeydir... Destəyi sola burun... Nə oldu? Deyəsən yənə də bu mələn Ştufer mane olur? Yox?

— Kim mane olur? — deyə Wolf aparata sarı əyilib soruşdu.

— Yazı maşınları fabrikantı, müflis olmuş Ştufer, sərxoşun və dəlinin biridir... İki il bundan evvel öz köşkündə bir radiostansiyası qurmuşdu. Sonra müflis oldu. İndi, budur, stansiya bu yaxında yənə də işləməyə başlamışdır...

Xlinovun gözleri qəribə bir surətdə parıldadı, o qulaqlığı aşağı endirdi?

— Wolf, haqq-hesabı üzün, gedək.

Bir neçə dəqiqə sonra onlar yaxalarını çərençi restoran sahibinin elindən qurtarıb, restoranın qapısından çıxdıqda, Xlinov var gücü ilə Volfun əlini sıxıb:

— Mən Qarinin səsini eşitdim, tanıdım...

64

Həmin səhər, bu əhvalatdan bir saat əvvəl həmin təpələrin qərb etəyində yerləşmiş Ştufer köşkündə yarıqaranlıq yemek otağında Ştufer stolun arxasında oturub, gözə görünməyən həmsöhbəti ilə səhəbet edirdi. Daha doğrusu, bunlar söyüslərdən ibarət qırıq-qırıq cümlələr idi. Üstünə kül səpələnmiş stolun üzərində boş şüsheler, siqar kötükləri, Ştuferin yaxalığı və qalstuku var idi. O, alt paltrında idi. Dərisi sallanmış sinəsini qaşıyır, gözlərini yekə demir cilçırqda yanmış yeganə elektrik lampasına zilləyib, gəyirtisini saxlaya-saxlaya, ən murdar sözlərlə yavaşcadan öz sərxoş hafizəsində canlanan insan surətlərinə söyüşlər yağdırırdı.

Yemek otağındaki saat tentənəli qüllə saatı ahəngi ilə yeddini vurdu. Demək olar ki, həmin saat yaxınlaşan avtomobil uğultusuna

eşidildi. Qarin, səhər küləyindən təravətlənmiş, dişləri ağara-ağara, dəri kartuzunu peysərincə itələmiş halda, yemek otağına girdi.

— Yenə bütün gecəni sərxoşluq edibsiniz?

Ştufer qızarmış gözləri ilə qiyqacı ona baxdı. Qarin onun xoşuna gəlirdi. Hər bir şeyin pulunu artıqlaması ilə ödeyirdi. O, heç sövdələşmədən, köşkü bütün yay ayları müddetinə şerab anbarı ilə birləşdikdə icareyə götürmüüş, köhnə Reyn şərabları, fransız şampan şərabları və likörləri tamamilə Ştuferin öz ixtiyarına vermişdi. Kim bilir o, nə işlə meşğul idi, bəlkə də möhtəkirlik edirdi, amma o, Ştuferi iki il bundan evvel müflis etmiş amerikalıları yaman bərk söyür, hökumətə nifret bəsləyir və ümumiyyətlə, bütün insanları eclaf adlandıırırdı, — bu özü də elə yaxşı idi.

— Yoxsa siz bütün gecəni Allaha dua edibsiniz, — deyə Ştufer xırıltılı səsle cavab verdi.

Qarin qısa qəhqəhe çekdi. Əlini Ştuferin piylənmiş kürəyinə vurdu.

— Biz hər birimiz öz istədiyimiz kimi əylənirik. Yeri gəlmışkən soruşum, mən burda olmayanda bura iki nəfər gəlmışdım, məni soruştan olmayıb ki?

— Yox...

— Cox yaxşı. Anbarın açarını verin görüm...

Qarin açarın zəncirini əlinde hərələdə-hərələdə bağa çıxdı, burada antena dorlarının altında kiçik şüşəbənd anbar var idi. Orada-burada baxımsız qalmış çiçək ləklerində saxsından qayrılmış və üstlərini quşların murdarlığı xırdaca heykəller qoyulmuşdu. Qarin şüşəbənd qapını açıb içəri girdi, pəncərələri taybatay açdı. Pəncərə altına dirsəklənib, səhərin təravətlə havasından nəfəs ala-alala bir müddət dayandı. O, banklar və zavodlarla işlərini qurtarmaq üçün, demək olar ki, iyirmi saat avtomobilin içinde olmuşdu. İndi ayın iyirmi sekəkkizi üçün bütün işləri yoluna qoymuşdu.

O, pəncəronin qabağında nə qədər belə durduğunu özü də bilmirdi. Sonra gəməşib bir siqar yandırdı, dinamonu işə salıb saatına baxdı və aparati qurdı. Sonra mikrofonun qarşısında durub ucadan və kəlmə-kəlmə dedi:

— Zoya, Zoya, Zoya, Zoya... Dinleyin, dinleyin, dinleyin!.. Hər şey sənin istədiyin kimi olacaq... Sən yalnız istəməyi bacar. Sən mənə lazımsan. Sənsiz mənə heç bir iş dad vermır. Bu günlərdə

Neapolda olacağam. Dəqiq vaxtı sabah deyərəm. Heç şeydən nigarən olma. Bütün işlər yaxşı gedir...

O, bir qədər susub siqara qıllab vurdu və yenidən başladı: "Zoya, Zoya, Zoya..." Sonra gözlərini yumdu. Dinamo yumşaq səslə uğuldadır və antenadan bir-birinin ardınca gözə görünməyen şimşeklər çaxıb yayılırdı.

İndi əger buradan topçu arabaları da keçsəydi, Qarin yəqin ki, onların gurultusunu da eşitməzdı. O, bağçanın axırında daşların qopub üzüsağı yuvarlanmasıının səsini de eşitmədi. Sonra pavilyonun beş addımlığında kollar aralandı və onların içindən Kolt tapançasının zağlı lülesi insan gözü səviyyəsində dikəldi.

65

Rollinq telefon dəstəyini götürdü:

- Bəli.
- Danışan Semyonovdur. Elə indicə Qarinin radiosunu tutdum. İcazə verirsınızmı oxuyum?
- Hə.
- "Hər şey sənin istədiyin kimi olacaqdır, sən yalnız istəməyi bacar..." - deyə Semyonov, rus sözlərini fransızcaya bir təhər tərcümə edə-edə, oxumağa başladı. Rollinq səsini çıxarmadan dinləyirdi.
- Vəssalam?
- Elədir ki, var, vəssalam.

- Yazın, - deyə Rollinq dikte etməyə başladı: - Göndərici stansiyanın dalğasını təxirsiz olaraq dörd yüz iyirmi birə qurmali. Sabah həmin bu teleqramı tutduğunuz bugünkü vaxtdan on dəqiqə əvvəl radio ilə bu sözləri verməyə başlayın: "Zoya, Zoya, Zoya... gözlənilməz fəlakət baş vermişdir. İşə girişmək lazımdır. Əger dostunuzun həyatı sizin üçün əzizdirse, cümlə günü Neapolda sahile çıxın, "Splendid" mehmanxanasına düşün və şənbə günü günortaya qəder xəber gözləyin". Bu sözləri siz fasilesiz olaraq, eşidirsinizmi, fasilesiz olaraq, uca və inandırıcı səslə təkrar etməlisiniz. Vəssalam.

Rollinq zəngi çaldı.

∞ 206 ∞

- Texirsiz olaraq Tıklinskini tapıb mənim yanımı getirin, - deyə o, qaçaraq içəri girən katibə tapşırıq verdi. - Bu saat aerodroma gedin. Örtülü bir sərnişin təyyarəsi ya satın alın, ya icarə edin, fərqi yoxdur. Bir pilot, bir de bort mexanik tutun. Aym iyirmi səkkizi üçün uçuşa hər şeyi hazırlayın.

66

Volf ilə Xlinov günün bütün qalan hissəsini K. şəhərində keçirdilər. Onlar küçələri gəzib, özlərini turist kimi qələmə verərək, yerlilərlə cürbəcür boş-boş şeylər barəsində söhbət edirdilər. Şəhər sakitləşdikdə, Volf ilə Xlinov dağa qalxdılar. Gecəyarısı onlar artıq Ştuferin bağına gedən yoxusu çıxmada idilər. Əger polis onlara diqqət yetirmiş olsa, özlərini azmış turist kimi qələmə verməyi qərara almışdilar. Əger onları tutmuş olsalar, bunun da bir qorxusu yox idi: bütün şəhər onların cinayətdə iştirak etmədiyini söyləyə bilərdi. Kolların arasından güləni atıldıdan və Qarinin kəlləsinin parçalandığını aydın gördükdən sonra, Volf ilə Xlinov, aradan heç qırx dəqiqə keçməmiş, artıq şəhərdə idilər.

Onlar alçaq çəperdən aşıb, ehtiyatla kolların ardındakı taladan keçdilər və Ştuferin evinə yaxınlaşdılar. Onlar durub heç bir şey başa düşmədən bir-birinin üzünü baxdılardı. Bağçada və evde sakitlik idi, səs-səmir yox idi, bir neçə pencerədən işıq gəlirdi. Bağçaya çıxan böyük qapı açıq idi. Daş pillelərin və sıx otlar arasındaki xirdə heykəllerin üzərinə sakit işıq düşmüşdü. Artırmada, yuxarı pillədə yoğun bir adam oturub, yavaşcadan fleyta çalırdı. Onun yanında küləşlə hörülülmüş iri bir şüše var idi. Bu şəhər gözənləndən radio pavilyonunun yanındaki çıçırdı zahir olan və gülə səsini eşidəndə, dönüb səndeləyə-səndeləyə, yorta-yorta eve sarı qaçan həmin adam idi. İndi o, heç bir şey olmamış kimi öz kefində idi.

- Gedək, - deyə Xlinov piçıldadı, - xəbər bilmək lazımdır.

Volf deyindi:

- Mənim güləm yayına bilməzdi.

Onlar artırmaya sarı yönəldilər. Yarı yolda Xlinov astadan dedi:

- Narahat etdiyimizə görə bağışlayın... Burada it yoxdur ki?

∞ 207 ∞

Ştufer fleytanı aşağı endirdi, artırmada qanrıldı, boynunu uzadaraq, aydın görünmeyen bu iki figura diqqətlə baxdı.

— Neca-neca? — deyə o səsini uzatdı, — burada yaman sərt itlər var.

Xlinov izahat verməyə başladı:

— Biz yol azmışıq, “Zəncirbənd skelet” xarabaliqlarına getmək isteyirdik... icaza verin bir az dincələk.

Ştufer aydın olmayan bir mızılıt ilə cavab verdi. Volf ilə Xlinov ona baş əyib, aşağı pilledə oturdular, — onların ikisi də həyecanlı və xoş idilər. Ştufer üstdən aşağı onlara baxdı və dedi:

— Onu da deyim ki, mən varlı olan zamanda bağa zəncirli itlər buraxdırardım. Mənim həyasız adamlardan və gecə qonaqlarından xoşum gelməzdi. (Xlinov Volfun əlini bərk sıxıb, ona bildirmək istədi ki, səsini çıxarması.) Amerikalılar məni müflis etdilər və hərçənd etrafə lövhələr vurdurub, min marka cərimə barəsində xəbərdarlıq edilmişsə də, mənim bağçam avaralar üçün gediş-gelış yolu olmuşdur. Bəli, Almaniya elə bir ölkəyə çevrilmişdir ki, burada qanunlara və xüsusi mülkiyyətə hörmət edilmir. Mən köşkümü icara edən adama dedim ki, bağın dövrəsinə tikanlı maftıl çəkdirib, keşikçi qoydursun. Ancaq sözümə qulaq asmadı, təqsir özündədir...

Volf yerdən xirdaca bir daş götürüb, qaranlığa ataraq soruşdu:

— Bu geldi-gedər adamlardan sizə bir ziyan toxunubmu?

— “Ziyan” desəm, çox böyük düşər, amma gülünc bir iş olub. Elə uzağı yox, bu gün səhər. Hər halda mənim iqtisadi mənafeyim ziyan çekmeyib. Mən öz kefimdə olacağam.

O, fleytanı dodaqlarına tutub bir neçə cir səs çıxardı.

— Axi mənim neyimə gərək o adam burda yaşayır, yoxsa Kölndə sərənətliyə bilməz. Amma deyəsən o cənab əsəbidi. Lənət şeytana, bu müharibə dövründə adamların qulağı tapança səsi ilə vərdiş etməli idi. Amma o, bütün şey-şüyünü yiğisdirib xudahafizləşdi, — xudahafiz... Nə deyim ki, — yolun açıq...

— Təmiz çıxıb getdi? — deyə Xlinov birdən uca səslə soruşdu.

Ştufer yerindən azacıq qalxdı, amma yənə oturdu. Otaqdan düşən işqda yağılmış kimi görünən yanağı yayıldı, o güldü. Yekə qarın tərpəşdi.

— Elədir ki, var, o məni xəbərdar etdi: yəqin onun getməyini iki centləmen məndən soruşaqaqdır. Getmişdir, getmişdir, əziz centliment-

lər. İnanmırınız, gedək sizə onun otaqlarını göstərim. Əger siz onun dostlarınızınsa, buyurun, görün, inanın... Bu sizin haqqınızdır, otaqların pulu ödənilmişdir.

Ştufer yenə də ayağa durmaq istədi, — amma ayaqları yer tutmurdu. Ondan daha ağılli-başlı bir şey öyrənmək mümkün deyildi. Volf ilə Xlinov şəhərə qayıtdılar. Bütün yol uzunu onlar bir-birinə bircə kəlmə də söz demədilər. Yalnız körpüdə, fənerin işığı düşmüş qaranlıq suyun kenarında Volf birdən-birə yumruqlarını düyünledi:

— Bu nə əcaib işdir!.. Axi mən özüm onun kəllesinin parçalandığını gördüm...

67

Boyu çox hündür olmayan, çallaşmış saçları hamar daranmış, xestə gözlerinə göy gözlük taxmış qıvrıq bir adam kaşı sobanın yanında durub, başını aşağı salmış, Xlinovu dinləyirdi.

Xlinov evvelcə divanda oturmuşdu, sonra pəncərənin altına keçdi, daha sonra sovet səfirliyinin çox da böyük olmayan qəbul otağında yeyin-yeyin var-gel etməyə başladı.

O, Qarinle Rollinqdən danışındı. Onun səhbəti dürüst və ardıcıl idi, amma Xlinov özü də üst-üstə qalanın bütün bu hadisələrin inanılmaz olduğunu hiss edirdi.

— Tutaq ki, Volf ilə mən yanlılıq... Çox gözəl, əger bizim nəticələrimiz yanlışdırsa, biz xoşbextik. Amma her halda əlli faiz ehtimal var ki, bu felakət baş verəcəkdir. Bizi yalnız bu əlli faiz maraqlanmalıdır. Siz bir səfir kimi inandırı bilərsiniz, təsir edə bilərsiniz, onların gözlerini aça bilərsiniz... Bütün bunlar dəhşətli dərecedə ciddidir. Aparat vardır. Şelqa özü əlini ona vurmuşdur. Texirsiz olaraq, elə həmin bu dəqiqədən herekətə keçmək lazımdır. Sizin ixtiyarınızda bir sutkadan artıq vaxt yoxdur. Sabah gecə bütün bu hadisə baş vermelidir. Volf K. şəhərində qalmışdır. O, fehələleri, həmkarlar ittifaqlarını, şəhər əhalisini, zavodların müdürüyyətini xəbərdar etmək üçün əlindən gələni edir. Ancaq məlum şeydir ki, heç kəs inanmır... Budur, hətta siz də...

Səfir gözlerini qaldırmadan, bir müddət susdu.

– Yerli qəzet redaksiyasında bize gözləri yaşarincaya qədər gül-dülər... On yaxşı halda bizi dəli hesab edirlər.

Xlinov əlli ilə başını sıxdı, onun daranmamış bir çengə saçı çirkli barmaqlarının arasından pırılaşış çıxdı. Üzü yorğun, həm de tozlu idi. Bərəlmış gözləri, dəhşətli bir şey görürmüş kimi, məchul bir nöqtəyə zillənib qalmışdı. Səfir ehtiyatla gözlüğünün kənarından ona sarı baxdı:

– Bəs siz niyə qabaqcadan mənə müraciət etmədiniz?

– Bizim əlimizdə fakt yox idi... Texminlərimiz, nəticələrimiz hamısı xəyal, dəlilik kimi bir şeydi... Mənə elə indi də bəzi dəqi-qələrdə elə gelir ki, yuxudan ayılıb asude bir nəfəs alacağam... Amma sizi inandırıram ki, mənim ağlım öz yerindədir. Volf ilə mən səkkiz sutkadır ki, soyunmamışq, uzanıb yatmamışq.

Bir qədər sükutdan sonra səfir ciddi bir ifadə ilə dedi:

– Mən əminəm ki, siz mistifikasiyaçı deyilsiniz, yoldaş Xlinov. Daha çox güman etmek olar ki, siz beyninizi girmiş bir ideyanın təsiri altına düşübünüz, – o tez əlini qaldırıb Xlinovun məyusluq ifadə edən bir hərəkətini dayandırıldı, – amma sizin dediyiniz əlli faiz mənə inandırıcı görünür. Mən gedərəm və əlimdən gələni edərəm...

68

Ayın iyirmi səkkizində səhərdən K. şəhərinin meydanında yerli əhali dəstə-dəstə yiğisib çeynənmiş çörəklə evlərin divarlarına və tınlara yapışdırılmış qəribə beyannamələri, kimi heyrətlə, kimi bir qədər qorxu ilə müzakirə etməkdə idi.

“Nə hökumət idarələri, nə zavod müdürüyyəti, nə fəhlə ittifaqları – heç kəs bizim həyəcanlı müraciətimizi başa düşmək istəmədi. Biz əminik ki, bu gün zavodlar, şəhər, bütün əhali məhv olmaq təhlükəsi qarşısındadır. Biz bu təhlükənin önünü almaq istədik, amma amerikan bankırları tərəfindən satın alınmış yaramazları ələ keçirmək mümkün olmadı. Canınızı qurtarın, şəhərdən düzərlər qaçın. Öz həyatınızın xatırınız, öz uşaqlarınızın xatırınız bizim sözlərimizə inanın!”

Polis bu beyannamələri kimin yazdığını duymuşdu və Volfu axtarırdı. Amma o yoxa çıxmışdı. Günortaya yaxın hökumət idarələri afişalar buraxıb, xəbərdarlıq etmişdilər ki, heç bir surətlə əhali şəhəri

tərk etməsin, çaxnaşma salmasınlar, çünkü, görünür, bir dəstə firildaçı bu gecə boş qalmış evlərdə öz istədiklərini etmək niyyətindədirlər.

“Vətəndaşlar, sizi aldadırlar. Ağlıınızı başınıza yiğin. Firildaçılar elə günü bu gün aşkarla çıxarılaceq, tutulacaq və onlarla qanun üzrə rəftar ediləcəkdir”.

Hökumət idarələri istədiklərinə müvəffəq olmuşdular: camaati qorxuya salan sırr boş, mənasız bir şey çıxmışdı. Yerli əhali həmin saat sakitləşib, artıq belə düşünərək gülürdülər: “Amma yaman kəlek qurublaşmış ha, – həriflər mağazalarda, mənzillərdə öz bildiklərini edəcəkdilər, ha, ha... Biz axmaqlar da qorxudan bütün gecəni düzənlidə əsə-əsə qalacaqdıq”.

Minlərcə əvvəlki axşamlar kimi, yenə axşam çökdü, qürub günüşi şəherin pəncərələrini işıqlandırdı. Ağaclara qonmuş quşlar sakitləşdilər. Çayda, rütubətli sahillerde qurbağalar quruldaşmağa başladılar. Kərpic kişəsəde səkkizi vurdı. Meyxanaların pəncərələrindən sakit-sakit işıq şüzlür, meyxana müştəriləri tələsmədən bığlarını pive köpüklerində isladırdılar. “Zəncirbənd skelet” restoranının sahibi də sakitleşmişdi, – o, boş evvanda var-gəl edə-edə, hökumətə, sosialistlərə və yəhudilərə lənət yağıdırı-yağıdırı, pəncərələrin taxtalarını örtməyi əmr edib, velosipedine minərek şəhərə getdi.

Həmin bu saatda təpələrin qərb ətəyi ilə, gediş-geliş az olan yol ilə, işıqları yandırılmamış bir avtomobil, demək olar ki, səssiz-sessiz sürətlə getməkdə idi. Axşam şəfəqi artıq sönümüşdü. Ulduzlar hələ aydın parıldamırdı, dağların arasında zəif bir şöle görünməkdə, ay doğmaqdə idi. Düzənlilikdə orda-burda sarımtıl işıqlar görünürdü. Yalnız zavodlar tərəfdə heyat sakitləşməmişdi.

Qəsrin xarabalıqları qurtardığı yerde, uçurumun kənarında Volf ilə Xlinov oturmuşdular. Onlar bütün künc-kəneni bir daha yoxlamış və dördbucaqlı qülleyə çıxmışdılar. – Qarının hazırlıqlarından heç bir yerde heç bir əlamət yox idi. Bir ara onlara elə gəldi ki, haradasa, uzaqdan bir avtomobil keçdi. Onlar ətrafi diqqətlə dinləyib nezərdən keçirdilər. Axşam sakit idi. Yerdən qədim sükünt qoxusu gəlirdi. Bəzən hava axınları aşağıdan çiçəklərin rütubətini getirirdi.

Xlinov dedi:

– Xəritədə baxmışam, əger biz qərb istiqamətində aşağı ensək, yarımdayanacaqda dəmir yolunu keçməli olacaqıq. Güman etmirəm ki, orda da polis növbətçi qoymuş olsun.

Volf cavab verdi:

— Bütün bu işler çox gülünc və axmaqcasına qurtardı. İnsan bu yaxınlarda dördayaqlı vəziyyetində dal ayaqları üstündə durub gəzmeyə başlamışdır, onun üzərində hələ de milyon əsrlerdir ki, nadan vəhşilik öz təsirini davam etdirir. Böyük ideyaların rəhberliyi altında olmayan insan kütləsi çox qorxunc seydir. İnsanları rehbərsiz qoymaq olmaz. Onlar yenə də dördayaqlı olmağa meyil göstərilərlər.

— Bunlar yenə nə sözlərdir, a Volf?

— Mən yorulmuşam. — Volf bir yiğin daşın üzərində oturub, möhkəm çenəsini yumruqlarına dayamışdı. — Heç sizin birçə saniyə də olsun ağlınzı gələrdimi ki, aynı iyirmi sekaktivdə bizi firıldاقçı və soyğunçu kimi tutmaq istəyəcəklər? Birçə görəydiniz ki, bu hökumət nümayəndələrinin qarşısında mən canfəşanlıq edəndə, onlar neçə bir-birlerinin üzərinə baxırdılar... Ax, mən nə qədər axmağam! İndi iş burasındadır ki, onlar haqlı çıxmışlar. Onlar heç bir zaman bilmeyəcəklər ki, başlarının üstünü neçə bir təhlükə almışdır...

— Əger sizin gülle atışınız olmasaydı, Volf...

— Lənet şeytana!.. Gərək mənim güləm yayınmayıyadı. Mən on il katorqa həbsxanasında qalmağa raziyam, təki, bu qanmazlara sübut edə bileydim...

İndi Volfun səsi xarabaliqlara düşüb guruldamaqda idi. Bu səhbət edənlərdən otuz addım aralı, eynən bir ovçunun pusa-pusa meşə xoruzuna yaxınlaşması kimi, Qarin yarıluçmuş bir divarın kölgəsinə yaxınlaşmaqdır idi. O, uçurumun kenarında oturmuş iki adamın cizgilərini tamamilə aydın görür, onların her bir sözünü eşidirdi. Divarın qurtaracağı ilə qüllə arasındaki açıq yeri o sürüne-sürüne keçdi. "Zencirbənd skeleton" tağı mağarasının qüllənin dibi ilə birləşdiyi yerde qımdaşından tikilmiş sütunun bir parçası düşmüdü. Qarin onun ardında gizləndi. Daşların çirtiltisi və pashı dəmir cingiltisi eşidildi. Volf birdən yerində sıçradı.

— Eşitdinizmi?

Xlinov daş yiğinina sarı baxdı, elə buradaca Qarin yerin altına girib yox oldu. Onlar o tərəfə yürüdüler. Qüllənin ətrafına hərlen-dilər.

— Burada tülküller olur, — deye Volf dilləndi.

— Yox, bu yəqin ki, gecə quşunun çıqtıtı idı.

— Getmək lazımdır. Deyəsən bizi qara basmağa başlayır...

Onlar xarabaliqdan dağ yoluna sarı gedən uçurumlu ciğira yaxınlaşdıqda, ikinci bir gurultu eşitdilər, — elə bil nəsə düşüb diyirləndi. Volfun bütün bədəni əsdi. Onlar xeyli müddət nefeslərini qisib dinlədilər. Qulaqlarında sanki sükunət özü cingildəməkdə idi. Gözə görünmeyen bir gecəquşu gah orda, gah burda uça-uça, qısa və zərif səslə ötməkdə idi.

— Gedək.

— Hə, axmaq vəziyyətdir.

Bu dəfə onlar artıq qəti addımlarla, dönüb arxaya baxmadan, üzüşağı yönəldilər. Bu, onlardan birinin həyatını xilaş etdi.

69

Volf Qarinin kəllesinin parçalandığını iddia etdiyədə o qədər də haqsız deyildi. Qarin mikrofonun qarşısında bir saniyə susub stolun üstündə tüstülenən siqarını götürmək üçün əyildikdə, veriliş zamanı öz sesini yoxlamaq üçün qulağına taxdiği ebonit qulaqlıq birdən-birə parçalanıb çilik-çilik olmuşdu. Eyni zamanda o, berk gülə səsi eşitmiş və başının sol tərəfində ani bir zərbə ağrısı duymuşdu. Həmin saat böyü üste yixilib, üzüqöylü çevrilmiş və donub qalmışdı. O, Ştuferin uladığını və qaçan adamların addım səslerinin xısaltısını eşitmişdi.

"Görəsen bu kimin işidir — Rollinqin, yoxsa Şelqanın?" Aradan iki saat keçdiyən sonra o, avtomobilə sürətlə Kölne sarı gedərkən bu tapmacanı həll etməyə çalışırdı. Amma yalnız indi, uçurumun kənarında bu iki adamın səhbətini eşitdiyədə, onu həll etmişdi. Şelqa qoçaqdı... Amma hər halda, ay-hay, — nameqbul üsullara el atmaq...

O, gircəyin paslı qapağını örtmüş sütun qırıntılarını kənara itəleyib, yerin altına girdi və elektrik fənerinin işığında uçulmuş pilələrlə "daş kiseye" — Normand qülləsinin qalın bürcü içərisindəki tekadamlıq hücreyə girdi. Bu eni-uzunu iki addım yarımlıq pence-rəsiz bir hücre idi. Divarda hələ də bürünc həlqələr və zencirler qalmışdı. Qarşı divarın dibində kobud qayrılmış uca skamyamın üstündə aparat durmuşdu. Onun altında içi dinamitlə dolu dörd dəmir qutu vardı. Aparatın lüləsinin qarşısında divar dəlinmiş və bu dəliyin qabağını bayır tərəfdən "Zencirbənd skelet" tutmuşdu.

Qarin feneri söndürdü, aparatin lüləsini kənara çevirib əlini dəliyə soxdu və skeleti itələdi. Skeletin kellesi yerə düşüb yuvarlandı. Delikdən zavodların işqları görünürdü. Qarının gözləri iti idi. O, hətta tikililərin arasında hərəkət etməkdə olan xırdaca insan fiqurlarını da görürdü. Bütün bədəni əsirdi. Dişlərini bir-birinə sıxmışdı. Bu dəqiqəyə yaxınlaşmağın bu qədər çətin olacağını o güman etmirdi. Aparatin lüləsini yenə də çevirib dəliyə sarı tuşladı. Dal qapağı açıb piramidaları nəzərdən keçirdi. Bütün bunlar hələ bir həftə bundan əvvəl hazırlanmışdı. İkinci aparat və köhnə model aşağıda, meşədə avtomobilin içində idi.

O, qapağı örtüb əlini maqnetonun dəstəyi üzərinə qoydu, bunun vasitəsilə piramidalar avtomatik surətdə yanındı. Qarin təpədən-dırnağa qədər əsirdi. Onu titrətmə-qızdırmaşa salan nə vicdan (dünya mühərribəsindən sonra daha nə vicdan ola bilərdi!), nə qorxu (o hədden artıq arsız adam idi), nə ölümə mehkum olanlara qarşı rəhm (bu adamlar çox uzaqda idilər) duyğuları idi. O, dəhşətli bir aydınlıqla başa düşürdü ki, bircə bu dəstəyi burmaqla, insanlığın düşməni olacaqdır.

O, hətta əlini dəstekdən çekib, cibindən papiros çıxarmaq istədi. Bu zaman əlinin hərəketinə coşmuş beyni belə cavab verdi: "Sən ləngiyirsən, sən zövq alırsan, bu – dəlilikdir...".

Qarin maqnetonu burdu. Aparatin içində alov qopub fışıldadı. Qarin mikrometrik vinti ağır-agır burmağa başladı.

70

Xlinov birinci olaraq göydə, ucada qəribə bir işıq yumağına diqqət yetirib:

– Bax, bu da biri, – deyə yavaşça dilləndi.

Onlar yolun yarısında, uçurumun kənarında ayaq saxladılar və başlarını qaldırıb baxdılar. Ağacıqların üzərində, birinci yumaqdan aşağı, ikinci bir alovlu yumaq da göründü və qığılçım saç-aşa yanın rakət kimi aşağı enməyə başladı.

– Bunlar quşlardır yanır, – deyə Wolf piçildədi, – bir baxın.

Şəhənin üzərində göyün işqli zolağı ilə tələsik, qeyri-müntəzəm halda uçan, görünür ki, bayaq nazik səsle ötən həmin gecəquşu idi. O, alovlanıb kəlləməyallaq çevrildi və yerə düşdü.

– Onlar məftili toxunurlar.

– Nə məftil?

– Məger görmürsünüzüm, Volf?

Xlinov iynə kimi dümdüz işqli bir xətt göstərdi. Bu xətt yuxarıdan, xarabalıq tərəfdən anılın şirkətinin zavodlarına sarı uzanırdı. Onun keçdiyi yolda yarpaqlar, quşlar yumaq kimi yanıb töküldü. İndi o, daha parlaq işıq saçırı. Onun bütün bir hissəsi şam ağaclarından ibarət bir divarı kəsib keçirdi.

– O aşağı enir! – deyə Wolf çığrıdı və sözü ağızında qaldı.

Onlar başa düşdülər ki, bu xətt nə deməkdir. Donub qalmış halda, yalnız xəttin istiqamətini təqib edə bildilər. Şuanın ilk zərbəsi zavodun bacasına dəydi, – baca yırğalandı, ortadan sindi və yıxıldı. Ancaq o çox uzaqda idi və yıxılmasının səsi eşidilmədi.

Demək olar ki, ele həmin saat bacanın sol tərəfindən, uzun binanın damı üzərində buxar sütunu ucaldı, o çəhrayı rəng alıb, qara tüstüyə qarışdı. Ondan bir az solda beş mərtəbəli korpus ucalırdı. Birdən onun pəncərələrindeki işqlar söndü. Yuxarıdan aşağı bütün fasad üzərində dalbadal odlu qırıq xətlər oynasıdı...

Xlinov dovsan kimi çığrıdı... Bina aşağı yatıb uçu, onun skeletini ağ tüstü buludları bürüdü.

Bu vaxt Wolf ilə Xlinov geri dönüb dağlara, qəsrin xarabalıqlarına sarı yüyürməyə başladılar. Onlar əyri-üyri yollardan keçərək, qoz ağacıqları və xırda meşənin yoxuşlarına dırmaşırdılar. Onlar yıxılır, aşağı yuvarlanırdılar. Çığırışır, biri rusca, o biri almanca söyülər yağdırırdılar. Budur, tutqun bir səs eşitdilər, sanki yer köksünü ötfərdi.

Onlar dönüb baxdılar. İndi bir neçə kilometr sahədə yerləşmiş bütün zavod görünürdü. Onun binalarının yarısı, kardondan tikilmiş evciklər kimi, alovlar içində yanmaqdı idi. Aşağıdan şəhərin yaxınlığından göbəlek şeklinde bozumtul-sarı tüstü ucalmaqdı idi. Hiperboloidin şüası bu dağıntılar içerisinde oyнаşır, ən mühüm binaları – partlayıcı yarımfabrikatlar anbarlarını axtarır tapırkı. Yangının şəfəqi göyün yarısını bürümüşdü. Tüstü buludları, sarı qonur gümüşüye çalar ağ qığılçım topaları dağlardan da uca qalxırdı.

– Ah, gecdir! – deyə Wolf çığrıdı.

Şəhərdən ağ tabaşırıla çəkilmiş kimi görünən yollarda qat-qarış canlı bir axın görünməkdə idi. Bütün nəhəng yanğının eks etdiyi

çay zolağı qara-qara nöqtələrlə dolub çopurlaşmış kimi görünürdü. Bunlar xilas olmağa çalışan əhali idi, – adamlar düzənliyə qaçırdılar.

– Gecdir, gec! – deyə, Volf çığırdı. Onun çənəsindən köpük və qan axırdı.

Xilas olmaq üçün artıq gec idi. Şəhər ilə zavod arasında, uzun cərgelerlə kirəmitli binaların yerləşdiyi otlu düzənlik birdən-birə havaya qalxdı. Yer qabarmağa başladı. Gözəçarpan ilk mənzərə bele idi. Həmin saat yerin altından, torpağın arasından dəhşətli alov dilləri qopdu və həmin saat alovun içindən bu vaxta qədər misli görülməmiş dərəcədə göz qamaşdırıcı alov və közərmış qaz sütunu fişqirdi. Sanki bütün düzənlik üzərində səma yuxarı uçdu. Fəzəmə yaşıl-qırmızı işıq doldurdu. Bu işıqda, gün tutulanda olduğu kimi, hər bir xirdaca budaq, hər bir ot və daş, bir də daşa dönmüş ağappaq iki insan sıfəti aydın görünürdü.

Bir zərbe. Gurultu. Parçalanmış yerin nəresi qopdu. Dağlar titrədi. Qopan firtına ağacları titrədib yere əydi. Daşlar, kösövlər göye sovruldu. Düzənliyi tüstü buludları bürüdü.

Qaranlıqlaşdı, qaranlıqda ikinci, daha dəhşətli bir partlayış eşidildi. Bütün tüstülü havanı tutqun, paslı, üfunətli bir işıq bürüdü.

Qopan külək, daş və budaq qırıntılarını Xlinov ilə Volfu da qapıb dərəyə sürükledi.

71

– Kapitan Yansen, mən sahile çıxmaq isteyirəm.

– Baş üstə.

– Mən isteyirəm ki, siz də mənimlə gedəsiniz.

Yansen duydugu xoşallılıqdan qızardı. Aradan bir dəqiqə keçməmiş, ləklənmiş altıavarlı laklı qayıq "Arizona"nın göyərtəsindən asanlıqla şəffaf suya endi. Üzleri gündən qızarış qaralmış üç dənizçi burazla qayığa endiler. Onlar avarları qaldırıb hərəkətsiz durdular.

Yansen gəminin piləkəninin ağızında durub gözləyirdi. Zoya tələsmirdi, – o, seyredici nəzərlərle Neapolun bürküdə titrəşən kimi görünən və pilə-pilə ucalan mənzərəsinə, şəhər üzərindəki qədim qalanın qəhvəyi rəngdəki qüllə və bürclərinə, Vezuvinin tənbəl-tənbəl

tüstülenən zirvəsinə tamaşa edirdi. Külek yox idi və dəniz güzgү kimi görünürdü.

Körfəzdə xeyli qayıq tənbəl-tənbəl hərəkətdə idi. Bir qayığın içində Mikelancelonun şəkillərinə benzəyən ucaboylu bir qoca ayaq üstə durub, qayığın arxa avari ilə avar çəkirdi. Onun ağ saqqalı cindir, yamaqlı tünd rəngli pləşmin üstüne düşmüş, ağ qırvım saçları başında tac kimi görünürdü. Çiyininə giş çanta salmışdı.

Bu, bütün dünyada məşhur olan dilənçi Peppo idi.

O öz qayığında dilənmeyə çıxmışdı.

Dünən Zoya ona gəminin göyərtəsindən yüz dollarlıq bir kağız pul atmışdı. Bu gün o, qayığını yenə də "Arizona"ya sarı sürürdü. Peppo köhnə İtaliyanın allahlar və pərilər tərəfindən bəyənilmiş sonuncu romantiki idi. Bütün bunlar hamısı birdəfəlik yox olmuşdu. Daha heç kəs xoşbəxt nəzərlərle qədim daşlara baxıb ağlamırdı. Vaxtılıq Pepponun şəklini Pompeyə Tsetseli Yukunlusun evinin xarabaları arasında çekib, ona cingiltili qızıl pul verən rəssamlar müharibə meydanlarında tələf olub çürümüşdülər. Dünya dərixdinci olmuşdu.

Peppo avari ağır-agır çəkerək, "Arizona"nın dəniz suyunun eks etməsindən yaşla çalan göyərtəsi boyunca üzərək, medal kimi girdə, əzəmətli, qalın qasılı qırışqlı üzünü qaldırıb əlini uzatdı. O, sədəqə tələb edirdi. Zoya aşağı əyləib italyanca soruşdu:

– Peppo, tap görüm, – tək ya cüt?

– Cüt, sinyora.

Zoya onun qayığına bir dəstə yeni kağız pul atdı.

– Təşəkkür edirəm, gözəl sinyora, – deyə Peppo əzəmətli dilləndi.

Daha ləngiməyin mənası yox idi. Zoya Pepponun vasitəsilə fala baxmışdı: eger qoca dilənçi gəmiyə yaxınlaşıb "cüt" desəydi, deməli ki, bütün işlər yaxşı olacaqdı.

Amma yenə də cürbəcür duyğular Zoyanı narahat etməkdə idi: bəlkə "Splendid" mehmanxanasında polis ona pusqu qurmuşdur? Amma onun qulaqlarında əmredici səs hələ də səslenməkdə idi:

"...Əgər dostunuzun həyatı sizin üçün əzizdirse...".

Getməkdən başqa çarə yox idi.

Zoya qayığa endi. Yansen sükana oturdu, avarlar qalxdı və Santa Lüciya sahili sürətlə yaxınlaşmağa başladı, – pilələri bayırə olan evlər, zivələrdən asılmış paltar və cir-cindir, pilə-pilə dağa qalxan

dar küçələr, yarıçılpaq uşaqlar, qapıların ağızında durmuş qadınlar, sarı keçilər, suyun lap sahilində istridya satanların çadırları görünürdü; qranitlərin üzərine balıqçı torları sərilmişdi.

Qayıq sahilin yaşılı direklərinə toxunan kimi, pillelərdən cir-cindir içinde bir dəstə dilənçi mərcan, bəzək sancağı satıcıları və mehmanxana agentleri yüyürüşməyə başladılar. Qoşaaltı faytonların sürücüləri, qamçılarını yelləyə-yelləyə çığırışır, yarıçılpaq oğlanlar gözəl xarici xanımın ayaqlarının altında mayallaq aşaraq çığıra-çığıra xırda pul isteyirdilər.

Zoya Yansenlə birləşdikdə bir faytona oturub dedi: – “Splendide”.

72

Mehmanxananın xidmətçisindən Zoya madam Lamol adına məktub olub-olmadığını soruşturdu. Ona imzasız bir radiotelefonoqramma verdilər: “Şənbə günü axşama qədər gözləyin”. Zoya çiyinlərini çəkib, otaqlar sıfariş etdi və Yansenlə birləşdikdə şəhərə tamaşa etməyə getdi. Onlar mağazaları gezirdilər. Zoya çərənçi dükən xidmətçilərinin ona təklif etdikləri hər bir şeyi alırdı. Nəhayət, bu onu bezikdirdi.

– Gedək Pompeyo, – deyə Zoya təklif etdi.

Onlar avtomobile minib sürətlə Vezubi dağının etəyinə getdilər, külün altında çıxarılmış qədim şəhərin küçələrini xeyli gəzdilər.

Zoya iki min il bundan əvvəl tərk edilmiş şəhərin evlərinin kandarlarında yatmış yaşılı kərtənkələləri çətirinin ucu ilə hürküdüb qovurdu.

– Darıxdım, qayıdaq, – deyə Zoya təklif etdi. – Olub keçmiş şeyləri xoşlamıram, xatirələri xoşlamıram...

Onlar sahildə bir restoranda axşam yeməyi yedilər. Yemek arasında Zoya ayağa durub çılpaq qolunu Yansenin çiyininə qoyaraq, heç bir şey ifadə etməyən üzündə gözlərini yarı yummuş bir halda rəqs edirdi. Restorandakılar ona “qızğın” bir surətdə diqqət yetirirdilər. Rəqs iştahani və içmək ateşini artırırdı.

Restorandan çıxdıqda, Yansen soruşturdu:

– Mənə emriniz nədir, bu gecə gemidə qalıb, yoxsa mehmanxanada?

Zoya ona ani baxıb, həmin dəqiqliğin üzünü yana çevirdi və cavab vermedi. O, mehmanxanaya girdikdə, Yansenin daş kimi sərt qoluna söykənmişdi. Mehmanxana xidmətçisi açarı ona verdikdə, qırxiilmiş qarabəniz sifətini iyrənc bir surətdə yayaraq güldü. Zoya birdən-birə dirçələn kimi oldu:

– Təzə bir xəbər varmı?

– Xeyr, heç bir xəbər yoxdur, sinyora.

Zoya Yansenə dedi:

– Papiros çekilən otağa gedin, bir papiros çekin, əger mənimlə çərənləmək sizizi bezikdirməyibse, sizə zəng edərəm...

Zoya mehmanxana pilləsinin qırmızı xalisinin üzəri ilə yüngül addımlarla yuxarı qalxdı. Yansen aşağıda durdu. Pilləkənin döngəsində Zoya dönüb baxdı və güldü. Yansen papiros çekilən otağa gedib, telefonun qabağında oturdu. Zoyanın tapşırıldığı kimi, papiros çekməyə başladı. Sonra kreslonun arxasına söykənib telefonun zəngini gözlədi.

O güman edirdi ki...

Amma telefonun zəngi çalınmadı. Yansen bu məlum aparatı görməmək üçün gözlərini yumdu... Tfı, axı gənc bir oğlan uşağı kimi hər yetənə bənd olmaq olmaz... Yansenin oturduğu kreslonun arxasında kimse durdu. O gözlərini açdı. Dik ayağa qalxdı. Onun qarşısında Rollinq durmuşdu. Kapitanın bütün qanı üzünə vurdur.

– Kapitan Yansen, – deyə Rollinq cir səslə sözə başladı, – madam Lamol barəsində qayğıkeşliyinizə görə size size təşəkkür edirəm, bu günlük daha buna ehtiyac yoxdur. Təklif edirəm öz vezifənizin başına qayıdasınız...

– Baş üstə, – deyə Yansen yalnız dodaqlarının hərəkatı ilə cavab verdi.

Rollinq bu bir ayın ərzində xeyli dəyişmişdi, – üzünün rəngi qaralmış, gözləri çuxura düşmüş, saqqalı sarımtıl qara rəngli tükərlə yanaqlarını basmışdı. Onun əynində isti pencek vardi, pul və çek kitabçaları ilə dolu döş cibləri şışmışdı. “Soldan gicgahına, sağdan çəpinə gözünün altına elə vur ki, qurbağanın canı çıxsın...” – deyə düşünən kapitan Yansenin dəmir yumruqları qəzəblə düyünlənmişdi. Zoya bu anda burada durub, kapitanın üzünə baxmış olsaydı, Rollinqdən yalnız bir kisə sür-sümük qalardı.

∞ 218 ∞

∞ 219 ∞

– Bir saatdan sonra “Arizona”ya geleceyem, – deyə Rollinq qasqabaqlı halda və əmredici bir ifadə ilə dilləndi.

Yansen stolun üstündən furajkasını götürdü, başına qoyub bərk çəkdi və çıxıb getdi.

O küçədən keçib sahilə yaxınlaşdı və çığırdı:

– Qayıq!

O, “Arizona”nın qayığına atılıb sükanda oturdu.

– Avar çəkin, köpək uşağı.

Yansen pille ilə gəminin göyərtəsinə qalxıb, öz köməkçisinin üstüne çığırdı: “Bura göyərtə deyil, töylədir!”. Öz kayutuna girib qapını açarıla bağladı, furajkasını da başından çıxarmayıb, çarpayışına yixıldı. O, astadan mirildiyirdi.

Düz bir saat sonra keşikçinin çağırış səsi eşidildi ve ona sudan zəif bir səs cavab verdi. Gəminin pillələri cirıldadı. Kapitanın köməkçisi şəh, cingiltili bir seslə çığırdı:

– Fit çalıb hamını yuxarı çağrın!

Gəminin sahibi gəlib çıxmışdı. Olan-qalan heysiyyətini qorumaq üçün Rollinqi elə qarşılamaq lazımdı ki, guya sahildə heç bir şey olmamışdı. Yansen ləyaqətlə və sakit bir halda körpücүe çıxdı. Rollinq onun yanına qalxdı, gəminin əla vəziyyətdə olduğu bəresində verdiyi məlumatı dinlədi və əlini sıxdı. Rəsmi hissə qurtardı. Rollinq bir siqar yandırdı, – alçaqboylu, eynində tünd rəngli kostyum olan bu quru adam öz varlığı ilə sanki “Arizona”nın gözəlliyyini və Neapol sahilini təhqir edirdi.

Artıq gecə yarı idi. Dorlar və yelkən ağacları arasında ulduz bürcüleri sayrişmaqdı idi. Şəhərin və gəmilərin işqları körfəzin qətran kimi qapqara sularında eks etmişdi. Yedək çəken xirdəca bir gəminin düdürü çalımb susdu. Uzaqlarda yağlı kimi görünən işqli direklər yırğalanırdı.

Rollinqin sanki bütün fikri siqarda idi, – onu qoxlayır və tüstüsünü kapitana sarı püskürürdü. Yansen qollarını yanına salıb onun qarşısında rəsmi bir vəziyyətdə durmuşdu.

– Madam Lamol sahildə qalmağı arzu etdi, – deyə Rollinq dillənib, sol əlini dodaqlarına apardı, əlinin dalının dərisini sordu. – Mən səhərə qədər, bəlkə də sabah bütün günü gəmidə qalacağam... Elə olsun ki, mənim bura gəlmeyim cürbecür dedi-qoduya yol vermə-

sin... (o əlinin dərisini sorub, sonra onu kayutanın açıq qapısından düşən işığa tutdu). Eh, belə... Cürbecür mənə verməsinlər... (Yansen indi onun əline baxırdı, onun əlində dırnaq cırmaqlarının izi vardi.) Sizin marağınızı təmin edim: mən gəmidə bir nəferi gözləyirəm. Amma o mənim burada olacağını bilmir. O hər saat gəlib çıxa bilər. Əmr verin ki, o, göyərtəyə çıxdıqda, həmin saat mənə bildirsinlər. Gecəniz xeyrə qalsın.

Yansenin başı od tutub yanındı. Bu əhvalatdan bir şey başa düşmeyə çalışırdı. Madam Lamol sahilde qalmışdı. Nə üçün? Bu bir inaddımı... Bəlkə Zoya onu gözləyir? Yox, ağanın əlində təzə cırmaq izi var... Nə isə olmuşdur. ...Bəlkə də Zoya boğazı kəsilmiş halda öz çarpayışında yatır? Bəlkə də onu bir kisəyə salıb körfəzin dibinə atıblar? Milyarderlər belə işlərdən çəkinməzler.

Gəminin kayut-kompaniyasında axşam yeməyi yeyəndə, Yansen bir stekan xalis viski istədi ki, bəlkə bir teher fikri açılsın. Kapitan köməkçisi ona qəzetdən təzə xəber danışdı, – alman anilin şirkəti zavodlarında misilsiz bir partlayış baş vermiş, yaxındakı şəhəri dağıtmış və iki mindən artıq adamı tələf etmişdir.

Kapitan köməkçisi dedi:

– Bizim ağanın bəxti yaman gətirib. Anilin zavodlarının partlayışından o qədər qazanacaq ki, bütün Almaniyani öz tör-töküntülləri, hohentsollernləri¹ və sosial-demokratları ilə birlilikdə satın ala bilər. İçirəm ağamızın sağlığını.

Yansen qəzetləri öz kayutuna apardı. Partlayışın təsvirini və onun səbəbleri haqqında bir-birindən mənasız cürbecür izahları oxudu. Bütün sütunlarda Rollinqin adı gözə çarpırdı. Moda şöbəsində göstərilirdi ki, gələn mövsümən etibarən saqqal qoymaq və yumşaq şlyapa əvəzinə hündür katelyok dəb olacaqdır. “Ekzelsior” qəzetində birinci sahifədə “Arizona”nı və bir dairə içində madam Lamolun gözəl başının şəkli çap edilmişdi. Yansen bu şəkələ baxdıqda özünü itirdi. Onun həyəcanı getdikcə artmaqdı idi.

Gecə saat ikidə o öz kayutundan çıxbı, Rollinqi yuxarı göyərtədə, kreslədə gördü. Yansen kayuta qayıtdı. Paltarını çıxarıb çılpaq

¹ Hohentsollernlər – Prusiya kralları (1701–1918-ə qədər) və Almaniya imperatorları (1871–1918) sülalesi; onlardan en məşhurları: II Fridrix – 1760-ci ilde rus ordusun tərəfindən meğlub edilmiş, II Vilhelm – 1914–1918-ci illərdəki Birinci Dünya müharibəsində iştirak etmiş, 1918-ci ildə alman xalqı tərəfindən taxtdan salınmışdır.

bədəninə ən nazik yundan paltar geydi, furajkasını, ayaqqabılarını ve pul portmanatını bağlayıb bir rezin kisəyə qoydu. Saat üçü vurdu. Rollinq hələ də kresloda oturmuşdu. Saat dördə o, hələ də kresloda idi, amma başı ciyinlərinə keçmiş silueti cansız kimi görünürdü, — o yatmışdı. Aradan bir dəqiqə keçməmiş Yansen səssiz-səmirsiz lövber zənciri ilə suya enib sahile doğru üzdü.

73

— Madam Zoya, özünüzə eziyyət vermeyin: telefon ve zenglər kəsilməşdir.

Zoya yenə yatağının kənarında oturdu. Onun dodaqlarında acı bir təbəssüm oynayındı. Stas Tiklinski otağın ortasında özünü kresloya yayıb bığlarını burur, öz ləklə çəkmələrini nəzərdən keçirirdi. Amma papiros çekmeye cürət etmirdi, — Zoya bunu qəti qadağan etmişdi, Rollinq isə, ona ciddi surətdə tapşırılmışdı ki, xanımla nəzakətlə rəftar etsin.

Artıq səhər saat beş radəleri idi. Zoyanın onu bir təhər aldadıb buradan xilas olmaq üçün etdiyi bütün cəhdler boşça çıxmışdı.

Zoya dedi:

— Fərqi yoxdur, bir təhər polisə xəber verəcəyəm.

— Mehmanxananın bütün xidmətçiləri satın alınmışdır, güclü pul verilmişdir.

— Küçədə camaat çoxalanda, mən pəncərəni qırıb çıçıracığam.

— Bu da nəzərə alınmışdır. Hətta bir həkim də tutulmuşdur ki, sizin əsəbi xəstə olduğunuzu müəyyən etsin. Size heç kəs kömək etmez və inanmaz. Sakit oturun.

Zoya barmaqlarını şaqquşdadıb rusca dedi:

— Əclaf. Nökər. Heyvan.

Tiklinski hırslaşmaya başladı, onun bığları biz-biz oldu. Amma ona söyleşməyə baş qoşmaq əmr edilməmişdi. O deyindidi:

— Eh, melum şeydir, arvadlar elə söyüş söyərlər. Mənim sizə rəhmmim gəlir, madam. Amma siz burda bir sutka, belkə də iki sutka mənimlə dübədü qalmalısınız. Yaxşısı budur ki, uzanıb əsəblərinizi sakitləşdirin... Lay-lay, madam.

O təccübə gördü ki, bu dəfə Zoya onun sözünə qulaq asdı. Ayaqqabılarını çıxarıb uzandı, balışlarını düzəltdi və gözlərini yumdu.

Zoya kirpiklərinin arasından Tiklinskinin onu diqqətlə izleyən qəzəbli, etli sıfətini görürdü. Zoya bir neçə dəfə əsnəyib əlini yanına qoydu.

— Yorulmuşam, qoy nə olur olsun, — deyə o yavaşca dilləndi və yenə əsnədi.

Tiklinski kresloda öz yerini rahatladi. Zoya müntəzəm nəfəs alırdı. Bir neçə dəqiqədən sonra Tiklinski gözlərini ovmağa başladı. Ayağa qalxıb bir az gözində, sonra qapıya söykəndi. Görünür ki, o ayaq üstə oyaq qalmaq istəyirdi.

Tiklinski axmaq idi. Zoya onu dile tutub hər nə lazımsa öyrənmişdi. İndi onun yuxuya getməsini gözləyirdi. Qapının ağızında ayaq üstə durub dayanmaq çətin idi. O, qapının açarla bağlandığını bir də yoxlayıb, yenə kresloya qayıtdı.

Aradan bir dəqiqə keçəndən sonra onun piyli çənəsi sallanmışdı. Zoya sürüşüb yataqdan düşdü. İti bir hərəkətlə açarı onun jilet cibindən çıxardı. Ayaqqabalarını götürdü. Açarı qapıya saldı. Qapının açar yeri gözlənmədən cirildədi.

Tiklinski qarabasmış kimi çıçırdı: "Kimdir? Nə olub?" Kreslodon sıçradı. Zoya qapını taybatay açdı. Amma o, Zoyanı ciyinlərindən qamarladı. Yerə yıldı. Tepiklə onu otağın içine itəleyib var gücü ilə qapını örtməyə çalışdı. Amma ona nə isə mane olurdu. Zoya onun boynunu qan bürüdüğünü gördü.

— Kimdir orda? — deyə Tiklinski xırıltılı səslə soruşub çıynını qapıya diredi.

Ancaq onun ayaqları parketdən sürüşməkdə idi, — qapı ağır-agır açılırdı. Tiklinski tələsik dal cibindən tapançanı çıxardı, amma birdən otağın ortasına yumalandı. Qapının ağızında kapitan Yansen durmuşdu. Yaş paltar onun əzələli bədəninə yapışmışdı. O, bir saniyə Tiklinskinin gözlərinin içine baxdı. Sürətlə, yixilmiş kimi ireli tullandı. Onun Rollinqe vurmaq istədiyi zerbə polyaka dəydi: iki qat zerbə, — bədəninin bütün ağırlığını sol elə verib, alnının ortasına bir zerbə və sağ çıynın bütün ağırlığını qoluna salıb, altdan çənəyə bir zerbə. Tiklinski səsini də çıxarmayıb xalçanın üstünə serildi. Onun üzünün sümükleri simib əzilmişdi.

Yansen üçüncü hərəkətlə madam Lamola sarı döndü. Onun bütün əzələləri oynayırdı.

– Mən hazır, madam Lamol.

– Yansen. Nə qədər mümkünsə, tez gəmiyə!

– Baş üstə, gəmiyə.

Zoya bayaq restoranda olduğu kimi, qolunu onun boynuna saldı.

Üzünü onun üzünə yaxınlaşdırıldı:

– Mübarizə hələ indi başlanır, Yansen. Ən təhlükəlisi irəlidədir.

– Baş üstə, ən təhlükəlisi irəlidə olsun!

74

– Faytonçu, bərk sür, nə qədər mümkünsə, bərk sür... Sizi dincəyirəm, madam Lamol... Bəli... mən papiroş çekmə otağında gözledikdə...

– Mən öz otağıma çıxdım. Şlyapamı və pləşimi çıxardım... Qonşu nömrəyə açılan qapının ağızına qoyulmuş şkafın yerinin dəyişdiyini görmədim. Mən hələ güzgünün qabağına çatmamışdım ki, birdən qapı açıldı ve Rollinq qarşısında durdu... Amma mən bilirdim ki, hələ dünən o Parisdə idi. Bilirəm ki, o təyyarə ilə uçmaqdan yaman qorxur... Ancaq indi ki o gəlib bura çıxmışdır, deməli, bu məsələ onun üçün ölüm-dirim məsəlesi idir... İndi onun fikrini başa düşdüm... Ancaq bunu başa düşəndə, yaman qəzəbləndim. Məni aldatmaq, mənim üçün tələ qurmaq... Ağzıma gələni ona dedim... qulaqlarını tutub çıxdı...

– O aşağı, papiroş çekilən otağa düşüb məni gəmiyə göndərdi...

– Elə iş ondadır da... Gör mən necə axmağam!.. Amma hər halda o rəqslər, şərab, səfəhlik... Bəli, bəli, əziz dost, mübarizə etmək istədikdə, gerek axmaqlılardan el çəkəsen... İki-üç dəqiqədən sonra o qayıdboldı. Mən dedim ki, gəl danışib bir-birimizi başa salaq... O, ömründə birçə dəfə də olsun, mənimle danışmadığı həysiz bir səslə dedi: "Mənə heç bir izahat lazımlı deyil. Mən sizi azad edənə qədər, bu otaqda qalacaqsınız..." Onda mən onu sillelədim...

– Siz əsil adamsınız, – deyə Yansen heyran-heyran cavab verdi.

– Bəli, əziz dost, bu mənim ikinci axmaqlığım oldu: ancaq o nə qorxaqdır!.. Məndən dörd sillə yedi... Qarşısında durub dodaqları əsirdi... Sonra əlimi tutmaq istədi, amma bu ona baha oturdu. Nəhayət, üçüncü bir axmaqlıq da etdim: hönkürtü ilə ağladım...

– Ah, eclaf, eclaf!..

– Bir gözləyin, Yansen... Rollinq göz yaşlarına davam getirə bilmir, göz yaşları gördükdə, qıç olur... O, hələ qırx sillə yeməyə de razı idi... Onda polyakı çağırıldı, – polyak qapının altında durmuşdu. Onlar hər şeyi bir-biri ilə danışib şərtleşmişdilər. Polyak kresləda oturdu. Rollinq mənə dedi: "Ona əmr edilmişdir ki, bərk ayaqda gülə atsin". Bunu deyib getdi. Mən polyakin üstünə düşdüm. Aradan bir saat keçməmiş, Rollinqin xəyanətkarlıq planı bütün təfsilatı ilə mənə aydın oldu. Yansen, əzizim, mesələ menim seadetim məsəlesi idir... əger siz mənə kömək etməsəniz, hər şey məhv olacaqdır... Sürücüyə deyin, bərk sursün, bərk sursün...

Sübə az qalmış bu saatda bom-boş olan sahil küçəsi ilə fayton ucuşmuş kimi, sürətlə gedərək, qranit pillelərin qabağında durdu. Burada, aşağıda qara görünən yağılı suda bir neçə qayıq cirildəməqda idi.

Aradan bir qədər keçmiş Yansen, madam Lamolu qucağına götürüb, səssiz-səmirsiz gəminin arxasından suya sallanmış ip nərdi-vanla "Arizona"nın göyərtəsinə qalxdı.

75

Rollinq səhər ayazından oyandı. Göyərtə yaş idi. Dorlardakı işıqlar soluxmuşdu. Körfəz və səhər hələ tutqun idi, amma Vezuvi üzərindəki tüstü artıq çəhrayıya çalırdı.

Rollinq işarə işıqlarına və gəmilərin siluetlərinə tamaşa edirdi. Növbətçinin yanına gəlib orda dayandı. Burnu ilə finxirdi. Kapitan körpüçüyünə çıxdı. Həmin saat Yansen təravətli, əl-üzünü yumuş, üst-başı səliqeli halda kayutdan çıxdı. Rollinq, "sabahınız xeyir" dedi. Rollinq növbətçiye etdiyindən bir qədər nezakətə yene də finxirdi.

Sonra xeyli müddət susdu, pencəyinin düyməsini burdu. Bu onda pis bir vərdiş idi, Zoya bir zaman onu Rollinqə tərgitdirmişdi. Amma indi onun üçün daha fərqi yox idi. Bir də ki, yəqin gəlen mövsümde Parisdə düymələri burmaq dəb olacaqdır. Dərzilər hətta burmaq üçün xüsusi düymələr hazırlayacaqlar.

Rollinq qırıq-qırıq soruşdu:

– Suda boğulanlar suyun üzünə çıxırlar mı?

– Əger qursa bağlanmasa, çıxarlar, – deyə Yansen sakit bir ifade ilə cavab verdi.

— Mən soruşuram ki, əger dənizdə adam batsa, deməli ki, o batmışdır, eləmi?

— Ehtiyatsız bir hərəkət nəticəsində belə ola bilər, ya da dalğa çəkib aparar və ya başqa bir təsadüf ola bilər, — bütün bu cür batanlar batmış hesab olunur. Belə işlərə adətən hökumət məmurları burunlarını soxmazlardır.

Rollinq ciyinini çekdi.

— Suda boğulanlar barəsində mənim bilmək istədiyim ele bundan ibarət idi. Mən öz kayutuma gedirəm. Əger gəmiyə qayıq yanalsa, tekrar edirəm, mənim gəmidə olduğumu bildirməyin. Gələni qəbul edib, mənə məlumat verin.

Rollinq getdi. Yansen kayuta qayıtdı, orada çəkilmiş göy pərdənin ardında kapitan çarpayısında Zoya yatmışdı.

76

Saat doqquzda "Arizona"ya bir qayıq yan aldı. Qayıqda cir-cindir geyimmiş şəhərənək bir oğlan avar çekirdi. O, avarları qaldırıbçığırdı:

— Allo!.. "Arizona" gəmisidirmi?

— Tutaq ki, eledir, — deyə daniyalı dənizçi üst göyərtə taxtasının üstündən eyilib cavab verdi.

— Sizin bu çanaqda Rollinq adlı birisi varmı?

— Tutaq ki, var.

Cir-cindir geyimli adam gülümsündü və gözəl dişləri ağardı:

— Tut geldi.

O, gəmiyə çox ustalıqla bir məktub atdı, dənizçi məktubu tutdu, cir-cindir geyimli adam dilini marçıldatdı:

— Hey, şorgöz dənizçi, mənə bir siqar ver.

Danimarkalı dənizçi göyərtədən bir şey tapıb ona vizildatmaq barəsində fikirleşince o, qayığın içində atılıb düşə-düşə və belə qızığın bir seherçığı həyatdan son derecə məmənun bir halda əzilib büzüle-bützüle, var səsilə mahni oxumağa başladı və qayığı sürüb getdi.

Dənizçi məktubu götürüb kapitana apardı. (Əmr belə idi.) Yansen pərdəni çekib yatmış Zoyaya sarı əyildi. O hələ də yuxulu olan gözlərini açdı.

— O burdadırımı?

Yansen məktubu ona verdi. Zoya oxudu.

"Mən bərk yaralanmışam. Rəhmdil olunuz. Mən sizin menafeyiniz üçün aslan kimi vuruşdum, amma qeyri-mümkün bir hadisə baş verdi: madam Zoya qaçmışdır. Ayaqlarınıza düşürəm...".

Zoya məktubu oxuyub qurtarmadan cirdi.

— İndi biz onu sakitcə gözləyə bilərik. (Zoya Yansenə baxıb, əlini ona uzadı.) Yansen, siz başa düşməlisiniz ki: mən ya məhv olmalıyam, ya da dünyaya hakim olmalıyam (Yansenin dodaqları qıslıdı, onun bu hərəkəti Zoyanın xoşuna gəlirdi.) Siz mənim iradəmin aleti olacaqsınız. İndi mənim qadın olduğumu unudunuz. Mən xeyalperəstəm. Mən macərapərestəm, — bunu başa düşürsünüz mü? Mən isteyirəm ki, her bir şey mənim olsun (Zoya əli ilə bir daire çekdi.) Bütün bunları mənə verə biləcek həmin yeganə adam, — indi "Arizona"ya gəlməlidir. Onu mən də gözləyirəm, Rollinq de...

Yansen barmağım qaldırıb boylandı. Zoya pərdəni çekdi. Yansen körpücüyə çıxdı. Rollinq məhəccerdən yapışib orda durmuşdu. Onun dodaqları eyilmiş və qıslımiş, üzü qəzəbdən kifirleşmişdi. O, gözlərini körfəzin hələ də duman içinde olan menzərəsinə zilləmişdi.

— Odur, o, — Rollinq çətinliklə dillənib barmağını uzatdı və barmağı lacivərd dənizin üzərində bir qarmaq kimi asılıb qaldı, — odur, o qayıqda.

Belə deyib o, əyri ayaqları ilə xərçəngə bənzər bir halda tələsik, dənizçiləri qorxuya salaraq, kapitan körpüçüyünün pillələrindən yeyin-yeyin düşərək, aşağıda öz kayutunda gizləndi. Ordan telefonla Yansenə bayaqqı əmri təkrar etdi, — altıavarlı qayıqda gələn adamı gəmiyə qəbul etsin.

77

Heç elə olmamışdı ki, Rollinq penceyinin düyməsini dartıb qırsın. İndi o, düymələrinin üçünü də, bura-bura qırılmışdı. O, dəbdə-bəli Şiraz xalıları¹ döşənmiş, qiymətli ağaclarla işlənmiş kayutun ortasında durub divar saatına baxırdı.

Düymələrini qırıldıdan sonra o, dirnaqlarını gəmirməyə başladı. Qəribə bir sürətlə o, ilk vəhşi halını almışdı. O, növbətçinin çığırtısını

¹ Şiraz xalıları — Şiraz şəhərində hazırlanan İran xalıları (Şiraz İranın cənub-qərbində yerləşir; əvvəller paytaxt olmuşdur.)

ve Qarinin qayıqdan cavabını eşitdi. Bu səsi eşitdikdə, onun əllerini tər basdı.

Ağır qayıq gəminin böyrünə toxundu. Dənizçilər bir səslə söyüşdülər. Gəminin pillesi cirildədi, ayaq səsləri eşidildi. "Al, qaldır... yavaş... hazır... hara aparaq?" Beləliklə içərisində hiperboloidlər olan qutuları yükleyirdilər. Sonra sakitlik çökdü.

Qarin tələyə düşdü. Axır ki, bu oldu! Rollinq soyuq, tərli əlleri ile öz burnundan yapış� fişliyi, ösküreyyə bənzer səsler çıxardı. Onu tanınanlar deyirlər ki, guya Rollinq heç ömründə gülməmişdir. Bu doğru deyil! Rollinq gülmeyi xoşlayırdı, amma şahidsiz, təklikdə. Müvəffəqiyyətdən sonra, o məhz belə səssiz gülərdi.

Sonra o, telefonla Yanseni çağrırdı:

— Gəmiyə qəbul etdinizmi?

— Beli.

— Onu aşağı kayuta keçirin və qapısını açarla bağlayın. Bunu ustalıqla, — hay-küysüz etməyə çalışın.

— Baş üstə! — deyə Yansen cəld cavab verdi. Nə isə bu həddindən artıq cəld idi və bu Rollinqin xoşuna gəlmədi.

— Allo, Yansendirmi?

— Beli.

— Bir saatdan sonra gəmi açıq dənizdə olmalıdır.

— Baş üstə.

Gəmidə yüyürüşmə başlandı. Sudan çekilen lövbər zənciri guruldu. Motorlar işə düşdü. İllüminatorun şüşələrində yaşlımlı sular axdı. Sahil herlənməyə başladı. Kayuta sərin külək gəldi və "Arizona"nın bütün gözəl korpusunu xoş sürət duyğusu bürüdü.

Aydın şeydir ki, Rollinq böyük bir axmaqlıq etdiyini başa düşürdü. Amma əvvəlki soyuqqanlı qumarbaz, yenilməz kəl, bazar günü ibadətlərini müntəzəm surətdə ziyan eden o əvvəlki Rollinq artıq yox idi. İndi bu və ya başqa bir hərəkət etdiydi, o, bunun faydalı olub olmadığını nəzəre almırı, ona görə belə edirdi ki, yuxusuz gecələrin əzabı, Qarinə qarşı olan nifrəti və qısqanlıq onun beynini duman kimi bürümüşdü. Onun bütün varlığına bircə arzu hakim idi: Qarini mehv etmək ve Zoyanı təkrar elə almaq.

Hətta ağıla gelməz müvəffəqiyyət, — anılın şirkəti zavodlarının mehv olması da yuxuda olmuş bir hadisə kimi uçub getmişdi. Rollinq hətta ayın iyirmi doqquzunda bütün dünya birjalarının ona neçə yüz milyon qazanc verdikləri ilə də maraqlanmamışdı.

Bu gün o, şərtləşdikləri kimi, Qarini Parisdə gözləyirdi. Qarin gəlib çıxmadi. Rollinq bunu əvvəlcədən nəzəre almışdı və ayın otuzunda təyyarə ilə Neapola gəldi.

İndi Zoya oyundan kənar edilmişdir. Rollinq ilə Qarin arasında heç kəs yox idi. Ona verəcəyi cəzəni bütün təfərruatına qədər düşünmüdü. Rollinq bir siqar yandırdı, o qəsdən bir qədər ləngiyirdi. Kayutdan dəhlizə çıxdı. Aşağı göyərtəyə gedən qapını açdı, — içinde aparatlar olan qutular orada idi. Qutuların üstündə oturmuş iki dənizçi sıçrayıb qalxdılar. Rollinq onları aşağı göyərtəyə göndərdi.

Aşağı göyərtəyə gedən qapını örtüb o, tələsmədən, üzbeüz qapıya, kabinaya sarı getdi. O, qapının dəstəyindən yapışanda, siqarının külünün əyildiyini gördü. Rollinq özündən məmənun bir halda gülümsündü, fikirləri aydın idi. O, çoxdan bəri belə bir lezzət duymamışdı. O qapını açdı. Kabinetdə yuxarıdan işıq düşmək üçün qayrılmış bühlur qalpağın altında Zoya, Qarin və Şelqa oturmuşdular; onlar içəri giren Rollinqə baxdilar. Onda Rollinq geriləyib dəhlizə çıxdı. O boğuldu. Elə bil ki, bir anda beynini qaşıqla qatıq çalan kimi çalmışdır. Burnunu tər basdı. Həm də çox qəribədir ki, o, yazıq-yazıq və axmaqcasına mühasibat kitabında rəqəmləri pozan vaxtda tutulan xidmətçi kimi gülümsündü (təxminən iyirmi beş il bundan əvvəl onun başına belə bir iş gəlmişdi).

— Günortanız xeyir, Rollinq, — deyə Qarin ayağa qalxdı, — budur, dostum, mən də burdayam!

78

Ən dəhşətli bir hadisə baş vermiş — Rollinq gülünc bir vəziyyətdə qalmışdı.

— Nə etmək olardı? Dişlərini qıçırdatsın, hay-küy salsın, gülə atsın? — Bütün bunlar daha pis, daha axmaq bir iş olardı. Aydındır ki, kapitan Yansen onu satmışdı. Gəminin komandasına etibar etmək olmazdı. Gəmi açıq dənizdədir. Rollinq bütün iradəsini toplayıb (hətta içinde nə isə qırılıb düşdü), o məlun təbəssümü üzündən sildi.

— He! — o əlini qaldırıb salamlasa kimi yelledi: — Hə, Qarin... Nə əcəb, serinlənib hava almaq istəyibsiniz? Buyurun, çox şadam. Gelin şənlənek...

Zoya keskin bir ifadə ilə dedi:

– Siz çox pis aktyorsunuz, Rollinq. Camaatı özünüzə güldürmeyin. Gelin, oturun. Burada hamı özümüzüküllerdir, – ölüm-dirim düşmenləri. Təqsir özünüzdədir ki, Aralıq dənizində gəzintiyə çıxmak üçün özünüze belə şən bir məclis düzəldibsiniz.

Rollinq donuq nəzərlərlə Zoyaya baxdı:

– Madam Lamol, böyük işlərdə şəxsi ədavət və ya dostluq yoxdur.

Belə deyib o, kral taxtına oturmuş kimi, stolun arxasında Zoya ile Qarinin arasında oturdu. Əllərini stolun üstüne qoydu. Bir dəqiqə araya sükut çökdü. Sonra Rollinq dedi:

– Yaxşı, mən oyunu uduzdum. Nə qədər verməliyəm?

Qarin gözləri parıldaya-parıldaya, sanki ən mehriban bir gülüşlə qəhqəhə çəkəcəkmiş kimi, gülümsüne-gülümsünə cavab verdi:

– Düz yarısını, köhnə dost, Fontenebloda şərtləşdiyimiz kimi, düz yarısını. Bax, bu da şahid. – O saqqalı ilə Şelqaya təraf işara etdi. Şelqa isə, tutqun bir halda oturub dirnaqları ilə stolu çalmaqdır idı.

– Sizin mübasibat kitablari ilə mənim işim yoxdur. Amma gözəyari

bir milyard dollar, əlbəttə son haqq-hesabda. Sizin üçün bu eməliyyat o qəder də zərərli olmaz, axı siz Avropada yaman pul qazanıbsınız.

– Bir milyardı birdən-bire ödəmək çətin olar, – deyə Rollinq

cavab verdi. – Mən bir fikirləşərəm. Yaxşı. Elə günü bu gün mən

Parisə gedərəm. Ümid edirəm ki, cümə günü, məsələn, Marselde mən bu məbləğin böyük bir hissəsini ödəyə bilərəm.

– Hay-hay, – deyə Qarin cavab verdi, – ancaq siz, ay köhnə dost, yalnız pulları verdikdən sonra azad edileceksiniz.

Şelqa tez ona sarı baxdı, amma dinmedi. Rollinq, axmaq bir

hərəket edibmiş kimi, üz-gözünü turşutdu.

– Mən bunu belə başa düşməliyəm ki, siz məni bu gəmidə dustaq saxlamaq istəyirsiniz, eləmi?

– Bəli.

– Yadınıza salıram ki, mən Birləşmiş Ştatların vətəndaşı olmaq

etibarı ilə, toxunulmazam. Mənim azadlığımı ve mənafeyimi Amerikanın bütün hərbi donanması müdafiə edəcəkdir.

– Daha yaxşı! – deyə Zoya qəzəb və coşqunuqlaçıydı. – Nə qədər tez olsa, o qədər yaxşıdır...

Zoya ayağa qalxıb əllərini uzatdı və yumruqlarını elə bərk sıxdı ki, bendleri ağardı.

– Qoy sizin bütün donanmanız bizə qarşı olsun, bütün dünya bizə

karşı dursun, daha yaxşı.

Çevik hərəkətdən onun qısa tumanı yırğalanırdı. Zoyanın qızıl düyməli ağ dənizçi kurtkası, oğlansayağı vurulmuş xirdaca başı, bütün dünyanın taleyini sixmaq istədiyi xirdaca yumruqları, həyecandan qaralmış ala gözləri, coşqun üzü, – bütün bunlar həm qəribə, həm də dəhşətli idi.

– Yəqin ki, mən sizin sözlerinizi yaxşı eşiə bilmədim, xanım,

– deyə Rollinq bütün vücudu ilə ona sarı döndü: – Siz Birləşmiş Ştatların hərbi donanması ilə mübarizəyə hazırlaşırsınız, siz beləmə buyurmaq istədiniz?

Şelqa dirnaqları ilə stolu çalmaqdan el çekdi. Bütün bu bir ay ərzində ilk dəfə o özünü şən hiss etdi. Hətta ayaqlarını uzadıb, teatrda olduğu kimi, özünü yaydı.

Zoya Qarine baxdı, onun nəzərləri bir az da tündləşdi.

– Mən sözlerimi dedim, Pyotr Petroviç... İndi söz sizindir...

Qarin əllərini ciblərinə salıb, dabanları üstündə qalxaraq, boyanmış kimi görünən qıqpırmızı dodaqları ilə gülümsüne-gülümsünə yırğalandı. Onun bütün görkəmi ədəbaz, qeyri-ciddi idi. Onun polad kimi möhkəm və çoxluqdan aşılı daşan cimayətkarane iradəsini bircə Zoya bildirdi.

– Birincisi, – deyə Qarin pəncələri üstündə qalxdı, – biz yalnız və məhz Amerikaya qarşı xüsusi bir ədavət bəsləmirik. Biz mənə qarşı təcavüzkar hərəkətlərə təşəbbüs edən hər bir donanmanın darmadağın etməyə çalışacaqıq. İkincisi, – o, pəncələrindən dabanları üstüne keçdi, – biz heç də dalaşmaq üçün israr etmirik. Əger Amerika və Avropanın hərbi qüvvələri istədiyimiz hər hansı bir torpağı işğal etməyə bizim müqəddəs haqqımızı, bizim suverenlik hüququmuzu və sairə və sairəni tanıysa, onda bizim heç olmasa hərb cəhətdən onlarda işimiz olmaz. Əks təqdirdə Amerika və Avropanın dəniz və quru qüvvələri, qalaları, bazaları, hərbi anbarları, baş ştabları və sairə, və sairə ilə amansız rəftar olunacaqdır. Ümid edirəm, anılın zavodlarının taleyi sizi inandırmış olar ki, mən heç də havayı danışmiram.

O, əlini şapplı ilə Rollinqin ciyinə vurdu.

– Allo, qoca dost, axı bir zaman vardı, mən bu işdə sizi özümə şərik olmağa çağırırdım... Sizin fantaziyanız çatışmadı, o da ondanın ki, sizdə yüksək mədəniyyət yoxdur. Birjaçları soymaq və zavodları satın almaq bir hünər deyil. Bunlar köhnəlmış şeylərdir... Amma əsil adamı siz əlinizdən verdiniz... Sizin axmaqca milyardlarınızın əsil təşkilatçısını görə bilmədiniz.

Rollinq çürümekdə olan meyitə benzəyirdi. O sözleri zorla çəkib çıxararaq, boğula-boğula dedi:

— Siz anarxistsiniz...

Bu zaman Şelqa salamat əli ile saçlarından yapışib, ele bir qəh-qəhə ilə gülməyə başladı ki, yuxarıda şüsbənd tavanın ardında Yansenin qorxmış sıfəti göründü. Qarin dabanları üstündə dönerək yenə Rollinqə dedi:

— Yox, qoca dost, sizin kəlləniz yaxşı işləmir. Men anarxist deyilem... Men həmin böyük təşkilatçıyı ki, belə bir adamı siz ən yaxın bir zamanda günün günortağı elinizi fənər alıb axtarmağa başlayacaqsınız... Bu barədə biz boş vaxtimızda danışarıq. Çeki yazın... Biz tam sürelə Marselə gedəcəyik.

79

Ön yaxın günlərdə aşağıdakı işler oldu: "Arizona" Marselin kənar limanında lövber saldı. Qarin Lion kredit bankına Rollinqin iyirmi milyon funt sterlinq¹ məbləğində çekini təqdim etdi. Bankın müdürü təşviş içində Parise getdi.

"Arizona"da elan edilmişdi ki, Rollinq xəstədir. O öz kayutunda bağlı qapı ardında oturmuşdu; Zoya isə, sayiq bir halda onun keşiyini çəkirdi. Üç sutka ərzində "Arizona"ya quru yanacaq, su, konserv, şərab ve sair şeylər yükləndi. Bu gezinti gemisine qumla dolu kisələr yüklenmiş bir şalanda yan aldıqda, dənizçilər və sahil küçəsindəki veyller xeyli təəccübləndilər. Deyirdilər ki, guya gəmi yamyamlarla² dolu olan Solomon adalarına gedir. Kapitan Yansen xeyli silah— iyirmi karabin, tapança və qaz maskaları almışdı.

Təyin olunan gündə Qarin ilə Yansen yenə de banka gəldilər. Onları təcili şürotda Parisdən gəlmış maliyyə nazirinin müavini qarşıladı. O, bol-bol nəzakəti sözler yağıdıraraq çekin həqiqi olduğuna şübhələnmədiyi, amma hər halda Rollinqin özünü görmək istədiyiini söyledi. Onu "Arizona"ya apardılar.

Rollinq tamamilə xəstə, gözləri cuxura düşmüş halda onu qarşıladı. Rollinq kresləndən zorla qalxa bilirdi. O, təsdiq etdi ki, çeki özü vermişdir, gəmi ilə uzaq səyahətə çıxır və xahiş edir ki, işin rəsmi cəhetini tezliklə qurtarsınlar.

¹ Böyük Britaniyanın pul vahidi

² Adamyeyənlərle

Maliyyə nazirinin müavini əli ilə stulun söykonəcəyində yapışaraq və əllərini Kamill Demulen¹ saygı oynada-oynada, xalqların böyük qardaşlığı, Fransanın mədəni sərvətləri haqqında bir nitq söyüldə və ödəmə üçün möhlət verilməsini xahiş etdi.

Rollinq yorgun halda gözlərini yumaraq, başını yırgaladı. Axır bu qərara geldilər ki, Liton kredit bankı məbləğin üçdə bir hissəsini funt ilə, qalan hissəsini kurs üzrə frank ilə ödəsin.

Axşam pulları hərbî kater gətirib geldi. Kenar adamlar çıxbıdikdən sonra Qarin ilə Yansen kapitan körpücүyündə göründüler.

— Fit verib hamını yuxarı çağırın.

Komanda göyərtəyə yığışib sıraya düzüldü, Yansen möhkəm və sərt bir səsle dedi:

— Dənizçilər, "Arizona" adlanan gəmi çox təhlükəli və riskli bir səfərə çıxır. Əger men bir adamın həyatına, gəmi sahiblərinin heyatına və gəminin özünün salamat qalmasına zəmin olsam, lənətə gəlim. Siz məni təməyürsiz, a naqqə balaları... Maaşları ikiqat artırıram, adı mükafatlar da ikiqat artır. Her kim bu səferden vəteninə qayıtsa, ona ömürlük pensiya veriləcəkdir. Fikirləşmək üçün gün batana qədər möhlət verirəm. Risk etmək istəməyenlər şəhər-şülələrini yığışdırıb gedə bilərlər.

Axşam komandanın səkkiz nəfər sahile çıxdı. Elə həmin gece səkkiz nəfər en qəddar dələduzla komandanı tamamladılar, burları kapitan Yansen özü limandakı meyxanalardan axtarıb tapmışdı.

Aradan beş gün keçdikdən sonra gəmi Sautqemptona limanda lövber saldı və Qarin ilə Yansen ingilis krallıq bankına Rollinqin iyirmi milyon funt məbləğində çekini təqdim etdi (palatada bu barədə fəhlə partiyası lideri tərəfindən yüngülvari bir sual verilmişdi). Pulları verdilər. Qəzetlər hay-küy qoparmışdı. Bir çox şəhərlərdə fəhlə nümayişləri oldu. Jurnalistlər Sautqemptona axışıldılar. Rollinq heç bir kəsi qəbul etmədi. "Arizona" duru yanacaq götürüb Okeana səri yönəldi.

Aradan on iki gün keçdikdən sonra gəmi Panama kanalına çatıb, radio ilə "Anilin Rollinq" şirkətinin baş müdürü Mak Linneyi aparata çağırıldı. Təyin olunmuş saatda Rollinq radio kabinesində tapança

¹ Demulen Kamill (1760–1794) – fransız burjuva inqilabı xadimlərindən, jurnalist və pamphlet yazarı. İngiləb inkişaf etdi, irticaya sən meyil edib, nehayət, Dantonun qrupuna qoşulmuş, onunla birlikdə 1794-cü ildə edam edilmişdir.

lulesi karşısında oturub, Mak Linneye emr etdi ki, çeki töqdim edən mister Qarinə yüz milyon dollar versin. Qarin Nyu-Yorka gedib, pulları və Mak Linneyin özünü de götürüb geldi. Bu, səhv idi. Rollinq müdürü ilə Zoyanın və Qarinin iştirakı ilə vur-tut beşcə dəqiqe dənisi. Mak Linney bu işin düz olmadığına möhkəm inanmış halda çıxıb getdi.

Sonra "Arizona" Qaraib denizinin tənha sularında üzmeyə başladı. Qarin Amerikani gəzib, zavodlara sıfariş verir, gəmilər kireləyir, maşınlar, cihazlar, aletlər, polad, sement, şüşə satın alır. Yüklər San-Fransiskoda vurulurdu. Qarinin vəkilləri mühəndislərlə, texniklərlə, fəhlələrlə müqavilələr bağlayırdı. Başqa bir vəkili isə, Avropaya gedib, rus aqvardiyaçı qalıqları arasından polis xidmətində işləmək üçün beş yüz adam toplamışdı.

Bələliklə, bir aya qədər keçdi. Rollinq hər gün radio vasitəsilə Nyu-York, Paris və Berlin ilə danişirdi. Onun əmrləri sərt və amansızdı. Anilin zavodları məhv olduqdan sonra Avropa kimya sənayesi daha müqavimət göstərmirdi. Bütün məhsulların üzərində "Anilin Rollinq" damgası vardi. Bu, üzərində üç qara zolaq çəkilmiş, yuxarıda "Dünya", aşağıda "Anilin Rollinq – kompani" sözləri yazılmış sarı dairədən ibarət bir damğa idi. Belə görünürdü ki, hər bir avropalıya bu sarı daire damgası vurulmalıdır. Bələliklə, "Anilin Rollinq" anilin şirkəti zavodlarının tüstülenən xarabaları içərisində hücumda keçmişdi.

Bütün Avropanı qorxunc müstəmləkə qorxusu basmışdı. Ümidi lər sönürdü. Şadlıq və sevinc yoxa çıxmışdı. Tozlu kitabxanalarda saysız-hesabsız mənəvi sərvət čürüüməkdə idi. Üzərində üç qara zolaq olan sarı güneş öz cansız ışığını yekə şəhərlerin üzərinə saçmış, hər yerdə bacalar və tüstü, həm də tüpürçəkli küçələr və döngələrdə, həm mağazaların vitrinlərində insanların qanını soran reklamlar, reklamlar, reklamlar, irili-xirdalı sarı dairelər, – insanların achiq, sixinti və məyusluqdan kifirləşmiş üzleri hər addımda göze çarpırdı.

Valyutalar qiymətdən düşürdü. Vergilər artırdı, borclar çoxalırdı. Borc və hüquqa riayət etməyi tələb edən müqəddəs qanunlara əsaslanan bu sarı damğa insanların almına vurulurdu: ödəmelisen!

"Anilin Rollinq" şirkətinin kassalarına pul irmaq kimi, çay kimi, sel kimi axırdı. "Anilin Rollinq" şirkətinin müdirləri dövlətlərin daxili işlərinə, beynəlxalq siyasetə müdaxilə edirdilər. Onlar sanki gizlin hökmədlərdən ibarət xüsusi bir orden idilər.

Qarin, yanında iki katib, mühəndislər, makinada yazan gənc qızlar olduğu halda, Birləşmiş Ştatları bu başdan-o başa gəzib dolaşırırdı. O, sutkada iyirmi saat işləyirdi. Heç bir vaxt qiymət soruşmur və sövdələşmirdi.

Mak Linney onu həyəcan və heyretlə təqib edirdi. O, başa düşmürdü ki, bütün bu şeylər nə üçün alınır, yüklenir və Rollinqin milyonları nə üçün belə ağılsızcasına israf edilir. Qarinin katibi, makinada yazan qızlarından biri və iki qasıdı Mak Linneyin agentləri idilər. Onlar hər gün Nyu-Yorka, ona ətraflı hesabat göndərirdilər. Amma bununla bərabər bu saysız-hesabsız şey almaq, sıfariş vermək və müqavilələr bağlamaqdan bir şey anlamaq çətin idi.

Sentyabr ayının əvvəllerində "Arizona" yənə de Panama kanalına gəldi, Qarinini götürdü və Sakit okeana çıxıb, cənub-qərb istiqamətində yox oldu.

Aradan iki həftə keçəndən sonra başıbağlı əmrlər almış on yüklü gəmi də həmin istiqamətdə yola düşdü.

Okean sakit deyildi. "Arizona" yelkənlərini açıb gedirdi. Gəminin ikinci dorunun yelkənləri, üçbucaq yelkəni, keşik meydançasının yelkənlərindən başqa bütün yelkənləri açılmışdı. Gəminin ensiz çanağının üzərində yelkənlər yellə dolmuş, dörlərə bağlanmış ipler viyildiyir, – gəmi gah dor ağaclarının ucuna qədər dalğaların arasında yox olur, gah da ətrafinə köpük saç-a-saça, dalğanın təpəsinə çıxırırdı.

Tətiyiymişdilər. Lyuklar qatlanmış, qayıqlar göyərtəyə qaldırılıb bərkidilmişdi. Gəminin hər iki qırğına cərgə ilə düzülmüş qum kiseleri məftilə sarılmışdı. Gəminin qabaq və arxa meydançasında qazana bənzər iki şəbəkeli qüllə qurulmuş, bunların üst meydançasında kameralar qoyulmuşdu. Üstüne brezent çəkilmiş bu qüllələr "Arizona" ya qəribə yarımhərbi gəmi görkəmini verirdi.

Yalnız dalğaların qətrəcikləri gəlib çıxan kapitan körpücüyündə Qarin ilə Şelqa durmuşdular. İkisinin də eynində meşin plaş və başlarında meşin şlyapa var idi. Şelqanın qolu gipsden çıxarılmışdı, amma hələlik bu əli ilə yalnız kibrıt qutusu, bir də yemek zamanı çəngəl götürə bilirdi.

Qarin dedi:

– Bax, bu okean, bir də insan iradəsi və dühasının bir zərrəciyi olan xırdaca bir gəmi... uçuruq, yoldaş Şelqa, sən nə deyirsən de... mübarizə edirik... nə nəhəng dalğalardır... bir baxın, dağlar kimidir.

Sağ yandan nəhəng bir dalğa gəlirdi. Onun qaynaşan zirvəsi getdikcə böyük köpüklənirdi. Suyun şüşə kimi yaşıl, yarımdairəvi səthi köpük şəbekəsi içində dalğanın altında getdikcə daha artıq əyilirdi. Dalğanın başı aşdı. "Arizona" sol böyrü üstə əyildi. Yelkənlərin arasında viyıldayan coşqun külək gəminin uçurumun dibindən çəkib çıxardı. Gəmi tamamilə yana əyildi, altındaki tırə qədər qırmızı dibi göründü. O, suyun yarımdairəvi səthini yararaq, dalğanın təpəsinə qalxdı və guruldayan köpüklərin içində yox oldu. Gəminin göyərtəsi də, qayıqlar da, yuxarı göyərtənin qabaq hissəsi də gözdən itdi, yuxarı göyərtədə olan şəbekəli dor da günbəzə qədər suya batdı. Kapitan körpücüyünün ətrafında su qaynaşmaqdı idı.

— Qiyamətdir! — deyə Qarin çıçırdı.

"Arizona" dikəldi, göyərtədən su çekildi, yelkənlər uğuldadı ve gəmi dalğanın enisi ilə sürətlə irəlilədi.

— İnsan da belədir, yoldaş Şelqa, insan da insan okeanında belədir... Budur, bax, mən bu gəmini yaman sevirməm... Məger biz bir-birimizə bənzəmirikmi? İkiimin də sinəmiz coşqun arzularla doludur... Elə deyilmi?

Şelqa çıynını çekdi, cavab vermedi. Axı öz-özünü coşqun məhəbbətlə sevən bu adamlı nə mübahisə edəydi... Qoy bu özünü fövqələşər hesab edib zövq alsın, vəssalam. Onunla Rollinq yer üzündə bir-birini nahaq tapmayıblar: bir-birinə qəddar düşmən olduqları halda, bunlar bir-birinə hava kimi lazımdırlar. Kimya kralı öz vücuundan cinayətkar ideyalar düşkünü olan bu adamı meydana gətirir, — o isə, öz növbəsində Rollinqin boş beyninə əcaib xeyallar aşılıyır. İkiisinin də canı cəhənnəmə!

Doğrudan da, başa düşmək çətin idi ki, nə üçün bu vaxta qədər Rollinq naqqallara yem olmayıb. O, artıq öz işini görmüşdür, — Qarin bir milyard deyildirse də, hər halda üç yüz milyon dollar almışdır. İndi daha gərək işin izini batıra idı. Amma yox, bu adamları bir-birinə nə isə, daha möhkəm bir səbəb bağlamaqdadır.

Şelqa bunu da başa düşə bilmirdi ki, nə üçün onun özünü də, bu vaxta qədər Sakit okeanda dənizə atmayıblar. O zaman Neapolda o, Qarın üçüncü bir şəxs kimi ve bir şahid kimi lazım idi. Əgər Neapolda Qarin "Arizona" ya tək gəlmış olsayıdı, gözənlənməz hadisələr baş verə bilərdi. Amma onların ikisini də birdən yox etmək Rollinq üçün xeyli çətin olardı. Bütün bunlar aydınındır. Qarin oyunu udmuşdur.

Bəs indi Şelqa onun nəyinə lazımdır? Qaraib dənizində üzdükləri zaman hələ bir qədər ciddiyət var idi. Burada, okeanda isə, Şelqanı heç kəs izləmirdi və o istədiyini edirdi. Hər şeyə baxırdı. Hər şeyi dinləyirdi və bu pis vəziyyətdən xilas olmaq üçün ona bəzi çıxış yolları görünən kimi olurdu.

Okeandan keçmək əyləncəli bir gözintiye bənzeyirdi. Seher, günorta və axşam yeməkləri çox təmtəraqlı olurdu. Süfrəyə Qarin, madam Lamol, Rollinq, kapitan Yansen, kapitanın köməkçisi, Şelqa, zəif saçları pirtlaşış, sönük sabit baxışlı və seyrək saqqallı xəstə bir adam olan çex mühəndis Çermak (Qarinin köməkçisi) və onun ikinci köməkçisi ariq, utancaq bir cavan, hələ bu yaxına qədər San-Fransiskoda acıdan ölü almanın kimyaçı Şefer otururdular.

Bir-birinə qəddar düşmən olan, eyinlərinə frak geyib, yaxalarına butonyor taxmış bu qatiller, soyğunçular, macəraçılardan ibarət bu qəriba məclisde Şelqa da hamı kimi frak geyib, butonyor taxmış, sakit dolanıb, səsini çıxarmır, ləzzətlə yeyib-içirdi.

Onun sağındakı qonşusu bir dəfə ona dörd gülə çaxmışdı, solundakı qonşusu üç min adamın qatili idi, onunla üzbeüz oturan qadın isə dünyaya gəlmış qadınların en təhlükəlisi idi.

Axşam yeməyindən sonra Şefer oturub piano çalır, madam Lamol Yansen ilə rəqs edirdi. Rollinq adətən süfrə başında oturub oynanıllara tamaşa edirdi. Qalanları ayağa qalxıb, papiroşçökme salonuna gedirdilər. Şelqa çubuq çəkmək üçün göyərtəyə çıxırdı. Onu heç kim saxlamır, heç kim ona fikir vermirdi. Günər yeknəsəq keçirdi. Sert okeanın ucu-bucağı yox idi. Dalğalar milyon illər bundan əvvəl olduğu kimi axışıb gedirdi.

Qarin bu gün adətinin xilafına olaraq, Şelqanın ardınca körpücüyə çıxdı; vaxtile, onlar Leninqradda Həmkarlar İttifaqları bulvarında skamyada oturduqları zamandan bəri heç bir şey olmayıbmiş kimi, onunla dostcasına səhbət etməyə başladı. Şelqa özünü yüksərdi. Qarin gəmidən, öz-özündən, okeandan zövq aldığıni bildirirdi, amma görünür ki, nəsə bir işi vardi.

— O, saqqalına sıçramış damcıları silkeləyib ataraq, güle-güle dedi:

— Mənim sizə bir təklifim var, Şelqa.

— Nedir?

— Yادınızda varmı, biz şərtləşmişdik ki, oyunu sədaqətlə oynayaq?

— Elədir.

— Amma yeri gəlmışkən deyim... Ay-hay... O nə iş idi ki, sizin ələltiniz kolum dalından mənə pay göndərdi? Bir tük qədər bu yandan getseydi, gülle kəlləmi çilik-çilik edəcəki.

— Mən heç bir şey bilmirəm...

Qarin Ştufərin bağında ona atılan güllədən danışdı. Şelqa başını yırğaladı.

— Mənim bundan xəberim yoxdur. Amma hayif ki, gülle boşuna gedib...

— Deməli, bu taleyin işidir?

— Hə, taleyin işidir.

— Şelqa, sizə iki şey təklif edirem, birini seçin, — Qarinin amansız və neşterləyici gözleri Şelqaya yaxınlaşdı. Üzü həmin saat kinli bir ifadə aldı. — Ya özünüüz prinsipial bir adam kimi göstərməkdən əl çəkin... ya da mən sizə dənizə ataram. Başa düşdünümüzü?

— Başa düşdüm.

— Siz mənə lazımsınız. Siz mənə böyük işlər görmək üçün lazımsınız... Biz razılığa gələ bilərik... Dünyada inandığım bircə adam var ki, o da sizsiniz...

Qarin sözlərini deyib qurtarmadı, — əvvəlkilərdən hündür olan nəhəng bir dalğa gəminin üzərinə endi. Qaynaşan köpükler kapitan körpücүүнү bürüdü. Dalğa Şelqanı məhəccərlərə çırpdı. Onun bərəlmış gözləri, açıla qalmış ağızı, barmaqları bükülü əli bir anda görünüb suyun altında yox oldu... Qarin özünü su burulğanına atdı.

81

Bu hadisəni Şelqa sonralar dəfələrlə xatırlayırdı.

Qarin öz həyatını təhlükəyə qoyub, onun plaşının etəyindən yapışmış, onu gəminin içərinə aparana qədər dalğalarla mübarizə etmişdi. Şelqa körpünün məhəccərindən asılıb qalmışdı, ciyərlərinə su dolmuşdu. O, göyərtəyə yixilib qalmışdı. Dənizçilər çətinliklə onun ciyərlərindən suyu boşaldıb kayuta apardılar.

Bir azdan Qarin də paltarını dəyişmiş və şən bir halda ora gəldi. Əmr etdi ki, iki stekan qroq getirsinlər və çubuq çəke-çəke, yarımcıq qalmış səhbəti davam etdirdi.

Şelqa onun gülünc üzünü, meşin kresloda yayılmış çevik bədənini seyr edirdi. Bu, qəribə ziddiyətli bir adam idi. Quldur, yaramaz,

çirkin işlər görən macəraçı... Amma qroqun təsirindənmi və ya keçirdiyi sarsıntıdanmı, Şelqa qarşısında Qarinin ayaqlarını bir-birinin üstüne aşırıb bele oturmasından, çubuq çəkməsindən, cürbəcür şeylər barəsində danışmasından xoşlanırdı; Qarinin heç vecinə deyildi ki, dalğaların zərbələrindən "Arizona"nın böyürləri cirildiyir, illüminatorun şüşələri ardında qaynaşan su dalğaları axışır, onlar yelləncekdə olduğu kimi yellənirlər, gah Şelqa çarpayıda, gah da Qarin kresloda enib-qalxır.

Leninqraddan sonra Qarin çox dəyişmişdi, — o tamamilə özünə arxayındı, həmişə gülürdü, həmişə xeyirxah və mehribandi. Yalnız çox ağılı və özlərinə möhkəm inanan xudbinlər belə ola bilərlər.

Şelqa ondan soruşdu?

— Siz niyə elə gözəl fürsəti əldən verdiniz? Yoxsa mənim həyatım sizə çox bərk lazımdır? Başa düşmürem.

Qarin başını qaldırıb şen-şen güldü:

— Siz qəribə adamsınız, Şelqa... Mən nə üçün məntiqi surətdə hərəkət etməliyəm?... Mən riyaziyyat müəllimi deyiləm... Gör nə günlərə qalmışq... Ən adı insani hərəkət bele anlaşılmır.

— Anılın zavodlarını partlatdıqda gərək ki, heç insanlığı düşünmürdünüz?

— Yox! — deyə Qarin çıçırdı. — Yox! Düşünmürdüm... Siz hełə də əxlaq xarabaliqlarının tör-töküntülərinin altından çıxbıq qurtara bilmirsiniz... İnsanlıq! Söz danışdı! Ax, Şelqa, Şelqa... Bunlar nə hoqqabazlıqdır... Bu rəfdə yaxşı şeylər var, o rəfdə pis şeylər... mən bunu başa düşürem. Dequstator¹: şərabı ağızına alıb yoxlayır, tüpürür, qabığı çeynəyir və deyir ki, bu yaxşı şərabdır, bu pis şərab. Axı o, dilinin üzərində olan dad qabarcıqları ilə yoxlayıb hökm verir. Bu, real bir şeydir. Bəs sizin əxlaq markalarının dequstatoru hanı? O bunu hansı qabarcıqlarla sınayır?

— Yer üzündə Sovet hakimiyyətinin qurulmasına kömək edən hər bir şey yaxşıdır, — deyə Şelqa cavab verdi, — ona mane olan hər bir şey isə, pisdir.

— Çox gözəl, çox elə, bilirom... Yaxşı, ancaq bunun sizə nə dəxli var? Sovet respublikası ilə siz nə cəhetdən bağlısınız? İqtisadi cəhetdənmi? Boş sözdür... Mən sizə əlli min dollar maaş təyin edirəm... Tamamile ciddi deyirəm, razınızı?

¹ Dequstator — dequstasiya mütəxəssisi; dadma yolu ilə məhsulun keyfiyyətini müəyyən edən şəxs

– Yox, – deyə Şelqa sakitcə cavab verdi.

– Odur da, yox. Deməli, siz iqtisadi cəhətdən bağlı deyilsiniz, ideya cəhətdən, sədaqət cəhətdən, bir sözlə, yüksək dərəcəli materialiya cəhətdən... Siz kinli bir əxlaqcısınız ki, mən də sizə elə onu sübut etmək istəyirdim... Dünyanı alt-üst etmək isteyirsiniz... İqtisadi qanunları min illik zir-zibildən təmizləyirsiniz. İmparializm qalıqlarını partladırırsınız. Yaxşı. Mən də elə dünyani alt-üst etmək isteyirəm, amma öz istədiyim kimi. Birçə öz dühamın qüdrəti ilə alt-üst edəcəyəm.

– Oho!

– Hər şeyin eksinə, bunu yadda saxlayın, Şelqa. Bura baxın, axı bu insan özü nə olan şeydir? Ağla gəlməz ölüm dəhşəti qarşısında torpaq Yer kürəsinə yapışmış onunla birlidə bumbuz zülmət içərisində uçan ən əhəmiyyətsiz bir mikroorganizm deyilmə! Bir də ki, bu beyin, xüsusi mahiyyətlə eṣrərengiz maddəni, yeni fikri, birçə mikronu bütün kainatı əhatə edən maddəni yaradan ilahi aparat... Hə, elə deyilmə! Bax, iş elə bundadır...

Qarın kreslədə yerini rahatlaşdırıb ayaqlarını yiğdi. Onun həmişə solğun olan yanaqları qızardı.

– Mən başqa şey təklif edirəm. Ey mənim düşmənim, dinləyin... mən Yer üzündə tam hakimiyətə nail olacağam. Mənim emrim olmadan, heç bir bacadan tüstü çıxmayacaq, heç bir gəmi bargahdan ayrıla bilmeyəcək, heç bir çəkic işləməyəcək. Her bir şey, nəfəs almaq hüququna qədər, hər bir şey mərkəzə tabe olacaq. Mərkəzde isə mən olacağam. Hər bir şey mənim olacaqdır. Mən qızıl dairəciklərdə öz profilimi həkk etdirəcəyəm: saqqalımla birlidə, çələng içinde, o biri üzündə isə madam Lamolun profili olacaqdır. Sonra mən insanlar içərisindən “ilk min nəfəri” seçəcəyəm. Bunlar tutaq ki, iki-üç milyon cütdən ibarət olacaq. Bunlar küberlərdir. Onlar yüksək zövq və yaradıcılıqla məşğul olacaqlar. Sonra biz mədəniyyətə tam xidmət etmək üçün nə qədər fəhləye ehtiyac olduğunu müəyyənləşdirəcəyik. Burada da seçki aparacaqıq. Bunları da nəzakət üçün zəhmətçilər adlandıracğıq...

– Bəli, məlum şeydir...

– Dostum, hələ bir dayan, səhbetin axırında gülərsən... Onlar üşyan etməyəcəklər, yox, ezziz yoldaş. İnqilab etmek imkanı kökündən qoparılaçaqdır. Hər bir zəhmətçiye klassifikasiyadan sonra, zəhmət kitabçası verməmişdən əvvəl kiçik bir əməliyyat ediləcəkdir.

Tamamilə xəberi olmadan, təsadüfi narkoz təsiri altında... Kellə sümüyünə xirdaca bir iynə vurulacaq. Belə ki, bir azca başı herlənəcək, sonra ayılacaq və artıq bir qul olacaqdır və nehayət, ayrıca bir qrupu biz bir yerde gözel bir adada yalnız nəsil artırmaq üçün ayrı saxlayacaqıq. Bütün qalan insanlar, lazımlı olmadıqları üçün, yox edilməli olacaqlar. Budur, Pyotr Qarin üzrə insanlığın gelecek quruluşu. Bu zəhmətçilər dinməz-söyləməz, at kimi, birçə qarın yeməye işleyib qulluq edəcəklər. Onlar artıq insan deyillər, onların achıqdan başqa heç bir fikri-zikri yoxdur. Onlar yeməyi həzm etdikdə, xoşbəxt olacaqlar. Seçilmiş küberlər isə, yarımla allahlardır. Ümumiyyətə, mənim insanlardan zəhləm gedirse də, amma yaxşı bir cəmiyyət içərisində olmaq adama xoşdur. Dostum, sizi inandırıram ki, bu şairlərin öz xəyallarında bəslədikləri əsil qızıl əsr olacaqdır. Dünyanı lazımlı olmayan artıq əhalidən təmizləmək dəhşətindən almanın təsir çox tezliklə unudulub gedəcəkdir.

– Bu faşist utopizmidir, xeyli maraqlıdır, – deyə Şelqa dilləndi.

– Siz Rollinqə bu barədə danışıbsınız mı?

– Utopiya deyil, – elə əsil mətbət də burdadır. Mən yalnız məntiq üzrə düşünürəm... Rollinqə, əlbəttə, mən heç bir şey deməmişəm, – çünkü o, sadəcə desək, bir heyvandır... Hərçənd Rollinq və bütün rollinqlər dünyada mənim mükəmməl və aydın bir program üzrə inkişaf etdiridiyim işi kor-korane görürər. Amma bunu vəhşicəsinə, çox ağır və kobudcasına edirlər. Ümid edirəm ki, sabah artıq biz adaya çatacaqıq... Özünüz görərsiniz ki, mən zarafat etmirəm...

– Bəs işə nədən başlayacaqsınız? Saqqallı pul kəsib buraxmaqdanmı?

– Bir gör bu saqqal sizə necə təsir edib... Yox, mən işə müdafiədən başlayacağam. Adanı möhkəmləndirəcəyəm. Eyni zamanda qızığın bir sürətlə Olivin qurşağına yol açacağam. Dünyaya birinci zərbə mən qızıl paritetini¹ yıldığım zaman dəyəcəkdir. Mən istədiyim qədər qızıl çıxara bilecəyəm. Sonra hūcumna keçəcəyəm. On dördüncü ilin müharibəsindən çox dəhşətli bir müharibə olacaqdır. Mənim qələbəm təmin olunmuşdur. Sonra, müharibədən və mənim qələbəmdən sonra, sağlamış əhalinin içərisində seçki aparacağam,

¹ Dünyada qızılın həmişəlik dəyeri. Qarının məqsədi burjuva aləminin maliyyə nəhəngləri arasında qat-qarış salmaq üçün, qızılı qiymətdən düşürmek və hakimiyəti elə almaqdır (*müəllifin qeydi*).

yaramaz ünsürleri məhv edəcəyəm və mənim seçdiyim irq allahlar kimi yaşayacaq, "zəhmətçilər" isə, qorxudan yox, cənnətdə yaşıyan ilk insanlar kimi razi qalib vicdan üçün işleyəcəkler. Yaxşıdır mı? Hə? Xoşunuza gəlirmi?

Qarin yene qəhqəhə çəkib güldü. Şelqa ona baxmamaq üçün gözlərini yumdu. Həmkarlar ittifaqları bulvarında başlanmış oyun davam edir, ciddi bir oyun halını alırdı. O, uzanıb fikirleşirdi. Çox təhlükəli, amma yegane bir yol qalmışdı ki, o, getirib qələbəye çatdırıcı. Hər halda ən yanlış hərəkət indi Qarinə redd cavabı verməkdən ibaret ola bilerdi.

Şelqa papiroş götürmək üçün əlini uzatdı. Qarin gülə-gülə onu seyr edirdi.

- Qərara gəldinizmi?

- Hə, gəldim.

- Çox gözəl. Mən oyun kartlarını açıb göstərirəm: siz mənə qova çaxmaqdışı kimi lazımsınız. Şelqa, mənim ətrafimdakılar küt heyvanlardır. Xəyaldan məhrum insanlardır. Sizinlə biz mübahisə edəcəyik, amma mən sizin mənimlə birlikdə işləmənizə nail olacağam. Heç olmazsa, işin birinci yarısında biz rollinqləri vurdugumuz dövrde... Yeri gelmişkən, sizi xəbərdar edim – Rollinqdən qorxunuz, o, tərs adamdır, əgər sizi öldürməyi qərara alıbsa, öldürəcəkdir.

- Mən çoxdan tövəccüb edirəm ki, siz niyə onu naqqalara yem etməyibsiniz?

- Mənə girov lazımdır... Amma hər halda o, "İlk minlər" siyahısına daxil edilməyəcəkdir... Di, geyinin, gedək axşam yeməyinə.

-

82

Firtına buludları şimal-şərqdə batıb getdi. Mavi okean ucsuzbucaqsız və mehriban idi. Dalğaların yumşaq zirveləri şüse kimi parıldayırdı. Geminin suda buraxdığı iz ilə bədenləri yağlı kimi görünen şən delfinlər üzüb gelir, bir-biri ilə keçdi-keçdi oynayır, suda mayallaq aşırıdılar. Yelkənlərin üstü ilə süzən iri qağayılar yoğun səsle çıçırlırdılar. Uzaqda, okeanın içərisində ilgim kimi qayalıqlı bir ada ucalırdı. Yuxarıda çəllekdə durmuş dənizçi: "Quru!" – deyə bağırdı. Göyərtədə duranlar diksinən kimi oldular. Bu yer, üzərində naməlum gələcəyin qurulacağı həmin yer idi. O, üfüqdəki uzun bir

buluda bənzəyirdi. Küleklə dolu yelkənlər "Arizona" ni həmin yere doğru aparırdı.

Dənizçilər yalnız ayaqlarını şappıldada-şappıldada göyərtəni yuyurdular. Götürdürüldən sonra saqqalının tüklərini darta-darta həmin adanı bürümüş gələcək xəyallar aləminin mahiyyətinə vaqif olmağa çalışırdı. Ah, birçə bunu bilmək müyəssər olaydı!..

83

Vasiliyev¹ adasının uzaq üfüqlərində batmaqdə olan payız günüşi işıq saçırı. İçərisində odun olan barjalar, yedək gəmiləri, balıqçıların qayıqları, ellinqlərin şəbəkəli qaldırıcıları arasında dolaşib qalmış tüstülər tutqun qırmızı işıqla işıqlanmışdı. Bom-boş sarayların pəncərələrinin şüşələri sanki od tutub yanırı.

Qerb tərəfdən tüstülərin ardından benövşəyi-qara rəngə çalan Neva çayı ilə bir gəmi yaxınlaşmaqdə idi. O, Leninqradi salamlayaraq və yolun qurtarması əlaməti olaraq, fit verdi. Geminin illüminatorlarından düşən işıqlar Dağ-Medən İnstututunun, Dənizçilik məktəbinin sütunlarını, sahilə gəzən adamların üzərini işıqlandırdı və gəmi gömrükxananın qırmızı-ağ sütunlu üzən körpüsüne yan almağa başladı.

Geminin göyərtəsində pasport üzrə Fransız Coğrafiya Cəmiyyətinin elmi işçisi – qarayanız, enlisifet, birinci dərəcəli kayutun sərnişini olan bir adam dayanmışdı. O, üzərine axşam dumanı çökmüş şəhərə tamaşa edirdi. Hələ İsaki kilsəsinin, Admirallıq binasının qızılı millərinde və Petropavlov kilsəsinin günbəzlərində günəş işığı qalmışdı. Göyü dələn bu mili sanki Pyotr Rusiyانın dəniz sərhədində hədəleyici bir qılınc kimi ucalmışdı.

Enlisifet adam kilsənin milinə baxıb boynunu uzatdı. Sanki o, uzun müddət ayrılıqdan sonra öz doğma evinin damını görmüş bir adam kimi sarsılıb həyəcan keçirirdi. Budur, qalada çalınan tentənəli zəng səsi qaranlıq Nevaya yayıldı: Petropavlov kilsəsində, qılınc kimi nazik milin üzərində axşam güneşinin son şüaları altında, imperatorların məzarları üzərində qülə saatı "Internasional" çalırdı.

Göyərtədə durmuş adam məhəccərəsi sixdi, onun boğazından nərliyiə bənzər bir səs çıxdı və arxasını qalaya çevirdi.

¹ Vasiliyev adası – Leninqradın bir rayonu

Gömrükhanada o, Artur Levi adına bir pasport təqdim etdi və şeyləri yoxlanılan müddətdə, gözlərinin kinli parıltısını gizlətmək üçün, tutqun halda başını aşağı salıb durdu.

Sonra dama-dama şalını çiynine salıb, elində kiçik bir çamadan, Vasilyev adasının sahil küçəsinə çıxdı. Payız ulduzları sayışmaqdır. O, xeyli müddət nefəsini saxladığından, köksünü ötürüb dikəldi. O, yuxuya getmiş evlərə, dorlarında iki işiq yanana, bir də dinamosunun motoru sakit-sakit tiqqildayan gəmiyə sarı baxıb körpüyə doğru addımladı.

Öyrində parusin köynək olan bir adam ağır-agır omulla üzbeüz gəlməkdə idi. Onun yanından keçərkən diqqətə üzünə baxdı və "Vay dədə!" deyə piçildədi, sonra birdən qayıdır ona sarı gelərek arxadan soruşdu.

— Volşin Aleksandr İvanoviç, sizsinizmi?

Gömrükhanada özünü Artur Levi adlandıran adam büdrədi, amma dönüb baxmadan, sürətli addımlarla köpüdən keçib getdi.

84

İvan Qusev Taraşkinin yanında qalib onun ya oğlu, ya da qardaşı kimi olmuşdu. Taraşkin ona həm savad öyredir, həm də başına ağıl qoyurdu.

Uşaq o qədər zirek və çalışqan idi ki, adam ürekden sevinirdi. Axşamlar ağ çörək və çay kolbası ilə doyunca çay içərdilər, Taraşkin papiros üçün elini cibinə atdıqda yadına düşərdi ki, klubda kollektivə papırosu tərgidəcəyinə söz vermişdir, — köksünü ötürüb saçlarını qarışdırıb və səhbətə başlardı:

— Bilirsənmi kapitalizm nədir?

— Yox, Vasili İvanoviç, bilmirəm.

— Səni ən sadə şekilde başa salım. Doqquz adam işləyir, onuncu adam hər şeyi onların elindən alır, onlar ac qalırlar, o isə piylənir az qalır partlasın. Bax, kapitalizm budur. Başa düşdünmü?

— Yox, Vasili İvanoviç, başa düşmədim.

— Neyi başa düşmədin?

— Onlar niyə qazandıqlarım o adama verirlər?

— Onları məcbur edir; o, istismarçıdır...

— Necə məcbur edir? Onlar doqquz nəfər, o bir nəfər?

— Onun silahı var, o birilərin yoxudur.

— Silahı həmişə onun əlindən almaq olar, Vasili İvanoviç. Bundan görünür ki, o birilər zirək deyillər...

Taraşkin heyran-heyran ağızını ayırib İvana baxdı.

— Düz deyirsən, qardaş... bolşevik kimi düşünürsən... Sovet Rusiyasında biz belə də etmişik, — silahı əllerindən alıb istismarçıları qovmuşuq, indi bizdə on adamın onu da işləyir, hamısı da toxdur.

— Hamımız piylənməkdən az qalmışq partlayaq...

— Yox, qardaş, piylənib partlamaq lazımdır, biz donuz deyilik ki, adamıq. Biz piyi fikri enerjiyə çevirməliyik.

— Bu, ne olan şeydir?

— O olan şeydir ki, biz ən qısa bir müddətdə dünyada ən ağılli, ən bilikli bir xalq olmalıyıq... Başa düşdünmü? İndi gel hesabla məşğul olaq...

— Baş üstə, hesabla məşğul olaq, — deyə İvan dəftərini və qəlemini çıxardı.

— Mürekkebli karandaşı ağızına soxub, yaşlamaq olmaz, bu mədəniyyətsizlikdir... başa düşdünmü?

Onlar beləliklə hər axşam gecədən xeyli keçənə kimi, ikisinin də gözleri özbaşına yumulana qədər məşğul olurdular.

85

Avarçılıq klubunun qapısının ağızında yaxşı geyinmiş, entisifet bir vətəndaş durub, elağacı ilə yeri eşirdi. O, başını qaldırıb, yaxınlaşmaqdə olan Taraşkin ilə İvana elə qəribe baxdı ki, Taraşkin hirsəndi. İvan ona qııldı. Həmin adam dilləndi:

— Mən sehərdən burda gözləyirəm. Bu oğlan İvan Qusevdirmi?

— Sizə ne dəxli var? — deyə Taraşkin açıqlı-acıqlı soruşdu.

— Bağışlayın, hər şeydən əvvəl nəzakət lazımdır, yoldaş, menim familiyam Artur Levidir.

O, cibindən bir kitabça çıxarıb Taraşkinin burnunun qabağına tutdu.

— Mən Parisdə Sovet səfirliyinin əməkdaşıyam. Sizə bu kifayətdirmi, yoldaş?

Taraşkin qeyri-müəyyən bir halda mızıldandı. Artur Levi portmanatının içindən, vaxtile Qarinin Şelqadan aldığı şəkli çıxardı.

∞ 244 ∞

∞ 245 ∞

– Siz təsdiq edirsinizmi ki, bu şəkil həmin bu oğlanın şəklidir? Taraşkin razılaşmalı oldu. İvan sıvişib qaçmaq istədi, amma Artur Levi möhkəm-möhkəm onun ciyinindən yapışdı.

– Şəkli mənə Şelqa vermişdir. Mənə gizlin surətdə tapşırılmışdır ki, bu oğlamı göstərilən adrese aparım. Müqavimət göstərsə, onu hebs etməliyəm. Siz emrə itaat etmək fikrindəsiniz, ya yox?

– Mandatınız hanı? – deyə Taraşkin soruşturdu.

Artur Levi, üzerinde bütün imza və möhürlər olan və Parisdə Sovet səfirliliyinin blankında çap edilmiş bir mandat göstərdi. Taraşkin onu xeyli müddət oxudu. Köksünü ötürüb dörd bükdü.

– Lənet şeytana, deyəsen her bir şey düzdür. Bəlkə onun yerinə başqa bir adam getsin? Bu oğlan dərs oxumalıdır...

Artur Levi dişlərini ağardıb güldü:

– Qorxmayıñ, mənim yanımıda uşaq üçün pis keçməz...

86

Taraşkin İvana tapşırdı ki, yoldan ona öz barəsində xəber göndərsin. Çelyabinskdən aşağıdakı məzmunda bir açıq məktub aldıqda, Taraşkinin nigaranlılığı bir qədər azaldı:

“Əziz yoldaş Taraşkin, zəhmətə şükür olsun ki, biz yolu yaxşı, birinci dərəcəli kayutda gedirik. Yeməyim yaxşıdır, rəftar da yaxşıdır. Moskvada Artur Arturoviç mənə bir şapka, təzə sırinma pencək və uzunboğaz çəkmə aldı. Bir şey var ki, bərk darıxıram: Artur Arturoviç bütün günüñ dinmir. Yeri gəlmışkən, onu da deyim ki, Samarada vağzalda mən bir sahibsiz uşağı, öz keçmiş yoldaşımı rast gəldim. Bağışlayın, mən ona sizin adresinizi vermişəm, yəqin ki, yanınıza gələcək, onu gözləyin”.

87

Aleksandr İvanoviç Volşin SSRİ-yə Artur Levi adına pasportla və Fransız Coğrafiya Cəmiyyətindən alınmış vəsiqələrlə gəlmişdi. Bütün sənədlər səliqə ilə düzəldilmişdi (vaxtile Qarin bu iş üçün xeyli zəhmet çəkmişdi). Yalnız mandat və Sovet səfirliliyindən alınan vəsiqə saxta idi. Ancaq bu kağızları Volşin yalnız Taraşkine göstərmüşdi.

Rəsmən isə, Artur Levi Kamçatkamın nəhəng od püsküren dağlarında vulkanların fealliyetini tədqiq etmek üçün gəlmişdi.

Sentyabrın ortalarında o, İvan ilə birlikdə Vladivostoka yola düşdü. Ekspedisiya üçün lazım olan alətlər və eşya ilə dolu qutular ora evvelcədən deniz yolu ilə San-Fransiskodan göndərilmişdi. Artur Levi tələsirdi. O, bir neçə gün partiya üçün adamlar yiğdi, sentyabrın iyirmi sekizində ekspedisiya Vladivostokdan sovet gəmisində Petropavlova yola düşdü. Səfər yaman ağır keçirdi. Şimal küləyi Oxot dənizinin qurğuşun kimi dalğalarına qar səpəleyən buludları qovalayırdı. Gemi qorxunc su sehrasında dalgalara batıb-çıxaraq, ağır-agır cirildiyordı. Petropavlova yalnız on birinci gün gəlib çıxdılar. Qutuları və atları sahile çıxarıb, o biri gün artıq meşələrin içi ilə, dağların arası ilə, cığırlarla, çayların yataqları ilə, bataqlıqlarla və sıx meşəliklərlə yola davam etdilər.

Ekspedisiyaya İvan bələdçilik edirdi. Uşağın yaxşı yaddaşı və it kimi həssas duyğusu vardı. Artur Levi tələsirdi: sehər açılmamış yola düşüb, esla dincəlmədən hava qaralana qədər gedirdilər. Atlar taqətdən düşür, adamlar deyinirdilər. Artur Levi amansız idi, – o, heç bir kəsə aman vermirdi, amma yaxşı pul verirdi.

Hava xarablaşdı. Sidr ağaclarının təpeləri tutqun boğuq-boğuq uğuldayır, arabir kökündən qopub yixılan yüzillik ağacın şaqqultısı və ya daş uçqununun gurultusu eşidilirdi. Yolda iki ata daş öldürdü, iki at da yükleri ilə birlikdə bataqlıqda batıb qaldı.

İvan adətən irəlidə gedir, təpeləre dırmaşır, ağaclarla çıxırı ki, birçə ona məlum olan əlamətləri görsün. Bir dəfə o sidr ağacının budağında yrıgalana-yrıgalana çığırdı:

– Odur, Artur Arturoviç, odur, o!

Bir dağ çayının üzərində ucalan qayada hekk olunmuş, keçən zaman ərzində yarı silinmiş bir şəkil vardi: başında konusvari papaq olan bir döyüşü elində ox-yay tutmuşdu...

– İndi burdan şərqə dönmək, dübbedüz yol ilə Şeytan-qayaya sən getmek lazımdır. Ordan daha düşərgə yaxındır! – deyə İvan çığrıdı.

Burada durub dincəldilər. Yükleri təzədən qablaşdırıldılar. Yekə bir tonqal qaladılar. Yorulmuş adamlar yuxuya getdilər. Qaranlıqda, sidr ağaclarının uğultuları arasında, uzaqdan partlayış səsləri eşidilir, yer titrəyirdi. Tonqal sönməye başlayıb, şərqi tərəfdə buludlara şəfəq düşəndə, sanki bir nəhəng dağlar arasında közərmış kömürleri üfürdü və buludlara artıb-azalan tutqun bir işiq əks etdi...

Əlini mauzerin qoburundan çəkməyən Artur Levi, işıqlaşan kimi, təpikle adamları vurub oyadırdı. O, od qalayıb çay qaynatmağa icazə vermirdi. "İrəli, irəli!.." Əldən düşmüş adamlar keçilməz meşənin içi ile, daş qırıntıları qalaqları arası ilə keçib gedirdilər. Burada ağaclar heddən artıq uca idi. Ayıdosheyi kolları içində atlar görünmürdü. Hamisının ayağı qan içində idi. İki atı da tərk etməli oldular. Artur Levi, əli mauzerdə arkada gəlirdi. Sanki bir neçə addım da getsəydi, daha adamları öldürseydin də yerindən terpenməzdilər...

Külək əsen tərəfdən İvanın cingiltili səsi eşidildi:

— Bura gəlin, yoldaşlar, bura, odur, Şeytan-qaya...

Bu, adam başı şəklində nəhəng bir qaya idi, dövrəsini buxar qalaqları bürümüşdü. Qayanın dibində yerden qaynar su fışkırdı. Yada gəlməz qədim zamanlardan beri qayalarda yol işarələri qoymuş adamlar, insanın qüvvəsini möhkəmləden bu bulaqda çıxardılar. Bu, nağıllarda "dirilik suyu" adlanan ve quzğunların gətirib gəldiyi həmin su idi ki, tərkibində bolluca radioaktiv duzlar vardı.

88

Bu gün şimal küləyi əsir, buludlar aşağıdan, meşənin üzeri ilə sürünb gedirdi. Uca şam ağacları uğuldayır, sidr ağaclarının tutqun təpələri əyilir, enliyarpaq ağacların yarpaqları töküldü. Buludlardan qar elenir, buz kimi yağış yağırıldı. Tayqa bom-boş idi. Min kilometrlərle məsafədə bataqlıqlar və daşlı təpələr üzərində iynəyarpaq ağaclar uğuldayırdı. Günlər keçdikcə hava daha da soyuyur, tutqun səmadan şimalın dəhşətli nəfəsi duyulurdu.

Sanki bu boşluqda qorxunc ugultudan və külək viylit是从中来的. başqa heç bir şey eşitmək olmayıcaqdı. Quşlar uçub getmiş, heyvanlar qaçıb gizlənmisdilər. İnsan bu yerlərə yalnız ölüm axtarmaq üçün gəlib çıxa bilərdi.

Amma insan gəlib çıxmışdı. Onun əymində sarı cindir kürk, belində aşağı bağlanmış bir kəndir, ayaqlarında yağışdan şışmiş xəz uzunboğaz çəkmələr vardı. Üzünü, artıq illərdən beri daranmamış pirtlaşıq saqqal basmış, ağ saçları çıyılmasına tökülmüşdü. O, tüsəngine söykənə-söykənə çətinliklə hərəket edirdi. Tonqalın dövrəsinə hərلنərkən o, bəzən kolların dalında gözdən itirdi. O, arabir durub əyilir və fit verib çağırmağa başlayırdı:

— Hüst, Maşka, Maşka... Hüst....

Qanqal kollarının arasından sürtülmüş boynunda kəndir qırığı olan bir meşə keçisinin başı ucaldı. Adam tüsəngi qaldırdı, amma keçi yenə qanqal kolları içərisində gözdən itdi. Adam donquldana-donquldana daşın üstündə oturdu. Onun dizlərinin arasında tüsəng əsirdi; o, başını aşağı saldı. Aradan xeyli keçidkən sonra yenə çağırmağa başladı:

— Maşka, Maşka....

Adamın donuq gözləri qanqal kolları arasında bu yegane ümidi olan əl keçisini axtarırdı: axırıncı güllə ilə onu vurub öldürmək, ətini qurudub qaxac etmək və bununla bir neçə ay, hətta bəlkə də bahara qəder bir təhər yaşamaq.

Yeddi il bundan əvvəl o öz dahiyanə fikirlərini həyata keçirmək üçün imkan axtarırdı. O, cavan, güclü, amma yoxsul idi. Meşum bir gündə o, Qarinə rast gelmişdi. Qarin onun qarşısında elə əzəmetli planılar haqqında danışmışdı ki, o, hər bir şeydən əl çəkərək bura, vulkanın ətəklərinə gəlib çıxmışdı. Yeddi il əvvəl buraya meşəni qrib, qışlamaq üçün ev, laboratoriya, kiçik bir hidrostansiyadan alınan cərəyanla işləyən radio qurğusu qurmuşdular. Təpələri uğuldayan uca meşənin ətəklərində vaxtılı vulkanların atlığı nəhəng daş yığınları arasında bu kiçik məskənin damları çürüyüb çökmüş tikintiləri göze çarpardı.

Onunla bərabər bura gəlmış adamların bəziləri ölmüş, bəziləri qaçıb getmişdilər. Binalar yaramaz hala gəlmış, kiçik hidrostansiyanın bəndini bahar suları yuyub aparmışdı. İndi belə bir axmaqlıq ucundan, Maşkanın, — tüsəng mənzilinə, nə qəder çalışsan da, yaxınlıq verməyən bu məlun keçinin tərsliyi üzündən, — onun yeddi il ərzində çəkdiyi bütün zəhmət, çıxardığı bütün heyvətverici nəticələr, yerin dərin qatlarında — Olivin qurşağında aparılan bütün tədqiqat onunla birlikdə məhv olub gedəcəkdi.

Əvvəller tayqada üç yüz kilometrə qəder yol gedib insan məskəninə çatmaq ona əyləncə kimi bir şey gelərdi. İndi isə, yel azarı ayaqlarını və əllərini taqətdən salmış, sınaq azarından dişləri tökülmüşdü. Son ümidi bu əl keçisə ididi, — qoca onu qısa saxlamışdı. Məlun heyvan ipini qrib, çıxıb qaçmışdı. Qoca axırıncı gülləsi qalan tüsəngini alıb Maşkanı çağırı-çağıra gəzirdi. Axşam yaxınlaşır, cərgə-cərgə buludlar qaralar, külək nəhəng şam ağaclarını yırğalaya-yırğalaya qəzəblə uğuldayırdı. Qış, yəni ölüm yaxınlaşırırdı. Qocanın

ürəyi qışılırdı... görəsən o daha bir də insan üzü görməyəcək, sobanın qarşısında oturub, çörək qoxusu, həyat qoxusu duymaya-
caqmı? Qoca səssiz-səssiz ağladı.

Aradan xeyli keçmiş o yenə çağirdi:

— Maşka, Maşka....

Yox, bu gün keçini vura bilməyəcəkdi... qoca nıqqıldaya-
nıqqıldaya qalxdı, ayaqlarını sürüyə-sürüyə qışlıq daxmaya sarı
yönəldi. Durdu. Başını qaldırdı, — üzünə qar səpələndi, kulek saq-
qalını çengələdi... Ona ele gəldi ki, ...Yox, yox, — yəqin ki, kulekdir,
şam ağacı şam ağacına sürtünüb cirildiyir... Qoca hər halda yenə
xeyli müddət durub cəhd etdi ki, ürəyi belə şiddətlə döyünməsin.

Seytan-qaya sarıdan zorla seçilən bir insan səsi duydu:

— E-e-e-e...

Qoca ufuldadı. Gözləri yaşıla doldu. Açıla qalan ağızına qar səpə-
lənirdi. Artmaqdə olan alaqaranlıqda artıq talada heç bir şey seçmək
mümkün deyildi...

Küləyin arabır batrdığı cingiltili bir oğlan səsi yenidən onun
qulağına çatdı:

— E-e-e — hey, Mantsev... — qanqal kolları içindən keçinin başı
göründü, Maşka qocaya yaxınlaşdı və qulaqlarını şəkleyib bu
boşluqları narahat edən bu qeyri-adi səsləri dinləməyə başladı...
Sağdan, soldan adamlar yaxınlaşır, çağırırdılar:

— E-hey... hardasınız, ay Mantsev? Dırısinizmi?

Qocanın saqqalı titredi, dodaqları əsdi, o əllerini yelləyə-
yelləyə çıxmayan səsi ilə cavab verdi:

— Hə, hə, diriyəm... mənəm, Mantsevəm.

Qışlıq daxmanın his basmış şalbanları ömründə belə debdəbə
görməmişdi. Vulkan daşlarından tikilmiş ocaqda od alov saçır, qazan-
larda su qaynayırdı. Mantsev burun pərləri ilə çoxdan unutduğu
çay, çörək, yağ qoxusunu qoxlayırdı.

Ucadan danışan adamlar girib-çixır, bağlı yüksəkləri getirib açırdılar.
Enlisifet bir adam ona bir parç buglanan çay və bir parça çörək verdi.
Çörək. Mantsev, bütün bədəni əsə-əsə, çörəyi dişsiz damağı ilə təle-
sil çeynəməye başladı. Bir oğlan uşağı onun qabağında çöməlib,
qayğılı baxışlarla Mantsevin çörəyi gah disləməsinə, gah da pırtlaşq
saqqalına basıb sıxmasına baxırdı. Elə bil o qorxurdu ki, onun yarışökü-
lüb dağlımış qışlıq daxmasına soxulmuş bu həyat bəlkə də yuxudur.

— Nikolay Xristoforoviç, məger mənəni tanımırısnız, nədir?

— Yox, yox, mən adamları yadırğamışam, — deyə Mantsev mızıl-
dadi. — Mən çox-çoxdan çörək yeməmişəm.

— Mən ki, İvan Qusevəm... Nikolay Xristoforoviç, axı mən sizin
bütün tapşırıqlarınızı yerinə yetirirdim. Yadınızda varmı, məni
hədəleyib deyirdiniz ki, başını üzərəm.

Mantsev heç bir şey xatırlamırdı, yalnız gözlerini bərəldərək
alovun işıqlandırıldığı tanış olmayan bu sıfətlərə baxırdı. İvan ona
danişmağa başladı ki, bir vaxt o, tayqa ilə Petropavlova getmiş, ayı-
lardan gizlənmiş, dana boyda sarı pişik gördükde bərk qorxuya
düşmüş, ancaq pişik və onun ardınca gələn başqa üç pişik yanından
ötüb keçibmiş; o, müşovul yuvalarında tapıldığı sidr qozları yeyirmiş;
Petropavlovda bir gəmide kartof soymağa işə girmiş; gəmi ilə üzüb
Vladivostoka getmiş, oradan da vaqonların altında, kömür qutula-
rında yeddi min kilometr əsə-əsə yol gedibmiş.

— Mən öz sözümün üstündə durдум, Nikolay Xristoforoviç,
adamları sizin yanınızda getirib gəldim. Amma o zaman siz mənim
küreyimə nahaq yerə mürekəbli karandaşla yazmışdır. Gerek
eləcə deyəydin ki: “İvan, söz verirsenmi?” — “Verirəm”. Amma siz
mənim küreyimdə bəlkə də Sovet hökuməti əleyhinə nə işə yaz-
mışdır. Məger bu yaxşı işdirmi? İndi siz daha mənə arxalanmayın,
mən pionerem.

Mantsev ona sarı əyilib dodaqlarını çevirə-çevirə xırıltı bir
səsle yavaşça soruşdu:

— Bu adamlar kimdir?

— Sizə deyirəm ki, fransız elmi ekspedisiyasıdır. Leninqradda
məni axtarış təpiqlər ki, onları bura, sizin yanınızda getirim...

Mantsev onun ciyinlərindən bərk-bərk yapışdı:

— Sən Qarini gördünmə?

— Nikolay Xristoforoviç, məni qorxutmaqdan el çəkin, indi
mənim arxamda Sovet hökuməti durub... Mənim küreyimdə yazdır-
ığınız yazı möhkəm ellərə düşmüşdür... Qarin mənə lazımdır.

— Onlar bura niyə gəliblər? Məndən ne istəyirlər?.. Mən onlara
heç bir şey deməyəcəyəm, heç bir şey göstərməyəcəyəm....

Mantsevin üzü qıpçıqmızı olmuşdu, o coşqın bir halda etrafına
göz gezdirdi. Artur Levi gəlib onların yanında taxtın üstündə oturdu.

— Sakitləşmək lazımdır, Nikolay Xristoforoviç, yeyin, dincəlin...
Bizim vaxtimız çoxdur, sizi noyabr ayından tez buradan aparmaya-
cağıq.

Mantsev taxtdan düdü, onun əlleri əsirdi...

— Mən sizinlə təklikdə danışmaq istəyirəm.

O, ayaqları dolaşa-dolaşa, yarıya qədər çürümüş, yolunmamış ağac qabırğalarından mixlanıb qaytılmış qapiya səri yönəldi. Qapını itələdi. Gecənin küleyi onun pırtlaşq Ağ saqqalını çengələdi. Artur Levi onun ardınca qaranlığa addımladı, burada külek sulu qarı sovruru.

— Mənim tūfengimdə axırıncı gülə qalmışdır... Mən sizi öldürərem! Məni soymağa gelmişiniz, — deyə Mantsev qəzəbdən titreyətitreyə çıçırdı.

— Gedək, külek tutmayan dalda bir yerə, — deyə Artur Levi onu arxasında çəkib təpələrdən tikilmiş divara söykədi. — Dəlilikdən əl çekin. Məni sizin ardınızca Pyotr Petroviç Qarin göndərmüşdür.

Mantsev, əlleri əsə-əsə, Levinin əllerindən yapışdı. Onun göz qapaqları tersine çevrilmiş, şışmiş üzü titrəyir, dişsiz ağızı hıçkırdı:

— Qarin sağdırı?.. O, məni yaddan çıxarmamışdır? Biz onunla birlikdə acliq çəkmişik, onunla birlikde böyük planlar qurmuşuq... Amma bütün bunlar boş, mənasız sayıqlamlardı... Mən burda nə tapdım?.. Mən yerin qabığını yoxladım... Bütün nəzəri texminlərimi təsdiq etdim... Mən belə parlaq neticələr gözləmirdim... Olivin burdadır, — Mantsev islammış xəz ayaqqabılını yere döydü, — qeyri-məhdud miqdarda civə və qızıl çıxarmaq olar... Bura baxın, men qısa dalğalarla bütün yer nüvəsini yoxladım... Lənət şeytana, orada nələr baş verir... Mən dünya elmiri alt-üst elədim... Əgər Qarin yüz min dollar tapa bilsəydi, biz nə işlər görərdik!..

— Qarin milyardlara malikdir, bütün dünya qəzetləri Qarindən danışın hay-küy salıblar, — deyə Levi cavab verdi, — O hiperboloid qurmağa müvəffəq olmuşdur, Sakit okeanda bir adaya sahib olmuş və böyük işlər görmeyə hazırlaşır. O, yalnız sizin yer qabığında apardığınız tədqiqatınızı gözlöyir. Sizin ardınızca dirijabl göndərəcəklər. Əgər hava mane olmasa, bir aydan sonra dirijablin yan alması üçün qullə qura bilərik.

Mantsev divara söyknib başını aşağı saldı və xeyli müddet susdu.

— Qarin, Qarin — deyə o, ürək yandıran bir məzəmmətlə tekrar etdi. — Hiperboloidin ideyasını ona mən verdim, Olivin qurşağı barəsindəki fikri ona mən söylədim. Sakit okeandakı adanı ona mən nişan verdim. O menim beynimi oğurlayıb, özümü bu mələk tayqada qalib çürüməyə məhkum etdi... İndi mən həyatdan nə ala bilərəm? Yataq,

həkim, manna sıyığı... Qarin, Qarin... Başqalarının ideyalarını yeyən məxluq!..

Mantsev üzünü coşan çovguna sarı qaldırdı:

— Sinqa azarı mənim dişlərimi yedi, dəmrov dərimi çürüdü, mən, demək olar ki, koram, beynim kütləşmişdir... Gecdir, Qarin məni gec yada salmışdır...

89

Qarin Köhne ve Yeni Dünya qəzetlərinə bir radio göndərib bildirmişdi ki, o, Pyer Qarri Sakit okeanda yüz otuz dərəcə Qerb uzunluq dairəsi və iyirmi dörd dərəcə Cənub en dairesi sahəsində əlli beş kvadrat kilometrlik bir adamı, onun ətrafindakı xırda adaları və sayları işgal etmişdir, bu adam o öz mülkü hesab edir və son damla qanına qədər öz suvenir hüququnu müdafiə edəcəkdir.

Bu, gülünc bir təsir bağışlamışdı. Sakit okeanın cənub en dairələrində olan bu xırdaca adada insan yaşamırı və gözəllikdən başqa heç bir məziyyəti yox idi. Hətta bu adamın kimə: Amerikayamı, Hollandiyayamı və ya İspaniyayamı aid olduğu barəsində dələqliq düşmüşdü. Amma amerikalılarla çox da mübahisə etmək lazım gəlmədi, başqları bir qədər deyinib geri çekildilər.

Ada, oraya gedib çıxmak üçün sərf edilecek kömürün qiymətinə belə dəyməzdə, amma prinsip hər şeyden yüksəkdir. Ona görə də San-Fransiskodan yüngül bir kreyser yola düşdü ki, gedib bu Pyer Qarri həbs etsin və adada hemişəlik bir demir dor basdırıb, üstüne rezinlənmiş ulduzlu Birleşmiş Ştatlar bayrağı çəksin.

Kreyser çıxbı getdi. Qarının bu güləmeli ehvalatı barəsində "Zavallı Qarri" adlı bir fokstrot da düzəltmişdilər. Burada deyilirdi ki, xırdaca, zavallı Pyer Qarri bir kreol qızına aşiq olub, onu kraliça etmek xəyalına düşmüşdür. Qızı özü ilə bərabər xırdaca bir adaya aparıb, orada kral və kraliça ikilikdə fokstrot oynayırmışlar. Bir gün kraliça deyir: "Zavallı Qarri, mən acam, qəlyanaltı etmek istəyirəm." Bunun cavabında Qarri yalnız ah çəkib oynamaya davam edir, — heyhat, onun balıqqlığı və çiçəkdən başqa heç bir şeyi yox imiş. Amma bir gün bir gəmi gelib çıxır. Qəşəng kapitan qolunu kraliçaya töqdim edib, onu elə bir qəlyanaltıya qonaq edir. Kraliça gülə-gülə yeyir. Zavallı Qarri isə, təkcə qalib yalnız oynamaqla gününü keçirir... və i. a... Müxtəsər, bütün bunlar zarafat idi.

∞ 252 ∞

∞ 253 ∞

Aradan on gün keçəndən sonra kreyserdən belə bir radio geldi:

“Ada görünən məsafədə durmuşam. Sahilə çıxmış olmadım, çünki xəberdarlıq etdiyər, ada möhkəmləndirilmişdir. Özünü adanın hakimi adlandıran Pyer Qarriye ultimatum göndərmişəm. Möhləti sabah səhər yeddiyi qədərdir. Bundan sonra quruya desant çıxarıcağam”.

Bu artıq çox eylənceli bir şey idi, – zavallı Qarri yumruqla altı düymə topları hədələyirdi... Ancaq nə o günün sabahı, nə də ondan sonrakı yaxın günlərdə kreyserdən daha heç bir xəbər gəlmədi

Axırıncı suala kreyser cavab vermədi. Oho! Hərbi Nazirlilikdə bəzi adamlar qaşlarını çatmalı oldular.

Sonra qəzetlərdə Mak Linney ilə sensasiyalı bir müsahibə çap olundu. O, təsdiq edirdi ki, Pyer Qarri məşhur rus macərapərest mühəndisi Qarindən başqa bir adam deyildir, bir sıra cürbəcür cinyətlərə aid şayiələr, o cümlədən Paris yaxınlığında Vill Davrede əsrarəngiz qətlər onunla əlaqədardır. Adaya yiyeəlmək əhvalatı Mak Linneyi ona görə daha çox maraqlandırır ki, Qarini həmin adaya aparan gəmide “Anilin Rollinq” trestinin başçısı və sərençam verəni Rollinq özü də vardi. Amerikada və Avropada onun puluna çox-çox şeylər satın almış və həmin materialları adaya aparmaq üçün gəmilər kirələnmişdir. Nə qədər ki, bütün işlər qanuni qaydada gedirdi, Mak Linney susurdu. Amma indi o təsdiq edir ki, kimya kralı Rollinqin başlıca xüsusiyyəti qanuna son dərəcə hərəkət bəsləməkdən ibarətdir. Buna görə də şübhəsizdir ki, adanın həyasızca işgal edilməsi Rollinqin iradəsindən asılı olmamışdır, hem də bu sübut edir ki, Rollinq adada əsirdir və milyarderden misilsiz firıldaq məqsədi ilə istifadə edilir.

Buradə artıq zarafatlara son qoyuldu. Ən müqəddəs prinsip ayaq altına salınımuşdı. Polis agentləri Qarinin avqust ayı ərzində aldığı şeylər barəsində məlumat topladılar. Baş gicəlləndirici rəqəmlər ortaya çıxdı. Həm də Hərbi Nazirlilik kreyseri nəhaq yere axtarıldı, – o yoxa çıxmışdı. Bütün bunlardan əlavə, anilin zavodlarının partlamasının təsviri qəzetlərdə həmin fəlakətin şahidi olan rus alimi Xlinovun dilindən nəşr edilmişdi.

Qalmaqal başlanmışdı. Doğrudan da, hökumətin gözü qabağında bir macəräçi böyük miqdarda hərbi ləvazimat satın almış, bir adanı işgal etmiş, Amerikanın ən böyük vətəndaşını azadlıqdan məhrum etmişdi və bunların hamisindən əlavə, bu işləri görən adam exlaqsız bir oclaf, kütłəvi qətl edən bir canı, murdar bir zalim idi.

Telegraf daha bir şaşırıcı xəbər getirdi: ən yeni tipli əsrarəngiz bir dirijabl Havay adaları üzərindən uçub Gilo limanında aşağı enmiş, benzin və su götürüb Kuril adaları üzərindən keçərək, Saxalin üzərində aşağı enmiş, Aleksandrov limanında benzin və su götürüb, sonra şimal-qərb istiqamətində gözden itmişdir. Dirijablin metal gövdəsində P. və Q. hərfli görünmüşdür.

Onda hamiya əyan oldu ki, Qarin Moskvadan agentidir. Bir “Zavallı Qarriye” bax ha! Palata ən qeti tədbirlər görməyi qərara aldı. Səkkiz xətt-hərb kreyseri “Yaramazlar adasına” yola düşdü, – Amerikan qəzətləri adanı indi belə adlandırırdılar.

Həmin gün bütün dünyanın radiostansiyaları qısa dalğada həyəsizliyinə və ifadəsinin kobudluğuna görə dəhşətli bir radioqram tutdular:

“Allo! Allo! Danışır Qızıl ada stansiyası, nadanlıqdan bu adanı “Yaramazlar adası” adlandırırlar”. Allo! Pyer Qarri bütün ölkələrin hökumətlərinə səmimiyyətə məsləhət görür ki, onun daxili işlərinə öz burunlarını soxmasınlar. Pyer Qarri özünü müdafiə edəcəkdir ve Qızıl ada sularına daxil olan her bir hərbi gəmi və ya donanmanın başına yüngül amerikan kreyserinin başına gelən iş gelecekdir, amerikan krayseri on beş saniyədən az bir müddətde suyun dibinə batırılmışdır. Pyer Qarri Yer küresinin bütün əhalisine səmimiyyətə məsləhət görür ki, siyasetdən əl çəkib onun adına olan fokstrotu qayıtsızca oynasınlar”.

90

Qışlıq daxmanın karşısındakı dərədə olan bend bərpa edilmişdi. Elektrik stansiyası işe düşdü. Artur Levi hər gün Qızıl adadan dirijablin yan alması üçün qüllənin hazır olub-olmadığı barəsində verilən sebirsiz sualları qəbul edirdi.

Onların kosmik sükunətdən çağırılan səbəblərə laqeyd olan elektromaqnit dalğaları efirə yayılırdı ki, ordan radioqəbuledicilərə daxil olsun və Qarinin qəzəbli səsi ilə mikrofonlarda xırıldaya-xırıldaya bu sözləri çatdırırsın: “Əgər bir həftəyə qədər yanalma qüllesi hazır olmasa, mən dirijablı göndərib, emr edəcəyəm ki, sizi güllələsinlər, eşidirsinizmi, Volşin: – Bu sözləri xırıltı ilə söyledikdən sonra elektromaqnit dalğaları yərə gedən məstillerle öz evvəlki

dinc vəziyyetine qayırdı. Qışlıq daxmanın yaxınlığında, vulkanın ətəyində tələsik iş gedirdi: böyük bir meydançanı köl-kosdan təmizleyib uzun dorluq şam ağaclarını qırır, üç ayaq üstündə yuxarı getdikcə daralan və ayaqları yerə dərin basdırılmış olan iyirmi beş metr ucalığında bir qülle tikirdilər.

Həmi taqətdən düşənə qədər işleyirdi. Amma hamidən çox vur-nuxan və həyecanlanan Mantsev idi. Bu müddət ərzində o, yeyib dırçelmiş, bədəni bir qədər möhkəmlənmişdə də, amma deyəsən başına hava gəlmüşdi. Bəzi günler o, sanki dünyada hər bir şeyi unudaraq, laqeyd bir halda, pirtlaşıq saçlı başını ovucları içəinə alıb, taxtın üstündə otururdu. Ya da Maşka adlı keçinin ipini açıb İvana deyirdi:

— İstəyirsen, sənə bir ele şey göstərim ki, dünyada hələ heç bir insan görməmiş olsun?

Mantsev Maşkanın ipindən tutub (keçi qayalara çıxmaga ona kömək edirdi), ardınca da İvan, vulkanın ağızına doğru dırmaşmağa başlardılar.

Uca ağaçlı meşəlik qurtardı, yuxarıda daş qalaqları arasında əyri-üyrü kollar bitmişdi. Bir az da yuxarıda yalnız üstlərini yosun və bəzi yerlərdə qar basmış qara daşlar var idi.

Katerin kənarları diş-diş dik qayalar halında nehəng bir sirkin yarıtuçulmuş divarları kimi yuxarı qalxırdı. Ancaq Mantsev burada hər qarış yere beləd idi, o niqqıldaya-niqqıldaya, tez-tez otura-otura dolanbac yollarla bir daşın üstündən, o biri daşın üstünə atila-atila yuxarı çıxırdı. Bununla bele onlar yalnız bircə dəfə, sakit günəşli bir gündə kraterin lap kənarına qədər gedib çıxa bildilər. Onun diş-diş qayalarının etrafını sarımtıl-mis rəngində donmuş Lava¹ gölü bürüdü. Üfüqə sarı əyilmiş günəş diş-diş qayaların tünd kölgəsini lavanın metal qatları üzərinə salmışdı. Lavanın üzərində qerbe yaxın tərəfdə bir konus ucalırdı ki, onun təpəsindən ağımtıl tüstü çıxırdı.

Mantsev əyri barmaqları ilə tüstülənən konusu göstərib dedi:

— Orada bir dəlik, ya da ki, yerin dərinliklərinə gedən bir uçurum var idi ki, hələ bir insan onu görməmişdir... Mən ora piroksilin kubikləri atmışam, uçurumun dibində partlayış əmələ gələndə, saniyə ölçəni işə salıb, səsin süretinə görə dərinliyi hesablamışam. Mən çıxan qazları yoxlamışam, onları şüşə retortalara yiğib, elektrik lampasının işığında baxmışam və qazdan keçən şüaları spektroskopun

prizmasında ayırmışam... Vulkan qazının spektrində mən antimon, cive, qızıl və daha bir çox ağır metalların əlamətlərini görmüşəm... Başa düşürsənmi, İvan?

— Başa düşürəm, döşeyin gəlsin...

— Güman edirəm ki, hər halda sən Maşa keçidən çox başa düşürsən... Bir dəfə, vulkan ən qızğun fealiyyətdə olub, əcaib dərinliklərdən hayxırıb qusduqda, mən həyatımı tehlükəyə qoyub, retorta bir qədər qaz yıga bildim... Mən aşağı, öz məskənimə endiyim zaman vulkan külü və çəllək boyda yekə daşları buludlara doğru tullamağa başladı. Yer yuxudan oyanmış bir nəhəngin küreyi kimi titrəyirdi. Mən bu xırda-xuruş şeylərə fikir vermədən, laboratoriyaya yüyürdüm və qazı spektroskopun altına qoymadum... Ay İvan, sən də ay Maşka, qulaq asın...

Mantsevin gözleri parıldayırdı, dişsiz ağızı eyilmədi:

— Mən Mendeleyevin cədvəlinde olmayan ağır bir metalin əlamətlərini gördüm. Bir neçə saatdan sonra o kolbanın içində çökəmeye başladı, — kolba sarı işıq verdi, sonra işığın rəngi göyerdi və nəhayət, parlaq qırmızı rəng aldı. Ehtiyat üçün mən kənara çekildim. Ele bir partlayış oldu ki, kolba və laboratoriyamın yarısı uçub dağıldı... Mən bu əsrarəngiz metalı “M” hərfi ilə adlandırdım, cüntki mənim familyam və bu keçinin adı “M” ilə başlanır. Bu metalı keşf etmək şərəfi bizim ikimizə, keçiyə və mənə aiddir... Bir şey başa düşürsənmi?

— Döşeyin gəlsin, Nikolay Xristoforoviç...

— “M” metalı Olivin qurşağıının ən dərin qatlarındadır. O, parçalanıb nehəng istilik ehtiyatları buraxır... Sonra mən təsdiq edirəm ki, yerin nüvəsi “M” metalından ibarətdir. Lakin yer nüvəsinin orta sıxlığı vur-tut sekkiz vahiddən ibarətdir ki, bu da təxminən demirin sıxlığına bərabərdir, — “M” metalı isə, ondan iki dəfə ağırdır, deməli ki, yerin tam mərkəzi boşluqdur.

Mantsev barmağını qaldırıb, İvana və keçiyə baxa-baxa vəhşi bir qəhqəhə ilə güldü.

— Gel, gedək, baxaq...

Onlar üçü də qayalıqlı dikdən metal gölə endilər və metal qatlarnın üstündə sürüşə-sürüşə, tüstülənən konusa sarı yönəldilər. Yerin yarıqları arasından isti hava çıxırdı. Bəzi yerlərdə ayaq altında dibi görünmeyen qara dəliklər vardi.

— Maşkanı aşağıda qoymaq lazımdır, — deyə Mantsev keçinin burmuna bir çırtma vurdu və axışan isti daş qırıntılarından yapışa-yapışa İvanla birlikdə konusa sarı dırmaşmağa başladı.

¹ Lava – vulkanın ağızından çıxan ərgin və odlu maye

— Qarın üstə uzan və bax.

Onlar konusun kənarında dalı tüstü burumlarına uzanıb, başlarını aşağı əydilər. Konusun içərisində bir çuxur, onun ortasında isə, diametri təxminən yeddi metr olan uzunsov dəyirmi bir dəlik vardi. Oradan ağır nefəs kimi səslər və dərinliklərdən elə bir gurultu gelirdi ki, guya kim bilir nə qədər dərinlikdə nehəng daşlar diyirlənidilər.

İvan diqqətlə baxıb qırmızımtıl bir işıq gördü, bu işıq ağla gəlməz dərinliklərdən əks edirdi. İşıq gah tutulur, gah da daha bərk parıldayıb, tünd moruğ rəngi alırı... Yer ağır nefəs aldıqca, daşların gurultusu da artırdı.

Mantsev dedi: — Gücü artmağa başlayır, getmək lazımdır. — Bu işıq yeddi min metr dərinlikdən gəlir. Orada “M” metalı parçalanır, orada qızıl və gümüş qaynayıb buxarlanır.

O, İvanın qurşağından yapışib aşağı çəkdi. Konus titrəyir, xırda daşlar sepelənir, indi tüstü burumları partlamış qazandan çıxan buxar kimi qopub gəlir, dərinlikdən göz qamaşdırıcı al işıq saçılıb aşağıdakı buludları qırmızı rəngə boyayırdı...

Mantsev Maşkanın xaltasına bağlanmış kəndirdən yapışdı:

— Qaçın, qaçın, uşaqlar!.. Bu saat daşlar yağacaq...

Səsi bütün qayalıqlı amfiteatرا yayılan ağır bir gurultu qopdu, — vulkan yekə daşlar atmağa başladı... Mantsev ilə İvan, əlleri ilə başlarını tutub qaçıır, keçi isə, irəlidə kəndirini sürüyə-sürüyə vaz atıldı...

91

Yanalma qülləsi hazır idi. Qızıl adadan xəbər verdilər ki, barometrin təhlükə xəbər verməsinə baxmayaraq, dirijabl yola düşmüştür.

Bu son günlərdə Artur Mantsev onun qəribe keşfləri barəsində açıq danışmağa cəhd edirdi. O, fəhlələrdən kənar, taxtın üstündə oturub, matrasını çıxarıb Mantsevin çayına spirt tökdü.

Fəhlələr iynəyarpaq budaqlardan ibarət döşəmənin üstündə yerde uzanmışdılar. Hərdən onlardan biri ayağa qalxıb, ocağa sidr kökü atıldı. Odun şölesi his basmış divarları, fəhlələrin saqqal basmış yorğun üzərini işiqlandırdı. Daxmanın damı üzərində külek viyildiyirdi.

Artur Levi sakit, mehriban, təskinədici bir ifadə ilə danışmağa çalışırdı. Amma Mantsev deyəsən daha lap dəli olmuşdu...

— Bura baxın, Artur Arturoviç, ya da adınız nedir... Kələkbazlığı buraxın. Menim kağızlarım, formularım, dərin qazma proyektlerim,

gündəliklerim dəmir bir qutunun içində qoyulub ağızı lehimlənmiş və möhkəm bir yerde gizlədilmişdir... Mən uçub gedərəm, onlar isə, burada qalacaqdır, onları heç kəs, hətta Qarin də ala bilməyəcəkdir. Mənə işgənce etsələr də, onları verən deyiləm...

— Sakit olun, Nikolay Xristoforoviç, axı siz ədəb-ərkanlı adamlarla iş görüsünüz.

— Mən o qədər də axmaq deyiləm. Qarinə mənim formullarım lazımdır, mənə isə öz həyatım lazımdır. Mən hər gün ətirli vannada çimmək, bahalı tütün çəkmək, yaxşı şərab içmək istəyirəm... Mən özümə diş saldırıb, trüfəl yeyəcəyəm... Mən də şöhrət istəyirəm! Mən ona layiqəm!.. Qarinlə birlikdə siz hamınız cəhənnəmə.

— Nikolay Xristoforoviç, Qızıl adada size şahane şərait yaradılaçaqdır.

— Əl çəkin. Mən Qarini tanıyıram. Onun mendən zəhləsi gedir, çünkü Qarini bütünlükle mən yaratmışam... Mənsiz, o, adı, xırda bir fırıldاقçı olardı... Siz dirijablda mənim canlı beynimi apara bileriniz, amma formullarım yazılmış dəftərlərimi apara bilməzsınız.

İvan Qusev qulağını dirəyib, bu söhbətlərin bəzi yerlərini eşidirdi. Yanalma qülləsi hazır olduğu günün gecəsi İvan taxtaların üstü ilə sürünə-sürüne, gözleri açıq halda uzanmış Mantsevin yanına gəlib, onun lap qulağına piçildədi:

— Nikolay Xristoforoviç, tüpür onlara. Yaxşısı budur, gel gedək Leningrada... Taraşkinlə mən sənə lap körpə uşaq kimi baxarıq... SənİN üçün diş saldırıraq... Yaxşı mənzil taparıq, bu burjuylarla nə işin var...

— Yox, Vanka, mən daha puç olmuş bir adamam, mənim arzularım çox coşqın arzulardır, — deyə Mantsev cavab verib, gözlərini tavana zillədi. Orada direklərin arasından his basmış yosun budaqları salanırdı. — Mənim xəyalım yeddi il bu mələn damın altında coşub-dاشmışdır... Mən daha birçə gün də gözləmek istəmirem...

İvan Qusev bu “fransız ekspedisiyasının” ne demək olduğunu çoxdan başa düşmüdü, — o, hər şeyi diqqətlə dinləyib müşahidə etmiş və öz nəticəsini çıxarmışdı.

O, Mantsevə bağlı imiş kimi həmişə onun ardınca gezirdi və bu axırıncı gecə yatmadı: gözləri özbaşına yumulmağa başlayanda, burnuna quş lələyi soxur və ya özünü bərk əimdikləyirdi.

Şəhərə yaxın Artur Levi açıqli-acıqli yarımkürkünü geyib, boğazına şərfini dolayaraq, radiostansiyaya getdi, stansiya yaxınlıqdakı

bir qazmada idi. Mantsevi İvan gözdən qoymurdu. Artur Levi çıxan kimi, Mantsev hamının yatıb-yatmadığını bilmək üçün ətrafına boylandı, sonra ehtiyatla taxtdan düşüb, qışlıq daxmanın bir küncüne girdi və başını yuxarı qaldırdı. Amma görünür ki, gözleri yaxşı görmürdü, – o qayıdır ocağa qətran atdı, od alovlananda, yene kuncə keçdi.

İvan onun nəyə baxdığını başa düşdü, – dirəklərin ucları bitişən bir yerde, tavanın küncündə dirəklərin arasında bir yerdən ciğ qopmuş, qara bir dəlik görünürdü. Mantsev narahat edən de bu idi... O pəncəsi üstə qalxaraq, alçaq tavandan bir çəngə ciğ qopardı və niqqıldıya-niqqıldıya dəliyin üstünü örtdü.

İvan burnunu qıcıqladığı lələyi tullayıb, böyrü üstə çevrildi, yorğanı başına çekiş həmin saat yuxuya getdi...

Qar çovğunu kəsmək bilmirdi. İki sutka idi ki, nehəng bir dirijabl burundan yanalma qüllesinə bağlanıb talanın üzərində asılıb qalmışdı. Qüllənin doru əyilib-düzelir və cirildiyirdi. Sıqara bənzər dirijabl yırtalanırdı və aşağıdan adama elə gəlirdi ki, havadan dəmir bir barjın gövdəsi asılmışdı. Dirijablın ekipajı onun bortlarını qardan zorla təmizleyə biliirdi.

Kapitan qondoladan aşağı əyilərək, orada durmuş Artur Leviyə çıçırdı:

– Allo! Artur Arturoviç, qurtanın görək də! Yola düşmək lazımdır... Adamlar əldən düşdülər.

Levi dişlərini bir-birinə sıxıb cavab verdi:

– Mən ada ilə bir də danışdım. Əmr ediblər ki, necə olursa olsun, oğlani da aparmaq lazımdır.

– Dor davam getirmir...

Levi yalnız çıyinlərini çəkdi. İş, əlbəttə, uşaqla deyildi. İvan həmin gecə yox olmuşdu. Heç kəs də bundan xəber tutmamışdı. Səhərə yaxın gəlib çıxmış dirijablın qülleyə yanmasına kömək edirdilər. Dirijabl xeyli müddət talanın üzərində qar buludları içərisində herlənmişdi. Onun gətirdiyi ərzağı boşaldırdılar. (Artur Levinin ekspedisiyasının fəhlələri bildirmişdilər ki, əger bol-bol ərzaq və mükafat almasalar, piroksilin parçası ilə dirijablın gövdəsini dağıdacaqlar.) Artur Levi uşaqın yox olduğunu eşitdikdə, əlini yelleyiib demişdi:

– Cəhənnəmə ki.

Amma sonra məlum oldu ki, iş çox ciddidir.

Mantsev hava gəmisinin qondolasına birinci olaraq girmişdi. Bir dəqiqə sonra nə üçünsə, narahat halda alümin pillələrlə yerə düşdü və ayaqları bir-birinə dolaşa-dolaşa, qışlıq daxmaya sarı yöneldi. Həmin saat oradan onun acı fəryadı qopdu. Mantsev dəli kimi əllərini yelləyə-yelleyə qar buludları içərisində sıçrayıb çıxdı.

– Hanı mənim dəmir qutum, mənim kağızlarımı kim götürmişdür?.. Sən oğurlayıbsan, eclaf!

O, Levinin yaxasından yapışib elə bərk silkələdi ki, papağı başından düşdü...

Məsələ aydın idi: dirijablın aparmaq üçün bura gəldiyi o qiymətli formulları məlum oğlan götürüb qaçmışdı. Mantsev dəli olmuşdu.

– Menim kağızlarım! Mənim formullarım... İnsan beyni onları yenidən yaratmaq qüvvəsinə malik deyildir!.. Qarınə mən nə verəcəyəm! Mən hamısını unutmuşam...

Levi oğlanın dalınca, onu tapmaq üçün həmin saat adamlar gönderdi. Adamlar deyinirdilər. Amma yənə bir neçə nəfər getməyə razı oldu. Mantsev onları Şeytan-qayaya sarı apardı. Levi qondolannın yanında qalıb, dırnaqlarını gəmirirdi. Aradan xeyli vaxt keçdi. Uşağı axtarmağa gədenlərdən iki nəfər qayıdır gəldi:

– Orda elə qar sovurur ki, bir addım atmaq mümkün deyil...

– Bəs Mantsevi neylədiniz? – deyə Levi çıçırdı.

– Onun işindən kimin başı çıxır... Bizzən ayrılib yox oldu...

– Mantsevi tapın. Oğlani tapın... hərəsi üçün on min manat qızıl pul verirəm.

Buludlar qaralırdı. Gecə yaxınlaşırırdı. Külək şiddətlənirdi. Kapitan yənə hədələməyə başladı ki, dirijablı bağlayan kəndirleri kesib, uçub gedəcəkdir.

Nəhayət, Şeytan-qaya sarıdan, əynində qar basmış kürk olan ucaboy bir adam göründü. O, İvan Qusevi qucağında gətirirdi. Levi əlcəyini çıxarıb, uşaqın kürküün altını axtardı. İvan sanki yatmışdı, onun donmuş qolları, içərisində Mantsevin qiymətli formulları olan balaca dəmir bir qutunu bağrına basıb sıxmışdı.

Ucaboylu adam qar basmış saqqalını yayıb gülümsünərək dedi:

– Diridir, diridir, bir balaca donub. Keçib gedər. Onu yuxarı çıxaraqmı? – ve o, cavab gözləmədən, İvanı qondolaya apardı.

– Hə, necə oldu? – deyə yuxarıdan kapitan çıçırdı. – Uçub gedirikmi?

Artur Levi mütərəddid bir halda ona baxdı:

— Siz uçmağa hazırlısınız mı?

— Hazırıam, — deyə kapitan cavab verdi.

Levi bir də dönbü Şeytan-qayaya sarı baxdı, orada six qara buludlardan burula-burula qar yağdırdı. Hər halda ən başlıca şey — formullar artıq dirijablda idi.

— Uçuruq! — deyə Levi alümin pillekəne çıxdı. — Uşaqlar, kəndirləri kəsin...

O, qondolanın qabarıq qapısını açıb içeri girdi. Yanalma dorunun yuxarısında dirijabl saxlayan kəndirləri keşməyə başladılar. Motorlar gur-gur guruldu. Pərlər hərləndi.

Elə bu zaman qar çovğunu içindən Mantsev meydana çıxdı. Külel onun saçlarını dik qaldırımdı. Uzatdığı qolları ilə o, sanki uşub gedən dirijabl qucaqlamaq isteyirdi...

— Durun!.. Dayanın!.. — deyə o, xırıltılı səslə çıçırdı. Qondolanın alümin nərdivəni yerden artıq bir metr ucalmışdı ki, o, aşağı pilledən yapışdı. Bir neçə adam onun kürkünün etəyindən tutub, əllərini nərdivəndən qoparmaq istədi. O, tutanları təpiklə vurdur. Dirijablın metal gövdəsi yırğalanırdı. Motorlar guruldayırdı. Pərlər qəzəble nəriləyirdi. Dirijabl hərlənən qarlı buludlara sarı yuxarı ucalırdı.

Mantsev gənə kimi aşağı pillədən yapışmışdı. Dirijabl onu sürətlə yuxarı qaldırırdı... Aşağıdan onun aralanmış ayaqlarının, kürkünün yellənen etəklərinin göye qalxdığı görünürdü.

Onun nə qədər uzağa uçduğunu, nə qədər yüksəklikdə qopub düşdüğünü aşağıda dayanan adamlar artıq görə bilmədilər.

92

Madam Lamol qondolanın alümin pəncərəsindən əyilərək durbinlə baxırdı. Dirijabl işıqlı səmada dairələr vurur, ağır-agır hərəket edirdi. Onun altında minlərcə metr dərinlikdə ucsuz-bucaqsız şəffaf göyümətül-yaşıl okean görünürdü. Onun ortasında qeyri-müəyyən şəkildə bir ada vardi. Yuxarıdan bu ada xirdəcə miqyasda Afrika qitəsinə benzeyirdi. Adanın yaxınlığında cənub-şərq və şimal-şərq tərəfdə su damcıları kimi dövrəsini köpük bürümüş daş adalar və çaylar görünürdü. Qərb tərəfdən okean tərtəmizdi.

Burada çox dərin olmayan körfəzdə sahildəki qum zolağının yaxınlığında yüksək gəmiləri durmuşdu. Zoya bunları iyirmi dörđə qədər saydı, — onlar suyun üzündə yatmış böcəklərə benzeyirdi.

Adanın üzerinde sap kimi yollar görünürdü, — onlar adanın şimal-şərq tərəfdəki qayalıq hissəsində birləşirdi, burada şüše damlar parıldadı. Bu, üç pillekənlə xirdəcə qumluq bir limana enən və tikilib qurtarmaqdə olan saray idi.

Adanın cənub tərefində yuxarıdan qat-qarış uşaq mekkanosuna¹ bənzəyən qurğular: fermalar, bağlayıcılar, şəbekəli yüksəkdiranlar, rəslər, qaçısan xirdəcə vaqonlar görünürdü. Onlarca yel mühərriki hərlənməkdə idi. Elektrik stansiyalarının və suçəkənlerin bacaları topa-topa tüstü buraxırdı.

Bu qurğuların ortasında şaxtanın dairevi ağızı qaralırdı. Oradan sahilə doğru hərəket edən enli dəmir yükdaşyanlar çıxarılan sükurları sahile daşıyırıldılar, sonra isə, yerqazan gəmilərin qırmızı pontonları soxulcan kimi uzanıb dənizin içərisinə doğru gedirdi. Şaxtanın ağzının üzərində fasılısız olaraq bir buxar buludu hərlənməkdə idi.

Şaxtada gecəli-gündüzlü altı növbədə iş gedirdi: Qarın yer qabığının qranit zirehini delib keçirdi. Bu adamın cürəti dəliliyə yaxın bir şey idi. Madam Lamol şaxta üzərindəki buluda baxır, onun gündən yanıb qızılı rəng almış elində durbin titrəyirdi.

Körfəzin alçaq sahili boyunca müntəzəm cərgələr halında anbar və yaşayış evləri binaları uzanıb gedirdi. Qarışqaya bənzər insan fiqurları yollarda hərəket etməkdə idi. Avtomobil və motosikllər şütyüyürdü. Adanın ortasında göy bir göl var idi, oradan əyri-üyri xirdəcə bir çay axırdı. Onun sahillərində tarla və bostan zolaqları salınımdı. Adanın bütün şərqi yamacı zümrüd kimi yamyəşil idi, — burada çəpərlərin arasında sürürlər oflamaqdə idi. Şimal-şərqdə, sarayın qabağında, qayaların arasında çiçəklilik və ağacları qəribə ala-bula şəkildə görünürdü.

Hələ yarımca il bundan əvvəl bura, üzərində tikan kolları bitmiş, dəniz düzündən sarılmış qayalar və quru kolluqlardan ibarət bom-boş bir yer idi. Gəmilər adaya min tonlarla kimyəvi gübrə daşımışdilar, artezian quyuları qazılmışdı. Curbəcür bitkiler və yekə ağaclar gətirilmişdi.

Zoya ucadan, qondolanın içindən okeanın ortasındaki bu yaraşıqlı, parıldasən, ləpələrin qar kimi ağappaq köpükleri ilə yuyulan yer parçasına baxıb, elindəki cavahirdən lezzət alan bir qadın kimi lezzət alırdı.

¹ Mekkano — mexanizmlərle tanış olmaq üçün texniki uşaq oyuncağı; model yığıncaq üçün metal hissələr dəsti.

Dünyada yeddi möcüzə vardı. Xalqın hafızəsi bunlardan üçünü bize çatdırmışdı: Efes Diana məbədi¹, Semiramida bağçaları² və Rodosdakı³ tunc heykəl. Qalanlarının xatirəsi Atlantik okeanın dibində batıb getmişdir.

Madam Lamolun hər gün tekrar etdiyi kimi, səkkizinci möcüzə Qızıl adadakı şaxta sayılmalıdır. Yenice tikilib qurtarmış sarayın iri pəncərələri okeanın mehinə açılan salonunda axşam yeməyi yeyərkən, madam Lamol qədehi qaldırıb dedi:

— Möcüzə, düha, cürət şərəfinə!

Adanın ən seçmə adamlarından ibarət olan bütün məclisaya qalxıb, madam Lamol ilə Qarını təbrik etdi. Hamını qızığın işin və fantastik xeyalların coşqunuğu bürümüşdü. Qoy orada, qitələrdə hüquqların pozulması barəsində istədikləri qədər ullaşınlar, cəhənnəmə ki. Burada gecəli-gündüzlü şaxtadan yeraltı gurultuları gəlir, elevatorların çelləkləri guruldayır, onlar daha da dərinliklərə gedərək, bitməz-tükənməz qızıl ehtiyatlarına yaxınlaşırlar. Sibir qızıl mədənləri, Kaliforniya dərələri, Klondaykin qarlı düzənləri, — bunlar hamısı boş şeydir, kustar peşəciliyidir. Qızıl burada, ayaq altında, hər yerde var, yalnız qranit və qaynar Olivin qatını keçib onu tapmaq lazımdır.

Bədbəxt Mantsevin gündəliyində Qarin belə bir yazı tapmışdı:

“Hal-hazırda, yeni dördüncü buzlaqlar dövrü qurtarıb heyvanat növündən biri, dərisi tüksüz, dal ayaqları üstündə gəzə bilən və ağız boşluğu cürbəcür səsler çıxarmaq üçün müvəffəqiyyətlə qurulmuş bu heyvan növü çox sürətlə inkişaf etdiyi bir zamanda, — Yer kürəsinin mənzərəsi belədir:

Onun üst qabığı beş kilometrdən iyirmi beş kilometrə qədər qalınlıqda bərkimmiş qranit və dioritlərdən ibarətdir. Bu qabıq bayır tərəfdən dəniz çöküntüləri, tələf olmuş bitki (kömür) və tələf olmuş

¹ Efes Diana məbədi — Qədim Roma Ay və Ov ilahesinin Efes şəhərindəki məbədi. Öz memarlıq gözəlliyi ilə şöhrət qazanmışdır. Bizim tarixdən evvel 356-ci ilde yunanlı Gerōstrat tərəfindən şöhrət qazanmaq üçün yandırılmışdır.

² Semiramida — Əfsanəvi Babil məlakəsi; onun zamanında damlarda “asma bağçalar” adlanan bağlar salılmışdır.

³ Rodos heykəli — Qədim Yunan güneş allahı Helyosun Rodos adası bargahının giricəyində qoyulmuş heykəli.

heyvan (neft) qatları ilə örtülmüşdür. Bu qabıq Yer kürəsinin ərimiş metallardan ibarət ikinci qabığı, Olivin qurşağı üzərindədir.

Ərimiş Olivin qurşağı, məsələn, Sakit okeanın bəzi rayonlarında olduğu kimi, bəzi yerlərdə yerin səthinə beş kilometr derinliyə qədər yaxınlaşır.

Bu ikinci ərimiş qabığın qalınlığı hazırda yüz kilometrdən də çoxdur və hər yüz min ilde bir kilometr qalınlaşır.

Ərimiş Olivin qurşağında üç təbəqə vardır: bunlardan yer qabığına en yaxın olanı vulkanların püskürdüyü şlaklar və lavalardır; orta qat — olivindən, dəmirdən, nikeldən, yəni payız gecələrində yer üzərində düşən meteoritlər kimi eyni maddələrdən ibarətdir və nəhayət, üçüncü, aşağı qat — qızıl, platin, sirkonium, qurğunun və civədir.

Olivin qurşağının bu üç təbəqəsi, maye vəziyyətinə qədər qatlaşmış helium qazının üzərinə balış kimi yatmışdır. Helium qazı isə, atomun parçalanmasının məhsuludur.

Nəhayət, maye qaz qatının altında yerin nüvəsi yerleşmişdir. O, bərkdir, metaldır, onun istiliyi mənfi iki yüz yetmiş üç dərəcəyə yaxındır ki, bu da kainat fəzasının istilik dərəcəsidir.

Yer nüvəsi ağır radioaktiv metallardan ibarətdir. Onlardan ikisi, Mendeleyev cədvəlinin axırında olan uran və torium bizə məlumudur. Amma onlar özləri də bu vaxta qədər təbiətdə məlum olmayan, həddən artıq ağır əsas metalin parçalanması məhsuludur.


Mən onun izlərini vulkan qazlarında tapmışam. Bu, “M” metallidir. Bu metal platindən on bir dəfə ağırdır. Onda son dərəcə güclü radioaktivlik vardır. Bu metaldan bir kilogram yerin səthinə çıxarıllarsa, bir neçə kilometr ətrafdə olan bütün canlılar tələf olar, onun emanasiyası¹ ilə örtülen bütün eşyalar işiq saçar.

Yer nüvəsinin xüsusi çekisi vur-tut səkkiz vahid (dəmirin xüsusi çekisi) olduğundan, həmişə bele yanlış bir fikir yaranmışdır ki, guya yerin nüvəsi dəmirdəndir. Hem də “M” metalının yerin nüvəsində milyon atmosfer təzyiq altında məsaməli vəziyyətdə olduğunu təxmin etmək mümkün olmadıqdan, bircə bu nəticəyə gəlmək olar:

Yerin nüvəsi “M” metalindən, son dərəcə böyük təzyiq altında kristal vəziyyətində olan helium qazı ilə dolu bir bomba və ya içi boş bir kürədən ibarətdir.

¹ Emanasiya (latınca “radon”) — radioaktiv cisimlərin parçalanmasının qaz şeklinde olan məhsulu.

Yer kürəsinin kəsiyi belədir:



Yerin nüvəsini təşkil edən "M" metali daim parçalanaraq və başqa yüngül metallara çevrilərək, son dərəcə böyük miqdarda istilik verir. Yerin nüvəsi qızır. Bir neçə milyard ildən sonra yer başdan-başa qızmalı, bomba kimi partlamalı, alovlanıb bir qaz kürəsi halını almışdır ki, bunun diametri ayın yer ətrafında hərləndiyi diametr qədər olmalıdır və bu kiçik bir ulduz kimi parlamlıdır, sonra isə, soyumağa başlamalı və yenidən sixılıb Yer kürəsi ölçüsünü almalıdır. Onda yer üzündə yenidən heyat əmələ geləcək, milyard iller keçdikdən sonra insan zühur edəcək, o süretlə inkişaf etməyə və dünyanın ən yüksək ictimai quruluşu uğrunda mübarizə aparmağa başlayacaqdır.

Dünya yenidən, atomun fasiləsiz olaraq parçalanması nəticəsində qızacaq və yenidən alovlanıb kiçik bir ulduz halını alacaqdır.

Dünyanın həyatının dövr etməsi belədir. Bu hallar saysız-hesabsız dəfələr baş vermişdir və ixlidə də saysız-hesabsız dəfələr baş verəcəkdir. Ölüm yoxdur. Əbedi yenileşmək var..."

Qarın Mantsevin gündəliyində, budur, bunları oxudu.

94

Şaxtanın kənarları polad zirehlə örtülmüşdü. Şaxta dərinleşdikcə, çətin əriyən poladdan qayrılmış nəhəng silindrələr dərinliklərə enirdi. Onlar gəlib o yerə çatmışdır ki, şaxtada istilik üç yüz dərəcəyə yüksəlmişdi. Bu, hadisə yerin səthindən beş kilometr dərinlikdə, gözlənmədən, sıçrayış şəklində olmuşdu.

Bir növbədə işləyən fəhlələr və iki hiperboloid şaxtanın dibində tələf olmuşdu.

Qarın narazı idi. Silindrərin aşağı buraxılması və pərcimlenməsi işi lengidirdi. İndi, şaxtanın divarları qızıb közərdiyindən, onları

sixılmış hava ilə soyudurdular və divarlar soyuduqda, özləri çox möhkəm zirehə çevrilirdi. Onları şəbekə halında fermalarla çəpinə borkidirdiler.

Şaxtanın diametri çox böyük deyil – iyirmi metr idi. Onun içərisi: havavuran və qazçəken borulardan, bərkitmə direklərindən, naqillər şəbekəsindən, içərisində elevator çəlləklərinin hərəkət etdiyi duralumin quyulardan, qarqara çarxlarından, maye hava maşınları və hiperboloidlərin qoyulduğu meydançalardan ibarət mürəkkəb sistemli bir qurğu idi.

Hər bir şey elektrik vasitəsilə hərəkət edir: qaldırıcı liflər, elevatorlar, maşınlar şaxtalardan böyürlərində maşınları yığmaq və fəhlələrin dincəlməsi üçün mağaralar açılmışdı. Qarın baş şaxtanın işini yüngülləşdirmək üçün, ona müvazi surətdə, diametri altı metr olan ikinci bir şaxta çəkmışdı, – bu şaxta mağaraları pnevmatik nüvə sürəti ilə hərəkət edən elektrik lifləri ilə birləşdirirdi.

İşlərin ən mühüm hissəsi, – qazma, – hiperboloid şüalarını vurmaq, maye hava ilə soyutmaq və sükurları elevatorlarla çekib çıxarmaq işləri ahəngdar bir surətdə aparılırdı. Xüsusi şəkildə qurulmuş və enerjini şamonitdən qayrılmış kömürlərin Volta qövsündən alan on iki hiperboloid sükurları dəlib əridir, soyuq hava cərəyanları onu həmin saat soyudur və o ən xırda hissələrə parçalanaraq, elevatorların çəlləklərinə töküldürdü. Yanma məhsullarını və buxarları ventilatorlar çekib aparırdı.

95

Qızıl adlanan şimal-şərqi hissəsindəki saray madam Lamolun fantastik planları üzrə tikilmişdi.

Bu, şüsdən, poladdan, tünd qırmızı daşdan və mərmərdən tikilmiş nəhəng bir bina idi. İçərisində beş yüz salon və otaq vardı. Binanın baş fasadı iki geniş mərmər piləkənlə sanki dənizin içindən qalxıb ucalırdı. Dənizin dalğaları piləkənlərin pilələrinə və yanlarındakı özülüstü daşlarına çırılıp parçalanırdı, burada adı xırda heykel və ya vaz əvəzinə dörd şəbekəli bürunc qüllə, onların üstündə isə zərli kürələr və kürələrin içinde hazır hiperboloidlər qoyulmuş, bunlar okeandan gelen yolları hədələyirdi.

Pillələr açıq eyvana çıxırdı, – buradan kvadrat sütunlarla möhkəmlənmiş iki dərin giriş yolu binanın içərisinə gedirdi. Binanın, Misir tikintiləri kimi, azacıq mayıl olan bütün daş fasadına yüngülvari bəzək vurulmuşdu və bina dar uzun pəncərələri, yasti damı ilə qorxunc və heybətli görünürdü. Bunun müqabilində isə, sarmanın qızıl gül kolları, mina çiçəyi, səhləb çiçəyi, yasəmən, çiçəklənən badam və zambaqlarla dolu həyətə çıxan divarlar dəbdəbəli, hətta bəzək-düzəkli tikilmişdi.

İki bürüncü darvaza adanın içərisinə açılırdı. Bura ev-qala idi. Onun yan tərəfində, qayanın üzərində yüz əlli metr hündürlüyündə şəbekəli bir qüllə ucalırdı, buradan Qarinin yataq otağına yeraltı yol var idi. Bu qüllənin yuxarı meydançasında güclü hiperboloidler qoyulmuşdu. Zirehli liftlər yerden ora bir neçə saniyəyə çıxırdı. Ölüm təhlükəsi ilə, hamiya, hətta madam Lamola da bu qüllənin dibinə getmek qadağan edilmişdi. Bu qanun Qızıl adanın birinci qanunu idi.

Binanın sol hissəsində madam Lamolun, sağ hissəsində isə Qarin və Rollinqin otaqları yerləşirdi. Burada başqa heç kəs yaşamırı. Bu ev elə bir zaman üçün tikilmişdi ki, Qızıl adaya gəlib kainat məlikəsinin göz qamaşdırın simasını görməyə dəvətnamə almaq adı insanlar üçün ən böyük bir xoşbəxtlik sayılacaqdı.

Madam Lamol bu rolu ifa etmeye hazırlaşırdı. Onun işi həddən artıq idi. Səhər yuxudan qalxmaq, hüzura çıxmaq, kiçik və böyük qəbul mərasimləri, naharlar, axşam yemekləri, maskaradlar və əyləncələr üçün ədəb-ərkan qaydaları hazırlanırdı. Madam Lamolun aktyorluq temperamenti coşmuşdu. O, tez-tez dünya səhnəsində rol oynamaq üçün doğulduğunu təkrar etməyi xoşlayırdı. Ədəb-ərkan qaydalarına nəzarət yetirmek vezifəsinə rus mühacirlərindən olan məşhur bir balet quruluşusu teyin edilecekdir. Onunla Avropada müqavilə bağlanmış, ona üzərində brilyantlar olan ağ lentli, "İlahi Zoya" ordeni və qədim rus mənsəbi olan "posteliçi"¹ (Chevalier de lit) rütbəsi verilmişdi.

Bu daxili saray qaydalarından başqa, madam Lamol Qarinlə birlikdə "Qızıl əsrin hökməri" – gələcək insanların qanunlarını yaratmaqla məşğul idi. Ancaq bunlar əslində ümumi layihələr və əsas

ideyalar idi ki, sonralar hüquqşunaslar işləyib genişləndirməli idilər. Qarinin başı bərk qarışqı idi, – madam Lamol bir təher vaxt tapşırı idi. Onun kabinetində gecəli-gündüzlü iki stenoqrafist qadın növbə çəkirdi.

Qarin birbaşa şaxtadan, əldən düşmüş, üst-başı palçıqlı, torpaq və maşın yağı qoxuyan bir veziyətdə gəlirdi. O, tələsik yeyib, ele ayaqqabılı atlas divana uzanıb çubuğu tüstüldəirdi (o, ədəb-ərkan qaydalarına tabe deyildi, onun vərdişləri müqəddəs elan edilmişdi və heç bir kes onu təqlid edə bilməzdi). Zoya xalçanın üstündə gəzişib, ariq barmaqları ilə boyunbağının iri mirvarılərini oynadı – oynada Qarinlə söhbət edirdi.

Stenoqrafist qadınlar onların fikirlerini yazırıldılar. Gecə onları maşında çap edib, səhər, madam Lamol yataqda ikən, ona verirdilər.

Bəzi məsələlərdə məsləhət üçün Rollinqi də çağırırdılar. O, həle tamamilə hazır olmamış çox gözəl bir mənzildə yaşayırı. Öz otaqlarından yalnız süfrəyə gələndə çıxardı. Onun iradəsi və qıruru məğlub edilmişdi. Bu yarımil ərzində yaman sinixmişdi. Qarindən qorxurdu. Zoya ilə təklikdə qalmaqdan çəkinirdi. Heç kəs onun bütün gün ərzində nə ilə məşğul olduğunu bilmirdi (və maraqlanmırı). O, ömründə kitab oxumazdı. Deyəsən gündəlik de yazmırı. Deyirdilər ki, guya çubuq kolleksiyası yiğmaq işinə baş qoşubmuş.

Bir dəfə axşam Zoya pəncərədən baxıb gördü ki, Rollinq suyun kənarında mərmər pilləkənin axırıcı piləsində oturub, qəmgin-qəmgin okeana baxır, həmin bu okeandan yüz milyon illər bundan əvvəl onun ulu babası insanabənzər kərtənkələ halında sudan çıxmışdı. Böyük kimya kralından elə birçə bu qalmışdı.

Nə üç yüz milyon dolları itirmək, nə Qızıl adada əsir olub qalmaq, nə də hətta Zoyanın xeyanəti onu ruhdan sala bilməzdi. İyirmi beş il bundan əvvəl o, küçədə çəkmə yağı satırdı. O, mübarizə etməyi bacarır və sevirdi. O, nə qədər qüvvə, istedad və iradə sərf etmişdi ki, adamları özüne, yəni Rollinqə qızıl dairəciklər verməyə məcbur etsin! Avropa mühəribəsi, Avropanın var-yoxdan çıxması, – budur, "Anilin Rollinq" trestinin kassalarına qızılın axışib gelməsi üçün bu cür qüvvələr sərf edilmişdi.

İndi isə, birdən-bire qüvvət və səadətin kövhəri olan qızılı şaxtadan palçıq kimi elevatorların çələkkələri ilə istenilən miqdarda çıxaraçaqlar. Bax, iş bu yerə gələndə, Rollinqin ayaqları yerden üzüldü.

¹ Posteliçi – Pyotr'dan əvvəl Rusiyada sarayda yataqlara nəzarət edən boyar.

O, artıq özünü təbietin sultani – “homo sapiens”¹ hiss ede bilmirdi. Çubuq kolleksiyası yiğmaqdan başqa çarəsi qalmamışdı.

Amma o, hələ də Qarinin təkidi ilə hər gün “Anilin Rollinq” direktorlarına radio vasitəsilə öz iradəsini dikte edirdi. Onların cavabları qeyri-müeyyen idi. Aydın idi ki, direktorlar Rollinqin Qızıl adada könüllü surətdə tənhalığa çəkilib qalmasına inanmırırdılar. Ondan soruşurdular:

“Sizin qiteyə qayıtmamanız üçün nə tədbir görmək lazımdır?”.

Rollinq cavab verirdi:

“Əsəb xəstəliyimin müalicə kursu yaxşı gedir”.

Onun əmri ilə beş milyon funt sterlinq də alınımışdı. İki həftə sonra isə o, yenə də eyni miqdarda pul verilməsini əmr etdikdə, Rollinqin çekini təqdim edən Qarinin agentlərini həbs etmişdilər. Bu, qıtənin Qızıl adaya hücumunun başlandığını bildiren ilk əlamət idi. Sakit okeanda iyirmi iki dərəcə cənub en və yüz otuz dərəcə qərb uzunluq dairəsində gəzişməkdə olan səkkiz hərb gəmisindən ibarət donanma Yaramazlar adasına hücum etmək üçün yalnız hərbi əmr gözləyirdi.

96

Qızıl adada işleyen altı min fəhlə və qulluqçu dünyanın hər guşəsindən toplanmışdı. Qarinin birinci müavini olan və qubernator adlanan mühəndis Çermak fəhlə qüvvəsini milliyetlərə görə bir-birindən tikanlı məftil ilə ayrılmış on beş sahədə yerləşdirmişdi.

Her bir sahədə mümkün qədər milli zövqə uyğun baraklar və ibadətgahlar tikilmişdi. Konservlər, biskvitlər, marmalad, kələm, düyü, turşuya qoyulmuş meduza, siyənək balığı, sosikalarla dolu çəlləklər və sair şeylər (amerikan zavodlarına) həmçinin milli etiketlərle sıfariş edilirdi.

Ayda iki defə milli zövq ilə tikilmiş iş paltarı və yarımlı ilde bir dəfə milli bayram paltarları: slavyanlara – kaftan və uzun üst paltarı, çinlilərə – xam ipekden koftalar, almanlara – sürtük və silindrlər, italyanlara – ipək paltar və lak ayaqqabı, zəncilərə – timsah dişləri və muncuqlarla bəzənmiş üç künc qurşaq və i. a. verilirdi.

¹ Homo sapiens – “düşünən insan”, müasir insan tipi (*latinca*).

Əhalinin gözündə bu tikanlı məftillərlə çəkilmiş sərhədləri doğrultmaq üçün mühəndis Çermak ştatlı təhrikçilər təşkil etmişdi. Bunlar on beş nəfər idilər. Bunlar milli ədavəti qızışdırırdılar: adı günlərde yüngülvari söyüşürdüler, bayram günlərində isə, iş yumruq savaşına qədər çıxırırdı. Adamın polisi keçmiş Vrangel zabitlərindən idi, bunlar Zoya ordeni mundiri geyirdilər. – Bu, ağ mahuddan tikilmiş zər naxışlı qısa gödəkcə və açıq sarı rəngdə dar şalvardan ibarət idi. Bu polislər adada nizam-intizamı saxlayıb, milletləri bir-birini qırıb qurtarmağa qoymurdular.

Fehlələr qıtələrdə olduğuna nisbəten çox böyük miqdarda maaş alırdılar. Beziləri maaşlarını ən yaxında gedən gəmi ilə vətənlərinə göndərir, beziləri mühafizə edilmək üçün təhvil verirdilər. Adada pul xərcleməyə yer yox idi, çünki adanın cənub-şərq sahilində əl-ayaqdan uzaq bir dərədə meyxanalar və Luna-park yalnız bayram günləri açıq olurdu.

Fehlələr yerin derinliklərinə bu neheng şaxtanın ne məqsədə qazıldığını bilirdilər. Qarin hamiya elan etmişdi ki, onlara son haqq-hesabı verəndə, her birinə öz dalında aparmağa gücү çatlığı qədər qızıl verəcəkdir. Adada ele bir adam yox idi ki, yerin qatlarından çıxan süxurları okeana aparan polad lentlərə həyəcansız baxa bilsin, heç ele bir adam yox idi ki, şaxtanın ağızından çıxan sarımtıl tüstü onu məst eləməsin.

97

– Cənablar, bizim işimizin en həyecanlı vaxtı gəlib çatmışdır. Mən bunu gözləyirdim və hazırlaşmışam, amma aydın şeydir ki, bu hal təhlükəni azaltır. Bizi mühəsireyə alıblar. Ele indice radio məlumat vermişdir: bizim şaxtalari bərkitmək üçün şəbekəli dəmir, konserv, dommuş qoyun eti ilə yüklenmiş iki gəmimizi amerikan krayseri tutub qənimət elan etmişdir. Bu o deməkdir ki, mühərbiə başlanmışdır. Hər bir saat onun rəsmən elan edilecəyini gözləmek lazımdır. Mənim ən yaxın məqsədlerimdən biri mühərbiədir. Amma o, mənə lazım olan vaxtdan tez başlanır. Qıtədəkiler həddən artıq əsəbilişmişlər. Mən onların planlarını təxmin edirəm: onlar bizdən qorxurlar, bizi achiqdan öldürməyə çalışacaqlar. Sizə məlumat verim:

adadakı azuqə, canlı mal-qararı hesaba almasaq, iki həftə çatar. Bu on dörd günün ərzində biz mühasirəni yarib, özümüzə konserv gətirməliyik. Bu vəzifə çətindir, amma yerinə yetirmək olar. Bundan başqa Rollinqin çekini təqdim edən agentlərim həbs olunmuşlar. Bizim kassamızda pul yoxdur. Üç yüz əlli milyon dollar son sentinə qədər xərcənmişdir. Bir həftədən sonra biz maaş verməliyik. Əger nağd pul əvəzinə çek versək, fehlələr üsyan qaldırırlar ve hiperboloidi dayandırırlar. Deməli, yeddi günün ərzində biz pul tapmalıyıq.

İclas axşamçağı Qarinin hələ tamam qurtarmamış kabinetində gedirdi. İclasda Çermak, mühəndis Şefer, Zoya, Şelqa və Rollinq iştirak edirdilər. Qarin həmişə təhlükəli zamanlarda və fikri gərgin olduqda etdiyi kimi, əllərini ciblərinə salıb, dabanları üstündə yırğalana-yırğalana, gülümsüne-gülümsünə danişirdi. Zoya, əlində çəkic, sədrlik edirdi. Bəstəboy, əsəbi, gözləri qızarmış Çermak içini arıtlayıb dedi:

— Qızıl adanın ikinci qanununda deyilir: hiperboloidin quruluş sərrini bilməyə heç kəs təşəbbüs etməməlidir. Hiperboloidin lap üst qapağına da toxunan hər bir adam ölüm cəzasına məhkum edilməlidir.

— Elədir, — deyə Qarin təsdiq etdi. — Qanun belədir.

— Sizin gösdərdiyiniz tədbirləri müvəffəqiyyətlə başa çatdırmaq üçün, heç olmasa üç hiperboloidin bir vaxtda işləməsi lazımlı. Gələcəkdir: biri pul əldə etmək üçün, biri mühasirəni yarmaq üçün, biri də adanı müdafiə etmək üçün. Siz bu qanundan iki köməkçiniz üçün istisna etməlisiniz.

Araya süküt çökdü. Kişiər sıqarların tüstüsünü izləyirdilər. Rollinq gərgin halda çubuğu qoxlayırdı. Zoya başını Qarinə çevirdi. Qarin dedi:

— Yaxşı (yüngül bir hərəkət etdi). Elan edin. İkinci qanundan adada iki nəfər istisna edilir: biri madam Lamol, biri də...

O, şən halda stolun üstündən əyilib, əlini Şelqanın ciyininə vurdu:

— Biri də, Şelqa, mən aparatın sərrini ikinci adam, ona inanıram...

— Səhv edirsiniz, yoldaş, — deyə Şelqa onun əlini öz ciyinində qaldırdı, — mən imtina edirəm.

— Nə əsasa görə?

— Izah etməyə məcbur deyiləm. Fikirləşin, — özünüz taparsınız.

— Mən sizə amerikan donanmasını məhv etməyi tapşırıram.

— Yaxşı işdir, söz ola bilməz. Amma edə bilmərəm.

— Axı niyə, lənət şeytana...

— Necə yəni niyə?.. Ona görə ki, bu yol sürüşkəndir.

— Bura baxın, Şelqa...

— Baxıram...

Qarinin sıvri saqqalı dik qalxdı, dişləri ağardı. O özünü saxladı. Sakitcə soruşdu:

— Sizin yeni bir fikrinizmi var?

— Pyotr Petroviç, mənim hərəkət xəttim açıqdır. Mən heç bir şey gizlətmirəm.

Bu qısa damışq rus dilində getdi. Zoyadan başqa onu heç kim başa düşmədi.

Şelqa yene də kağız üzərində naxışlar çəkməyə başladı. Qarin dedi:

— Bəli, hiperboloidlərdə özümə köməkçi olaraq, bir nəfəri — madam Lamolu təyin edirəm. Xanım, əgər siz razısanıza, — “Arizona” yola düşməyə hazırlırdı, — səhər okeana çıxırsınız...

— Mən okeanda nə etməliyəm? — deyə Zoya soruşdu.

— Transpasifik xətlərində rast gələn bütün gəmiləri qarət etməlisiniz. Bir həftədən sonra biz fehlələrə maaş verməliyik.

98

Saat iyirmi üçdə Şimali Amerika donanması eskadrasının flaqları hərbi gəmisindən Cənub Xaç bürücü üzərində yad bir cisim müşahidə olundu.

Projektorların ulduzlu səmanı darayan kometanın quyuğu kimi, göyümüzü şüaları yad bir cismi tapıb ona zilləndi. Bu cisim işıqlandı. Yüzlərle durbin metal qondolamı, pərlərin şəffaf dairesini və diri-jablı yanlarında P.Q. hərflərini gördülər.

Gəmilərde işıq işarələri verildi. Flaqlar gəmisindən dörd hidroplan qalxıb guruldaya-guruldaya ulduzlara doğru ucaldı. Eskadra sürətini artırıb, qatar halında yola düzəldi.

Teyyaralərin uğultusu getdikcə zəifləyib azaldı. Yaxınlaşmaqdə olan hava gəmisi birdən-birə gözdən itdi. Çox-çox durbinləri cib yaylıqları ilə sildilər. Projektorlar ne qeder axtardılar, hava gəmisi gece səmasında yoxa çıxdı.

Budur, pulemyotların zəif taqqıltısı eşidildi: onlar hədəfi tapmışdır. Taqqıltı kəsildi. Səmada üstünə işıq düşmüş böyük kimi bir təyyarə mayallaq aşa-aşa dik aşağı endi. Durbinlər baxanlar həyecanla ufuldadılar. Bu düşən hidroplan idi. Haradasa, okeanın qara sularına yıxıldı. Görəsən nə olmuşdu?

Yenidən göydən – taq-taq-taq-taq, – pulemyot sesləri gəldi. Bu da əvvəlki kimi kəsildi və bir-biri ardınca üç təyyarə projektorlarının şüaları arasından kelləmayallaq hərlənə-hərlənə okeana düşdü. Flaqman gəmisində işıq işaretləri verildi. Üfüqə qədər işıqlar işarə verib soruşdular: nə oldu?

Sonra hamılap yaxında, üzü küləyə, gəmilərin qatar xəttinə qarşı hərəkət edən, kenarları dilik-dilik qara bir bulud gördülər. Bu, tüstü pərdəsi altında gizlenmiş hava gəmisi idi, aşağı enirdi. Flaqman gəmisindən işarə verildi: "Qorunun, qazdır! Qorunun, qazdır!" Zenit topları guruldadı. Həmin saat gəminin göyərtəsinə, körpükçülərə, zirehli qüllələrə qaz bombaları düşüb partladı.

Hamidan əvvəl iyirmi səkkiz yaşılı qəşəng bir kişi olan admiral vuruldu, o, lovgahından maska taxmamışdı: əlini boğazına atıb, arxası üstə yıxıldı, üzü göyərib şıdı. Bir neçə saniyənin içinde göyərtədə olanların hamısı zəhərləndi, – əleyhqazlar o qədər də kömək etmirdi. Flaqman gəmisi naməlum bir qaz ilə hücum edilmişdi.

Komanda vitse-admirala keçdi. Kreyserlər sağ yandan hərlənib zenit toplarından atəş açıdalar. Üç yaylım atəsi gecəni titrətdi. Topların ağızından qopan üç gur alov okeani qan rənginə boyadı. Üç dəstə polad iblis, şış təpələri qıjıdaya-qıjıdaya, kim bilir hara sütüyüb partladı və ulduzlu səmanı işıqlandırdı.

Yaylım atəşlərindən sonra kreyserlərdən altı hidroplan göye qalxdı. Hamisinin minikləri maska taxmışdır. Yəqindi ki, ilk uçan təyyarə hava gəmisinin zəhərli tüstülü pərdəsinə çatdıqda, məhv olmuşdu. İndi məsələ amerikan donanmasının şərəfi məsəlesi idi. Gəmilərdə işıqlar söndü. Yalnız ulduzlar işıq saçındı. Qaranlıqda gəmilərin polad böyürərinə dəyen dalğaların səsi, bir də ucada təyyarələrin uğultusu eşidilirdi.

Axır ki, tapdilar!.. Taq-taq-taq-taq. – Kehkəşanın gümüşü rəngə çalan dumanlığından pulemyotların taqqıltısı eşidildi... Sonra orda sanki butulka ağızı açırdılar... Qumbaralarla hücum başlanmışdı. Dik başlarının üstündə qonura çalan qara bulud qalığı işıqlandı! Onun içərisində küt burnunu aşağı əymış metal siqar sıvişib çıxdı. Onun

yuxarı hissəsində alov dilləri oynasındı. Ardınca işıqlanan iz buraxaraq, alovlar içində sürətlə üzüsağı enib üfüqdə suya düşdü.

Yarım saatdan sonra hidroplanlardan biri məlumat verdi ki, yanın dirijablin ətrafında aşağı enib onun üstündə və ətrafında olan bütün canlıları pulemyot atəşinə tutmuşdur.

Bu qələbə amerikan eskadrasına çox baha oturmuşdu: bütün miniklərile bərabər dörd təyyarə məhv olmuşdu. İyirmi səkkiz zabit, o cümlədən eskadranın admirali və yüz otuz iki dənizçi qazdan zəherlənib ölmüşdül. Bu qədər telefatla bərabər, en pisi bu idi ki, çox qüvvətli toplara malik, ən əla hərbi kreyserlər qanadsız pinqvirlər vəziyyetində qalmışdı: düşmən onları yuxarıdan (naməlum) bir qaz ilə istədiyi kimi vurdu. Bir də vuruşub dəniz toplarının həqiqi qüvvəsini göstərmək vacib idi.

Həmin gecə kontr-admiral Vaşinqtona dəniz müharibəsinin bütün hadisələri barəsində bu ruhda bir məlumat gönderdi. O, Yaramazlar adasının bombardman edilməsini təkidlə tələb edirdi.

Dəniz nazirinin cavabı bir sutkadan sonra gəldi: həmin adaya sarı gedib, onu okeanın dalğaları ilə yeksan etməli!

99

– Hə, necə oldu? – deyə Qarin radioqəbulədicinin qulaqlıqlarını yazı stolunun üstünə qoyub, həyasiycasına soruşdu (iclas yenə həmin heyətdə gedirdi, bircə madam Lamol yox idi). – Hə, nə deyirsiniz, möhtərem cənablar?.. Təbrik edə bilərəm... mühasirə artıq yoxdur... Amerikan donanmasına adamı bombardman etmək əmri verilmişİSDİR.

Rollinq sarsıldı, kreslədan qalxdı, trubkası ağızından düşdü, göm-göy olmuş dodaqları yana əyildi, sanki o, nəsə bir söz demək istəyir, amma deyə bilmirdi.

– Sizə nə oldu, ay qoca? – deyə Qarin soruşdu. – Doğma donanmanın yaxınlaşması sizə bu qədər həyecanlandırır? Məni dor ağacından asmaq üçün səbriniz çatmir? Yoxsa bombardmandan qorxursunuz?.. Əlbətə, sizin üçün amerikan mərmisinin zərbəsindən parça-tikə olmaq axmaq bir vəziyyətdir. Yoxsa, lənət şeytana, vicedanınız hərəkətə gəlmışdır... Axı hər necə olsa, biz sizin pulunuzun gücünə vuruşurraq.

Qarin öteri gülüb üzünü qocadan kənar çevirdi. Rollinq heç birce kəlmə də danişmadan, öz yerinə oturub və titreyən əlleri ilə torpaq rəngi almış üzünü tutdu.

— Yox, cənablar... Risk etməsen, hər dollara yalnız üçcə sent qazana bilərsən. Biz indi çox böyük risk edirik. Bizim kəşfiyyat dirijablimiz öz vezifəsini əla yerinə yetirdi... Xahiş edirəm, helak olan on iki nəfərin, o cümlədən dirijablin komandiri Aleksandr İvanoviç Volşinin xatirələrini hörmətlə yad etmək üçün ayağa qalxasınız. Dirijabl eskadranın tərkibini telefonla xəbər verməyə macal tapmışdır. Bunlar en yeni tipli sekkiz hərbi kreyserdir, hər biri üç toplu dörd zirehli qüllə ilə təchiz edilmişdir. Bu vuruşmadan sonra onların on ikiyə qədər hidroplanı qalmış olmalıdır. Bundan başqa, yüngül kreyserlər, esmineslər və sualtı qayıqları da var. Hər mərminin zərbəsini yetmiş beş milyon kiloqram canlı qüvvə hesab etsək, bütün eskadranın adaya açacağı yaylım ateşi, ümumi rəqəmlə desək, bir milyard kiloqram canlı qüvvəyə bərabər olacaqdır.

— Daha yaxşı, daha yaxşı, — deyə nehayət, Rollinq dilləndi.

— Mızıldanmaqdan əl çəkin, babacan, ayıbdır... yadımdan çıxmışdı, cənablar, biz mister Rollinqə en yeni və hələ tamamilə gizlin olan bir ixtiranı: "Qara Xaç" adlanan qazı lütfən bizi verdiyinə görə təşəkkür etməliyik. Bu qazın vasitəsilə bizim təyyarəcılər dörd hidroplanı vurub suya salmışlar və flaqları gəmisini sıradan çıxarmışlar...

— Yox, mister Qarin, mən "Qara Xaçı" sizə lütf edib verməmişəm! — deyə Rollinq xırıltılı səslə çıçırdı. — Siz tapançanın lüləsi ilə hədələyib, "Qara Xaç" qazı ilə dolu balonları adaya göndərmək bəresində emri məndən qoparıbsınız.

O, boğulmuş halda səndələyə-səndələyə otaqdan çıxdı.

Qarin adanın müdafiə planını izah etməyə başladı. Eskadranın hücumunu üç sutka sonra gözlemek lazımdı.

100

"Arizona" deniz qulduru bayraqı çekmişdi.

Bu heç də o demək deyildir ki, onun üzərində kəllə və omaba sümükləri olan dəniz quldurlarının romantik qara rəngli bayraqı qaldırılmışdı. İndi bele dəhşətli şeylərin şəklini yalnız süleymani zəher şüşəleri üstündə görmək olar.

Əslinə baxsan "Arizona"nın üzərinə heç bir bayraq çəkilməmişdi. İçerisində hiperboloid olan iki şəbekeli qüllə onun zahiri görkəmini dönyanın bütün gemilərindən daha çox ayırdı. Gəmiyə Yansen komanda edirdi, ancaq o, madam Lamola tabe idi.

Zoyanın gəmidəki gözəl məskəni — yataqxanası, hamamxanası, tualet otağı, salonu açırla bağlanmışdı. Zoya yuxarıda kapitan kabinəsində Yansen ilə birlikdə olurdu. Gəminin əvvəlki bəzək-düzəyi, — göy ipək pərdə, xalçalar, balişlar, yumşaq kreslolar, — hamısı götürülmüşdü. Hələ Marselde toplanmış komanda Kolt tapançaları və qısa tüfənglərlə silahlanmışdı. Dənizə çıxməqdan məqsədin nə olduğu komandaya bildirilmiş və hər tutulan gəmi üçün mükafat elan edilmişdi.

Gəmide olan bütün boş yerlərə benzin və şirin su ilə dolu bidonlar yüklenmişdi. Yandan əsən külekələ bütün yelkənləri dolmuş və gözəl rolls-roys motorlarının hamısının var gücü ilə işləməsindən "Arizona" albatros kimi uçur, coşqun okeanın dalğaları üzərində şütyüyürdü.

101

— Külek yeddi bala yaxınlaşır, kapitan.

— Qabaq yelkənləri endirin.

— Baş üstə, kapitan.

— Hər saatdan bir növbəni deyişdirin. Baş dordakı çelləyə keşikçi qoyun.

— Baş üstə, kapitan.

— İşıq görünən kimi həmin saat məni oyadın.

Yansen gözlərini qiyıb okeanın qaranlıq boşluğununa baxdı. Ay hələ çıxmamışdı. Buludların üzərini nazik bir pərdə bürümüşdü. Şimal-qərbe doğru getdikləri bütün bu beş sutkalıq yolda Yansen bütün bədənində coşqun, yüngül bir titrəyiş hissi duymaqla idi. Nə olsun ki, onun dədə-babası da dəniz quldurluğu ilə ömür keçirmişdi. O, köməkçisi ilə başının işaretini ilə xudahafizləşib, öz kayutuna getdi.

Tək-tənha dənizçinin sərt məskəni olan kapitan kayutu alçaq tavanlı, meşin və pardاقlanmış ağacla işlənmişdi, — burada yaşıyan gənc qadının varlığı sanki buranı doldurmuşdu.

Hər şeydən əvvəl buradan etir qoxusu gəlirdi... Dəniz quldurlarına başçılıq edən qadın, o qədər etirlənirdi ki, lap ölüünü də qıcıqlandırdı. O, flanel tumanını və qızılı rəngə çalan sviterini laqeyd bir halda stulun söykənecəyinə asmışdı.

Madam Lamol kapitanın çarpayısında yatmışdı. (Yasen bütün bu beş gün ərzində soyunmadan, xirdaca meşin divanda uzanırdı). Madam Lamol böyrü üstə uzanmışdı. Onun dodaqları yariaçıq idi. Üzü deniz küleyindən azacıq qaralmışdı. Çilpaq qohunu başının altına qoymuşdu. Yuxudan üzü qızarmışdı. Quldur qadın!

Madam Lamolun onunla birlikdə kapitan kayutunda qalmaq barəsindəki cüretli qərarı Yansen üçün ağır bir sınaq idi. Hərbi nöqtəyinənəzərdən bu, düzgün bir hərəket idi. Onlar çapqınçılığa, bəlkə də ölümə gedirdilər. Hər halda egor onları tutsaydilar, ikisini də dor ağacından yan-yana asacaqdılar.

Yansen etir qoxan kayutda durub cürət və heyranlıqla öz sevgilisinin mehriban üzünə baxırdı.

Bəlkə də bütün bunların səbəbi Yansenin ulu babaları olan vikinglər¹, – dəniz quldurları, – idilər, onlar öz doğma vətənlərindən uzaqlarda, arxası sudan dik qalxmış və burnu xoruz pipiyi şeklinde olan qırmızı gəmилərde, yanlarından qalxanlar sallayıb və uca dorlарından düzbucaq yelkenlər asıb dənizləri gəzərdilər. Yansenin ulu babalarından biri yəqin belə bir dor ağacının dibində göy dalğalar, tufan buludları, sarışın saçlı bir qız barəsində mahnı oxuyarmış; həmin qız ki, sahildə durub gözünü uzaqlara zilləyərək onu gözləyir, – illər keçir, onun gözləri isə göy dəniz və tufan buludları kimi onu cəlb edir. Budur, yaziq Yansenin xəyalpərvərliyi həmin bu qədim zamanlardan qalmışdır.

Yansen qorxurdu ki, madam Lamol yuxudan oyanar. O, səssiz addımlarla divana yaxınlaşıb uzandı. Gözlerini yumdu. Bayırda dalğalar uğuldayırdı. Okean guruldayırdı və gözəl qız haqqında qədim mahnını oxuyurdu. Yansen əllərini başının altına qoydu, yuxu və səadət onun üstünü bürüdü.

– Kapitan!.. (qapı döyüür). Kapitan!

– Yansen! – deyə çığıran madam Lamolun həyecanlı səsi Yansenin beyninə iyne kimi batdı.

Kapitan Yansen yerində sıçrayıb qalxdı, röyalar aləmindən aynılıb, berəmiş gözlərlə baxdı. Madam Lamol tələsik sviterini geyməkdə idi.

– Həyəcan işaretisi verilmişdir, – deyə madam Lamol dilləndi, – amma siz yatırsınız...

Qapını yenə döydülər və kapitan köməkçisinin səsi eşidildi:

– Kapitan, gəminin solunda işıqlar görünür.

Yansen qapını açdı. Ciyerlərinə rütubətli hava doldu. O öskürüb, kapitan körpücүyünə çıxdı. Gecə zil qaranlıq idi. Sol tərəfdə, uzaqda dalğaların üzərində iki işıq yırğalanmaqdır idi.

Yansen gözlerini işıqlardan ayırmadan, əlini sinəsində gezdirib fiti tapdı. Fit çaldı. Bosmanlar cavab verdilər. Yansen aydın sesle emr etdi:

– Avral! Fit çalıb, hamını yuxarı çağırın. Yelkenləri endirin!

Fit səsleri, komandanın səs-küyü eşidildi. Gəminin burun və arxa tərəfindən dənizçilər axışib gəldilər. Onlar pişik kimi, dirlər dırmaşıb, yelken ağaclarının üzərində yırğalanırdılar. Qarqaralar cirildədi, bosman başını yuxarı qaldırdı, dünyada nə qədər müqəddəs şey varsa, hamısını söyüb, bir-birinə qatdı. Yelkenlər endi. Yansen komanda verdi:

– Sükəni sağa! Tam sürətlə, irəli! İşıqları söndür!

“Arizona” indi yalnız motorların gücü ilə irəliləyib, kəskin bir hərəkətlə döndü. Sağ tərəfdən bir dalğa ucalıb göyərtəyə yayıldı. İşıqlar söndü. Tam qaranlıqda gəminin çanağı son sürətlə irəliləməkdən titrəyirdi.

Görünən işıqlar üfüqün ardından getdikcə yaxınlaşırırdı. Bir azdan sonra qaranlıq çizgiləri ilə bərk tüstülenən bir gəmi – ikibacılı bir paketbot göründü.

Madam Lamol kapitan körpücүyünə çıxdı. O, başına qotazlı toxunma bir parça qoyub, boğazına xovlu şərf dolamış və şərfin ucunu arxasına atmışdı. Yansen durbini ona verdi. O, durbini gözlerinə

¹ V i k i n q (Skandinav) – VIII-X əsrlərə qədim Skandinav cəngaveri; çox zaman dəniz qulduru mənasında işlənir.

apardı, amma gəmi bərk yırğalandığından, durbin tutan əlini Yansenin çiyninə qoymalı oldu. Yansen onun isti sviter altında ürəyinin döyünməsini eşidirdi.

— Hüküm edək! — madam Lamol yaxından və sərt bir baxışla onun gözlərinin içine baxdı.

Beş yüz metr qədər qalmış, paketbotdan "Arizona"nı gördüler. Paketbotun sükançı körpücüyündə fənəri yırğaladılar, sonra alçaqdan həyəcan fiti verildi. "Arizona" işıqlarını yandırmadan, işareye cavab vermədən, işıqları yanmış gəminin üzərinə düzgün bir xetle sürətlə yeriməkdə idi. O biri gəmi sürətini azaldıb, toqquşmamaq üçün dönməyə başladı...

Aradan bir həftə keçdikdən sonra "Nyu-York-Herald" qəzetiinin müxbiri misli görülməmiş bu hadisəni belə təsvir etmişdi.

... Saat beşə on beş dəqiqə qalmışdı ki, həyəcan fiti bizi yuxudan oyatdı. Sərnişinlər göyərtəyə axışdılar. Kaytlardakı işıqdan sonra gecə mürəkkəb kimi qapqara görünürdü. Biz kapitan körpücüyündə həyəcan olduğunu görüb, durbinlərə qaranlığı daramağa başladıq. Heç kəs işin nə yerdə olduğunu ağıllı-başlı bilmirdi. Bizim gəmi sürətini azaltdı və biz birdən-birə onu gördük... Misli görülməmiş bir gəmi sürətlə üstümüzə gəldi. O, ensiz, uzun, üç uca doru olan və görkəmindən sürətlə gedən klipera bənzeyən bir gəmi idi; arxa tərəfdən və burnunda qəribə şəbekəli qülələr ucalırdı. Kim isə, zarafatca çıçırib dedi ki, bu "uçan hollandiyali" gəmisidir... Bir dəqiqə içinde hamı cəxnaşmaya düşdü. Bizdən yüz metr aralı, bu əsrarəngiz gəmi durdu və oradan keskin bir səs meqafonla ingiliscə çıçırdı: "Maşınları dayandırın. Ocaqları söndürün".

Bizim kapitan cavab verdi: "Əmri yerinə yetirməmişdən əvvəl gerek bilək ki, əmr edən kimdir?"

Gəmidən çıçırlılar: "Əmr edən Qızıl adanın kralıçasıdır".

Biz çəşib qaldıq. Bu nədir, zarafatdırımı? Yoxsa Pyer Qarrinin yeni bir həyasiylığıdır?

Bizim kapitan cavab verdi: "Kralıçaya boş bir kayut və əger acdırsa, doyunca qelyanaltı təklif edirəm".

Bu sözələr "zavallı Qari" fokstrotunda oxunan sözələr idi. Göyərtədə hamı qəhqəhə ilə gülüştü. Həmin saat əsrarəngiz gəminin burnundakı qüllədən bir şúa göründü. O, tor mili kimi nazik olub,

göz qamaşdırıcı ağ işıq saçırı və qüllənin günbəzindən, əsla yayılmadan uzanırdı. O zaman heç kəsin ağlına da gəlmədi ki, bizim qarşımızdakı gəmidi insanlığın bu vaxta qədər ixtira edə bilmədiyi dehşətli bir silah var. — Bizim kefimiz kök idi.

Şúa havada bir ilmek vurub, bizim paketbotun burun hissəsinə düşdü. Dehşətli bir fişilti gəldi və kəsilən poladın yaşılmış alovu göründü. Gəminin burun tərəfinde durmuş dənizçi vəhşi bir səslə çıçırdı. Pakebotun su üzərində ucalmış burun hissəsi qopub dənizə töküldü. Şúa yuxarı qalxdı. Yüksekde titrəyib yenə aşağı endi və paralel olaraq başımızın üstündən keçdi. Hər iki dor ağacının ucları gurultu ilə göyərtəyə düşdü. Sərnişinlər qorxuya düşüb gəminin pilələrinə doğru qaçıdılar. Düşən dor ağacının parçası kapitanı yaralamışdı.

Qalanları məlumdur. Dəniz quldurları qısa karabinlərle silahlanmış halda, qayıqla bizim gəmiyə yanaşdırılar, paketbotun göyərtəsinə çıxıb, pul tələb etdilər. Onlar poçta ilə göndərilən və sərnişinlərin ciblerində olan bütün pulları, — cəmisi on milyon dolları götürüb getdilər.

Qayıq qarət edilmiş pullarla gəmiyə qayıtdıqda, həmin gəminin göyərtəsi işıqlandı. Biz gördük ki, şəbəkəli qüllədən ucaboylu, bir qədər ariq, başında toxunma papaq olan bir qadın sürətlə kapitan körpücüyünə endi və meqafonu ağızına tutdu. O özünü dikəldib bize çıçırdı: "Azad surətdə yolumuza davam edə bilərsiniz".

Dəniz quldurlarının gəmisi dönüb, qeyri-adi bir sürətlə üfüqün ardında gözdən itdi.

103

Son günlerin hadisələri – "P.Q." dirijablinin amerikan eskadrasına hücumu və bombardman barəsində donanmaya verilən əmr Qızıl adanın bütün əhalisini cəxnaşmaya salmışdı.

Kontora işdən azad edilmək barəsində ərizələr yağmaqdadı. Qoyulan pullar əmanət cassalarından götürüldü. Fəhlələr qasqa-baqlı halda, qəti addımışlarla, polis çıçırlarında gezişən sarı-ağ geyimli qvardiyaçılara əhəmiyyət vermədən, meftillerin arasında məsləhətləşirdilər. Qesəbə hürkündülmüş arı pətəyinə bənzeyirdi. Bürünç

şeypurlar ve türk təbilləri çalıñırıda da, bir fayda vermirdi. On beş nəfər fitnə-fəsadçı fehlələrin pis əhvalı-ruhiyyələrini milli vuruş-maya çevirmək üçün nə qədər ciddi-cəhd edirdilər, bir şey çıxmırıldı. Heç kəs bu günlərdə başqasının, yalnız o biri məftillərin arasında yaşadığı üçün, ağız-burnunu ezmek istəmirdi.

Mühəndis Çermak adada hər yere hökumət tərefindən verilən məlumatı yapışdırılmışdı. Herbi vəziyyət elan edilmiş, yiğuncaq və mitinqlər qadağan edilmiş, xüsusi sərəncama qədər heç bir kəs işdən buraxılmasını tələb edə bilməzdi. Əhaliyə hökuməti tənqid etmek qadağan olunmuşdu. Şaxtalarda işlər fasılısız olaraq, gecəli-gündüzlü davam etdirilməli idi. Məlumatda deyildi: "Bu günlərdə Qarini öz sinəsi ile müdafiə edənlərə hədsiz sərvətlər verilecekdir. Qorxaqları biz özümüz adadan rədd edərik. Yadınızda saxlayın ki, biz varlanmağımıza mane olanlara qarşı mübarizə aparırıq".

Bu məlumatın qəti bir ruhda olmasına baxmayaraq, donanmanın hückumu gözlənilən günün axşamı şaxtalarda işleyen fehlələr bildirdilər ki, əger bu gün günortaya qədər maaşları verilməsə (bu gün maaş verilən gün idi) və günortaya qədər amerikan hökumətinə işi sülh yolu ilə həll etmək və hər cür hərbi əməliyyatı dayandırmaq barəsində müraciət edilməsə, fehlələr hiperboloidləri və maye hava maşınlarını dayandıracaqlar.

Maye hava maşınlarını dayandırmaq şaxtanı partlatmaq, bəlkə də ərimiş kütlenin vulkan halında vurmasına bais olmaq demək idi. Bu təhdid qüvvətli idi. Mühəndis Çermak qızışıb, fehlələri güllələməklə hədələmişdi. Ağ-sarı geyimli polislər şaxtanın qabağında yığışmağa başlamışdılar. Onda fehlələrdən yüz nəfəri şaxtaya, yanlardakı mağaralara girib, telefonla kontora bələ xəber verdilər: "Bizim üçün ölməkdən başqa bir yol qoymurlar, saat dörde qədər bütün adanı partladıb özümüz də mehv olacaq".

Hər halda dörd saatlıq möhlət var idi. Mühəndis Çermak şaxta rayonundan qvardiyani geri çəkib, motosikleta minərək şüretlə saraya sürdü. O, Qarinlə Şelqanı söhbet edən gördü. Onlar ikisi də qızarmış və pörtmüsdlər. Qarin Çermaki gördükdə, quduz kimi yerində sıçradı.

- Siz bu inzibatçılıq axmaqlığını kimdən öyrənibsiniz?
- Axı...

- Sus... Siz işdən çıxarılıbsınız. Laboratoriya və ya hansı cəhən-nəmə redd olursunuz, olun... siz eşşəksiniz...

Qarin qapını taybatay açıb, Çermakı bayırı itələyib stolun yanına qayıtdı. Stolun bir künçündə, Şelqa ağızında siqar oturmuşdu.

- Şelqa, vaxt gəlib çatmışdır, mən bunu əvvəlcədən bilirdim, bu hərəkətə yalnız siz başçılıq edib işi xilas edə bilərsiniz... Adada başlanan bu hadisələr on amerikan donanmasından da təhlükəlidir.

- Əlbəttə, - deyə Şelqa cavab verdi, - bunu çoxdan başa düşməliyidiniz...

- Mənə əxlaq dərsi vermeyin... Mən sizi fövqəladə səlahiyyətlərə adanın gubernatoru təyin edirəm... hünəriniz var, boyun qaçırın, - deyə Qarin tələsik ən yüksək səslə çıçırdı, stola sarı yürüüb tapançanı çıxardı. - Sözün qisası: yox desəniz, atacağam... hə, ya yox?

- Yox, - deyə Şelqa qısqacı tapançaya baxdı.

Qarin gülə atdı. Şelqa siqar olan əlini gicgahına sarı apardı:

- Əclaf!..

- Aha, deməli razısiniz?

- Əlinizdəkini yerə qoyun.

- Yaxşı (Qarin tapançanı qutuya atdı).

- Siz nə isteyirsiniz? İsteyirsiniz ki, fehlələr şaxtanı partlatmasınlar? Yaxşı, partlatmazlar. Amma şərtimiz var...

- Əvvəlcədən razıyam.

- Mən adada kənar bir adamdım və elə də qalıram. Mən sizin nə nökərinizəm, nə də muzdlu işçiniz. Bu birinci. Bütün milli sərhədlər elə bu gün ləğv edilməlidir. Heç bir yerde tikanlı məftil qalmamalıdır. Bu ikinci....

- Razıyam.

- Sizin fitnə-fəsadçılar dəstəsini....

- Mənim fitnə-fəsadçılarım yoxdur, - deyə Qarin cəld dilləndi.

- Yalan deyirsiniz...

- Yaxşı, yalan deyirəm. Onları neyləyim? Suda batırımmı?

- Elə lap bu gecə.

- Oldu. Onları batmış sayın. (Qarin tez bloknotuna karandaşla qeyd etdi).

Şelqa dedi:

- Axırıcı şərtimiz də budur ki, mənimlə fehlələrin əlaqəsinə əsla qarışmayacaqsınız.

— Eləmi? (Şelqa üz-gözünü turşudub stoldan düşməyə başladı. Qarin onun qolundan tutdu.) Raziyam. Vaxt gələr, zərər yoxdur, men sizin qol-qabırğanızı əzişdirərəm. Daha nə şərtiniz var?

Şelqa gözlerini qıya-qıya sıqara elə bərk qullab vurdu ki, tüstünün arasında onun nazik sarışınlığı, ucu dik qalxmış burnu, küləkdən qaralmış bütün hiyləgər sıfəti görünməz oldu. Bu zaman telefon zəng çaldı. Qarin dəstəyi götürdü:

— Mənəm. Nə var? Radio?

Qarin telefon dəstəyini tullayıb, qulaqlıqları taxdı. Dırnağını gəmirə-gəmirə qulaq asındı. O, ağızını əyib istehza ilə gülümsünürdü.

— Fehlələri sakit edə bilərsiniz. Sabah maaşları veririk. Madam Lamol on milyon dollar əldə etmişdir. Bu saat gəzinti dirijablını pulların ardañca göndərirem. "Arizona" vur-tut dörd yüz mil şimal-qərbədədir.

— Daha yaxşı, bu işləri asanlaşdırır, — deyə Şelqa dilləndi və əllərini cibinə qoyub otaqdan çıxdı.

104

Şelqa tavana bağlanmış qayıqlardan elə asıldı ki, ayaqları döşeməye dəyməsin, o, gözlərini yumub və bir saniyə nefesini qısaraq, liftin polad qutusu içinde üzüaşığı endi.

Paralel şaxtanın soyudulması eyni dərəcədə olmurdu və bir mağaradan o biri mağaraya isti zolaqlar arasından keçib getmək lazımlıydı, — yalnız enişin süreti xilas edirdi.

Şelqa sekiz kilometrlik dərinlikdə göstəricinin qırmızı əqrəbine baxıb reostatları işe saldı və lifti dayandırdı. Bura otuz yeddi nömrəli mağara idi. Ondan üç yüz metr aşağıda iki şaxtada hiperboloidlər uğuldayır, sixilmiş havanın soyutduğu közərmiş torpağın fasilesiz qırıq-qırıq partlayışları eşidildi. Qazanmış sükurları yerin üzüne aparan elevatorların çelləkləri xışıldayırdı.

Baş şaxtanın yanında olan bütün mağaralar kimi, otuz yeddi nömrəli mağara da perçimlənmiş dəmir bir kubdan ibarət idi. Onun divarlarından kənarda maye hava buxarlanıb, qranit qatını soyudurdu. Görünür ərimiş metallar təbeqəsi çox dərində deyildi; elektromaqnit və seysmoqrafik keşfiyyatların verdiyi məlumat üzrə gözlənildi-

yindən daha yaxında idi. Qranit beş yüz dərəcəyə qədər qızdırılıb közərmişdi. Soyuducu maye hava cihazları bir neçə dəqiqliyə de durmuş olsaydı, bütün canlılar bir anda küle dönerdi.

Dəmir kubun içinde çarpayılar, uzun skamyalar, içi su ilə dolu vedrələr var idi. Dörd saatlıq növbədən sonra fehlələr bura ele bir vəziyyətdə gəlirdilər ki, onları yarımcən bir halda çarpayılara uzadırlılar. Yalnız bundan sonra yer üzüne çıxarırdılar. Sərinkeşlər və hava vuran borular guruldayırdı. Perçimlənmiş tavadan asılmış elektrik lampası iyirmi beş nəfər adamın sağlam olmayan, tutqun, şişmiş kimi görünən üzlərini işqalandırırdı. Yuxarılardakı mağaralarda yetmiş beş nəfər fəhle var idi, bunlar bir-biri ilə telefonla əlaqə saxlayırdılar.

Şelqa liftdən çıxdı. Fehlələrdən bəziləri dönüb ona baxdılar, amma salamlaşmayıb susdular. Görünür şaxtanı partlatmaq qərarı qeti idi.

— Tərcüməçi gəlsin. Mən rusca damışacağam, — deyə Şelqa stolun arxasına oturdu və əli ilə içində marmalad, ingilis duzu, şərab artığı qalmış bankaları kənara itələdi. (Adanın hökuməti bütün bunlarla şaxtaçıları səxavətli təchiz edirdi.)

Göyümtü'l-solğun üzünü saqqal basmış, ciyinleri çıxmış arıq bir yəhudü stola yaxınlaşdı.

— Mən tərcüməçi.

Şelqa danışmağa başladı...

— Qarin və onun bütün bu təşəbbüsü kapitalizm şüurunun son nöqtəsindən başqa bir şey deyildir. Daha Qarindən oyanası yoxdur... O, insanlığın zəhmətkeş qismini zorla, beyinlərin əməliyyat aparmaq yolu ilə heyvana çevirmək, seçilmiş adamlar — "həyatın sultanlarını" — ayırmak, mədəniyyətin inkişafını dayandırmaq istəyir. Burjua hələlik Qarini başa düşmür, — Qarin özü də tələsmir ki, onu başa düşsünlər. Onu quldurbaşı və işgalçi hesab edirlər. Amma onlar gec-tez başa düşəcəklər ki, imperializm Qarının sisteminə əsaslanır... Yoldaşlar, biz en təhlükəli bir anım qarşısını almalıyıq. Ele etməliyik ki, Qarin onlarla dilbir olmasın. Onda sizin işiniz pis olar, yoldaşlar. Siz isə, bu qutunun içinde ölməyi qərara alırsınız ki, Qarin Amerika hökuməti ilə aranı vurmasın. Bəs indi neçə olsun, bir fikirləşin? Qarin üstün gelsə iş pis olacaq, kapitalistlər üstün gəsələr — yene pis olacaq. Qarin onlarla razılığa gəlse, onda iş pisdən də pis olacaq. Siz hełə öz qiymətinizi bilmirsiniz, yoldaşlar, — qüvvət sizin

əlinizdədir. Bir aydan sonra çöllekler qızılı yer üzünə daşıdıqda, bunun Qarın faydası olmayacaq, sizə faydası olacaq. Həmin o işə xeyri olacaq ki, biz onu yer üzündə etməliyik. Əgər siz mənə inanırsınızsa, həm de axira qədər, möhkəm inanırsınızsa, onda mən sizə rəhbər olaram... Bir səslə qərara alın... Əger inanırsınızsa...

Şelqa bir qədər ara verib, fehlələrin tutqun üzlərinə və ona zillənmiş qırıpınmayan gözlərinə baxdı, peyserini qaşdı...

— Əger inanırsınızsa, onda mən yenə də danışram.

Qurşağa qədər cilpaqq, bütün his içində olan enlikürek bir gənc stola yaxınlaşdı. O, əyilib göy gözləri ilə Şelqaya baxdı. Şalvarını dərtib üzünü yoldaşlarına çevirdi:

— Mən inanıram.

— İnanırıq, — deyə qalanları da dilləndilər. Verstlərlə uzanan qranit qatlarının ardından telefonla səslər gəldi: “İnanırıq, inanırıq”.

— İndi ki, inanırsınız, onda yaxşı, — deyə Şelqa davam etdi, — indi maddə-madde deyim: milli sərhədlər axşama qədər aradan qaldırılacaq. Sabah maaşlarını alacaqsınız. Qvardiyaçılard qoy sarayı qorusunlar, — biz onlarsız da ötüşərik. On beş nəfər fitnə-fəsadçını suda boğacağıq, — bunu mən birinci şərt olaraq qoymuşam. İndi vəzifəmiz mümkün qədər tez qızılı çatmaqdır. Düzdürmü, yoldaşlar?

105

Gecə şimal-qərb tərəfdə projektorların oynasən işıqları göründü. Bargahda heyəcanla fitlər verildi. Hava işıqlaşanda, hełe deniz kölgədə ikən, yaxınlaşan eskadranın ilk xəbərciləri zahir oldu: adanın üzərində, yüksəklərdə, çəhrayı şəfəqlərdə parıldışan təyyarələr hərlənməyə başladı.

Qvardiyaçılard onlara karabinlerden atəş açmağa başladılar da, ancaq tezliklə bundan əl çəkdilər. Ada sakinləri dəstə-dəstə yiğisidilər. Şaxtamın üzərində tüstü çıxmada idi. Gəmilerdə zənglər çalınırdı. Böyük bir nəqliyyat gəmisiindən yük boşaldılmada idi, — sahildəki yüksəkdiran çalımlı-çarpaz bağlanmış tayları sahilə yığırdı.

Okean dumanlı ala-toranlıqda sakit idi. Səmada təyyarələrin pərləri uğuldayırdı. Günəş dumanlı bir şar halında yüksəldi. Bu zaman hamı üfüqdə tüstülər gördü. Bu tüstülər cənub-şərqə sarı uzanan uzun və yasti bir bulud halında yayılmışdı. Bu, yaxınlaşan ölüm idi.

Adada hər şey sakitləşmişdi. Sanki qıtədən getirilmiş quşlar da susmuşdular. Bir yerdə bir yiğin adam bargahda qayıqlara sarı yüyürdü. Ağzına qədər dolu olan qayıqlar tələsik açıq dənizə çıxdı. Amma qayıq az idi, ada ovuc içindəymiş kimi aşkar görünürdü, daldalanıb gizlənməyə bir yer yox idi. Ada sakinləri dinməz-söyləməz mat qalib durmuşdular. Beziləri üzüqoylu qumun üstüne uzanırdılar.

Sarayda heç bir hərəket görünmürdü. Tunc qapılar bağlı idi. Qırmızıntılı maili divarlar boyunca, çiyinlərində karabinlər, başlarında, kənarları enli, dik şlyapalar, əyinlərində zərle işlənmiş ağ gödəkcələr olan qvardiyaçılard gezişirdilər. Bir tərəfdə tor kimi şəbekəli görünən böyük hiperboloid qülləsi ucalmaqdı idi. Yayılmaqda olan duman pərdəsi onun üst tərəfini gizlətmədi. Amma bu müdafiəyə ümid bağlayanlar az idi, üfüqdə görünən qonur-qara bulud həddən artıq əyani və qorxulu idi.

Bir çoxları qorxa-qorxa şaxtaya sarı döndülər. Orada üçüncü növbənin işə başlanması xəbər verən fit çalınırdı. “Bunlar da işləməyə vaxt tapıblar! Lənətə gəlsin qızıl!” Qesrin damındakı saat səkkizi vurdu. Elə bu zaman okeandan ağır, get-gedə artan göy gurultusuna bənzər bir gurultu qopdu. Bu eskadranın birinci yayım atəsi idi. İntizar içinde keçən saniyələr sanki ucub gəlməkdə olan mərmilərin uğultuları içinde fəzaya yayılıb uzanmaqdı idi.

106

Eskadranın yayım atəsi açıldıqda, Rollinq yuxarıda, eyvanda dənizə enən piləkənin başında durmuşdu. O, çubuğu ağızından çıxarıb, ucub gələn mərmilərin nəriltisini dinlədi: içləri melinit və yara açan qazla dolu doxsana qədər polad iblis adaya sarı, düz Rollinqin beyninə tuşlanmış kimi, ucub gəlməkdə idi. Bu mərmilər qabiliyyətə nərildəyirdi. Bu səslərə sanki ürek davam getirə bilməyəcəkdi. Rollinq qranit divardakı qapıya sarı geri çəkildi (o, bombardman zamanı gizlenmək üçün özüne zirzəmədə çoxdan sığınacaq hazırlamışdı). Mərmilər dənizdə partlayıb su sütunu havaya qaldırdı. Partladılar. Adaya çatmadılar.

Onda Rollinq şəbekəli qüllənin başına baxmağa başladı. Dünən axşamdan Qarin orda oturmuşdu. Qüllənin başındakı dəyirmi günbəz

herlənməkdə idi. Meridional dəliklərin hərəkətindən bunu görmək olurdu. Rollinq pensnesini taxıb, başını qaldıraraq, diqqətlə baxmağa başladı. Gündəz çox süretlə sağa, sola hərənməkdə idi. O sağa hərəkət etdiğdə, meridional dəlikdən hiperboloidin parıldayan lülesinin enib-qalxdığı görünürdü.

Ən dəhşətli görünən bu idi ki, Qarin aparatla çox tələsik işləyirdi. Sükut da dəhşətli idi. Adadan heç bir səs çıxmırıldı.

Ancaq budur, okeandan uzun və tutqun bir uğultu geldi, sanki havada bir qovuq partladı. Rollinq tərdən islanmış burnunda pensneni düzəldib, eskadraya sarı baxdı. Orada göbəlek halında ağ-sarı rəngdə üç tüstü burumu yayılırdı. Onlardan solda dördüncü bir göbəlek, dilik-dilik bir bulud halında qan rənginə boyanıb ucalmaqdır, artmaqdır və yayılmaqdır idi. Goy gurultusuna bənzər dördüncü bir gurultu da eşidildi.

Pensne tez-tez Rollinqin burnundan sürüşürdü. Lakin o, mərdliklə durub, üfüqdə göbəleyə bənzər tüstü burumlarının artıb yayılmasına, amerikan eskadrasının sekkiz hərb gəmisinin partlayıb havaya sorulmasına tamaşa edirdi.

Yenidən adaya, dənizə və səmaya sakitlik çökdü. Şəbekəli qül-lədə lift sürətlə aşağı endi. Evdə qapılar çırpıldı, fitlə yanlış çalınan fokstrot səsi gəldi və Qarin qaçaraq eyvana çıxdı. Onun üzü taqətsiz, yorğun, saçları pirtlaşıq idi.

O, Rollinqi görməyib, soyunmağa başladı. Pillələrlə suyun ləp kənarına enib, cəhrayı rəngli alt tumanını və ipək köynəyini çıxardı. Qarin məhv olmuş eskadranın tüstülerinin hələ də yayılmaqdır olduğu dənizə sarı baxdı və qoltuqlarının altını qaşdı. Onun bədəni qadın bədəni kimi ağappaq, kök idi. Onun çılpaklılığında nəsə, eybəcer və iyrənc bir şey vardi.

O, ayağı ilə suyun isti-soyuqluğunu yoxlayıb, gəlen dalğaya qarşı arvadsayağı çöməlib, bir azca üzdü, ancaq həmin saat sudan çıxdı. O, yalnız bu zaman Rollinqi gördü.

— A! — deyə o, səsini uzatdı. — Yoxsa siz də çimməyə gəlibsiniz? Su yaman soyuqdur, lənət şeytana.

O, birdən cingiltili bir qəhqəhə ilə güldü, paltarlarını qapdı və elində yelləyə-yelləyə evə getdi.

Qarin yekə tunc qapıları aça-aça dönüb Rollinqə dedi:

— Əmican, gedək qəlyanaltı etməyə, bir şüse şampan şərabı vurarıq.

Rollinqin sonrakı hərəkətində ən qəribə cəhət bu idi ki, o, itaetlə, ayaqları dolaşa-dolaşa, qelyanaltı etməyə getdi. Süfrədə onlardan başqa yalnız madam Lamol var idi; o, keçirdiyi heyəcan-dan solub-saralmış, nitqi kəsilmişdi. Stekanı ağızına apardıqda, əli titrəyir və stekan onun ağappaq dişlərinə toxunaraq cingildəyirdi.

Rollinq müvazinətini itirməkdən qorxmuş kimi, gözünü bir nöqtəyə, qızıldan qayrılmış şüşə ağızlığına zilləmişdi. Bu ağızlıq həmin o mələnən aparat şəklində qayrılmışdı ki, bir neçə dəqiqə içərisində o, Rollinqin qüvvət və qüdrət barəsindəki bütün əvvəlki anlayışlarını yox etmişdi.

Qarin, yaş saçları daranmamış, yaxalıq taxmamış, əynində oraburası yanmış, əzik bir pencek nəsə boş bir şey çərenləyir, istridiyə ceynəyirdi, — o dalbadal bir neçə stekan şərab içdi.

— Ancaq indi başa düşürem ki, nə qədər acmışam.

— Siz, çox yaxşı işlədiniz, dostum, — deyə Zoya yavaşca dilləndi.

— Bəli. Sözün düzü, bir dəqiqə, üfüqü topların tüstüsü bürüdükdə, məni qorxu basdı. Hər halda onlar məni qabaqlamışdır... Mələnlər... Bircə kabeltov uzağa atmış olsayırlar, bu evin, hətta bəlkə də bütün adanın izi-tozu qalmazdı...

O, hərçənd ac olduğunu söyləmişdə də, ancaq bir stekan da şərab içib, ona yemək getiren bafta-taftalı lakeyi dirseyi ilə itəledi.

— Hə, nə deyirsən, əmican? — deyə o, gözlənilmədən Rollinqə sarı dönüb, daha ciddi bir halda gözlerini ona zillədi. — Daha vaxtdır, gərək bir az ciddi danışaq. Yoxsa hələ daha güclü effektler gözləyirsiniz?

Rollinq çəngəlini və dəniz xərcəngləri görmək üçün gümüş qarmağı əsla cingildətmədən boşqabın kənarına qoyma, gözlerini aşağı endirdi.

— Söyleyin, sizi dinləyirəm.

— Çoxdan belə etməliydiniz... mən sizə artıq iki dəfə əməkdaşlıq təklif etmişəm. Ümid edirəm ki, yadınızdadır? Ancaq mən sizi təqsirləndirmirəm: siz mütəfəkkir deyilsiniz, kəl cinsindənsiniz. İndi bir də təklif edirəm. Təəccübənirsizmi? Izah edim: mən təşkilatçıyam. Mən sizin bütün o ağır, yönəmsiz, ən axmaq mövhumatla dolu kapitalist sisteminiyi yenidən qururam. Başa düşdünümüz? Əger mən bunu etməsem, kommunistlər sizi diri yeyib, hələ üstündən lezzətli tüpürərlər də. Kommunizm həyatda mənim nifrət etdiyim

yeganə bir şeydir... Neya görəmi? Çünkü onlar məni, Pyotr Qarini, beynimdə olan kainat qədər əngin xəyallarımla birlikdə tələf edirlər. Siz soruşa bilərsiniz ki, ayağının altında bitməz-tükənməz qızıl olduğu bir zamanda, siz Rollinq mənim neyimə gərəksiniz?

— Bəli, soruşuram, — deyə Rollinq xırıltılı səslə dilləndi.

— Əmican, Kayen biberi ile bir stekan cin¹ için, bu, sizin xəyalınızı canlandırır. Yəni siz, heç olmasa, bircə dəqiqə də əqlinizi gətirə bilərsinizmi ki, mən doğrudan da, qızılı peyinə çevirmek istəyirom? Doğrudan da, mən insanlar üçün bir neçə qızığın gün töredəcəyəm. Mən insanları dehşətli ucurumun lap kənarına yaxınlaşdıracağam, o zaman onlar əllerində bir kilogram qızıl tutacaqlar ki, bunun qiyməti beş sent² olacaqdır.

Rollinq birdən-birə başını qaldırdı, onun sönük gözləri gənclik parıltısı ilə parıldadı, istehzalı bir gülüşlə ağızı eyildi.

— Aha! — deyə o, qarğı kimi qarıldı.

— Hə, aha! Axır ki, başa düşdünüz? O zaman, o böyük çaxnaşma günlərinde biz, yəni mən, siz və bir də üç yüz nəfər sizin kimi kəl və ya dünya miqyasında tanınmış eclaflar və ya maliyyə kralları, — adını öz zövqünüze görə seçin, — dünyanın boğazından yapışarıq... Biz bütün müəssisələri, bütün zavodları, bütün dəmiryollarını, bütün hava və deniz donanmasını satın alarıq... Bize lazım olan və işimizə yarayan hər bir şey bizim olar. Onda biz həmin bu adamı şaxta ilə birlikdə partladıb, elan edərik ki, dünyada qızıl ehtiyati mehduddur. Qızıl bizim əlimizdədir və qızla əvvəlki əhəmiyyəti qaytarılmışdır, — o, deyərin yeganə meyarıdır.

Rollinq stulun söykənəcəyinə yayılıb, naqqa balığı kimi ağızı açıla qalmış, qızıl dişləri parıldayırdı, üzü qıpqrımızı olmuşdu.

Xirdaca gözləri parıldaya-parıldaya o, hərəkətsiz oturmuşdu. Madam Lamolun həttə bir dəqiqə fikrindən keçdi ki, bəlkə qocanı iflic vurmüşdur.

— Aha! — deyə Rollinq yenə qarğı kimi qarıldı. — Cüretli fikirdir, siz müvəffəqiyyət qazana bilərsiniz... amma siz cürbəcür tətil, üsyən kimi tehlükələri unudursunuz...

— Bunu ilk növbədə nəzəre almışam, — deyə Qarin qəti bir ifadə ilə davam etdi. — Əvvəlcə biz nehəng təmərküz düşərgələri qura-

rıq. Bizim rejimimizdən bütün narazı olanları tikanlı məftil arxasına salarıq. Sonra beyin axtalaması barəsində qanunu keçirerik. Bax belə, əziz dost, məni rəhbər seçirsinizmi?.. Ha! (O, gözlənilmədən göz vurdub və bu demək olar ki, dehşətli bir təsir buraxdı.)

Rollinq başını aşağı salıb qaşqabağı tökdü. Ondan soruşurdular, o, düşünməyə məcbur idi.

— Siz məni buna məcburmu edirsınız, mister Qarin?

— Bəs siz nə bilirdiniz, emican? Yoxsa qarşımızda diz çökməliyəm? Əgər siz özünüz məni çıxdan bəri bir xilaskar kimi gözlədiyinizi başa düşməyişsizse, onda mən məcbur edirəm.

— Çox yaxşı, — deyə Rollinq dişlerini bir-birinə sıxıb cavab verdi və stolun üstündən gəyərmiş, cedar-cadar olmuş əlini ona uzatdı.

— Çox yaxşı, — deyə Qarin təkrar etdi. — Hadisələr sürətli inkişaf edir. Qitədə üç yüz kralın rəyini hazırlamaq lazımdır. Siz onlara məktub yazıb bildirərsiniz ki, mənim üstümə donanma göndərib, yaşadığım adanı atəşə tutmaq əmri verən hökumətin bu hərəkəti tamamilə ağılsız bir hərəkətdir. Siz onları “qızıl çaxnaşması” üçün hazırlamağa çalışarsınız (Qarin barmaqları ilə çırılıq çaldı, baftataftalı lakey qaçaraq ona sarı geldi). Bir qədəh də şampan şərabı tök! Bəli, Rollinq, içək böyük tarixi çevrilişin şərəfinə... Hə, nə deyirsən, qardaş, o Mussolini ki var, küçüyün biridir...

Pyotr Qarin mister Rollinq ilə danişib razılığa geldi... Tarix, məhmizlənmiş at kimi dördəyəq çapır, qızıl nallarını axmaqların kəllələrinə çırıldı.

108

Sakit okean eskadrasının məhv olmasının Amerika və Avropada təsiri sarsıcı və misilsiz oldu. Şimali Amerika Birləşmiş Ştatları elə bir zərbə yemişdi ki, bu, bütün yer üzüne təsir etmişdi. Almaniya, Fransa, İngiltərə, İtaliya hökumətləri gözənlənilmədən, sağlam olmayan bir əsəbiliklə ruhlandılar: onlara elə gəldi ki, bəlkə bu il (bəlkə də həmişəlik) qızıldan şışmiş Amerikaya faiz ödəmək lazım gelməyəcəkdir? Qəzetlərdə yazırdılar ki: “Nehəngin ayaqları palçıqdanmış, — dünyani fəth etmek o qədər də asan iş deyildir...”.

Bundan başqa “Arizona”nın quldurluq macəraları barəsindəki məlumat dəniz ticarətinə zərər yetirmişdi. Gəmi sahibləri yüksək

¹ Cin – ingilis araqı

² Sent – xırda pul vahidi

vurmaqdan boyun qaçırır, kapitanlar okeandan keçməkdən qorxur, sığorta cəmiyyətləri qiymətləri qaldırır, bank baratlarında qat-qarışılıq əmələ gəlir, vekseller etibardan düşür, bir neçə ticaret-xana müflis olur, Yaponiya Amerikanın müstəmləkə bazarlarına öz ucuz və işe getməyən mallarını soxmağa tələsirdi.

Məğlubiyyətli dəniz vuruşması Amerikaya çox baha oturmuşdu. O, nüfuzunu itirmiş və ya necə deyerlər “milli qüruruna” xələl gəlmışdı. Sənaye sahibləri bütün dəniz və hava donanmasını səfərbərliyə almağı, nə bahasına gəlirsə-gəlsin, qələbə qazanana qədər müharibə etməyi tələb edirdilər. Amerika qəzetləri hədəleyib yazırdılar ki, Pyer Qarri dəmir qəfəs içində Nyu-Yorka gətirilib elektrik stulunda edam edilməyince, “matəm əlamətlərini” qaldırmayacaqlar (qəzetlərin adları matəm çərçivəsi üçünə alınmışdı, – mətbəə cəhətindən bu çox baha başa gəlmirdi) də, amma çox adama təsir edirdi). Şəhərlərdə, camaat arasına Qarinin agentləri barəsində belə qorxunc şayiə yayılmışdı ki, guya onlar cibdə geddirilən infra-qırmızı şüali aparatlara malikdirlər. Elə hallar da olmuşdu ki, naməlum adamları döymüşdülər, küçələrdə, kino və restoranlarda ani çaxnaşmalar düşmüşdü. Vaşinqton hökuməti sözdə gur-gur guruldayır, amma əslində qorxudan özünü itirdiyini bürüza verirdi. Bütün eskadradan sağ qalmış yeganə gəmi, bir mina daşıyan Hərbi Nazirliyə Qızıl ada sahilərindəki döyüş barəsində məlumat gətirdi, – təfsilat o qədər dəhşətli idi ki, bunu nəşr etməkdən qorxmuşdular. On beş düymə toplar Yaramazlar adasının işq qülləsi qarşısında aciz idi.

Bütün bu xoşagelməz hadisələr Birləşmiş Ştatlar hökumətini Vaşinqtonda konfrans çağırmağa məcbur etmişdi.

Konfrans günü elan edildikdə, qəzet redaksiyaları, bütün dünyanın radiostansiyaları məlumat almışdılər ki, mühəndis Qarin bu konfransın açılışında şəxsən iştirak edəcəkdir.

109

Qarin, Çermak və mühəndis Şefer lift ilə baş saxtanın dərinliyinə enirdilər. Mika pencerələrin ardından saysız-hesabsız borular, meftillər, bendlər, elevator quyuları, meydançalar, dəmir qapıları görünürdü.

∞ 292 ∞

Yer qabığının on səkkiz qurşağıını keçdilər, on səkkiz qurşaq ele qurşalar idi ki, ağacın qatları ilə yaşıını təyin etmək mümkün olduğu kimi, onlar da planetin həyat dövrlərini göstərirdi. Üzvi heyat paleozoy okeanında yaranmış “oddan sonra” dördüncü qatdan başlanırdı. Onun sularında radioaktiv duzlar və çoxlu karbon anhidridi vardi. Bu “dirilik suyu” idi.

Sonrakı – mezozoy dövrünün əvvellərində bunun sularından neheng vəhşi heyvanlar çıxmışdır. Milyon illər boyunca onlar öz acgöz nərələri ilə yer üzünü titretmişdilər. Daha yuxarıda, saxtanın qatlarından quş qalıqlarını, daha yuxarıda isə məməli heyvanların qalıqlarını tapmışdilar. Daha sonra isə buzlaqlar dövrü, – insanlığın sərt qarlı sabahı yaxınlaşmaqdır idı.

Lift alovlardan və qat-qarış püşkurtulardan əmələ gelmiş axırıcı, on doqquzuncu qatdan keçirdi. Bura arxey dövrünün torpağı – başdan-başa qıpçırmızı xırda dənəli qranitdən ibaretdi.

Qarin sebirsizlikdə dırnağını gəmirirdi. Üçü də susurdular. Nəfəs almaq çətin idi. Hər birinin arxasında oksigen aparatı vardi. Hiperboloidlərin nəriltisi və partlayış səsleri eşidilirdi.

Lift elektrik lampalarının əmələ gətirdiyi parlaq işq zolağına daxil oldu və qaz yığan neheng bir qıfin üzerinde durdu. Qarin və Şefer su altında işleyənlərin şlemlərinə bənzər dəyirmi şlemlər geydilər və qıfin lükklərindən birinin vasitəsilə dar dəmir pilləkənə keçdilər, bu pilləkən dikiñə aşağı, beş mərtəbə dərinliyində bir yere enirdi. Onlar aşağı düşməye başladılar. Pilləkənin axırında həlqəvi bir meydança vardi. Orada qurşaqa qədər çılpaq, başlarında dəyirmi şlem, arxalarında oksigen aparatları olan bir neçə fəhlə hiperboloidlərin qapaqları üzərində çöməlmişdilər. Fəhlələr aşağı, uğuldayan quyuya baxıb şüaları kontrol edir və istiqamətləndirirdilər.

Eynən bu cür dik sallanmış dəyirmi dəmir çubuqlu pillələr bu meydançanı aşağıdakı həlqə ilə birləşdirirdi. Orada, içərisində maye hava olan soyuducu maşınlar qoyulmuşdu. Başdan-ayağa qədər rezinlənmiş keçə paltar geymiş, başlarında oksigen şlemləri olan fəhlələr aşağı meydançadan soyuduculara və elevatorların çələkkəlinə nəzarət edirdilər. Bura, işlərin ən təhlükəli yeri idi. Birçə yanlış hərəket nəticəsində insan hiperboloidin kesici şüalarının altına düşə bilərdi. Aşağıda qızılı közərmış sūxurlar maye hava şırnaqlarından qopub partlayırdı. Aşağıdan sūxur qırıntıları və qaz qalaqları uçub gəlirdi.

∞ 293 ∞

Elevatorlar saatda əlli tona qədər sūxur çıxarırdı. İş yaxşı gedirdi. Çəlləklər dərinə işlədikcə, bütün “dəmir köstəbek” sistemi aşağı enirdi. Bu Mantsevin certyojları üzrə qurulmuşdu, bunlarla bərabər üzərində hiperboloidlər olan yuxarı halqa və qaz qıfi da enirdi. Şaxtanın bərkidilmesi “köstəbek” sistemindən yuxarıda başlanırdı.

Şefer, yanlarından keçib gedən çəlləkdən bir ovuc boz rəngli toz götürdü. Qarın onu barmaqları arasında ezdi. Tələsik bir hərəkətlə karandaş istədi. Papiros qutusunun üstündə yazdı: “Ağır şlaklardır. Lava”.

Şefer dəyirmi və gözlüklü şlemi ilə təsdiq işaretisi etdi. Onlar dairəvi meydançanın kənarı ilə ehtiyatla gedərək, şaxtanın monolit divarından polad burazlarla asılmış və bütün “dəmir köstəbek” sistemi ilə bərabər aşağı enən cihazların qarşısında durdular. Bunlar həmin dərinlikdə ağırlıq qüvvəsinin sürətlənməsini qeyd edən barometrlər, seysmoqraflar, kompaslar, rəqqaslar, elektromaqnit ölçü cihazları idi.

Şefer rəqqası göstərib papiros qutusunu Qarindən aldı və tələsmədən səliqəli alman xətti ilə bu sözləri yazdı:

“Dünən səhərdən bəri ağırlıq qüvvəsinin sürəti yüzdə doqquz artmışdır. Bu dərinlikdə artma gərək 0,98 qədər azalaydı. Bunun əvəzində sürət 1,07 artmışdır...

Qarın yazdı: “Maqnitlər?”

Şefer cavab verdi: “Bu gün səhərdən bəri maqnit cihazları sıfırda durmuşdur. Biz maqnit sahəsindən aşağı enmişik”.

Qarın əllərini dizlərinə söykəyib, getdikcə daralıb zorla nöqtə kimi görünən qara quyuya baxdı, burada “dəmir köstəbek” nəril-dəyə-nərildəyə yerin dərinliklərinə işləməkdə idi. Bu gün səhərdən bəri şaxta Olivin qurşağından keçməyə başlamışdı.

110

– He, İvan. Canın-başın necədir?

Şelqa oğlanın başını siğalladı.

İvan onun dəniz sahilində olan xirdaca evinde pencerənin qabağında oturub, okeana baxırdı. Xirdaca ev sahildəki daşlardan tikilib, açıq sarı rəngli palçıqla suvaqlanmışdı. Pəncərədən kənardə,

göy okeanın üzərində dalğalar oynamaqdır, qayalar çarpımb köpük-ləri ağarmaqdır, sahildəki əl-ayaqdan uzaq xirdaca körfezin qumları üzərinə yayılmaqdır. Şelqa burda olurdu.

İvanı hava gəmisində yarımcان halda getirmişdilər. Şelqa böyük zəhmətlə onu sağalda bilməşdi. Əger bu adada onun yaxın adamı olmasaydı, İvan yəqin ki, sağ qalmazdı. Onun bütün bədəni donmuş, bərk soyuqlamışdı və bütün bunlardan başqa o, yaman ruhdan düşmüşdü, bu adamlara inanmış, var qüvvəsi ilə onlar üçün çalışmış, amma nə çıxmışdı?

– Yoldaş Şelqa, mən daha Sovet Rusiyasına qayıda bilmərəm, məni məhkəməyə verərlər.

– Boş-boş danışma, ay axmaqcıqaz. Sənin heç bir təqsirin yoxdur.

İvan sahildə bir daşın üstə oturduqda, dəniz xərçəngi tutduqda və ya adada möcüzələr arasında qaynaşmaqdır olan işlər, vurmuxan yad adamlar arasında gəzdikdə, – həmişə və her yerdə onun gözleri həsrətlə qərbe sarı, nəhəng şarının batdığı yerə sarı, ondan da o tayda olan Sovet vətənинə sarı zillənirdi.

– İndi burda gecədir, – deyə o, sakit səsle dilləndi, – amma bizim Leninqradda isə, səherdir. Yoldaş Taraşkin ağ çörəkli çay içib işe getmişdir. Krestovkada klubda qayıqları kənaflayırlar, iki həftədən sonra bayraq qaldırılacaqdır.

Uşaq sağaldıqdan sonra Şelqa ehtiyatla işin veziyyetini ona izah etməyə başladı və gördü ki, vaxtilə Taraşkin də görüyü kimi, İvan zirək uşaqdır. Sözü tez başa düşür və sovetsayağı barışmaz ruhdadır. Birçə Leningrad üçün dərd çəkməsəydi, lap qızıl kimi oğlan olardı.

Bir dəfə Şelqa ona dedi:

– He, İvan, Vanyuška, bu yaxında səni evə göndərəcəyəm.

– Sağ ol, Vasili Vitalyeviç.

– Ancaq əvvəlcə bir işin öhdəsindən gəlmək lazımdır.

– Mən hazır.

– Dırmaşmaqdə zirəksənmi?

– Vasili Vitalyeviç, mən Sibirde əlli metrik sidr ağaclarının başına qoza yığmağa dırmaşardım, ağacın başına çıxdıqda, daha ordan yer görünmürdü.

– Vaxtı geləndə nə etmək lazımlı olduğunu sənə deyərəm. Bir də bu adada boş-boşuna veyllənme. Yaxşısı budur, tilov götür, get dəniz kirpsi tut.

Qarin indi öz işlerini Mantsevin qeyd dəftərləri və gündəliklərində tapdıqlı plan üzrə, inamla aparırdı.

Çələklər qalın maqma qatını keçmişdilər. Şaxtanın dibindən qaynaşan yeraltı okeanın uğultusu gəlirdi. Şaxtanın otuz metr qalmışda dondurulmuş divarları möhkəm bir silindr əmələ gətirmişdi, — bununla bərabər şaxta ele silkələnib titrəyirdi ki, bütün qüvvəni dondurma işinə sərf etmək lazım gəlmışdı. Elevatorlar indi yuxarı dəmir, nikel və olivin çıxarırdılar.

Qəribe hadisələr başlanmışdı. Polad lentlər və pontonlarla yuxarı çıxarılmış sükurların töküldüyü yerdə dəniz işıqlanırdı. Bu işıqlanma bir neçə sutka ərzində artmışdı. Nəhayət böyük miqdarda su, daş, qum, pontonların bir hissəsi ilə birlikdə partlayıb havaya qalxdı. Partlayış o qədər güclü idi ki, ondan əmələ gələn tufan fehlələrin baraklarını uçurmuş və böyük bir dalğa adaya cumub az qalmışdı ki, şaxtanı bassın.

Cıxarılan sükurları birbaşa barjlara yükleyib, okeanın içində uzaqlara aparıb boşaltmaq lazım gəlmışdı, burada da dəniz işıqlanır və partlayışlar olurdu. Bunun səbəbi "M" ünsürünün hələ məlum olmayan atom parçalanması idi.

Şaxtanın dibində de bundan daha qəribe hadisələr baş verirdi. İş bundan başlanmışdı ki, hələ bu yaxına qədər təzyiqin sıfır dərəcəsində olduğunu göstərən maqnit cihazları birdən-bire çox gərgin bir maqnit sahəsi olduğunu göstərməyə başlamışdı. Əqrəblər son hedde qədər yüksəlmişdi. Şaxtanın dibində bənövşəyi titrek işıq çıxmışa başlamışdı. Ele bil ki, hava özü tamamilə dəyişmişdi. Havanın saysız-hesabsız alfa hissəcikləri ilə bombardman edilən azot və oksigeni parçalanıb helium və hidrogenə çevrilirdi.

Sərbəst hidrogenin bir hissesi hiperboloidlərin şüalarında yanındı, — şaxtanın içərisində alov dilləri uçuşur, tapança səsi kimi partılıtlar eşidildi. Fehlələrin əyinlərində palṭaları yanırdu. Maqma okeanında baş verən cürbəcür qabarma-çekilmələr şaxtanı titredirdi. Polad çələklər və dəmir hissələrin üstündə tutqun qırmızı çöküntü əmələ gəldi. Maşınların dəmir hissələrində atomları qızığın suretdə parçalanmağa başlayırdı. Fehlələrdən bir çoxu gözə görünməyən şüalarla yanmışdı. Bununla bərabər "dəmir köstəbek" yenə əvvəlkı inadla Olivin qurşağıını gəmirib keçirdi.

Qarin, demək olar ki, şaxtadan çıxmırıldı. Başladığı işin nə qədər böyük bir dəlilik olduğunu o yalnız indi başa düşürdü. Heç kəs deyə bilmezdi ki, qaynar yeraltı okean qatı nə qədər dərinlikdədir, ərimiş olivinin içərisi ile hələ nə qədər kilometr getmək lazımdır. Yalnız birçə şey şübhəsizdi, — cihazlar yerin mərkəzində, istiliyin son dərəcə aşağı olan bərk maqnit nüvəsinin olduğunu göstərirdi.

Bələ bir təhlükə vardı ki, şaxtanın dondurulmuş silindri, öz ətrafindakı ərimiş mühitə görə daha sıx olduğundan, yer cazibəsi qüvvəsinin təsirilə qopub mərkəzə töküller. Doğrudan da, şaxtanın divarlarında təhlükəli yarıqlar əmələ gəlməye başlamışdı, onların arasından fişildaya-fişildaya qazlar püsküründü. Şaxtanın diametrini ikiqat kiçitmək və möhkəm şaqulı dayaqlar qoymaq lazım geldi.

Diametri ikiqat kiçik olan "dəmir köstəbəyi" yenidən qurmaq xeyli vaxt aldı. Yalnız "Arizona"dan gelən xəbərlər təskinedici idi. Gəmi yenidən dəniz qulduru bayrağı altında gəzməyə başlamış və bir gece Melbrun bargahına girərək, öz gəldiyini xəbər vermək üçün koks lifləri anbarlarını yandırmış və beş milyon funt tələb etmişdi. (Camaatı qorxutmaq üçün şüaların tesiri ilə dəniz sahilindəki bulvarın bəzi yerləri yandırılmışdır.) Bir neçə saatın içerisinde şəhər boşalmış, banklar istenilən pulu ödəmişdilər. "Arizona" bargahdan çıxanda, ingilis keşikçi gəmisinə rast gəlmış və o "Arizona"ya atəş açmışdı. Altı düyməlik mərmi "Arizona"nı suya batma xəttinin üstündən dəlib keçmişdi. "Arizona"da hücuma keçib hərbi gəmini darmadağın etmişdi. Bu döyüşə hiperboloid qüləsinin təpəsindən madam Lamol komanda edirdi.

Bu xəbər Qarini sevindirdi. Axır zamanlar onu qara fikirlər basmışdı. Bəlkə Mantsev öz hesablaşmasında səhv etmişdir? Qarının yorulmuş beyni bir il bundan əvvəl Petroqrad tərəfdəki tənha evdə olduğu kimi, şaxtada müvəffəqiyyətsizliyə uğrasa, xilas olmaq üçün yol axtarırdı.

Aprelin iyirmi beşində köstəbek sisteminin içində dairəvi meydancada duran Qarin qeyri-adi bir hadise müşahide etdi. Yuxarıdan, qazları yığan qıſdan cive yağışı yağmağa başladı. Hiperboloidlərin işini saxlamaq lazım gəldi. Şaxtanın dibində dondurma işlərini də zeiflətdilər. Çələklər Olivin qatlarını keçib, indi xalis cive çıxarırdı. Mendeleyevin cədvəli üzrə civədən sonra seksən birinci nömrədə tellium metalı gəlirdi. Qızıl (atom çəkisi – 197,2; nömrəsi – 79) cədvəl üzrə civədən yuxarıda idi.

Xüsusi çekilərinə görə yerləşmiş metallar təbəqələrindən keçərkən, qızıl tapılmadığı və böyük felakət baş verdiyini yalnız Qarin, bir də mühəndis Şefer bilirdilər. Bu, böyük felakət idi! Məlun Mantsev səhv etmişdi!

Qarin başını aşağı saldı. O, hər bir şey gözləyirdi, amma nəticənin belə acımacaqlı olacağını gözlemirdi... Şefer, fikri dağınıq halda, əlini qabağa uzadıb, ovcunu yuxarı açdı, qifin altından tökülen cive damcılarını tutmağa başladı. Birdən o, Qarinin qolundan yapışib, onu dik pillekənə sarı çəkdi. Onlar yuxarı çıxıb lıştə oturduqda və rezin şlemərini çıxardıqda, Şefer ağır ayaqqabılarnı yere döyməyə başladı. Onun sümükleri çıxmış, uşaq kimi sadə olan üzündən sevinc yağırdı.

— Bu ki, qızıldır! — deyə o qəhqəhə çekərək çığırıldı. — Bizim başımız lap qoyun başı imiş... Qızıl ilə civə yan-yana qaynayır. Bir gör nə emələ gəlir? Civəli qızıl! Bir baxın da! — deyə o, ovcunu açdı, orada maye kürəcikler vardi. — Civə qızılı rəngə çalır. Burada doxsan faiz xalis qızıl var!

112

Qızıl neft kimi özü yerdən çıxırdı. Şaxtanı dərinləşdirmək işləri dayandırıldı. “Dəmir köstəbəyi” söküb bayıra çıxardılar. Şaxtanın ferma şeklindeki müvəqqəti direklərini sökdülər. Onların əvəzинə şaxtanın bütün dərinliyi uzunluğunda möhkəm polad silindrər buraxdırılar, bunların içərisində soyuducu boru sistemi də yerləşmişdi.

Aşağıdan qızılmış qazların itələdiyi civəli qızılı şaxtanın içərisində istenilən yüksəklikdə almaq üçün yalnız hərarəti tənzim etmək lazımdı. Qarin hesablayıb müəyyən etdi ki, polad silindrər şaxtanın dibinə çatdıqda, civəli qızılı şaxtanın ağızına qəder qaldırmaq, onu elə yerin üzünə çıxarmaq olar.

Şaxtadan şimal-şərq tərəfə tələsik surətdə civə nəql eden boru çəkilirdi. Qesrin böyük hiperboloid qülləsinə bitişən sol hissəsində sobalar qurub, ora saxsı putalar yerləşdirirdilər, bunların içərisində qızıl civədən təmizlənməli idi.

Qarin texmin edirdi ki, ilk vaxtlar qızılın sutkahıq istehsalını on min puta, yəni sutkada yüz milyon dollara çatdırır.

“Arizona”ya əmr göndərildi ki, adaya qayıtsın. Madam Lamol təbrik cavabı göndərib, radio ilə hamiya, hamiya, hamiya elan etdi ki, Sakit okeanda quldurluq hücumlarından əl çekir.

Vaşinqton konfransı açılmamışdan bir az əvvəl San-Fransisko limanına beş okean gəmisi yan aldı. Onlar dinc bir surətdə Hollandiya bayrağı qaldırıb, üzərinə yay güneşi düşmüş geniş və dumanhı körfezdə özləri kimi minlərcə ticarət gəmilərinin arasında sahildə lövbər saldılar.

Kapitanlar sahilə çıxdılar. Hər şey öz qaydasında idi. Gəmilərdə dənizçilərin dizlikləri qurululmaq üçün serilmişdi. Göyərtəni yuyurdular. Hollandiya bayrağı altında gəlmİŞ gəmilərin yükü gömrükxana məmurlarını bir qədər təccübəldəndirdi. Ancaq onları başa saldılar ki, hər biri beş kiloqramlıq olan külçə şeklindeki sarı metal satılmaq üçün getirilmiş qızıldan başqa bir şey deyildir.

Bu qəribə zarafata məmurlar gülüsdürələr:

— Yaxşı, neçədən satırısmız? Hə.

— Maya qiymətinə, — deyə kapitan köməkçiləri cavab verdilər (gəmilərin beşində də, kəlməbəkəlmə eynən belə danışqlar gedirdi).

— Axı neçəyə?

— Kiloqramı iki yarım dollara

— Qızılınzı baha qiymət qoymayıbsınız.

— Ucuz satırıq, malımız çıxdur, — deyə kapitan köməkçiləri çubuqlarını çəke-çəke cavab verdilər.

Gömrükxana məmurları jurnallarında elə belə də yazdırılar: “Yük — qızıl adlanan sarı metal külçələrdən ibaretdir”. Onlar gülüşüb getdilər. Amma burda heç bir güləmli şey yox idi.

İki gün sonra San-Fransiskoda şəhər qəzetlərində elanlar şöbəsində, ağ-sarı reklam sütunlarına yapıdırılmış afişalarda və sadəcə səkilərin üstünə tabaşırıla yazılmış elanlarda belə bir xəber verilirdi:

“Mühəndis Pyotr Qarin Qızıl adanın istiqlaliyyəti uğrunda aparılan müharibəni bitmiş hesab edərək, düşmənin verdiyi tələfata dərindən təessüf edir, hörmətlə, Birləşmiş Ştatlar əhalisinə, dinc ticarət əlaqələrinin başlanması şeklinde saf qızilla yüklenmiş beş gəmi təklif edir. Hər biri beş kiloqramlıq olan qızıl külçələr kiloqramı iki yarım dollardan satılır. İstəyənlər bunları tütün, tikinti avadanlığı, südsatan dükanlardan, qəzet köşklərindən, çəkme silənlərdən və sairədən ala bilərlər. Mən də qeyri-məhdud miqdarda olan qızılın saflığına əmin olmanızı xahiş edirəm. Hörmətlə Qarin”.

Aydın şeydir ki, bu axmaq reklamlara heç kəs inanmadı. Satıcıların çoxları qızıl kərpicləri orda-burda gizlətdilər. Amma hər halda şəhərdə dəniz qulduru və əfsanevi nadirüst olan, yeniden təmiz adamların sakitliyini pozan Pyotr Qarin bərəsində söz-söhbət yayıldı. Axşam qəzətləri Pyotr Qarinin məhkəməsiz cezalandırmağı tələb edirdilər. Axşam saat altı radələrində veyllər dəstə-dəstə bargaha yığışib, özbaşına düzəlmış mitinqlərdə belə qərar çıxardılar ki, Qarinin gəmilərini batırsınlar və gəmide işleyənləri fənərlərin direktorlərindən assınlar. Polislər qara camaatın qabağını zorla saxlaya bildilər.

Eyni zamanda liman məmurları təhqiqata başladılar. Beş gəmida olan bütün sənədlər yerli-yerində idi, gəmilər özləri də müsadire edile bilməzdi. Çünkü onların sahibi məşhur Hollandiya nəqliyyat şirkəti idi. Bununla bərabər hökumət məmurları camaati heyəcana gətirən bu qızıl külçələrin satılmasına qadağan olunmasını tələb etdilər. Amma bu məmurlardan hər birinin cibinə iki qızıl külçə qoyulduqdan sonra, heç biri təkid edə bilmədi. Həm dişlə yoxlaşdıqda, həm rənginə görə, həm de vezninə görə, bu, əsil saf qızıl idi, ləp çatlaşan da əksinə sübut edə bilməzsən. Bunlarla ticarət etmək məsələsinə açıq qoydular, müvəqqəti olaraq ört-basdır elədilər.

Qaradınrnez dənizçilər otuz iki gündəlik qəzətin redaksiyalarına, hərəsinə bir kisə bu əsrarəngiz qızıl külçələrindən gətirib geldilər. Yalnız bunu dedilər ki, "hədiyyədir". Redaktorlar hiddetləndilər. Otuz iki redaksiyada yaman hay-küy qopmuşdu. Zərgərləri çağırıldılar. Pyer Qarrinin həyasızlığına qarşı qanlı tədbirlər görmək təklif edildi. Amma bütün otuz iki qəzətin redaksiyalarından qızıl külçələr harasa yox olub getdi.

Gece şəhərin içində, düz səkilərin üstünə qızıl külçələr atılmışdı. Şəhər saat doqquzda bərbərxanalarda və tütün dükənlərində belə elanlar asılmışdı: "Burada kilogramı iki yarım dollara saf qızıl satılır".

Camaat sarsılmışdı. Hamidian pisi bu idi ki, heç kəs bu qızılın neden ötrü kilogramı iki yarım dollara satıldığını başa düşə bilmirdi. Amma bunu almamaq, axmaq vəziyyətində qalmaq demek idi. Şəhərdə basabas və şüluqluq başlanmışdı. Minlərlə adamdan ibarət böyük dəstələr bargahda gəmilərin qarşısında durub çığrışırdı: "Qızıl külçə, qızıl külçə, qızıl külçə!.." Qızılı ele birbaşa gəmilərin pilələrini üstündə satırdılar. Bu gün tramvaylar və yeraltı dəməryolu işləye bilmədi. Kontorlarda və hökumət idarələrində qat-qarşıqlıq əməle gəlmişdi: məmurlar öz işləri ilə məşğul olmaq əvəzinə, tütün dükənlərindən assılmışdı.

Qaradınrnez dənizçilər otuz iki gündəlik qəzətin redaksiyalarından ibarət böyük dəstələr bargahda gəmilərin qarşısında durub çığrışırdı: "Qızıl külçə, qızıl külçə, qızıl külçə!.." Qızılı ele birbaşa gəmilərin pilələrini üstündə satırdılar. Bu gün tramvaylar və yeraltı dəməryolu işləye bilmədi. Kontorlarda və hökumət idarələrində qat-qarşıqlıq əməle gəlmişdi: məmurlar öz işləri ilə məşğul olmaq əvəzinə, tütün dükənlərindən assılmışdı.

Üçüncü gün Amerikanın hər bir güşəsində qızıl azarı başlandı. Dəmiryollarının Sakit okean xətlərində hərəkət edən qatarları heyəcanlanmış, çəşib qalmış, şübhəyə düşmüş, coşub-daşan səadət axtarıcılarını qırba daşıyırdılar. Qatarlara camaat vuruşa-vuruşa iyülenirdi. İnsan axmaqlığının bu coşqunlığında böyük bir çəş-başlıq var idi.

Həmişə belə hallarda olduğu kimi Vaşinqtondan gecikmiş belə bir hökumət sərəncamı gəldi: "Qızıl adlanan şeylə yüklenmiş gəmilərə gedən bütün yolları polis qüvvələri ilə tutmalı, gəmilərin komandır və xidmətçilərini həbs etməli, gəmiləri möhürleməli". Əmr yerinə yetirildi.

Olkənin o biri yerlərindən iş-güclərini, xidmətlərini buraxıb səadət axtarmaq üçün gəlmış yiğin-yiğin qəzəblənmiş adamlar San-Fransiskonun günün altında qızmış sahil küçələrini doldurmuşdular, burada bütün yeməli şeylər çeyirtekələr tərəfindən yeyilibmiş kimi yox edilmişdi, - coşub-daşan adamlar polis həlqələrini yarib, quduş kimi, tapançalarla, biçaqlarla, dişləri ilə vuruşurdular, polislərdən bir çoxunu dənizə atırdılar. Qarinin gəmilərinin xidmətçilərini azad etdilər və silahlı adamlar qoyub qızıl almaq üçün növbə düzəldilər.

Qızıl adadan üç gəmi də gəldi. Onlar qızıl külçə bağlamalarını yüksəldicilərlə düz küçəyə boşaldıb, qalaq vururdular. Burada dözülməz bir dehşət var idi. Növbədə duran adamlar düz küçənin ortasında parıldayan bu xəzinəyə titrəyə-titrəyə baxırdılar.

Bu zaman Qarinin agentləri böyük şəhərlərdə, küçələrdə reproduktorları qurub qurtarmışdalar. Şənbe günü şəhərlərin əhalisi xidmət və işlərini qurtarıb küçələrə dolduqdə bütün Amerikaya yad-vehşi bir lehcə ilə, amma son dərəcə inamlı danışan bir səs yayıldı:

"Ey amerikalılar! Sizinlə danışan mühəndis Qarindir. Bu həmin adamdır ki, qanundan xaric əlan edilmişdir və onun adı ilə uşaqları qorxudurlar. Ey amerikalılar, mən çox cinayətlər etmişəm, amma onların hamisindən bircə məqsədim var idi: insanlığın səadəti. Mən bir parça torpaq, xirdəcə bir ada işğal etmişəm ki, çox böyük və misilsiz bir təşəbbüsü orada başa çatdırırm. Mən yerin derin qatlarına,

toxunulmamış qızıl laylarına gedib çatmağı qərara almışdım. Səkkiz kilometr dərinlikdə şaxta qaynaşan bol qızıl qatına çatdı. Ey amerikalılar, kimin nəyi var, onu satır. Mən də size öz malımı – qızıl təklif edirəm. Mən bu alverdə, qızılın kilogramını iki yarım dollara satdıqda, hər dollara on sent qazanıram. Bu təvazökarlıqdır. Bəs nə üçün mənə öz malımı satmağı qadağan edirlər. Bəs hanı sizin azad ticarətiniz? Sizin hökumətiniz azadlıq və tərəqqinin müqəddəs qanunları ayaq altına salır. Mən hərbi zərərləri ödəməyə hazırlam. Mən "Arizona"nın müharibə vaxtı qaydaları üzrə gəmilərdən və banklardan müsadirə etdiyi bütün pulları dövlətə, şirkətlərə və ayrı-ayrı şəxslərə qaytarıram. Mən yalnız birçə şey xahiş edirəm – mənə azad bir surətdə qızıl satmağa icazə verin. Sizin hökumət mənə bunu qadağan edir. Mənim gəmilerimi nezaret altına alır. Mən özümü Birleşmiş Ştatların bütün əhalisinin himayəsinə verirəm".

Reproduktorlar elə həmin gecə polisler tərəfindən yiğışdırıldı. Hökumət camaatin eql və zekasına müraciət etdi:

"... Məşhur quldurbaşı, Sovet Rusiyasından gəlmış mühəndis Qarinin söylədikləri qoylap doğru olsun; belə olduqda Qızıl adadakı şaxtanı daha tez örtüb-basdırmaq, bitməz-tükənməz qızıl ehtiyatına malik olmaq imkanının özünü yox etmek lazımdır. Əgər qızılı da palçıq kimi qazıyıb çıxarsalar, onda bəs zəhmətin, səadətin, həyatın meyarı nə olar? İnsanlıq mütləq ibtidai zamanlara, mübadilə ticarətine, vəhşilik və qat-qarışqlığa qayıdar. Bütün iqtisadi sistem tələf olar, sənaye və ticaret ölü. Mühəndis Qarin on böyük fitnəkar və iblisin əlaltısıdır. Onun məqsədi dolları qiymətdən salmaqdır. Ancaq bunu edə bilməyecəkdir..."

Hökumət qızıl paritetinin aradan qalxmasının nə qədər acıacaqlı bir mənzərə təşkil edəcəyini göstərdi. Ancaq bunu başa düşən ağıllı adamlar az tapıldı. Bütün ölkə dəli olmuşdu. San-Fransisko kimi, o biri şəhərlərdə də həyat durmuşdu. Qatarlar və milyonlarla avtomobilər qərbə axışındı. Sakit okeana yaxınlaşdıqca, azuqə bahalaşdı. Azuqə daşınmağa vəsait yox idi. Səadət axtaran aclar yeməli şeylər satan dükanları dağıdırdılar. Donuz ətinin girvənəsi yüz dollara çıxmışdı. San-Fransiskoda adamlar küçələrdə ölürdülər. Açıqdan, susuzluqdan, qızmar güneşin istisindən adamlar dəli olurdu.

Böyük stansiyalarda və yollarda qatarlara hücum edilən zaman öldürülən adamların meyitləri yere sərilmişdi. Yollarla, ciçirlarla, dağların arası, meşələrin içi və düzənliliklərə, dallarında qızıl külçə

ile dolu kisələr olan xoşbəxt adamlar dəstə-dəstə geri, şərqə qayıdır. Dəstədən dala qalanları yerli əhali və quldur dəstəleri öldürdü.

Qızıl daşıyanları ovlamağa başlamışdilar, onların üzərinə həttə təyyarələrlə hücum edirdilər.

Hökumət néhayət, son tödbirə əl atdı. Palata on yeddi yaşından qırıx beş yaşına qədər ümumi səfərberlik qanunu çıxardı, bundan boyun qaçıranlar hərbi səhra məhkəməsinə verilməli idi. Nyu-Yorkda, yoxsullar yaşayan məhellələrdə bir neçə yüz adam güllədilər. Vağzallarda silahlı əsgərlər qoyuldu. Bəzi adamları tutur, vəqonların meydançalarından çəkib salır, havaya və adamlara güllə atırdılar. Amma qatarlar yene ağzınadək dolu gedirdi. Xüsusi şirkətlərə aid olan dəmir yolları hökumətin sərəncamına fikir verməməyi daha faydalı bilirdilər.

San-Fransiskoya Qarinin beş gəmisi də gəldi və "dənizlər qənimi" – gözel "Arizona" bütün körfəzdən görüle bilən bir yerde, açıq reyddə lövber saldı. Onun iki hiperboloidinin mühafizəsi altında gəmiler qızıl yüklerini boşaltmağa başladılar.

Budur, Vaşinqton konfransının açılış günü belə bir şəraitdə gelib çatdı. Bir ay bundan əvvəl Amerika yer üzündə bütün qızılın yarısına malik idi. İndi isə, hər necə olsa, Amerikanın qızıl fondu iki yüz əlli dəfə ucuz qiymətləndirildi. Böyük bir çətinliklə, ağıla gəlməz itkilərlə çox-çox qan tökerək buna yenə bir təhər dözmək olardı. Amma birdən bu azğın yaramaz Qarin qızılın kilogramını bir dollara və ya on sente satmaq fikrinə düşsə, bəs onda nə olar? Qoca senatorlar və palata üzvləri senatın kuluarlarında dəhşətdən gözləri bərələbərələ vurnuxurdular. Sənaye və maliyyə kralları əllerini yelləyə-yelləyə deyirdilər: "Bu, dünya miqyasında bir fəlakətdir, – kometa ilə toqquşmadan da pisdir".

Onlar soruşturdu: "Axı bu mühəndis Qarin kimdir? Axı əslində ona nə lazımdır? Ölkeni müflis etməkmi? Bu, axmaqlıqdır. Bunu başa düşmək mümkün deyil... Axı o ne istəyir? Diktator olmaqmı? İndi ki, o, dünyada en varlı bir adamdır, buyursun olsun. Əvvəl-axır bu demokratik quruluş bizim özümüzün də marqarindən daha pis zəhləmizi aparmışdır... Ölkdə rüsvayçılıq, soyğunuluq, şuluqluq, qat-qarışqlıqdır, – doğrudan da, Ölkeni canavar pencəli bir diktatorun idarə etməsi daha yaxşıdır".

İclasda Qarinin özünün iştirak edəcəyi məlum olduqda konfrans salonuna o qədər camaat yiğişdi ki, sütunlara, pəncərelərə dirnaşmalı oldular. Prizidium geldi. Oturdular. Susdular. Gözlədilər. Nəhayət, sədr ağzını açdı ve salonda olanlar hamısı üzərini uca, ağ və zərli qapıya əvvirdilər. Qapı açıldı. Ortaböyülü, üzü son dərəcə solğun, tünd sivri saqqallı, tünd gözlerinin dövrəsi kölgələnmiş bir adam içəri girdi. Onun əynində adı boz bir pencek, boğazında qırmızı bant, ayağında altı qalın qəhvəyi ayaqqabı, sol əlində təzə əlcək vardi.

O durdu, burnun pərləri ilə dərindən nəfəs aldı. Yüngülvari baş əydi və əvvəl addimlarla tribunanın pillelərini çıxdı. Özünü dikəldi. Onun saqqalı dik qalxdı. İçində su olan qrafını kənara itəledi (elə sakitlik idi ki, qrafində suyun tərpəşməsinin səsini bütün salon eşitdi). O, uca səslə vəhşi bir ləhcə ilə dedi:

— Centlmenlər... Mən Qarinəm... Mən dünyaya qızıl getirmişəm...

Qopan alqışdan az qaldı salon dağlışın. Hamı bir adam kimiayağa qalxıb bir səsle çıçırdı:

— Yaşasın mister Qarin!.. Yaşasın diktator!..

Pəncərelərin o üzündə, bayırda milyonlarca adam ayaqlarını ahəngə uyğun yerə döyərək bağırırdı:

— Qızıl külçələr!.. Qızıl külçələr!.. Qızıl külçələr!..

114

“Arizona” Qızıl adanın bargahına yenice qayıtmışdı. Yansen qitəde işlərin veziyəti barəsində madam Lamola məlumat verirdi. Zoya hełe krujevalı balışlar arasında öz yatağında idi (bu kiçik seher qəbulu idi). Yanıqaranlıq yataq otağına bağçadan gələn tünd çiçək qoxusu dolmuşdu. Zoyanın sağ əli ilə manikür edən qadın məşğul idi, sol əlində isə o bir güzgü tübü, danışa-danışa narazı halda öz əksinə baxırdı.

Zoya Yansene dedi:

— Amma, dostum, deyəsən Qarin dəli olur. O, qızılı qiymətdən salır... Dilənçilər kralı olmaq istəyir.

Yansen yenice səliqəyə salınıb qurtarmış yataq otağının gözəlliyyinə altdan-altdan baxırdı. O, furajkasını dizlerinin üstündə tutub cavab verdi:

— Görüşdürüümüz zaman Qarin mənə dedi ki, siz, madam Lamol, narahat olmayasınız. O, nəzərdə tutduğu programdan birçə addim da geri çəkilməyecəkdir. O, ortaya bol qızıl tökməkle döyüşü qazanmışdır. Gelen həftə senat onu diktator elan edəcəkdir. Onda o, qızılı qiyətini qaldıracaqdır.

— Nə yolla? Başa düşmürem.

— Kənardan qızıl getirmək və satmağın qadağan edilməsi haqqında qanun verəcəkdir. Bir aydan sonra qızıl yene də əvvəlki qiyətini qalxacaqdır. O qədər də çox qızıl satılmamışdır. Hay-küyükçox olmuşdur.

— Bəs şaxta?

— Şaxta məhv ediləcəkdir.

Madam Lamol qəşqabağını tökdü. Papiros yandırıb dedi:

— Heç bir şey başa düşmürem.

— Qızılıq miqdarnın məhdud olması vacibdir, yoxsa o, insan tərinin qoxusunu itirər. Əlbəttə, şaxta məhv edilməmişdən əvvəl o qədər qızıl ehtiyatı çıxarılmacaqdır ki, Qarinin əlində bütün dünyada olan qızılıq əlli faizindən çox qızıl qalmış olsun. Beleliklə qızılıq pariteti düşmüş olsa da, vur-tut her dollara bir neçə sent aşağı düşər.

— Çox gözəl... bəs onlar mənim sarayı, mənim fantaziyalırm üçün nə qədər texsis edirlər? Mənə yaman çox qızıl lazımdır.

— Qarin xahiş etdi ki, siz smeta tərtib edəsiniz. Qanunvericilik yolu ilə size nə qədər isteseniz, qızıl buraxılacaqdır...

— Məger heç özüm biliremmi ki, mənə nə qədər qızıl lazımdır?..

Bütün bunlar nə axmaqlıqdır!.. Əvvəla, fehlə qəsəbəsi, emalatxanalar və anbarların yerində teatrlar, oteller, sirklər tikilecəkdir. Bura möcüzələr şəhəri olacaqdır... Qədim çin şəkillərində olduğu kimi, körpülər adanı saylarla və riflərlə¹ birləşdiriləcəkdir. Orda mən dəniz hamamları, oyunlar üçün pavilyonlar, gəmiler və hava gəmiləri üçün bargahlar tikdirəcəyəm. Adanın cənubunda elə nəheng bir bina olacaqdır ki, çox-çox uzaqlardan görünəcəkdir: “Bu evdə dahi yaşayacaqdır”. Mən Avropanın bütün müzeylərini qarət edəcəyəm. Mən bəşəriyyətin bütün yaratdıqlarını bura yiğacağam. Əzizim, bütün bu planlardan mənim başım çatlayır. Mən hətta yuxuda da buludlara ucalan cürbəcür mərmər pillekənler, bayramlar, karnavallar görürəm...

Zərli xirdaca stulda Yansen dikəldi:

¹ R if – sualtı qayalar

– Madam Lamol ...

– Bir dayanın, – deyə Zoya tələsik onun sözünü kəsdi. – Üç həftədən sonra mənim sarayım bura köçəcəkdir. Bütün bu sürünyü yedirmek, əyləndirmek və səliqəye salmaq lazımdır. Mən Avropada iki-üç nəfər həqiqi kral və bir dütün əsil-nəcabətli prins dəvət edəcəyəm. Biz Romadan papanı dirijabl ilə bura gətirərik. Mən istəyirəm ki, dualanma və tacgeymə mərasimim tamam qayda-qanunla icra olunsun. Daha mənim barəmdə küçə fokstrotları qoşmaqdan el çəksinlər...

Yansen yalvarıcı bir ifadə ilə dedi:

– Madam Lamol, düz bir aydır ki, mən sizi görməmişəm. Nə qədər ki, hələ asudəsiniz, bir dənizə çıxaq. "Arizona" yenidən təmir edilib bəzədilmişdir. Mən istəyirəm ki, yenə də sizinlə birlikdə ulduzların altında kapitan körpücüyündə duram.

– Bilmirəm, Yansen, bilmirəm, – deyə Zoya cavab verdi, – bəzən mənə elə gəlir ki, səadət elə səadətin ardınca qoşmaqdadır... Bir də ki, xatirələrdədir... Ancaq yorğun olduğum dəqiqlərdə belə düşüñürəm... Yansen, vaxt gələr ki, mən sizin yanınıza qayıdaram... bili-rəm, siz məni səbirlə gözləyəcəksiniz. Bir yadınıza salın... Aralıq dənizində zümrüd səmali bir gündə mən size "İlahi Zoya" ordeni komandorluğu rütbəsini verdim... (Zoya gülüb barmaqları ilə onun boynunun arдunu sıxdı.) İşdir, mən qayıtmamasam, Yansen, onda mənim xəyalım və həsrətimlə yaşamaq özü məgər bir səadət deyilmi? Ah, dostum, heç kəs bilmir ki, Qızıl ada yalnız mənə bir dəfə Aralıq dənizində yuxuda görünmüş bir röyadır, – məni göyərtədə yuxu aparmışdı, yuxuda dənizdən ucalan pilləkənlər və saraylar, pillə-pillə bir-biri üstə qalanmış, bir-birindən gözəl saraylar gördüm... Orada çox-çox gözəl adamlar, mənim adamlarım vardi, başa düşürsünüzüm, mənim adamlarım.... Yox, mən yuxuda gördüyüüm o şəhəri tikdirməyince, rahat ola bilməyəcəyəm... Bilirəm, mənim sədaqətli dostum, mənim du delice sayıqlamalarım əvezinə siz mənə özünüüzü, kapitan körpücüyünü və ucsuz-bucaqsız dənizləri təklif edirsiniz. Əzizim, əzizim Yansen, axı mən özümə nə edə bilərəm?.. Nə qədər ki, ürəyim dayanmayıbdır, mən bu başgicəlləndirici fantaziya aləməne uçmalıyam...

Qızıl adanın tənha bir körfəzində, sahildə, xirdaca ağ evdə bütün gecəni qızığın mübahisə gedirdi. Şelqa tələsik yazdığı bəyannaməni oxudu:

"Ey bütün dünyanın zəhmətkeşləri! Qarinin qızıl yüklənmiş gəmiləri San-Fransisko bargahına girdikdə, Birləşmiş Ştatları bürümüş caxnaşmanın nə dərəcədə olduğu və nəticələr verdiyi sizə məlumdur.

Kapitalizm sarsıldı: qızıl qiymətdən düşür, bütün valyutalar heç-puç olur, kapitalistlərin öz muzdlu nökerlərinə, polislərə, cəza qoşunlarına, fitnə-fəsadçılara və satqın natiqlərə verməyə bir şeyi qalmır. Proletar inqilabının vahiməsi bütün əzəmetlər yüksəldi.

Amma kapitalizmə belə bir zərba endiren mühəndis Qarin öz firildaqlarının inqilab ilə nəticələnməsini əsla istəmir.

Qarin hakimiyyəti ələ almaq isteyir. Qarin özünün proletar inqilabına qarşı mübarizə üçün yeni bir silah olduğunu hələ yaxşı başa düşməyən kapitalistlərin müqavimətini qırır.

Qarin çox tezliklə en böyük kapitalistlərlə razılaşacaqdır.

Onlar Qarini diktator və rehber elan edəcəkler. O, dünyadakı qızılların yarısını öz elinə alacaq və onda Qızıl adadakı şaxtanı dondurmağı emr edəcəkdir ki, qızılın miqdarı mehdud qalsın.

O, en böyük kapitalistlərdən ibarət quldur dəstəsi ilə birlikdə bütün bəşəriyyəti talan edəcək və insanları qula döndərəcəkdir.

Ey bütün dünya zəhmətkeşləri! Qəti mübarizə saatı gelib çatmışdır. Qızıl adanın İngilabi komitesi bunu elan edir. O, elan edir ki, Qızıl ada şaxta və bütün hiperboloidləri ilə birlikdə bütün dünya üşyançlarının sərəncamına keçir. Bu gündən etibarən bitib-tükənməz qızıl ehtiyatı zəhmətkeşlərin əlindədir.

Qarin öz quldur dəstəsi ilə birlikdə özünü möhkəm müdafiə edəcəkdir. Biz hücumu nə qədər tez keçsək, qələbəmiz o qədər inamlı olacaqdır".

İngilabi komitənin üzvlərindən beziləri bu bəyannaməni bəyənmirdilər, – onlardan bir hissesi bu cürətdən qorxaraq, tərəddüd edirdilər! Fəhlələri belə sürətlə üsyana qaldırmaq mümkün olarmı? Silah tapmaq mümkün olarmı? Kapitalistlərin həm donanmaları, həm döyüş qazları və pulemyotlarla silahlansmış qüdrəti qoşunu və

polisi vardır... Bir qədər fürsət gözlemek və ya ən son tədbir olaraq, ümumi tətil ilə mübarizəyə başlamaq daha yaxşı olmaz mı?..

Şelqa öz coşqunluğunu zorla saxlayaraq, tərəddüd edənlərə deyirdi:

– İnqilab en yüksək strategiyadır. Strategiya isə qələbə fənnidir. Təşəbbüsü öz əlinə alan və cürəti olan qalib gələcəkdir. Siz bu məsələləri sonra, qalibiyət qazandıqdan sonra gələcək nəsillər üçün bizim qələbənin tarixini yazmaq fikrinə düşdüyünüz zaman sakit-sakit götür-qoy edə bilərsiniz... Əger biz bütün qüvvəmizi toplasaq, üşyan qaldırmağa nail olarıq. Silahı biz döyüş zamanı tapacağıq. Qələbəmiz temin olunmuşdur, çünkü qələbə qazanmaq isteyən bütün zəhmətkeş bəşəriyyətdir, biz isə, onun qabaqcıl dəstəsiyik. Bolşeviklər belə deyirlər. Bolşeviklər isə məğlubiyyətin nə olduğunu bilmirlər.

Şelqa bu sözləri dedikdə, bütün mübahisə müddətində susmuş olan ucaboy, göygöz bir gənc şaxtaçı çubuğunu ağızından çıxarıb, qalın bir səsle dedi:

– Bəsdir! Bəsdir çərənlədik. İşə girişək, uşaqlar!..

116

Öynində zərbaftlı frak, ayaqlarında uzunboğaz corab olan ağ saçlı, ucaboy kamerdiner səssizcə yataq otağına girdi, stolun üstünə bir fincan şokolad və biskvitlər qoyub pencerələrin pərdələrini xışlı ilə çəkdirdi. Qarin gözlərini açıb dedi:

– Papiros ver.

Qarin onun hər bir addımı, hər bir hərəkəti, hər bir sözü ilə maraqlanan kūbar amerikan cəmiyyətinin ac qarına papiros çekməyi bir qədər ədəbsizlik əlaməti saydığını bildiyi halda, bu rus vərdişini – acqarına papiros çekməyi tərgidə bilmirdi.

Amerikan mətbuatı gündəlik felyetonlarında Pyotr Qarini tama-milə tertəmiz göstərirdi. Guya keçmişdə o, şerab içmişsə də, bunu yalnız məcburiyyət qarşısında etmişdir. Əslində isə, guya içkidən zəhləsi gedirmiş... Bütün bu qəzetlər təsdiq edirdilər ki, onun madam Lamolun istirahət saatlarında ən çox sevdikləri məşğələ Bibliyadan sevdikləri fəsilleri ucadan oxumaqdan ibarət imiş. Bezi kəskin hərə-

kətləri (Vill Davredək əhvalat, kimya zavodlarının partladılması, amerikan eskadrasının batırılması və sairəni) beziləri məşum bir təsadüf kimi, beziləri də hiperboloid ilə ehtiyatsız rəftar kimi izah edirdilər; hər halda bu böyük adam guya bu hərəkətlərdən səmimi suretdə və dərindən peşmanlıq çekirmiş və guya bütün qeyri-ixtiyari günahlarını tamamilə yumaq üçün, kilsənin ağuşuna girmək istəyirmiş; néhayət, onun haqqında yazıldılar ki, guya uşaqlıqdan ən azı idmanın on növü ilə berk maraqlanmış.

Qarin yoğun papiroso çəkib altdan-altdan şokolada baxdı. Əgər onu yaramaz və quldur hesab etdikləri əvvəlki vaxtlar olsayıdı, əsəblərini yaxşıca hərəketə gətirmək üçün sodalı su və konyak tələb edərdi; ancaq dünyanın yarısının diktatoru olan bir adama sehər-sehər konyak içmək yaraşmazdı. Belə bir ədəbsizlik onun taxtı ətrafında Napoleonun qvardiyası kimi möhkəm sıxlışmış olan bütün ədəb-ərkanlı burjuaziyanı ondan iyrəndirərdi.

O, üz-gözünü turşuda-turşuda şokoladdan daddı. Qapının ağızında qəmgin-qəmgin duran kamerdiner astadan soruşdu:

– Cənab diktator şəxsi katibinə daxil olmağa icazə verirmi?

Qarin tənbəl-tənbəl çarpayışında oturub, ipək pijamasını geyə-geye dedi:

– Gəlsin.

Katib içəri girib leyaqətlə üç dəfə, – qapının ağızında, otağın ortasında və çarpayının yaxınlığında diktatora təzim etdi. Ona, – sabahınız xeyir, – dedi. Gözaltı stula sarı baxdı.

– Oturun, – deyə Qarin ele əsnədi ki, dişləri şaqquşladı.

Şəxsi katib oturdu. Bu, başdan-başa tünd rəngli paltar geyinmiş, sümükleri çıxmış, alnı qırışmış və yanaqları batmış orta yaşlı bir kişi idi. Gözlərinin qapaqları həmişə yarıyumuşlu idi. O, bütün Yeni Dün-yada ən nəzakətli bir adam sayılırdı və Pyotr Petroviç bu fikirdə idi ki, onu böyük maliyyəçilər Qarının yanına bir xəfiyyə kimi təhkim etmişlər.

– Tezə nə xəbər var? – deyə Qarin soruşdu. – Qızılın kursu necədir?

– Qalxır.

– Hər halda ağır-agır qalxır, elemi?

Katib melanxolik bir şəkildə göz qapaqlarını qaldırdı:

– Bəli, ağır-agır qalxır. Hələ də ağır-agır.

– Öclaflar!

Qarin zərli tufliləri yalnız ayaqlarına keçirib, yataq otağının ağ xalçası üzərində gəzisməyə başladı.

– Öclaflar, eşşəklər!

Qeyri-ixtiyari olaraq onun sol eli arxasına getdi, sağ elinin baş barmağını pijamasının tumanının bağına ilişdirib, bir çəngə saçını alınma düşmüş halda addımladı. Ehtimal ki, bu dəqiqə katibe də tarixi bir dəqiqə kimi geldi: o, stulda dikəlib nişastalı yaxasından boynunu uzatdı və sanki tarixin addımlarını dinləməyə başladı.

– Öclaflar! – deyə Qarin axırıncı dəfə təkrar etdi. – Qızıl kursunun ağır-agır qalxmasını mən özümə qarşı bir inamsızlıq kimi başa düşürəm. Mənə inanmamaq! Başa düşürsünüz mü? Mən ölüm cezası təhdidi ilə qızıl külçələrin sərbəst satılmışını qadağan edən bir dekret çıxarıram... Yazın: "Bu gündən etibarən senatın qərarı ilə..."

Bu işi qurtardıqdan sonra o, ikinci papirosu çəkdi. Papirosun kötüyünü içib qurtarmadığı şokolad fincanının içine atıb soruşdu:

– Daha nə xəbər var? Mənim həyatımı qəsd təşəbbüsü aşkar çıxarılmayıb ki?

Katib pardاقlanmış uzun dırnaqlı uzun barmaqları ilə portfeldən bir vərəqə çıxarıb, ürəyində oxudu, çevirdi, bir də çevirdi.

– Dünən axşam və bu gün səhər saat yeddinin yarısında polis sizin canınıza iki qəsd təşəbbüsünü aşkar çıxarmışdır, ser.

– Aha! Çox yaxşı, bunu metbuatda nəşr etdirin. Onlar kimlərdir? Ümid edirəm ki, camaat özü onların cəzasını vermişdir? Nəcə?

– Dünən axşam sarayın qabağında parkda bir cavan adam görünmüştür, zahirdən fehləyə oxşayır, ciblərindən iki dəmir qayka təpılmışdır, hər biri beş yüz qram ağırlığında. Təəssüf ki, artıq gec imiş, parkda adam az imiş və yalnız yoldan keçən bir neçə adam onun Allah kimi sevib itaet etdikləri diktatora qəsd etmək istədiyini duyub, nadirüstü bir neçə zərbe vurmuşlar. O, həbs edilmişdir.

– Bu yoldan ötenlər eləcə kenar adamlarmış, yoxsa agentlərmiş?

Katibin göz qapaqları titrdi, o, ağızının bir küncü ilə biləsən-bilməyəsən gülümsədi, bu misilsiz gülümsemənin bütün Şimali Amerikada tayı bərabəri yox idi.

– Məlum şeydir ki, ser, bunlar kenar adamlarıdır, sizə sadıq olan namuslu tacirlər idı, çər.

– O tacirlərin adları öyrənilsin, – deyə Qarin dikte etdi, – metbuatda onlara hərəkətli təşəkkür elan edilsin. Qəsd etmək istəyən

adam qanunun bütün ciddiyəti ilə mühakimə olunsun. Məhkum olunduqdan sonra mən onu bağışlaram.

– İkinci qəsd də parkda olmuşdu, – deyə katib davam etdi.

– Sizin yataq otağınızın pəncərəsinə baxmaqdə olan bir xanım aşkar çıxarılmışdır, ser. Xanımın yanında kiçik bir tapança varmış.

– Gəncdirmi?

– Əlli üç yaşında.

– Bəs camaat neyləyib?

– Camaat onun şlyapasını başından qapmaqla, çətirini sindirmaqla və əl çantasını ayaq altında tapdamaqla kifayətlənmişdir. Camaatın coşqunluğunun nisbətən belə zəif olmasının səbəbi budur ki, əhvalat səhər tezdən olmuş və qadının yaziq bir görkəmi varmış, camaatın coşduğunu gördükdə, həmin saat huşunu itirmişdir.

– O qoca qarğaya xarice getmək üçün pasport verilsin və texirsiz olaraq, Birleşmiş Ştatlar hündüdündən kənar edilsin. Bu hadisə barəsində metbuatda ötəri məlumat verilsin. Daha nə var?

Saat doqquza beş dəqiqə qalmış Qarin duş qəbul etdi, bundan sonra özünü bərberin və onun dörd köməkçisinin sərençamına verdi. O, üç laylı güzgünen qabağında, üstüne kətan döşəkağı salınmış diş müalicəsi kreslosuna bənzər xüsusi bir kresloda oturdu. Eyni zamanda onun üzünə buxar verilir, iki sarışın qız zamşə döşəkçelerin üstündə hər iki əlinin dırnaqlarını xirdaca əyə, xirdaca qayçılar ilə işləyirdi, iki mehərətli mulat qız da dırnaqlarını tuturdu. Saçlarına bir neçə tualet suyu və essensiya vurub burdular və elə daradılar ki, dəzi görünmədi. Heyrətverici məhərətinə görə baronet rütbəsi almış bərber, Pyotr Petroviçin üzünü qırxb pudraladı, üzünü və başını cürbəcür ətirlərə ətirledi: boynuna gül ətri, qulaqlarının ardına şıpr, gicgahlarına Verne buketi, dodaqlarının dövrəsine alma budağı (qreb epl), saqqalına ən zərif "toranlıq" ətri vurdu.

Bütün bù əməliyyatlardan sonra diktatoru ipək kağıza büküb, qlaflın içiñə qoymaq və sərgiye göndərmək olardı. Qarin çətinlikle axıra qədər dözdü, hər səhər onun üzərində bu əməliyyatlar edildirdi və qəzetlər onun "vanna qəbul etdikdən sonra on beş dəqiqəlik vaxtı" barəsində yazırdılar. Başqa çarəsi yox idi.

Sonra o, qarderob otağına keçdi, orada onu iki lakey və bayaqçı kamerdiner əlində corabları, köynəyi, ayaqqabıları və sair şeylər

gözleyirdi. Bu gün üçün Qarin qəhvəyi rəngli kostyum seçmişdi. Qəzetçilər yazıldıkları ki, diktatorun adamı heyran edən istedadlarından biri də qalstuk seçmeyi bacarmasıdır. Qarin bütün bunlara tabe olmalı və qulağı daim səsde olmalı idi. O, deyinə-deyinə tovuz tükü rəngində qalstuk seçdi.

Qarin orta əsr zövqündə işlənmiş yemək otağına keçə-keçə düşündü: "Buna uzun müddət dözmək olmaz. Budur, məlunlar mənim üçün rejim düzəldiblər!"

Qəlyanaltı edən zaman (yene də bircə damcı içki içmədən) diktator gələn məktubları nezerdən keçirməli idi. Ən qiymətli çinidən qayırılmış bir məcməyi içinde üç yüzə qədər məktub vardı. Qızardılmış quru balıq, dadsız donuz eti və suda bişmiş duzsuz yulaf yamasını çeynəye-çeynəye (idmançıların və əxlaqlı adamların səher yeməyi belə olar), Qarin qarasına bir xışıldayan zərfi götürdü. Bulaşq çəngəl ilə onu cirib öteri oxudu:

*"Həyacandan mənim qəlbim döyünmür, əlim bu sətirləri zorla yazır.
Görəsən siz mənim barəmdə nə düşünəcəksiniz? İlahi! Mən sizi sevi-rəm. Mən qəzətdə şəkinizi gördüyüüm dəqiqədən sizi sevmişəm. Mən gəncəm. Ləyaqətli valideynin qızıyam".*

Adətən belə məktublara fotoskil də əlavə olunurdu. Bu gursaçlı, məsum baxışlı və burunları axmaqca dik tutmuş qızların şəkillərinə baxdıqca (bir ay ərzində on minlərcə belə şəkil gəlmüşdi), adamı dehşət bürüyür, darixmaqdan az qala ölürdü. Krestov adasından Vaşinqtona qədər, Petroqrad tərəfdəki tənha evin soyuq otağından, – burada Qarin o kündən bu künce var-gəl edə-edə, əlini sıxa-sıxa tamamilə naümid bir halda xilas olmaq üçün yol axtarındı ("Bibiqondada" qəçması), – senatda qızıl sədrlik kreslosuna qədər, – iyirmi dəqiqədən sonra ora getməli idi, – Qarin baş gicelləndirən bir yol keçmişdi... Dünyanı dehşətə getirmiş, yeraltı qızıl okeanına sahib olmuş, dünya hökmranlığını eldə etmişdi; məgər bütün bunlar ən darixdirici filisterlik heyatının tələsinə düşmək üçündümü?..

– Tfu, lənet şeytana!

Qarin salfeti atıb, barmaqları ilə stolu çaldı. Daha heç bir şey fikr-ləşmək mümkün deyildi. Daha heç bir şeye nail olmamalı deyildi. Ən yüksək dərəcəyə çatmışdı. Diktator idi. Görəsən indi də imperator rütbəsini tələb etsin? Onda onu lap əldən salarlar. Qaçış getsinmi? Hara? Həm də ne üçün? Zoyanın yanınımı? Ax, Zoya. Rütubətli, ihiq bir gecədə köhnə Vill Davre mehmanxanasında onunla aralarında

başlanmış olan an başlıca şey, o rəbitə qırılmışdı. O zaman pəncərenin ardından gələn yarpaq xışlıları altında Qarinin macəraçılığının bütün fantastik aləmi doğulmuşdu. Onda yaxınlaşmaqdə olan mübarizə həyəcanı onu bürümüşdü. Onda – bütün dünyamı sənin ayaqların altına ataram... – demək asan idi... İndi, budur, Qarin qalib gəlmışdır. Dünya onun ayaqları altındadır. Amma dünyamın hakimi olan Qarin duzsuz yayma yeyir, əsnəyə-əsnəyə şəkillərdəki axmaq sir-sifətlərə baxır. Vill Davredi gördüyü o fantastik yuxu yoxa çıxmışdı... İndi gərək o, dekretlər versin, özünü böyük adam kimi göstərsin, hər bir cəhətdən ədəb-ərkanlı olsun... Lənet şeytana!.. Yaxşı olardı ki, bir konyak tələb etsin.

O, lakeylərə sarı baxdı, onlar panoptikumda müqəvvalar kimi uzaqda, qapının ağızında durmuşdular. Onlardan ikisi həmin saat irəli gəlib, biri sualedici bir ifadə ilə baş əydi, o biri isə dedi:

– Cənab diktatorun avtomobili hazırlır.

Diktator senata dabanlarını həyasızcasına yerə döye-döye girdi. Zərli kresloya oturub, iclasın açılması formulunu gur səsle söyledi. Onun qaşları çatılmış, üzü əzm və qətiyyət ifadə edirdi. Bu dəqiqədə onlarca aparat onun şəklini çəkdi və kinoya aldı.

Senat bu gün ona aşağıdakı fəxri adları vermək şərəfinə nail olmuşdu: Aşağı – uels lordu, Neopoliton hersoqu, Şarlerua qrafı, Mülhauzen baronu və Ümumrusiya imperator şəriki. Şimali Amerika Ştatlarında, demokratik bir ölkə kimi, təəssüf ki, fəxri adlar yox idi, buradan ona "Bizmenof qott" fəxri adı verdilər, bunun da mənası "Allahın lütfü ilə tacir" deməkdir.

Qarin təşəkkür etdi. O, qarşısında, bu iki dünyani təmsil edən salonda amfiteatr şəklində cərgələr halında oturmuş yağılı daz kəllələrə və möhtərəm keçəl başlara məmənuniyyətlə tüpürərdi. Ancaq o başa düşürdü ki, tüpürə bilməyəcək, indicə ayağa qalxıb onlara təşəkkür edəcəkdi.

O, amfiteatr halında oturub onu alqışlayanların qarşısında (bestə boyu, solğun üzü və sıvri saqqalı ilə) ayaq üstə durub ürəyində deyirdi: "Bir dayanın, mən sizə irq seçimi və ilk min nəfər haqqında ləyihəmi təqdim edərəm, onda görərsiniz" ... Ancaq özü də hiss edirdi ki, bu lord, hersoq, qraf, ilahi tacir kimi fəxri adlar onun əl-qolunu möhkəm bağlamışdır və heç bir qəti hərəkət edə bilməyəcəkdir... İndi də senatın salonundan çıxıb banketə getməlidir...

Küçədə diktatorun avtomobilini çığıra-çığıra alqışlayıb salamlayırdılar. Amma diqqətlə baxanda görünürdü ki, çığınanlar hamisi yekəper, paltarlarını dəyişmiş polis və məmurlara bənzeyən cavanlardır. – Qarin onlara baş əyib, limon rəngində elcək geymiş əlini yelle>yirdi. Eh, əger o, Rusiyada doğulmuş olmasaydı, inqilabları görmüş olmasaydı, yəqin ki, şəhərin içi ilə bu şadlıq edən, öz sədaqət duyğularını “hip-hip” çığırtıları və yaxalarına taxdıqları gül-çiçəkləri tullamaqla ifade edən bu adamların arasından keçmək ona böyük bir ləzzət verirdi. Amma Qarin zəherlənmış bir adam idi. O, açıqlanıb öz-özünə deyirdi: “Bunlar ucuz, dəyərsiz şeylərdir, yumun ağızınızı, sevinməli bir şey yoxdur”. O, şəher dumasının qapısı ağızında maşın-dan düşdü. Burada onlarca qadın əli (neft, dəmiryolu, konserv və sair kralların qızları) onun başına çiçəklər səpirdilər.

O, pilləkəni çıxa-çıxa sağa-sola öpüş göndərirdi. İlahi tacirin şərəfinə salonda musiqi gurultu ilə calmağa başladı. O oturduğunda, hamı oturdu. “P” hərfi şəklində düzülüüb, üstünə ağappaq süfrə salınmış stollar çiçəklərlə bəzənmiş, büssür qab-qacaq parıldاشırdı. Hər bir yemək qab-qacağının yanında müxtəlif ölçüdə on bir gümüş biçaq və on bir çəngəl qoyulmuşdu (irili-xirdalı qaşıqlar, dəniz xərçəngi üçün pinsetlər və qulança üçün maşaciqlar bura daxil deyildi), hansı biçaq və çəngəl ilə hansı yeməyi yemək lazımlı geldiyini gərək çəş-baş salmayaydın.

Qarin qəzəbindən dişlərini bir-birinə sıxıb qıçırdatdı: bunlara bir bax, aristokratlar, – bu süfrə başında oturan iki yüz nefərdən dördde üçü əvvəller küçələrdə siyənek balıqları satıblar, indi isə, on birdən az çəngəl işlətmək onlar üçün ədəbsizlik sayılır! Amma bütün gözərlər diktatora zillənmişdi. Bu dəfə də o, ictimai təzyiqə tabe olub, süfrə başında özünü nümunəvi apardı.

Tisbağa şorbasından sonra nitqlər başlandı. Qarin əlində şampan şərabı ile dolu qədəh, ayaq üstə durub, onları dinleyirdi. Başından anı bir fikir keçdi: “Möhkəm içacəyəm!” Amma bu mənasız, boş bir təşəbbüs idi.

Yanında oturmuş iki çərençi gözəl xanıma o həttə dedi ki, axşamlar, doğrudan da, Bibliya oxuyur.

Üçüncü şirin yemek ilə qəhvə içmək arasında o, nitqlərə cavab verdi:

“Cənablar, sizin mənə lütf etdiyiniz hakimiyyəti mən ilahi bir niyyət kimi qəbul edirəm və müqəddəs vicdanı vəzifəm mənə emr

edir ki, tarixdə, misli görülməmiş bu hakimiyyəti bizim bazarlarımıza genişləndirilməsi, sənayemizin, ticarətimizin parlaq bir surətdə çıçəklənməsi və əxlaqsız qara camaatın mövcud quruluşu yuxmaq üçün göstərdikləri təşəbbüsleri aradan qaldırmaq üçün sərf edəm...” və sairə, və sairə.

Diktatorun nitqi çox yaxşı təsir bağışladı. Doğrudur, bu nitq qurtardıqda, diktator öz-özü ilə danışmış kimi nəsə üç qüvvətli söz də əlavə etdi, amma bu sözlər anlaşılmaz bir dildə, görünür ki, rus dilində söyləndiyi üçün, bunları başa düşən olmadı. Sonra Qarin hər üç tərəfə baş əyib, şeypurların ulaşması, təbillərin gurultusu və şəhər çığırtılar altında salondan çıxdı. O, evə getdi.

Sarayın vestibüldə o, əlağacını və şlyapasını yerə tulladı (bunları qaldırmaq üçün yürüyüşən lakeylər arasına çaxnaşma düşdü), əllərini şalvarının ciblərinə soxub və saqqalını qəzəbli bir halda dik tutub, gözəl xalının üstü ilə yuxarı çıxdı. Kabinetdə şəxsi katibi onu gözləyirdi.

– Axşam saat sekizdə “Pasifik” klubunda cənab diktatorun şərəfinə axşam yeməyi veriləcək və simfonik orkestr çalacaqdır.

– Yaxşı, – deyə Qarin cavab verdi. – Daha nə var?

– Bu gün saat on birde “Indiana” mehmanxanasının ağ salonunda bal təşkil edilir, şərə...

– Hər ikisine zəng edib bildirin ki, şəhər bələdiyyə idarəsində dəniz xərçəngini çox yediyimdən xəstələnmişəm.

– İcazənizlə fikrimi bəyan etmək istərdim ki, siz bu yalan xəstələnmənidən daha çox eziyyət çəkməli olacaqsınız: həmin saat bütün şəhər sizə öz təəssüfunu bildirmək üçün aksişib geləcəkdir. Bundan əlavə qəzet müxbirləri də bir yandan. Onlar hətta buxarı bacalarından da içəri soxulacaqlar...

– Siz haqlısınız. Mən banketlərə gedirəm, – Qarin zəngi çaldı.

– Vannanı. Axşam paltarımı, orden və nişanlarımı hazırlayıın.

Qarin stolun arxasına oturdu (sol tərəfində radioqəbuledici, sağ tərəfində telefonlar, düz qabağında isə diktofon borusu vardı). Qabağına bir parça kağız çəkib, qələmi mürəkkəbə batırdı və birdən fikrə getdi...

O, rus sayağı qalın, iri xətla yazmağa başladı:

“Zoya, əzizim, mənim necə axmaq bir vəziyyətə düşdüyümü yalnız siz dərk edə bilərsiniz...”

Saat səkkizə on beş dəqiqə qalmış Qarin tələsik stola yaxınlaşdı. Onun əynində frak, döşündə ulduzlar və nişanlar var idi, jiletinin üstündə çapraz lent salınmışdı. Daimi surətdə Qızıl adanın stansiyasının dalğasına qurulmuş radioqəbuledicidən kəskin siqnal səsləri gəldi. Zoyanın aydın seçilən, amma başqa bir planetdən gelirmiş kimi, cansız səsi rusca təkrar edirdi:

— Qarin, biz məhv olduq... Qarin, biz məhv olduq... Adada üşyan qaldırılmışdır. Büyük hiperboloidi ələ keçiriblər... Yansen mənimlədir... Mümkün olsa, "Arizona"ya minib qaçacağıq.

Səs kesildi. Qarin qulaqlıqları çıxarmadan, stolun yanında durmuşdu. Şəxsi katibi, əlinde Qarinin silindri və əlağacı, qapının ağızında durub onu gözləyirdi. Birdən qəbuledici yenidən siqnal verməyə başladı. Amma artıq başqa bir səs, kəskin bir kişi səsi ingilis dilində deyirdi:

"Ey bütün dünya zəhmətkeşləri. Birleşmiş Ştatları bürümüş çaxnaşmanın miqyası və nəticələri sizə məlumdur..."

Qarin Şəlqanın beyannamesini axıra qədər dinləyib, qulaqlıqları çıxardı. Tələsməden, dodağının bir ucu ilə gülümsünə-gülümsünə, sıqarını yandırdı. Stolun qutusundan bir yiğin yüzdollarlıq pul və yoğun lüləli tapançaya bənzər nikellənmiş bir aparat götürdü: bu aparat onun son ixtirası idi, — bu, cib hiperboloidi idi. O, qaşlarının işaretisi ilə şəxsi katibini çağırıldı:

— Əmr edin, texirsiz yol maşınını hazırlasınlar.

Bütün bu müddət ərzində ilk dəfə olaraq katibinin göz qapaqları açıldı, onun kəskin baxışlı sarı gözləri Qarinə zilləndi:

— Açı cənab diktator...

— Sus! Bu saat qoşunların rəisini, şəhərin qubernatoruna və mülki hakimlərə xəbər verin ki, saat yeddi dən hərbi vəziyyət elan edilir. Şəhərdə intizamı pozanlara qarşı görüləcək yeganə tədbir gülələnmək olacaqdır.

Katib bir anda qapının ardında yox oldu.

Qarin üçlü güzgüyə yaxınlaşdı. Onun döşündə nişanlar və ulduzlar vardi, rəngi solğunu, panoptikumda mum müqəvvvalara bənzəyirdi. Qarin xeyli müddət öz-özünə baxdı və birdən onun sol gözü xüsusi, gülünc bir şəkildə göz vurdu. O, piçilti ilə öz-özünə dedi: "Pyer Qarri, daban al qać, bacardıqca tez əkil".

Qızıl adadakı hadisələr iyunun iyirmi üçündə axşamüstü başlandı. Okean bütün günü çalxanmaqdə idi. Tufan buludları cənub-qərb tərəfdən axışır gəlirdi. Odlu şimşəklərdən elə bil göy yarılırdı. Su tozu qaynaşan bir duman halında bütün adanın üstü ilə uçub gedirdi.

Günün axırına yaxın tufan keçib getdi. Şimşəklər uzaqda, okeanın bir kənarında çaxırdı, amma külək azalmayan bir qüvvətlə ağacları yere eyir, uca fənərləri yırgalayıb, məftilləri qırırdı; barakların damlarını əyri-üyri zolaqlar halında qoparıb aparırdı. Bütün adanın üzərində elə şiddətlə viyildiyirdi ki, bütün canlılar evlərə girib gizlənmişdi. Körfəzdə qalın borazlarla bağlı gemiler cirildiyirdi. Külək bir neçə yük gəmisinin lövberinin zəncirini qırıb onları dənizə aparmışdı. Kiçik bir körfəzdə, sarayın qarşısında, dalğaların üzərində "Arizona" tilov qarovalu kimi atılıb-düşürdü.

Son zamanlar adanın əhalisi xeyli azalmışdı. Şaxtadakı işlər durmuşdu. Madam Lamolun nəhəng tikintilərinə hełə başlanmamışdı. Altı min fəhlədən beş yüz nəfərə qədər qalmışdı. Qalanları qızıl ilə yüklənib, adanı tərk etmişdilər. Qəsəbədə fehle baraklarını söküb gələcək tikinti işləri üçün yeri hamarlamışdilar.

Bu xirdaca yer parçasında qvardiyaçılardan üçün görməli heç bir iş qalmamışdı. Sarı-ag geyimli qvardiyaçılardan qoruyucu köpəkler kimi əllerində tüfəng qayaların üzərində durub keşik çəkdikləri, tikanlı məftillərin ardında addımlayaraq tüfənglerinin çaxmaqlarını menah-mənəli şaqquıldıqları vaxtlar keçmişdi. Qvardiyaçılardan içkiyə qurşanmışdilar. Büyük şəhərlərin, qəşəng restoranların həsrətini çekirdilər. Onlar mezuniyyət isteyir, üşyan qaldırmaqla hədəleyirdilər. Amma Qarin qəti surətdə tapşırılmışdı ki, heç kəsə məzuniyyət və işdən çıxmaga icaze verilməsin. Qvardiyaçılardan qışlaları böyük hiperboloidin lüləsinin təhdidi altında idi.

Qışlalarda qızığın qumar oyunu gedirdi. Qışlaların qabağındakı qızıl qalaqları acı turp kimi hamimm zəhləsini tökdüyündən, qumarı xüsusi adlara yazılmış qəbzərlə oynayırdılar. Tüfəngdən, işlənib yaxşılaşmış çubuqdan, bir şüşə köhnə konyakdan və ya "sifətə biriki şapalaq vurmaqdan" oynayırdılar. Axşamüstü, demək olar ki, bütün qışlalardakılar içib lül qənber olurdular. General Subbotin, intizam bir yana dursun, adice ədəb-ərkani da zorla saxlaya bilirdi.

General Subbotin hər axşam zabitlərin yemekxanasında çığır-çığıra deyirdi:

— Ayıbdır, cənab zabitlər, lap düşkünləşmişiz, cənab zabitlər!

Heç bir tədbir təsir etmirdi. Ancaq sərxoşluq heç bir vaxt iyunun iyirmi üçündə tufan günü olduğu dərəcəyə çatmamışdı. Viyıldayan külək qvardiyaçıları yaman darixdirmiş, onların keçmiş xatirələrini canlandırmış, köhnə yaralarını təzələmişdi. Su yağış kimi pəncərələrə vururdu. Səmanın topları gur-gur guruldayırdı. Divarlar titrəyir, stolların üstündə stekanlar cingildəyirdi. Uzun stolların arxasında oturmuş qvardiyaçılar dirseklerini stolun üstüne qoyub, çıxdan yuyulmamış, daranmamış dəlisov başlarını əllerine söykəyib, düşmən mahmisi oxuyurdular: "Ax, abločka kuli kotissya.." Kim bilir nə qədər uzaq zamanlardan dalğaların arasında itib-batmış bu adaya gətirilmiş bu nəgmə doğma vətənin bir çimdirk düzunu xatırladırdı. Gözleri yaşıla dolu sərxoş başlar yırğalanırdı. General Subbotinin çağırmaqdən səsi batmışdı; onlara təsir etmədiyini görüb, hamisini söyüb yamanlaya-yamanlaya özü de bərk içmişdi.

İnqilab komitesinin keşfiyyati (İvan Qusevin simasında) düşmənin qışlarda pis vəziyyətdə olduğunu xəbər vermişdi. Axşam saat yeddi radələrində Şelqa, yanında beş nəfər ucaboy şaxtaçı (qışlaların qarşısındaki) hərbi hebsxanaya yaxınlaşıb, iki sərxoş növbətçi ilə söyleşmeye başladı; bu növbətçilər çatılmış tüsənglərin yanında keşik çəkirdilər. Onlar sayıqlıqlarını itirmişdilər. Birdən-birə onları vurub yerə yıldılar, silahlarını aldılar və əl-qollarını bağladılar. Şelqa yüzə qədər tüsəng ələ keçirdi. Tüsəngləri həmin saat ağacların, kolların dələndə gizlənə-gizlənə, düz yerlərde sürünə-sürünen, fənər direklərinin dibindən qaça-qaça gelən fəhlələrə payladılar.

Yüz adam qışlalara soxuldu. Dəhşətli bir çaxnaşma qopdu. Qvardiyaçılar həcum edənləri şüshərlə və kətillərlə qarşılıdlar. Geri çekilib özlərini düzəlttilər və tapançalardan atəş açdılar. Pillekənlərde, dəhlizlərdə, yataqxanalarda vuruşma gedirdi. Açıqlarla sərxoşlar əlbeyaxa vuruşurdular. Sımmış pəncərələrdən vəhşi fəryad səsleri gəldi. Həcum edənlər az idilər, beş nefərə bir nəfər, — amma onlar qabarlı iri yumruqları ilə ince-mince sar-ağ geyimli qvardiyaçıları zəncirle taxıl döyən kimi döyüb əzişdirildilər. Həcum edənlərə kömək gəldi. Qvardiyaçılar özlerini pəncərələrdən atmağa başladılar. Bir neçə yerde yanğın baş verdi. Qışlaları tüstü büründü.

Yansen sarayın bom-boş, qaranlıq otaqlarının içinde yürürdü. Dənizin dalğaları sarayın eyvanına gurultu və fişli ilə həcum edirdi. Külək viyıldayı, pəncərələrin çərçivələrini titrəirdi. Yansen madam Lamolu çağırır, dəhşətli həyəcanı dinləyirdi.

O, sarayın Qarina məxsus aşağı hissəsinə yürüüb, pilləkənləri bir sajen uzunluğunda sıçrayışlarla enirdi. Aşağıdan gülə səsleri, tək-tək çığırıtlar eşidiliirdi. O, heyətdəki bağa baxdı. Ora bom-boş idi. Heç kəs yox idi. Qarşı tərəfdə sarmaşıq basmış tağın altındakı dəvazalara bayırdan həcum edirdilər.

Heç belə də bərk yatmaq olardım, Yansen yalnız pəncəre şüşəsini sindiran gülənin səsine yuxudan oyanmışdı.

Görəsen madam Lamol qaçmışdım? Bəlkə də onu öldürübələr?

O, qarasına bir qapını açdı. İçəri girdi. Dörd göyümtül şar, bir də naxışlı tavandan asılmış beşinci şar üzərində cihazlar, ölçülü mərmər lövhələr, ləkəlməmiş xirdəca qutular və katod lampaları olan xirdəca şkaflar, dinamo məftilləri olan yazı stolunu işıqlandırmışdı; stolun üstü çertyojlarla dolu idi. Bura Qarinin kabinetini idi. Xalçanın üstündə ezik-üzük bir yaylıq var idi. Yansen onu yerdə qaldırdı, — yaylıqdan madam Lamolun işlətdiyi etirələrin qoxusu gəldi. Onda Yansenin yadına düşdü ki, kabinetdə böyük hiperboloidin liftine gedən yeraltı bir yol var, hardasa buralarda bir gizli qapı olmalıdır. Madam Lamol, elbəttə, ilk gülə səslerini eşidən kimi qülleyə qaçmışdır, — necə olub ki, Yansen bunu əvvəldən başa düşməyi!

O, etrafına göz gəzdirib qapını axtardı. Amma birdən sindirilan şüsha cingiltiləri, ayaq tappiltəri eşidildi, divarın o tayından adamlar tələsə-tələsə bir-birini səsleyirdilər. Onlar saraya soxulmuşdular. Bes görəsen madam Lamol niye ləngiyir? Yansen ikilaylı naxışlı qapıya sarı yürüüb açarla bağladı. Tapançasını çəkdi. Sanki bütün saray ayaq tappiltəri, səsler və çığırıtlarla dolmuşdu.

— Yansen!

Madam Lamol onun qarşısında durmuşdu. Onun rəngi qaçmış dodaqları tərpeşirdi, amma Yansen onun sözlerini eşitmirdi. Yansen ağır-agır nəfəs ala-alala, onun üzünə baxırdı.

— Məhv olduq, Yansen, məhv olduq! — deyə madam Lamol təkrar etdi.

Onun eynində qara paltar vardı. Ensiz və zərif əllərini sinəsinə qışmışdı. Gözləri firtinalı dəniz kimi həyecanlı idi. Madam Lamol dedi:

— Büyük hiperboloidin lifti işləmir, onu lap yuxarı qaldırmışlar. Qüllədə kimse oturmuşdur. Onlar bayır tərəfdən tırların üstü ilə dırmaşmışlar... Mən eminəm ki, bu həmin oğlan Qusevdir...

Madam Lamol barmaqlarını şaqquıldıda-şaqquıldıda naxışlı qapıya baxdı. Qaşları çatıldı. Qapının o tayından onlarca adamin ayaq tappiltisi gəldi. Bərk çıçırtı qopdu. Adamlar əlləşirdilər. Teləsik bir neçə gülə atıldı. Madam Lamol tez stolun arxasına oturub cərəyan açarını bənd etdi. Dinamo yavaşdan uğuldadı, bənövşəyi armudu lampalar işıqlandı. İşarə verən açar tiqqıldımağa başladı.

— Qarin, biz məhv olduq... Qarin, biz məhv olduq... — deyə madam Lamol mikrofonun şəbəkəsi üzərinə əyilib dalbadal tekrar etdi.

Aradan bir dəqiqə keçməmiş, yumruq və təpiklərlə döyülen naxışlı qapı cirildadi.

Bayırda səsler gəldi: — Açıñ qapını!.. Açı!..

Madam Lamol Yansenin əlindən yapışib, onu divara sarı çekdi və döşəmənin naxışlı haşiyəsini ayağı ilə basdı. İki yarım sütun arasındaki ştoflu panel səssizcə aşağı endi. Madam Lamolla Yansen yeraltı yolla keçib getdilər. Panel qalxıb əvvəlki yerində dayandı. Tufandan sonra coşqun okeanın üzərində ulduzlar xüsusen aydın bir işıqla sayışmaqdı idı. Külək adamı vurub yixirdi. Sahilə çarpan dalğalar xeyli uca qalxırdı. Qayalar uğuldayırdı. Okeanın gurultusu içerisinde tüfəng səsleri də eşidilirdi. Madam Lamol ilə Yansen kolların və qayaların arasında gizlənə-gizlənə, şimal körfəzinə sarı qaçırdılar, burada həmişə kiçik motorlu bir kater dururdu. Sağ tərəfdə saray qara bir divar kimi ucalırdı, sol tərəfdə dalğaların köpüklü təpeleri işildayırdı, uzaqda isə, dalgalarda oynayan "Arizona"nın işıqları görünürdü. Arxa tərəfdə göye ucalan şəbəkəli bir kölgə halında böyük hiperboloidin qüllesi gözə çarpırdı. Onun da təpəsində işıq yanındı.

Madam Lamol qaça-qaça geri qanrilib, eli ilə qüllə tərəfi göstərib çıçırdı:

— Bir baxın, oradan işıq gelir! Bu, ölümdür!

Madam Lamol dik eniş ilə dalğaların tutmadığı körfəzə sarı endi. Burada sarayın eyvanına çıxan pillekənin qabağında kiçik bonun yanında bir kater atılıb-düşməkdə idi. Madam Lamol katerə atılıb, onun arxa tərəfinə yüyürdü və titrəyən əlləri ilə starteri işə saldı.

— Tez olun, Yansen, tez olun!

Xırdaca kater zəncir ilə bağlanmışdı. Yansen tapançanın lüləsini zəncirin halqasına keçirib qifli qırdı. Yuxarıda, eyvanda pəncərələr cingilti ilə taybatay açıldı və orada silahlı adamlar göründü. Yansen tapançanı tullayıb zəncirin katere bağlandığı yerdən yapışdı. Onun əzələləri gərildi, boynunun damarları şıydı, gödekçəsinin yaxasındaki ilmək qopdu. İşə salılmış motor birdən-birə guruldamağa başladı. Eyvandakı adamlar pillekənlə aşağı yüyürdülər və əllərindəki tüfənglərini oynada-oynada çıçırdılar: "Dur. Dayan!"

Yansen son gücünü vurub, zənciri qırdı, gurultu salan kateri dalğalara sarı bərk itəldi, katerin içi ilə iməkləyə-iməkləyə sükana sarı yüyürdü.

Kater geniş bir yarımdairə vuraraq, körfəzin dar çıxacağına sarı sürətlə üzməyə başladı. Onun ardınca atılan gülələrin parıltısı göründü.

"Arizona"nın böyründə dalgalarda atılıb-düşən katerin içində Yansen çıçırdı:

— Pilləni verin, mələn şeytanlar! Baş köməkçi hardadır? Yatıb! Onu asaram!

— Burdayam, kapitan, burdayam. Baş üstə, kapitan.

— Burazları baltala! Motorları işə sal! Tam sürətlə! İşıqları söndür!

— Baş üstə!

Fırtına vaxtı qoyulan pillekərlə gəmiyə əvvəlcə madam Lamol çıxdı. Geminin kənarından əyilib gördü ki, Yansen qalxmaq istəyir, amma nədənsə böyrü üstə yixılır və ona atılan ipin ucunu qic olmuş halda tutmağa çalışır. Dalğa katerlə bərabər onu da altına aldı; sonra onun ağrının şiddetindən deyişmiş üzü yenidən göründü. O, ağızına dolan suyu tüpfürdü.

— Yansen, sizə nə olmuşdur?

— Yaralanmışam.

Dörd dənizçi katerə atıldı, Yansenin qollarına girib onu gəmiyə qaldırdılar. Goyərtədə o, əlini böyrünə atıb yixıldı və huşunu itirdi. Onu kayuta apardılar.

"Arizona" dalğaları yara-yara, su uçurumlarının içine bata-bata, tam sürətlə adadan uzaqlaşırıldı. Gəmiyə baş köməkçi komanda edirdi. Madam Lamol onunla yan-yanaya körpüçükde durub məhəccərlərdən bərk yapışmışdı. Onun üst-başından su axırdı, paltarı bədəninə yapış-

mışdı. O, yanın şəfəqinin artmasına (qışlalar yanındı) ve küləkdən burula-burula alov saçan qara tüstünün adanı bürüməsinə baxırdı. Birdən o, yəqin ki, nəsə görüb komandırın qolundan yapışdı:

- Cənub-qərbe döndərin...
- Burada qayalar var, madam.
- Susun, sizin işiniz deyil!.. Adanı sol yanda qoyub keçin.

Madam Lamol hiperboloidin şəbəkəli qülləsinə sarı yüyürdü. Gəminin burnundan göyərtə ilə axışan su madam Lamolu bürüyüb yere yıldı. Bir matros onu tutdu, o tamam su içində idi və qəzəbdən coşmuşdu. O, dənizçinin əlindən çırpınb çıxdı və qülleyə dırmaşmağa başladı.

Adadan yanın tüstüsündən xeyli yüksəkdə göz qamaşdırıcı bir ulduz parıldayırdı, – bu, böyük hiperboloidin “Arizona”ni axtaran şüası idi.

Madam Lamol vuruşmağı qərara aldı; hamısı birdir, qüllənin üzərindən xeyli uzaqları tutan hiperboloid şurasından qaçıb qurtarmaq mümkün olmayıacaqdır. Şüa əvvəlcə ulduzlara doğru yükseldi, sonra üfűqü bir neçə saniyə içərisində dörd yüz kilometrlik bir dairəni hərləndi. Ancaq indi o, okeanın qərb hissəsini axtara-axtara, dalğaların təpələrini gezir və qalın buxar sütunları halında iz buraxırdı.

“Arizona” adadan yeddi mil aralı, tam süretlə gedirdi. O, gah dorlarının ucuna qəder xişildayan suların içine batır, gah bir qabiq kimi dalğanın təpəsinə qalxırdı, bu zaman gəminin arxasındaki qüllədən madam Lamol adanı cavab şúa ilə vururdu. Orada artıq bir neçə taxta tikintiləri od tutub yanındı. Qiğılcım topalarını külek yüksəklərə qaldırdı. Sanki onları nəhəng bir köpük köpükleyirdi. Yanının şəfəqi bütün dalgalı okeana yayılmışdı. Budur, “Arizona” dalğanın təpəsinə qalxdıqda, onu adadan gördülər və yandırıcı ağ iynə kimi şúa onun ətrafında oynasmağa başladı, qırıq əyri xətlər halında lap gəminin yaxınlığında yuxarı-aşağı qalxıb-enir, gah gəminin burnunun qabağına, gah da arxadan suya dəyirdi.

Zoya ele geldi ki, göz qamaşdırıcı ulduz dümdüz onun gözlerinə düşür və o özü aparatın lüləsi ilə uzaq qüllədəki bu ulduzun üstünü örtmeye çalışdı. “Arizona”nın su pərləri qızığın bir surətdə uğuldayır, gəminin arxa tərəfi sudan kənara çıxır, gəmi artıq burnu üstə əyilib dalğaların üzərindən sürüşürdü. Elə bu zaman şúa hədəfi tapıb ucaldı və titrədi, dümdüz nişan alaraq, yayınmadan düz gəminin üzərinə enməyə başladı. Zoya gözlərini yumdu. Yəqin ki, gəminin

göyərtəsində durub bu döyüşün şahidi olanların ürekleri hərəkət-dən qaldı.

Zoya gözlərini açıqdə, onun qarşısında bir su divarı vardı. Bu, “Arizona”nın sürüşməkdə olduğu bir uçurum idi. Zoya fikirləşdi: “Bu hələ ölüm demək deyildir”. Əlini aparatdan çəkdi və qolları taqətsiz halda yanına düşdü.

Gəmi yenidən dalğanın üzərinə qalxmağa başladıqda, onların nə səbəbə ölümünden xilas olduqları anlaşıldı. Nəhəng tüstü burumları bütün adanın və qüllənin üstünü bürümüşdü, – yəqin ki, neftlə dolu sisternlər partlamışdı. Bu tüstü pərdesinin ardında “Arizona” arxa-yınca çıxb gedə bilərdi.

Zoya bilmirdi ki, böyük hiperboloidi vurub məhv edə bilmisdir, yoxsa o yalnız tüstünün arasında olduğu üçün görünmür. Ancaq indi artıq hamısı bir deyildimi... O çətinlikle qüllədən aşağı endi. Gəminin iplərindən yapışa-yapışa kayuta yönəldi. Orada göy pərdələrin arasında Yansen ağır-ağır nəfəs almaqda idi. Zoya kresloya yıxılıb, mumlu kibriti yandırdı və papirosunu alışdırıldı.

“Arizona” şimal-qərbe sarı gedirdi. Külək zəifləmişdi, ancaq okean hələ də sakit deyildi. Gəmi gündə bir neçə dəfə şərti işarələr göndərib, Qarinə rabitə bağlamağa çalışırdı və bütün dünyada yüz minlər radioqəbuləcilerde Zoyanın səsi eşidilirdi: “He edək, hara gedək, hara gedək? Biz filan en və filan uzunluq dairesindəyik. Əmr gözləyirik”.

Bu radioverilişini tutan okean gəmiləri “dənizlərin qənimi” “Arizona”nın yenidən əyan olduğu bu dəhşətli yerdən uzaq olmağa çalışırdılar.

119

Yanan neftin tüstü buludları Qızıl adanın üstünü bürümüşdü. Tufandan sonra hava tamamilə sakitləşmiş və qara tüstü buludsuz səmaya qalxaraq, okeanın sularına bir neçə kilometr sahəyə kölgə salmışdı.

Ada bom-boş görünürdü, yalnız şaxta tərəfdə, həmişə olduğu kimi, elevatorların çələkləri ara vermədən çınladamaqda idi.

Sonra, sakitlikdə musiqi səsi gəldi: təntənəli ağır marş çalınırı. Tüstülü qarənliğin içərisində iki yüze qədər adam görmək olardı:

onlar başlarını dik qaldırıb gedirdilər və üzlərində sert, qətiyyətli bir ifadə vardi. Qabaqda dörd nəfər, çiyinlərinde nəsə, qırmızı bayrağa bürünmüş bir şey aparırdı. Onlar böyük hiperboloidin şəbekəli qülləsi ucaldığı qayanın üstüne çıxdılar və gətirdikləri uzunsov bağlamanı onun dibində yerə qoydular.

Bu, İvan Qusevin neşi idi. O dünən "Arizona" ilə vuruşma zamanı helak olmuşdu. O, bayır tərəfdən qüllənin şəbekəli bəndlərinin üstü ilə pişik kimi yuxarı dırmaşaraq, böyük hiperboloidi işə salmış və nəhəng dalğaların arasından "Arizona"ni tapmışdı.

"Arizona"dan salınan odlu şerid adanın üzərində oynaşa-oynaşa, binaları yandırır, fənər direklərini və ağacları biçib tökürdü. İvan "Əfi ilan!" – deyə aparatın lülesini ona sarı çevirə-çevirə və Taraşkin ona savad öyrədəndə, yazı dərsi zamanı etdiyi kimi, dilini çıxarıb onuna guya özünə kömək edirdi.

O, "Arizona"ni tutub, aparatın fokusuna salmış, şüani gəminin burnunda və arxasında suya vura-vura, gəmiyə yaxınlaşdırıldı. Yanan sistənlərdən qalxan tüstü buludları ona mane olurdu. Birdən "Arizona"dan salınan şüa göz qamaşdırıcı bir ulduzu döndü və parıldaya-parıldaya İvanı gözlerindən sancdı. Şüa onu vurub deşdi və o, böyük hiperboloidin qapağı üstüne yıxıldı...

– Rahat yat, Vanyuşa, sən bir qehrəman kimi oldün, – deyə Şelqa İvanın nəşini öndən diz çökdü, bayraqın ucunu qaldırıb, oğlanın alnından öpdü.

Şeypurlar çalındı və iki yüz adam bir səslə "İnternasional" oxudu.

Aradan bir az keçdikdən sonra qara tüstü buludları arasından ikimotorlu güclü bir təyyarə göründü. O yüksəklərə qalxıb, qərbe sarı döndü...

120

– Bütün serəncamlarınız yerinə yetirilmişdir, cənab diktator...

Qarin çıxış qapısını açarla bağlayıb alçaq kitab şkafına yanaşdı və əlini onun sağ tərəfinə apardı. Katib istehza ilə gülümşünə-gülümsünə dedi:

– Gizlin qapının düyməsi sol tərəfdədir, cənab diktator...

Qarin cəld və qəribə bir baxışla ona baxdı. Düyməni basdı, kitab şkafı səssiz hərəkət edib, sarayın gizlin otaqlarına gedən dar yolu açdı.

– Buyurun, – deyə Qarin ora birinci keçməyi katibə təklif etdi. Katibin rəngi ağardı. Qarin buz kimi soyuq bir nozakətlə şüa tapançasını onun alnı bərabərəne qaldırdı. – İtaət etsəniz ağıllı iş görəsiniz, cənab katib...

121

Kapitan kayutunun qapıları taybatay açıq idi. Yansen çarpayıda uzanmışdı.

Gəmi ağır-ağır hərəkət edirdi. Sakitlikdə dalğaların gəminin yanlarına çırpinması eşidilirdi.

Yansenin arzusu yerinə yetmişdi, – o yenə də okeanda madam Lamol ilə birlikdə idi. O bilirdi ki, olur. Bir neçə gün həyat uğrunda mübarizə apardı, – gülə qarnından dəymiş, dəlib keçmişdi, – nəhayət, o, sakitleşib hərəkətsiz qaldı. Açıq qapıdan ulduzlara baxırdı, oradan əbədiyyət havası axıb gelirdi.

Bayırdan, ulduzları kölgəleyərək madam Lamol içəri girdi. Yansenə sarı əyildi. Piçılıt ilə özünü necə hiss etdiyini soruştı. O, göz qapaqlarının hərəkəti ilə cavab verdi və madam Lamol onun nə demək istədiyini başa düşdü: "Xoşbəxtəm ki, sən mənim yanım-dasan". Yansenin sinəsi bir neçə dəfə gərgin halda enib-qalxdıqda və o, havanı ağızı ilə qaplıqda, Zoya çarpayının yanında oturdu və hərəkətsiz qaldı. Görünür, onun əqlindən qəmli fikir keçirdi.

Zoya məyus-məyus sakit-sakit dilləndi:

– Əziz dostum, mənim yeganə əziz dostum, dünyada tek birce siz məni sevirdiniz. Mən birce sizinçin əzizəm. Siz daha olmaya-caqsınız... Nə soyuqdur, nə soyuqdur...

Yansen cavab vermədi, yalnız göz qapaqlarının hərəkəti ilə sanki havanın soyuqlaşdığını təsdiq etdi. Zoya onun burnunun nazildiyyini, dodaqlarında zəif bir təbəssüm əmələ gəldiğini gördü. Hələ bir az bundan əvvəl onun üzü coşqun hərərətdən qızarmışdı, indi isə mum rəngində görünürdü. Zoya bir neçə dəqiqə gözlədi, sonra dodaqlarını onun əlinə toxundurdu. Ancaq o hələ ölməmişdi. Ağır-ağır gözlərini açdı, dodaqları araladı. Zoyaya elə geldi ki, o "nə xoşdur!.." – dedi.

Sonra Yansenin üzü dəyişdi. Zoya üzünü kənarə çevirib, ehtiyatla göy pərdəni çəkdi.

Birleşmiş Şatlarda en zərif və nəzakətli bir adam olan katib üzüqöylü yixilmiş, soyumuş barmaqları ilə xalçanı qamarlamışdı: o, bircə anda, əslə səs çıxarmadan ölmüşdü. Qarin titrəyən dodaqlarını gəmire-gemire, şüa tapançasını ağır-agır cibinə qoydu. Sonra alçaq, polad qapiya yaxınlaşdı. Mis dairənin üstündə bircə ona məlum olan hərflər kombinasiyasını yiğdi, — qapı açıldı. O, pəncərəsi olmayan beton otağa girdi.

Bura diktatorun şəxsi seyfi idi. Amma burda qızıl və ya qiymətli kağızlar əvəzinə Qarin üçün daha qiymətli olan bir şey var idi: bu, Avropadan getirilmiş və əvvəller gizlin olaraq Qızıl adada saxlanılmış, sonra isə, burada sarayın gizlin otaqlarına salınmış bir adam, Qarinin üçüncü bənzəri, — rus mühaciri baron Korf idi, o özünü çox baha qiymətə satmışdı.

O, yumşaq meşin kresloda oturub, ayaqlarını zərli stolun üstüne qoymuşdu. Burada vazların içində meyve və şirniyyat vardı (icmək ona qadağan edilmişdi). Yerde kitablar, — ingilis cinayət romanları səpələnmişdi. Baron Korf darıldığından, yediyi vişnənin tumlarını üç metr ondan aralı olan televizor cihazının dəyirmi dairəsinə tüpürdü.

O, içəri girən Qarina sarı tənbəl-tənbəl dönüb dedi:

— Axır ki, gəlib çıxdınız... Lənət şeytana, siz harda itib-batıbsınız?.. Bura baxın, siz məni bu anbarda hələ çoxmu duza qoyacaqsınız? Vallah Parisdə ac qalmaq bundan yaxşıdır...

Qarin cavab vermək əvəzinə, ciyinə salınmış lenti qopardı, döşündə orden və nişanlar olan frakını çıxarıb atdı.

— Soyunun.

— Niyə ki? — deyə baron Korf bir qədər maraqla soruşdu.

— Paltınızı mənə verin.

— Axi nə olub?

— Pasportunuzu da, bütün kağızlarınızı da verin... Ülgücünüz hardadır?

Qarin tualet stolunun qabağında oturdu. Üzünü sabunlamadan, ağrından üz-gözünü qırışdırı-qırışdırı, tez biglərini və saqqalını qırxdı.

— Onu da deyim ki, qonşu otaqda yerə bir adam yixılmışdır. Yadınızda qalsın, — o sizin şəxsi katibinizdir. Onu axtarsalar, deyə bilərsiniz ki, siz onu gizlin bir tapşırıqla göndərisiniz... Başa düşdünüz mü?

— Mən soruşuram ki, axı nə olub? — deyə baron Korf Qarinin atdığı şalvari havada qapılıbçıqıldı.

— Mən burdan gizli yol ilə parka, öz maşınımı gedəcəyəm. Siz katibi buxarida gizlədib, mənim kabinetimə gedərsiniz. Təxirsiz olaraq, telefonla Rollinqi çağırırsınız. Ümid edirəm ki, siz mənim diktatorluğunun bütün mexanizmini yadınızda yaxşı saxlayıbsınız, eləmi? Əvvəl mən, sonra mənim birinci müavinim, — gizli polis rəisi, sonra ikinci müavinim, — təhlükət şöbəsinin rəisi, sonra üçüncü müavinim, — provokasiya şöbəsinin rəisi... sonra da üç yüz nəfərdən ibaret gizli şura gelir ki, bunun da başında Rollinq durur. Əger siz tamamilə kütləşməyibsinizsə, bütün bunları ezbərdən bilməliydiniz... İndi, tez olun, lənət şeytana, şalvarınızı çıxardin! Telefon ilə Rollinq deyərsiniz ki, siz, yəni Pyotr Qarin qoşunların və polisin başçılığını öhdənizə götürürsünüz. Siz möhkəm vuruşmalı olacaqsınız...

— Bağışlayın, birdən Rollinq səsindən başa düşdü ki, danışan siz deyilsiniz mənəm...

— He! Əşşı, onlar üçün nə fərqi var... Təki, diktator olsun...

— Bağışlayın, bağışlayın, deməli ki, bu dəqiqədən mən dönbü Pyotr Petroviç Qarin oluram, eləmi?

— Sizə müvəffəqiyət arzu edirəm. Tam hakimiyyətdən lezzət alın. Bütün telimatlar yazı stolunun üstündədir. Mən aradan çıxıram...

Qarin bir az əvvəl güzgüdə etdiyi kimi, öz bənzərinə göz vurdub və qapının ardında yox oldu.

Qarin örtülü maşının içinde, tek şəhərin mərkəz küçələrindən sürətlə keçər-keçməz, bütün şübhələri yox oldu: vaxtında ekilmişdi. Fehlə rayonlarında və şəhərin kənarlarında yüz minlərlə adam dəstələri qaynaşmaqdı idi... Bezi yerlərde artıq inqilabi bayraqlar dalgalanırdı... Küçələrin enində çevrilmiş avtobuslardan, pəncərələrdən atılan mebel lərdən, qapılardan, fənər direklərindən, çuyun çaxçaxlardan tələsik səngərlər qurulmaqdı idi.

Qarin tacribəli nəzərləri ilə gördü ki, fəhlələr yaxşı silahlanmışlar... Yiğin-yiğin adamların arasından keçib gedən yüksək maşınlarda pulemyotlar, el bombaları, tūfənglər daşıyırıdlar. Şübhəsiz ki, bu, Şelqanın işi idi...

Bir neçə saat bundan əvvəl olsaydı, Qarin inamla qoşunları üsyancıların üstünə göndərərdi. Amma indi o, maşının pedallarını yalnız əsəbi bir halda basıb, lənət yağıdızan camaatın arasından keçirdi: "Rədd olsun diktator! Rədd olsun üçyüzlər şurası!"

Hiperboloid Şelqanın əlinə keçmişdi. Bunu bilirdilər, üsyancılar çığır-çığır bunu söyleyirdiler. Bir dirijor qəhrəmanlıq simfoniyasını idarə etdiyi kimi, Şelqa inqilabı idarə edirdi. Qarinin hələ qızıl satdığı zaman küçələrdə qurdurduğu reproduktorlar indi onun əleyhinə işləyir, bütün əhalinin elliklə üsyən qaldırdığı barəsində bütün dünyaya xəber yayırdı.

Pyotr Petroviçin gözlədiyinin eksinə olaraq, onun bənzəri qəti, hətta bir derecəye qədər müvəffəqiyyətlə iş görməyə başlamışdı. Onun seçmə qoşunları səngərlərə hücum edirdilər. Polislər təyyarələrdən qaz bombaları atırdılar. Atlı qoşunlar küçələrin tinlərində adamları qılınclayırdılar. Xüsusi briqadalar qapıları sindirib, fəhlələrin evlərinə soxulur və rast gələn bütün canlıları tələf edirdilər.

Ancaq üsyancılar möhkəm durmuşdular. Başqa şəhərlərdə, böyük fabrik mərkəzlərində onlar qəti hücumu keçmişdilər. Günortaüstü artıq bütün ölkəni inqilab alovları bürümüşdü...

Qarin on altı silindri olan maşını bütün sürəti ilə süründü. O, qəza şəhərlərinin küçələrində yel kimi keçir, donuzları, itləri vurub yixır, toyuqları basırdı. Bəzi yoldan ötenlər gözlərini bərəldib baxmağa macəl tapmamış, diktatorun nəhəng, qara tozlu maşını uzaqlaşış kiçilərək, tini döñürdü...

O, yalnız benzin doldurmaq və radiatora su tökmek üçün, bir neçə dəqiqəliyə durmuşdu... Bütün gecəni sürətli sürmüştü.

Səhər diktatorun hakimiyyəti hələ yixilmamışdı. Termit bombaları ilə yandırılmış paytaxt alovlar içində idi. Şəhərdə on beş minə qədər meyit tökülib qalmışdı. Maşın durduqda reproduktor xırıldaya-xırıldaya bu xəbərləri verəndə, Qarin acı-acı gülüb ürəyində dedi: "Bir barona bax ha!"

Ertəsi gün saat beşdə onun maşının gülleyə basıldılar...

Saat yeddidə, o, kiçik bir şəhərin içərisindən sürətli keçərkən, inqilabi bayraqlar və nəğmə oxuyan adamlar gördü...

O, bütün ikinci gecə de maşını sürətli qərbe, Sakit okeana sarı sürdü. Səhər açıldı, maşına benzin tökərkən, reproduktorun qara boğazından nəhayət, Şelqanın ona yaxşı tamş olan səsini eşitdi:

- Qəlebə, qəlebə... Yoldaşlar, inqilabın dehşətli silahı olan hiperboloid mənim əlimdədir...

Qarin dişlərini qıçırdada-qıçırdada, onun sözlerini axıra qədər dinləmədən maşını sürətli sürərək, yoluna davam etdi. Səhər saat onda o, şose yolunun böyründə ilk plakati gördü; bir fener lövhəde iri hərflərle bu sözlər yazılmışdı: "Yoldaşlar, diktator diri tutulmuşdur. Amma məlum olmuşdur ki, o, Qarinin bənzəri olan qondarma bir adamdır. Pyotr Qarin qaçıb gizlənmişdir. O qerbe qaçıb... Yoldaşlar, sayıqliq göstərin, diktatorun maşını tutun (sonra maşının əlamətləri sayılırdı...). Qarin inqilabı məhkəmədən yaxasını qurtarmamalıdır..."

Günortaüstü, Qarin arxadan bir motosikl gəldiğini duydı. O, gülle səsi eşitmədi, amma başından on santimetr aralı, maşının şüşəsində dövresi çatlampı bir gülle dəliyi açıldı. Qarinin peyserini soyuq ter basdı. O, maşını en son həddinə qədər sürətli sürüüb, təpeni aşdı və meşəli təpələrə sarı döndərdi. Bir saat sonra o, bir vadivə girdi. Motor yatmağa başlayıb durdu. Qarin yerindən sıçrayıb sükanı burdu, maşını dərəyə aşırıb, ayaqlarının keyikliyini bir təhər açaraq, şam meşəsinə doğru yoxusu dırmaşmağa başladı.

Yuxarıdan o, şose ilə üç motosiklin sürətli keçdiyini gördü. Daldaklı motosikl durdu. Qurşaqa qədər çılpaq olan silahlı bir adam motosikldən enib, diktatorun sinib dağılmış maşının düşüb qaldığı uçuruma sarı əyilib baxdı.

Pyotr Petroviç meşədə alt tuman köynəyindən başqa bütün paltarlarını çıxarıb, çəkmələrinin dərisini doğrayıb, piyada en yaxın demir yolu stansiyasına sarı getməyə başladı.

Dördüncü gün o, Los-Anjelosun yaxınlığında, dəniz sahilində, əldən-ayaqdan uzaq, bağ-bağçalı bir evə gəlib çıxdı, burada anqarda onun dirijablı həmişə hazır asılıb durmuşdu.

124

Buludsuz səmaya səhər şəfəqi yayılmağa başlamış, okeanın üzərini çəhrayı buxar bürümüşdü. Qarin dirijabın qondolasının pəncərəsindən əyilərək, durbinlə aşağıda, dərinlikdə gəminin ensiz çanaxını zorla seçə bildi. Gəmi dumanlarının içərisində güzgü kimi parıldanış sularda mürgüleyirdi.

Dirijabl aşağı enmeye başladı. Günəşin şüalarında o par-par parıldayırdı. Gəmidən onu görüb bayraq qaldırdılar. Qondola suyun üzünə çatdıqda, gəmidən bir qayıq ayrıldı. Sükanda Zoya oturmuşdu. Qarin onu güclə tanıya bildi, – üzü yaman soluxmuşdu. Qarin, heç bir şey olmayıbmış kimi, gülümşünə-gülümşünə qayığa atıldı, Zoyanın yanında oturub onun əllərini silkədi.

– Səni görməyimə çox şadam, qəm eləmə, quzum. İş pozuldu, pozuldu – cəhənnəmə ki. Təzədən bir qazan qaynadarıq... Hə, nə var burnunu sallayıbsan?..

Zoya onun üzünü görməmək üçün qaşqabağını töküb üzünü kənara çevirdi.

– Mən Yanseni elə indicə dəfn etmişəm. Yorulmuşam. Bu saat heç bir şey gözümüzə deyil.

Üfüqdən günəş ucalmağa başladı, – nəhəng şar göy boşluğunun üzərində diyirləndikcə, duman heç yoxmuş kimi, əriyib getdi.

Günəş işığından suyun üzündə əmələ gələn, yağlı kimi şölələr saçan zolaqda “Arizona”nın üç mayıl doru və şəbekəli qüllələrinin ekşi qara bir kölgə kimi görünürdü.

Qarin dedi:

– Vanna, qəlyanaltı, sonra da yataq...

125

“Arizona” Qızıl adaya sarı döndü. Qarin üsyancıların lap ürəyinə zərbə vurmağı, böyük hiperboloidi və şaxtanı elə keçirməyi qərara alımışdı.

Gəminin dorlarını çapıb yıxdılar, həm burnunda, həm də arxa tərəfində olan hər iki hiperboloidin üstünü taxta və yelkənlərlə örtüb gizlətdilər ki, gəminin şəkli dəyişsin və onlar gözə görünmədən, Qızıl adaya yaxınlaşa bilsinlər.

Qarin özüne arxayın, qətiyyətli və şən idi, – onun kefi yenə də əvvəlki kimi kök idi.

Yansenin ölümündən sonra gəminin komandasını öz öhdəsinə almış kapitan köməkçi ertəsi gün seher həyəcanla, kənarları saçaklı buludları gösterdi. Buludlar okeanın şərq tərəfindən sürətlə ucalıb, on kilometrik ucalıqda göyün üzünü bürüdü. Fırtına, bəlkə də tufan – qasırğa yaxınlaşmaqda idi.

Öz xəyalları ilə məşğul olan Qarin kapitanı söyüb başından rədd elədi.

– Eh, qasırğa olanda nə olar, – sarsaq şeydir. Sürəti artırın...

Kapitan qaşqabaqlı halda körpücükde durub sürətlə tutulan səmaya baxırdı. O, lüklən örtməyi, göyərtədə qayıqları və dənizin apara biləcəyi hər bir şeyi möhkəm bərkitməyi emr etdi.

Okean tutqunlaşırıdı. Külək güclü həmlələrlə gəlib, hədələyici viyilti ilə dənizçiləri fəlakətin yaxınlaşdırıldından xəbərdar edirdi. Qasırğanın xəbərciləri olan uca, parça-parça buludların yerini qalaq-qalaq alçaq buludlar tuturdu. Külək okeanı getdikcə daha da dəhşətlə dalğalandırır, nəhəng dalgalarda qaynaşan ləpəciklər əmələ getirirdi.

Birdən şərq tərəfdən qoyun dərisi kimi qapqara, qurğuşun kimi ağır bir bulud axıb gəlməyə başladı. Küləyin həmlələri daha da şiddetlənirdi. Dalğalar gəminin göyərtəsindən aşındı. İndi daha soyuq boz rəngli dalğaların bellərində xırda ləpəciklər oynasın, külək onları parça-parça qoparıb su tozu halında duman kimi yayırdı.

Kapitan Zoya ile Qarinə dedi:

– Aşağı gedin. On beş dəqiqədən sonra biz qasırğanın ortasında olacaqıq. Motorlar bizi xilas edə bilməyəcəkdir.

On bir bal gücündə olan qasırğa bütün şiddəti ilə “Arizona”nın üstünü aldı. Gəmi dalğaların içine bata-bata, bir böyrü üstündən o biri böyrü üstünə elə yırğalanırdı ki, çanağın altı, dibdəki tire qəder aşkara çıxır, o daha nə sükana, nə su perlerinə tabe olmayıb, qasırğanın mərkəzinə və ya dənizçilərin dediyi kimi “pəncərəsinə” doğru, getdikcə daralan dairələr vura-vura axıb gedirdi.

Diametri bəzən əlli kilometrə qədər olan “pəncərə” qasırğanın fırlanma mərkəzidir; on iki bal gücündə olan külək hər tərəfdən “pəncərəyə” sarı cumub, onun dövrəsində öz gücünü bərabərəşdirir.

“Arizona”nın xırdaca çanağını burulğan belə bir “pəncərəyə” doğru səkib aparırdı.

Qara buludlar gəminin göyərtəsinə toxunurdu. Gecə kimi qaranlıq çökdü. Gəminin böyülürləri cirildiyirdi. Adamlar dər-divara dəyib əzilməmək üçün, rast gələn hər şeydən berk-bərk yapışırıldılar. Kapitan emr etdi ki, onu körpücüğün məhəccərinə bağlasınlar.

Külək “Arizona”nı su dağının təpəsinə qaldırib, böyrü üstə çevirdi və su burulğanının içində atdı. Birdən göz qamaşdırıcı günəş

parıltısı göründü, bir anlıq sakitlik oldu ve maye şüşə kimi, yaşıl, şəffaf, parıldayan, on mertəbə ev hündürlüğündə nəhəng dalğalar qulaq batırıb bir şaqqlıtlı ilə bir-birinə döydü, sanki dənizlər sultani Neptun özü qəzəblənib el çalırdı...

Bura “pəncərə”, – qasırğanın en təhlükəli yeri idi. Burada hava axınları dik yuxarı qalxır, su buxarını on kilometr qədər yüksəklərə qaldırıb, orada saçاقlı buludlar kimi, – qasırğanın yuxarı xəbərciləri halında etrafa səpələyir.

Dalğalar, “Arizona”nın gövərtəsində olan hər şeyi – qayıqları, hər iki hiperboloid qüləsini, bacanı və kapitan ilə birlikdə kapitan körpücүünü yuyub aparmışdı...

Qaranlığın və hərlənən qasırğanın ehətə etdiyi “pəncərə” okeanda hərəkət edir, nəhəng dalğalar “Arizona”nı da sürüyüb aparırdı.

Motorlar yanmış, sükan qopmuşdu.

– Mən daha dözə bilmirəm, – deyə Zoya zarıdı.

– Əvvəl-axır bu qurtarmalıdır, lənət şeytana! – deyə Qarin xırıltılı səsle cavab verdi.

Onlar ikisi də divarlara və mebellərə dəyməkdən əzilib, yaranmış, taqətdən düşmüsdürlər. Qarinin alnı yarılmışdı. Zoya çarpanının döşəməyə bərkidilmiş ayağından bərk-bərk yapışib yerdə uzanmışdı. Adamlarla berabər döşəmədə çamadanlar, şkasdan töküllüb dağılmış kitablar, divan balıqları, mantar, belbağılar, portagallar, qab-qacaq qırıntıları o yan-bu yana atılıb-düşürdü.

– Qarin, mən daha dözə bilmirəm, at məni dənizə...

Dəhşətli bir tekandan Zoya çarpayıdan qopub yumalandı. Qarin də onun üstündən aşıb, qapıya çırıldı...

Bir şaqqlıtlı, ürək parçalayan bir xırıltı qopdu. Yuxarıdan axan suyun dəhşətli şırtlısı gəldi. İnsan fəryadları ucaldı. Kayut parçalandı. Güclü axın iki adamı qapıb qaynaşan yaşıl-soyuq su uçurumuna atdı...

Qarin gözlərini açdıqda, ondan on santimetr aralı, yarıya qədər sədəf balıqqulağına girmiş xirdaca bir xərçəng gözlərini bərəldib biglərini qəribə bir şekilde oynadırdı. Qarin çətinliklə başa düdü: “Bəli, mən sağam...” Ancaq hələ bir xeyli müddət ayağa qalxa bilmədi. O, böyrü üstə qumun üzərində uzanmışdı. Sağ qolu yaralan-

mışdı. Ağrıdan üz-gözünü qırışdırı-qırışdırı, nəhayət, ayaqlarını yiğib oturdu.

Onun yaxınlığında nazik gövdəli əyilmiş bir palma ağacı vardi. Sərin külək ağacın yarpaqlarını tərpədirdi... Qarin ayağa qalxıb, səntirleyə-səntirleyə getdi. O hara baxırdısa günəşdə parıldayan yaşıl-göy dalğalar hər yandan axısb, alçaq sahilə yayılırdı... Əlli-altmışa qədər palma ağacının yelpinc kimi enli yarpaqlarını külək oynadırdı. Qumun üzerinde orda-burda ağac qırıntıları, qutular, cürbəcür əsgî və kendir parçaları səpələnmişdi... Bütün içindəkilerə bərabər, Mərcan adasının qayalarına çırıp parçalamış “Arizona”dan elə bircə bunlar qalmışdı.

Qarin axsaya-axsaya adanın içərilərinə doğru irəlilədi. Burada daha hündür olan yerlərdə xırda kollar və tünd yaşıl otlar bitmişdi. Zoya qollarını açıb arxası üstə orada uzanmışdı. Qarin onun yanında oturub, bədəninə toxunmağa qorxurdu ki, ölüm soyuqluğu duymasın. Amma Zoya diri idi, onun göz qapaqları titrədi, bir-birinə yapışmış dodaqları aralandı.

Mərcan adasında yağış sularından əmələ gəlmış xirdaca bir göl var idi. Onun suyu acı dadındı, amma içmək olardı. Dənizin say yerlərində balıqqulaqları, xırda çinqıllar, polipler, xırda dəniz xərçəngləri var idi, – bunlar bir zaman ibtidai insanların qidası olan şeylərdi. Palmaların yarpaqlarından paltar əvəzine istifadə etmək və bunlarla günorta vaxtı günün istisindən qorunmaq olardı.

Çılpaq torpağın üstüne atılmış iki çılpaq insan bir təhər yaşaya bilərdi... və onlar Sakit okeanın boşluqlarında itib-batmış bu xirdaca adada yaşamağa başladılar. Hətta bir zaman yaxından bir gəminin gəlib keçəcəyinə və onları görüb oradan aparacağına heç ümidi də yox idi.

Qarin balıqqulaqları yiğir və ya xirdaca gölün şirin suyundan köynəyi ilə balıq tuturdu. Zoya “Arizona”dan suyun sahile atdığı qutulardan birinin içinde əlli nüsxə qəşəng çap olunmuş kitab tapdı; bunlar Qızıl adada tikiləcək sarayların və eyləncə pavilyonlarının layihələri idi. Orada dünya məlikə madam Lamolun qanunları və saray ədəb-ərkanına aid nizamnamələr də vardi...

Zoya günlər uzunu palma yarpaqlarından qurulmuş çadırın kölgəsində öz doymaz xeyalının yaratdığı bu kitabı təkrar-təkrar vərəqləyirdi. Zerli meşin cildi çəkiilmiş bu kitabların qalan qırıq doqquz nüsxəsindən Qarin küləkdən qorunmaq üçün çəper kimi istifadə etdi.

Qarin ilə Zoya bir-biri ilə danışmurdılar. Nə üçün danışsınlar? Nədən danışsınlar? Onlar bütün ömürləri boyu təkbaşına yaşıyan adamlar olmuşdular, indi də, budur, nəhayət, tam və mükəmməl yalnızlığa qovuşmuşdular.

Onlar günlərin hesabını itirmişdilər, daha heç günləri saymurdılar da. Adanın üzerinde tufan qopanda, xirdaca göl təzə yağış suyu ilə dolurdu. Sonra aylar uzunu buludsuz səmadan günəş od saçır, ətrafi yandırırırdı. Onda Zoya ilə Qarin iyilənmiş su içməli olurdular.

Yəqin ki, bu günə qəder də Qarin ilə Zoya həmin bu adada molyusk və istridyeler yığırlar. Zoya yeyib doyduqdan sonra oturub qəribə sarayların layihələri çəkilmiş həmin kitabı vərəqləyir, orada mərmər sütunlar və çiçəklər arasında onun gözəl mərmər heykəli ucalır, — Qarin isə, burnunu quma direyərək cindir pencəyini üstünə çəkib xoruldayır, yəqin ki, o da yuxuda cürbəcür maraqlı macəralar görür.

MÜNDƏRİCAT

Ön söz 4

HEKAYƏLƏR

Gürzə (<i>tərcümə edəni Abbas Talibov</i>)	9
İvan Sudaryovun dediklərindən (<i>tərcümə edəni Abbas Talibov</i>)	48
Tufanlarda (<i>tərcümə edəni Gündüz Abbasov</i>)	55
Qoçaqlar (<i>tərcümə edəni M.Muradov</i>)	62

ROMAN

Mühəndis Qarının hiperboloidi (*tərcümə edəni Mikayıl Rzaquluzadə*) .. 69

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Aslan Almasov</i>
Korrektorlar:	<i>Leyla Hüseynova</i> <i>Elnaz Xəlilqızı</i>

Yığılmağa verilmişdir 24.10.2006. Çapa imzalanmışdır 25.12.2006.
Formatı $60 \times 90 \frac{1}{16}$, Fiziki çap vərəqi 21. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 264.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.